

XACƏ NƏSİRƏDDİN TUSİ

ƏXLAQİ-NASİRİ

“LİDER NƏŞRİYYAT”
BAKİ-2005

*Bu kitab "Xacə Nasirəddin Tusi. Əxlaqi-Nasiri" (Bakı, Elm, 1989)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Farscadan tərcüma edəni,
ön sözün və şəhərin müəllifi:

Rəhim Sultanov

Redaktoru:

Möhsün Nağısoylu

297.5 - dc 21

AZE

Tusi Xacə Nəsimreddin. Əxlaqi-Nasiri. Bakı, "Lider nəşriyyat", 2005,
280 səh.

Görkəmli Azərbaycan alimi, şair və yazıçısı, dövlət xadimi Xacə
Nesirəddin Tusinin "Əxlaqi-Nasiri" (Nasirin əxlaqa aid kitabı) əsəri Orta və
Yaxın Şərqi məktəblərində əsrlər boyu əxlaq dərsliyi kimi şöhrət qazan-
mışdır. Farsca qələmə aldığı bu əsəri Tusi ən azı üç dəfə yenidən işləmişdir.

Özündən əvvəlki etik-felsefi fikirlərə yekun vuran "Əxlaqi-Nasiri" də
müəllifin insan, ailə, cəmiyyət, əxlaq, din, içtimai münasibətlər və s. ilə bağlı
görüşləri öz parlaq əksini tapır. Sonrakı əsrlərdə yazılın bu səpkili kitabların
heç birisi oxucular arasında onun kimi şöhrət tapmamış, əsla "Əxlaqi-Nasiri"
seviyyəsinə yüksələ bilməmişdir.

Dünya görüşü, felsefi baxışların zənginliyi və rəngarəngliyi ilə seçilən
bu ölməz əsərin Azərbaycan oxucusuna təqdim olunan tərcüməsində Tusi
ruhu, Şərqi koloriti mümkün qədər qorunub saxlanılmışdır.

ISBN 9952-417-43-6

© "LIDER NƏŞRİYYAT", 2005




Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyye edilir



REDAKTORDAN

Dünya şöhretli Azərbaycan alimi, şairi ve yaziçisi Nəsimreddin Tusinin fars dilində yazdığı "Əxlaqi-Nasiri" eseri bütün dövrlər üçün aktuallığını itir-meyən, ebediyaşar bir kitabdır. Tusinin insan, ailə, cəmiyyət, ictimai münasibətlər, din, əxlaq, təlim-terbiye və s. məsələlərlə bağlı zəngin və rəngarəng dünyagörüşünü, etik və fəlsəfi baxışlarını özündə əks etdirən bu ölməz əsərinin Azərbaycanın görkəmli şərqşünas alını və tərcüməçisi, fars dilinin gözel və mahir bilicisi mərhum professor Rəhim Sultanov dilimizə çevirmişdir. İlk dəfə 1980-ci ildə "Elm" nəşriyyatında işıq üzü görmüş bu tərcümə (redaktorları professor Cahangir Qəhrəmanov və filologiya elmləri namizədi Məmməd-ağa Sultanovdur) 1989-cu ildə ikinci dəfə təkrar nəşr edilmişdir.

Tusinin "Əxlaqi-Nasiri" əsərinin Azərbaycan diline tərcüməsinin əlifba ilə bu nəşri də redakte səciyyəli müəyyən kiçik dəyişikliklər edilməklə kitabın əvvəlki sözügedən nəşrləri əsasında hazırlanmışdır. Qeyd edək ki, kitabın əvvəlki nəşrlərində işlənmiş bir səra sözler daha çox yaşlı nəşlin nümayəndələri və mütxəssislər üçün anlaşıqlı idi. Həmin sözlərin bir çoxu bu qısa zaman kəsiyində artıq ümumişlək keyfiyyətini itmiş və hamı tərəfindən başa düşülmür. Bunu nəzəre alaraq, biz bu qəbildən olan sözlərin çoxunu onların çağdaş oxucular üçün daha anlaşıqlı olan qarşılıqları ilə verməyə çalışmışq. Məsələn, kitabın əvvəlki nəşrlərində tez-tez işlənən "şəmatat" sözü onun dilimizdəki qarşılıqları olan "danlaq", "qınaq" sözləri ilə əvəzlənmişdir. Eyni qayda ilə tərcümənin əvvəlki nəşrlərində olan aşağıdakı sözlərin əvəzində onların müvafiq qarşılıqları verilmişdir: "ehmalliq" – "səhlənkarlıq", "əcələ" – "tələskənlik", "iqrar" – "təsdiq", "inhibitat" – "süqut", "kəsalət" – "süstlük", "müaşirət" – "ünsiyyət", "müzayiqə" – "əsirgəmə", "namütnənahi" – "sonsuz", "sərzəniş" – "danlaq", "qaxinc", "şəhamat" – "igidlik", "qoçaqlıq", "tabəddülət" – "dəyişiklik", "tul" – "uzun" və s.

Bundan əlavə, kitabın yeni nəşrində redakte səciyyəli başqa kiçik düzeliş və dəyişikliklər də edilmiş, mətndəki bəzi mürəkkəb cümlələr qısa cümlələr şeklinde verilmişdir.

NƏSİRƏDDİN TUSİ VƏ ONUN "ƏXLAQI-NASİRİ" ƏSƏRİ

Qədim və orta əsrlərdə yaşayıb-yaratmış Şərq alim, şair və dövlət xadimlərinin hərəsinin özünəməxsus cəhətləri, müəmmalı və sirlə tərəfləri, ziddiyətli və mübahisəli məsələləri vardır. Çoxlarının anadan olduğu il, yer məlum olmur və ya mübahisə doğurur, adlar, ləqəbələr qarışır, əsərlər dəlaşıq salınır, siyasi baxışlar, fəlsəfi istiqamətlər tez-tez dəyişir, nöqtəyinəzərlər toqquşur, bunun nəticəsində müxtəlif fikirlər, fərqli mülahizələr meydana çıxır. Şəxsiyyət ne qədər böyük olursa, ziddiyətlər də o qədər çox olur. Qədim və orta əsrlərdə elə bir görkəmli alim, şair və filosof göstərmək ətindir ki, onun haqqında yuxarıda göstərilən baxımdan münaqışəyə sabəb bir məsələ olmasın. Belə bir vəziyyətin yaranmasının sabəbi çoxdur, lakin başlıcası etibarlı sened yoxluğu, bəzən ləqəb və adların yaxınlığı, orijinal əsərlərin mahv olub aradan getməsi, dəqiq təyin edilmiş həqiqətlər əvəzinə rəvayətlərin hökm sürmosı, əlyazmalarını köçürən katiblər tərəfindən bura-xılan səhvler və təhriflər, ya başqa sebebələr üzündən qəden, dövrün tələbinə uyğun olaraq tarixi faktların saxtalaşdırılması və sairədir. Bunlar və buna oxşar amillər Şərqiñ tedqiqi ilə məşğul olanlar qarşısında böyük maneələr yaradır. Həqiqəti ortaya çıxarmaq üçün böyük əmək tələb olunur, bəzən isə son dərəcə ziddiyətli məxəzələr və faktlar içərisində doğrunu tapıb ortaya çıxarmaq mümkün olmur, əksinə, məsələ bir az da dəlaşdırılır.

Elm isə belə dəlaşıqlığa düşə-düşə, dəlaşıqları aça-aça iroliləyib, inkişaf edir.

Tusi həyatı, Tusi yaradıcılığı da belə ziddiyətli, dəlaşıq məsələlərlə doludur. Hər şeydən əvvəl, onun anadan olduğu yer mübahisəlidir.

Miásir İran ədəbiyyatşunası prof. Cəlaləddin Hümai 1969-cu ildə nəşr etdirdiyi "Xacə Nəsimreddinin eməli hikmətə baxışı" adlı kitabında göstərir ki, Tusi Firdovsinin, Şeyx Tusinin, Qəzalinin, Nizamülmülkün, Şeyx Əbu Cəferin vətəni Tus şəhərində anadan olmuş, ona görə də "Tusi" ləqəbi ilə şöhrət tapmışdır.

Bir rəvayətə görə, Xacə Nəsimreddinin Tus şəhərində deyil, İranın qərbində yerləşən Hemədan yaxınlığında "Bahar" adlanan bir nahiyyədə anadan olduğu, sonradan Tusa getdiyi üçün "Tusi" ləqəbi alındı; başqa bir yerde Savənin Cəhrud kəndində doğulduğu sübuta çalışılır, üçüncü bir mexəzdə isə Qumda anadan olduğu təsdiq edilir.¹

¹ Nəsimreddin Tusinin azerbaycanlı olması haqqında bax: H. Məmmədbəyli, Nəsimreddin Tusi, Bakı, 1957, səh.45-54; "Основатель Марагинской обсерватории Насиреддин Туси", Баку, 1961, str.23-33

Tusinin ləqəbi, özünün, atasının, babasının, qohum-əqrebasının adı haqqında da bir-birinə uyğun gəlməyen məlumatlara tesadüf edilir. Biri onun ləqəbinin, sadəcə olaraq, Nasır, digeri "Nesireddin" olduğunu yazar. H.Məmmədbeylinin dediyinə görə, bir çox Azerbaycan yazıçı və tarixçiləri, o cümlədən Mirzə Fətəli Axundov, Molla Vəli Vidadi və başqları² onu, sadəcə olaraq, Nesir Tusi adlandırmışlar. Maraqlı burasıdır ki, Tusi "Əxlaqi-Nasiri" kitabının müqəddiməsində de özünü Nesireddin Tusi deyil, Nesir Tusi adlanır. Tusinin adı, ləqəbi, nosəbi, künəsi müxtəlif dövrlərdə, ayrı-ayrı mənzəzlərde müxtəlif şəkillərdə yazılımış, bəzən evvəlcə atası – Məhəmmədin, bəbəsi – Həsənin adı deyilir, bəzən "Nesireddin" sözündən əvvəl "Əbu Cəfər" de əlavə edilir. Tusi yaradıcılığının ardıcılı tədqiqatçılarından fizika-riyaziyyat elmləri doktoru H.Məmmədbeyli "Əbu Cəfər" ləqəbinin haradan əmələ gəldiyini hełelik aydınlaşdırmaq mümkün olmadığını qeyd edir³ və Tusinin tam ad, ləqəb, əsil-nəsəbini belə yazar: "Əbu Cəfer Məhəmməd ibn Həsən Nesireddin (Nesir) Tusi". Başqa məxəzələrdə bu ləqəb, ad və əsil-nəsəbler bezen azalır, bezen də çıxılır. Birində "Əbu Cəfər" ixtisara düşür, bezilərdə "Xacə" sözü əlavə edilir. Əsərlərini daha mötəber göstərmek üçün isə bir sırə müəlliflər bu adlar sırasına Tusinin ulu bəbəsi Əbu Bəkr və ya Əbu Bekrin adını da artırır və tam şəkilde belə yazuırlar: Əbu Cəfer Nesireddin Məhəmməd bin Məhəmməd ibn Həsən Əbu Bəkr.

Tusinin neçə il yaşadığı barədə Avropa və Şərqi məxəzələrində müxtəliflik nəzərə çapır. Avropa məxəzələrində onun 73 il yaşadığı göstərildiyi halda (1201-1274), Şərqi məxəzələrində bu rəqəm 74 il (1200-1274) yeddi ay və yeddi gün kimi göstərilir.

Bütün bu ixtilaf və ziddiyyətlərə baxmayaraq, Tusi ister öz dövründə, isterse de bütün tarix boyu Şərqiñ en istedadlı, nüfuzlu, görkəmli və çoxcəhətli bir alimi kimi həmişə diqqət mərkəzində olmuş, həm müasirleri, həm də müaqqibləri onun haqqında çox yüksək fikirlər söyləmişlər. İster sağlığında, isterse de vefatından sonra onun şöhrəti get-gedə artmış, Tusi ləqəbi başqa alimləri kölgədə buraxmış, ehtimala görə, Əbu Cəfər ləqəbi də məhz belə bir şöhrət neticesində başqa bir Tusi, Şeyx Əbu Cəfer Məhəmməd ibn Həsəndən almış ona verilmişdir. Tarix boyu bu iki Tusi bir-biri ilə qarışq salmış, ləqəb, ad, ata və ya baba adının eyniliyi onların eyniləşdirilməsinə getirib çıxarmış, həmişə de üstünlük Nesireddine verilmişdir. Halbuki Şeyx Əbu Cəfər Tusi özünün təqribən adaş və nəsəbdəsi olan Nesireddin anadan olmamışdan 134 il əvvəl, yəni 1067-ci ildə vəfat etmişdir. Dövrünün en böyük şeyxlerindən hesab edilən Şeyx Əbu Cəfer ibn Həsən Tusi Qurana tefsir yazmış, şəri əhkamları şərh etmiş, əxlaq və tərbiyəyə aid əsərlər miras qoyub getmişdir.

² Gösterilen əsər (rus dilində), səh.24

³ Yene orada

Onun en meşhur əsərləri bunlardır: "Kitabit-Tibyan", "Misbahı-Kebir", "İstibsar", "Tihzübul-əhkam" və s. Əbu Cəfer də Tusu tərk edərək 1016-ci ildə Bağdada köçmüş, sonra Nəcəfə gedərək orada məskən salmış və 1067-ci ildə burada vəfat etmişdir.

Bütün bunları nəzərə alaraq, biz bundan sonra Nesireddin Tusidən danışdıqda Əbu Cəfer ləqəbini işlətmeyəcək, yalnız ən çox şöhrət tapıldığı Nesireddin Tusi və ya sadəcə olaraq, Tusi demək kifayətlənəcəyik.

Tusinin anadan olduğu il haqqında da fikirlər müxtəlidir. Tədqiqatçıların əksəriyyəti onun hicri-qəməri ile 597 (miladi 1200-1201)-ci ildə cəmadiyü-ləvvəl ayının 11-də şənbə günü sehər günəş çıxarkən anadan olduğunu qəbul edirlər. Lakin beziləri, mesələn, Corci Zeydan, Brokkelman və başqları Tusinin hicri-qəməri 607-ci ildə (miladi 1210-11) doğulduğunu yazurlar. Beləliklə, bizə Tusinin həyat və yaradıcılığı haqqında əksəriyyətin qəbul etdiyi aşağıdakılardır məlumdur.

Nesireddin Tusi 1201-ci il fevral ayının 17-də Tusda anadan olmuş, hələ uşaqlıq çağlarından elmlə maraqlanmış, öz çalışqanlığı və səyi sayesində müəllim və müdərrislərin rəğbetini qazanmış, istədədi, hər şeyi tez qavramaq qabiliyyəti onların heyrətinə sebeb olmuşdur. İlk təhsilini atasundan alan Nesireddin sonralar dövrünün en şöhrətli müəllim və müdərrisi hesab edilən Ferideddin Damadın yanında oxumağa başlamışdır. Ferideddin öz dünyabaxışı ile müasirlerində xeyli fərqlənir, yalnız şəriət əhkamları deyil, yunan fəlsəfəsi, hind hikməti, fars mədəniyyəti, Azerbaycan incəsənəti ilə də yaxından maraqlanır. Görünür, bunun sebəbi Damadın müəlliminin azadfikirli Sedreddin Sərəksi, onun müəlliminin Gilani, Gilanının müəlliminin isə dövrünün adlı-sənli filosof və münəccimi Əbu Abbas Logerinin olmasıdır.

Bu sonuncu şəxs hikmet, mətiq, idrak nəzarəyyəsini meşhur Azerbaycan filosofu Behmənyardan öyrənmiş, Behmənyar isə Şərqiñ Aristoteli hesab edilən İbn Sinanın toləbəsi olmuşdur. Beləliklə, biz Tusi yaradıcılığında silsilə təşkil edən bu müəllimlərin hamisinin az-çox təsir izlərini müşahidə edirik. Tusi haqqında əsor yanan və tədqiqat aparan alimlər onun hələ genç yaşlarından böyük biliyi, geniş məlumat, iti hafizəye, müstəqil fikir və cəsarətli mühaki-mələr yürütməyə həvəs göstərən, ehtiraslı bir axtarıcı olduğunu qeyd edirlər. Onun sonrakı coşqun, narahat, iztirablı və başibələli həyatı da bunu sübut edir.

Hele ilk anlardan böyükler məclisində oturub dini, felsefi mübahiselerin şahidi olan balaca Məhəmməd Quran aylarının ziddiyyətli təfsiri, hikmət məsələlərinin bir-birini redd edən eksli şərhini görərkən dərin düşüncələrə dalmaya bilmezdi.

Tusi ilk əsərlərindən biri olan ve ona dünya şöhrəti qazandırmış "Əxlaqi-Nasiri" əsərində belə "məclislərin" uşaqlara nə qədər vacib olub, böyük təsir bağışladığından dərin bir rəğbetlə danışır. Bütün bunlar hamısı gənc Tusidə

həqiqəti axtarmaq həvəsi doğurur və bizi elə gəlir ki, İsmaili hökmdarı Möhtəşəmin yanına Qohestana (Kuhistan) gəlməkdə bu arzunun rolü da az olmamışdır.

Tusinin Qohestan hökmdarının yanına gəlməsini də müxtəlif şəkilde izah edirlər. Qazi Nurullah Şüşəri "Məcalisül-möminin" əsərində yazar ki, Xorasan möğulların hücumuna məruz qaldığından Tusi oradan qaçmaq və Möhtəşəmin dəvətinə qəbul etmək məcburiyyətində qalır. Başqa bir məxəzde İsmaili hökmdarı, 10 yaşlı Əlaəddin malxulya xəstəliyindən sağaltmaq üçün Tusinin Buxara bağlarının birində eynelerken fedailər tərefindən oğurlanıb Qohestana gətirildiyi qeyd edilir. Tarixi mənbələrin verdiyi məlumatə görə, ilk dövrlərdə Tusi ismaililər yanında böyük hörmətlə yaşayır, Möhtəşəm onun bilik, istedad və bacarığına heyran qalıb, onun fikri ilə hesablaşır, məsləhətlərinə qulaq asır. Tusi Nasir Möhtəşəmin şərəfində məşhur "Öxlaqi-Nasiri" əsərini yazar və bu eseri mehz ona ithaf olaraq belə adlandırır. Lakin zaman keçdikcə münasibətlərə pozğunluqlar əməle gəlməyə başlayır və nohayat, Tusi dəhşətli Ələmut qalasına gözaltı həbsə göndərilir.

Tusinin Ələmut qalasında "ev dustağı" və ya "göz dustağı" edilməsini tarixçilər müxtəlif şəkilde izah edir, əksəriyyət isə bunu Tusinin Bağdad xəlifəsinə yazdığı qəsidiə ilə əlaqələndirirler. İsmaililərin yanında ola-ola Abbası xəlifəsi Müstəsəmə yazdığı mədh ilə dolu qəsidiə guya Müstəsəmən vəziri İbn Əlqəminin əlinə keçir, o isə Tusinin istedadlı alim olduğunu nəzərə alaraq, Bağdada dovt edilərə, özü hörmətdən düşəcəyindən, bəlkə də vəzirliyinin aldən gedəcəyindən qorxuya düşərək həmin qəsidiəni Möhtəşəmə gəndərər və Tusinin xəlifə ilə belə yaxşılaşmanın yaxşı nəticə verməyəcəyini başa salır. Bunun nəticəsində qəzeblənmiş Möhtəşəm Tusini Ələmut qalasına Əlaəddinin yanına aparrı və Tusiye buradan başqa yerlərə getməyi qadağan edir. Tusi burada toplanmış zəngin kitabxanadə, lakin ağır bir şərait, mənəvi məhdudiyyət və inamsızlıq şəraitində işləyib yaradır. O, özünün məşhur:

Öz dövrümə baxdıqca görürem ki,
Bəla bir üzük, mənso üzük qasıyam. –

beytini də mehz bu illerdə yazımışdır.

Tusi 22 ilə yaxın ismaililərin yanında olmuş, ağır şəraitə baxmayaraq, nücum, fəlsəfə, məntiq və elmin başqa sahələrinə aid əsərlərinin əksəriyyətini burada yazmışdır. Ədəbiyyatşunaslıq fəaliyyəti, şairliyi də mehz bu dövrlərə təsadüf edir.

Əlaəddin məst halda yuxuda ikən öz hacibi tərefindən əldürüldükdən sonra onun yerinə Rükneddin keçir və Tusinin vəziyyəti nisbətən yaxşılaşır.

Rükneddin atasına nisbətən daha çox fanatik olduğundan nücum elminin qabaqcadan verdiyi xəbərlərə, tale və sairəyə inanır və hər şeydə Tusi ilə məsləhətəşirdi. Bu zaman Ələmut qalasını bir tərəfdən möğollar hadələyir, digər tərəfdən Bağdad xəlifəsi ilə olan ixtilaflar gərginleşirdi. İsmaililər hökmdarlığının bünövrəsi sarsılmağa, "məglubedilməz" qala hesab edilən Ələmut dağının zirvələrini qara dumən bürüməyə başlayırdı. Bütün bu qaranlıq və zülmət içərisində Nesirəddin Tusinin keşkin idrakı, dərin zəkası və uzaqqorən ağlı nur mənbəyi kimi parıldayırdı.

Tusinin rahatlıq bilmeyen təbəti, hər yerde olduğu kimi, Ələmut qalasında da bütün elmi məsələlərlə yanaşı, ictimai-siyasi həyata, dövlət işlərinə də böyük maraq göstərirdi. Onun məharətli siyasetçi olduğunu, hərbi, ölkə dolandırmaq, iqtisadiyyat idarə etmək, beynəlxalq məsələlər kimi işlərdən yaxşı baş çıxardığını yazdığı əsərlər və təcrübə fəaliyyəti sübüt etmişdi. Buna görə idi ki, möğollar Ələmut qalasına hücum edərək ismaililərin son hökmdarı Rükneddinin ilk məsləhətçisi Tusi olmuşdu.

Tusi müqavimət göstərməyib Hülaku xana təslim olmayı məsləhət görür. Rükneddin Xurşah da onunla razılaşır.

Hülaku heç bir müqavimət rast gelmədən "məglubedilməz" Ələmut qalasını ələ keçirir. Tusi ismaililərin son hökmdarı Rükneddin Xurşahın hakimiyyəti könüllü olaraq Hülaku xana təqdim etməsi haqqında şeirlə bir maddeyi-tarixdə yazımışdır:

Ərəb ili altı yüz əlli dörd olanda,
Yekşənbə günü zılqədə ayının birində, səhərçağı,
İsmaililərin padşahı Xurşah,
Öz taxtından qalxıb Hülaku xanın taxtı qarşısında durdu.

Hülaku bu işdə Tusinin əməyini yaxşı qiymətləndirir, qardaşı Munquqaanın tapşırığına baxmayaraq, Tusini onun yanına göndərmir, öz şəxsi müşaviri edir. Bəzi tarixçilər Tusinin Hülakunun vəziri olduğunu qeyd edirlər. Bunu sübüt edən rəsmi sənədlər olmasa da, həqiqətdə Hülaku on ciddi işlərdə Nesirəddinlə məsləhətəşir, əsasən, onun fikri ilə razılaşırırdı. Hülakunun ərəb xilafətinə son qoymaqla Bağdada hücum etməsinin də əsas səbəbkarı Tusi olmuşdur. Bu bəredə tarixçilər aşağıdakı qəriba bir əhvalatı da xüsusi qeyd edirlər. Bu, Tusinin xilafətə, onun müqəddəsliyinə qarşı nifrat və qəzəbini bildirmək üçün seciyyəvi olduğundan onun qısa mezmununu verməyi lazımlı bildik.

Tarix kitablarının yazdıqlarına görə (məs. "Rövzətüs-səfa") Hülaku xan əvvəlcə Qüstəntənəyyəye (indiki İstanbul) getmək fikrində imiş. Tusi onu bu fikrindən döndərərək Bağdada, Abbasilər xilafetine son qoymaşa təhrik edir. Sarayda olan başqa dövlət xadimləri, o cümlədən Qaanın emri ilə hücum

edib-etməməyi nücum elmine görə təyin etmək tapşırılmış, Hülaku xanı müşayiət edən münəccimlərdən Hüsaməddin, Hülaku Bağdada gedərse, peyğəmbərin vəsiyi, yer üzərində Allahın kölgəsi hesab edilən xəlifəyə el qaldırsa, rəmlin göstərdiyinə görə, böyük folakotlər baş verəcəyini deyir. Hülaku nücum neçə göstərirse, onları bir-bir saymağı tələb edir. Hüsaməddin mögol sarayındaki nüfuzuna, Munquqaanın tapşırığına arxalanaraq heç bir şeyden çəkinmeden Hülaku xana deyir: "Xilafətə qarşı qalxməq yaxşı nəticə verməyəcəkdir, indiyə qədər kim belə etmiş, Abbasilərə el qaldırmışsa, hamisi məhv olmuşlar. Əger indi də padşah məsləhətə qulaq asmayıb Bağdada hückum etsə, altı fəlakət baş verəcəkdir: birinci – bütün atlar ölüb, əsgərlər xəstelenecekler; ikinci – günəş tutulacaq; üçüncü – yağış bir daha yağınmayaçaq; dördüncü – sənum yeli əsəcək, dünya zəlzelədən dağılıb viran olacaq; beşinci – yerdən ot bitməyəcək; altıncı – böyük padşah (yəni Hülaku – R.S.) həmin il ölücəkdir.

Hülaku sonra Nəsireddini çağırtdırb onu sorğu-sualı tutur. Tusi dərhal məsələnin nə yerdə olduğunu başa düşüb deyir: İndiye qədər çox xəlifələr ölüb və öldürülüb, heç bir fəlakət baş verməmişdir. Abbasilərə gəldikdə isə demək lazımdır ki, Tahir Memunun emri ilə Xorasandan gəlib onun qardaşını – Məhəmməd Əlini öldürdü, heç bir şey olmadı, Mütevakkili oğlu emirlerle əlbir əlub öldürdü, Munesir və Mötəciri də əsirlər və qulamlar öldürdülər, bundan əlavə bir çox başqa xəlifələr də öldürülmüş, lakin dünyada heç bir fəlakət baş vermemişdir.

Hüsaməddin cavabdan aciz qaldığından Hülaku Bağdad üzərinə hückuma keçir və altı yüz əlli altıncı hicri-qəmeridə (1258, fevral) Bağdadi alır.

Tusi bu barədə də şeirle bir tarix yazar:

Hicri ili ilə altı yüz əlli altıda,
Yekşənbə günü səfər ayının dördündə,
Xəlifə, Hülakunun yanına gəldikdə,
Abbası dövlətinin də sonu çatdı.

Xəlifenin öldürülməsi tərizi də çox maraqlıdır. Ümumiyyətə, mögol hökmətləri, o cümlədən Hülaku xan fanatik bir adam idı. Bağdadi almasına baxmayaraq, xəlifə Müstəsemi öldürməkde təreddüb edir, münəccim Hüsaməddinin dediklərinin doğru ola biləcəyindən qorxurdu. Hüsaməddin Hülakunun gün tutulmasından çox qorxduğunu bilib tekrar edirdi ki, xəlifə öldürürse, gün tutulacaq, dünya zülmətə bürünəcək, kainat məhv olacaqdır.

Hülaku bu barədə Tusinin fikrini soruşduqda o deyir: Zekeriyya və Yehya peyğəmbərləri öldürüb, heç bir gün tutulma-filan baş verməyibdir, Hüsaməddinin dedikləri də boş sözdür, ehtiyat üçün emr ediniz xəlifəni bir keçəyə

bürüyüb yavaş-yavaş əzisdirsinler, gün tutulmağa başlasa, açıb buraxarlar. Hülaku belə də emr edir. Bir az keçməmiş xəlifə keçədə boğulub öli, nə gün tutulur, nə dünya dağılır, beləliklə, Abbasi xilafətinə son qoyulur.

Bu hadisə Hülakunun gözündə Tusinin hörmətini daha da artırır və nəhayət, Tusi özünün çoxdan arzuladığı məşhur Marağa rəsədxanasının tikilməsinə lazımlı olan bütün vəsaiti Hülakudan alır, həm özüne, həm də bütün Şərqi mədəniyyətinə əzəmetli bir abidə olan həmin rəsədxanani qurub başa çatdırır və dövrünün en görkəmli astronom alimlərini başına toplayıb Nizamülmülküն Bağdadda yarada bildiyi Nizamiyyə akademiyasından heç də geri qalmayan Marağa akademiyasını yaratmağa nail olur. Tusi Marağada ciddi elmi iş aparmaqla yanaşı, rəsədxananın tikintisinin proyektiini vermək, dəqiq cihazları ix-tira və quraşdırmaq, yüksək ixtisaslı kadrlar hazırlamağa da rəhbərlik edirdi.

Tusi işləri nizama salmaq üçün Abaqə xanla birlikdə 1274-cü ilə Bağdada gelir və orada da xəstelənərək vəfat edir. O, Bağdadın məşhur "Came məscid"ində dəfn edilir. Sonra onun qəbri ziyanətgaha çevrilir.

Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsileddin Həsen və Fəxrəddin Əhməd. Hələ indi də Həmedan, Naxçıvan və Marağada Tusi nəslindən bir çox azərbaycanlı yaşayır, tusilerdən olduqları ilə fəxri edirlər.

Tusinin elmi-ədebi irsi olduqca böyükdür. O, dövrünün en görkəmli alimi hesab edilmiş, "ellame", "mühəqqiq", "həkim", "xacə", "ustad", "əsrin yeganəsi", "son filosof" və s. ləqəblərlə şöhrət tapmışdır. Müxtəlif məxəzələrdə onun yüzdən yuxarı əserinin adı göstərilir.

H.Məmmədbəyli özünün "Marağa rəsədxanasının banisi Nesireddin Tusi" adlı əsərində Tusinin 76 əserinin adını çəkir.⁴

Bu əsərlərin əhatə etdiyi mövzular olduqca rəngarəngdir: nücum, riyaziyyat, tibb, mentiq, psixologiya, felsefə, ədəbiyyat, coğrafiya, medenşünaslıq, ilahiyyat, incəsanet, müsiqi, ədəbiyyat, tarix, iqtisadiyyat və s.

Əsrlər boyu Tusinin yaradıcılığı üzrə aparılan tədqiqat işini hələ də qənaətəbəx hesab etmək olmaz. Tusinin bundan sonra da tədqiqata ehtiyacı vardır.

Tusiye dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı "Zicelxani" əseri və Marağa rəsədxanasıdırsa, onu Şərqi xalqlarına sevdiren "Əxlaqı-Nasırı" əseri olmuşdur. Bu əserin qəribə bir yazılmış tarixi vardır. Əxlaq, felsefə, mentiq məsələləri ilə maraqlanan, bezen özü də bu məsələlərə aid əser yazan İsmaili hökməti Nasır, Tusini yanına çağırıldıqdan sonra ona Əbu Əli Misqəveyhin "Ət-tehare" adlı kitabını fars diline tərcümə etməyi teklif edir. O zaman İbn Misqəveyhin bu kitabı əreb dilində exlaq haqqında yazılmış en gözəl əsər hesab edildi. Mezmununun derinliyi, dilinin

⁴ Г.Маммәдбәйли. Основатель Марагинской обсерватории – Насираддин Туси. Bakı, 1961, str.179-192.

səlisliyi ile şöhret tapan bu əser dillər əzberi olmuşdu. Tusi belə bir teklifi eşitdikdə dərin düşüncələrə dair, çoxdan onu məşğul edən felsefi-əxlaqi, iqtisadi-siyasi məsələləri daha derindən, öz əqidəsinə müvafiq şəhər etmək üçün əline yaxşı fürsət düşdürünen dərhal dərk edir, bu kitabı tərcümə etmek əvəzinə, yeni, daha mükəmməl bir kitab yazmaq qərarına gelir. Lakin bu qərar o dövr üçün çox cesaretli, həm də qorxulu idi. Bu, bir tərəfdən hökmədarın arzusunun əleyhinə olduğu üçün onun qəzebine, digər tərəfdən İbn Misqəveyhin kitabı əvəzedilmez hesab edildiyi üçün, qeyri-tevazökarlıq kimi qiymətləndirilər və bədxahların istehza və rişxəndinə sabəb ola bilərdi.

Qərar hökmədar qarşısında elə ifadə edilməli idi ki, xoşagelmez hadisələrə yol verilmədən istənilən nəticə əldə edilsin. Genc Tusi bütün bunları götür-qoy etdiyindən sonra "Əxlaqi-Nasiri"nın müqəddiməsində belə yazar: "Bu sətirlərin müəllifinə (yəni Tusiya – R.S.) buyurdular: bu gözel kitabı (yəni İbn Misqəveyhin "Ət-təhər" kitabını – R.S.) istihlaklarını dəyişdirmək ərəb dilindən fars dilinə tərcümə etmək lazımdır; bu zamanın adamlarının çoxu ədəb libasından məhrumdır, cavahir kimi dərin mənası olan belə qiymətli bir geyim onların feziletini zinətləndirse, çox böyük savab olar".

Sonra Tusi sözüne davam edərək yazar: "Bu sətirlərin müəllifi (yəni Tusi – R.S.) həmin işarəni əmr kimi qəbul edərək bir az fikirləşdi, sonra özü-özü ilə məsləhatlaşdı. Xeyalən belə dedi: "Bu qədər gözel menaları çevirmək, onların qəşəng libaslarını soyundurub, burovuz paltar geyindirmək, adamı meymum şəklinə salıb eybəcərləşdirməyə oxşayar, her zövq sahibi bunu gördükde özünü qeybet və məzəmmətdən saxlaya bilməz. Bundan elave, adı çəkilən kitabda hikmət fesillerinin en ezişleri verilmiş olsa da, orada iki fasıl yox idi: şəhər salmaq və ev qurmaq foslu. Halbuki bu iki hikmət indiki zamannın tələbinə görə, böyük əhemməyyət kesb etmiş, onun şəhər və izahi zəruri olmuşdur.

Yeni bir əsər yazılısaydı, əvvələn, kitabın tərcüməsi üçün edila biləcək məzəmmətdən yaxa qurtarmaq olardı, ikincisi, təqlid deyil, orijinal, yığcam, eksəriyyətin başa düşəcəyi şekilde o böyük alim İbn Misqəveyhin kitabında olan bütün hikmətlərin xülasəsini vermək və həmin iki məsələ haqqında başqa alımların fikirlərini de eləvə etmək ətəzə bir kitab yaradılmış olardı.

Bu fikir ürəyimdən keçidkən sonra onu dilişə getirdim, bəyənildi... Bu kitabı yazılması onun (hökmədən – R.S.) emri və təşviqi ilə olduğundan adı "Əxlaqi-Nasiri" qoyuldu".

Tusi Əbu İbn Misqəveyhin, İbn Sınanın, Əl-Farabinin, Aristotel, Platon və bir sıra başqa alımların əxlaq, tərbiye, felsefə, iqtisadiyyat, iqtisadi əlaqələr, ailə, icma, şəhər salmaq, ölkə dolandırmaq haqqında olan fikirlərindən məharətlə istifadə etmək, Şərq aləmində qısa bir müddətdə böyük şöhret tapmış "Əxlaqi-Nasiri" əsərini başa çatdırır və onu Möhtəşəmə təqdim edir.

Tusinin əsərləri içerisinde "Əxlaqi-Nasiri" məzmununun iqtisadi, siyasi, əxlaqi, felsefi və tərbiyəvi səciyyəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bunu qeyd etmək kifayətdir ki, yeddi yüz ildən artıq bir müddət ərzində bu kitab Orta və Yaxın Şərqi məktəblərində əxlaq dərsliyi kimi şöhret tapmışdır, hələ indi də bəzi orta məktəb proqramlarında bu məqsəd üçün ona müəyyən yer verilir.

Bizim fikrimizə görə, "Əxlaqi-Nasiri"nın ən başlıca cəhəti antik yunan felsefəsinin, qədim İran tərbiyə nəzəriyyəsinin, klassik ərəb şəri əqidəsinin və Azerbaycan iqtisadi-siyasi təcrübəsinin üzvi bir vəhdət halında sisteme salınmasından ibarətdir. Buna göredir ki, "Əxlaqi-Nasiri"ni tədqiq edənlər onda bir-birile ziddiyət təşkil edən anlayışların şahidi olurlar.

"Əxlaqi-Nasiri" "Müqəddimə", "Kitabın yazılışının səbəbi", "İlk qeydlər və elmlərin bölgüsü" və üç məqalədən ibarətdir. Birinci məqalə – iki hissə, on yeddi fəsil; ikinci məqalə – beş fəsil; üçüncü məqalə – sekiz fəsildir. Beləliklə, əser üç məqalə, otuz fəsildən ibarətdir ki, burada müəllif, əsasən, özünün felsefi, əxlaqi, iqtisadi və siyasi fikirlərini verməye çalışmışdır.

"Əxlaqi-Nasiri" Tusi tərəfindən en azı üç dəfə yenidən işlenilmişdir. Birinci dəfə o, 1232-33-cü illerdə Möhtəşəmin təkidi ilə onun adına yazılmış, ikinci dəfə, texminən 21-22 ildən sonra (1254-55-ci illər) İsmaililər daramadığın edildikdən və möğollar hakimiyyət başına keçidkən sonra, üçüncü dəfə isə Əbdül Əziz Nişaburinin arzusu ilə təqribən 1272-73-cü illərdə yenidən nezərdən keçirilmişdir.

Təbiidir ki, bu "yenidən nezərdən keçirilmələr" zamanı dövrün tələbinə asılı olaraq, kitabda bəzi dəyişikliklər də edilmişdir.

Tusi birinci variantın dəyişdirilməsini izah edərək yazar: "...kitabın məzmunu hikmət fənlərindən birinə həsr edildiyindən, dini təhlīq, ya onu təqnid ilə elaqədar olmadıqdan, əqidəleri müxtəlif olan adamlar da onu oxumağa böyük həvəs göstərdilər. Kitabın çoxlu miqdarda üzü çıxarılaraq xalq içerisinde yayıldı, bundan sonra Allahın mərhəməti (cəlah göylərə qalxışın), padşahın karaməti (ədaləti dünyalara yayılsın) bu qədirbilen bəndəni o ağır veziyətdən xilas etdi, elə oldu ki, bütün fezilət və merifet sahibləri bu kitabı oxumaqla onu daha da şərəfləndirdilər, bəyəndiklərini bildirməklə onu daha da bəyəndirdilər. Bunu gördükde istəndi ki, kitabın qaydadankənar, namünəsib üslubla yazılmış müqəddiməsi dəyişdirilsin, elə şəkəl salınsın ki, əger bir adam qərezanə irad tutub qara yaxmaq fikrine düşsə, nə üçün belə deyildiyinin, həqiqətin necə olduğunu mahiyyətinə vərmədən ibarə və ifadələri öz istədiyi kimi yozmaq istəsə, eli boşça çıxınsı: "Çox zaman adam üzrlü olur, sen isə onu danlaysırsan".

Bələ düşündükdən sonra bu müqəddimə tərtib edildi ki, ləp əvvəldən başağrısına səbəb olmasın.

Qələm sahibləri bu sözlerin nə demək olduğunu başa düşsələr, kitabın başlangıcını bu mənənəda anlasalar, həqiqətə daha yaxın olarlar.

Tusi yalnız müqəddiməni deyişdirmekle kifayətlenməyib, ümumiyyətlə, bütün kitab boyu ibare və ifadələri "sahməna salmağa" çalışır və bu sahədə yalnız Əbu Əli Misqəveyhin "Ət-təhəre" kitabı deyil, "Səadətin dərəcələri" və "Uşaqların terbiyesi" adlı əsərlərindən da geniş istifadə edir.

Bunlardan əlavə, o zaman yunan, ərəb və fars dillərində son dərəcə böyük şöhrət tapmış Əflatun, Ərəstu, İbn Sina, Qəzali, Biruni kimi alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, "Kəlile və Dime", "Ərdəşir Babekan", "Ənuşirəvanın vesiyətləri" kimi xalq müdrikliyi ile dolu olan dastan və folklor ədəbiyyatından, "Siyasətnamə", "Mərzəbənnamə" kimi terbiye, siyaset və dövlət meselelərinə həsr edilmiş kitablardan da yeri geldikcə "Əxlaqi-Nasiri"ya daxil etmişdir. Beləliklə, Tusi "Əxlaqi-Nasiri"də demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm süren əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yiğcam icmalini verməklə öz orijinal fikirlərini de buraya əlavə etmişdir. Ona görə heç də təcəccübüllü deyildir ki, son yeddi yüz ilde fars dilində "Əxlaqi-Nasiri" kimi ikinci bir orijinal əsər yaranmamışdır. "Əxlaqi-Nasiri" səpkili kitablar isə təqliidi mahiyyət daşımış və oxucular arasında şöhrət tapa bilməmişdir. Tusinin "Əxlaqi-Nasiri" əsəri haqqında xüsusi tədqiqat aparmış Cəlaleddin Hümayi həmin təqliidi kitabların bəzilərinin adını çəkməkə onların "Əxlaqi-Nasiri"yə nisbəten çox aşağı seviyyədə olduğunu qeyd edir. Bunların içərisində "Əxlaqi-Cəlali", "Əxlaqi-Möhsini", "Əxlaqi-Mənsuri" və "Əxlaqi-Cəmali"ni xüsusi olaraq qeyd edir və deyir ki, son yeddi yüz əlli beş ilde yaradılmış bu tipli kitablar heç "Əxlaqi-Nasiri"nin yüzde bir seviyyəsinə de yüksələ bilməmişdir.

Tusi "Əxlaqi-Nasiri"da esas məqsədə keçməzdən əvvəl bəzi istihlakların mezmununu açıb göstərir, oxucuları öz dövrü üçün kifayət qeder çətin olan bir məsələni başa düşməyə hazırlayıv və özünün mahir bir müəllim, gözəl bir üsul ustası olduğunu nümayiş etdirir.

Farsca metnin dilinin qəlizliyinə, mövzunun mürekkeb, dolaşq və çətinliyinə baxmayaraq, Tusinin verdiyi teriflər son dərəcə aydın, yiğcam və konkretdir.

Tusinin "hikmet", "elm" və "əmal"ə (yeni təcrübəyə) verdiyi teriflər müterəqqi elm baxımından hələ indi də öz əhəmiyyətini itirməmişdir. İstər hikmet, istər elm, istərsə də əmələ verilən terifdə həm insanın mənəviyyatının təkmilleşməsi, həm də bəşər həyatının inkişaf və zənginleşməsi əsas şərt qəbul edildiyindən bu teriflər xüsusi qiymət kəsb edir. Tusi her nəzəriyyə və praktikanın deyil, məhz tərəqqiya, irəliləyişə, həm mənəvi, həm də maddi yüksəlişlərə səbəb olan hikmet, elm və təcrübəni qəbul edir.

Tusi həm nezəri, həm də əməli hikməti üç yere bölür. Nezəri hikmətə: fəlsəfə (ilahiyyat da buraya daxildir), riyaziyyat, təbiət elmləri; əməli hikmətə: əxlaqın saflaşdırılması, evqurma qaydası, şəhərsalma siyasetini daxil edir.

Bunların hərəsi də öz növbəsində müxtəlif şəkilde təsnif edilir. Məsələn, fəlsəfə – 2, riyaziyyat – 4, təbiət elmləri – 8 və s. şəkilde müxtəlif sahələrə bölünür və hərəsi ayrılıqda səciyyələndirilir.

Sonra Tusi kitabın üç məqale, otuz fəsildən ibarət olduğunu qeyd edərək hər məqaleyə daxil olan fəsillərin adını sayıv, beləliklə, ləp əvvəldən kitabda nedən danişılacağı haqqında oxucuda müəyyən təsəvvür yaratır.

"Əxlaqın saflaşdırılması" və ya "Əxlaqmın təmizlənməsi" adlanan birinci məqalənin birinci fəslinde "əsaslar" anlayışının mahiyyəti açılıb göstərilir. Tusinin fikrine görə, hər elmin öz əsasları olmalıdır və ilk növbədə bu əsaslar öyrənilməlidir, eks təqdirdə heç bir elmə ziyan vermək olmaz. "Əsas" a misal olaraq tibb elmi üçün "dörd iünsür" göstərilir ki, bunlar da qədim və orta əsrlərde bütün təbiət elmlərinin nezəri cəhətdən esaslandırılmasında çox mühüm rol oynayırı.

"Nəfs", "ruh", "mənəviyyat", "əxlaq" problemi, bununla əlaqədar xoşbəxtlik və seadətə çatmağın bütün nezəri məsələləri birinci məqalə və onun fəsillərinin ana xəttini təşkil edir, əməli mahiyyət daşıyan ikinci və üçüncü məqalələr üçün elmi, məntiqi bir zəmin hazırlayıv.

"Nəfs" anlayışı: Tusidə çox geniş mənənəda işlənilmiş, "ruh", "psixika", "mənəviyyat", "ağıl", "şüur", "idrak" bütün varlıqların, o cümlədən cansızlar, bitkilerin də mahiyyətini təşkil eden bir kateqoriya kimi verilmiş, lakin heç bir yerde maddə ilə, cisimlə eyniləşdirilməmişdir; nəfs, xüsusiə onun "insani" və ya "nitq" nəfsi adlanan növü "sədə cövhər", "substansiya" kimi izah edilsə də, hər şeyin fəvqündə götürülür.

Tusi "nəfsin" ne olduğunu başa salmaq üçün altı şərt qoyur ki, bunların da hamisini ayrı-ayrı maddələr altında sübut və izaha çalışır və eyanılık xətitinə təbiətdən, adı həyatdan çoxlu misallar getirir və nəfsin "varlığıntı", "cövhəriyini", "sədə və bəsitliyini", "cismi və cismanı" olmadığını, "özünün yalnız özü vasitəsilə dərk edile bilməsini", "hər şəyə vasitə olub heç bir hiss orqanı vasitəsilə dərk edile bilməyəcəyini" sübut və izaha çalışır və nəhayət, belə bir yekun vurur:

... "Hiss orqanlarının heç biri ilə hiss edile bilməyəcəyinə gəldikdə, demək lazımdır ki, hiss orqanları yalnız cisim və cismanı olanları dərk etdiklərindən nəfsi dərk edə bilməzler, çünki nəfs nə cisimdir, nə də cismanı".

Tusi, ümumiyyətlə, nəfsin ne olduğunu şərhe çalışıqdan sonra insanlara xas olan "nitq nəfsinə" keçir və burada tam obyektiv cəbhədə durur.

Tusi birinci məqalənin sonrakı fəsillərini nəfsi qüvvələrin kəmiyyət və keyfiyyətlərinə həsr etmişdir. O, burada "nəbatı" (bitki), "heyvani" və "insani"

nəfs qüvvələrindən, onun növlərindən, fəqli və ümumi cəhatlərindən danişaraq, onların bir-birinin məntiqi yüksəlişi olması nəzəriyyəsini inkişaf etdirərək, daha yüksək səviyyədə, daha uca mərtəbədə onların özündə aşağıdakı nəfslərin xüsusiyyətlərinə malik olmaqla yeni qüvvələr kəsb etdiklərini irəli sürür. Məsələn, "nəbatı" və "heyvani", "insanı" və "heyvani" nəfslər arasında ümumi və şəriki qüvvələri təhlil etdiğən sonra bu nəfslərə nisbətən daha yüksək dərəcədə duran insanı nəfs haqqında yazır: "Lakin insanı nəfsi bütün heyvani nəfslərdən ayıran bircə qüvvə vardır ki, ona da nitq qüvvəsi deyilir".

Tusi "Əxlaqi-Nasırı"nın nəzəri hikmetini təhlil etdiyi birinci məqalənin dördüncü fəsildə varlıqların dərəcə sistemini verir və bu sistemde "insanın" orta yerde yaradıldığı fikrini irəli sürür.

Bu "orta", "miyanə" vəziyyətdən yüksəlib ülvî dərəcəyə çatmaq, ya yuvarlanıb ən aşağı alçaqlığa enmek insanın öz əlindədir; bu, əmək, səy, fəaliyyət, ağıl və iradədən asılıdır. O öz nəfşini ağıl ilə idarə edə bilsə, yüksəkliyi qazan, nəfsi öz başına buraxsa, nəfsi onu aşağıya – heyvani mərtəbəyə sövq edər, şəhvani hissələri cuşa gətirər, günbəgün, anbaan alçaldar, düşkünlük və naqışlıyi artırar, yuxarıdan aşağıya yuvarladılan daş kimi, az bir müddət ərzində onu razalət çirkabının ən dərin yerinə salar və bu, onun ən dəhşətli sonu olar.

Tusi buradan məntiqi nəticə çıxararaq, nəfsin tərbiyə edilməsi üçün peygəmbərlərə, filosoflara, rəhbərlərə, rəislərə, tərbiyacılara və müəllimlərə ehtiyac olduğunu elmi cəhətdən əsaslandırmaya çalışır. Bu tərbiyə prosesində əsas cəhəti seçməyi bacarmaq ən vacib şərildən biri hesab edilir. Belə bir əsas cəhət isə hər varlığın özündə mövcuddur və onu başqa varlıqlardan ayıran da məhz bu xüsusiyyətdir, onun kamala çatması üçün də birinci növbədə bu cəhətin inkişaf etdirilməsi ən vacib məsələdir. İnsan üçün bu cəhət, bu xüsusiyyət, Tusinin fikrinə görə, mənali nitqdir.

Sonra Tusi nəzəriyyə ilə təcrübənin, elmə əməlin əlaqəsindən danişır. Tusiye görə, bunların vəhdəti olmadan inkişaf və kamillilik qeyri-münkündür.

Elmə əməlin qarşılıqlı əlaqəsi və birgə inkişafi nəticəsində insan kamilleşib "mütleyəq insan" səviyyəsinə qədər yüksəle bilir.

Tusi o biri dünyada əbədi eyş-işretde yaşamaq ümidi ilə ibadətə məşğul olanları az şey verib çox şey qazanmaq istəyen alverçilərə oxşadır. Tusinin əqidəsincə, sitayış, dostluq, məhəbbət müqəddəs, qorəzsiz və təmənnasız olmalıdır.

Tusinin birinci məqalədə şərh etməye çalışdığı məsələlərdən biri de "xeyir" və "səadət" məsələsidir. Müəllif əvvəlcə hər bir iş və əməlin bir məqsəd və qayəsi olduğundan danişır və bu məqsədin "xeyir" və "səadət"ə çatmaq arzusu olduğunu qeyd edir. Sonra "xeyir" və "səadət" məşhumlarının məzmununu açır, tərifini verir, onların növlərini göstərir, qədim filosoflar arasında bu məsələdə olan ixtiyafları şərh edir.

Bütün əser boyu əmək, fəaliyyət, hərəkat, işgüzarlıq təbliğ edən Tusi "səadətin" yalnız şüurlu zəhmət neticesində mümkün olacağını elmi dəilliərlə əsaslandıraraq hazır-nazir nəsib olan xoşbəxtlikləri "səadət" hesab etmir.

Birinci məqalənin on fəsildən ibaret olan ikinci hissəsi "məqsədlərə" həsr edilmişdir ki, onun da əsas qayəsi "əxlaqi saflaşdırmaq"dan ibarətdir.

Burada, əsasən, insanda olan fitri qabiliyyət və istedadlar, sonra təcrübə vasitəsilə əldə edilən peşə və sənətlərdən danişılır, mühitin, şəraitin insana, xüsusilə uşaqlıq və cavanlıq dövründə təsirindən geniş danişılır, təlim və tərbiyənin son dərəcə böyük rol oynadığı aydın, həyatı misallarla nümayiş etdirilir. Tusi insan xasiyyətinin, fitri istedadlarının dəyişib-dəyişilməməsi haqqında olan qədim və orta əsr filosof və psixoloqlarının fikirlərinin icmalını verərək özünün də hansı tərəfdə olduğunu gizlətmir.

Xasiyyətin (xüsusilə uşaqlar və cavanlarda) iradi və ixtiyari aşılama neticəsində dəyişildiyini qəbul edən Tusi, yeni nəslin yetişdirilməsində tərbiye və təlimin həlliədici əhəmiyyətə malik olduğunu elmi cəhətdən əsaslandırır, vəlideynlərin, mürəbbilərin, müəllimlərin, habelə içtimaiyyətin tərbiyəsi ilə məşğul olan bütün şəxslərin bu sahədə böyük məsuliyyət daşıdıqlarını xüsusi qeyd edir.

Mənəvi temizliyə, əxlaq saflığına, vicedan büləllüğuna son dərəcə böyük əhəmiyyət veren Tusi, hər şeydən əvvəl, uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyesi ilə məşğul olmayı, onları düzliyə, doğruluğa, bir sözə, vicedanlı olmağı öyrətməyi, sonra isə başqa tərbiyo işləri ilə məşğul olmayı məsləhət görür.

Tusi insanın kamilliyində, seadətə çatmasında, xeyirli işlər görməsində ədaləti vicedanın zərurılıyını əsas şərt hesab edir. O, qarşıda qoyulmuş məqsədə çatmaq, cəmiyyətdə vicedanlı, narmuslu, bacarıqlı, xeyirxah, işgüzar adamların tərbiyə edilib hazırlanması üçün, döylüb-danlamaq da daxil olmaqla, bütün üsulların tətbiq edilməsini mümkün hesab edir, lakin tərif, təhsin, mükafat, şirnidirmələrə də üstünlük verir.

Tusi sonrakı fəsillərdə əxlaqi saflaşdırmaq sənətinin ən şərəfli, ən xeyirli və ən faydalı sənət olduğunu, ailə, dövlət və bəşəriyyət üçün ondan daha lazımlı bir sənət və peşənin olmadığını sübuta çalışır. Tusinin fikrinə, hər işi görən insandır, onun üçün də insan tərbiyəsi hər şeydən vacibdir, bununla məşğul olan elm də ən şərəfli sayılmalıdır, çünki yalnız "əxlaqi saflaşdırma sənəti", alçağı yüksəye qaldırmağa, bacaranları istedadları daxilində "səadətə" çatdırmağa qadıdır.

"Əxlaqi-Nasırı"nın maraqlı bölmələrindən olan "fəziletlər" və onlara zidd "rezilətlər" məsələsinə həsr edilmiş fəsillər üzərində də dayanmaq lazımdır. Tusi bu fəsillərdə "fəzilət" və "rezilət" kimi felsefi anlayışları özü-neməxsus məntiqi bir ardıcılıqla tutuşdurur, dərin müşahidə nəticəsində onların ince tərəflərini meydana çıxarıır.

Tusinin fikrinə görə, “fəzilət” dördür: “hikmət”, “şücaət”, “iffət” və “ədalət”. Ziddiyətlər nöqtəyi-nezerindən “rəzilət”lərin de sayı dörd olmalıdır: 1. Avamlıq – hikmetin ziddi; 2. Ağciyərlilik – şücaətin ziddi; 3. Çılğınlıq – iffətin ziddi; 4. Zülmkarlıq – ədalətin ziddi.

Sonra ümumiləşdirmə və tədrici mühakimeler əsasında Tusi hər fəzilət qarşısında iki rəzilətin olduğu qərarına gəlir, biri “ifrat” (artıqlıq), o biri “çatışmaqlıq” (azlıq) derecəsində; bunlardan “səfəhlik” və “əbləhlik” – “hikmət” qarşı; “dəlisovluq” və “ağciyərlilik” – “şücaət” qarşı; “çılğınlıq” və “süstlük” – “iffət” qarşı; “zalımlıq” və “mezlumluq” – “ədalət” qarşıdır.

Başqa fəzilətlərə nisbətən “ədalət” haqqında Tusi daha geniş danışaraq, onun fəlsəfi, ictimai-siyasi məhiyyətini açmağa çalışır. Her şeyden əvvəl, Tusi “ədaləti” yerde qalan bütün fəzilətlərdən daha şərafli hesab edir. “Ədalət” anlayışı müəyyənleşdirildikdən sonra onun təsnifatı başlayır və məntiqi nəticələr çıxırlar. Tusi xalq arasında ədaləti barpa etməkde on azı üç amilin olmasına zəruri hesab edir. Bunlardan birincisi – “ilahi namus” (insanın vicedan səsi), ikincisi – “insani hakim” (adil münsif), üçüncüsü – “dinar”, yeni puldur.

Vicedan olmadan bərabərliyin mümkin olmadığını dedikdən sonra, “dinar”, yəni pul və “insani hakim”, yəni ədaləti münsifin zəruriliyini belə əsaslandırır: “...Medəni adamlar təbiətə yaradıcıdır, məişətə isə bir-birinə kömək etmədən dolana bilməzler. Kömək ondan ibaret olar ki, biri o birinə xidmət edər, birindən alb ə birinə satarlar, elə edərlər ki, müvəzinət, tarazlıq və bərabərlik pozulmasın. Məsələn, xarrat öz əməyinin məhsulunu rəngsaza verər, rəngsaz da öz növbəsində əməyinin məhsulunu ona təklif edər. Bu zaman xarratın hazırladığı sey rəngsazından daha yaxşı, daha çox və ya əksine ola biler, buna görə zəruri olaraq bir tarazlaşdırıcı, bərabərleşdirici vasitəye ehtiyac meydana çıxar, o da “dinar” (pul) olar”.

Tusi pulun belə “ədalət” vasitəsi olduğunu əsaslandırdıqdan sonra onun tek, özbəşma, mübadilədə həlliəcə rol oynaya bilməyində mütləq bir etibarlı “dilli” münsifə ehtiyacı olduğunu itəli sürür ki, o da hakim (münsif) insandır. Müəllif daha sonra “ixtisaslaşmış” və “adi emek” arasında fərqli qoyaraq ədalət haqqında öz fikrini belə yekunlaşdırır:

“Çox zaman az emek çox böyük zəhmətlərə bərabər olur, məsələn, mühəndisin bir baxışı bir çox əməllerin zəhmətlərindən, sərkərdənin gördüyü tədbir saysız-hesabsız döyüşüllərin vuruşlarından yüksək qiymətləndirilir və bu, ədaləti hesab edilir”.

Tusi birinci məqalənin ikinci hissəsinin son fəsillerini “nəfsin sağlamlığı” və “nəfsi xəsteliklərin aradan qaldırılmasına” həsr etmişdir. Tusi “Fəzilətlərin mühafizə edilməsinin rehni olan nəfs sağlamlığı haqqında” adlı doqquzuncu fəsildə, əsasən, özüne bab adam seçmek, sağlam ruhlu, tərbiyeli, namuslu, xeyirxah, istedadlı, nəzakətli dostlarla oturub-durmağı məsləhət görür,

ruhun (nəfsin) sağlamlığı üçün bundan daha yaxşı vasito, üsul olmadığını deyir. Nəfsi sağlam saxlamaq üçün isə, bədxah adamlardan qaçmayı, zərərlə nağıllara, exlaqı pozan şeir və hekayələrə qilaq asılmaması məsləhət bilir. Bunların hamısının çoxdan məlum olduğunu, təcrübədən keçirildiyini, alımlar tərəfindən təsdiq edildiyini deyir.

Tusinin fikrinə görə, nəfsin sağlamlığının əsas şərtlərindən biri de insanın yaxşı və faydalı işlə məşğul olmasıdır. Yaxşı və faydalı əməkələ məşğul olmayan, nezəri və təcrübə hazırlıq elde etməyən nəfs tez-gec fəlakətə, məhvə məhkumdur. Tusi nəfsin nezəriyyəyə yiyələnməsinə olduqca böyük yer verir və onun nəfs sağlamlığı üçün son dərəcə böyük əhəmiyyətə malik olduğunu təsdiq edir.

Tusi nəfsin sağlamlığını qorumaq üçün özünü müşahidə və nezəret almışda saxlamağın, hər gün yaxşı işlər və əməllər haqqında insanın özüne hesabat vermeyinin zəruriliyindən danışaraq, doqquzuncu fəsli belə tamamlayırlar:

“Hər gün qurtardıqda, bu gün ərzində görülen işlər diqqətlə nəzərdən keçirilərək, təhlil edilməli, heç bir güzəşt olmadan onlara qiymət verilməlidir. O çox pis olar ki, biz məhv edilməsindən heç bir kəsir gəlməyen alaq-ulaq, cörçöp, toz-torpaq kimi şeyləri saxlamağa cəhd edib, varlığı həyatımızı qoruyan, yoxluğu məhvimize səbəb olan şeylərə səhələnkarlıqla yanaşaq...”

“Əxlaqi-Nasırı”nın birinci məqaləsinin son, onuncu fəsli “nəfsi xəsteliklərin” müalicəsinə həsr edilmişdir. Burada nəfsi xəsteliklər deyərkən Tusi “ruhi” və “psixi” xəstelikləri nezərdə tutur, “tənbəllik” kimi xəstelikləri de buraya daxil edir. Tusi “Əxlaqi-Nasırı”də bütün əsər boyu tez-tez tibb elminə müraciət edir. Onun bu elm haqqında əsas fikirləri birinci məqalənin məhz bu fəslində verilmişdir.

Tusi ruhi və cismani xəsteliklərin müəyyənleşdirilməsi və müalicələri barede ətraflı danışdıqdan sonra bütün insanları düşündürən və qorxudan “ölüm vahiməsi adlanan” ruhi xəsteliyin müalicəsi haqqında söhbət açır.

Tusi “ölüm vahiməsinin” ən ümumi və ən ağır qorxu olduğunu qeyd etdiğdən sonra yalnız o adamın ölümündə qorxa biləcəyini deyir ki, onun ölümün nə demək olduğundan xəbəri olmasın. Ölümün nə olduğunu bilən adam Tusinin fikrinə görə, ölümündən qorxa bilməz. Deməli, insanı “ölüm vahiməsinin” xilas etmək üçün, hər şeydən əvvəl, ölümün nə olduğunu ona başa salmaq lazımdır. Ölümün nə olduğunu başa düşən adam əslində ölümündən deyil, dünyagirdirsə, bu dünya malının əldən çıxacağından, inanan günahkardırsa, o dünya əzabından qorxmuş olar.

Tusi ölümündən deyil, faydasız yaşamaqdən qorxmanın lazım olduğunu deyir.

“Əxlaqi-Nasırı”nın ikinci və üçüncü məqalələrində “evdarlıq” (ailə qu-ruluşu), “ölkedarlıq” (dövlət quruluşu) kimi son dərəcə mühüm məsələlərdən danışılır. Tusinin İbn Misqəveyhin “Ət-tehəre” kitabını tərcümə etməyib,

yeni əsər yazmaq fikrini irəli sürmesi də məhz bu məsələləri şəhər və izah etmək üçün olmuşdur. Çünkü “Ət-tehər”də böyük ictimai əhəmiyyəti olan bu məsələlərin heç birinə toxunulmur, əsas fikir ilahiyyata, əxlaqın saflaşdırılması, təmizlenib, terbiyə edilməsinə verildi.

Tusi “Əxlaqi-Nasiri”nın son iki məqaləsini yazmaq üçün də yunan, ərəb, fars, türk dillərində olan ədəbiyyatdan, başqalarının hekayelerindən, özünün müşahidə və təcrübələrindən geniş istifadə etmişdir.

“Evdarlıq qaydaları” adlanan ikinci məqalə Cəlaləddin Hümayının yazdığını görə, İbn Sinanın “Mənzil (aile) dolandırmaq qaydaları haqqında risalə (kitab)” adlı əsərinin tərcüməsindən, “Ölkədərləq” adlanan üçüncü məqalə isə Farabinin “Fazile icmaları haqqında müləhizələr” kitabının tərcüməsindən ibarətdir.

Tusinin ikinci və üçüncü məqalələrində əsas yeri əmək, zəhmət, peşə, sənət tutur. Özü də her əmək yox, yalnız faydalı, xeyirli, yaradıcı əmək. Bunsuz insan yoxdur. Tusi ikinci məqalənin ilk sətirlerində ilahiyyat aləmindən insaniyyət dünyasına enir və özünün göy adamı deyil, yer adamı olduğunu, yer adamlarının hayına qaldığını, onların yaşayışı ile maraqlandığını, öz heyatlarını qurmaq üçün en qədim dövrdən əməkli məşğul olduğunu təsvir edir.

Tusi ikinci məqaləsinin ilk sətirlerini bu sözlərə başlayır: “İnsan yaşamaq üçün, hər şeyden əvvəl, yeməyə möhtacdır. İnsanın yeməyi isə başqa canlılarinki kimi ot-ələf sudan ibarət deyil və təbiət tərefindən hazır-nazir verilmir ki, alich və susuzluqlarını rəf etdikdən sonra arxayınlısh dincəlməyə başlasınlar. İnsanın qidası sənət və peşə olmadan, məsələn, əkmək, biçmək, temizləmək, üyütmək, yoğurmaq və bishirmək olmadan mümkün deyildir, bunun üçün isə köməkçilər, kənd təsərrüfatı ləvazimatını düzəltməyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmek lazımdır”.

Bütün bu işlərin bir adam tərefindən görüle bilməsi mümkün olmadığından qarşıqli yardımə, birgə işləməyə ehtiyac doğur ki, bu da ictimai əməyin əsasını təşkil edir.

Tusi mənzil tikilməsini – ev qurulmasını, ailənin əmələ gəlməsini də heyvani və şəhvani hisslerlə deyil, məhz iqtisadi-ictimai amillerlə izah edir.

Tusi ailənin quruluş məsələsinə çox böyük yer verir və maraqlı burasıdır ki, “qulluqçu”, “azuqəni” də mənzilin rüknəri içərisinə daxil edir. Tusinin fikrində görə, mənzilin rüknəri beşdir: ata, ana, övlad, xidmətçi və azuqə. Mənzilin quruluşu, onun strukturu da beş vahid arasında olan münasibətlə təyin edilməlidir.

Tusi “mənzil” dedikdə binanı deyil, aralarında müyyəyen ictimai-iqtisadi münasibət olan ailəni nəzərdə tutur.

O yazar: “Bilmək lazımdır ki, burada “mənzil” dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur, bu, elə xüsusi bir quruluşdur ki, orada

erlə arvad, valideynlə övlad, xidmət edilənlo xidmət eden, mal sahibi ilə mal arasında müyyəyen münasibət olmalıdır, onların yaşadığı yerin taxtadan, daşdan, çadırдан, komadan, ağaç kölgəsindən, mağara və ya köhüldən olması məsələnin mahiyyətini dəyişmir”.

Tusi ailəni bütöv bir bedənə, ailə üzvlərini bədən üzvlərinə oxşadır, ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyen hekimlik sənəti ilə müqayisə edir. Təbib insan bədəni, onun üzvləri arasında münasibətin sağlamlığına necə fikir verirse, ailə başçısı da bütün ailə, eləcə də onun üzvləri arasında olan münasibətlərə diqqət yetirməlidir.

Aila üzvləri arasında münasibətlər bərpa edərkən bütün ailənin mənafəyini ayrı-ayrı üzvlərin xeyrindən üstün tutmağın, ailə üzvləri arasında əlverişli əmək bölgüsü, möhkəm nizam-intizam yaratmağın zəruriliyindən danışdıqdan sonra ev üçün bina və yer seçmək məsələsini keçir.

Tusi ikinci məqalədə mal və sərvət toplamaq, evi idarə etmək qayda-qanunlarından danışarken əsas fikrin həmişə öz deyərini saxlaya biləcək, davamlı, möhkəm, çürümək və xarab olmaq bilməyən şeylərə verməyi məsləhət bilir. Tusinin fikrində görə, mala üç nöqtəyi-nəzərdən yanaşmaq lazımdır: gəlir, mühafizə və çıxar (xərc). Bunların ayrılıqda nədən ibarət olduqları töhlil edilir. Gəlirin namusu əməklə olmasını əsas götürür.

Mal toplayıb saxlamağı isə, “yenidən istehsal” (təkrar istehsal) problemi ilə əlaqələndirir və bunun səbəbini çıxar, xərcetmə və istehlakla bağlayır.

Sonra arvad saxlamaq qayda-qanunları galır, burada Tusi tam bir feodal kimi çıxış edir.

Ikinci məqalənin dördüncü faslı “Övlad saxlamaq və təbiye etmək qaydaları haqqında” adlanır. Yeri gelmişkən demək lazımdır ki, Tusi “Əxlaqi-Nasiri”nın bütün məqalə və fəsillərində, fürsət tapdıqca, münasib yer düşdükca, həmişə uşaqlardan, onların təbiye və təlimlərindən danışır, beləliklə, bütün əsər boyu uşaq təbiyəsinin diqqət mərkəzində olduğu açıq şəkildə özünü bürüzə verir. Buna baxmayaraq, Tusi bu məsələyə xüsusi bir fosil de həsr etmişdir, çünkü insanların necə olacağı lap ilk anlardan, ana bətəndə, südəmər çağlarında verilecək təbiyədən asılıdır. Buna görədir ki, Tusi uşaqın anadan olduğu gündən onun necə təbiye edilməli olduğunu çox mütəfəssil, etraflı, dəqiq təsvir və töhlil edir.

Tusinin fikrində görə, uşaqda təmiz idrəki qüvvələrdən birinci “heya” özünü göstərir, ona görə də her şeydən əvvəl, bu hissən təbiyesi və inkişafı ilə məşğul olmaq təklif olunur. “Həyanım” böyük idrəki əhəmiyyəti qeyd edilərək bunun ne üçün inkişaf etdirilməsi belə əsaslandırılır: “...uşaq həyəlidir, əksər halda başını aşağı salıb sırtlıqliq etmirsə, bu, onun nəcibliyinə sübudit; bu, o deməkdir ki, onun nefsi çirkin əməllerdən ikrah edib gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalet edir.

Bele isə, həmin uşaqın təbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməmeli, istedadın sönüb getməsinə yol verilməməlidir”.

Sonra təbiyə üsullarına keçərek, uşağı onun təbietini korlaya biləcək adamlar və şeylərlə oturub-durmaq, exlaqa zerər getirə bilecek oyunlarla əylənmək kimi şeylərdən qorumağı məsləhet görür. Uşaga pul vermək, əsil-nəsəbi tərifləmək, maddi şeylərlə şirnikdirmək kimi təbiyə üsulunun əleyhinə çıxaraq, uşaqların ağıla, şüura, idraka təsir edən mentiqi deliller, mehribanlıq, mehbəbbət doğuran koramətlər yola gətirməyi töbliq edir. Uşaqlara bahalı, şit, bəzək-düzəkli paltar geydirməyin, həddən artıq, zorla yedirib qarınqulu öyrətməyin zərərli olduğu, acınacaqlı nəticə verəcəyi təsvir olunur, onlara sadə geyinməyin, qarınqulu luq etməməyin məziyətleri teriflənir.

Uşaqlara qarşı son dərəcə həssas olmaq, onların kiçik bir hərəkətini belə gözdən qaçırmamaq, vaxtında pis adət və hərəketin qarşısını almaq, ən kiçik yaxşı bir hərəkat baş verdikdə onu tərifləyib adətə çevirmək, onlara əməksevərlik, düzlük, bilik və peşəyə həvəs yaratmaq, xeyirxahlıq, başqalarına kömək vərdişləri aşılamaq, təbəlliye, yalan, bəhtan, iftiraya, başqalarına bədxahlıq etməyə, kədər və qəmlərinə bigane qalmağa, xudpəsəndlik, öz hayına qalma və sairəyə nifret hissi oyatmaq uşaq təbiyəsinin əsası hesab edilir.

Tusi uşaqları pis təsirlərdən qorumağı, çirkin, nalayıq təbiyə və nəzakət normaları pozulmuş mülitdən uzaqlaşdırmağı, şit zarafatlara, lağlağılığa, yalan danışış bir şeyi de gizlətməyə qoymamağı valideyn və mürəbbilərə uşaq təbiyəsinin əsas rüknlarından biri kimi təlqin edir: "...bir şeyi gizlətmək, onun qəbahətli iş olduğunu başa düşməyi göstərir, o, bir qəbahətli iş gizlədildimi, başqa qəbahətli işləri gizlətməyə də cəsarət edər".

Yatağanlığın, rahat-farağat bir yerdə uzanıb mürgüləmək və ya xumaranmanın acınacaqlı nəticələrini qabaqcadan görən Tusi uşaqları belə şeylərdən çəkindirməyi elmi cəhətdən əsaslandırır, çox yatmağın zehni kütləşdiriyini, hafızəni öldürdüyüünü, bədəni lirtlaşdırıb insanı süst etdiyini yazar.

Sonra tay-tuşlarla dolanmaq, özlərini böyükler yanında aparmaq, harada susub, harada danışmaq qayda-qanunlarını öyrədir. Uşağı hər mürəbbiye, hər müəllimə tapşırmağın doğru olmadığını əsaslandırır. Uşaqın təbiyəcisi ağıllı, vicdanlı, exlaq normalarına, uşaq ruhiyyesine bələd, şirin danışmaqdə, insaflı rəftarda, vüqarlı davranışda, pak və təmizlikdə, doğruluqda şöhrət tapmış adamlar olmalıdır. Əks təqdirdə onlar uşaqları təbiyə etməyib şikəstliyinə səbəb olarlar.

Tusi ikinci məqalənin böyük hissəsini “təbiyə”, “təlim”, “sənət öyrənmə”, “söz demək”, “oturub-durmaq”, “davranış və rəftar”, “yemək”, “icmək”, müxtəsəri, cəmiyyətdə özünü aparmaq qaydalarının şərh və izahına həsr edir. Ən maraqlı və müsbət cəhət odur ki, bunların əbedi, dəyişməz, doğma deyil,

şərait, zaman və məkandan asılı olaraq, müxtəlif şəklə düşəcəyini təsdiq edir, lakin buna baxmayaraq, təbiyə və təlimdə ümumi-bəşəri cəhətlərin olduğunu müdafiə etməkdən də çəkinmir.

Tusi bu fəsle ata-ana və başqa qohum-qardaşa, dost-aşnaya hörmət məsəlesini izahla yekun vurur. Ata-ana zəhməti qarşısında övladın valideynlərə nələr borclu olduğunu və onları necə yerinə yetirmək lazımlığını Tusi yenə də faydalı əməklə eləqələndirir. Faydalı əmək Tusi fəsəfəsinin məhək daşıdır, kim çox faydalı əmək sərf etsə, o qədər də çox mükafat alıb, o qədər də hörmət görməlidir.

Əsərin üçüncü məqaləsi, əsasən, ictimai-iqtisadi və siyasi problemlərə həsr edilmişdir. Məqalə heyatda baş verən keyfiyyət və komiyyət deyişmələrindən başlayır və bu deyişmələrin inkişafə səbəb olması üçün mütləq bir köməyə ehtiyacı olduğu deyilir. İnsanların bir-birinin köməyinə nə üçün ehtiyacı olduqları belə şəhər edilir: "...demək lazımdır ki, her kəs öz yeməyini, paltarını, yerini və silahını hazırlamalı olsayıdı, gərək avvəlcə dülgerliyi və dəmirçiliyi öyrəne, onların vasitəsi ilə biçmək, üyütmək, yoğurmaq, ayırmak, toxumaq üçün lazım olan aletləri hazırlaya, başqa peşə və sənətləri öyrəne idi, sonra öz hayına qalaydı, bu müddət ərzində o, yeməksiz yaşaya bilmeyib əldən gedər, ömrü isə ezab-əziyyət içerisinde keçər və bu kimi vezifələrin heç birini yerinə yetirməyə müvəffəq olmazdı. Lakin bir-birinə kömək etdiyikdə, onların hərosi bu işlərdən birini yerinə yetirdikdə, özlerinə lazım olanlardan çox istehsal edərlər, artığını başqasına vermək və ya alması yolu ilə müvəzənət və tarazlıq əməla getirir, yaşayış vasitələrini təmin edər, özünü və növünü mühafizə işini nizama salar, sistem yaradar, necə ki, yaratmışdır da".

Ictimai əmək bölgüsünün zəruriliyini belə əsaslandırdıqdan sonra Tusi cəmiyyətin əməkələmə səbəplerini təhlil etməyə başlayır və yazar: "Dünyanın intizamı, məişətin nizamı əməkla başa gəldiyindən, insan növü isə eməksiz yaşaya bilmədiyindən əmək köməksiz, kömək isə ictimiasız ola bilməz. Deməli, insan növü öz tabiatı ilə ictimaya möhtacdır".

Tusi “icma” sözü əvəzinə ərəbcə “şəher” mənası verən “medinə” sözünü işlədir. “Mədinə”ni coğrafi anlayış kimi sırf “yer” mənasında deyil, ictimasi münasibetlərde olan insan icma kimi başa düşməyi xüsusi olaraq qeyd eden Tusi, bu istilahı ikinci məqaləde işlətdiyi “mənzil”, “ev” istilahı ilə müqayisə edərək yazarı: “Ev hikməti” bəhsində “ev” (mənzil) deyərkən otağı deyil, orada yaşayanların xüsusi bir icmasını nəzarəde tutduğumuz kimi, burada da “medinə” (şəher) deyərkən, yeri deyil, belkə oranın əhalisi arasında olan xüsusi bir cəmiyyəti (ictimai münasibeti – R.S.) nəzarədə tutacaq". Biz Tusinin bu qeydini nəzərə alaraq, tərcümədə “medinə” sözünü “şəhər” kimi deyil, “icma” kimi vermişik.

Ictimai əməyi təşkil etmək, istehsal prosesində özbaşınlıq və hərçərcliyə yol verməmək üçün müəyyən tədbirlər görməyə ehtiyac doğur ki, Tusi'nin ifadesi ilə bu tədbirlər "siyaset" adlanır. Sonra siyasetin növü və təsnifatı verilir. Aristoteles əsaslanaraq siyasetin dörd növü göstərilir: "ölke", "qələbə", "keramət" və "cəmaət siyaseti", sonra siyasetlərin məzmununu açıqlaraq onların tərifi verilir, nəhayət, "ölke siyaseti" "siyasetlər siyaseti" adlandırılır.

"Siyaseti" həyata keçirmək üçün bir adama ehtiyac emələ gelir. Bunun isə mütləq şah və ya hökmədar olması məcburi deyildir. Tusi yazır: "Yeri golmışken onu da deyək ki, hər dövr, hər zamanda hökmədərə ehtiyac yoxdur. Əhali arasında nizam-intizam olsa, bu, uzun müddət onlara bəsdir. Lakin bütün dövrlərdə müdrik bir rəhbərə, tədbir sahiblərinə ehtiyac vardır. Tədbir olmasa, nizam-intizam aradan qalxar, insan cəmiyyəti lazımlı olduğu kimi inkişaf etməz".

Tusi ictimaiyyatı yaxşı, ədalətli dolandırmaq, onların hayına qalaraq güzəranın gözəl keçməsini temin etmək elminə "ictimaiyyat hikməti" adı verir və üçüncü məqalənin məhz bu elmə həsr edildiğini yazar.

Tusi "ictimaiyyat" elminə son derecə böyük qiymət verdikdən, onu hamının öyrənmeli olduğunu qeyd etdikdən sonra insanlar arasında olan ictimai formaların təhlilinə keçir və ilk ictimai forma kimi "ailəni" göstərir, sonra "məhəllə", daha sonra "şəhər", ondan sonra "böyük xalqlar", nəhayət, "bütün dünya icması" gelir. Beləliklə, Tusi dünyada beş ictimai formanın olduğunu qəbul edir, bunlardan "kiçiklərinin" "böyükler" tərkibinə daxil olaraq onların üzvi bir hissəsini təşkil etdiyini deyir, sonra ümumileşdirmə apararaq yazar: "Hər bir adam bir evin (ailənin) tərkib hissəsi olduğu kimi, hər ev bir məhellənin tərkib hissəsi, hər məhəllə bir şəhərin tərkib hissəsi, hər şəhər bir xalqın (ölkənin) tərkib hissəsi, hər xalq bütün dünya əhalisinin tərkib hissəsi olar".

Beləliklə, Tusi cüzlə küll, bir fərdlə dünya əhalisi arasında six üzvi bir rabitənin olduğunu əyani olaraq göstərir, ayrı-ayrı adamların taleyinə biganə qalmağın doğru olmadığını işarə edir. O yazar: "Dünya əhalisinin ictimai quruluşu belə bir sistem (qarşılıqlı ictimai əmək və kömək sistemi – R.S.) təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tek yaşamaq, inzivəye çekilmək xeyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhaçı dəhşəti içərisində, ezbə, eziyyət və məhrumiyyətlər çəngində məhv olar. Bəziləri belə həyatı fəzilət sayır. Məsələn, bir qismi "ibadət", "zöhd" behanəsi ilə mağaralara çəkilib yaşayır, buna "tərk-i-dünyalıq", "abidlik" "zahidlik" adı verirlər; bir dəstəsi gözlerini xalqın mərhəmət əlinə tikib sədeqə gözləyir, əlini ağdan-qaraya vurmayıv və

buna "təvəkkül" adı qoyurlar; bir zümrəsi səyahət məqsədilə dünyamı şəhər-bəşər dolanır, bir yerde yurd salıb əməkli meşəl olmur, ünsiyyət saxlamır, sonra da deyirlər ki, dünyadan ibret dərsi alırlar, bunu fəzilət sanırlar; belə adamlar və bunnara oxşayanlar başqalarının köməkli əmək sayəsində istehsal etdikləri nemətlərdən, evezində heç bir şey vermedən, istifadə edir, onların yeməklərini yeyir, paltarlarını geyir, pullarını isə ödəmir, bəşəriyət inkişafı üçün lazımlı olan işlərdən boyun qaçırdıqlarından, rezilətlərə aludə olub tərk-i-dünyalığı seçdiklərindən təbietlərində qüvvə şəklinde gizli saxlanan istedadlarını faydalı əməyə sərf etmirlər.

Kütbeyin adamlar hələ beşərlərinin fəzilət sahibi olduqlarını da düşünürələr. Bu ehtimal, şübhəsiz, xam xəyaldır".

Sonra məhabətlerin növü və seciyyəsi təhlil edilir, əsl məhabətin əmək, məslek və əqide birləşmədəki məhabət olduğu neticəsi çıxarılır. Məhabətde qərez, mənfeət, təmənpənə gözlənilirse, ele məhabətin davamsız, qeyri-sabit, dəyişkən və öteri olduğu həyatdan götürülmüş misallarla təsbitə çalışılır. Burada bütün məhabətlerin Allaha, müəllime və terbiyəçiye, valideynlərə, qohum-qardaşa və dost-aşnalara, qəbile və tayfa başçılarına, rəislərə, hökmədlərə, şahlara və sairəyə olan məhabətlerin səbəbi və dərəcələri aydınlaşdırılır, hər yerde faydalı əmək, edilən yaxşılıq, çekilən zəhmət, verilən nemət meyar kimi əsas götürülür.

Üçüncü məqalənin üçüncü fəsli – "medinelerin" (icmaların – R.S.) növüne və şəhərlərin əmələ gelmesi problemine həsr edilmişdir.

İnsanın iradı əməlli "xeyir" və "şər" işlərə bölündüyündən icmalar da "xeyir" və "şər" olaraq iki qismə ayrılır: "xeyir" icmalarla "fazılə", şər icmalarla isə "qeyri-fazılə" adı verilir. "Əxlaqi-Nasiri"nın bu fəsli ehtimal edilən icmaları öyrənmək cəhətindən çox maraqlıdır.

Tusinin əqidəsinə, fazılə icmaların növü birdən artıq olmaz, çünki haqq yolу çıxluqdan azdır, ona görə xeyir işlərin yolу da birdən artıq ola bilmez.

"Qeyri-fazılə" icmaların növü isə üçdür: "cahilə", "fasidə" və "zille".

Tusi bu fəslin əsas məqsədinin fazılə icmalar olduğundan danışaraq yazar: "Bu icmalar içərisində əsas məqsəd fazılə icmaların nədən ibaret olduğunu izah etməkdir ki, bəlkə səy edib o biri icmaları da onun mərtəbəsinə çatdırıbilelər. "Fazılə icması" insanların ele xüsusi birləşməsinə deyilir ki, onların birgə səyləri xeyir işlər görməyə, şərleri aradan qaldırmağa yönəldilmiş olsun. Belə adamların arasında ən azı iki şeydə şərīkliyə olur: biri məslek şərīkliyi, digəri əmək şərīkliyi".

Sonra "fazılə" icmaların cinsləri, "qeyri-fazılə" icmaların növ və cinsləri haqqında geniş məlumat verilir, onların ümumi, oxşar, xüsusi fərqli cəhətləri göstərilir, rəiyyət, rəis, hökmədar və şahların necə yaradığı təsvir edilir.

Üçüncü məqalənin dördüncü fəslü “Ölkə dolandırmaq siyaseti ve şahların xisleti” adlanır. Üçüncü fəsilədə ailələrin böyüyerek məhəlləyə, məhəllələrin kəndə, kendlerin qəsəbəyə, qəsəbələrin şəhərlərə, şəhərlərin ölkələrə çəvriildiyini ve heresində de özüne görə başçı, rəis, hökmdar, şah və saire əməle geldiyini şərh etdiğden sonra tebii və məntiqi olaraq bunları necə dolandırmaq suali ortaya çıxır. Tusi dördüncü fəsilədə mehz bu suala cavab verməyə çalışır. O, ölkə dolandırmaq siyasetinin iki olduğunu deyir: “fazilə”, yəni fəziləti siyaset, “naqis”, yəni nöqsanlı siyaset. Sonra bu siyasetlərin müsbət və menfi mahiyyətini açıb göstərir.

Tusi hər yerde “fazil” siyasetin, xeyir işlərin, xalqı yerə vurmaq deyil, göye qaldırmağın tərəfdarıdır. Belə bir hökmdar olmaq üçün isə insanda bir sıra xüsusiyyətlər olmalıdır ki, o, şer qüvvələrin qarşısını alıb, xeyir işləri yərində yetirə bilsin. Tusi hökmdarlarda, ölkə sahibi olmaq istəyənlərde ən azı aşağıda göstərilən yeddi xüsusiyyətin, yeddi xasiyyətin olmasını zəruri hesab edir: “atalıq”, “alicənablıq”, “mətinlik”, “tam ezm”, “səbir”, “var-dövləti olmaq”, “səleh və əməlisəh köməkçilər”.

Bunları sadaladıqdan sonra onların nə demek olduğu və nə üçün zəruri olduğu misallar və dəlillərlə sübuta çalışılır.

Sonra dövlətin inkişafı və süqutu məsələləri təhlil və tədqiqə başlanır. Dövlətin inkişafında Tusi fəlsəfəsinin əsas rüknlarından birini teşkil edən “dörd ünsür” həlliədici rol oynayır, bu dörd ünsür burada özünü “dörd sinif”, “dörd təbəqə” şeklinde bürüzə verir. Tusinin fikrinə görə, dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Ədalətin isə bir neçə şərti vardır. Birinci şərti odur ki, xalqın bu dörd təbəqəsi arasında uyğunluq yaradılsın.

“İnsanın sağlığı dörd ünsür arasındaki tənəsüblikdə olduğu kimi, cəmiyyət arasındaki uyğunluq da dörd sinfin (təbəqənin) qarşılıqlı müvafiqliyində olar”.

Bu dörd sinif (təbəqə) “qələm ehli”, “qılinc ehli”, “müamilə ehli” və “ziraət ehli”ndən ibarətdir.

Tusi “qələm ehli” deyərkən – ziyahları; “qılinc ehli” deyərkən – herbçiləri, “müamilə ehli” deyərkən – tacir, sövdəger, sənətkar, vergi toplayanları, “ziraət ehli” deyərkən – əkinçilər, biçinçilər, bağbanlar, maldarlıqla məşğul olanları nezəre alır. Maraqlı burasıdır ki, bu ictimai təbəqələri təbietdeki dörd ünsürle müqayisə edərək birinciləri, yəni “ziyahları” suya, ikinciləri, yəni “herbçiləri” – oda, üçüncüləri, yəni “müamile ilə məşğul olanları” – havaya, dördüncüleri, yəni “kənd təsərrüfatı ilə məşğul olanları” – torpağa oxşadır və deyir: “Bu dörd dəstə birgə, elbir, ahengdar fəaliyyət göstərdikdə mədəniyyət, fezilət və seadət sistemi əməle gələr”.

Sonra insanların təbiətləri, onların hansına hansı vəzifəni vermək lazımlığından müəyyən edilir.

Dövlətin inkişafının dayandırılmasının sebeplerini hemin bu şərtlərin yeri-ne yetirilməməsi hesab edən Tusi, bu işdə xalqı unudub öz hayma qalan hökmədarları kəskin tənqid atəşinə tutur, onların dövləti məhvə sövg etdiklərini deməkdən de çəkinmir.

Dövlətin esas vezifəsi xeyirli işlərlə məşğul olmaq, şer işlərin qarşısını almaqdır, çünkü şəri aradan qaldırmaq özü də xeyrə səbəb olmaqdır. Şer işe özbaşına aradan getmek istəmədiyi üçün zor işlətmək, cəza vermək məcburiyyəti meydana çıxır. Tusi bu məsələlərə de geniş yer vermiş və özünün yaxşı bir hüquqsunas olduğunu nümayiş etdirmiştir.

Üçüncü məqalənin altıncı fəslü sədaqət və dostluq qaydaları haqqındadır. Tusi burada da möhkəm dostluğun əsasını qarşılıqlı əmək və köməkdə görür: “Kim qarşılıqlı kömək və əməyə xor baxır, onu kiçik, əhəmiyyətsiz bir şey hesab edirse, heqiqətde rezil və xırda adam o, özüdür. Kim belə sədaqəti köməkçilərin tez tapılacağı güman edirse, bərk yanılır, çünkü sədaqəti adamları seçmək üçün böyük imtahanlar, sınaqlar və məhek daşlarından keçirmək lazımdır.

Mənim eqidəmə görə, məhəbbətin qüdrəti, qarşılıqlı yardımın əzəmeti böyük xəzinəldən, cəmi dəfinəldən, şahların toplaya bildikləri tamam daş-qas və cavahiratdan, insanların təməhina səbəb ola bilecek bütün dənizlərin, səhraların varidatından, sularından, torpağından, bitkisindən, heyvanatından və başqa nemətlərindən daha üstündür”.

Tusi dostluq və sədaqəti qarşılıqlı əmək və yardım bünövrəsi üzərində qurulan sarsılmaz, əzəmetli bir bina kimi qiymətləndirdikdən sonra filosofların sadiq dostluq haqqında fikirlərini tutuşdurur, onların müsbət və menfi cəhətlərini təhlil edir, müxtəlif təbəqələrdən olan adamların dostluğundan danışır, dost seçimkdə aiyq olmayı, qərəzsiz, səmimi, sədaqətli ürek dostları ilə, özlərini burlara oxşar kimi göstəren söz dostlarını bir-birindən ayırmayı təkidlə, döñə-döñə tekrar edir və bu işi bacaranları en xoşbəxt adam adlandırır. Sonra dost seçimkə qayda-qanunlarını, seçimkdən sonra onu saxlaya bilmək şərtlərini şərhə keçir. Dost seçiləcək adamları hər yerde, ister kiçik, ister böyük işlərdə, ister xoş, ister ağır günlərdə, sakit və böhranlı anlarda, sözdə deyil, işdə sınaqdan keçirməyi və heç bir şeyi unutmamağı məsləhət görür.

Üçüncü məqalənin yeddinci fəslü xalqın bütün təbəqələri ilə davranışlı qaydalarına həsr edilmişdir. Tusi insanların cəmiyyətdə tutduğu mövqedən asılı olaraq, xalqın müxtəlif təbəqələri ilə müvafiq şəkildə reftar etməyin tərəfdarıdır. Berabər təbəqə ilə yalnız üç davranış üsulu ola bilər: dostlarla davranış, düşmənərlə davranış, ne dost, ne düşmen olanlarla davranış.

Dostlar da iki yerə bölünür: heqiqi dostlar, qeyri-heqiqi dostlar, yəni özünü dost kimi göstərib, əslində dost olmayanlar. Bunlarla necə reftar etmək

lazım geldiyi izah edildikdən sonra düşmənlerlə necə dolanmanın təhlil və şərhine başlanır, düşmənlerin də iki cür olduğunu qeyd edilir: yaxundakılar, uzaqdakılar. Tusi hər hansı düşmənciliyin aradan qaldırılmasını, mümkün olduqca, düşmənlerin de dosta çevrilmesini məsləhət görür.

Sonra ədavətin aşkarlaşması, düşmənciliyin dava-dalaşa, vuruş və müharibəyə çevrilməsinin dehşətli neticələri təsvir olunur. Düşməni dost etmək mümkün deyilse, ayıq olmaq, sayılıqlı itirməmek, onların gördükleri işlərdən hemişə xəber tutmaq, onların bütün fəaliyyətlərini nəzəret altında saxlamaq, fürsəti əldən verməyib vaxtında lazımı tədbirlər görmək tövsiye edilir.

“Əxlaqi-Nasiri”nın son məqaləsinin son fəsli “Bütün fəsillər üçün faydalı olan Əflatunun vəsiyyətləri haqqında” adlanır. Tusi burada Əflatunun (Platonun) öz tələbəsi Aristotela etdiyi vəsiyyətlərin öz məqsədində uyğun olan və əvvəlki fəsillərdə geniş izah etdiyi yerlərini vermişdir, bu, bir tərəfdən sənki kitabın yekunu, digər tərəfdən tezislidir: “Böyük Yaradın sizin hamınıza xeyirli sənətlər, faydalı keramətler, gözəl fəzilətlər qismət etsin, hərənizə öz məqsədinizə çatmaq üçün böyük ehtiras və coşquluq versin”.

Fikrimizə yekun vurub deyə bilarık ki, Tusi yalnız yüksək qaya, böyük arzu, möhkəm ideya naminə əsərini üç məqaləyə ayırmış, birinci məqaləni “ideal insan”, ikinci məqaləni “ideal ailə”, üçüncü məqaləsini “ideal cəmiyyət” yaratmaq probleminə həsr etmiş, beşəliklə, cəmiyyətin üç əsas, dəyişilməz, mecburi tərkibini də müəyyənəşdirmiştir. Öz dövrünün bütün məhdudiyyət və sinfi ziddiyyətlərinə baxmayaraq, Tusi Quran ayelerindən, hədis, xəber və rəvayətlərdən de istifadə edərək, materialist mülahizələr də söylemiş, dialektik təhlillər apartmış, ictimai, qarşılıqlı, birgə əməyin coşqun təlebatçısı kimi istədiyini demiş, arzu etdiyini yazmış, qarşıya qoyduğu məqsədə nail olmuşdur.

İlk dəfə Azərbaycan dilinə tam şəkildə tərcümə olunan “Əxlaqi-Nasiri” əseri mütercimin qarşısında bir sıra çox ciddi və məsuliyyətli məsələlər qoymuşdu. Bunların içərisində ən vacibi fəlsəfi, ictimai, iqtisadi, siyasi, məntiqi və bir sıra başqa elmi istilahların Azərbaycan dilində necə verilməsi məsəlesi idi. Tusi dilinin ümumiyyətə, çətin olmasına, bədii ibarə, söz birləşmələri, cümlə, idiomatik ifade və sair dil vahidlerinin xüsusi mənada işlədilməsinə baxmayaraq, onların ya həqiqi, ya da məcazi ekvivalentlərini tapmaq böyük əmək tələb etse də, her halda mümkün idi. Bir sıra istilahlar ya Azərbaycan dilində yox idi, ya da nisbəten, bəzi hallarda isə tamamilə başqa məzmun daşıyırıdı. Yunan, latin və başqa Avropa dillerindən alınmış və indi geniş şəkildə rus, Azərbaycan dillərində işlənen bir sıra istilahların da vəziyyəti bələ idi.

Məsələn, “təbiətin arxasında olan” hadisələr kimi tərcümə etdiyimiz “Mabədiət-təbiət” istilahı “metafizika” kimi de verilə bilərdi. Lakin müasir filosofədə “metafizika” “dialektikaya” qarşı qoyulur və onun əksi hesab edilir. Tusi də isə “Mabədiət-təbiət” “nezəri hikməti”n üçüncü tərkib hissəsindən biri olub ilahiyyat, nübüvvət, imamət, axırət kimi məsələləri öyrənir. Əlbette, bələ olan təqdirdə onu “metafizika” kimi tərcümə etmek məqsədə uyğun ola bilmezdi.

Bəzi istilahlar var idi ki, onları tək halda Azərbaycan dilinə tərcümə etmək olardı, məsələn, “nəfs” sözünü “ruh” kimi de vermek olardı. Lakin bir sıra birləşmələr və ibarələrdə onu “ruh” kimi tərcümə etmek ya mənəni təhrif edir, ya da Azərbaycan dili üçün qeyri-adi birləşmələrin işlədilməsini tələb edirdi. Məsələn, “nəfsinizi qoruyun” birləşməsi “ruhunuzu qoruyun” kimi tərcümə edilsə, mənə tamamilə deyişir. Bələ hallarda biz “nəfs” sözünü saxlamağa məcbur olduq. Bundan əlavə, “Əxlaqi-Nasiri”də nəfs istilahı ilə yanaşı, ruh istilahı da işlenir və onlar müxtəlif anlayışlar kimi şəhər olunur. Bələ ki, hem fars, hem de Azərbaycan dilində olan və mənaca bir-birə müəyyəyen dərəcədə fərqlənən (məsələn, “qəzəb”, “şəhvət”, “şüçaət” və s. kimi) sözlər də olduğu kimi saxlanmış və mənə fərqləri tərif və ya şərhədə göstərilmişdir. Üçüncü qəbildən olan istilahlar Azərbaycan dilində qarşılığı olmayan istilahlardır. Bu istilahlar məzmunundan asılı olaraq, müvafiq sözlərlə ifade edilmişdir. Məsələn, “təğlibi və ya təğəllübü icmə” “qoçular icməsi” kimi verilmişdir. Bizim əqidəmizcə, Azərbaycan dilində bundan daha münasibini tapmaq olmaz. Beşəliklə, “Əxlaqi-Nasiri”dəki istilahlar üç cür verilmişdir:

1. Olduğu kimi saxlanılıb şəhəri qeydərlə verilenlər.
2. Azərbaycan dilində olan müvafiq istilahlarla verilenlər.
3. Kalka üsulu ilə tərcümə edilən və ya müvafiq sözlərlə verilenlər.

Əsas yeri birincilər tutur. Bu, Tusinın öz istilahları ilə tanış olmaq üçün də çox faydalıdır. Onları başa düşmək isə çətinlik təşkil etmir, çünki onların məzmunu həm mətnin özündə, həm de qeydlərdə geniş izah edilir.

İkinci çətinlik müxtəlif nüsxələrde olan fərqlərin düzənliyi tərcümə etmək, üçüncü çətinlik “Əxlaqi-Nasiri”də çoxlu miqdarda təsadüf edilən şəxs adları, tarixi hadisələr, müxtəlif fəlsəfi, dini və teriqət anlayışları, məntiqi, exlaqi məfhumlarının şəhər və izahını tərtib etmək idi. Bunları axtarış tapmaq çoxlu vaxt, böyük ehtiyat, dəqiqlik və məsuliyyət tələb edirdi.

Mütercim bütün imkanlarından, səy və bacarığından istifadə edərək “Əxlaqi-Nasiri” əsərini ilk dəfə tam şəkildə⁵ Azərbaycan dilində oxuculara

⁵ Qalan iki hissəsi “təbiət” və “riyaziyyat” elmləri hesab edilərdi.

⁶ “Əxlaqi-Nasiri”nın aynı-ayrı hissələri əvvəller Memmədəga Sultanov tərəfindən tərcümə və nəşr edilmişdir.

təqdim etməklə, mümkün qədər tərcümenin dəqiqliyinə, selisliyinə fikir vermiş, orada Tusi ruhunu, Şərqi koloritini saxlamağa çalışmışdır. Əlbəttə, buna nə qədər müvəffəq olduğunu oxucular, xüsusilə gözəl bilik və zövqü olan mütəxəssisler düzgün təyin edərlər.

Biz fürsətdən istifadə edib əsərin tərcüməsinin nisbətən sürətlə getməsinə və mütərcimin qarşısında duran bir sıra çətinliyin aradan qalxmasına kömək edən bütün yoldaşlara öz səmimi təşəkkürümüzü bildiririk.⁷

Rəhim Sultanov



⁷ "Əħlaqı-Nasırı"nın tam təhlili haqqında mütərcim monoqrafik bir əsər yazmışdır

RƏHİMLİLƏRİN ƏN RƏHİMLİSİ OLAN ALLAHIN ADI İLƏ (BAŞLAYIRAM)

Saysız tərif, hesabsız mədh dünyalar sahibinin böyük izzət və əzəmətinə layiqdir, o, ilk yaradılışın ilk anlarından “hər şeyi yaratmağa başladı”¹, varlıqların bütün növü onun ilham mənbəyinin məhsuludur, o, “özüne oxşar yaratmaq istədiyi insanın mayasını”² qırx üsul ilə təkmilləşdirə-təkmilləşdirə qırx dəfə bir şəkildən başqa şəklinə, bir haldan başqa hala salaraq, “insanın palçığını qırx gün öz əlimle yoğurdum”³ – dedi; son mərhələ çatdıqda, onda beyənməyə layiq əlamətlər meydana çıxdıqda, heçdən yaradılmışların en yaraşlısı olan insan suretini ona bəxş etdi və “öz əmri ilə ona bir dəfə “ol” deməklə ruh verdi⁴: “Bizim əmrimiz yalnız bir dəfə verilir”⁵; “ol!” əmri vərilək, bir göz qırpmında, bəlkə ondan da tez hər şey hazır olur”⁶; elə ki onun ilk xəyalı vücudu⁷ tamamlandı, maddi vücudunu yaratmaq növbəsi çatdı, yenə də o, səbirli sənətkarın istədiyi kimi hazırlandı: “Sonra biz onu yeni şəkildə yaratdıq”⁸, zatından zahirinədək “onu yenidən yoğurduq”⁹ – dedi və onun ilk əsasını təşkil edən insan nefsinə (ruhunu) bir an içerisinde orada, yeni ilk vücudun yaradılmış olduğu yerdə ona verdi, sonra tolim sarayında “insana bilmədiklərini öyrətdi”¹⁰ və “xeyirli işlər” emalatxanasında onun zatını cilalamaya, exlaqını saflasdırmağa, kamalını təkmilləşdirməyə, ona xeyirli işlər vərdişi aşılamağa başladı. Onu ilbəil, günbəgün, bəlkə də anbaan, bir dərəcədən başqa dərəcəyə, bir mərtəbədən başqa mərtəbəyə yüksəltti. Nəhayət, “Öz yaradığının yanına qayıt!”¹¹ hökmü verilenədək, ilk andan döñə-döñə yoğurulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan günə qədər yaşaya biləcək bir şəklinə saldı.

“Əcəl çatdıqda onun bir an belə tez-gəci ola bilməz”¹².

“Bu gün hökm kimin hökmüdür?”¹³ sualtı, “Bu gün hökm hamidan qüdrətli və tek olan o Allahın hökmüdür”¹⁴ cavabı bütün dünyani dolduracaq. “Onun tek olan vücudundan başqa hər şey məhv edilə biler”¹⁵ səsi bütün fəzəni titrədəcək, “ilk dəfə xəmirimizi necə yoğurmuşdusa, həmin şəkildə də sizi öz xidmetinə çağıracaqdır”¹⁶ nidası bütün kainata yayılacaq və yalnız hər şeyi bilən, hər şeyə qədir o Allahın özünü aydın olan: “Mən bir gizli xəzinə idim”¹⁷ sırrı açılında yenə bu libas onlara qaytarılacaqdır.

Hədsiz salavat, hüdudsuz ehtiram din yolgöstəricilərinin sərəri, düz yolda olanların rəhbəri Məhəmməd Mustafanın (s.) müqəddəs vücu-duna yaraşır; çünkü xalqların zülmət və cəhaletdən xilas edilməsi Onun parlaq, yol işıqlandırıcı nuru nəticəsində olacaqdır. Möminlərin qəflət və zillet girdabından nicasat tapması Onun günahlardan qoruyucu pak şüru sayesinde baş tutacaqdır. Ona, Onun ali-ebasına... çoxlu-çoxlu salavat!

Bu məqalənin sahibi və bu kitabın müəllifi, qulların en kiçiyi, Nəsir Tusi ləqəbi ilə şöhrət tapmış Məhəmməd ibn Həsən Əttusi deyir: "Əxlaqi-Nasiri" adlanan bu kitabın yazılması elə vaxta təsadüf etdi ki, dünyanın qarmaqarışılığı üzündən mən vətəndən didərgin düşmüş, qəzanın eli məni Qohestan¹⁸ torpağına atıb, ağır vəziyyətə salmışdı. Girişdə qeyd edilən səbəbə görə, bu kitab orada yazılmaya başlandı. Deyiblər: Evlərində olursansa, ev sahiblərinin üreyini elə al, ölkələrində yaşayırsansa, ölkə hakimlərini razı sal, öz ləyaqət və abrını qoruyan adam bunun əvəzində mükafat alar.

Öz ləyaqət və abrımı saxlamaq üçün müqəddimədə, bu camaatın adəti üzrə, onların böyüklerini, əyanlarını, şərəfli insanlarını həddən artıq şışirdilmiş şəkildə təriflədim, halbuki belə hərəkət məslək sahiblərinin əqidəsinə, teriqət, şəriət və sünnet¹⁹ əhlinin ənənəsinə zidd idi, lakin başqa çarə yox idi. Bu səbəbə görə, kitab həmin üslubda yazılmış oldu. Kitabın mezmunu hikmət²⁰ fənlərindən birine həsr edildiyindən, dini təbliğ, ya onu tənqid ilə əlaqədar olmadığından əqidələri müxtəlif olan adamlar da onu oxumağa böyük həvəs göstərdilər, kitabın çoxlu miqdarda üzü çıxarırlaraq xalq içerisinde yayıldı, bundan sonra Allahın mərhaməti (calalı göylərə ucalsın), padşahın kəraməti (ədaləti dünyalara yayılsın) bu qədirbiliən bəndəni²¹ o ağır vəziyyətdən xilas etdi; elə oldu ki, bütün fəzilet və mərifət sahibləri bu kitabı oxumaqla onu daha da şərəfləndirdilər, bəyendiklərini bildirməklə onu daha da bəyendirtilər. Bunu gördükdə arzu olundu ki, kitabı qaydadan kənar, namünameb üslubda yazılmış müqəddiməsi dəyişdirilsin, elə şəkəl salınsın ki, əgər bir adam qərəzənə irad tutub, qarayaxmaq fikrinə düşsə, nə üçün belə deyildiyinin, həqiqətin necə olduğunu mahiyyətinə varmadan ibarə və ifadələri öz istədiyi kimi yozmaq istəsə, əli boşça çıxsın: "Çox zaman adam üzrülü olur, sən isə onu danlayırsan"²².

Belə düşünüldükdən sonra bu müqəddimə tərtib edildi ki, lap əvvəldən başağrısına səbəb olmasın.

Qələm sahibləri bu sözlərin nə demək olduğunu başa düşsələr, kitabı başlangıcını bu mənada anlasalar, həqiqətə daha yaxın olarlar. Allah onlara kömək olsun.

BU KİTABIN YAZILMASININ SƏBƏBİ HAQQINDA

Qohestanda o vilayətin hakimi Nesireddin Əbülfət Əbi Mənsurun²³ xidmətində olarken bir dəfə məclisdə görkəmli alim, kamil filosof Əbu Əli Əhməd ibn Məhəmməd ibn Yequb ibn Miskəveyh²⁴ ... Xazin Razinin əxlaqın saflaşdırılması haqqında yazdığı "Ət-təharə" kitabından səhəbət düşdü ki, səhəbət zamanı onun üslubu en səlis, en fəsahətli hesab edildi və həmin kitabı terifləyən aşağıdakı üç-dörd sətir misal götirildi:

Heyatıma and içirəm ki, bu kitab bütün fəzilətləri özündə toplamışdır;
Xalqda olan yaxşılıqları kamala çatdırmaq üçün o, bir zəmanətdir;
Onun müəllifi xoş bir niyyətə
Gizli və qapalı olan həqiqətləri açıb göstərmmişdir;
Onun adını "Ət-təharə" qoymuşdur;
Həqiqətən, menaları düz şərh etmiş, heç bir şey uydurmamışdır;
Ciddi səy göstərməklə, Allah xatirinə böyük bir iş görmüşdür;
İnsanlara nəsihət verməklə heç nəyi osırgəməmişdir.

Bu sətirlərin müəllifinə (yəni mənə) buyurdular: "Bu gözəl kitabı istilahlarını dəyişdirməklə, ərəb dilindən pars (fars) dilinə tərcümə etmək lazımdır: bu zamanın adamlarının çoxu ədəb libasından məhrum-durlar, cavahir kimi mənası olan belə qiymətli bir geyim onların fəzi-lətini zinətləndirirsə, çox böyük savab olar".

Bu sətirlərin müəllifi həmin işaretni əmr kimi qəbul edərək bir az fikirleşdi, sonra özü-özü ilə mesləhətlesdi. Xəyalən belə dedi: "Bu qədər gözəl manaları çevirmək, onların qəşəng libaslarını soyundurub burovuz paltar geyindirmək adəmi meymun şəkline salıb eybecərləş-dirməyə bənzər, hər zövq sahibi bunu gördükdə özünü qeybat və mə-zəmmətdən saxlaya bilməz. Bundan əlavə, adı çəkilən kitabda hikmət fəsillerinin en eziz fəsilləri verilmiş olsa da, orada iki fəsil yox idi: şəhərlər salmaq və ev qurmaq fəсли. Halbuki bu iki hikmət, zamanın tələbinə görə, indi böyük əhəmiyyət kəsb etmiş, onun şərh və izahı lazıim və zəruri olmuşdur. Yeni bir əsər yazılsayıdı, əvvələn, kitabın tərcüməsi üçün edilə bilecek məzənnətdən yaxa qurtarmaq olardı; ikinciisi, təqlid deyil, orijinal, yiğcam, əksəriyyətin başa düşə bilecəyi şəkilde, o böyük alim İbn Miskəveyhin kitabında olan bütün hikmət-lərin xülasəsini verməklə həmin iki məsələ haqqında, başqa alımların fikirlərini də əlavə etməklə, yeni bir kitab yaradılmış olardı".

Bu fikir ürəyimden keçdikdən sonra onu dilimə gətirdim, bəyənilədi. Men yazıq belə bir şeyə layiq, belə bir cəsarətə malik olmadığımı, tənə vuranların tənəsinə, bədxahların məsxərəsinə məruz qalacağımı bildiyim halda o böyük və alicənab adamın himayəsi mənə cürət vərdi, bu əseri yazmağı təkidlə emr etdiklərindən, mən bu işə başlayıb, Allahın köməyi ilə onu sona çatdırdım.

Bu kitabın yazılması onun emri və təsviqi ilə olduğundan adı "Əxlaqi-Nasiri" qoyuldu. Alichənab adamlardan gözlenilen ən böyük kəramət, lütf və mərhəmet ondan ibaretdir ki, bu kitabı nezərdən keçirdikdə bir səhv, ya anlaşılmazlığa rast gəsələr, zəhmət çəkib onu düzəltsinlər, əvvəlcədən bizim üzr və təşəkkürümüzü qəbul etsinlər. Allah qoysa, belə də ola.

Bu fəslin başa düşülməsində lazımlı olan bəzi ilk qeydlər haqqında

Bu kitabın məqsədi hikmətə aid məsələlərdən biri olduğundan ilk növbədə hikmətin mənasını şərh etmək, onun təsnifatını vermək lazımdır ki, qarşıya qoyulmuş məqsədi başa düşmək asanlaşın. Mərifət sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımı kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir.

Bəlo olduqda hikmət iki hissəyə bölünməlidir: biri – elmi nəzəriyyə, o biri – əməl (iş).

Elm – varlıqların həqiqətən necə olduğunu düzgün təsəvvür etmək, insanın yaradıcı ağılı (nəfse-əmr) və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir.

Əməl – gizli qüvvələri ortaya çıxarmaq, müxtəlif sənət və peşələrdən fayda götürmək, müxtəlif iş verdişləri əldə etmək üçün göstərilən fəaliyyətə deyilir, bu şərtlə ki, o, bəşəriyyətin qüdrətinin artmasına, onun təkmilləşməsinə səbəb olsun.

Kimdə bu iki fəzilətin her ikisi varsa, o on müdrik insan, ən kamil alım hesab edilər, onun yeri bəşər övladının tutu biliçəyi ən yüksək mövqeyin fövqündə olar. Necə ki, buyurublar: "Kimi istəyirse, ona hikmət verir, kime hikmət verirə, ona böyük nemət bəxş edir"²⁵.

Hikmət elmi hər şeyi olduğu kimi bilmək, hər işe lazımı qaydada başlamağı bacarmaqdan ibarət olduğundan varlıqlar necə yere bölü-

nürsə, o da ele bölünür. Varlıqlar isə iki növdür: birincisi – insanların şəxsi iradəsindən asılı olmayanlar, ikincisi – insanların fəaliyyət və iradəsindən asılı olanlar.

Deməli, varlıqlar haqqında olan elm də iki növdür: biri – birinciyo aid olan, ona nəzəri hikmət deyilir; ikincisi – ikinciyo aid olan, ona əməli hikmət deyilir.

Nəzəri hikmət

Nəzəri hikmət iki yere bölünür: biri – madde ilə əlaqədar olmayan varlıqlar haqqında elm; ikincisi – maddəsiz mümkün olmayan varlıqlar haqqında elm. Bu sonuncu da iki bölünür: biri – maddənin iştirakı olmadan təsəvvür və düşünlə bilənlər haqqında (elm); o biri – maddənin iştirakı ilə mümkün olanlar haqqında (elm).

Bu baxımdan nəzəri hikmət üç yere bölünür: birinci – təbiotin ardı haqqında elm²⁶; ikinci – riyaziyyat; üçüncü – təbiət elmidir. Hər üç elmin bir neçə bölməsi vardır ki, bunların bəziləri əsas, bəziləri isə yardımçıdır.

Birinci elmin iki əsas hissəsi vardır: biri – o böyük şan-şövkəti Allahi tanımak, Ona yaxın olan, Onun emri ilə başqa, məsələn, əql, nəfs, onların xüsusiyyət və fəaliyyətləri kimi varlıqların əsasını təşkil edən başlangıcları öyrənən elm. Buna ilahiyat – (teologiya) deyilir. O biri – varlıqların ümumi məsələlərini, vəziyyət və hallarını, məsolən, təklik, çoxluq, zərurət, imkan, təzahür, təkamül və sairəni öyrənən elmdir; buna ilkin ibtidai fəlsəfə deyilir; bunun bir neçə əlavə, qcyri-əsas bölmələri vardır, məsələn, nübüvvət²⁷, imamət²⁸, axirət²⁹ və buna oxşar şeylər.

Riyaziyyat elminin əsası dörd növdür:

Birinci – ölçülər, onların xüsusiyyətləri, qayda və qanunları haqqında. Buna həndəsə elmi deyilir.

İkinci – ədədlər və onların xüsusiyyətləri haqqında. Buna ədədlər elmi deyilir.

Üçüncü – səma cisimlərinin bir-birinə, özlərindən aşağı və yuxarıdakılara görə tutduqları yer, alıqları vəziyyət, hərəkət və sürətləri, yaxınlaşış-uzaqlaşmaları, bir-birinə münasibət və ziddiyyətləri haqqında. Buna nücum və heyət elmi (astronomiya və kosmografiya) deyilir. Nücum ehkamları (astrologiya) buraya daxil deyildir.

Dördüncü – səslərin bir-birinə münasibəti və xüsusiyyətləri haqqında. Buna ahəngşünaslıq³⁰ (akustika, harmoniya) elmi deyilir. Müsiqi səslerini, onların arasında olan kəmiyyət, keyfiyyət, fasilə, ritm və sərroni öyrəndikdə ona müsiqişünaslıq deyilir.

Riyaziyyat elminin bir neçə bölməsi vardır: oxşarlıqlar³¹, eksliklər³², cəbr³³, müqabilə³⁴, maniveller³⁵ (mekanika), şüalar³⁶ və s.

Təbiət elminin əslı sekkiz növdür:

Birinci – dəyişənlərin³⁷, məsələn, zaman, məkan, hərəkət, sabit³⁸ və qeyri-sabitlik, sonluluq, sonsuzluq və s.-nin əsasları haqqında. Buna “təbii adlar”³⁹ deyilir.

İkinci – bəsit⁴⁰ və mürekkeb⁴¹, cisimlər, səma və yer cisimlerinin xüsusiyyətləri haqqında. Buna “adlar və əlamətlər”⁴² deyilir.

Üçüncü – elementlər və ünsürlər⁴³, forma və şəkillər, onların müşterək maddeye çəvrilməsi haqqında. Buna “kovn-o fəsad”⁴⁴ (“yaranma və yox olma”), “maddələrin çəvrilməsi”, “maddələr dövriyyəsi”, “maddələr mübadiləsi” – R.S.) deyilir.

Dördüncü – Yer və göydə əmələ gelən hadisələrin, məsələn, göygurultusu, ildırım, şimşek, yağış, qar, zəlzəle⁴⁵ və buna oxşar hadisələrin sebəbləri haqqında. Bunlara “səma təzahürleri” deyilir.

Beşinci – mürekkeb maddələr, onların tərkiblərinin xüsusiyyətləri haqqında. Buna “mədənşünaslıq”⁴⁶ deyilir.

Altıncı – bitkilər, növləri, nəfsləri⁴⁷ və qüvvələri haqqında. Buna nobatat elmi deyilir.

Yedinci – ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət, xüsusiyyət, nəfəs və qüvvələri haqqında. Buna heyvanat elmi (biologiya) deyilir.

Sekkizinci – insanların nitq nəfsinin xüsusiyyətləri, onun bədən daxilində və bədən xaricində (qeyri-bədəndə) dəyişmələri, əhvalları. Buna nəfəs elmi (psixologiya – R.S.) deyilir.

Təbiət elminin elavə bölmələri də çoxdur, məsələn, tibb elmi, nücum ehkəmələri elmi (astrologiya), ekinçilik elmi və s.

Həkim (filosof) Aristatalisin⁴⁸ tərtib etdiyi, nəzəriyyədən əmələ keçirdiyi “məntiq” elmine geldikdə isə, demək lazımdır ki, o, eşyaların keyfiyyətini bilmək, məchul olanları ortaya çıxarmaq üsulundan ibarətdir. Deməli, əsl mənada, o, təlim elmidir (elmlər elmidir), başqa elmləri öyrənmək üçün bir alet, bir açar seviyyəsindədir.

Nəzəri hikmətin bütün bölmələri bunlardan ibarətdir.

Əməli hikmat

Əməli hikmat insanın iradi hərəkətlərini məqsədə uyğun şəkildə idarə etməsinə, sənət və peşəni, həyatlarını nizama salmaq, mösətlo-rini təmin etmək, rifah hallarını get-gedə yaxşılaşdırıb kamala çatdırmaq bacarığına deyilir. Bu da iki yere bölünür: biri – ayrı-ayrı adamlara xas olan; ikinci – şərəkli camaata xas olan. İkinci özü də iki yere bölünür: biri – mənzil və evdə şərək olanlara; o biri – şəhər, vilayət, ölkə və memlekətdə şərək olanlara aiddir.

Bəcləliklə, eməli hikmat də üç yere bölünür: Birinci – əxlaqın saflaşdırılması; ikinci – evqurma qaydası; üçüncü – şəhərsalma siyaseti.

Bilmək lazımdır ki, insanların öz həyatlarını nizama salmaq, öz güzəranlarını yaxşılaşdırmaq üçün lazım olan xeyirli işlərin, faydalı tədbirlərin əsası ikidir: təbi⁴⁹ və qərarı⁵⁰.

Əsası təbi (fitri) olanlar ona deyilir ki, onlar uzaqgörən adamların ağlı, dünyagörən insanların təcrübəsi əsasında seçilsin, zəmanənin müxtəlifliyi, dövranın gərdişi məhv edilməsin. Bunlar eməli hikmətin növləridir və bu baredə yuxarıda qeyd edilmişdir.

Qərarı olanlar camaatin qərarı əsasında yaranıbsa, ona adət və enənə deyərlər; Allahın adından, böyük adamların, məsələn, peyğəmberlərin qərarı və xəberi əsasında yaranıbsa, ona “Allahın buyruğu” deyərlər. Bu da üç cür olur:

Birinci – ayrı-ayrılıqda her adama aid olanlar, məsələn, ibadət və ziyyərat;

İkinci – ev adamlarına şərəkli (aid) olanlar, məsələn, nikah, nişan, kəbin, toy və s.

Üçüncü – şəhər əhalisine, ölkə sakinlərinə aid olanlar, məsələn, idarə etmə, cəza vermə, qayda-qanunlar. Buna “fiqh”⁵¹ deyilir.

Beşə işlərin əsası qərarı olduğundan vəziyyətin dəyişməsindən, həkimlərin qələbəsindən, dövranın çəvrilməsindən, millet və dövlətlərin müxtəlifliyindən asılı olaraq, onlar da dəyişirler. (Elmi) təsnifatda beşə məsələlər hikmet növlərinə daxil edilməmelidir, çünkü həkimin (filosofun) məqsədi ele ümumi işləri və esli hökməleri tedqiq və təhlil etməkdən ibarətdir ki, onlar yox edilib aradan çıxarıla bilməsinler, milletlərin məhv edilib, dövlətlərin yaradılması ilə köhnəlib başqları ilə evez edilmişsinler, ümumiyyət, külli halında eməli hikmətə daxil olsunlar. Onların nədən ibarət olmaları bundan sonra (Allah-taalanın köməyi ilə) öz yerində izah edilecekdir.

KİTABIN MƏQSƏDİ VƏ FƏSİLLƏRİ HAQQINDA BAŞLANĞIC

Hikmət elminin təsnifatına həsr edilmiş müraciidimədən məlum oldu ki, əməli hikmət üç şöbədən ibarətdir: birinci – əxlaq hikməti; ikinci – evqurma hikməti; üçüncü – şəhərsalma hikməti.

Bunlar tələb edirdi ki, əməli hikmətin növlərindən danışmağı qarşıya məqsəd qoymuş bu kitab en azı üç məqalədən ibarət olsun və hər məqalo bu bölmələrdən birinə həsr edilsin; heç olmasa, hər bölmə həmin cilmənin əhatə etdiyi məsələləri şərh etmek üçün bir neçə fəsəl ayrılsın.

Əvvəlcə kitabın içindəkilərin neden ibarət olduğunu qeyd edib sonra onun məzmununun təfsilatına keçək.

Kitabın içindəkilər üç məqalə, otuz fəsildir:

Birinci məqala

ƏXLAQIN SAFLAŞDIRILMASI HAQQINDA

Bu, iki hissədən ibarətdir: əsaslar, məqsədlər.

Birinci hissə

ƏSASLAR (BAŞLANĞICLAR) HAQQINDA

Bu, yeddi fəsildən ibarətdir:

Birinci fəsil. Obyekt (mövzu) və bu növün əsasları haqqında.

İkinci fəsil. İnsanı nəfs haqqında (buna nitq nəfsi də deyirlər).

Üçüncü fəsil. İnsanı nəfs qüvvəlerinin sayı və onları başqa qüvvələrdən ayırmaq haqqında.

Dördüncü fəsil. "İnsan bu dünyadakı mövcudatın en şərəfli sidir" hökmü haqqında.

Beşinci fəsil. İnsanı nəfsdə kamillik və naqislik haqqında.

Altıncı fəsil. İnsanı nəfs kamilliyyinin nədə olması, haqqə müxalif olan adamların naqisliyinin nədə olması və bu kimi məsələlər haqqında.

Yedinci fəsil. On yüksək dərəcədə arzu edilən xeyir və səadət haqqında.

İkinci hissə

MƏQSƏDLƏR HAQQINDA

Bu, on fəsildən ibarətdir:

Birinci fəsil. Xasiyyətin mahiyyəti, həddi (terifi) və əxlaqın dəyişilməsinin mümkünluğu haqqında.

İkinci fəsil. Əxlaqi saflaşdırma sənətinin en şərəfli sənət olması haqqında.

Üçüncü fəsil. Əxlaq kəramətlərinə daxil olan fezilət cinslərinin sayı haqqında.

Dördüncü fəsil. Fezilət cinslərinin növleri haqqında.

Beşinci fəsil. Fezilət cinslərinə zidd olan rəzilət zümreleri haqqında.

Altıncı fəsil. Fezilətlər, zahirən fezilətlərə oxşayanlar və onların fərqləri haqqında.

Yedinci fəsil. Başqa fezilətlərə nisbotən ədalətin daha şərəfli olması; onun xüsusiyyətləri və növleri haqqında.

Səkkizinci fəsil. Fezilətlərə yiylanımə və səadətin dərecləri haqqında.

Doqquzuncu fəsil. Fezilətlərin mühafizə edilməsinin rehni olan nəfsin sağlamlığı haqqında.

Onuncu fəsil. Fezilətlərin aradan qaldırılması ilə nəfsi (ruhi) xəstəliklərin müalicəsi haqqında.

İkinci məqala

EVQURMA HAQQINDA

Bu, beş fəsildən ibarətdir:

Birinci fəsil. Eve (ailəyə) ehtiyacın səbəbi, onun rüknəri və ilk tedbirler haqqında.

İkinci fəsil. Siyaset (idarəetmə), mal və azuqə toplama qaydaları haqqında.

Üçüncü fəsil. Aile dolandırmaq və evdarlıq qaydaları haqqında.

Dördüncü fəsil. Övlad saxlayıb tərbiyə etmək, ata-anaların haqqını yerinə yetirmək qaydaları haqqında⁵².

Beşinci fəsil. Xidmətçiləri və qulları idarəetmə qaydaları haqqında.

Üçüncü məqalə

ÖLKƏ (ŞƏHƏRLƏRİ) İDARƏETMƏ QAYDALARI

Bu, səkkiz fəsildir:

Birinci fəsil. Xalqın mədeniyyyətə ehtiyacının səbəbi, bu növ elmin mahiyyəti və fəzilətləri haqqında.

İkinci fəsil. İctimaların əlaqəsi üçün zəruri olan məhəbbətin fəzileti və növleri haqqında.

Üçüncü fəsil. İctimanın növleri və şəhərlərin (icmaların) əməle gəlməsi haqqında.

Dördüncü fəsil. Ölkə dolandırmaq siyasəti və şahlıq adətləri haqqında.

Beşinci fəsil. Şah xidmətində olma və rəiyyətlik qayda-qanunları haqqında.

Altıncı fəsil. Sədaqətin fəziləti və sədaqətli adamlarla davranışın xüsusiyyəti haqqında

Yedinci fəsil. Xalqın müxtəlif təbəqələri ilə davranış xüsusiyyətləri haqqında.

Səkkizinci fəsil. Bütün fesillər üçün faydalı olan Əflatunun⁵⁸ vəsiyyətləri və kitabın sonu.

Əsas məqsədə keçməzdən əvvəl, onu da demek istəyirik ki, bu kitabda “əməli hikmət” haqqında yazılınlar, ümumiyyətə, qədim və sonrakı alimlərin əsərləri, onlar haqqındaki hekayət və rəvayətlər əsasında tərtib edilmiş, oradakıların doğru ve ya sehv olduğu təhlil edilməmiş, müəllifin öz şəxsi eqidəsinə görə hansı rəyə üstünlük verildiyi, hansı meslekin yanlış olduğu göstərilmemişdir; ona görə, eger diqqətli adam ince bir məsələdə sehv olduğunu sezə, ya başqa bir məsələ etirazına sebəb olsa, bilmelidir ki, bu kitabın müəllifi cavabdeh deyildir, onun yalan-dogruluğunu tedqiq etməyi de öhdəsinə götürmür. Bu barede hamı bütün fəzilətlər mənbəyi, yol göstərici nur sahibi Allah-taalanın köməyinə müraciət etməlidir; həqiqətlər həqiqəti, bilikler xəzinesi, rəhmdiller rəhmdili, o tek olan böyük dostunun idrak köməyinə bel bağlamalıdır ki, əbədiyyət ruzusuna, hər iki dünyanın arzusuna çatsın...

BİRİNCİ MƏQALƏ

ƏXLAQIN SAFLAŞDIRILMASI HAQQINDA

Bu iki hissədən ibarətdir: 1) əsaslar; 2) məqsədlər.

BİRİNCİ HİSSƏ

ƏSASLAR HAQQINDA

“Əsaslar” adlanan birinci hissə də öz növbəsində yeddi fəsildən ibarətdir.

BİRİNCİ FƏSİL

Obyekt (mövzu) anlayışı və bu növün əsasları haqqında

Hər elmin bir obyekti (mövzusu) olar və o elimdə həmin obyekt (mövzu) haqqında danışılaraq. Məsələn, insanların bedəni sağlamlıq və xəstəlik baxımından tibb elminin, ölçülər isə həndəsə elminin mövzusudur.

“Əsaslar” ona deyilir ki, o, aydın olmasa, bir elimdə daha yüksək pilleyə qalxmaq mümkün olmasın; hər elm üçün “əsasları” düzgün bilmək lazımdır. Məsələn, tibb elminin “əsasları” dörd ünsürdür⁵⁴; bu məsələ təbiet elmində aydınlaşdırılmalıdır, təbib bunu təbiet alimindən öyrənməli və öz sənətində ondan bacarıqla istifadə etməlidir. Həndəsə elminin “əsasları” aralarında tənasüb olan rabitəli ölçülərdir və onların növü üçdən çox deyildir: xətt, səth, hecm (cism). Bunun nə demək olduğu təbietin ardı haqqında elm⁵⁵ adlanan ilahiyyat elmində şərh edilir və mühəndis bunları o elm sahibindən öyrənib öz sənətində işlətməlidir. “Təbietin ardı haqqında elm” ona deyirlər ki, bütün elmlərin sonu gelib onunla neticəlenir onda aydın olmayan “əsaslar” ola bilmez ; onda bəhs edilən bütün məsələlər tam və kamil olur, bu elmin tam və kamilliyi də elə bununla müəyyən edilir. Bu məsələnin şəhəri Mustofinin⁵⁶ məntiq kitabında verilmişdir. Bu növə daxil olan elmlərdən biri də haqqında danışacağımız “əxlaq elmidir”. Bu elm insanı

nəfsin elə xüsusiyyotlər qazana biləcəyindən danışır ki, onun iradəsi ilə edilən bütün davranışları və rəftar gözəl, tərife layiq olsun.

Deməli, bu elmin mövzusu insani-nəfsdir, o nəfsdir ki, insanın iradəsindən asılı olan yaxşı və teriflənen, qəbahətin və pislenən işlərin hamısı onunla əlaqədardır. Deməli, hər şeydən əvvəl, "insani-nəfsin" nödon ibarət olduğunu, onun kamillik dərəcəsinin sonunu, qüvvələrin sayını, burlardan düzgün istifadə etdikdə arzu edilən səadət və xoşbəxtliyə nail olmuşun yolunu və əksinə, kamilliyyə mane olan şeyin nə olduğunu, səhvlərin, günahların, ugursuzluqların səbəbini öyrənmək lazımdır. Nəcə ki, Allah-taala buyurubdur: "Kim nəfsi veribsa, xeyirxalığı, bədxallığı da o veribdir; nəfsi pak saxlayanlar – xeyirxah, murdarlayanlar isə bədxah olurlar"⁵⁷.

Bu elmin "əsaslarının" əksəriyyəti təbiət elmi ilə əlaqədardır və bu məsələləri şərh etməyin yeri oradır; lakin bu elmin faydası o elmdən daha ümumi, ifadə tərzi daha münasib olduğundan bu məsələlərin hamısını ora verinək, burada heç nə deməmək, çoxlarının bu bilikdən mərhum olmasına və beləliklə, onların etirazına səbəb ola bilərdi. Ona görə də bu məsələ haqqında kifayət qədor təsəvvür əldə etmək üçün burada yiğcam şəkildə danışılacaq, geniş şəhəri, ətraflı izahı öz yerinin ixtiyarına veriləcəkdir. Allah qoysa belə olar.

İKİNCİ FƏSİL

İnsani nəfəs haqqında (buna nitq nəfisi deyirlər)

İnsani nəfəs cələbə bir sadə cövhərə (substansiyaya)⁵⁸ deyilir ki, özü də daxil olmaqla ağılın dərk cətdiyi hər nə varsa, hamısı onun sayəsində olur; xalqın çoxunun, "insan" adlandırdığı bir hissi bədəndə nə kimin deyişiklik və fealiyyət baş verir, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gelir. O cövhər nə cisimdir, nə də cismani, o, hissə orqanlarının heç biri ilə hissə edilə bilmez.

Bu söhbəti tamam etmək üçün burada bir neçə şeyi sübut və izah etməyə ehtiyac vardır:

Birinci – "nəfsin" varlığının sübutu;

İkinci – onun cövhərliyinin sübutu;

Üçüncü – onun sadəliyinin sübutu;

Dördüncü – cisim və cismani olmadığından izahı;

Beşinci – özünün özü ilə dərk edilməsi və hər şeyə vasitə olmasının izahı;

Altıncı – bizim heç bir hissə orqanımız vasitəsilə hissə edilə bilməzliyinin izahı.

Birinci. "Nəfsin" varlığını sübut etmək tələb olunur ki, bunun da heç bir dəlilə ehtiyacı yoxdur. Çünkü ağıllı adamlar üçün ən aşkar və ən aydın dəlil onların özlerinin varlığıdır. Hətta yuxulmuş – yuxuda, oyaq – oyaqlıqda, məst – məstlikdə, ayıq – ayıqlıqda hər şeyi dana bilər, lakin özlərini dana bilməzler; necə ola bilər ki, öz varlığı üçün dəlil tələb edilsin. Dəlinin xüsusiyyəti ondadır ki, bir şeyi sübut etmək üçün vasitə olsun. Əger varlığın özü özüne dəlil getirilsə, o zaman dəlil eyni şey arasında, yəni özünün özü olduğundan "özünü" "özünə" dəlil göstərmek qeyri-mümkün və səhv hesab edilər.

İkinci. "Nəfsin" cövhər olduğunun sübutu məsələsinə gəldikdə, demək lazımdır ki, bütün varlıqlar o müqəddəs Allah-taalanın mütləq vücudundan başqa, ya cövhədir, ya ərəz⁵⁹. Bunu belə izah etmək olar ki, hər nə varsa, və ya hər nə olacaqsə, onun varlığı ya başqa müstəqil bir şeyin varlığına tabedir, məsələn, müəyyən bir cisimin rəngi olan "qaralıq", ya taxtadan qayırılmış taxtin "forması" kimi; çünkü cisim olmasa – qaralıq, taxta və ya onu əvəz edən bir şey olmasa, taxtin forması da ola bilmez, belə varlıqlara ərəz (forma) deyilir, ya əksinə, özü müstəqildir, başqa bir müstəqil varlığa tabe deyildir (yuxarıdakı misallarda cisim və taxta kimi), onlara cövhər deyilir. Bu məsələ ayırdıdikdən sonra onu nəzərə çatdırmaq istəyirik ki, xalqın⁶⁰ zat və mahiyyəti ərəz ilə qarışdırılmamalıdır; ərəzin xüsusiyyəti ondan ibarətdir ki, o, müstəqil olan başqa bir şeyin xassəsini qəbul edə bilsin və o müstəqil şey həmin bu xassəni qəbul etmiş ərezi (formanı) özündə daşıya bilsin. Bu baxımdan xalqın zati əqli təsəvvürleri, idrakı mənaları özündə saxlamaq qabiliyyətinə malikdir, o, daima nə isə öyrənir, yeni-yeni təsəvvürler və mənalar dərk edir, başqları isə unudulur, yox olur. Bu, əmələ gelib – yox ola bilmək ərəzin xüsusiyyətidir. Deməli, nəfs ərəz ola bilmez (çünki nəfs məhv olmur – R.S.). Bildiyimiz kimi, varlıqlar ya cövhər olur, ya ərəz; nəfs ərəz ola bilmədiyi üçün cövhər olmalıdır, deməli, nəfs – cövhədir. Bunu da sübut etmək tələb olunurdu.

Üçüncü. Besitliyə geldikdə, demək lazımdır ki, mövcud olan hər şey ya tərkibinə parçalanma bilər, ya da parçalanmaz. Parçalanma bilməyənə

— bəsit, parçalana bilənə ise mürəkkəb deyilir. Onu da deməli ki, nəfs yalnız vahidlik mənası ifadə edir. Onu da bilirik ki, her şey vahidlərle artıb-azalır, elə cəoxluq təsəvvür etmək olmaz ki, onun son həddi vahidə dayanmasın. Əgər nəfs parçalana bilsəydi, onda gərək vahid də parçalanayıd, biz isə vahidin parçalana bilmədiyini bilirik. Deməli, nəfs ya gərək bölünməsin, ya da vahidlik mənası ifadə etməsin; ikinci hökm açıq-açıqına düz olmadığından birinci düz olmalıdır, yəni nəfs bəsitdir. Bunu da sübut etmək tələb olunurdu.

Dördüncü. Onun cisim və cismanı olmadığını izahına geldikdə, demək lazımdır ki, cismanların hamısı mürəkkəbdir və parçalanmaq qabiliyyətinə malikdir. Bunu aydın başa düşmək üçün bir-birinə yapışdırılmış iki cisim təsəvvür edək. Üçüncü bir cismi onların arasına qoyub zərbə üstdən vursaq, iki cisim bir-birindən ayrılaçq və üçüncü cisim onları ayıran vasitə kimi öz vezifəsini yerinə yetirmiş olacaqdır. Mürəkkəb cisim də belədir, başqa bir cisim daxil olduqda parçalanır.

Cism mürəkkəb olduğundan cismanılardə mürəkkəb olur, cismanılık — cismə aid olan, cismi xüsusiyyət daşıyan deməkdir. Ola bilmez ki, cisim mürəkkəb, onun cismaniliyi isə sadə olsun, çünki cismaniliyin tərkibi aid olduğu cismin tərkibi ilə müəyyən edilir, deməli, heç bir cisim bəsit olmadığından cismanılardə bəsit ola bilmez, nəfs isə bəsitdir. Buradan aydın olur ki, nəfs nə cisimdir, nə də cismanı.

Başqa bir misal. Heç bir cisim əvvəlki şəklini itirmədən yeni şəkil qəbul edə bilmez. Məsələn, əgər bir cisim üçküncdürse, onun şəklini dəyişdirmədən dördkünc etmək olmaz, ya bir mum parçasına bir möhür basılıbsa, onu yox etmədən, pozmadan yerinə başqa möhür basılmaz. Basılısa, əvvəlki möhürdən bir iz qalmışsa, möhürlərin yeri bir-birinə qarışar və onların heç biri tam möhür hesab edilə bilmez. Bu xüsusiyyət bütün cismilərə aiddir. Halbuki nəfsin xüsusiyyəti bunun əksinədir, nə qədər əqli təsəvvürler, hissi şəkillər bir-birinin ardınca onda həkk olunur-olsun, bir-birinin üzərinə düşür-düşsün, əvvəlkini itirmədən, pozmadan hamısını qəbul edər. Onda olan bütün surətlər tam və kamildir, heç elə hal ola bilmir ki, surətlərin cəoxluğu üzündən o, yeni surət qəbul edə bilməsin, bəlkə əksinə, bir çox surətləri o, özü daha asan yaradır. Buna görədir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyeşidikcə, her şeyi daha tez başa düşüb, daha tez dərk edir, onu başqlarına daha yaxşı öyrədir və ondan məharətlə istifadə edir. Bu isə cismılarda olan xüsusiyyətin əksinədir. Deməli, nəfs cisim deyildir.

Başqa bir misal. Məlum olduğu kimi, bir cisim eyni zamanda iki zidd xüsusiyyət qəbul edə bilmez. Məsələn, bir cisim eyni zamanda həm ağ, həm də qara ola bilmez. Cisimdə baş verən her hansı bir dəyişiklik müəyyən səbəbin nəticəsində olur, məsələn, qızdırmaq nəticəsində istilik, qaralmaq nəticəsində qaralıq əmələ gelir. Lakin nəfsin xüsusiyyəti bunun əksinədir: onda həm zidd əlamətlər eyni zamanda bir yerə toplana bilir, məsələn, ağılıq və qaralıq təsəvvürleri kimi, həm də keyfiyyət və xüsusiyyətlər təsəvvürün gərginlik və davamlıyyətindən asılı olmayaraq deyişmirlər. Məsələn, nə qədər "istilik" haqqında düşünsən, bundan istilik əmələ gelməz, nə qədər "en" və "uzunluğu" təsəvvür etsən, bundan o enlenib uzanmaz və s. Belə misalları çox götirmek olar. Deməli, nəfs cisim deyildir.

Başqa bir misal. Melum olduğu üzrə, cismanı qüvvələr həmişə cismanı şeylərə qovuşmağa meyl göstərir və ondan cinsi ləzzət almağa can atırlar: məsələn, görmək qüvvəsi gözəl şəklə baxmağa, eşitmə qüvvəsi xoş musiqi havasına qulaq asmağa, şəhvət qüvvəsi şəhvani ləzzət almağa, qəzəb qüvvəsi qarışılıq salmağa meyl göstərər; bu qüvvələr öz məqsədlərinə çatmaq arzusundan güclənər, get-gede daha cuşa galərlər. Nəfs isə belə qüvvələrin çoxalmasından və cismanı ləzzətlərdən zeifləyib süstləşər, eyş-işrətdən, kef-şəhvətdən uzaq olduğunu rəylerinin düzgünlüyü, mühakimələrinin sərrastlığı dəha aydın təzahür edər, ülvə heqiqətləri dərk etməyə, xeyirli işlər görməyə dəha çox meyl göstərər. Bu, açıqdan-açıqə onu sübut edir ki, nəfs nə cisimdir, nə də cismanı, çünki her şey öz cinsindən qüvvət alıb, öz ziddindən zeifləyər, nəfs isə cisim və cismanı şeylərdən zeifləyir, ondan çəkindikcə qüvvətlərin.

Başqa bir misal. Hər hiss öz obyektindən başqa heç bir şeyi dərk edə bilmez, məsələn, görmə görünə bilənlərdən başqa, eşitmə — seslərdən başqa heç bir şeyi dərk edə bilmezlər; eləcə də heç bir hiss özünü və öz hiss vasitələrini dərk edə bilmez. Məsələn, görmə hissi nə özünü dərk edər, nə də gözü, heç bir hiss öz şəhvinin fərqinə vara bilməz, necə ki, göz Yer kürəsindən yüz almış dəfədən çox böyük olan Güneşi bir ovuc (boşqab) boyda görür və bu açıq şəhvin fərqinə vara bilmir. Göz su kənarında olan ağacın əksini başaşağı görür, lakin onun nə üçün belə olduğunun səbəbini anlayıb dərk edə bilmir, başqa hissələrin başqa şəhvləri də bunun kimi. Nəfs isə belə deyildir. Nəfs bütün hissələrin bütün duyğularını birdən qavrayır, deyə bilir ki, bu, neyin səsidir və ya

filan şeyin sesi belə ola bilməz. Eləcə də hansı hissin hansı qüvvəyə ve hansı vasitələrə malik olduğunu, hisslerin səhvlerinin səbəbini tapıb aşkarla çıxara bilir, onların hansının doğru, hansının yanlış olduğunu bir-birindən ayırrı, bəzilərini təsdiq, bəzilərini redd edir. Əlibəttə, aydın məsələdir ki, bu – hər şeyi düzgün təyin etmək elmi – hissərin məhsulu deyildir. Hissəde olmayan şeyləri necə hissi hesab etmək olar? Onun hökmülli hisslerin verdiklərini redd etdiklərindən bu hökm hissələrə əsaslanı bilməz. Buradan aydın olur ki, insani nəfsi cismani hissələr deyil, əksinə, ondan daha yüksək və idrak üçün daha kamildir.

Beşinci. Özünün özü ilə dərk edilməsi və hər şeyə vasitə olmasına göldikdə isə, deməliyik: Bu, ona görə belə olur ki, o, özünü tanırı və özünü tanıdığını bilir. Yaramaz ki, öz-özünü tanıdığı halda, özünü tənimaq üçün başqa bir vasitəni özü ilə özü arasında vasitəçi etsin. Bu səbəbə görə, əvvellərdə dediyimiz kimi, dərkolunan öz vasitesi ilə özünü və öz vasitesini dərk edə bilməz, çünki vasitə özü ilə onun zati və onunla öz zati arasında vasitəçi ola bilməz.

Alımlar “əql məqul bir şeydir” deyərkən məhz bunu nəzərdə tuturlar. Nəfs özünü vasitələri ilə təzahür etdirir. Hiss orqanları ilə hiss edir, əzələ və əsəbləri hərəkətə gətirir, bu məsələlərin təfsilatı təbiət elminin vəzifəsidir.

Altıncı. Hiss orqanlarının heç biri ilə hiss edilə bilməyəcəyinə göldikdə, demək lazımdır ki, hiss orqanları yalnız cisim və cismani olanları dərk etdiklərindən nəfsi dərk edə bilməzler, çünki nəfs nə cismidir, nə də cismani. Nəfsin nə demək olduğunu başa düşməkdən ötrü buraya qədər deyilənlər qarşıya qoyulmuş məqsəd üçün kifayətdir.

İndi də yalnız insanlara xas olan nitq nəfsi haqqında.

Bilmək lazımdır ki, bədən çürüyüb məhv olduqdan sonra da nitq nəfsi olduğu kimi qalır, ölümün nitq nəfsinin məhvi ilə heç bir əlaqəsi yoxdur, əksinə, o, heç vaxt məhv olmayıacaqdır da.

Bunun sübutu odur ki, əgər bir varlığın həm əbədi qalmaq, həm də məhv olmaq imkanı varsa, deməli, onun əbədiliyi feliyyətə⁶¹, məhvi maddiyyata⁶² aiddir. Belə olduqda əbədi olan feliyyətin yeri müvəqqəti olan maddiyyatın yerindən ayrı olmalıdır. Çünki onların yeri bir olsa, maddiyyat məhv olmağa başlıadiqda o, feliyyətə de keçər, beləliklə, eyni vaxtda varlıqla yoxluq bir yerdə toplanmış olar ki, bu da mümkün deyildir. Deməli, feliyyət sayosunda əbədi qalası olan bir şey, maddiyyat üzündənməhv olası – başqa şey olmalıdır, buna baxmayaraq,

onların arasında bir görüş nöqtəsinə də ehtiyac vardır, əks təqdirdə: “məhv olan onun maddiyyatıdır” – hökmü düz olmaz: necə ki, aralarında heç bir görüş nöqtəsi olmayan – ağ və qara rənglərin birinin varlığını təsdiq etməklə birinin yox ola bileyəcini demək düz olmur.

Lakin bəzi ehtimallara yol verməklə belələrini təyin etmək düz olur, məsələn, cismi təsvir etməklə onun rənginin qara olub-ola bilməyəcəyini, hal ilə məkan arasında qarşılıqlı əlaqəni, eyni məkanda baş veren iki hal arasındaki mənəvi əlaqəni və s. kimi, lakin bunların hamısı təsadüfi hesab edilir. Deyilmiş məsələdə isə bu qarşılıqlı əlaqə zəruridır. Ona görə də, əbədi qalacaq feliyyətə məhv olacaq maddiyyat görüş nöqtəsində bir-birində həll edilmiş kimi olurlar; çünki maddiyyat məhv olduqda onun xüsusiyyəti özündə qala bileyəcək feliyyətə keçməlidir.

Buradan məlum oldu ki, məhv ola bileyəcək her şey müyyəyen məkan daxilində, müyyəyen halda olmalıdır. “Hal”⁶³ ya surət olacaq, ya ərəz. Deməli, “məhv ola bilmək” (fəna) yalnız surət və ərəze aiddir. Biz sübut etmişdik ki, nəfs (ruh) məkan daxilində hal deyil, bəlkə özü-özündə əbədi yaşayan bir cövhədir, nə cismidir, nə cismani; deməli, “məhv” (fəna) ona aid ola bilməz, bədənin ölməsi ilə o da məhv olub gedə bilməz.

Əgər bir adam diqqətli və kamil bir tədqiqatçı gözü ilə maddələrin deyişməsinə, quruluş və tərkiblərin dağılıb yenidən qurulmasına, onlar arasındakı çeviriliş və ziddiyyətlərə nəzər salsa, maddələr mübadiləsində yaranıb yox olma prosesiində xəbərdar olsa, mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv olmur, əksinə onun formaları, vəziyyəti, tərkibi, quruluşu, rəngi keyfiyyətləri ya şərīkli bir varlığa və ya sabit bir maddeyə⁶⁴ çevirilir. Məsələn, su hava olur, hava da – od. Bu üç hala düşə bilən madde çevirilmə yolu ilə her üç halda mövcuddur, əks təqdirdə suyun havaya, havanın da oda çevriləyini demək olmaz, çünki əgər bir varlıq məhv olsa, onunla ümumi cəhəti olmayan başqa bir varlıq əmələ gəlsə, onda: “bu varlıq o varlığı çevirildi” – demək olmaz və o madde keyfiyyətləri deyişilmiş yeni madde olar, çünki cismi varlıqların məhv olmaq qabiliyyəti yoxdur⁶⁵...

Bunları deməkdə məqsədimiz odur ki, bu elmlə dərindən məşğul olan adam, camaatin təsəvvür etdiyi kimi bədəni nefsini (ruhun) sakın olduğu yer və məkan hesab etməyib onu, yeni bədəni nəfs üçün bir alət (məsələn, müyyəyen peşə və sənətdə işlədilən alət kimi)⁶⁶, bir vasitə hesab etsin, çünki nəfs cismi və ya cismani deyil ki, onun yera

ve məkana (qəlibə) ehtiyacı olsun. Deməli, bədənin nəfsə olan maddiliyi (qəlibliyi), sənət və peşədə işlədilən alətlərin peşə sahiblərinə olan maddi qəlibliyi kimidir⁶⁷.

Bu məsələ nəzəriyyəyə həsr edilmiş kitablarda çox geniş, sübut və dəlillərlə şərh edilmişdir, burada bu qədər də kifayətdir. Allah daha yaxşı bilir.

ÜÇUNCÜ FƏSİL

İnsani nəfəs qüvvələrinin sayı və onları başqa qüvvələrdən ayırmalı haqqında

Başqa isimlərin iştirakı ilə⁶⁸ nəfsin bir neçə müxtəlif monası vardır. Bizim müzakirə etdiyimiz məsəleyə aid olan üçdür: birinci, nəbatı⁶⁹ nəfs, onun təzahür formaları bitki fəsilələri, heyvan növləri və insan şəxsləridir; ikinci, heyvani⁷⁰ nəfs, o heyvanlarda və adamlara aiddir; üçüncü, insani nəfs⁷¹. İnsan növü bunun vasitəsilə başqa heyvanlardan forqlanır. Bu nəfslərin hərəsi bir neçə qüvvəyə malikdir ki, bu qüvvənin də özünə xas bir əməli və hərəkətverici vəzifəsi vardır.

Nebati nəfs üç qüvvəyə malikdir: qidalanma qüvvəsi, bu, özünü başqa dörd əməldə bürüzə verir: qəbul, saxlama, hezm və ifraz. İkinci, böyütmə qüvvəsi, bu, özünü qidalanma və dəyişmə adlanan başqa bir əməldə göstərir; üçüncü, töreñə, mesolen, nəsil artırma kimi, bu, özünü qidalanma və “çıçəklənmə” (mayalanma)⁷² adlanan başqa bir əməldə bürüzə verir.

Heyvani nəfs iki qüvvəyə malikdir: biri qeyri-ixtiyari duyğu qüvvəsi, o biri ixтиyari (iradı) təhrik qüvvəsi. Qeyri-ixtiyari duyğular iki cismə bölünür: biri – duyğu vasitələri zahirədə olanlar, bunlar da beşdir: görmə, eşitmə, qoxu, dad, toxunma; o biri – duyğu vasitələri batında (daxildə) olur, onlar da beşdir: müştərək duyğu⁷³, xəyal, vəhşi⁷⁴, hafizə, mütəsərrifə⁷⁵. Ixтиyari təhrikli qüvvələr ikidir: biri – faydalıları eldə etməye təhrik edən, bunu “şəhvət” qüvvəsi adlandırırlar, o biri – zərərliləri dəf etməye səbəb olan, buna “qəzəb” qüvvəsi deyirler. Lakin insanı nəfsi bütün heyvani nəfslərdən ayıran bircə qüvvə vardır ki, ona da nitq qüvvəsi deyilir. Bu qüvvə heç bir əlavə vasitəyə (alətə) ehtiyac

olmadan dərk ediləsi şeyləri bir-birindən fərqləndirə bilir. Bu qüvvə varlılarının həqiqətən necə olduqlarını bilməyə, əqli kateqoriyaların mahiyyətini keşf etməye yönəldikdə, ona “nezəri əql”, lakin obyektlərə, xeyirli və zərərli işləri bir-birindən ayırmaya, peşə və sənəti, dolanacaq və məisəti nizama salmağa yönəldikdə ona “əməli əql” deyirlər⁷⁶. Bu qüvvə iki növ olduğu üçün hikmət elmini də iki şöbəyə bölüb: biri – “nezəri”, o biri – “əməli”.

Bu kitabın müqəddiməsində deyildiyi kimi, bu qüvvənin təzahürlerinin təfsilat və şərhi, onların mahiyyəti, bir-birindən fərqi, bu qüvvənin mənşəyi, heyvan və insanlarda olan nəfslərin mütləq nəfs⁷⁷ tərəfindən yaradılması, onların başqa nəfs və qüvvələrə münasibəti və s. məsələlər “təbii-elmin” (elmi-təbii) mövzularıdır. Burada onun haqqında danışmamagımızın məqsədi odur ki, nəticələri iradə və bılıkdə görünən, təcrübədə inkişaf etdirilə bilen qüvvələrlə qeyri-ixtiyari, fitri qüvvələr arasındaki fərq məydana çıxın. Bizim tədqiq edəcəyimiz məsələlər birincilərə aiddir. Deməliyik ki, saydığımız qüvvələrdən üçü – şuur, tanıma və iradənin iştirakı ilə fealiyyət göstərir. Birinci, əqli kateqoriyaların dərki, xeyirli və zərərli işləri fərqləndirə bilmək qüvvəsi, bunu “nitq qüvvəsi” adlandırırıq; ikinci, faydalıları eldə etməyə, məsələn, yemək, içmək, eylənmək, şadlanmaq və bu kimilərə təhrik edən qüvvə, buna şəhvət qüvvəsi deyilir; üçüncü, qəzəb qüvvəsi, bu, zərərliləri dəf etmək, maneələri aradan qaldırmaq, qəlebə, üstünlük meyllerinde özünü bürüzə verir. İnsanlarda olan bu sonuncu iki qüvvə şəriki olsa da, heyvanlardakılardan fərqlidir.

Birinci qüvvə isə yalnız insanlara xasdır. Bu qüvvələrin hərəsinin insan bədənində öz yeri vardır: “nitq qüvvəsinin” yeri – fikir və bilik xəzinəsi olan beyindir.

Qəzəb qüvvəsinin yeri – onun fitri coşqunluq bulağı və həyat çəşməsi olan ürəkdir; “şəhvət” qüvvəsinin yeri – həll edilmiş qidalan bədən üzvləri arasında paylaşıdırıq qaraciyerdir. Bəzən bu üç qüvvəni, yəni “nitq”, “qəzəb” və “şəhvət” üç nəfs hesab edirlər: birinciye – “mələk nəfsi”, ikinciye – “vəhşi nəfsi”, üçüncüye – “heyvan nəfsi” deyilir.

Adı çəkilmiş başqa, məsələn, qida, boy və s. kimi qüvvələrə gəldikdə, demək lazımdır ki, onların obyektlərinə təsiri, onları dəyişdirməsi öz fitri xüsusiyyətləri əsasında olur, burada iradə və biliyin heç bir rolu yoxdur, onların inkişafı təbiətlerindəkündən yüksəyə qalxa bilmir.

DÖRDÜNCÜ FƏSİL

"Insan bu dünyadaki mövcudatın ən şərəflisidir" hökmü haqqında

Təbiət cisimləri cisimlik nöqtəyi-nezərindən bir-birinə bərabərdir, heç biri o birisindən heç nədə, nə şərəfdə, nə də fəzilətdə üstün deyildir, çünki onların hamisının bir mənəvi mahiyyəti, bir ilk maddiyyəti (höyulası)⁷⁸ vardır.

Onlarda ilk fərgi meydana çıxaran və beləliklə, onların müxtəlifliyinə səbəb olan ünsürləri və başqa xüsusiyyətlərini qarşılaşdıraraq, birinin o birisine nisbetən nədə isə üstün olduğunu bildirən ayrıca əlamət birinci mərhələdə olmur, bu dövrde rütbdə bərabərlik, qüvvədə müsavilik hökm sürür. Lakin ünsürlər bir-biri ilə qarışmağa və daxili əlaqəyə girməyə başladıqda onlar vahid mənəviyyata, ilkin mahiyyətə daha çox yaxınlaşır, sonra müvazinə pozulur, xasiyyət və mahiyyətde fərqlər meydana çıxır, bəziləri o birisinə nisbetən üstün əlamətlər kəsb edir. Hansı cismənin maddəsi daha tez yeni xüsusiyyətlər kəsb edib, daha asan deyişə bilirsə, o, təbiət etibarilə o birilərə nisbetən daha üstün, daha şərefli olur. Bele üstünlük və şərefliliyin inkişaf və tekamül dəfəcələri olduqca çoxdur.

Nəhayət, o dərəcə golib çatır ki, tərkib "nəbatı nəfsi" qəbul etmək səviyyosuna yüksəlir, sonra ona yiyələnmək şərəfinə nail olur, onda bir neçə yeni mühüm xüsusiyyət meydana çıxır: qidalanma, böyüme, xoşuna gələn şeyləri qəbul edib, xoşa gəlmeyənləri kənarlama və s. baş verir.

Xüsusiyyətlərindən asılı olaraq, bu qüvvələr də müxtəlif olur. Bu cisimlərə ən yaxın olanı və keçid təşkil edən "mercan" kimilərdir ki, onlar daha çox minerala oxşayır. Bundan eləvə, özbaşına biten toxumsuz bitkiler (bunlar maddələr mübadiləsi, güneş və külek vasitəsi ilə artır) uzun müddət yaşaya bilməyib, tozlanma və nesli davam etdirməyə qəbil olmurlar.

Bu minval ilə fəzilətlər tədrici tekamül prosesində inkişaf edərək toxumlu bitkiler və ağacların əmələ gəlməsinə səbəb olur. Artıq bunnalarda özünü mühafizə, nəsilartırma qüvvəsi ən yüksək dərəcəyə çatır. Daha şərafətli ağaclarlarda tozlandırmanın səbəbi olan erkəklər və tozlanmanın səbəbi olan dişilər bir-birindən fərqlənirlər. Sonra xurma ağacı gəlir ki, onda heyvanlara xas olan bir neçə xüsusiyyət vardır: onun tənəsində (gövdəsində) elə bir yer tapıblar ki, heyvanların ürəyində

olduğu kimi, burada da həyat istiliyi çoxdur, ürəkdən qan damarları çıxbıt bütün bədənə yayıldığı kimi, buradan da şaxələr çıxbıt etrafə yayılır, sanki mayalanma, barlanma burada baş verir, barlanma vaxtı onun qoxusu döllənme zamanı heyvan nütfəsinin verdiyi iyə oxşayır. Başqa canlılar başı kəsiləndo, ürəkdən yaralananda, suda batanda necə olursa, xurma da bəzi cəhətlərdən elə olur, kənd təsərrüfatı mütəxəssisləri xurma ağacında başqa xüsusiyyətlərin də olduğunu demişler. Bunlardan ən maraqlısı onun yalnız bir ağaca meyl göstərməsi, başqa ağacdan mayalanmamasıdır. Bu, başqa heyvanlar arasında olan eşq və məhəbbət hissine oxşayır. Xurma ağacının buna oxşar başqa xüsusiyyətləri çoxdur. Onun heyvana çatması üçün yalnız bircə şey qalmışdır: yerindən qalxıb yemək ardınca düşmosi. Buna görə Peyğəmbər (s.) adından deyirler ki, "xurma insanın bibisidir", çünki o, bələ buyurubdur: "Öz bibiniz – xurma ağacının qədrini bilin"⁷⁹.

Bu dərəcəyə yüksəlmək bitkilerin son tekamül nöqtəsidir, heyvanat aləminə keçid həddidir. Bu həddi keçdikdə heyvanat aləmi başlayır, elə heyvanat aləmi ki, onun başlangıcı nəbatat aləmi ilə keçid təşkil edir, bitki kimi töreyir, ciftləşmə, döllənmə və növü mühafizə qüvvəsindən mərhüm olur; məsələn, torpaq qurduları, bir fəsildə töreyib o biri fəsilda, məhv olan bəzi həşərat və cüclər kimi... Bunların bitkilordon şorəfli olması (üstünlüyü) iradi herəket, qida ardınca getmək, faydalı şycları tapıb yemək qüvvəsinə yiyələnməkdir.

Bu dərəcədən keçdikdən sonra elə heyvanlar gəlir ki, onlarda zərərlı şeylərdən özünü qorumaq üçün qəzəb qüvvəsi meydana çıxır. Bu qüvvə onlarda müxtəlif olur, onların müdafiə vasitələri də bu qüvvələrə uyğun şəkilde müxtəlif olur. Bunların ən tekmilləri əsl silah vəzifəsini yerinə yetirir, məsələn, buynuz – nizə, diş və caynaq – bıçaq və neşter, daban və durnaq – çomaq və qırmaq, bəzi heyvanlarda olan mahmız və tikan – ox və iynə kimi şeydir.

Başqa müdafiə vasitələri olmayanlar özlerini qaçmaq və hiylə işlətməklə müdafiə edirlər; məsələn, ceyran və tülkü kimi.

Heyvanlar və quşlar aləmine diqqət edilib müşahidə aparılsa, məlum olar ki, müdafiəyə, mühafizəyə, dolanıb güzəran keçirməyə kimin neyə ehtiyacı varsa (ister qüvvətdə, istor cesaretdə, istersə alətdə), lazımlı olduğu qədər vardır. Hər növün inkişafı üçün zəruri bütün şərait, on əlverişli tərzdə, son dərəcə kamıl yaradılmışdır, məsələn: nesil artırmaq, bala çıxartmaq, onları boy-a-buxuna çatdırmaq, işlərini sahmana salmaq,

yuva tikmək, zumar (azuqə) toplamaq, yeməyi müvafiq şəkildə bölüşdürmək, dostluq və düşmənciliyi öyrətmək, ehtiyat, fənd, hücum və müdafiə vərdişləri aşılamaq... Bunların hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz Yaradıcılarının hikmet və qüdrətinə ehsən desinlər.

"Hər şeyi öz yaratdığına verən və ona yol göstərən Yaradıcı təmiz və pakdır"⁸⁰.

Heyvan sinifləri ile bitki növləri arasında fərq olduqca çoxdur. Birinci gözə çarpanı odur ki, heyvanat aləmi daha mürəkkəbdir. Sonra heyvanat aləminin on şərəfli (üstün) cəhəti onlarda dərrakənin olmasına, onlar öz idrəki sayesində öyrenməyə və təlim almağa qadirdirlər, bunun neticesində onlar fitrətlərində olmayan xüsusiyyət kəsb edirlər, məsələn; öyrədilmiş at, əhliləşdirilmiş şahin quşu kimi. Dərrakə qılıvəsi nə qədər çox olsa, şərafətləri də o qədər çox olar, müvəffəqiyətləri o dərəcəyə çata bilər ki, təlim vaxtı öyrendiklərini sonralar heç bir çətinlik və eziyyət çəkmədən təkrar edə bilərlər. Bu, heyvanların ən yüksək inkişaf dərəcəsidir, insanların ilk təkamül dərəcesi də buradan başlayır. Belə adamlar, məsələn, Qərbi Sudandakılar və başqları kimi dünyadan müxtəlif yerlərində təbii daldalanacaqlarda yaşayır, öz hərəketləri, işləri və davranışları ilə heyvanlardan az fərqlənirlər. Bu mərtəbəyə qədər fərqlər və üstünlükler təbii, fitri fərqlər olur, bundan sonra kamillik, naqislik – iradə, müşahidə və biliye bağlıdır.

Adamlardan kimin payına bu qüvvələrdən çox düşübse, kim müxtəlif vasiteler və tədbirlərlə onu daha yaxşı təkmilleşdirə bilirsə, onun fəzilət və şərafəti bu qüvvədən payına az düşənlərdən çox olar. Birinci növbədə bu şərafət o adamlara nəsib olur ki, onlar öz ağıl və kamalları, istedad və fərasətləri ilə faydalı sənətlər icad edir, xeyirli peşələr tapır və ince aletlər hazırlaya bilirlər. Bunlardan sonra sənət, peşə və elm əldə etmək sahəsində səy göstərən, çoxlu əmək, ağıl, fikir və düşüncə sərf edənlər, daha sonra Allah tərəfindən vəhy nail olmuşlar, heç bir cihazdan istifadə etmədən olacaqları qabaqcadan xəber verənlər, yəni Allah həzərətlərinin yaxın adamları gelir ki, bunlar müxtəlif dövrlərdə yer üzünün işlərini qaydaya salmaq, insanları xoşbəxtliyə çatdırmaq, mösət və güzərənlərini yoluna qoymaq, exlaqlarını tərbiyə edib düz yola qaytarmaq vəzifələrini öhdələrinə götürürərlər. Bu – insanların qalxa biləcəyi təkamülün son nöqtəsidir. Belələrinin heyvanlardan fərqi çox böyük olar. Heyvanlar və nəbatat haqqında deyildiyi kimi, insanlar

da bu dərəcəyə çatdıqda şərafət aləminə, mələikələr və müqəddəslər mərtəbəsinə yaxınlaşmış olalar, bundan sonra mütləq əql və mücerərdə nəfs⁸¹, ondan sonra da vəhdət məqamı gəlir ki, orada varlıqlar dövrəsi qapanır. Bu, elo bir dairəvi xotə oxşayır ki, o, bir nöqtədən başlayıb çevre çəkdikdən sonra yenə həmin nöqtəyə qayıdar. Burada her şey sona çatır, dərəcələr, rütbelər, təzadalar, eksikliklər aradan qalxır, başlangıçla son, həqiqotlər həqiqəti, bütün mətbəblərin sonu olan o mütləq vücuddan⁸² başqa heç bir şey qalmır.

"Şənin calal və kəramət sahibi olan Yaradanın – əbədidir"⁸³.

Bu şəhədən sonra dünyadan başqa varlıqlarına nisbətən insanın nə qədər şərafətli və fəzilətli olduğu, ona əta edilmiş xüsusiyyətlərin nə qədər qiymətli olduğu meydana çıxır. Bu şərafət gözlərində ilahiyyat nuru, qəlbərində Allah mərhəməti olan, yaradılmışların en kamili, xəlq edilmişlərin en müdriki olan peyğəmberlər və övliyalarda özünü daha bariz şəkilde göstərir. "Sən olmasaydın kainatı (fəlekleri) yaratmadım"⁸⁴ hədisi bunun sübutudur.

Bütün bunları deməkdə, bu dərəcələri açıb göstərməkdə məqsəd odur ki, insan yaranarkən orta dərəcədə, kainatda olan təkamül mərhələlərinin ortasında olduğu bilinsin, fitrətinə görə aşağı dərəcədək ilərlə əlaqədar olduğu və yalnız iradəsi vasitəsilə əla dərəcəyə yüksələ bileyəcəyi göstərilsin.

Başqa heyvanların maddi ehtiyacları (məsələn, acliği rəf etmək üçün yeməye; istidən, soyuqdan qorunmaq üçün tük və yuna; düşməndən müdafiə üçün təbii alətə və s. olan ehtiyacları kimi) təbiət tərəfindən ən əlverişli surətdə hazır şəkildə verilir və ehtiyac məqsədə uyğun tərzdə təmin edilir. Lakin insanın belə şeylərə ehtiyacı olduqda o, bunları ağıl, bilik, əmək, sənət və peşəyə yiyelemək sayəsində, özü de bacardığı ən yaxşı üsulla əldə etməlidir. Çünkü onun yeməyi: əkinsiz, əkinçisiz, unsuz, dəyirmançısız; geyimi: sapsız, dərzisiz; ayaqqabısı: gönsüz; silahi: sənətsiz, sənətkarsız mümkün deyildir.

Mənəvi ehtiyaclar da belədir. Bitki və heyvanat aləminin bütün növlərinin mənəvi qüvvələri onun fitrətindən necə yaradılıbsa, təbiətində de əle merkezələşmişdir.

İnsanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətinin şərafəti – fikir, əql, şüur və iradə vasitəsilə təmin və idarə edilir. İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Əger düzgün, ardıcıl, məqsə-

dəuyğun, müstəqim xətlə (en qısa yol ilə) hərəkət etsə, tədriciə elm, mədəniyyət, bilik və hikmətə yiyələnəsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dorocəyə yüksəldər, düppədüz getirib arzu elədiyi məqsədə, ilahi nurun şəfəq saldığı ali möqama çatdırır və Allahın yaxın adamları cərgəsinə daxil edər, lakin yaradıldıq fitri dərəcədə oturub qalsa, cilovu öz nəfsinin ixtiyarına versə, nəfisi onu aşağıya – heyvani mərtəbəyə sövq edər, şəhvani hissleri cuşa gətirər, qəbih, bəzi xəstelərə xas olan nalayıq hərəkətlərin artmasına səbəb olar, günbögün, anbaan alçaldar, düşkünlük və naqışlıyi artırar, yuxarıdan aşağıya yuvarladılan daş kimi az bir müddət ərzində onu rozalət çirkabının en derin yerinə salar və bu, onun en dehşətli sonu olar. Odur ki, deyiblər: “Nəfs ele bir şeydir ki, onu öz başına buraxsan, alçaqlığa meyl göstorib bataqlığa batar; cilovlayıb istiqamət versən, fəzilət yüksəkliliklərini fəth edib kamala çatar”.

İnsanın fitrətində bu iki istedad, iki xüsusiyyət olduğundan, peyğombərlər, filosoflar, imamlar⁸⁵, rəhbərlər, tərbiyecilər, müreibbilər və müəllimlər də ehtiyac olur ki, bəziləri öz lütf və hikmətləri, boziləri öz zülm və hakimiyyətləri sayəsində insanın diqqətini, çox da böyük zöhmət və hərəkət istəməyen, bəlkə, eksinə, veyillənmək və avaraçılığıñ məhsulu olan qobih işlərdən yayındırıb, onu qəti iradə, coşqun fealiyyət, dərin bilik, böyük əməl tələb edən həqiqəti kəşf kimi əbədi bir səadətə yönəltsinlər; öyrətmə, mənimsemə, möhkəmləndirmə, təlim və tərbiyo etməkə insəni mövcudatın en yüksək dərəcəsinə yüksətsinlər.

Böyük Yaradan bizi öz istədiyi şeylərə yaxınlaşdırırsın, xoşu gəlməyən hava-həvesdən uzaqlaşdırırsın...

BEŞİNCİ FƏSİL

İnsani nəfsdə kamillilik və naqışlik haqqında

Her varlığın özünə məxsus, başqa heç bir varlıqda olmayan, ya mənfi, ya da müsbət xüsusiyyəti var ki, onun mahiyyəti yalnız ince, ya kobud, ya təmiz, ya kəsif elə bir bu xüsusiyyətə görə təyin və tesbit edilir; onda bu varlıqlarla şəriki hərəkətlər və cəhəletlər də ola bilər.

Məsələn, qılincın təbietində asanlıqla kəsmək, atın təbietində süvariye ram olub yüngülce qaçmaq xasiyyəti vardır və başqa heç bir şey bu xüsusiyyətdə onlara bərabər ola bilməz. Doğrudur, qılinc yonmaqda – balta, at yük daşımaqda – ulaqla şorikli kimi görünə bilər; lakin hər şeyin kamilliyi xüsusiyyətinin tam şəkildə tezahür etməsində, naqışlıyi xüsusiyyətinin daha azlığında və ya tam yoxluğunda özünü bürüze verir. Məsələn, qılinc, lazımlı olduğundan nə qədər az güc və zor sərf etməkə o qədər asan kəssə, öz vozifəsini daha yaxşı yerinə yetirmiş olar və öz növləri arasında daha kamıl hesab edilər; at nə qədər bərk qaça bilsə, sahibinin emrinə təbe olub gözəl tərbiyə almaq qabiliyyətinə malik olsa, yohər və cilova yatsa, o qədər kamıl hesab edilər. Naqışlık də belədir: qılinc pis kəssə, ya heç kəsməsə, onu başqa dəmir yerinə işlədər və bununla onun rütbəsi aşağı düşmüş olar; at yaxşı qaça bilməsə, ya sahibinin emrinə qulaq asmasa, dalına palan qoyub ullaq yerinə işlədər, bu, onun hünerinin naqışlıyinə, dərəcəsinin alçaqlığına dəlalet edər.

İnsanın da özünə aid elə xüsusiyyəti vardır ki, o, bunun vasitəsilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də var ki, onların bəzisi heyvanat, bəziləri nəbatat, bir qismi də cansız cisimlərlə şərividir; bunlar haqqında az da olsa məlumat verilmişdir. Lakin onun heç kəslə şərık olmayan bir xüsusiyyəti var ki, o da mənalı nitqidir, ona görə də insana “natiq”⁸⁶ də deyilir. Bu, kar və lallarda olan “hərəkət nitqi” deyildir, bunda də məna vardır, lakin “hərəkət nitqindəki” məna kimi deyildir; buradakı məna əqli kateqoriyaların dərki, biliklərin möhkəmləndirilməsi, məfhumların fərqləndirilməsi mənasıdır ki, onun vasitəsilə yaxşılıq-pislikdən, gözəllik-eybəcərlikdən, şorafət-qəbahətdən ayırdılır və iradənin dəxəleti ilə onlar dəyişdirilir. Bu qüvvənin neticəsində işlər də iki yərə bölünür: xeyir və şər, gözəl və çirkin, bunları xoşbəxtlik və bədbəxtlik adı altında ümmümləşdirirler, başqa heyvanlar və bitkilərdə belə xüsusiyyət yoxdur. Deməli, kim bu qüvvədən düzgün istifadə edib öz səy və iradəsi neticəsində arzu edilən fəzilətə çatsa (elə bu qüvvə əsasən, bu məqsəd üçün yaradılmışdır), xoşbəxt olacaqdır; bu qüvvədən düzgün istifadə edə bilməsə, ya oks istifadə etse, bədbəxt olacaqdır.

Heyvanlar və başqa mövcudatlarla şəriki olan xüsusiyyətlərə gəldikdə, demək lazımdır ki, insan fikrini-zikrini onlara versə, onlara çox meyl göstərə, öz kamal mərtəbəsindən enib heyvanlar dərəcəsinə, ya ondan da aşağı düşər: “Onlar dördayaqlı heyvan və ya ondan da aşağıdırılar”⁸⁷.

Belə hallar cismanı qüvvə ve hisslerin on çox meyl etdiyi və müştagı olduğu eyş-işrət, kef məclisleri, paltarbazlıq, qadın düşkünlüyü kimi lezzət verən şeylərə rəğbet göstərmək (bu zaman şəhvət qüvvələri üstün gəlir); ya hirsənmək, qozobənmək, intiqam almaq (bu zaman qəzəb hissi üstün gəlir) kimi işlərlə məşğul olduqda baş verir və zəifliyə delalət edir.

Dərinəndən fikir edilsə, belə zəiflik əsl rəzalet, mütleq naqışlıdır. Heyvanların eksəriyyəti bu baxımdan daha kamil və məqsədlərinə çatmaq üçün (müşahidə edildiyi kimi) daha qadirdirlər; məsələn: it – yeməkdə, donuz – şəhvətdə, şir – hūcum və parçalamaqda, bunlar kimi başqa yırtıcı, qeyri-yırtıcı heyvanlar, göydə uçanlar, suda yaşayanlar və saire, hərəsi öz imkanı daxilində. Belə olan təqdirdə, ağıl o işə necə razılıq vere bilər ki, nə qədər əlləssən ite çata bilməyəsən, ya vicdan o emalə necə icazə vere bilər ki, bütün ömrün boyu səy göstərsən, donuzla da yarışa bilməyəsən?!

Qəzəb hissi məsələsində də vəziyyət bu cürdür. İnsan özünü bu cəhətdən on zəif yırtıcı ilə müqayisə etse, o, yırtıcının daha üstün olduğunu görər.

İnsanın fəzilieti o zaman daxili qüvvədən əyani fealiyyətə çevrilə bilər ki, o, nəfsini belə aydın rəzalet və bu qədər aşkar kəsafətdən təmiz saxlaya bilsin; çünki təbib xəstəliyin səbəbini ortadan qaldırmayınca sağalmağa ümidi bəsləmek olmaz; boyaqçı paltarı şirkden təmizləməyince, o, lazımlı rəngi tutmaz. Lakin insan öz nəfsini onu korlayan və zəifləndən şeylərdən saxlasa, zəruri olaraq nəfsin daxili qüvvəsi hərəkətə gələr, məhz ona xas olan: elm öyrənmək, həqiqəti dərk etmək, maarifə yiyələnmək kimi fealiyyətlərə başlar, xoşbəxtlik və seadətə çatar.

Elm və bilik eldə etmək, təcrübə toplamaq, qarşıya çıxan çətinlik və maneələri aradan qaldırmaq prosesində bu qüvvə get-gedə güclənər; bu, od qüvvəsini xatırladır, od da rütubəti aradan qaldırmayınca qızışib alovlanı bilmir, ele ki alovlandı, get-gedə güclənər və nəhayət, təbiətinin qabil olduğu on yüksək derecəye çatar.

Naqışlıyin də özüne görə dərəceləri və səbəbləri vardır: bəziləri məqsəde çatmaq üçün bilik və imkanını tam sərf etməməsi, bəziləri maneələri aradan qaldırmaqdə zəiflik göstərməsi, bir qismi heyvanlar, ya vəhşilər kimi şəhvani və qəzəb hisslerine tabe olması, bir hissesi tutduğu ali vezifələrdən, eldə etdiyi böyük müvəffəqiyyətlərdən (hal-buki ele insan bunun üçün yaradılmışdır), qürre və lovgalarınmaq üzündən naqışlıyə yuvarlanar, belə adam neticədə bədbəxtlik içinde mehv olar.

Kamilliyin də öz dərəceləri var, həm də naqışlıyə nisbətən daha çoxdur: bunlar gah sağlamlıq və xoşbəxtlik, gah asayış və rahatlıq, gah dövlət və hörmət, gah da adlı-sənlilik və şöhrət şəklində təzahür edirlər...

Nəfsin kamillik və naqışlıyi haqqında burada bu qədər bəsdir.

ALTINCI FƏSİL

İnsani nəfs kamilliyinin nədə olması, haqqqa müxalif olan adamların naqışlıyinin nədə olması və bu kimi məsələlər haqqında

İnsani nəfsdə kamillik və naqışlıyin varlığı keçmiş fəsildə aydınlaşdırıldıqından və bu kamilliyin nədən ibarət olduğu icməl şəklində izah edildiyindən burada onun haqqında daha müfəssəl danişmaq, mahiyyətini açıb göstərmək, onu əldə etmək üçün heç bir qüvvəni esirgoməməyin vacibliyini izah etmək zəruriyyəti meydana çıxır.

Hor şeydən əvvəl deməliyik ki, mürəkkəb şeylərin kamilliyi ilə onu emalə gətirən tərkibi ünsürlerin kamilliyi eyni deyildir, məsələn, iskencəbinin⁸⁸ (sirkə-şirənin) kamilliyi (xüsusiyyəti) bir şey, ayrılıqda sirkə və şirənin kamilliyi başqa bir şeydir; eləcə də evin kamilliyi ilə daş və taxtanın kamilliyini eyniləşdirmək olmaz. Adam da mürəkkəb olduğundan onun kamilliyi tərkib ünsürlerinin kamilliyi deyildir: bu, ele bir kamillikdir ki, o heç bir varlıqda yoxdur. İnsanların on kamili o adam hesab edilər ki, bu kamilliye daha çox malik olsun, durğunluğa, zəifliyə yol vermədən daima onu təkmilləşdirib inkişaf etdirə bilsin. Əsl fəzilet buna deyirlər.

Kamillik və fəzilet aydınlaşlığı üçün onun əksi olan naqışlı və rəzilet də aydınlaşmış olar.

Nitq nefsində iki: elmi və eməli qüvvə olduğu üçün, insanların kamilliyi də iki cür olur: elmi və eməli.

Elmi kamillik qüvvəti ona deyilir ki, o, elm öyrənməyə, maarifə yiyələnməyə yönəlsin; bu şövq və hevəsin neticesində varlıqların dərəcelərini müəyyənəşdirə bilmək, həqiqətlərin mahiyyətinə nüfuz etmək mümkün olsun; daha sonra əsl məqsəd olan və bütün varlıqlar orada sona çatan mütleq həqiqəti dərk etmək, bəlkə də ona qovuşmaq şərəfinə nail olsun. Beləliklə, onun qəlbini sakitleşsin, ürəyində arxayınlıq

hasıl olsun; heyret tozu, şekk-şübə pası onun könül aynasından və xatire güzgüsündən silinib getsin. Bütün bu məsələləri, belə kamillilikləri “nezəri hikmət” tədqiq edib öyrənir.

Əməli qüvvət kamilliyyi ona deyirlər ki, insan öz imkan və fəaliyyətini nizama salıb ele uyğunlaşdırınsın ki, onlar bir-birinə mane olmayıb, əksinə, bir-birini tamamlasınlar; belə halda əxlaq münasib, xoşa gələn şəkildə tərbiyələnər. Bundan sonra kamilliyin o biri dərəcələri: ev-qurma, şəhərsalma işlərinin növbəsi çatar. İrade, inam, imkan və əhvalatlar düzgün fəaliyyətlə ahəngdar bir silsilə eməle gətire bilsələr, onların hamısına arzu etdikləri bir xoşbəxtlik nəsib olar.

“Əməli hikmətin” məqsədi də bələ kamilliyyi tədqiq etməkdən ibarətdir.

Nezəri hesab edilən ilk kamillik – xassə, əməli hesab edilən isə – madde kimidir (səviyyəsindədir), madde xassəsiz, xassə maddəsiz yaşaya bilmədiyi kimi, elm də əməlsiz məhv olar, əməl isə elmsiz mümkün deyildir. Deməli, elm (bilik) başlangıç, əməl son, elm səbəb, əməl neticedir. Hər ikisinin üzvi birləşməsindən ibaret olan kamillik insana aid olduğu üçün onu məqsəd adlandırırıq. “Kamillik” və məqsəd daxili mənaca bir-birinə çox yaxındır, onları yalnız müqayisə ilə fərqləndirmək olar: nə qədər ki qüvvədir, həyata keçməyibdir – məqsəddir, elə ki fəaliyyətə çevrildi, yerine yetirildi, oldu kamillik. Məsələn, nə qədər ki ev hələ tikilməyib, insanların tösvəvvüründədir – “məqsəddir”, elə ki tikilib qurtardı, maddi şəkər düşdü – “kamilliye” (maddi varlığa – R.S.) çevrildi.

İnsan bu dərəcəyə, yəni kainatdakı kamal dərəcələrini küll halda bilmək dərəcəsinə çatdıqda, bu “küllün” tərkibinə daxil olan saysız-hesabsız cüziyyatları bir-birinin ardınca dərk etməyə başlar, əger fəaliyyətə başlayıb bunları əməldə həyata keçirə bilsə, onun bu işləri bütün aləmin xoşuna gelər, bəlkə özü bir aləmə çevrilər, “böyük aləm”⁸⁰ teşbih olaraq ona verilen “kiçik aləm”⁹⁰ adını doğrultmuş olar, sonra xalq arasında Yaradının xəlifəsinə çevrilər, xüsusi övliyalar cərgəsinə daxil olar, tam mütləq insan⁹¹ dərəcəsinə yüksələr. Onun tam mütləqliyi əbədi seadətə çatmasında, öz ibadətgahının mövqeyinə yüksəlməsində, onun feziletlərini qəbul etməsində, onunla özü arasında heç bir pərdənin olmamasında təzahür eder, bundan sonra o, Allah həzrətinin yaxınları cərgəsinə daxil olmaq şərəfinə nail olar, insan üçün bu ən yüksək dərəcə, ən böyük səadətdir.

Bəzi adamların bu mərtəbəyə yüksəlməsi mümkün olmasayıdı, insan növü də bəzi bitki və heyvan növləri kimi məhv olub gedərdi, onlardan heç bir cəhətdən üstün və şərəflə ola bilməzdi.

Ağ ilları bu dərəcəyə çata bilməyi tösvəvvür edə bilməyən adamlar, insan bədəni çürüyüb məhv olduqdan, tərkib hissələrinə parçalanıb dağıldıqdan sonra hər şeyin bitdiyini güman etmişlər, onun yaradıldığı yerə qayıdacağı belə adamlara qaranlıq qalmışdır. Ona görə hamısı kef çəkməyə, şəhvani ehtiraslarını söndürməyə aludə olmuş, nitq nəfsini dünya eyş-işrətinə nizama salan bir vasitə kimi başa düşmüşlər. Onlar belə demişlər: Nəfs qüvvələrindən olan fikir və nitqin faydası və məqsədi ondan ibarətdir ki, dil – yemək, içmək, kef çəkmək haqqında söz açısn; fikir ise onu elə gətirmək haqqında yollar düşünüb tapsın.

Deməli, onlar bu gözəl nefsi o çirkin şəhvani hissələre xidmet edən nöker yerinə qoyur, mövqeyi əliyyün elada elə əziz və şərif bir məziyyəti heyvani nəfs olan belə alçaq və kəsif bir ləzzətə qul edir. Əksər halda camaatın avam və cahilləri bu fikirdə olurlar.

Buna yaxın əqidələrden biri də ondan ibarətdir ki, guya o dünyada da bu dünyada olan şəhvani keflər vardır, behiştən tutmuş Allah həzrətlərinin yanına qədər hər yerde guya yerdekindən də artıq loziz təamlar yemək, gözəl hürilərlə kef çəkmək və şirin şərab içməkələ möşğuldurlar. Belə adamlar ibadət zamanı, dua vaxtı öz ibadətgahlarından həmin nemətlərin onlara da nəsib olmalarını xahiş edərlər, bu dünyadakı zahidlik və möminlikləri əvəzində onları isterlər, elə bil alver edir, az şey verib, çox şey almaq, bu fani dönyanın müvəqqəti əyyaşlığını o bağı dönyanın ebədi eyş-işretinə satmaq istəyirlər. Belə adamlar zahid, mömin, pəhrizkar deyil, ən heris əyyaş, ən düşkün oynaş hesab edilməlidir. Bütün bunlara baxmayaraq, onların yanında məlaikələr əlemindən, müqəddəsler dünyasından səhəbət döşdükə, müqəddəsler müqəddəsinin xidmətində olan hürilərin belə kəsif şəhvani hissələrdən uzaq olduları deyildikdə onlar da bunu təsdiq edərlər, bilirlər ki, başlangıclar başlangıcı, səbəblər səbəbi, bütün varlıqların Yaradıcısı təmizdir, böyükdür, bəlo və buna oxşar kef və ləzzətləri Onun ünvanına açıq demək yaxşı düşməz.

Bu cür möminlər bu baxımdan it, donuz, dozanqurdu, taxtabitinden də pisdirler. Bu adamların əqidələri ilə əvvəlkilərin əqidələri bir bulaqdan su içirlər, hər ikisi də dönyanın əcaiblərindəndir⁹².

Lakin bunlar bir az fikirləşsəydlər, başa düşərdilər ki, acliq bələsini mübtəla olmayıncı dadlı xöreklərdən ləzzət ala bilmirlər, susuzluq

əzabını görmeyince soyuq suyun şerbət olduğunu qana bilmirlər, kişilik çeşinəsi coşub-daşmayınca onu öz məcrasına axıda bilmirlər, istisoyğun acısını dadmayınca paltarın qədrini bilmirlər. Onlar belə əzab və əziyyətlərdən sonra öz ehtiyaclarını təmin etdikdən, ağızları ləzzətə, vücudları istirahətə çatdıqdan sonra elə güman edirlər ki, əsl xoşbəxtlik elə budur ki, var, lakin unudurlar ki, axı toamdan ləzzət almaq əvvəlcə acliq bəlasını, içkidən zövq almaq üçün atəş əzabını görmək lazımdır.

Bu camaat haqqında Calinus⁹³ da bu fikirdədir. O deyir: bu xəbisler ən alçaq təbiətə malikdirlər, elə ki bir adamın bu yola meyl göstərəcəyini hiss etdilər, dərhal onu aldadib öz tərəflərinə çəkmək, həm-məslək etməye çalışırlar, bununla göstərmək istərlər ki, onlar tek de-yildirlər, xüsusiələ bir nəçə fazıl və alim adam girlerine keçəndə özlərinin haqlı olduqlarını nümayiş etdirmək üçün onlardan istifadə edərlər, hiylələrinin baş tutduğunu gördükde başqalarını, ilk növbədə yeniyet-mələri yoldan çıxartmağa başlayar, onlara təlqin edərlər ki, ruhani bir şey varsa da, fəzilətlərin həqiqəti yoxdur, varsa da, elə gələn şey deyil, insanlar öz təbiətləri etibarılı ehtiraslı şəhvətpərəstdir və s. Bu sözər nəfisi yerindən oynatlığından bu camaatın tərəfdarlarının sayı çoxalır.

Birisini onlardan bəzilərini məzəmmətleyib desə ki; "Dünyanın bu ləzzətləri bədənin ehtiyacını rəf etməkdən ötrüdür, çünki bədənin tərkibi zidd təbiətlərdən: istilik, soyuqluq, rütubət, quruluqdan⁹⁴ ibarətdir, birinin artması müvazinətin pozulmasına, tərkibin dağılmasına səbəb olur, bunun qarşısını almaq üçün yemek və içmək ehtiyacı doğur ki, bu dağılma imkan verilməsin, mümkün qədər bədon yaşaya bilsin, bu, xəstəliyin müalicəsi kimi bir şeydir, xəstəliyin müalicəsi isə tam xoşbəxtlik hesab edilə bilmez, əziyyətdən can qurtarmaq hələ mütləq səadət deyildir; mütləq səadət ona deyərlər ki, nə xəstəlik olsun, nə də onun müalicəsinə ehtiyac. Allah həzrətlərinin xidmətində olan məlakələr belə xəstəliklərin nə olduğunu bilməzlər, Xudavəndi-aləm özü isə belə şeylərdən çox uzaq, temiz və pakdır.

Onlar öceaşməyə başlayıb deyirlər: "Elə adamlar var ki, onlar huri-lərdən də gözel və ağıllıdlar, o ki qaldı Allah-taalaya, onun bura heç dəxli yoxdur, bəndə hara, Allah hara?!"

Bu məsələlər üstündə çoxlu hay-küy salarlar, onları məzəmmət edən admanın rəyini məsxərəyə qoyar, onu axmaq adlandırırlar; öz səhvərini doğru qələmə verib onun qəlbine xal salmağa çalışırlar. Ən təccübülü burasıdır ki, bu rəy sahibləri birinin onların yolunu tərk

edib şəhvətdən, eyş-işrətdən el çəkdiyini, qarinqululuğu buraxıb, az yeməyə, az içməyə başladığını, modabazlığı buraxdığını eşitdikdə inanmasalar da, onu tərifləyer, böyük hörmətə layiq olduğunu etiraf edər, onu Allahın yaxın bəndəsi adlandırırlar, xalq içərisində ondan daha mələk təbiətli ola bilməyəcəyini söyləməkdən də çəkinməzərlər; özünə rast geldikdə "afərin", "əhsən" demək fürsətini əldən qaçırmazlar, şost-lərinə (şənlərinə) kəsir gəlse də, ona nisbətən daha zəif olduğunu boyunlarına alırlar. Bele etmələri onu göstərir ki, əqidələrinin puç, hərəketlərinin nalayıq olmasına baxmayaraq, belə adamlarda az da olsa, izzəti-nəfs qüvvəsindən bir əser qalmışdır ki, onun vasitəsilə alim adamların alimliyini, kamil adamların kamilliyini başa düşür, öz məsləklərinin naqışlıyını təsdiq edirler, məlum olur ki, nadanlıqları üzündən belə qəbih işlərlə məşğul olurlar. Bu adamların əqidələrinin zəifliyi, iradelerinin süslüyü özünü daha aydın şekilde o vaxt bürüze verir ki, onlarda heyvani nəfs insani nəfse üstün geldikdə, onlar şəhvani hiss-lərə meyl göstərirlər; insani nəfs bir balaca hərəkətə başlayanda tutduqları işləri göz qabağında eleməkdən utanır, divar arxalarına, evlərə çökilir, gözün heç bir şey sezmədiyi qaranlıqlarda gizlənirlər; işdir biri təsadüfən onların nə ilə məşğul olduğunu görse, onlarda xəcalətdən elə bir hal üz verir ki, ölsələr ondan yaxşıdır. Əlbettə, bu, o adama aiddir ki, onun üzündə bir balaca həya suyu qalmış olsun. O adamda ki alçaqlıq son dərəcəyə çatıb, insanlıq tamamilə aradan qalxıb, sırtıqlıq varlığına hakim olub, belə admanın nəfsini islah etməyə ümidi yoxdur, uzun süren sağalmaz xəstəlikləri müalicə etmək mümkün deyildir.

Birinci təbiətli adamlara geldikdə, onların üzündə həya suyu olduğundan xəstəlikləri müalicə edilib səhhətləri özlərinə qaytarıla biler, çünki həya və utanmaq tutulan işin yaxşı olmadığını qanmaq deməkdir. Bütün təbiətlər zahirən gözəl olan işləri sevirlər, ona görə batınən çirkin olan şeylərdən də qaçmaq, heç olmasa utanmaq lazımdır. Belə işlər insan təbiətinin naqışlıyından doğur və imkan daxilində onu islah etmək vacibdir.

Çirkin və qəbih işlər nə qədər murdar olsa, o qədər də dərin basdırılmağa möhtacdırlar. Lakin heç bir gizlətmə, ört-basdır, izini-tozunu itirmə hələ onların hamısının təbiətindən silinib məhv olması deyildir. Kim bu əməl sahibləinin əqidəsinin naqışlıyını bilmək isteyirsə, qoy onlardan sörüşsunlar: "Əger bu işlər xeyirli işdirse, bəs nə üçün onları gizlətməyi, xəlvətdə görməyi mərifət və nəzakət hesab edirsiniz; göz

qabağında onunla məşgül olmayı həqarət, boyuna almağı qəbahət sayısınız?"

Cavab tapmayıb axmaq vəziyyətdə qalmaları aşkar fikirlərinin zeifliyinə, gizli işlərinin kəsifliyinə dəlalət edər.

Deməli, ağıllı adam bu eyibləri aradan qaldırmağa, düçər olduğu nəqisiyi azaltmağa çalışmalıdır.

Yeməyi bədəndəki tarazlığı saxlamağa lazıim olana qədər endirməli, həyatı davam etdirmək üçün lazıim olandan yuxarı qaldırmamalıdır, xörəyi səhhət üçün yeyərlər, kef üçün yeməzlər; yemek lazıim olduğundan bir az artıq düşsə, onun səhhəti də qaçar, ləzzəti də. Xalq arasında hörmət qazanmaq, öz ləyaqətini mühafizə etmək, gözüac, qarınqulu adı almamaq xatirinə lazıim olduğundan da az yemək olar, ancaq bu aparıb zəifliyə, xəsteliyə çıxarmamalı və ya başqa bədniiyyət məqsədi güdməməlidir.

Paltar isti ve soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsine məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar, lakin bu aparıb modabazlığa çıxarmamalı, qayda-qanundan çox kənara çıxmamalı və başqalarının arasında qurulmamaya sebeb olmamalıdır.

Cinsi əlaqə növü mühafizə üçündür, ona görə də bundan sui-istifadə etmək olmaz, bir qədər çox mümkündür, lakin həddi, endəzəni aşmaq, məhrəm sayılmayanlara sataşmaq yaramaz.

Ev-eşik və chtiyac olan başqa şeylərdə də belə artıqlığa yol vermək məsləhət deyildir. Bundan sonra yalnız insanlığa xas olan səadət və məziiyətləri, ağıl və idrakı kamilleşdirməyə can atmalıdır, onun naqisliyini mümkün qədər azaltmalıdır. Bu, həmin məziiyətlərdir ki, onları nümayiş etdirmək üçün xocəleti gizlətmək, divar arxalarına, gecə qaranlıqlarına ehtiyac qalmaz.

Bütün insanlarda, dediyimiz kimi, üç nəfs birləşmişdir: 1) "dun" (aşağı) – heyvan nəfsi (bəhimi); 2) "övsət" (orta) – yırtıcı vəhşi nəfsi (səbəi); 3) "əşrəf" (ən şörfli) – məlek nəfsi (məlek).

Mal-qaralar "dun"da şeriklidirlər, "əşrəf"e qədər olanlarda fərqli; yırtıcılar "övsət"da şeriklidirlər, "əşrəf"de fərqli; məlaikələr "əşrəf"de şerikdirlər, "dun"a qədər olanlarda fərqli.

Ixtiyar insanların öz əlindədir:

İsteyir "mal-qara" səviyyəsinə enir, onlarla bir olur; isteyir yırtıcılara qoşulur, onlarla cur olur; məlaikə səviyyəsinə qalxmaq isteyir-sə, ora yüksəlir.

Bu üç nəfs "Qurani-məcid"do: "əmmarə" – əmr edən, "levvame" – danlayan və "mütmeinnə" – sakitləşdirən nəfs adlandırılmışdır.

"Əmmarə" nəfsi – şəhvani hissələrə əmr edir, onu cuşa getirir, ehtirası söndürməkdə israr edir.

"Levvame" nəfsi – iş görülüb qurtardıqdan, səhv buraxıldıqdan sonra danlamağa, məzəmmət etməyə başlayır, bu kimi hərəketlərin pis olduğunu başa sahr.

"Mütmeinnə" nəfsi – gözəl emellerdən, xoşagolən işlərdən başqa, heç nəyə razılıq vermir.

Filosoflar demişlər ki, bu nəfslərdən yalnız birinin zatında əsl hikmet və kəramət vardır, o da "mələk" nəfsidir. İkinci kəramət olmaması da, ləyaqət vardır, heç olmaması təriyələndirməyə, düz yola qaytarmağa çalışır. Üçüncüdə no kəramət var, nə ləyaqət. Bu, "heyvan" nəfsidir. "Heyvan" nəfsində birçə hikmet var ki, o da onun vücudunun "mələk" nəfsinin maddi tərkibinə daxil olmasıdır, uzun təkamül dövrü lazımdır ki, o inkişaf edib öz məqsədinə çata bilsin.

"Qəzəb" nəfsinin hikməti "heyvan" nəfsinin hirs və acıq qüvvəsinə kesərdən salmaqdan ibarətdir ki, onun vura bilecəyi zərər azalsın, çünki onu tamamilə aradan qaldırmaq mümkün deyildir. Bu, zərərin yarısından qayıtmak kimi bir şeydir.

Əflatun (Platon) "yırtıcı" və "heyvan" nəfsləri haqqında belə demişdir: "Yumşaqlıq və əyilməkdə bu qızıl kimidir, bərklik və əyilməməkdə o polad kimi".

Başqa bir yerdə də belə ifadə işləmişdir: ""Şəhvət" və "ehtiras" da nə yaman sırtılıbdır".

Deməli, yaxşı iş görmek istəyən adama şəhvani qüvvə mane olsa, gərək o, şəhvani qüvvənin təsirini azaldan və zəifləməyə təhrik edən "qəzəb" qüvvəsindən kömək istəsin, onun köməyinə baxmayaraq, yənə şəhvani qüvvə üstün gəlsə və sahibi bu qüvvənin istədiyini yerinə yetirdikdən sonra peşmançılıq hiss etsə, deməli, islah olunmağa ümidi var. Bir də belə bir arzu baş verdikdə onun qarşısını alıb şəhvətini boğa bilər, əks təqdirdə, birinci filosofun dediyi kimi olar: adamların çoxunu elə görürəm ki, onlarda xoşa gələn işlərə meyl var, lakin iradələri zəif olduğu üçün özlərini saxlaya bilmir, izzəti-nəfsini qorumurlar, sonra süst və ezgin olurlar. Belə adamlarla təbiətlərinde gözəl işlər görməyə arzu və istəyi olmayanlar arasında fərq yoxdur, çünki quyuya düşən gözlü ilə kor eyni cür hələk olur, lakin gözlü daha çox töhmət və məzəmmətə layiqdir.

Qədim filosoflar bu üç nəfsi bir yerə toplamış və müxtəlif heyvan təbiəti timsalında göstərmişlər: mələk, it və donuz; hansı üstün gəlirso, hökm de onunku olur.

Bəziləri demişlər ki, bu üç nəfse sahib olanlar qüvvətli bir ata mənibit, ya öyredilmiş qaplanla ova gedən adama oxşayarlar: adam hakim olsa, atı və iti istənilən kimi idarə edib lazımlı olan vaxt həm özünü, həm də onların istirahətini təmin edər, her kəs öz vəzifəsini layiqinçə yerinə yetirir, hamısı da yeməkde, içməkdə, dincəlməkdə özlerinə görə təmin edilər.

At güclü çıxsa, süvarının sözünə baxmaz, harada ot gördüsə, uzaqdan ora qaçmağa başlar; yoluñ kələ-kötürünə, eniş-yoxuşuna ohəmiyyət verməz, cığırdañ böyük yola, oradan çığıra sıçrar, yoldaşlarınlarıñ incidər, özü də lazımlı olan yero deyil, ot olan yere gəlib çıxar, ele ki yaxşı bir ot əlinə keçdi, başqalarını ruzisiz qoyar,aclarından zəifləyib öle də bilərlər. Bəzən elə də ola bilər ki, qaçan zaman ağaca, tikanlığa, dərəyə, ya qorxulu çaya düşüb zedələnsin, büdrəmə və ya başqa bir xəta üzündən özünü və yoldaşlarını məhv etsin.

Eləcə də, yırtıcı it üstün olsa, ov görçək həm atı, həm də at minəni öz süreti ile o tərefə sövq edər, ya ezbə-əziyyət, eməyin hədərə getməsinə səbəb olar, bəzən də ovlaməq istədikləri heyvanla çarpışmada yaralanar, ya da parçalanıb öldürürler. Lakin əsl hökm etməli olana, yeni süvarının iradəsinə tabe olsalar, belə bədbəxtlik və bələlərdən canları qurtarar, sağ-salamat geri qayıdarlar.

Bu üç qüvvə birleşib qovuşduqda yeni xüsusiyyət kəsb edərlər: mələk nəfsinin təsiri altında qalan iki nəfs özlerini ona lazımlı olan kimi aparar, sanki həqiqətdə üç deyil, bir qüvvə kimi özlerini göstərərlər. Bununla belə, her qüvvə lazımlı olduqda öz yerində ele təzahür edər ki, sanki təkdir, o biri qüvvələrlə heç bir ziddiyyət və müxalifətdə olmaz. Ona görə də bunların müstəqil üç nəfs olduğu və ya nəfsdə üç qüvvənin birləşməsi haqqında hələ indi də alimlər arasında fikir ixtilafi vardır.

Lakin "mələk" nəfsi yaxşı rəhbərlik etmədikdə ixtilaf və ziddiyyət doğar, münaqışə başlayar, get-gedə artar, nehayət, hər üçünü məhv edər, bundan daha böyük səhv, daha böyük günah ola bilməz, ele əsl günah eməyin zay olmasında, əsl küfr alçaqların qələbə çalmasında, əsl zülm əşyaların öz qabiliyyətlərinə görə yer tutmamasında, rəisiyyət layiqlərin – tabe, şahlgə layiqlərin – rəiyət, allahlığa layiqlərin – bəndə olmalardır; bu, insanlığın süqutu uğradığına, şeytanlığın qəlebə çaldığına dəlalət edər, belə işlər sonralar yalnız Allahın köməyi ilə düzələ bilər.

YEDDİNCİ FƏSİL

Ən yüksək dərəcədə arzu edilan xeyir və səadət haqqında

Hər işin bir qayəsi, bir məqsədi vardır. İnsanı nəfsi kamilləşdirməyin də bir məqsədi olmalıdır. Əvvəllerdə işarə edildiyi kimi, bu məqsəd omun xeyir və səadətidir. Belə olan təqdirdə, hər şeydən əvvəl, "xeyir" və "səadət" anlayışının mahiyyətini açıb göstərmək lazımdır ki, naqışlıyini bilməkla, onu kamilliyyətə çatdırmaq arzusu yaransın və bu arzu yerine yetirilmək üçün fəaliyyətə başlansın, müvəffaqiyyət əldə edildikcə həvəs artsın, kamilliyyətə yiyələnmək, məqsədə çatmaq inamı güclənsin.

Filosof Aristatalis özünü "Əxlaq"⁹⁵ kitabının başlangıcını bu məsələyə həsr etmişdir, insafən demək lazımdır ki, burada on düzgün rey: "fikrin əvvəl, eməlin sonralığı" hökmüdür. Bütün peşə və sənətlər də bunu sübut edir: dülger taxtın faydasını fikrinə gətirməsə, onun necə olacaq haqqında düşünməz, xəyalında tam təsəvvürü yaratmayınca düzəltməye başlamaz. Eləcə də ağıllı adam nəfs kamilliyyinin nəticəsi olan xeyir və səadətin ne olduğunu təsəvvür etməsə, bu kamilliyyətə sahib olmaq fikrinə düşmez, buna sahib olmayıncı isə xeyir və səadətə çata bilmez.

Ustad Əbu Əli⁹⁶ (Allah ona rəhmət eləsin) deyir: Aristatalis "Əxlaq" kitabında yazmışdır ki, "cavanlar" üçün, ya "cavantəbiətlilər" üçün ondan faydalı kitab yoxdur. Sonra demişdir: "Biz "cavan" deyərkən insan ömrünü nəzərə alıq, onun buna dəxli yoxdur, burada məqsəd elə adamlardır ki, onların təbiətində şəhvani hissələr o biri hissələrə üstün gəlir, meyli o terəfe dəha çox olur".

Men isə deyirəm: bu exlaq kitabında səadət və xeyir haqqında xüsusi fesil ayırmagımın səbəbi bunu oxumaqla gedib ora çatacaqlarını vəd etmek deyildir. Yazmışam ki, eşitsinlər, bilsinlər: insanlar üçün belə bir dərəcə də vardır, bəlkə bundan həvəsə düşələr, ora çatmaq arzusu doğa, sonra qismətləri olsa, o dərəcəyə çatalar.

Feslin başlangıcında "xeyirlə" "səadət" arasında olan fərq aydınlaşdırılmış, sonra bəzi qədim alimlərin rəyi verilmiş, daha sonra yeni alimlərin əqidəsi izah edilmiş, axırdı da ağılı kəsdiyi dərəcədə, özü necə başa düşübse, ele də yekun vurulmuşdur...

Xatırlatmalıyıq ki, qədim alimlər xeyrin iki növ olduğunu deyiblər: "mütlaq" və "nisbi".

Mütləq xeyir ona deyirlər ki, bütün mövcudatın və bütün arzuların son məqsədi odur. Nisbi xeyir o şeylərə deyilir ki, onların müəyyən cohdən faydası olsun. "Səadət" də "xeyir" cinsindəndir, lakin hərənin özüne görə öz səadəti vardır və bu kamilliyyət yalnız nəfsi iradə, şüurlu fealiyyət nəticəsində nail olmaq mümkündür. Deməli, bir adamın "səadəti" başqa bir adamın "seadəti" deyildir, "xeyir" isə hamı üçün eynidir.

Bəziləri "səadət" istilahını başqa heyvanlar haqqında da işləmişlər, əslinə qalsa, bu istilah onların haqqında yalnız məcazi mənada işlədilə biler, çünki heyvanlar öz kamilliyinə fikir və şüurla deyil, öz fitri istedadları əsasında çatırlar.

Deməli, bəzi heyvanlara nesib olan yemək-içmək, rahatlıq və asayış kimi nemətlər əsl səadət deyil, bəlkə bu və buna oxşar hallar təsadüf və bəxtin götirməsidir. İnsanlarda da belə hallar olur.

Lakin "mütləq xeyirin" hamiya aid olduğunu deməyimizin səbəbi odur ki, burada hər hərəket bir (eyni) məqsədə, her fealiyyət bir (eyni) arzuya yönəldilmişdir; ağıl icazə verə bilməz ki, heç bir məqsəd olmadan, bir şeyi dərk etmədən aramısız hərəket etsin, fealiyyət göstərsin; məqsəd olduqda isə insan ne edeceyi haqqında bir təsəvvürə malik olmalıdır, əks təqdirdə, əmək hədere gedər, ağıl bunu ağılsızlıq hesab edər.

Əger məqsəd öz təbəti etibarilə xeyirlidirsə, o, "mütləq xeyirdir"; əger başqa bir xeyirli işə səbəb olsa və onun xeyiri daha çox olsa, o, "mütləq xeyir" olar, özü "nisbi xeyir", məsələn, sənət və peşələr kimi. Bütün ağıllı adamların fikri belə sənətlərə yönəlmış olar.

Deməli, "mütləq xeyir" hamiya xeyri olan işlərdən ibarətdir və hamı onu öyrənməyə, inkişaf etdirməyə səy göstərməlidir, fərdi xeyirli işlərə az fikir verməli, sehvən çəkinməli, xeyirli olmayanları xeyirli saymamalı, mütləq xeyire və ona yaxın dərəcəyə çatmalıdır.

Xeyirlərin növləri

Xeyirləri bir neçə baxımdan qruplaşdırmışlar. Ferforriyus⁹⁷ Aristatalisin xeyirləri aşağıdakı kimi qruplaşdırduğunu yazımışdır: xeyirlərin bəziləri şərafotlı, bəziləri tərifəlayıq, bəziləri qüvvə-artıran, bəziləri faydalı.

Şərafətlilər onlardır ki, zatları, təbiətləri şərəflə olsun, başqa şeyləri də onlar şərafətləndirsinlər. Bunlar ikidir: ağıl və hikmet.

Tərifə layiqləri – fəzilət növləri və ləyaqətli işlər;

Qüvvə artıranlar – bu xeyirlərin nəticələri;

Fayda verənlər – özleri bilavasitə ehtiyacı ödəmeyenlər, lakin ehtiyacın ödənməsinə fayda verənlər, məsələn, var-dövlət kimi. Başqa bir nöqtəyi-nəzərdən "xeyirlər" ya "sonludur", ya "sonsuz", sonlu ya "tamdır", ya "qeyri-tam".

"Tam" oları "səadətdir", nəsib olduqdan sonra, sahibi onun artmasına ehtiyac hiss etməz.

"Qeyri-tam" "sağlamlıq" kimi şeylərdir, nesib olduqda çox vaxt sahibi bir şey itirməz, lakin onunla birlikdə çox şey eldə etmiş olar.

"Sonsuzlar" – elm, təhsil, tədbir, zəhmət və omekdir.

Başqa baxımdan "xeyirlər" ya nəfsə aididir, ya bədənə, ya da ki, heç birinə; ya ağıl ilə dərk edilənlərlər, ya hiss ilə duyulanlar. Varlıqlara aid edilən on xüsusiyyətin bəzilərini "xeyirlərə" daxil etmişlər. Demişlər ki, cövhərlərdə olan "xeyir" – bütün varlıqların son kamillik nöqtəsi olan əqlin cövheri kimidir ki, onun da son nöqtəsi ədəbiyyat olan o böyük Yaradanın şənidir; kəmiyyətdə – tarazlıq; adədlərdə – tamlıq; keyfiyyətdə – nəfsi və cismanı ləzzətlər; nisbətlərdə – reyasət və sədaqət və bunun kimi; məkanda – yerin paklığı; zamanda – vaxtin münasibliyi; quruluşda – tərkiblərin müvafiqliyi; geyimdə – paltarın yaraşıqlılığı; təsirdə – təsirin nəticə verəni; həssaslıqda – hissənin xoş geləni; məsələn, məlahətli səs, gözəl surət filosofların dedikləri bu qəbil "xeyirlərdəndir".

Səadətin növləri

Səadətin növlərini də bir neçə əsasa göre qruplaşdırılmışlar.

Qədim filosoflardan bir qrupu, məsələn, Aristatalisdon əvvəl yaşımiş Fisaqors⁹⁸, Sokrat⁹⁹, Əflatun¹⁰⁰ və başqları "səadəti" nəfsə aid bilmiş, bədənin ondan istifadə edib həzz ala biləcək fikrini rədd etmişlər. Bütün bu alımların fikri bu rəydə cəmlənmişdir ki, "səadətin" cinsi dördür: hikmet, şücaət, iffət və ədalət; bunlara fəzilətlər cinsi adı verilmişdir. Bu məqalənin ikinci hissəsinin böyük qismi ona həsr edilibokdır.

Demişlər ki: bu fəzilətlərə yiyələnmək "səadətə" çatmaq üçün kifayətdir, başqa, bədəni-fəzilətlərə ehtiyac yoxdur, bu fəzilətlər sahibi adsız-sansız, yoxsul, şikəst, xəstəlik və ya başqa nasazlıqlara tutulmuş olsa da, bunlardan o "səadətə" heç bir zərer gəle bilməz; ancaq ruhi xəstəlik olmamalıdır, çünki ruhi xəstəlik nəfsi öz səciyyəvi fealiyyətindən saxlayır, kamilliyə aparan ağıl çəşdirir, zehni korlayır. Bütün

adamlar ona görə bu əqidəyə gəlmişlər ki, bədən nəfsin en yaxın alətidir və insan məhiyyətinin kamilliyi tam şəkildə yalnız "nitq nəfsində" mərkəzlənmişdir.

Aristatalisden sonrakı alımlar, məsəlen, rəvəqilər¹⁰¹ və onların tərefdarları, təbiətçilər (naturalistler) bədəni insan üzvlərindən biri hesab edirlər, "səadəti" iki qismə ayıırlar: nəfsani və cismani. Demişlər ki, "nəfsani səadət" "cismani səadət" tamamlanmasa, ona tam demek olmaz, yəni onu "tam" adlandırmak olmaz; bədəndən kənardı, "bəxt" və "tesadüf" əlaqədar olan şeyləri onlar "cismaniyə" daxil edirlər.

Sufi filosoflar bu fikri inandırıcı hesab etmirlər, çünki "tesadüf" və "bəxt" ilə əlaqədar olan şeylər əbədi və həmişəlik ola bilər, onların əle gətirilməsində ağıl və şüurun heç bir iştirakı yoxdur. Belə olan təqdirdə şeylərin en şərafətli, en kəramətlisi olan korlanma, xarab olma, azalma, əldən çıxma kimi şeylərdən qorxmayıñ, yalnız ağıl və şüur əsasında qazanıla bilən "səadəti" necə elə alçaq dereceli şeylər səviyyəsinə endirmək olar?

Aristatalis xalqın müxtəlif zümrələrinin belə müxtəlif rəyləri və "səadəti" təyin etməkdə çətinlik çekdiklərinə diqqət yetirib, hərənin səadəti bir şeydə, məsələn, yoxsulun – var və dövlətdə; xəstenin – sağlamlıq və səhərətdə; adsız-sansızın – şan və şöhrətde; acgözün – eyş və işrətde; ehtirasının – kef və şöhvətde; kinlinin – intiqam və ədəvətde; aşiqin – vüsal və məhəbbətde; alimin – elm və mədəniyyətdə və i.a. başa düşdürüyüñ gördükdə öz hikməti sayesində lazımlı bildi ki, "səadətə" hər zümrənin ağılı qəbul edəcəyi bir şəkildə təsnifat versin, çünki hər şey öz yerində, öz vaxtında, kime nisbətdə isə, müəyyən mənada, "səadətdir", filosof isə həqiqətlərin heç bir cəhətinə nəzərdən qaçıra bilmez.

Buna görə "səadəti" beş yerdə bölünüşdür:

Birinci – bədənin sağlamlığına, hisslerin sazlığına və mecazin etidallığına aid olanlar;

İkinci – mal-dövlət və xidmətçilərə aid olanlardır ki, onların vasitesi və köməyi ilə xeyirli adamlarla əlaqə saxlamaq, başqa faydalı işlər görməklə keramətin artmasına və xoşa gəlen eməllərin yerinə yetirilməsinə nail olalar.

Üçüncü – xalq arasında yayılmış gözəl ənənə və xeyirli işlərə aid olanlar, bunların vasitəsilə səxavət, əliaçılıq, şürə və qədirbilənləyi yayarlar;

Dördüncü – bilik və iradə vasitesi ilə məqsədlərin yerinə yetirilməsinə və fikirlerin icrasına aid olanlar;

Beşinci – ümumiyyətə, elmi, xüsusilə dini məsələlərdə xətaya yol verməmək üçün lazım olan məslohət, məşverotin doğruluğunu bilmək, düzgün fikir və xeyirxah rəylərə aid olanlar.

Kim bu beş qismi xüsusiyyətə nə qədər yiyeleşsə, o qədər də kamil, nə dərəcədə yiyeleşməsə, o dərəcədə də naqış olar.

Həmin filosof deyir ki, "maddi imkanı", məsəlen: bol var-dövləti, çoxlu dostu, getirən bəxti və s. olmayan adam üçün səxavotlu olmaq çox çotin olar. Odur ki, hikmət özünü təzahür etdirmək üçün sənət, peşə və mülkə möhtacdır. Bu səbəbə görə demişdik ki, əger o böyük Yaradan öz xalqına bir mərifət və sənət əta edibse, elə əsl səadət budur, insanlarda olan alicənəblığın, əliaçılığın, səxavətin, xeyirxahlığın kökü də buradandır, lakin bu, kamil, tam insana aiddir, qeyri-tam adamlarda, uşaqlarla uşaqlarda belə xüsusiyyət ola bilmez.

Filosoflar arasındaki ixtilaflardan biri də budur ki, insanların zəhməti və xidməti müqabilində layiq olduğu en böyük səadət ona yaşadığı müddədə nesib olur, yoxsa ölümdən sonra?!

Qədim filosofların bir qismi bu əqidədədirler ki, bədənin səadətdə payı yoxdur; bir də deyiblər ki, nəfs insanların bədəni ilə birləşdiyindən bədənin təbiətində olan kəsafət, cismində olan nəcasət başqa pak olmayan şeylərə ehtiyacı, nəfsi də bulayar və o, "mütələq seadət" sayılı bilər; buna görədir ki, o, əqli kateqoriyaların həqiqətini tam şəkildə kəşf etməkdə acizdir, materiymanın məhiyyəti, maddənin fitrəti onun üçün qaranlıq qalmışdır; lakin nəfs bu kəsafətdən ayrıldıqda, nəcasətdən temizləndikdə parıldamağa başlar, öz xalis məhiyyətini bürüze verib ülvi nur qəbul etmək qabiliyyəti qazanar və bu zaman "tam əql" adını almağa layiq olar.

Deməli, belə filosofların fikrincə, həqiqi səadət ölümdən sonra mümkün kündür.

Aristatalis və onun tərefdarları deyirlər: biz bu fikirdəyik: bir adam ki, haqq tərefdarı ola, xeyirli işlər görə, bütün fəzilətləri əldə edib kamala çata və göyər Xaliquının yerini tutmaq fikrine düşməyə, dünya işlərini nizama salmaqla kifayətlənə, bütün bu məziyyətlərinə baxmayaq, onu naqış, natamam adlandırmak, lakin öldükdən və bütün bu fəzilətlər aradan getdikdən sonra, onu tam səadətə çatmış hesab etmek insafsız və qəbahətli bir iş olar. Onların əqidəsinə görə, səadətin də-

rəcələri, mortobolori var, həm də onlar çalışmaq sayesində tədricən əldə edilir və en yüksək seviyyəyə çatanda tam olur; tam səadət insanın bədəni öldükdən sonra da məhv olmur. Qodim alımların bu barədəki fikirləri bundan ibarətdir.

Sonrakı alımlar bu iki əqideyə diqqət yetirib onları məntiqi mühabimələr və əqli mülahizələr esasında müqayisə etdikdən sonra belə nəticəyə gəldilər: insanlar mənəvi (ruhani) fəzilətlərinə¹⁰² görə melek seviyyəsinə yüksəlib, cismi rezilətlərinə görə heyvan seviyyəsinə endiyindən bunlar bir yerde olduğu müddətdə ruhi kamillik¹⁰³ cismi naqışlıyə təsir edər, onun islahına, nizama salınmasına, fəzilet sahibi olmasına çalışar, sonra bu ruhi kamillik əbedi olaraq ən ali kamilliyin xidmətində qərar tutmaq üçün o yüksək aləmə qalxar. "Yüksək aləm", "aşağı aləm"¹⁰⁴ dedikdə hiss ilə duyula bilən yüksək yer və ya aşağı məkan nəzərdə tutulmur, çünki bütün hissler yüksək məkanda "aşağı", əqlilər isə alçaq məkanda olsa da, "yüksək" hesab edilər.

İnsanlar bu dünyada olduqları müddətdə onların "səadət"ini nisbi adlandırmaq olar, çünki bu iki fəziletin qarışması nəticəsində o həm obodi səadətə lazımlı olan fəzilətlərə yiyeñər, həm də maddi nemətlərdən istifadə edər, ali, şorafəlli, cavahir kimi kəlamları mütalib etmək, onlar haqqında söhbətlərə qulaq asmaq nəticəsində belə məsələlərə marağı artar, meyli çoxalar, bu, "səadət" dərecolorının ikinci mərtəbəsi olar. Ele ki o biri dünyaya köçdü, daha bədən "səadətinə" ehtiyacı olmur, onun "səadəti" heqiqi hikmət sayılan o müqəddəs və pak camalı müşahidə etmək, o böyük izzət sahibi mütləq kamalı öyrənmək və nəhayət, haqqın tərifə layiq cəlah ilə bəzənmək şərəfinə, yeni "səadətin" ikinci mərtəbəsinə çatmış olar.

Birinci mərtəbəde olanlar iki yere bölünür:

Ən aşağı dərəcədə, yeni cismani dərəcədə olanlar. Bu qəbil adamlarda cismani foziyatlar daha üstün olar, lakin sırları bilmək, müəmmələri açmaq həvəsi üstün goldikdə onların ağıl və düşüncəleri o aləmi dərk etməyə yönəldilər.

Ən yuxarı dərəcədə, yeni ruhani dərəcədə olanlar. Bunların səadəti çalışmaq və fəaliyyət nəticəsində olar, kamilliyin çoxluğu üzündən onlar maddenin mahiyyətinə hakim olan cövhəri, dünyamı məqsədə uyğun şəkildə idarə edən qüvvəni dərk edər və beləliklə, böyük Yaradanın qüdrətinə, onun hoddi-hüdudu olmayan hikmətinə delalət edən sübutları gördükçə özü də imkanı daxilində, qabiliyyətinə görə onu təqlid edər, ondan fayda götürür, vəcdə gələr.

Bu iki zümrədən xaricdə qalanlar insanlıq sırasından çıxarılb, "mal-qara" və "yırtıcılar" sürüsünə daxil olalar: "Beleləri heyvanlardan və bəlkə onlardan da aşağıdırular", çünki heyvanlar bu inkişaf seviyyəsinə çatmamış, nefsin alçaqlığında (iradənin zəifliyi üzündən) geri qalmış, hər cins ilk fitretində nə vardısa o istedəda müvafiq olaraq öz kamilliyinə də çatmışdır; lakin insanların kamilləşməsi üçün yolları onların üzünə açmış, təbliğ və təşviqle onları bu yola dəvət etmişlər, hələ üstəlik ora asan və rahat çatmağın üsulunu da göstərmişlər. Amma bu adamlar səy etmekdə, zəhmət çəkməkdə neinki ehmal torpənir, hətta əks əməlləri özlərinə şuar seçirlər, ömürlərini şorafətli işlərə sərf etmek əvezinə, dünya malı yığmağa sərf edirlər. Deməli, heyvanların müqəddəs ruhlara yaxın ola bilməmələri və ən yüksək səadətə çata bilməmələri üzrülüdür, bu qəbil adamları da məzəmmət edib danlamaq, nəsihət verib yamanlamaq vacibdir; gözlü və kor məsəlinde deyildiyi kimi, onlar quyuya düşməkdə və ölməkdə eyni vəziyyətdə olsalar da, gözlünü məzəmmətleyir, kora isə rəhmet deyərlər.

Deməli, aydın oldu ki, insanın səadəti, əger doğrudan da, insandırısa, ikimərtəbəlidir: birinci mərtəbədəkiler ister yüksək dərəcədən məhrum olduqlarına, istersə də öz fitri təbiət və hissi xasiyyətlərinə görə nöqsan və səhvlarından, vəsvəsə və günahlardan azad ola bilməzler. Ona görə də bu "səadət" düzgün olaraq "naqis" adlanır.

"Tam səadət" ikinci mərtəbədəkilərə qismət olar, çünki onlar belə səhvliyə yol vermez, ilahi nur, insanı şürə sayosunda saysız-hesabsız sirlərə vaqif olar, bu dərəcəyə çatan isə səadətin de en yüksək dərəcesinə çatmış olar. Beləsi nə sevgilisinin fəraigindən kəderlənər, nə itirilmiş var-dövlətinin hesrətini çeker, bütün dünya mah, o cümlədən ona ən yaxın olan bədəni də ona ağır yük olar; ondan xilas olub, ona azadlıq verməyi böyük nemət hesab edər. Belə adamın dünya malına göstərdiyi maraqlar yalnız bu bədənle elaqədardır, ondan yaxa qurtarmaq isə onun öz ixtiyarında deyildir, ona görə də o, böyük Yaradanın iradəsi xilafına heç bir iş görməz, təbiətinin vəsvəsəsi, şəhvetinin dərəcesi onu düzgün yoldan sapdırı bilməz, deməli, o nə sevdiyinin yox olmasından qəmlənər, nə arzularının həyata keçməməsindən kəderlənər, nə qələbə çalanda çasar, nə kama çatanda həddini aşar.

Filosof Aristatalis "Nəfsin fəzilətləri haqqındaki" hissədə bu məsələyə bir fəsil həsr etmiş, Əbu Osman Dəməşqi¹⁰⁵ onu çox diqqətlə yunan dilindən ərəb dilinə çevirmiş, ustad Əbu Əli isə o fəslə eynən

"Ət-təhare" kitabında nağıl etmişdir, o fesilde de bu iki hala işarə edilir, biz də onu burada eynen pars (fars) dilində veririk. Həmin fəsil belədir:

Fəzilət dərəcələrindən "səadət" adlanan birinci dərəcə: insanların bu hissi dünya və hissi işlərə, nəşs və bədonlu olaqodar olan arzuşlarına çatmaq üçün səy edib irədə göstərmələridir, lakin bu arzu və istək hissi əhvallarda mülayimlik həddini aşırı. İnsanların təbiəti bu halda müvazinətdən kenara çıxmasa, ifratə yol verməsə də, hələ yeno havalı olur, şəhvani hissələrə meyl göstərir. O, bu zaman çəkinməli işlərə nisbətən, başlanımlılaraya daha yaxın olar, çünki belə dərəcədə, o, hissi sarsıntılaraya məruz qalsa da, öz işlərini fəzilətin tələb etdiyi orta vəziyyətdə, mülayimlikle yola verər, ağlının məsləhəti ilə hərəkət edər.

İkinci dərəcə: insan öz səy, iradəsinə əsasən nəfsini və bədənini islahə serf edər, şəhvani həvəslərə, cismani hissələrə, zərurət və məcburi olmasa, meyl göstərməz. Beləliklə, insanların fəziləti bu cəhətdən artar. Fəzilət növleri çox, həresinin də özüne görə dərəcələri və səbəbleri müxtəlifdir:

Birinci – təbiətlərin müxtəlifliyinə görə;

İkinci – adətlərin müxtəlifliyinə görə;

Üçüncü – elm, dərrakə və mərifətin dərəcəsinə görə;

Dördüncü – səy və fəaliyyətin səciyyəsinə görə;

Beşinci – hevesin şiddəti və maneələri aradan qaldırmağın qüvvətinə görə.

Deyiblər ki, bext və təsadüfun də rolu az olmur.

Bu feziletlərin son dərəcəsindən yuxarı "mütəq", "ilahi" fəzilət başlayır ki, artıq bu dərəcədə ədalətsizlik və tərəfərlik olmaz. Burada heç kəsə ferq qoymazlar: nə gələcək nəzərə alınar, nə keçmişə fikir verilər; nə uzaqdakılara rəğbat bəslənər, nə yaxındakılara həsed aparılar, nə olanı itirməkdən qorxu olar, nə olmayıni ele gətirməyə həvəs göstərilər, nə cismi əyləncələrə meyl edilər, nə mənəvi zövqlərə təməyüllər artar. Lakin bu ali mərtəbə fəziletlərində "dərrakə" "ağıldı" güclü olar və ilahi işləri öyrənməyə, heç bir əvəz gözləmədən onun xüsusiyyətlərini dərk etməyə serf olunur, bu, başqa məqsəd xatirinə deyil, məhz onun əsl mahiyyətini, zatını bilmək üçün edilər.

Bu dərəcədə də ehtiras, emək, bilik, iradə, təbib qüvvəti, arzunun şiddəti, əqidənin möhkəmliyi, fealiyyətin ardıcılılığı və istedadının qüdrətindən asılı olaraq, insanların payı müxtəlif olur; kimdə sayılan xüsusiyyətlər çoxdur, onun da mərtəbəsi bu fesilde dediyimiz kimi, bir o qədər yüksək olar, nəhayət, gəlib ilahiyyat mərtəbəsinə çatar; bu,

fəzilətin son mərtəbəsidir, bu mərtəbədə görülen işlərin hamısı "mütəq xeyirdir", "mütəq xeyir" işlər görən isə onu başqa məqsəd xatirinə yox, məhz həmin nəfsin xeyri üçün görər. "Mütəq xeyir" bütün zövqlərin sonluğu, lozzətlərin axırı, nəfsin can atdığı son məqsəddir, hər sonun, o cümlədən nəflərin də sonunun xüsusiyyəti ondadır ki, burada hər şey öz xatirinə edilər, başqa şey üçün edilə bilmez, edilə, son olmaz.

İnsanların işləri ilahiyat mərtəbəsi seviyyəsinə çatdıqda tutduqları əməller təmiz olar, göstərdikləri fəaliyyətlər o haqqın mahiyyətini dərk etməyə yönələr, bu, "ilahi əql" adlanar, bu zaman artıq bədənə xas olan təbiət özünü bürüzə verə bilmez, "heyvan" və "vəhşilik" nəfsindən doğan iddialar azalıb yox olar. Bundan sonra onda haqqı dərk etmək meylindən başqa, heç bir arzu və iradə qalmaz, Allahı dərk etməyin yolu da bundan ibarətdir.

Bu hal insanların təqlid yolu, özlerini öz Yaradanlarına oxşatmaq yolu ilə oldu edə bilecekleri fəziletlərin en yüksək dərəcəsidir, onlar hər şeyin başlanğıcı olan o böyük izzət sahibi, bütün varlıqların Yaradıcısının işinə bənzər iş tutduqda heç bir günah, savab, ləzzət, ceza məqsədi güde bilməz, çünki Yaradanın işi ilə məqsədi eynidir, deməli, o, mahiyyəti ilə tutduğu iş eyni olmayan başqa bir hərəkətdə ola bilməz, onun fəaliyyəti hərəketin mahiyyəti, hərəketin mahiyyəti onun nəfsi, fealiyyətin həqiqətidir, deməli, o həqiqət ilahi fealiyyətdir, o böyük Yaradanın fealiyyəti, işi isə öz zati üçün olar, xaricdə olan başqa şey üçün ola bilməz.

Deməli, bu halda insanların işləri "mütəq xeyir", "mütəq hikmət" adlanar, onun məqsədi işin özü olar, başqa qayə və amala yönəlməz, Allahın işlərinin xüsusiyyəti də elə budur, onun iş görməkde həmin işdən xaricdə başqa qərəzi olmaz, bizim etdiyimiz kimi bezi şəyrləri elə gətirmək üçün siyaset işletməz, belə olsayıd, onun bütün fealiyyəti xarici işləri nizama salmaq, onları hazırlamaq, yerinə yetirmək, şəraitlərini təmin etmək, bəhərsinə yiylənəmək, yəni bu dünya məqsədi güddərdi. Belə olan teqdirdə onun fealiyyətinin sebəbi xarici işlər, xarici məqsədlər olardı, bu isə qəbih və bəyənilməzdür və o böyük Yaradanın şənинə yaraşmaz.

Əgər onun gördüyü işlər xarici alemin işlərini nizama salmağa kömək edirse, bu, onun fealiyyətinin dolayı neticesidir, bunu da o şəyrlərin xatirinə deyil, öz müqəddəs zatını təzahür üçün edər, çünki onun zatının fəziləti öz zati üçündür, fəziletinin yaratdığı şəyler və s. üçün deyildir.

Fəzilətin son dərəcəsinə çatmış insanların da işi belədir, onlar Allahın mərhəmeti ve ona təqlidlə gəlib bu mərtəbəyə çatıqdə onun işinin ilk məqsədi onun zatını dərk etmək olar, bu da nəfs üçün ilahi əql hesab edilər, eger gördüyü işin xeyri başqasına çatsa, bu, onun ilk məqsədi deyil, dolayısı ilə olar, çünki onun ilk məqsədi fəaliyyətin nəfsi, yəni fəzilətin nəfsi və xeyrin nəfsidir, bu fəaliyyətin özü də fəzilet və mütləq xeyir doğurur. Deməli, onun fəaliyyəti nə mənfiət elde etmək, nə zərərin qarşısını almaq, nə var-dövlət, nə vezifə-hakimiyət, nə de məhabbat-koramət üçün olar.

Hikmetin məqsədi və səadətin sonu bundan ibarətdir. Lakin insanlar xarici varlığı olan şeylərlə əlaqəlerini kəsib, nefslerini öldürməyince, daxillərində olan cismani meyllerden xilas olmayıncı, nə qədər ki xarici aləmə bağlıdır, onların daxili ilahi mərifət və sonsuz hikmetlə dola bilməz, bu dolğunluq yalnız o zaman ola biler ki, daxilleri cismi işlərdən təmizlənib saflaşın, təmizləndikdən sonra ilahi mərifət və sonsuz hikmetlə dolar. Ele ki yalnız ilahi işlərlə məşğul olmağa başladı, onun nefsində və zatında olan "mütləq əql" meydana çıxar, eləcə də "ilkin oqlı cımlor" adlanan ilkin "istedad" və "vergiləri" təzahür edir; onun bu halda ilahi işləri dərk edib anlaya bilmesi, belə mükəmməl, etrafı, daha aydın, daha dərin, daha təyqaqtlı, daha şərəfli bilmesi yalnız "ilkin əqli elmlər" adlanan "ilkin vergilər" əsasında ola biler.

Bu fəsil buraya qədər hokimin¹⁰⁶ sözleridir və bu sözlerin altında çox faydalı şeylər gizlənmişdir...

Bilmək lazımdır ki, bəzi qüvvələrə sitayış eden adamlar ya çox aşağı seviyyədədirler, ya da aşağı seviyyənin və qədim zamanın qalılıqlarıdır, belələrinə səadət nəsib ola bilmez; necə ki, indi də müşahide edilir, çox aşağı seviyyədə olan tayfalar şəhər tikmək, ev qurmaq, işlərini sahmana salmaqdə çox geri qalmışlar və çox qədimdə olduğu kimi, yenə müvəffəqiyyət qazana bilmirlər.

Filosof Aristatalis misal çəkərək demişdir ki, bir qaranquşun görünməsi ilə bahar fəsli başlamaz, bir günün xoş keçməsi bütün fəslin müləyim keçməsinə delil olmaz.

Deməli, səadətə çatmağın yolu hikmet təbiəti zövqlərin ardınca getmək, başqa şeylərə göz yumub, yalnız onu özünü şürə etməkdən ibarətdir, bu təbiətə ziyyələndikdə möhkəmlik lazımdır ki, o, əbədi və hemişəlik olsun; "mütləq səadət" əbədi qalan, dəyişilib məhv olmayan, dəyişiklik və süqut uğramayan, zamanın gordişindən, fəleyin dövranından qorxmayan səadətdir. Səadət sahibi bu dünyada ikən təbiətin təsiri altında olar, göylərin və fəleklerin gordışından doğan xoşbəxtlik və

bedbəxtliklər, müsibət və fəlakətlər, faciə və məhrumiyyətlər başqları kimi, onu da öz girdabına salar, buna baxmayaraq, belə veziyət onun ruhunu öldürüb iradesini qırmasa, təsadüfen başqalarının başına gelən əzab və eziyyət, işgəncə və məhrumiyyətdən yaxasını qurtara bilsə, onlar kimi xətaya düşməse, artıq ona heç bir zaval yoxdur, ne müvəffəqiyyətsizlik ona yol tapar, nə naşükürlük, narazılıq ona yaraşar.

İşdir, Əyyubun (ə.)¹⁰⁷ başına gələn müsibət ona da üz versə, səadətdən üz döndərməz, yolda azmışlar kimi günah iş tutmaz, onun məlek təbiətində olan səbir, dözümlülük, sabitqədəmlik, şücaəti saxlamaq, qəlbində özünə yer salmış son xoşbəxtliyə inam, dünya nemotinə etinasızlıq onu belə hərəket etməyə qoymaz və onları belə fozilətlərə malik olmayan adamlardan fərqləndirir.

Bu sonuncular ya təbiətlərinin zəifliyi, ya qorxaqlığın cəsarətə üstün gelməsi üzündən təsir altına düşər, açıq səhvlərə yol verər, hisslerin ixtiyarına keçərək rüsvay olar, yaxın adamlarını zəhmətə salar, dostlarının məlamətinə, düşmənlərin danlağına məruz qalar. Özlərini səadət əhli kimi aparmaq istəseler, zahirde dözümlü olub sakit görünməyə çalışsalar da, batında qəm və kədərə batarlar. Nadanlıq, mərifətsizlik və aqibətin xeyrini bilməmək nəticəsində onlardan belə yaramaz işlər baş verər. Onların iş və əməlleri iflic olmuş bədən üzvlərinin iş və hərəkətlərinə oxşayar; iradeyə tabe olmadıqlarından şərqi yönəldiləndə şimala gedərlər, eləcə də eksinə; nəfsi müləyimliyə öyrədilməmiş adamın həddini aşış ifratə yol verməyəcəyinə arxayın olmaq olmaz.

Aristatalis demişdir ki, "səadət" sabit və dəyişməz bir şeydir. Dədiyimiz kimi, insanlar ise müxtəlif dəyişikliyə məruz qalırlar. Bəzən ele olur ki, en xoş xasiyyəti adam mübtəla olur, məsələn, Bərnams mübtəla olan kimi. Bərnams yunanca Əyyub peygəmbərin adıdır, buna yuxarıda balaca, üstüörtülü işarə edilmişdir.

Bələ bir adam ele bir "əməl" üstə ölse, xalq onu xoşbəxt hesab etməz. Bu baxımdan, adamların axırının necə olacağını bilmədən onları "xoşbəxt" adlandırmaq olmaz, bu əhvalat isə çox iyrəncidir.

Bundan sonra, şübhə qalmasın deyə, söylemişdir ki, insanların təbiəti gözlə olduqda hər hansı hal ona üz verir-versin, çıxış veziyəti var; o, həmin hala münasib fəzilətlərin en təsirlisini işə salmalıdır, məsələn, əlçılınğa qarşı – təmkin; hərisliyə qarşı – səxavət; yoxsulluğa qarşı – dözümlülük. Bələ hallarda o, həmişə xoşbəxt sayilar, onun "səadətinə" zərər və kəsir gelər, ruh düşkünlüyü və kədər yaradar, yaxşı xələl gəlməz. Əger ona böyük bir xoşagelməz hadisə üz versə, onu təmkin və mətanətlə qarşılıyar, onun bu motanəti səadətini artırır,

əksinə hərəkət etsə, "səadətinə" zərer ve kəsir gələr, ruh düşkünlüyü və kədər yaradar, yaxşı iş görmək istədiyi azalar. Lakin belə vəziyyətdə yaxşı iş görmək, xeyirli fəaliyyət göstərmək bulud altından çıxan günəşin doğmağına bənzər, onun başqa gözəlliyi olar, böyük müsibətlərə dözüb ağır bədbəxtlikləri yüngül saymaq, arsızlıq və qana-qasızlıqla delalet etməz, bu, təbiətən sarsılmaz iradə, yüksək ruh, böyük alicənəblilik və eyilməz qürur əlamətidir. Ən gözəl xasiyyət belə olar!

Sonra demisidir: xasiyyətin meyli həmişə fəaliyyətdə olsa, göstərdiyimiz kimi, heç bir "səadət" xəsarətə uğramaz, heç vaxt bədəmələrə yer olmaz, belə halda "səadət" sahibinə müsibət də üz versə, yənə də ona qıtbə edərlər, çünki heç bir bəla "səadətə" qələbə çala bilməz, o, her şəraitdə öz mahiyyət və təbiətini mühafizə edər. Buraya qədər söz filosofunkudur.

Yalnız təbiətində hikmət olan zövqlərdən istifadə etdikdə insanın "səadətə" çata bilecəyini dediyimizdən, təbiətin növlərini və xoşbəxtlərə xas olan zövqlərin şərhlərini de buraya əlavə etmək lazımlı gəlir ki, bu fəsil də öz növbəsində tamamlanmış olsun.

Deməliyik ki, bəsitlik nəzərə alınarsa, insanların təbiəti (temperamenti – R.S.) işlərinin son məqsədi baxımından üç cürdür:

Birinci – "ehtiras" təbiəti, bunun fəaliyyətinin son məqsədi "şəhvət" nəfisi olar;

İkinci – "kəramət" təbiəti, bunun fəaliyyətinin son məqsədi "qəzəb" nəfisi olar;

Üçüncü – "hikmet" təbiəti, bunun fəaliyyətinin son məqsədi "əql nəfisi" olar.

"Hikmet" təbiəti təbiətlərin ən kamiliidir, çünki onda həm zövq, həm də kəramət var; lakin deyişkənidən yox, əbədi və sabitlərdən. Birinci iki təbiətdən fərqli olaraq, "hikmet" nə edərsə, hamısı kamil və gözəl olar, halını dəyişməz, sabit qalar, her kes öz istədiyi zövqü ondan alar: adil adam – ədalətdən, filosof – hikmetdən, fazıl adam – fəziletdən. Fazıl adının son qayəsi fəzilət olduğundan məqsədine çatdıqda onun üçün bundan daha lezzətli heç bir zövq ola bilmez, əbədiliyi üçün cövhəre xas hesab edilər.

Lakin şəhvani lezzətlər öz nəticələri etibarilə eziyyətə çevrilidiklərindən dəyişkən, yəni "ərəz" hesab edilər; "kəramət" da belədir.

Dedişimiz kimi, bu filosofun fikrincə, "ilahi səadət" şeylərin ən şərafetlisi, zövqlərin ən lezzətli olsa da, onun fezilətinin göstərilməsi üçün "xarici səadətlərə" də ehtiyac ortaya çıxır, əks təqdirdə o "şərəf" gizli qahr. Belə olsa, o, biliyini göstərə bilməyən yatmış alimə oxşayır.

Lakin əgər o, gizli sırları bildiyini bürüze versə, heyrətləndirici əser yaratса, onun öz yaradıcılığından aldığı lezzət tam lezzət, sevinci əsl sevinc olar; təmiz, pakizə, ləkəsiz; onda sünilik, qəlplik kimi şeylərə təsadüf edilməz; bu vaxt onun qəlbində yatan məhəbbət kamalı oyamb coşar, aşıqlik və vurğunluğa çatar.

Yoxsa o böyük sultana yaraşmaz ki, şeytan vəsvesəsinə uyub belə işlərə baş qoşsun, ya o şan-sövkətlə kiçik bir xidmətə razi olsun, mənəvi zövqü buraxıb heyvanlara xas olan, tez keçib gedən, nəticəsi əzab, əziyyət, peşmançılıq olan hissi eyləncələrdən lezzət alsın.

Deməli, aydın oldu ki, əqli, mənəvi zövq cövhəri-əbədir, "ərəzi", ötəri deyildir. Həqiqi lezzət görməmiş bir adam necə onu bir də arzulaya bilər, əbədiliyi anlamayan adam necə onun eşqinə düşə bilər?! Eləcə də "mütəqə xeyir", "mütəqə fəzilet" in nə olduğunu bilmeyenlər onun ətrini, dadını, lezzətini də duya bilmezlər.

Qədim filosoflarda bir kelam var imiş, onu böyük məbədlərin və heykəllerin üzərində yazarmışlar. O kelam budur: "Dünyaya vəkil edilmiş məlek deyir: dünyada xeyir də vardır, şər də, elələri də vardır ki, nə xeyirdir, nə də şər. Kim bu üç şeyin üçünü də lazımlı olduğu kimi tanışa, canını mənim elimdən qurtaracaq və sağ qalacaqdır, tanışmasa, onu ən əziyyətli şəkildə öldürəcəyəm. Bu, o demekdir ki, men onu birdəfəlik öldürməyəcəyəm ki, əlimdən çıxa bilər, yox, onu tədriclə, yavaşyavaş, uzun müddət içerisinde məhv edəcəyəm".

Kim bu kelam üzerinde derin düşünüb onun mənasını dərk etsə, yuxarıda deyilmiş məsələlərin də mənasını başa düşmüş olar.

"Səadət" lezzətinə gəldikdə, demek lazımdır ki, onlar da iki cürdür: biri aktiv, biri passiv. Aktive məcazi mənada, əyanılık üçün cinsi əlaqə vaxtı kişilərin aldığı lezzəti, passivə qadınların aldığı lezzəti misal kimi göstərmək olar.

Passiv lezzətlər tezkeçən olurlar, gözlənilməz, qəflətən baş verən, müxtəlif ani dəyişiklikdən dəyişilər. Aktiv lezzətlər – zatidir, ona görə passiv lezzətlərdən imtina etdikdə də dəyişilib korlanmazlar.

Deməli, heyvani hissələr mahiyyət etibarilə passiv lezzət kimidirlər, onlar korlanıb yoxa çıxa bilər, dəyişikliyə uğraya bilərlər. Belə lezzətlər eziyyətə bərabərdir. "Səadət" isə onun əksinədir, çünki "ərəzi" deyil, "zatidir", hissi deyil, zehnidir, heyvani deyil, ülvidir. Deməli, əsl lezzət aktiv lezzətdir. Filosoflar buna görə demisər ki, əsl lezzət, sahibini naqışlıdan kamilliye, xəstilikdən sağlamlığa, rezilətdən fəziletə qaldırır. Bu iki qisim lezzətin əvvəli də, sonu da forqlı və müxtəlifdir.

Onu da demək lazımdır ki, hissi ləzzət başlanğıcda xoşagələn, ürəyeyatan olar, heyvani qüvvə hakim olduğundan insanın şövqü də artar, lakin elə ki, kamına çatdı, süstlük, passivlik başlar.

Bu, ona görə belə olur ki, başlanğıcda müqəddəs qüvvələr fəaliyyətdən salındığından iyrənc şeylər – təmiz, cybəcərlər – gözel görünər, iş qurtardıqdan, ləzzət sona çatdıqdan sonra həqiqət gözü açılar, əməlin çıxınlıyi, rüsvayçılığı ortaya çıxar, aqibətin dehşətli olacağını görər, lakin geri qayıtməq artıq mümkün olmaz. Mənəvi zövq istər başlanğıcında, istərsə sonunda bu ləzzətin əksinədir: başlanğıcda xoşagələn olmaz, adam ondan qaçmaq isteyər, hövsələ, emek, zəhmət, iradə və fəaliyyət nəticəsində elə gelər, yiyələndikdən sonra gözəlliyi, meziyyəti, lazımlığı, qiyməti, şərəfi və fəziləti zahir olar; sonra bütün ləzzətlərin en ləzzətli olan mənəvi bir zövq yaranar, onun aqibətinin yaxşılığı, axirətinin xeyirliliyi göz qabağında olar.

Buna görədir ki, insanların, ömürlerinin lap ilk çağlarından ata-ana tərbiyəsinə, sonra şəriət qayda-qanunlarına, daha sonra əxlaq və əqidənin saflaşdırılmasına, hikmətə çatmasına ehtiyacları vardır. Əger təbiətləri nəsihət qəbul edib hikmətə çatsa, onlar da yüksəlib “seadət” çatmış olalar, qəbul etməsələr, alçalıb aşağı səviyyədə qalarlar.

“Seadət” ləzzətinin aktiv ləzzət olduğu aydınlaşdı. Passiv ləzzət: alma, qəbul etmə nəticəsində əmələ gəldiyi kimi, aktiv ləzzət də: verme, bağışlama, sərfetmə sayəsində yaranır. Buradan o çıxır ki, “seadət” “səxavətsiz” ola bilməz; yaxşı xətt sahibinin ləzzəti yazmaqdə, gözel səs sahibinin ləzzəti oxumaqdə olduğu kimi, “seadətin” də ləzzəti səxavətdə, alicənablıqdadır. “Seadətin” alicənablılığı en kəramətli, faydalı, şorafətli hikmət olduğundan onun en “ləzzətsizi” ləzzətlilərin ləzzətli olar; qəribə burasıdır ki, həqiqi dövlət olan bu hikmətin, maddi səxavətin əksinə olaraq, son derecə ali və şərəfli bir xüsusiyyəti vardır: dünya mal-dövleti paylandıqca azalar, onun zatında kəsir yaranar, ehtiyat xəzinəsi boşalar, bu həqiqi dövlət olan hikmət isə nə qədər çox paylansa, o qədər ehtiyatı artar, nə qədər çox işlənsə, o qədər imkanı çoxalar, azalmayacağına, yox olmayıcağına o qədər arxayılıq olar.

Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədedlərin gərdişi nə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (esl) dövlət olan hikmətin isə xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusunu olmaz.

“Seadətin”, xoşbəxtlik ləzzətinin nə olduğu bilindiyindən, onun əksi olan “şəqavətin” – bədbəxtliyin də nə qədər acınacaqlı, xoşagəlməz, arzu edilməz olduğu aydınlaşar.

“Seadətin” mədh edilib-edilməməsi haqda filosoflar arasında ixtilaf vardır.

Filosof Aristatalis deyir ki, fəzilətin son nöqtəsinə çatmış şeyləri mədh etmək olmaz, bəlkə başqa şeyləri onlara nisbətən mədh etmək olar, məsələn, o böyük Yaradanın xidmətində olanlar “mütloq” xeyir kimi, bunların hamısı onun müqəddəs zatının nemətətləndəndir, çünki bir şeyi mədh etmək onun nəyə nisbətən isə maddiyyat və keyfiyyətdə üstün olduğunu təsdiq etməkdir.

Böyük Yaradanın zati və keyfiyyəti isə bütün mədhlərin fövqündədir.

Deməli, Onu mədh etmir, bəyənirlər. “Seadət” də xeyirli işlərdən və ilahi buyruqlardan olduğundan mədhədən azaddır, o bəyənilə bilər. İnsanların seadətinə səbəb ola biləcek şeyləri mədh etmək olar, məsələn, “ədalət” seadətə səbəb ola bileceyi üçün onu tərifleyib mədh edərlər.

İKİNCİ HİSSƏ

MƏQSƏDLƏR HAQQINDA

Bu, on fəsildən ibarətdir.

BİRİNCİ FƏSİL

*Xasiyyətin (xarakterin) mahiyyəti,
həddi və əxlaqın dəyişilməsinin mümkünüyü haqqında*

Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir¹⁰⁸.

Nezeri hikmət bəhsində aydın oldu ki, nəfsi keyfiyyətlərdən tez keçənlərə – “hal”, gec keçənlərə isə – “xüsusiyyət” deyilir. Deməli, “xüsusiyyət” nəfsəni keyfiyyətlərdən biridir və xasiyyətin mahiyyətini təşkil edir. Lakin onun kəmiyyəti, yeni nəfsdə qala bilmək müddəti, davamıyyəti iki şeydən asılıdır: təbiətdən, adətdən.

“Təbiət” – insanlarda olan elə bir qeyri-ixtiyari keyfiyyətə deyilir ki, o, bir təsir nəticəsində halını deyişib başqa hala düşsün, məsələn, azaçıq bir təhrik nəticəsində özündən çıxıb qəzəblənen, ya qulağına çatan bir səsden, ya da kiçik bir şayıdən təşvişə düşən, ya qəribe görünən balaca bir hərəkətdən yersiz qəhqəhə çəkib gülməyini saxlaya bilməyen, ya əhəmiyyətsiz bir şey üstə qəm və kədərə batan adamlar kimi. Lakin adət ona deyerlər ki, evvelcə düşünülmüş, ixtiyarı bir iş görünsün, uzun təcrübələr, çoxlu təkrarlar nəticəsində verdişə keçsin, tam vərdiş əldə edildikdən sonra iradənin iştirakı olmadan qeyri-ixtiyari icra edilsin və xasiyyətə çevrilsin.

Xasiyyətin (xarakterin) yalnız “heyvani nəfse” daxil olması və ya “nitq nəfsinin” do onun yaranmasında iştirak etməsi haqqında qədim alimlər arasında ixtilaf vardır, elecə də hər adamın xasiyyətinin təbii (fitri), yəni əbədi olması, məsələn, oddakı istilik, ya qeyri-təbiiliyi haqqında de fikirləri müxtəlifdir.

Bir qismi bəzi xasiyyətlərin təbii (fitri), bəzilərinin isə başqa sebəblərdən yarandığını və təcrübə nəticəsində möhkəmləndiyini, sabitləşdiyini demişlər; başqa bir qismi isə bütün xasiyyətlərin təbii (fitri) olduğunu və onun dəyişilməsinin qeyri-mümkünlüyüünü iddia etmişlər; üçüncü bir dəstə də bu fikirdədir ki, xasiyyət nə təbiidir, nə qeyritəbii, belkə insan elə yaranmışdır ki, o, istədiyi xasiyyətə yiyələnə bilər, ancaq bu, yuxarıdakı misallarda göstərilən kimi, mezacına uyğun gəlsə tez olar, gəlməsə gec; müxtəlif insan təbəqələrində təsadüf edilən xasiyyətlər əvvəlcə iradi, ixtiyarı şəkildə aşilanır, sonra təcrübə, təkrar, vərdiş nəticəsində xasiyyətə çevrilir.

Bu üçündən doğrusu üçüncü əqidədir. Bunu əyani olaraq müşahidə də etmək olar: uşaqlar və cavanlar əvvəl hansı xasiyyətdə olmalarına baxmayaraq, başqa xasiyyətdə olanlarla dostluq etdikdə, ya onların təbiyəsinə verildikdə, geyimdə, işdə, davranışda onların xasiyyətini qəbul edərlər.

Birinci və ikinci əqidə iradə, öyretmə, aşılama, təbiyəetmə, inandırma, məcburetmə, siyaset, şeriat, telqin, təhsin kimi qüvvələri inkar edir, insan növünün təbiyə qəbuletmə, öyrenmə qabiliyyətine inanır; guya hər kəs öz qabiliyyətine inanır; guya hər kəs öz təbiətinin hökmü tələb etdiyi kimi davranışır, sövq-təbii olaraq öz növünün inkişafını, nəslin davamını təmin edib işləri nizama salır, mançələri aradan qaldırır. Bu hökmün ne qeder yanlış və puç olduğu çox aydın görünür.

Birinci əqidə tərəfdarlarından rəvaqılər (stoikler) adlanan filosoflar demişlər ki, insanların hamısı öz ilkin, fitri təbiətlərinə görə, necib yaranırlar, lakin sonra xəbislərlə oturub-durur, şəhvətlə məşğul olur, təbiyənin yoxluğu və nəhayət işlərdən çəkindirmək üzündən o yere gelib çatırlar ki, yaxşı ilə pisə fərq qoymur, arzularına yetişmək, kamlarına çatmaq xatırına bütün vasitələrə el atır, tədriclə pislik, şər onların təbiətində özünə möhkəm yer salır. Onlardan daha əvvəl beziləri də belə demişlər ki, insanı təbiətən rəzil, alçaq və nacins yaratmışlar, dünyannı küdürü gətirən maddələrindən onun xamuruna maya qatmışlar, ona görə onların zatlarında şər vardır; xeyir isə təlim və təbiyə nəticəsində aşilanır. Təbiətlərində həddən artıq şər olan adamlar təbiyə ilə de islah edilməzler, islah oluna bilənlər ilk anlarından fezilet və xeyir sahibləri ilə bir yerde olsalar, yaxşı olalar, eks təqdirdə öz təbiətlərində qalarlar.

Calinus bu əqidədədir ki, adamların beziləri öz fitroti etibarilə xeyir, beziləri şər, qalanları isə orta təbiətlidir, ikisinin arasında olar, həm bunu qəbul edə bilər, həm onu.

Bu, birinci iki əqidəni batıl etmişdir. Sübütü budur ki, əgər bütün insanlar fitri yaranılışdan xeyirtəbiətlidirsə, yalnız pis təbiyə əsasında şər qüvvələrin təsiri altında şərtəbiətliyə çevrilirse, deməli, bu şər qüvvə ya onun özündə olmalıdır, ya da xaricdə. Şər qüvvə onun özündədirse, deməli, onları fitri yaranılışından yalnız xeyirtəbiətli hesab etmək olmaz, belkə şərtəbiətli hesab etmək olar; yox, əgər onlarda həm xeyir, həm də şər qüvvə varsa, lakin şər qüvvə qalib gəlirsa, deməli, o, yenə də şərtəbiətli olmalıdır. Lakin bu qüvvə öz daxilində deyil, xaricdən gəlirse, bu halda başqaları şərtəbiətli olurlar. Beləliklə, “bütün insanlar xeyirtəbiətlidir” hökmü düz ola bilməz. Bütün insanların şərtəbiətli olduğu əqidəsini batıl etmek üçün də eynen həmin sübütü getirmişdir.

Hər iki əqidənin yanlışlığını sübut getirdiyi üçün öz əqidəsinin doğruluğunu isbat etmişdir. Sonra demişdir: biz açıq-aydın görür və müşahidə edirik ki, bəzi insanlar xeyirtəbiətli olur və heç vaxt dəyişilmirlər, lakin bunlar azdır; bir qismi şərtəbiətlidirlər, bunlar da dəyişilmirlər, xeyri qəbul etmirlər, amma çoxdur; yerde qalanlar ortadırlar; yaxşılarla dostluq edənə yaxşı olurlar, pislərə qoşulanda pis.

Filosof Aristatalis özünün “Öxlaq” və “Məqulət” eserlərində demişdir ki, pis adamlar təlim və təbiyə əsasında yaxşılaşa bilərlər, lakin bunun qəti və həmişə belə olacağını demək çətindir, her halda, nəsihət,

mesləhət, təlim-terbiya ardıcıl olsa və ədalətli tənbəhlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Bəziləri var ki, çox tez təbiyələnlər və fəziletin təsiri derhal, vaxt gözlemədən özünü göstərir. Elələri də var ki, onların fəziləti doğru hərəkətləri, təbiyəyə doğru süretləri yavaş və ləng olur.

Sonrakı alımların "xasiyyətin fitri olmaması" haqqındaki dəlilləri bundan ibaretdir: Onlar deyirlər ki, bütün xasiyyətlər dəyişkəndir, dəyişkən isə fitri ola bilmez. Buradan nəticə çıxardırlar ki, heç bir xüsusiyyət fitri deyildir. Bu sillogizm ikinci modusa görə doğrudur¹⁰⁹. Məlumdur ki, birinci şəkil (figur) üzrə kiçik müqəddime ümumi-iqrarı, böyük müqəddime ümumi-inkari olduqda, nəticə həmisi ümumi-inkari olur. Faktların müşahidəsi, təbiyənin nəticəsi, ilahi siyaset olan şəraitin təsiri ümumi-inkari nəticənin doğruluğunu açıqdan-açıga göstərir; böyük müqəddimənin doğruluğu isə özündə ehtiva edilmişdir. Hami bilir ki, suyun aşağı axıçılıq təbiətini, alovun yuxarı qalxmaq və yaradıcılıq mahiyyətini deyişdirmək olmaz, başqa fitri hadisələr də belədir.

Əgər xasiyyət fitri olsaydı, ağıllı adamlar öz uşaqlarının təbiyesi və cavaların əxlaqlarının saflaşdırılması, formalasdırılması, möhkəmləndirilməsi və adet şəklinə salınmasını məsləhət görmez, özləri də bununla məşğul olmazdilar.

Bir adam uşaqların, xüsusilə bir yerdən başqa yere aparılan qul uşaqların xasiyyətlərini, əxlaqlarını, onların necə dəyişdiyini diqqətə izleyib dərindən düşünə, burada deyilənlər ona aydın olar. Cənki uşaqlar ilk anlarda təbiətən necədirlerse, özlərini elə də göstərərlər, bu vaxt onların ağıl, şüurları hələ o dərəcəyə çatmaz ki, öz simalarını, iradə, hal və ohvallarını hiylə və riyakarlıqla örtüb gizlədə bilsinlər. Yaxşını pisdən ayıra bilen bezi ağıllı adamlar də belə edirlər: pis hesab etdiklərini gizlədər, yaxşı bildiklərini, xeyirlerinə olanları zahirə çıxardarlar.

Uşaqlar üzerinde aparılan müşahidələr göstərir ki, onların bəziləri təbiyəni tez qəbul edir, bəziləri gec, bir qismi isə heç təbiye olunmaq bilmirlər. Onların hərəsində öz məcazlarına uyğun həyəliq, sırtlıqliq, eliaçıqliq, xəsislik, rəhmdilik və bu kimi hallar tezahür edər. Bundan əlavə, onların bəziləri təbiətlerində eks olan xüsusiyyətləri asan, bəziləri çətin, bəziləri orta qəbul edir, bəziləri heç qəbul etmirlər. Ona görə də bəziləri xeyirxah, bəziləri bədxah, bəziləri isə orta olurlar, hərə öz əxlaqına görə, cənki davranış əxlaqın göstəricisidir.

Heç bir surət bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət de başqa xasiyyətə oxşamaz. Ona görə təbiyə və təlimdə səhlənkarlıq edilsə,

hər kesin cilovu öz təbiətinin ixtiyarına verilsə, o, bütün ömrü boyu hansı xasiyyətdə doğulmuşdusa, elə də qalar: bəziləri quduoluq zəncirində, bir dəstəsi şəhvət girdabında, bir qismi herislik pəncəsində, bir hissəsi təkəbbür caynağında. Hər bir insanın ilk təbiyəçiləri, ümumiyyətə, onun vicdan səsi olar, ikinci təbiyəçiləri təmiz əqidəli, düzgün fikirli adamlar olar ki, bunlardan hikmət öyrənib tədricən kamillik dərəcelərinə yiylənərlər.

Deməli, ata-ananın borcudur ki, hər şeydən əvvəl övladlarını vicdanlı olmağa öyretsinlər, sonra müxtəlif təlim-terbiya işlərinə başlasınlar.

Döyülbər danlanmağa ehtiyacı olanlara, təlim-terbiyənin teləb etdiyi ölçüdə, bir balaca qulaqburmazı vermək, hədə-qorxu gəlmək olar. Lakin tərif, həvəsləndirmə, ürək-direk vermə kimi müsbət tədbirler kömək edirsə, bəclələri üçün əvvəlcə bunlardan istifadə olunmalıdır.

Nəhayət, ister xoşla, istərsə zorla bəyonilən xasiyyətləri aşılıyb vərdişi çevirmek lazımdır. Ağla-kamala dolduqdan sonra bunların faydasını gördükde, onlardan teləb olunmuş bu möhkəm nizam-intizamin, ardıcıl təbiyə üsulunun doğru olduğunu başa düşərlər.

Daha böyük istədəda malik olsalar, daha böyük səadətə çatarlar.

Allah kömək eleysə, çatarlar.

İKİNCİ FƏSİL

Oxlagı saflaşdırma sənətinin şərəfli sənət olması haqqında

Hər sənetin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatindəki şərefindədir. Bu hökmün nə demək olduğu ağıl sahiblərinin çıxdan aşkar və aydındır. Məsələn, tibb elminin məqsədi insan bədənini, dabbaqlığın məqsədi isə ölü həyvan dərisini islah etmək olduğundan, əlbəttə, tibb sənəti daha şərəflidir, cənki insan bu dünyada olan mövcudatın ən şərəflisidir. Bu məsələ "ali nezəri hikmətde" sübut edilmişdir, biz də birinci hissənin dördüncü feslinde o barede ötəri danışmışıq. Belə bir moxluqun varlığı, şorh etdiyimiz kimi, onu Yaradının nə qədər böyük bir sənətkar, qüdrətli bir ustad, nəcib, müqəddəs, əbədi, ən kamil cövhər, ən yüksək əql, mütləq şürə, ən bilikli, ən tədbirli, ən iradəli bir varlıq olduğuna dəlalət edər.

Hər şeyin kamilliyi ona aid olan xüsusiyyət və fəaliyyətin tam təzahür etməsindədir, necə təzahür edirsə, sahibinin də kamilliyi və

naqışlıyi ele o derecadədir. Biz yuxarıda bunu at və qılınçın öz xassələrini tam tezahür etdirmek misalında izah etmişdik, yüksəklikdə, qoyun başı kesmək misalında da şərh etmək olar.

İnsan xasiyyəti də vülcudundakı ziddiyətlərin fəaliyyəti dövründə başlamış, kamillik dərəcəsinə çatana qədər bu sənət esasında inkişaf edir.

Deməli, bu dünyadakı mövcudatın ən şoroflisi olan, insanı kamilliyə çatdırmaq məqsədini güden sənət dünya sənətlərinin ən şoroflisi olmalıdır. Onu da bilmək lazımdır ki, bütün canlı varlıqlar, eləcə də bitki və cansız əşyalar arasında açıq-aydın fərq olduğu kimi, məsələn, yəhərli oynaq ərəb atı ilə palanlı tənbəl yüksək atını, cilalanmış parlaq hind qılinci ile yumşaq, paslanmış dəmir qılinci bir cərgəyə qoymaq mümkün olmadığı kimi, insanlar arasında da fərq var, bəlkə bir az da artıq, her bir varlığın növləri arasında bu növ arasında olan qədər ixtiyaf və fərqi yoxdur. Bir şair bunu belə demişdir:

Əger min bir xassədə oxşasa, iki insan,
Diqqət ilə baxdıqda onda da fərq taparsan!

Şişirdilmiş halda desə də, düz deyibdir. Çünkü insanlar arasında hər cür şəxse rast gelmək olur: en alçağından tutmuş ən alicənəbina qədər. Yalnız əxlaqi saflaşdırma sənəti ən alçağı ən yüksəkliyə qaldırmağa, bacaranları, istedadları daxilində "səadət" çatdırmağa qadirdir. Əlbot-tə, insanların həmisi eyni dərəcəyə yüksələ bilməzler, lakin xeyli yaxşılaşarlar. Bu barədə əvvəldə də danışmışıq.

Varlıqların ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şoroflisi nə ola biler?! Söz uzanmasın deyə, bu məsələ haqqında bu qədər kifayət edər...

ÜÇÜNCÜ FƏSİL

Əxlaq kəramətlərinə daxil olan fəzilət cinslərinin sayı haqqında

"Nəfs" elmində insan nəfsində üç qüvvənin olduğu müəyyənləşdirilmişdi. Bu qüvvələrin iradəsindən asılı olaraq, müxtəlif nəticələr əldə edilir: bunlardan biri qalib gəldikdə o biriləri ya məğlub, ya da məhv edilir.

Birinci – "nitq qüvvəsi", buna "məlek nəfsi" də deyilir, bu – fikir, həqiqətləri ayırd edə bilmək, onlar haqqında eqidə söyleməyin hərəket (başlangıç) qüvvəsidir.

İkinci – "qəzəb qüvvəsi", buna "səbəi nəfs" (yirticiliq nəfsi) də deyilir. Bu – qəzəb, ürekli olmaq, qorxu və vahiməyə üstün gəlmək, böyümkən, yüksək məqama çatmağın hərəket (başlangıç) qüvvəsidir.

Üçüncü – "şəhvani qüvvə", buna "behimi qüvvə" ("mal", "heyvanı" qüvvə) də deyilir. Bu – şəhvət, qidalanma, yemək, içmək və cinsi əlaqədən lezzət almağın hərəket (başlangıç) qüvvəsidir. Bu barədə birinci hissədə də məlumat verilmişdir.

Deməli, nəfs fəzilətlərinin sayı da bu qüvvələrin sayı qədər olmalıdır.

"Nitq nəfsinin" hərəket qüvvəsi fitrətən qaydasındadırsa, o, həqiqətlərə yiyelenməyə heves göstərəcəkdir; əksini güman etmək mütləq sehv olar. Bu hərəkətin nəticəsində "elm" fəziləti əmələ gələr və əlavə olaraq "hikmət" fəzilətinə yiyelenmək imkanı yaranar.

"Səbəi" nəfsin" hərəket qüvvəsi fitrətən qaydasındadırsa, "əql nəfsin" qulaq asacaq, "əql nəfsi" nəyi və necə lazımlı bilir, elə də edəcək, yersiz çılgınlığa, hədsiz coşqunluğa yol verməyəcəkdir, yəni özünü orta vəziyyətdə, mötədil aparacaqdır. Bu hərəkətin nəticəsində "helm" fəziləti əmələ gəlir və əlavə olaraq "şücaət" fəzilətinə yiyelenmək imkanı yaranar.

"Behimi" nəfsin" hərəket qüvvəsi fitrətən qaydasındadırsa, "əqli nəfse" tabe olacaq, o, nəyi isə məsləhət görə, onunla da kifayətlənəcək, məcazına xələl getirməyəcəkdir. Bu hərəkətin nəticəsində "iffət" (ismət) əmələ gələr və əlavə olaraq "səxavət" fəzilətinə yiyelenmək imkanı yaranır.

Fəziletin bu üç cinsi əmələ gəldikdən sonra hər üçü bir-birinə qarışır, bir-birini zənginləşdirir, onların üçünə də oxşayan, hər üçünə xas olan fəzilətlərin tam ve kamil olmasına dək təşəkkül tapmış yeni bir fəzilət əmələ gəlir ki, ona "edəlet" deyilir. Buna görə bütün qədim və sonrakı alimlərin fikri budur ki, fəzilət cinsinin sayı dörddür: "hikmət", "şücaət", "iffət" və "ədalət". Kim bunlardan birinə, ya dördünə də sahib olmayıbsa, onun mədəh edilib təriflənməyə, fəxri edib qurrlənməyə haqqı yoxdur.

*Yirtici

**Heyvanı

Bozilərinin öz əsil-nəsəblərinin nəcabeti, nəsillərinin şərafəti ilə fəxr etmələri onu göstərir ki, onların əcdadları arasında bu fezilətlərə yiylənmiş şöhrətli adamlar olmuşdur. Biri vəzifəsi, mənseb və rütbəsi, ya dövlətinə görə qürrelənse, ağıllı adamlar bunu bəyənməzlər.

Başqa sözlə, bundan evvel nəfsin iki qüvvəsi olduğunu demişdik: biri zati idrak, birisi başqa vasitələrlə edilən təhrik. Bunların hər ikisi də öz növbəsində iki hissəyə ayrılır:

İdrak qüvvəsi: nezəri və əməli qüvvə; başqa vasitələrlə təhrik qüvvəsi: dəf qüvvəsi – yəni “qəzəb” qüvvəsi; “cəzb” qüvvəsi – yəni “şəhvət” qüvvəsi.

Bələliklə, dörd qüvvə olur. Buniarın hərəsi öz yerində orta, tarazlıq vəziyyətlərində olduqda, yəni nə qədər ki, lazımdır, necə ki, kafidir, nə az, nə çox, onlara müvafiq də fezilət yaranar. Deməli, fezilətlər də dörd olar:

Birinci – nəzəri qüvvənin saflaşdırılması (təbiyəsi), bu – “hikmet” olar;

İkinci – əməli qüvvənin saflaşdırılması (təbiyəsi), bu şücaət olar;

Üçüncü – “qəzəb” qüvvəsinin saflaşdırılması (təbiyəsi), bu – şücaət olar;

Dördüncü – “şəhvət” qüvvəsinin saflaşdırılması (təbiyəsi), bu “iffət” olar.

Əməli qüvvənin kamilliyi onun qabil olduğu işi nə dərəcədə yaxşı yeriñ yetirməsi ilə müəyyən edildiyindən və bu fezilətlərin hamısı əməliyə daxil olduğundan, evvəlk mühakimələrdə qeyd edildiyi kimi, “ədalət” başqa üç fezilətə yiylənməkə mümkin ola bilər. Burada bir dəlaşıqlıq vardır, o da bundan ibarətdir ki, biz əvvəlcə “hikməti” nəzəri və əməli olaraq iki yerdə, sonra “əməli hikməti” üç hissəyə böyük ki, buniardan birinin tərkibinə dörd fezilət daxil olur və onlardan biri də “hikmətdir”. Bələliklə, “hikmet nəfsi” hikmet hissələrindən biri no daxil olur ki, bu sonuncu özü də “daxil olmuş” (mədxul) hesab edilir.

Bu dəlaşıqlığın səbəbi (həlli) orasındadır ki, “əmal” “nəzər” ilə (təcrübə nəzəriyyə ilə) əlaqədar olduğu kimi (buna görə elmlərin təsnifatında dünya işlerini öyrənən elmə “əməli hissə” adı verilmişdir), nəzər də əmel ilə əlaqədardır, çünki “nəzər” (nəzəriyyə) elə şeylərdəndir ki, onun da yaşaması “nazirin” (nəzəriyyəçinin) varlığına bağlıdır. Buna görədir ki, əsl hikmətə yiylənmek əməli hikmət bölmələrin-

dən biri hesab edilmişdir, “ədalət” hikmet olduğu kimi, “hikmet” də ədalət ola bilər, əgər “hikmet” istilahından məqsəd “ən kamil əməli əqlidirse” (buna “əməli hikmət” də deyilir), bu istilahı da işlətmək olar. İstilahlar müxtəlif olduğundan “cismi” dəlaşıqlıq və anlaşılmazlıq da aradan qalxar.

Bu iki fezilətin hər birinə sahib olan adamın təriflənib fəxr edilməyə haqqı vardır, lakin bir şərt ilə: o da bu fezilətin başqasına verilməsindən ibarətdir. Əger bu fezilət yalnız onun özündə qalıb başqasına keçmirsə, onun təriflənib fəxr edilməyə haqqı yoxdur. Məsələn: əgər sexavət sahibinin sexavəti başqasına keçmirsə, ona sexavətli yox, “israfçı” deyərlər. Eləcə də şücaət sahibi, o da bu xüsusiyyətdə olsa, ona “şücaətli” yox, “qoluzorlu” deyərlər. Hikmet sahibi özünü belə aparса, ona filosof deyil, “tamaşaçı”, “müşahidəçi” deyərlər. Lakin fezilət ümumun malı edilsə, başqalarına də təsiri olar, hər halda ya qorxu, ya ümidi səbəb olar, “səxavət” ümidi, “şücaət” – qorxuya, amma yalnız bu dünyada, çünki bu fezilətin ikisi məhv olacaq “heyvani nefse” aiddir. “Elm” isə bu dünyada da, axirətdə də həm ümidi səbəb olar, həm qorxuya, çünki bu fezilət əbədi, ölməz “mələk nəfsinə” aiddir. Alicənablıq və ehtirama səbəb olan ümid və qorxu əmələ gəldikdə tərifə layiq görürlər. Bu, fezilət qaydalarında yazılıbdır.

“Hikmet” ona deyərlər ki, idrak varlıqları dərk etdikcə, o da inkişaf etsin. Bütün varlıqlar Allah, ya da insan tərəfindən yaradıldığından hikmet də iki növ olur: biri öyrəniləsi, biri ediləsi, yəni nəzəri və əməli.

“Şücaət” ona deyərlər ki, “qəzəb nəfsi” “nitq nəfsinə” tabe olsun, təhlükəli anlarda özünü itirməsin, onun məsləhəti ilə oturub-dursun, həm gördüyü iş bəyənilsin, həm də göstərdiyi təmkin xoşa gəlsin.

“İffət” ona deyərlər ki, “şəhvət” qüvvəsi “nitq nəfsinin” ixtiyarında olsun, meylləri onun arzusuna uyğun gəlsin, beləliklə, həm xeyir görsün, fayda götürsün, həm düşkünlük əsarətindən qurtarsın, həm də çılğınlıq xidmətindən.

“Ədalət” ona deyərlər ki, bu qüvvələrin hamısı əlbir olub ittifaq bağlaşınlar, idrakın yaxşını pisdən ayıran qüvvəsini özlərinə böyük seçib onun əmrindən çıxmışınlar, beləliklə, şəhvət, ləzzət, eyş-işrət qüvvələrinin hücumu keçib öz sahiblərini felakətə sürükleməsinə mane olsunlar, onda insaf və mürüvvət hissi oyatsınlar...

DÖRDÜNCÜ FƏSİL

Fazilət cinslərinə daxil olan növlər haqqında

Bu "dördlük cinsinin" hər birine daxil olan növlərin miqdarı həddən artıq çoxdur, biz daha məşhurları haqqında danışacaqıq.

"Hikmət" cinsinə daxil olan növlərin miqdarı yedidir: birinci – zəka, ikinci – dərk sürəti, üçüncü – zəhin aydınlığı, dördüncü – öyrənmə asanlığı (diqqət), beşinci – ağıl gözəlliyi, altıncı – hafizə, yeddinci – hazırlıqlılıq.

Zəka – ona deyilir ki, çoxlu hadisə və xüsusiyətlər içərisindən ilk baxışda, derhal, ani surətdə (şimşək süreti ilə) özünə lazım olanı seçə bilib asanlıqla düzgün nəticə çıxara bilsin.

Dərk sürəti – ona deyilir ki, nəfs yalnız öyrəniləsi şeylərə doğru yönəldilsin, mənimsemədə "dayanmaq", "duruxmaq" kimi "reziletlərə" ehtiyac qalmasın.

Zəhin aydınlığı – ona deyilir ki, nəfsin istedadı iztirab və təşviş keçirmədən, tərəddüdə yol vermədən istənilən məqsədə yönəldilmiş olsun.

Öyrənmə asanlığı (diqqət) – ona deyilir ki, nəfs diqqəti nəzəri üzərində səyi artırınsın, o, müxtəlif xatirələr, ümumiyyətə, özünə aid olan məsələlərlə deyil, heç bir maneəyə baxmadan yalnız tələb edilən məsəleyə yönəldilmiş olsun.

Ağıl gözəlliyi – ona deyilir ki, ister mübahisə, ister tədqiqat, isterse kəşfdə həqiqət necədirse, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin.

Hafizə – ona deyilir ki, ağıl, təsevvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumileşdirilib yiğcamlasdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlamla bilsin.

Hazırlıqlılıq – ona deyilir ki, dərk edilmiş və yadda saxlanılmış anlayışlar istənilən vaxt asanlıqla xatırlanıb deyilə bilsin.

"Şücaət" cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci – nəfsin ağayanlığı, ikinci – qoçaqlıq, üçüncü – alicənablıq, dördüncü – matanət, beşinci – helm, altıncı – nəfsin sakitliyi (temkin), yeddinci – hünər, səkkizinci – dözümlülük, doqquzuncu – təvazö, onuncu – qeyret, on birinci – riqqət.

Nəfsin ağayanlığı – ona deyilir ki, nəfs var-yoxluğa, az-çoxluğa böyük ehəmiyyət verməyə, müləyim və qeyri-müləyim işləri yola verməyi bacara.

Qoçaqlıq – ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol vermesin.

Alicənablıq – ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhret, eyş və işrət kimi şeyləre aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlenməyə, hətta ölümündən də qorxmaya.

Matanət – ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda möglubiyyətə uğramaya.

Helm – ona deyilir ki, nəfsde həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verdikdə özündən çıxıb fitnə qoparmasın.

Sakitlik (temkin) – ona deyilir ki, şeriatın hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və mühabibələrde nəfs boşboğazlıq və sadəlövhiliyə yol vermesin.

Hünər – ona deyilir ki, yaxşı ad qazanmaq üçün nəfs böyük işlər görməyə həris olsun.

Dözümlülük – ona deyilir ki, nəfs xoşagələn işlər uğrunda öz gücünü işlədib, yorulmaqdan çəkinməsin (dözsün).

Təvazö – ona deyilir ki, özünü daha aşağı mövqedə olidlara nisbetən üstün hesab etməyəsən.

Qeyret – ona deyilir ki, xalqı, ya da qorunması vacib olan başqa şeyləri mühafizə etməkdə laqeydlik göstərməyəsen.

Riqqət – ona deyilir ki, başqasının başına gələn bədbəxtlikdən, onun işinə dəxalət etmədən təessüflənib, mütəəssir olasan.

"İffət" cinsinə daxil olan növlərin sayı on ikdir: birinci – həya, ikinci – həlimlik, üçüncü – səmimiyyət, dördüncü – dincilik, beşinci – pəhriz, altıncı – səbir, yeddinci – qənaət, səkkizinci – vüqar, doqquzuncu – ehtiyat, onuncu – nizam, on birinci – hürriyyət, on ikinci – sexavət.

Həya – ona deyilir ki, məzəminə edilib danlanmamaq, nalayıq hərəketlər müqabilində utanmamaq üçün nəfs biabır işlərin qarşısını alsın.

Həlimlik – ona deyilir ki, nəfs könlülli olaraq qaydadən xaric işlərə razılıq versin. Bunu "müləyimlik" də adlandırırlar.

Səmimiyyət – ona deyilir ki, nəfs özünü təkmilləşdirərken xoşagələn, bayanılan, rəğbet oyandıran sədaqətli xüsusiyətlər kəsb etsin.

Dincilik – ona deyilir ki, Allahın sırrı, ruhların mahiyyəti haqqında müxtəlif reyler çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc

Təvəkkül – ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən və qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin.

Ibadət – ona deyilir ki, öz böyük Yaradanına, Ona yaxın olanlara, məsələn, məlaikələr, peygəmbərlər, imamlar, övliyalara sitayış edib onlara şükür deyəsen, onların dediklərinə tabe olub, halal və haram haqqında şəriət sahibinin əmrlərini yerinə yetirəsen bir sözə, möminliyin en yüksək dərəcəsi olan “təqva”nın özüne şuar qəbul edəsen.

Fezilet növlərinin ehətə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur...

BEŞİNCİ FƏSİL

Fezilət cinslərinə zidd olan rəzilət zümrələri haqqında

Fezilətlər dörd cins olduğundan onların ziddi olan rəzilət cinsləri də, zahirən, dörd olmalıdır və onlar aşağıdakılardır: hikmətin ziddi – avamlıq, şücaətin ziddi – ağciyərlik, iffətin ziddi – çılgınlıq, ədaletin ziddi – zülmkarlıq.

Lakin dərin tədqiq, sağlam düşüncə göstərir ki, hər fezilətin de öz həddi vardır, ondan “artıq” və “əksik” olduqda fezilətə çevrilir, məsələn, fezilət nöqteyi-nəzərindən yerinə yetiriləsi işlərde sehlenkarlıq göstərmek, ya əksinə, məsləhət görülmeyənlərə riayət etmək kimi hallarda fezilət rəzilətə çevrilmiş olar. Deməli, fezilət “merkez”, onun ziddinə olan rəzilətlər isə “ətraf” yerindədir. Məsələn, dairənin mərkez nöqtəsi ilə çevrəsi kimi, burada birçə mərkəz nöqtəsi var, o da çevrədən en uzaq nöqtədir, yerde qalan nöqtələr isə istər çevrenin üzərində, istər ətrafında hədsiz-hesabsızdır və onların hamısı mərkəz nöqtəye nisbətən çevrəyə daha yaxın olarlar. Bunun kimi, fezilətin de öz mərkəz nöqtəsi vardır ki, o, rəzilət çərçivəsindən en uzaqda olar, bu mərkəzdən hansı tərəfə ne qədər uzaqlaşsan, o qədər də rəzilətə yaxınlaşmış olarsan. Buna görə alimlər (filosoflar) demişlər ki, fezilət – “ortaliqdır”, rəzilət – “ətraf”.

Bu nöqteyi-nəzərdən hər fezilətin qarşısında sonsuz rəzilət olar, çünki orta məhdud olar, ətraf naməhdud.

Fezilət düz xətt üzərindəki hərəkətə, rəzilət isə bu xətdən kənara çıxmaga oxşar. Məlumdur ki, iki nöqtə arasında yalnız birçə düz xətt ola biler, eyri xətt isə istədiyin qədər.

Elepə də fezilətə çatmaq yalnız birçə düz yol ilə mümkündür, ondan yayınmaq yolları isə sonsuzdur. Buna görədir ki, fezilət yollarında böyük çətinliklər ve maneələri aradan qaldırmaq lazımlı gelir. Bəzən eyhamla deyilən: “Allahın qıl körpüsü tükdən nazik, qılıncdan keskindir” ibarəsi buna işarədir, çünki əsl həqiqət ortada, sonu görünməyən maneələr isə ətrafda olar, həqiqəti əldə etmək istədikdə isə, bu maneələr daha da artar.

Bilmək lazımdır ki, “orta” sözü iki mənada işlədir: biri odur ki, həqiqətən, iki şeyin tam ortasında ola, məsələn, “dörd” edədi kimi; ikisi ilə əltının tam arasındadır, belə “ortada” olmaqdan yaxa qurtarmaq mümkün deyildir; ikinci odur ki, nisbi ortada ola, məsələn şəxslə insan növü arasındaki nisbet kimi.

Həkimlər arasında, tibb və ruhaniyyət (psixologiya) elmində də, “orta” istilahı yalnız bu mənada işlədir. Buradan o neticə çıxır ki, hər şəxs üçün hər fezilətin şərti de iş, ehval, zaman və başqa amillərdən asılı olaraq, müxtəlif olur. Hər şəxsin fezilətinin müqabilində, yuxarıda qeyd edildiyi kimi, saysız-hesabsız rəzilətlər durur. Deməli, hər şəxsin rəzilətlərini sayıb qurtarmaq olmaz, ona görədir ki, həmişə müvəffəqiyyətsizlik nailiyyətlərdən çox olur, lakin sənət sahibləri bu qəbil adamlar sırasına daxil deyildirlər, çünki sənət sahiblərinin işləri düşünülmüş qayda-qanun əsasında tərtib edilər. Burada təsadüf və kortəbiilik bir iş görə bilməz. Məsələn, dülğərlik, ya zərgərlikdə qapı və üzük düzəltmək üçün müəyyən qanun əsasında istənilən qədər qapı və üzük düzəldile biler. Ustalar onların nədən hazırlayacaqlarından asılı olaraq, hansı maddədən nə qədər və hansı nisbətdə götürəcəklərini evvelcədən bilərlər. Bu zaman hazırlanacaq bütün qapı və üzüklərin sayını, iş vaxtı baş verə bilecək əyər-əksiyin miqdarını bilmək vacib deyildir. Əyər-əskilik iki növ olduğundan (biri qaydasından çox olduğunu, biri qaydasından az olduğunu) hər fezilətin qarşısında da iki növ rəzilət olur: fezilət ortada, rəzilətlər isə ifrat və çatışmazlıqda – yəni ətrafdə.

Fezilət cinsinin dörd olduğu deyildiyindən rəzilətlərin də səkkiz olacağını demək lazımdır. Onlardan ikisi hikmətə qarşıdır: “səfəhlilik” və “əbləhlik”; ikisi şücaətə qarşıdır: “dəlisovluq” və “ağciyərlik”; ikisi

iffətə qarşıdır: “çilginlıq” və “süstlük”; ikisi ədalətə qarşıdır: “zalimlik” və “məzlumluq”.

Səfəhlik – ifrata aiddir, ona deyilir ki, fikri lazımlı olmayan şeylərə sərf edəsən, ya lazımlı olan şeye heddindən artıq sərf edəsən, bəziləri bunu “maymaqlıq” da adlandırır.

Əbləhlik – çatışmazlığa aiddir, ona deyilir ki, qüvvəni fitri azlığı üzündən deyil, ixtiyarı olaraq az işlədəsən.

Dəlisovluq – ifrata aiddir, ona deyilir ki, başlanmasının xoşa gəlməyen bir işə başlayasan.

Ağciyərlilik (qorxaqlıq) – çatışmazlığa aiddir, ona deyilir ki, geri çekilmək lazımlı olmayan yerde geri çekiləsən.

Çilginlıq – iftara aiddir, ona deyilir ki, ləzzət almaqdə lazımlı olduğundan daha çox aludə olasan.

Süstlük – çatışmazlığa aiddir, ona deyilir ki, qanunun və achiğın yol verdiyi zəruri ləzzət və nemətləri ələ getirmek üçün fitri nöqsan üzündən deyil, könüllü olaraq fealiyyət göstərməyib sakit oturasan.

Zalimlik – ifrata aiddir, ona deyilir ki, insafsız və nalayıq işlərlə öz güzeranını təmin edəsən.

Məzlumluq – çatışmazlığa aiddir, ona deyilir ki, güzeranını keçirmək üçün neinki qəsb və qarətə əl atmayan, hətta qanuni yol ilə də bir şey ələ getirə bilməyəsən, alçalmaq, təhqir olunmaqla baş dolanırasan. Sərvət toplamağın, dövlətə çatmağın və sair bu kimi şeylərə yiyələnmeyin yolu müxtəlif olduğundan zalim və xain adamlar həmişə həddən artıq varlı, məzlumlar yoxsul, adiller ise ortabab dolanarlar.

Bu minval ilə mühakimə yürüdülərsə, fəzilət cinslərinə daxil olan hər növün ziddinə iki rezilet düşdüyü aşkarə çıxar: biri ifrat dərəcəsində, biri çatışmazlıq dərəcəsində, o da mümkündür ki, bu növlərin və siniflərin hərəsinin lügətlerde xüsusi adı (istilahı) olmasın. Lakin mənə anlayışı olduqda söz tapmaq çətin deyildir, çünki söz məna xatirine yaradılır.

Hər növün qarşılığının necə olduğunu göstərmək üçün bir neçə misal verek ki, o birilərini də müqayisə yolu ilə tapmaq mümkün olsun. Məsələn, biz hikmet növlərindən yeddisinin adını çekmişdik: “zəka”, “idrak sürəti”, “zehin aydınlığı”, “öyrənmə asanlığı”, “ağıl gözəlliyi”, “hafizə”, “hazircavablıq”.

Zəka – biciklə kütlük arasında olar, “biclik” ifrata, “kütlük” çatışmazlığa aiddir; biz “kütlük” deyərkən fitri deyil, ixtiyarı kütlüyü nəzəre alırıq.

İdrak sürəti – texəyyül sürəti, yəni mahiyyətini dərk etmədən dorhal “hər şeyi anladım deməklə”, “korafəhmlik” arasında olar.

Zehin aydınlığı – nəfsi lazımi şeyləri görməyə qoymayan “parıltılıq” və tez netice çıxarmağa tabe olan “qaranlıq” arasında olar.

“Öyrənmə asanlığı” – fikirleşməyə macəl tapmadan “öyrəndim” deməklə, mənimseməni təxirə salan “helö fikirleşirəm” arasında olar.

“Ağıl gözəlliyi” – bir şeyi dərk etmek üçün lazımlı olduğundan çox fikir sərf etməklə, tam başa düşmək üçün kifayət qədər fikir etməmək arasında olar.

“Hafızə” – yadda saxlanması faydalı olmayan şeyləri də özberləməyə sey və yadda saxlanması çox vacib olan mətləblərə səhlənkarlıq arasında olar.

“Hazircavablıq” – həyatın tələbinə görə söyləniləsi mümkün olmayan sözləri demək və fürsəti əldən verib lazımlı gələn fikirləri yerdə söyleməmək arasında olar.

Başqa cinslərin növləri də bunlar kimi dir. Bezi reziletlərin adı məshhurdur, məsələn, “sirtiqlıq” ilə “utancaqlıq” həya fəzilətinin iki tərəfində olar; “israf” ilə “xəsislik” sexavət fəzilətinin iki tərəfində olar; “tekəbbür” ilə “yaltaqlıq” təvəzə fəzilətinin iki tərəfində olar.

Lakin ələ fəzilətlər də var ki, onların ifratları arasında bir nisbi orta cəhet də olur, məsələn, sexavətə şücaət kimi. Buna görə də bəzi dərin düşünməyən adamlar səhvə yol verərək həmin rezilet ilə nəfsin fəziləti arasında fərq görmürlər. Məsələn, “israf” və “dəlisovluğun” ifrat olduğunu gördüklərdən, güman edərlər ki, bunlarda fəzilət daha kamildir, lakin çatışmazlıqlarda səhv etməzler. Məsələn, “xəsislik” və “qorxaqlıq”da olduğu kimi. Burada fəzilətlərin yoxluğu ifadə edildiyi, “varlıq” ilə “yoxluğun” əksliyi aydın göründüyü üçün ortada olan fəzilətlə bunları bir-biri ilə qarışdırırlar.

Elecə də “təvəzə”, “helm” aşağı tərəfləri ilə qarışdırıla bildiyi halda, yuxarı, ifrat tərəfi ilə qarışdırılmaz, çünki ifrat tərəflər bunlarla əkslik təşkil edərlər. Elə fəzilətlər də var ki, onlar heç bir tərəflə qarışdırılmaz, məsələn, “ədalət” kimi, bunun heç bir tərəfinə tütünlük verilməz, hər iki tərəf aydın fərqləndirilər.

İcmal şəkildə “rezilet” növləri bunlardan ibarətdir. Bu növlərin beziləri nəfsin müxtəlif xəstəliklərə tutulmasına səbəb olar. Biz gelecekdə (Allah qoysa) bunların səbəbləri və əlamətləri haqqında danışacaqıq.

ALTINCI FƏSİL

Fəzilətlər, zahirən fəzilətlərə oxşayanlar və onların fərgi

Bundan əvvəl "xeyir" və "səadət"ə həsr edilmiş fəsildə demişdik ki, "səadət" qüvvələri təkmilləşdirmek yolu ilə əldə edilir. Onu da izah etmişdik ki, qüvvələrin təkmilləşməsi "dörd" fəzilətə yiyeleñmekle tamamlanır. Deməli, "səadət"in zərurət şərtləri dörd fəzilət cinsi və onların növlərinə malik olmaqdır, xoşbəxt o adamı hesab edərlər ki, onun zatında bu sifətlərin hamısı birlikdə olsun.

Bu fəzilət cinslərindən biri nəzəri hikmət, qalan üçü isə əmeli qüvvələrə aiddir.

Hikmətin təzahür forması "nitq", qalan üç cinsin tezahür formaları isə "bədən"dir.

Bəzi adamların gördüyü işlər zahirən fezilet sahiblərinin gördüyü işləre oxşadığından hər işin mahiyyətini dərk etmədən nəyin fəzilət olub, nəyin fəzilət olmadığını, başlangıcı fəzilət olanlarla olmayanların bir-birindən nə ilə fərqləndiyini açıb göstərmək olmaz. Biz bu fəsildə həmin məsələni şərh etmeye çalışacaqıq.

Hikmət aləmində elə adamlar olur ki, elmi məsələləri toplayıb əzberləyər, dənişar, söhbət, mübahisə və münaqişə zamanı başqalarından eşitdikləri, tutivari əzberlədikləri incə həqiqətlərin hər birini elə bir terzdə izah edərlər ki, qulaq asanların ağızı açıla qalır və belə adamların həqiqətən fəzilət dəryası, elm ümməni olduqlarını təsdiq edərlər; lakin eslində isə onların nəfsində bu deyilən şeydən heç bir əsər olmaz; onlar həqiqətləri düzgün dərk edib dəqiq izah edə bilməzlər; onların yürütdüyü mühakimə, verdikləri məlumatlar şübhəli və etibarsız olar, elmə yiyeleñmekdə onlar insan hərəketlərini öyrənmış bezi heyvanlara və ya özlərini böyük göstərməyə çalışan uşaqlara bənzərlər.

Belə və belələri kimi adamların işləri hikmət sahiblərinin işlərinə oxşayır, lakin hikmətin əsası nefsədə olduğundan bu cins oxşarlığa çox az təsadüf edilər.

Eləcə de bəzən təbiət etibarilə heç də alicenab olmayan adamlar tərəfindən "alicənəblıq" göstərilir, məsələn: bu dünya, ya o dünyada daha yaxşısını, daha çoxunu, daha gözəlini əla keçirmək məqsədilə şəhvət və lezzətdən əl çəkən bezi düşkünər kimi; ya belə cinsi rezilətlərdən məhrum olub, onların lezzətini dadmamış, təcrübə və imtahandan ke-

çirməmiş, şəhərlərdən uzaq, kənd, sehra, dağ və dərədə yaşayan adamlar kimi; ya hədden artıq iş görmək neticesində beli boşalmış, taqətsizleşmiş, süstləşmiş, ya cinsi əlaqə qabiliyyətini itirmiş adamlar kimi; ya fitri çatışmazlıq, ya maddələr mübadiləsinin pozulması, ya zöhrəvi xəstəliyə tutulmaq, ya bu kimi başqa səbəblərə görə belə qəbih əməllerdən əl çəkənlər kimi. Əlbette, başqa maneələr də ola bilər, hər halda zatlarında iffət olmayan belə və bunlara oxşar adamlar bir səbəb olmadan alicenab hərəket etməzlər. Əsl iffətli adam ona deyilər ki, o, iffət qayda-qanunlarına riayət etsin, o, bu qüvvəsini yalnız insan nəşlini davam etdirmək üçün lazımlı olan gözel ehtirasın tələb etdiyi qəder işlətsin, başqa məqsədlər güdməsin, zərərləri dəf etmək, fayda götürmək üçün sui-istifadə etməsin. Bütün bunları nəzərə almaqla kimin meyli nə qəder çekirse, nə qəder ehtiyacı varsa, nə qəder lazımsa, nə qəder məsləhətdirse, o qəder de məşğul ola bilər.

Bunun kimi, təbiətində əliaçıqlıq olmayan adamlar da bəzən "səxavətlilik" göstərə bilerlər, məsələn, şəhvətlərini söndürmək, cəncəldən başını qurtarmaq, hiyle gəlmək, kələk işlətmək, vezifə almaq, böyük adamlarla dostlaşmaq, zərərdən qaçmaq, izzəti-nefşini, malını, irznamusunu qorumaq üçün pul xərcələyib hədiyyə bağışlaya biler. Ya ehtiyacı olmayan şər adamlara, hoqqabazlıq və dələduzluqda şöhrət tapmışlara bəxşis göndərə biler, ya da çox qazanc əldə etmək üçün xərcə düşə biler, belə işlər sələmçilərin, rüşvət verənlərin, alver edənlərin işlərinə oxşayır.

Belə "səxavət" göstərənlərin, mal paylayanların təbieti və məqsədi müxtəlif olar: bəziləri təbiet etibarilə acgöz və şorgöz olarlar, bəziləri gopçu və hiyləger, bəziləri alverçi və sövdəger; bəziləri de var ki, onların "səxavəti" israfçılıq, mal-dövlətinin qədrini bilməmək nəticəsində olar; bu – sonuncu hal, əksərən, ya hazır mirasa yiyeleñmiş, ya öz eməyi ilə pul qazanmış, dövlət yığmağın çətinliyinin lezzətini dadmamış adamlarda özünü bürüze verər, o da məlumdur ki, dövlət quşunun gələn yeri dar olar, çıxan yeri gen!

Filosoflar bu mənəni mecazi olaraq, sildürüm dağa ağır daş çıxardan və oradan onu aşağı atan adam misalında ifadə etmişlər, çünkü pul qazanmaq – çətinlikdə ağır daşı dağın başına çıxartmaq, xərcəlmək – asanlıqla həmin daşı üzü aşağı düşürlətək kimi bir şeydir. Yaşamaq, güzəran keçirmək üçün isə mal toplamağa böyük ehtiyac vardır, hikmət və fəzilət namusu peşə ilə mal toplamağın əleyhinə deyildir, lakin yaxşı,

gözel peşeler az, düz adam və azadlar¹¹⁰ üçün isə bu peşe və sənətə çatmaq yolları çetin olar, lakin düz, azad olmayan, çirkin işlərdən çəkinməyən adamlar asanlıqla mal toplayıb, pul qazana bilerlər. Buna göredir ki, təbiet etibarilə düz adamlar həmişə ehtiyac içinde yaşayıb bəxtlerindən şikayət edərlər, onların eksi olanlar, xəyanət və əyriliklə mal toplayanlar “əliaçıq”, “xoştbətiətlə” nəzərə çarpar, avam adamların qibə və həsədlərinə səbəb olarlar. Lakin xəyanət, qarət, soyğunçuluq, tay-tuşlarına və özlərindən aşağıdakılara zülm etmək, rüsvayçı və çirkin işlərdən qaçanlar – bir sözlə, düz, namuslu, ağıllı adamlar belə dövlətli, varlı adamlara qibə edib həsəd aparmaz, bəxtlerindən və ruzigardan da şikayət etməzler, onlar bilerlər ki, belə sərvətli mülkədarlar dövlətlərini rüşvətxorluq, qaçaq mal satmaq, nalayıq işləri yagmaq, pis eməlli tərifləmək, xəberçilik etmək, zoraklıq, başqalarının malına yiylənənmək, rüşvət vermək və başqa bu kimi murdar yollarla toplamışlar, əvəzində daha çox qazanmaq, fayda götürmək, rahatlıq əldə etmək xatirinə onlar bəzən “əliaçıqlıq” göstərirlər.

Lakin əsl səxavətli adam ona deyirlər ki, o, baxışı lezzətlerin ən gözeli olan səxavətdən başqa bir şeyin xatirinə etməsin, əger dolayı yol ilə manfəət ələ getirmək, ya başqa bir məqsəd güdülsə, o yalnız səxavət oxşayar, lakin əsl səxavət hesab edile bilmez.

Eləcə də şücaəti olmayan bəzi adamlardan da şücaətə oxşar hərəkətlər baş verə bilər. Məsolən, dalaşmada, ağır vəziyyətdə, qorxulu və tohlükəli anda, mal, əldə etmək, ya qareta getmək, ya hədsiz-hesabsız olan başqa məqsədə çatmaq istəyən zamanda bəzi adamların göstərdiyi “şücaətlər” kimi; belə hərəkətlər fəzilətə deyil, şər təbiətə əsaslanğından göstərilən “igidlik”, “mərdlik”, “cəsaret” və bunlara oxşar şeylər şücaətin çıxlığından deyil, hərislik və tamahın artıqlığından doğar, çünki şərafətli nəfsi xətər qarşısında qoyub mal əldə etmək, ya dövlətə çatmaq üçün vasitə ola biləcək şeylər xatirinə böyük qorxulu və tohlükəli işlərə başlamaq şücaətə deyil, alçaqlığa delalet edər. Bəzən elə olur ki, quldurlar, yolkəsənler, qaçaqlıq edənlər sexavətli və şücaətli adamlar kimi qoçaqlıq göstərirlər, halbuki fəzilət və mərifətdə onlardan daha geridə qalanını tapmaq olmaz. Bunlar özləri kimi fəzilət və mərifətdən məhrum olmuş, curları, əlbir işlədikləri tay-tuşları, dəstəbaşları, qohum-qardaşları arasında adları batmasın deyə şəhvətlərini boğa bilmək, şallağa, bədən üzvlərinin kosılmasına, ağır yaralara, dözləməz ağrınlara davam götərə bilərlər; bəzən son dərəcə mətin olub, əl və burunun kəsil-

məsinə, gözün çıxarılmasına, min bir əzab və işgoncaya, hətta ölümlərinə belə razılıq verərlər.

Eləcə də tayfasının məzəmmətindən, cl qınağından, şah tərəfindən döyülməkdən, vəzifədən götürülməkdən qorxan adamlar, ya da defolərlə başqalarının köməyi ilə qolebə çalmış və bunu öz qəhrəmanlığı hesab etmiş, bu kimi təsadüflərin təkrarı nəticəsində özlərində olmayan bir fəzilətə malik olduqları qənaətinə gəlmış adamlar və bunlara oxşar şəxslerdən də “şücaət”ə bənzər hərəkətlər baş verə bilər.

Eləcə də aşiq sevgilisi qarşısında ya istəyin siddətindən, ya da lovgılıq şöhrətindən özünü qorxulu girdablara atar, bəzən də məhv olar.

Şir, fil və başqa heyvanların şücaəti şücaətə oxşasa da, əsl şücaət olmaz, çünki şir öz fitri gücünə görə qolebə çalar, deməli, onun üstünlüyü şücaətə görə deyil, fitrətə görə olar; bundan əlavə, o, məqsədinə çatmaq üçün bir sıra manəələri aradan qaldırı bilməz, bir də ki, o, özü tam silahlı olduğu halda, silahsız, zəif, yazıqlara hücum edənləre oxşar; bunlardan savayı fəzilət şərtlərindən heç biri onda tapılmaz.

Lakin əsl şücaətli ona deyərlər ki, o, nalayıq, murdar, çirkin bir iş tutmaqdansa, ölümə razılıq versin, bu səbəbə görə şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutsun. Doğrudur, şücaətin başlangıcında onun lezzəti hiss edilməz, çünki şücaətin başlangıcı qorxulu və tohlükə ilə əlaqədar olar, lakin qəhrəmanlıq göstərilib qurtardıqdan sonra, istər sağ qaldıqda, isterse həlak olduqda onun əzəməti aşkar çıxar. Bu, xüsusilə, o zaman daha bariz nəzərə çarpar ki, haqq iş uğrunda, o böyük Yaradanın emərini yerinə yetirməkdə, hər iki dünyada xeyir verən eməlli həyata keçirməkde və mömin adamların yolunda qurban verilsin. Bu xüsusiyətə malik olan adamlar bilerlər ki, onların ömürləri bu fani dünyada bir neçə gündən artıq ola bilməyecəkdir, gec-tez həyatın sonu ölümə nəticələnəcəkdir, ona görə onların həqiqətə olan məhəbbətləri, fəzilətə bəslənən rəğbatları hədsiz və sarsılmaz olar; onlar məslək uğrunda düşmənlərə qarşı mübarizədə, dostlara qarşı uzadılmış qəddar əlleri qısaltmaqda, böyük Yaradan yolunda cihad¹¹¹ etməkdə canlarını əsir-gəməzərlər. Belə adamlar mübarizədən qaçmağı özlərinə rüsvayçılıq hesab edərlər, onlar bilerlər ki, belə qaçmaq əbədi olmayan bir şeyi əldə etmək üçün “qorxaq” adı qazanmaqdır, həqiqət axtaranlar üçün isə belə hərəkət ağlışımazdır; əger belə adamlara günde bir neçə məhrumiyət üz versə, həyatı ağır və əziyyətli keçə, ruzigarı işgənce və məşəqqətlə dolu olsa, əzilib tapdalansa, yenə de eyilməz, əbədi savab

və qəhrəmanlıq namine şücaətli ölümün tez gəlməsini həqarətli ömrün gec getməsindən çox istər...

Izzeti-nəfsi qorumaq, şəhvani hisslərə müqavimət göstərmək, ehtiras və hevesin qarşısını almaqda da şücaətli adamlar belə hərəkət edərlər.

Kim şücaətin həddini təyin etmək istəsə, indiyə qədər dediklərimizdən biler ki, saydığımız işler şücaətə oxşasalar da, şücaət anlayışından kənardadırlar və ona məlum olar ki, hər qorxulu işe başlayan və təhlükeli eməl haqqında fikirləşən qəhrəman hesab edile bilmez. Şərafətin itirilməsindən, hörmətin eldən getməsindən qorxmayanlar, dağıdıcı zəlzələlər, yandırıcı şimşəklər və bu kimi dəhşətli fəlakətlərdən ehtiyat etmeyənlər, ya sağalmaz pis naxoşluqlardan, ağır şikəstedici xəstəliklərdən, dost və aşnaların itirilməsindən, denizin ağızköpüklü tələtümündən və bu kimi bədbəxtliklərdən narahat olmayanlar şücaətdən çox delilik və sərsəmliyə yaxın olarlar.

Elece de əmin-amarlıq dövründə özünü təhlükəyə atan, məsələn, sinamaq üçün uca divardan aşan, yüksək dağa dırmaşan, yaxşı üzə bil-mədiyi halda, burulğana tullanın, ehtiyac olmadığı zaman qızmış dəvə, vəhşi öküz, deli at qabağında duran adam qəhrəmanlıq göstərmək, mərd olduğunu bildirmək, qoçaqlığını xalqa nümayiş etdirmək istəsə da, onun bu hərəkəti şücaətdən çox axmaqlıq kimi qiymətləndirilər.

Yoxsulluq üzündən, cah-calalın eldən getməsindən, qəbih iş tutduğu üçün cəzalanacağından qorxub özlerini boğanlar, zəhər içənlər, quyuşa atanlar ürekli deyil, üreksiz adlanmağa daha çox layiqdirler, ona görə ki, belə hərəkətlərin səbəbi şücaət yox, qorxaqlıq olar; şücaətli ağır əziyyətlərə dözməyi bacarar, çətinliklərə davam gətirib, özünü her şəraitə uyğun aparar.

Bu mənada şücaətli olana bütün ağıllı adamlar pərəstiş edərlər. Hikmet onu tələb edir ki, şahlar və ya iş başında olanlar belə adamları münaqişəyə girişməyib onun qədrini bilsinlər, özlerini ona oxşadan, lakin şücaətdən xeberi olmayan adamlarla onun arasında fərq qoymağı bacarsınlar.

Şücaətli adamlar alicənab olarlar, xeyirli işləri görməkdə tələsər, zərərliləri yerinə yetirməkdə ağır tərpənerlər; avam adamların gözündə çox böyük görünən ölüm və edam edilmə kimi işlərə onlar yüngül baxarlar; qarşısını almaq mümkün olmayan fəlakətlərdən sarsılmaz, qəfletən baş vermiş dəhşətdən özünü itirməz; o acıqlandıqda da həddini aşmaz, hər günaha müvafiq cəza verər, intiqam almaq lazımlı geldikdən belə hərəkət edər.

Filosoflar (psixoloqlar) demişlər ki, intiqam alası adam ne qədər ki intiqam almayıb, nəfsində bir kədər emələ gələr, elə ki məqsədində çatdı, intiqamını aldı, təbiətində olan şadlıq yene geri qaydır. Bu intiqam mərdliklə olsa, teriflənər, namərdliklə olsa, pislənər. Çox adamlar olub ki, birinin işində ciddi bir nöqsan, böyük bir günah olmadan, qəzəbin çıxluğu, kinin artıqlığı üzündən ondan intiqam almış və beləliklə, nəfs-lərini selakət girdabına salmışlar; belə intiqamın babalı sahibinin boy-nuna düşər, onun bu hərəkəti rozillik hesab edilər.

Deməli, məlum oldu ki, iffət, səxavət və şücaət kamil şəkildə yalnız hikmətli adamda ola biler, onun əsl kamilliyyinin şərti elə hikmət özü ola biler, bunun sayesində hərəsi öz növbəsində, öz yerində, öz vaxtında, no qədər ehtiyac varsa və nəcəf lazımsa, elə də təzahür edərlər.

Deməli, hər iffətli və şücaətli adam hikmetli olmaz, lakin hər hik-mətli hem iffətli, hem də şücaətli olar.

Eləcə də təbiətində ədalət olmayan adamlarda bezən, mesələn, mal qazanmaq, vəzifə almaq və ya əvvəl dediyimiz fəzilətlərdə olduğu kimi, başqa məqsədə çatmaq xatırınə riyakarlıq edib, gözdən perde asmaq üçün ədalətə oxşar işlər baş vere biler. Lakin belə adamların bu cür hərəkətlərini ədalət hesab etmək olmaz, əsl adil adam ona deyərlər ki, nəfsdən qıvvətlər və onların nəticəsində emələ gələn daxili fəaliyyət və hərəkətlər mürvəzinədə olub bir-birinə qələbə çalmasınlar; bundan əlavə ondan xaricdə olan keramətlər, müamilə və münasibətlər de tarazlıq vəziyyətində olmalıdır, eləcə də o, həmişə ancaq ədaləti nəzərdə tutmalı, başqa heç bir məqsədi güdməməlidir, bu isə yalnız o zaman mümkün olar ki, nəfs bütün fəzilətlərə küll halında yiyələnmiş olsun, onların fəaliyyəti arasında möhkəm nizam-intizam və ahəngdarlıq yaransın, başqa fezilətlərdə də bu qaydaya riayət edilsin, beləliklə, həqiqi fəzilətlərə onlara oxşayanlar bir-birinə qarışdırılmasın...

YEDDİNCİ FƏSİL

*Başqa fəzilətlərə nisbətən ədalətin daha şəraflı olması,
onun xüsusiyyətləri və növləri haqqında*

“Ədalət” sözünün mənası öz mənşəyi etibarilə “berabərlik” və “tarazlıq” sözü ilə bağlıdır, berabərliyi isə birliyi¹¹² (vahidliyi) başa düşmədən anlamaq çətindir. “Birlik” şərəf və kamal derecələrinin ən aşağı və ən yüksək mərtəbəsindən tamamilə fərqlənən xüsusi anlayışdır,

onun arxı öz suyunu həqiqi “bir” olan ilk başlangıç, yəni bütün ədəd-lənmiş varlıqların mahiyyətinə nüfuz etmiş bir mütələq vücudun nur scindən götürmüştür.

Deməli, kim “birliyə” nə qeder yaxın olsa, o qeder kamıl olar, “birlik” (vəhdət) şərafətin sebəbi, bəlkə de varlıqların yaradılması və yaşıdadıcısı; “artıqlıq” və “əskiklik” rəzaletin sebəbi, bəlkə de varlıqların öldürəcüsü və məhvedicisidirsə, “ortalıq” birliyin mərkəzidir, əks və zidd qüvvələrdən artıq və əskiklikləri alan, ifratlıq və çatışmazlığı aradan qaldıran, onu birlik libasında naqışlıq və rəziletin ən aşağı nöqtəsindən kamillik və fəzilətin ən yüksək zirvəsinə qaldıran odur. Ortalıq olmasayı, heç dairo də ola bilməzdə, üçüncü bir varlığın emələ gəlməsində dörd ünsürün müvazinətdə olub mütənasib şəkildə qarışması şərtdir. Bunun kimi nisbetdə də bərabərlikdən daha şərəflə bir nisbot ola bilməz, bu məsələ musiqişünaslıq elmində artıq çoxdan həll edilmişdir, əxlaq sənətinin göstərdiyi kimi, fəzilətlərdə də ədalətdən daha şərafətli yoxdur, çünki ədalət də həqiqətin ortasında olar, kənarda nə varsa, hamısı ona nisbetən dövrə hesab edilər və hamısı ona tərəf yönəlmüş olar.

Xülasə, bu barədə söz də, söhbət də çox uzun-uzadıdır, hər şeyden əvvəl demək lazımdır ki, “ədalət” və “bərabərliyin” müxtəlif təzahür formaları vardır, məsələn, musiqidə nisbetlər bərabər olmayanda fasilələrdən istifadə edərək bərabərlik yaradılar, buna riayət edilmədikdə ahəngdarlıq pozular, ölçülər düz gəlməz; başqa nizam-intizam olan işlərə də bələdir, hər yerdə ədalət özünü xüsusi bir şəkildə göstərər, əks təqdirdə, qarma-qarışılıq və pozğunluq emələ gelər.

Bunu belə şərh etmək olar: obyektlər, kəmiyyətlər, keyfiyyətlər arasında əsl bərabərlik eyniyyət zamanı mümkündür, bunun da əsas şərti nisbotin vahidə borabərliyidir, harada belə bir nisbet yoxsa, orada da “bərabərlik” birin ikiyə, ikinin üçü, ya da üçün dördə nisbeti kimə olar. Birinciə “fasilesiz” nisbetlər (tam nisbetlər), ikincilərə “fasileli” nisbetlər (kosırlı nisbetlər) adı verilmişdir. Nisbetlərin müxtəlif növləri və müxtəlif adları var, məsələn: ədədi nisbetlər, həndəsi nisbetlər, quruluş nisbetləri, başqa elmlərdə izah edilmiş başqa nisbetlər.

Qədim alimlər nisbet vasitəsilə çox faydalı elmlərin yaradılması haqqında böyük və qiymətli fikirlər söyləmişlər.

Əgər həyatı şüurlu olaraq nizama salmaq işlərində ədalət (tarazlıq, tənlik) anlayışından istifadə edilsə, onu üç qismə bölmək lazımlı gələr:

Birinci – mal və sənətə aid olanlar;

İkinci – müamilə¹¹³ və mübadiləyə aid olanlar;

Üçüncü – məcburi olan işlərə (məsələn, tərbiyə və tənbəh kimi) aid olanlar.

Birinci qisim haqqında deyərlər: bu adamın bu mala və ya bu sənətə nisbatlı özü kimi filan adamin filan sənət və ya filan mala nisbatlı kimidir, deməli, bu sənət və bu mal onunkudur, ona da vermək lazımdır, artıq-əskiyi olsa, düzəldilib ödənilməlidir. Bu, “fasileli” nisbetlərə oxşar.

İkinci qisimda nisbet gah “fasiliyyə”, gah da “fasilesizə” oxşar. Məsələn, desələr ki, “bu bəzzazın bu paltara olan nisbatı bu xarratın bu kürsüyə olan nisbatı kimidir”, bu, “fasiliyyə” oxşar və əvəz olunmadə heç bir səhv olmaz. Eləcə də desələr ki, “bu paltarın bu qızılı olan nisbatı bu qızılım bu kürsüyə olan nisbatı kimidir”, bu, “fasilesizə” oxşar, paltar və kürsü yerlərini əvəz etsələr, yenə də haqsızlıq olmaz.

Üçüncü qisimdə nisbet “həndəsiyyə” oxşar, məsələn, desələr ki, “bu adamin öz vəzifəsinə nisbatlı filan adamin öz vəzifəsinə nisbatlı kimidir və bunların biri haqsızlıq edib o birinə zərər vursa və nisbatlı pozsa, əvəlki ədalət və bərabərliyin bərpa edilməsi üçün həmin adama da bu isbatdə haqsızlıq edilib zərər vurulmalıdır. Adil o adama deyərlər ki, amütənasib və namünasib şeyləri mütənasib və münasib şəkəl salsın.

Məsələn, əgər bir düz xətti iki müxtəlif hissəyə bölsələr və sonra unları bərabərəşdirmək istəsələr, onda gərək mütələq uzundan ayırib ısanın üstüne qoysunlar, azlıq və çoxluğunu aradan qaldırsınlar ki, bərabərlik emələ gəlsin; bunu isə yalnız o adam bacarar ki, “orta” nöqtə-i tapmağı bilsin və oradan, tərəfləri təyin etsin; yüngüllük, ağırlıq, azanc, zərər, artıqlıq, əskiklik və başqa əyintilər də beledir. Deməli, əgər üngül və ağırlıqda ağırdan götürüb yüngülün üstüne qoysalar, tarazlıq və bərabərlik emələ gələr, əgər bərabər olsalar, bir tərəfdən azaltsalar, yüngüllerər, o tərəfə artırsalar, ağırlaşar, elə də qazanc və zərərdən qazanın az alsa, zərərə düşər, çox alsa, qazanar.

Hər şeydə ortalığı təyin edə bilmək və onu dərk etmək sayesində əyintilərə yol verməmək, yalnız bərabərlik nəticəsində olur ki, buna la “vicdan səsi” (ilahi namus) deyilir.

Deməli, həqiqətdə bərabərlik və ədalət “vicdan səsindən”, ilahi namusdan ibarətdir, çünki onun da mənbyəyi mahiyyəti birlikdə olan böyük Yaradandır.

Aşağıda söyleyecəyimiz kimi, mədəni adamlar təbietcə yaradıcıdır, məişətcə ise bir-birinə kömək etmədən dolana bilməzler. Kömək ondan ibarət olar ki, biri o birisinə xidmet eder, birindən alıb o birinə satarlar, ele de edərler ki, müvazinə, tarazlıq və bərabərlik pozulmasın. Meselen, xəttat öz emeyinin məhsulunu rəngsaza verər, rəngsaz da öz növbəsində emeyinin məhsulunu ona təklif edər. Bu zaman xarratın hazırladığı şey rəngsazından daha yaxşı, daha çox və ya eksinə, az ola bilər, buna görə zəruri olaraq bir tarazlaşdırıcı, bərabərleşdirici vasitəyə ehtiyac meydana çıxar, o da “dinar” (pul) olar.

Deməli, dinar (pul) xalq arasında adil və bərabərleşdirici vasitedir, lakin “dilsiz” adıldır, ona görə de bir “dilli” adıla ehtiyacı vardır. “Dilsiz” olan pul mübadilə edən tərəflər arasında razılıq emələ getirə bilməyəndə “dilli” adının köməyinə müraciət edərlər, o pula kömək edər, mübadilədə qayda-qanun və düzülük yaradar. Bu “dilli” adıl insandır. Buna görə bir hakimə ehtiyac yaranar.

Bütün bu deyilənlərdən aydın oldu ki, xalq arasında ədaləti qorumaq bu üç şey: yəni “ilahi namus”, “insani-hakim” və “pul” olmadan mümkün deyildir.

Aristatalis demişdir ki, pul adının namusudur. Namus sözü onun istihahında qanun, siyaset və buna oxşar anlayışlar ifadə edir. Buna görə şəriət “ilahi namus” adı verilmişdir.

Niqumaxiya¹¹⁴ kitabında demişdir ki, “böyük namus” Allahın yanında ola bilər, “ikinci namus” böyük namusa oxşar, üçüncü namus “pul” olar.

Deməli, böyük Yaradanın namusu bütün namuslara nümunədir, ikinci namus hakim bu “ilahi namusu” təqlid etməlidir, üçüncü namus ikinci namusu təqlid edər, Quranda da bu məsələ eynən belə izah edilir...

Fərqləri aradan qaldırıb tarazlıq yaradan dinara (pula) ona görə ehtiyac yaranmışdır ki, pul olmadan müxtəlif dəyərli müxtəlif əmtəələrin mübadiləsi, alıb-verilməsinin ümumi bir məxrəcə getirilməsi və bu işdə nizam yaradılması mümkün olmazdı.

Dinar (pul) bəzilərindən bəzilərinin üstüne qoyduğu üçün tarazlıq yaradar, xarratla rəngsazın alveri baş tutar, bərabərlik emələ gelər və bu mədəni ədalət hesab edilər. Buna görə deyibler ki, dünyanın abadlığı mədəni ədalətin, xarabazarlığı isə mədeniyyətsizliyin məhsuludur.

Cox zaman az əmək böyük zəhmətlərə bərabər olur, məsələn, mühəndisin bir baxışı bir çox əməllerin zəhmətlərindən, serkədənin gördüyü tədbir saysız-hesabsız döyüşçülerin vuruşlarından yüksək qiymətləndirilər və bu, ədalətli hesab edilər.

Bərabərliyi, tarazlığı, ədaləti pozanları “cair” (ədalətsiz, zalim) adlandırırlar.

Aristatalisin dediyinə görə və keçmiş qaydaya görə cair üç növ olar: Birinci – böyük cair o adama deyərlər ki, “ilahi namusu” redd etsin; İkinci – orta cair, o adama deyərlər ki, hakime təbe olmasın;

Üçüncü – kiçik cair o adama deyərlər ki, dünyanın hökmüne riayət etməsin. Mal-dövlətin çapılıb talan edilməsi, qoşurluqlar, xəyanetlər və buna oxşar fəsadlar belə adamlar tərəfindən töredilər, birinci iki növ adamlar isə daha ağır cinayətlərə səbəb olarlar.

Aristatalis demişdir ki, “ilahi namus” a yiyeñenmiş adamlar bərabərliyə, xeyrə, səadətə və ədalətə aparan işlər görər, “ilahi namus” yaxşılıqdan başqa heç bir şeye razılıq verməz, çünkü böyük Yaradanın iradesi yalnız gözəl eməllərə yönələr; “ilahi namus” da buna uyğun olaraq faydalı, xoşbəxtliyə səbəb olan işlərə meyl edər, fəsad əməllərdən qaçar. “Şücaətə” əmr edər ki, vuruşda qayda gözlesin, “iffətə” əmr edər ki, bakireliyi nalayıq hərəkətlərdən qorusun, iftira, böhtan, rüsvayçılıq və şayiələrə yol vermesin, qisası, rəziletlərdən uzaqlaşdırıb fəziletlərə yaxınlaşdırıar. Ədalətli adam əvvəlcə ədaləti özünə tətbiq edər, sonra yaxın adamlara, daha sonra isə şəhər əhlinə. Həm də demişdir ki, “ədalət” fəziletin bir hissəsi deyil, küll halında hamısı olar, onun eksi olan “zülm” də fəziletlərin bir qismi deyil, belkə hamısı olar, lakin bəzi zülmələrin bəzi növü daha qabarlıq şəkildə nəzəre çarpar. Məsələn: beh qoymaq, alver etmək, qəbz, emanət götürmək kimi mədəni işlərdə tez ortaya çıxar; lakin qoşurluq, qaret, xəyanət, yalan danışmaq və bu kimiləri açmaq nisbetən çətin olar və bunlar “cəfaya” oxşayarlar; ələləri de var ki, məsələn, ayağa kündə, bileklərə zencir, boyuna buxov vurma kimi əzab və işgencəyə bərabər olar. Adil padşah və hakim ona göredir ki, belə haqsızlıq və cinayətlərin qarşısını alsın, ədaləti qorumaqda “ilahi namusun” xəlifəsi olsun, yəni özüne başqlarından çox xeyir götürüb az ceza vermesin. Ona görə deyibler ki, “xəlifelik düzüldür”.

Bundan sonra demişler ki, camaat o adamin hakimliyinə daha üstünlük verər ki, ya esil-necabəti şərafətde məşhur olsun, ya da özü həddən artıq xalqın etibarını qazansın. Ağıl sahibləri və işdən başı çıxanlar, hikmet və ədaləti bu vəzifəyə leyaqətin əsas şərti hesab edərlər, çünkü bu halda mükafat və ceza həqiqi olar, onlarda artıq-əşkikliyə yol verilməz.

Bütün fəsad və nalayıq işlərin səbəbi dörd sinfə bölünər:
Birinci – şəhvət, nəticəsi rəzalət olar;

İkinci – yaramazlıq, nəticəsi tənbəh olar;
Üçüncü – xəta, nəticəsi xəcalet olar;

Dördüncü – şəqavət, nəticəsi qəm və kədərlə dolu peşmanlıqlıq olar.

Şəhvət başqasının zərərinə səbəb olsa da, camaat bu zərərdən əziyyət çəkib xərcə düşməz, lakin birisi ehtiras üzündən könüllü olaraq buna razılıq verə bilər. Bəzən elə olur ki, biri bundan gelecek zərər və peşmanlılığı əvvəlcədən hiss etdiyi halda, şəhvətin gücündən özünü bu iyrənc əməldən saxlaya bilmir.

Şər adam isə qəsdən başqasına zərər vurmağa çalışır və bundan ləzzət alar. Belələri özlərinə heç bir xeyri olmadığı halda, hılyə və kələk işlədib başqalarına zərər vuran, ya paxılıqlıq, ya başqa səbəbə görə zövq alan adamlara oxşayalar.

Xəta qəsdən, mənfəət və kef çəkmək xatirinə edilməz; məqsəd başqa bir iş görmək olar, lakin ondan başqasına zərər dəyər, məsələn, tosadüfən bir adama dəyən ox kimi, hər halda bundan təəssüf və xəcalet doğar.

Şəqavətin səbəbi adamın özündə olmaz, o, bunu qəsdən və bileyiblə etməz, bəlkə başqasının gördüyü bir işin nəticəsində əmələ gələr, məsələn, bir adam dəlisov bir ata minmiş ola, başqa bir dostu ona yanaşa və at vurub onu öldürə, belə bir adam bədbəxtlik üzündən olar, bu hadisədə süvarini teqsirləndirməzler.

Lakin birisi sərxoşluq, acliq, təəssübkeşlik üzündən bir nalayıq iş görse, onu cəzalandırmaq vacibdir, çünki bu cinayətə səbəb olan işin başlangıcı, yeni şərab içmek, özünü saxlaya bilmek, ehtirasını cilovlamaq onun iradəsinə tabe idi. Ədalətin şərhi və onun şərtləri bunlardan ibarətdir. Onun əməldə təzahür formalarına gəldikdə isə böyük filosof¹⁵ ədaləti üç yere bölmüşdür:

Birincisi odur ki, insanlar bütün xeyirli işlərin, faydalı əməllerin ilhamçısı, bəlkə bütün nemətlərin yaradıcısı o böyük Haqq tərəfdarının haqqını qaytarmalıdır; ədalət tələb edir ki, bəndə imkanı daxilində, özü ilə ibadətgahı arasında olan işlərə artıqlaması ilə eməl etsin, bələliklə, bəndəlik şərtlərini yerinə yetirsin.

İkincisi odur ki, insanlar öz həmnövlərinin hüquqlarını qorunmalı, böyüklərə hörmət qoymalı, əmanətə xəyanət etməməli, müümilədə insaflı olmalıdırlar.

Üçüncü odur ki, insanlar öz ata-babalarının qayda-qanunlarını, məsələn, adət-ənənələrini, məsləklərini, nüfuzlarını, vəziyyətlərini və

sairəni qoruyub saxlamalıdır. Buraya qədər deyilənlər həkimin (filosofun) sözləridir.

Böyük Yaradanın (cəlalı daha böyük olsun) haqqını qaytarmanın monası ondan ibarətdir ki, ədalət şərtləri yerinə yetirilsin, alış-veriş, bəxşış, mal, keramət və sairədə bu şərtlər əyani olaraq özünü göstərsin. Deməli, ədalət, haqq tələb edir ki, o böyük Yaradanın (adi daha böyük olsun) bize əta etdiyi sonsuz nemətlər qarşısında biz də öz bacarıq və imkanımız daxilində onun əvəzini çıxaq; əger biri kiçik bir xərcle başqasından xüsusi ənam alsa və bir vasitə ilə əvəzini çıxmasa, rüsvay olar; belə isə bəs nə üçün sonsuz miqdarda naz-nemət verən, hədsiz bəxşış əta edən, sonradan isə ara vermədən hər an insana əl tutan böyük Yaradana, bütün bunların qarşısında heç bir şükür, dua-niyaz, ya haqqüzeranlıq edilməsin. Ədalətin təbieti tələb edir ki, mükafat və cəzada cidd-cəhd birterəfli olmasın, haqsızlığa yol verilməsin, artıq əskiklik baş vermesin, üzr getirilməsin. Məsələn, əger bir padşah adil və alim ola, onun siyasetinin nəticəsində bütün məsləklər və ölkələr əmin-amanlıqlıda yaşaya, ədaləti bütün dünyaya yayılıb şöhrət qazana, himayəsində olanlar bir-birinin toyuğuna da kiş deməyib mehriban yaşaya, zülm aradan qalxa, xalqın rifah halını yaxşılaşdırmağı bir an da olsun yaddan çıxarmaya, elə edə ki, onun xeyri həm bütün roiyyətə, həm yoxsullara, həm varlılara, həm qüvvətlilərə, həm zəiflərə çata, xüsusilə kimin nəyə ehtiyacı varsa, onu da ala. Belə adama necə sitayış etməmək olar; ona görə memlekət əhlindən hər kəs bu mükafat qarşısında ayrıca olaraq öz borcunu verməlidir, bu işi yerinə yetirməkdə təbəllik zülm və ədalətsizliyə aparıb çıxarar. Rəiyyətin peşə və sənətinin mükafat hesab etdiyi üçün o, semimiyət, təşəkkür, qardaşlıq, təşkilatçılıq və istedadının terifi, səy və xeyirxahlığının mədhi, saf məhabbet, temiz sədaqət, sözsüz itaət, açıq və gizlində müxalifetden uzaq olmaq, hakimiyyət altında olan əhalini və tayfalari mənzil və başqa yaşayış vasitəsi ilə təmin etmək üçün imkan və bacarıq daxilində ona canla-başla xidmət etməkdən başqa heç bir şey istəməz; belə bir şəraitdə hökmardarla birlikdə olmamaq, qəsdən, bile-bile onun əmrlərini yerinə yetirməmək, onu pisleyib hörmətdən salmaq xoyanotdən, əsl cəzadan, ədalət qayda-qanunlarını tapdalamadan başqa bir şey olmaz, çünki alıb heç bir şey verməmək vicdan və insafla bir yere sızmaz.

Nemət nə qədər çox verilib, merhəmet nə qədər çox göstəriləsə, onun əvəzində edilən zülm və əziyyət də bir o qədər qabarıq gözə

çarpar. Doğrudur, zülm öz mahiyyeti etibarile qəbahətdir, lakin bəziləri daha qəbahətlə olur, məsələn, bir nemətin əldən alınması başqa nemətin əldən alınmasından, bir haqqın danılması başqa haqqın danılmasından daha iyrənc ola biler.

Hökmdarların, reislerin, başçıların xidmətləri qarşısında hörmətlenini saxlayıb onlara təbe olmaq, təşəkkür etmək, sədaqət göstərmək, düzgün işləmək ve sairədə şəhərkarlığın günah olduğu bu qədər aydın nezərə çarpdığı halda, gör həqiqətən hər saat, bəlkə hər an onun həddi-hüdudu olmayan sexavətindən, ister mənəvi, isterse maddi, feyzyab olduğumuz sonsuz keraməti qarşısında şükür və sitayış etməsək, nə qədər haqsızlıq edər və günaha batmış olarıq.

Əger onun ilk neməti olan yaradılışımızdan başlasaq, bunun əvezini təsəvvür etmek mümkün deyildir, əger bədənimizin tərkibindən, xüsusiyyətimizin tərtibindən danişsaq, deməliyik ki, cərrahlıq kitablarının müəllifləri, bədən üzvlərinin vəzifələri haqqında eser yananlar insan övladının zeif eqlinin dərk edə bileyəyi şəkildə min sehifəden artıq cizma-qara etmiş, lakin deryadan bir qətəresini belə şərh edə bilməmiş, onun ince məsələsinin bircəsini də dərk etməkdə aciz qalmış, onun əsl mahiyyətini keşfə bir zərrə belə yaxınlaşmamışdır.

Nefslər, qüvvələr, məlekələr və ruhlar məsələsinə geldikdə isə, onun bizi əta etdiyi bütün eql və zəkaya, fərasət, merifet, istedad, müdriklik, keramət, hərakət və bərəkətə baxmayaraq, onu bayan etməyə söz, ibarə, ifadə tapa bilməz; dilimiz, fikrimiz, idrakımız, təxəyyülümüz onun həqiqətlərinə yiyələnib incəliklərinə sahib olmaqdə gücsüz və aciz qalarlar.

Əger bizi öz istedədi qarşısında diz çöküb ona sitayış etməyə, ondan öyrənməyə məcbur edənin əbediliyindən, tekliyindən, tayı olmadığından səhəbat açsaq, özümüzün yaziq, aciz, zavallı və bacarıqsızlığından dehşətə gəlib, heyrete dalarıq.

Ömrümüz boyu öyrəndik, axırdı onu bildik ki, heç nə bilmirik.

Hərçənd o böyük Yaradanın bizim köməyimizə ehtiyacı yoxdur, lakin çox böyük haqsızlıq və rüsvayçılıq olar ki, bizi edilən bu qədər yaxşılıq müqabilində əvezini ödəməyə, borcumuzu yerinə yetirmeyib, özümüzü ədalət qayda-qanunlarından məhrum edək.

Filosof Aristatalis bəndələrin edəcəyi ibadətin şəhəri haqqında belə demişdir: xalq olumuşların böyük Yaradana nece ibadət edəcəkləri haqqında camāat arasında ixtilaf vardır. Bezilərinin fikrinə görə, oruc, namaz, ibadətgahlara xidmet etmək, sədəqə vermək, qurban kəsmək lazımdır.

Bəzilərinin əqidəsincə, Ona yaxın olmaq üçün allahlığıni iqrar, ehsan, həmd və sənəni etiraf etmək kifayətdir.

Bir dəstə də belə iddia edir ki, Ona yaxın olmaq üçün ehsan vermək lazımdır, lakin tay-tuşlarına, qohum-qardaşlarına nümunə olmaq, onlara hikmət və iibrət dərsi vermək üçün bu ehsanı adət və siyaset xatirinə öz nəffsinə verməlidir.

Bəziləri də belə deyirlər: ilahiyyat haqqında çox fikirləşib, yaradılış və dəyişiklik barəsində çox düşünmək lazımdır ki, o böyük Yaradanı dərk etmek daha asanlaşdırın, bunun vasitəsilə Onu tanımaq kamilləşsin, tekliyi, həqiqəti, tayı olmadığı sübuta yetsin.

Bir qisim adamlar da belə söylemişlər: böyük Yaradanın camaatdan tələbi müəyyən bir şey deyildir ki, mütleq onu da yerinə yetirələr, bu barədə bir söz deyən və misal göstərən de olmamışdır. Kitablarda da müxtəlif təbəqələr, müxtəlif adamlar üçün müxtəlif şeylər yazılmışdır.

Buraya qədər deyilənlər o kişinin sözleridir, hansına üstünlük verdiyini qeyd etmemişdir.

Sonrakı alımların bir qismi böyük Yaradana ibadətin üç növ olduğunu demişlər:

Birinci – bədənə aid olanlar, məsələn, namaz, oruc, nəzir, dua və minacat üçün vəqfə verilen mal və s.

İkinci – nəfse aid olanlar, məsələn, düzgün etiqad, böyük Yaradanın tekliyinə, pərəstişə layiqliyinə, dünyani yaratmasına, kainatı idarə etməsinə və bu kimi şeylərə sarsılmaz inam.

Üçüncü – xalqla ünsiyyətə aid olanlar, məsələn, alverdə, dost-aşnaliqdə, qohum-əqrəbaliqdə, əmanetdə, adamlarla davranışında, din yolunda cihadda, halal-haramda insaflı olmaq.

Bunların haqqqa daha çox yaxın olmaq istəyənlərin fikrinə görə də, böyük Yaradana ibadət üç şeydədir:

Birinci – haqqə etiqad; ikinci – düz söz; üçüncü – düzgün emel.

Bunların hərəsinin vaxtından, yerindən, nisbetindən, şəraitindən asılı olaraq, müxtəlif cür izahı olar, bu izah və şərhəri peyğəmberlər və ya onların vərəsələri olan müctəhid alımlər verərlər. Camaat onların dediklerinə eməl etməlidir ki, böyük Yaradanın əmrlərini yerinə yetirmiş olsun. Bilmək lazımdır ki, insan övladının böyük Yaradanın hüzurunda xüsusi mövqeyi vardır və bu, dörd mərtəbedən ibarətdir.

Birinci yer – “əhli-yəqin” in-olar¹¹⁶ (bunları “möqinan” da adlandırırlar), yəni bu yer böyük filosoflar və alımların yeridir.

İkinci yer – “ehsan ehli”nin olar (bunları “möhsinan” da adlandırırlar), bunlar o adamlardır ki, elm kamalını tecrübe libasına geyindirmeyi bacarır ve saydığımız fəzilətlərə yiyelemiş olurlar.

Üçüncü yer – “ibraz əhli”nin olar, bunlar şəhərlərin ve qulların İslahı ilə məşğul olurlar, onlar əsasən xalqı təkmilləşdirməyə çalışırlar.

Dördüncü yer – “fuz əhli”nin olar, bunlara “fayizan” ve “müxlisan” da deyərlər. Bu mərtəbənin son yeri ittihad olar, insan övladının bundan aşağı heç bir məqamı ola bilməz, bu yerin xasiyyəti isə dörrddür:

Birinci – məqsədə çatmaqdə ehtiras və nikbinlik;

İkinci – həqiqi elmləri öyrənmək, hər şeyi olduğu kimi dərk etmək;

Üçüncü – cəhalet və tənbəlliyyin nəticəsi olan istedad naqışlıyndan utanmaq;

Dördüncü – imkan daxilində fəzilət üsullarına və növlerinə riayət etmək; bu səbəbləri Haqq həzretlərinə qovuşmaq səbəbləri adlandırırlar.

Lakin o həzretdən ayrılmak yolları da (buna lənət deyilir) dörd olar:

Birinci – etiraz və inkara səbəb olan süqut; yola getirmek (islah etmək) lazımdır;

İkinci – çəkinmek və şekke səbəb olan süqut; yola getirmək lazımdır;

Üçüncü – yolunu azmağa və düşmənciliye səbəb olan süqut; yola getirmək lazımdır.

Dördüncü – haqdan uzaqlaşmağa və ədavətə səbəb olan süqut; yola getirmək lazımdır.

Ayrılmaya səbəb olan əbədi “bədbəxtlik” amilləri də dörd olar:

Birinci – kəsalət və ətalet; bu, ömrün hədər getməsinə səbəb olar;

İkinci – cəhalet və nadanlıq; nefs təlim üzerinde nezarəti azaldıqda və tərbiyə etmədikdə əmələ gələr;

Üçüncü – sırtıqlıq; nefs süst tərpənib şəhvetin qarşısını ala bilmədikdə, onun azgınlaşmasına, qəddarlığına, hiyle və riyakarlığına yol verdikdə meydana çıxar;

Dördüncü – özündən razı olmaq (xüdpəsəndlik); çox günah iş görüb az cəzalandıqda törəyər.

İstilah kimi azalma dərəcəsi üzrə: “ziğ”, “tin”, “çəşavə” və “xətm” sözləri də işlədilmişdir, lakin bu dörd sözün menası bu dörd səbəbin və amilin mənasına yaxındır və bu “bədbəxtliklərin” həresinin də öz çərəsi vardır ki, Allah qoysa, bundan sonra qısa olaraq onlar haqqında danışacağıq.

Böyük Yaradana ibadət haqqında filosofların sözləri bunlardır.

Allahpərəst Əflatun (idealist Platon) demişdir ki, ədalət əmələ gəldikdə qüvvət nuru ilə nəfs hissəcikləri bir-birinə işıq saçarlar, ədalət bütün fəzilətlərin əsası olduğu üçün nəfs özünə xas olan bir fəaliyyət nəticəsində ən kamil şəkildə püxtələşər və bu, insan nəfsinin ilahi nəfse yaxınlaşmasının son nöqtəsi olar.

Bir də demişdir ki, ədalətin “ortalığı” başqa fəzilətlərin ortalığına oxşamaz, ədalətdən hər iki tərəfə meyl zülüm olar, halbuki başqa heç bir fəzilətin hər iki tərəfi eyni rəzilət ola bilməz. Bunu belə izah etmək olar: “zülüm” həm çox tələb etməkdə olar, həm az tələb etməkdə, məsələn, “cair” (zalim) özünə faydası olan şeyləri çox tələb edər, başqalarına isə az verər; əksinə, özünə ziyanı olanları az tələb edər, başqalarına isə çox arzu edər. Ədalət – tarazlıq, tarazlığın iki tərəfi isə azlıq və çoxluq olduğundan, deməli, ədalətin də hər iki tərəfi “zülüm” olar. Doğrudur, hər fəzilət “ortalıq” baxımından tarazlıq, bərabərliyə möhtacdır, lakin ədalət bütün “ortalıqlara” aid olan ümumi kateqoriyadır, o, küll halda nəfsin tam ilahi namusa (viacdana) yiyeleñməsi deməkdir, ilahi namus bütün vəziyyətlərin, kəmiyyətlərin və keyfiyyətlərin “ortası” olar.

Deməli, ədalət sahibinin, öz təbiəti etibarilə, haqq namusunun sahibi ilə heç bir ixtilaf və ziddiyyəti ola bilmez, çünki ədalətin bütün fəaliyyəti razılığı, köməyi və nəzarəti altında olar, ondan bərabərliyi əzx edər, onun təbiəti tarazlığa meyl edər.

Bərabərlik en azı iki adam arasında iki şerikli şey üstündə, ya da iki şey arasında olar, beleşliklə, bölgü əsası ya fasilesiz olar, ya fasileli.

Bilmək lazımdır ki, bu nefsənə heyət: fəaliyyət, herəket və qüvvətənən başqa bir şeydir, çünki fəaliyyət bu heyət olmadan əmələ golər.

Övvəller dediyimiz kimi, ədalətli işlər ədalətsizliyden töroyər, ziddiyyətlər (vehdəti) baxımından qüvvət və mərifət eyni hesab edilər, çünki ziddiyyətlərə əsaslanan elm və güc eyni olar. Lakin bir əksliyin qarşılığı olan bir heyət (sistem) başqa bir əksliyin qarşılığı olan heyətin eyni deyildir. Bütün fəzilətlər və mələklərin bu elmin sırlarından olduğunu güman etmək lazımdır.

“Ədalət” ilə “hürriyət” arasında müəyyən məsələlərdə, məsələn, müəamilədə, alma və vermədə müşteriklik vardır.

“Ədalət” üçün mal almaqda lazıim olan şərtlər “hürriyət” üçün mal verməkdə lazıim olan şərtlərin eyni olar. Bir şey alındıqda təsir etməyə oxşar, bir şey verildikdə təsire məruz qalmaga bonzər. Hürriyət istəyənləri ədalət tələb edənlərdən daha çox sevirlər, çünki dünyanın işlərini ədaletlə daha çox nizama salarlar, nəinki hürriyətle.

Fezilətin təbəti xeyirli işlər görmekdir, şəri aradan qaldırmaq deyildir, insanların istediklərinin xüsusiyyəti səxavətli adamları tərifləməkdir, mal toplayanları yox; azad alicənab adamlar malı saxlamaq üçün yox, paylamaq üçün toplayarlar, dərişənə olarlar, yaxşı yol ilə vərlənmaqdan çəkinməz, sənət və peşədə süstlük ctməz, belə adamlar mal vasitəsilə fəzilətə çatarlar, lakin simic, paxıl, xəsis olmaz, ailəsinə darda saxlamaz, xərcləməkdən qorxınazlar. Deməli, hər "azad" adam ədalətli olar, lakin hər ədalətli "azad" ola bilməz. Buna şəkk edib irad tutanlar olmuş və onlara cavab da verilmişdir, irad bundan ibarətdir: fəzilət və həqiqəti meydana çıxarıb təriflənməkdə "ədalət" ixtiyarı olmalıdır; ağıllı adamlar ixtiyarı olaraq rəzilet və pislənməyə yol vermədikləri üçün "zülm" mövcud ola bilməz.

Cavabında demişlər: zərərə səbəb olan bir iş tutmuş adam öz nəfəsinə zülm etmiş olar, çünki xeyirli iş görməyə qadir olduğu halda, ağılı ilə məsləhətəşməyib pis əməle yol verər.

Rəhmətlik ustad Əbu Əli bundan daha yaxşı başqa bir cavab vermişdir, o da bundan ibarətdir: İnsanlar müxtəlif qüvvələrə malik olduğundan onların bəziləri başqa qüvvələrin əksinə bir sıra işlər görə bilər, məsələn, hırslı, ya şəhvətli bir adam, ya sərəxənə vaxtı ağlıqlıq edib davada laş salan bir şəxs ayıldıqdan, ağılı başına gəldikdən sonra peşman olar. Bunun səbəbi odur ki, bir qüvvə zor geləndə o qüvvənin tələb etdiyi iş də adama xoş gelər və kor-koranə onu yerinə yetirməyə başlar, bu zaman o, ağıllı məsləhətinə müraciət etse də, ağıllı ona etiraz etməyə vaxtı çatmaz, sakitleşdikdən sonra səhv, qəbahət və tələskənlik ortaya çıxar.

Lakin fezilət seadətinə sahib olmuş adlanan adamların ağılı heç vaxt məğlub olmaz, onlar həmişə xoşagələn, faydalı işlər görərlər.

Birinci sualdan daha çətin ikinci bir sual da verərlər: "artıqlıq" təriflənen və bəyənilən şeydir, lakin nədənə ədalətə daxil edilmir, "ədalət" – bərabərlik, tarazlıq tələb edir, artıqlıq isə – ifrat.

Biz demişik ki, ədalət bütün fezilətlərin yekunudur və onun yeri "ortalıqdır". Azlıq "ortalıqdan" pis olduğu üçün, "artıqlıq" da pislənməlidir, deməli, "ifrat" da mənfi hesab edilməlidir. Bunun cavabı budur: "artıqlıq" ədaləti azalmaq qorxusundan xilas etmek üçün bir "ehtiyat"dır və fezilətlərin "ortalığı" ilə eyni vəziyyətdə ola bilməz, məsələn, "səxavət" israfçılıq və xəsislik arasında "ortalıq" olduğu halda, onun üçün çoxluq azlıq nisbəten "ehtiyat" a daha yaxındır, "ifset" sırtılıq və utancaqlıq arasında "ortalıqdır", lakin onun üçün azlıq çoxluğa nis-

bətən "ehtiyata" a daha yaxındır. Deməli, ədalət şərtləri yerinə yetirilməyince artıqlıq yol vermək olmaz, əvvəl haqqın tələbi ödənilməli, sonra isə artıqlıq ona ehtiyat kimi saxlanmalıdır, məsələn, bütün dövləti ehtiyacı olmayana verib, ehtiyacı olam məhv etmək "artıqlıq" olmaz, bəlkə alçaqlıq olar.

Deməli, aydın oldu ki, artıqlıq ədalətin çoxluğu deməkdir, artıq olan adam isə ədalət üçün ehtiyac toplamış şəxsdir, onun xasiyyəti belə olar: özüne az xeyir götürər, başqalarına çox mənfəət verər, özüne çox zərər vurar, başqalarına az zərər yetirər. Beləliklə, aydın oldu ki, artıq olmaq ədalətdən daha şərflidir, bu, ədalətə daxil olmadığı üçün deyil, əlavə olduğu üçündür.

Namus sahibi (vicdan sahibi) ədaləti cüz halında deyil, küll halında götürür. "Ortalıq" olan ədalət gah cövherdə, gah kəmiyyət, gah keyfiyyət, gah da başqa kateqoriyalarda olar, məsələn, su ilə hava (buxar – R.S.) bir-birinə kəmiyyətcə deyil, mahiyətcə bərabərdirler. Əgər kəmiyyətcə beraber olsayırlar, həcmileri eyni olardı, keyfiyyətle artıqlıq əməle gələrdi, çox aza üstün gələr, az məhv olardı. Eləcə də od ilə hava, ünsürlər uyğun gəlməsəydi, bir-birini yox edər, dünya bir an içerisindeydi yox olub gedərdi. Lakin o böyük Yaradan (məqəmi daha uca və əziz olsun) öz feziləti və mərhəməti sayəsində hər şeyi elə qurmuşdur ki, biri digərini məhv edə bilməmək üçün hər dörd ünsür qüvvət və keyfiyyətdə bir-birinə uyğun və bərabər olmuşdur. Lakin öz hikmətini bürüze vermək xatirinə elə etmişdir ki, birinin balaca üstün gəlməsi başqasının həmin dərecedə azalmasına səbəb olur.

Şəriət sahibinin dediyi söz də buna işaretdir. O demişdir ki, ədalətin qəddi yerdən göyə qəderdir, məqsəd ədaləti küll halda, ümumi şəkildə təyin etməkdən ibarətdir ki, İlahi əmrə uyğun gəlsin. Ümumi artıqhığa tərif verməmişdir, çünki çoxluq və artıqlığın həddi-hüdudu olmaz, ədalət isə məhduddur, çünki "bərabərliyin" müəyyən həddi vardır, artıqlığın isə yoxdur; bundan əlavə artıqlıq hey çoxalımağə meyl göstərər, hamiya aid olmaz, ədalət isə hamiya şamil olar. "Artıqlığın" ədalət üçün "ehtiyat" və mübaliğə olduğunu dediyimiz hökmün özü də ümumi deyildir. Bu "ehtiyat" ədalətin özündən başqa heç neyə nəsib ola bilməz, məsələn, əgər iki düşmən arasında hakim olsa, heç tərəfə artıqlıq verməz; mütləq ədalətə, sərrast bərabərliyə riayət etməkdən başqa qalan hər şey ədalətsizlik olar.

Ədalətin nəfsəni heyət (sistem) adlandırdığımız, onu nəfsəni fezilət adlandırdığımızı redd etmir. Nəfsəni heyəti (sistemi) üç cürə təbir (şərh) edirlər:

Birinci – həmin heyətin öz zatına nisbatən;
İkinci – heyət sahibinin zatının şərəfinə nisbatən;
Üçüncü – həmin heyətlə əlaqədə olan şəxsin etibarına nisbatən.
Birinci təbirdə onu “nəfsani səltənət”, ikinci təbirdə “nəfsani fəzilət”, üçüncü təbirdə “ədalet” adlandırırlar.

Bütün xüsusiyyət və voziyətlərdə həmin təbirlərə riayət etmək lazımdır.

Ağlı adam odaləti tam şəkildə yerinə yetirməlidir, yeni evvelcə, şəxsin özüne tətbiq etməli, bu üsul ilə o qüvvətlenib verdişə çevriləməlidir. Dediymiz kimi, edalət vərdiş neticəsində qüvvətlenməsə, şəhəvet onu mülayimliyə, qəzəb onu eksinə, qəddarlığa sövq edər, bunun neticəsində müxtəlif zidd təbəqələr ortaya çıxar, tərəddüd, təşviş, iztirab yaranar, ikiterəfli şər və zərerli qüvvələr cuşa gələr; harada işləri nizama salan, artıq-əskiyi aradan qaldıran, Allahın kölgəsi hesab edilən qüdrətli bir reis yoxsa, orada həmişə belə olar və işlərə ziyanı dəyər.

Aristatalis belə iki qüvvənin çekişməsi arasında qalan adamı iki tərəfdən dərtlilik yarına bölünənə, ya müxtəlif yandan didilib parçalanınlara oxşatmışdır.

Lakin böyük Yaradanın insan zatında vəkili olan ədalət qüvvəsi hakim mövqeyə keçib müvazinət, tarazlıq və bərabərlik yaratdıqda hər biri öz haqqına çatar, artıqlıq neticəsində eməle gələn nizamsızlıq aradan qalxar. Elə ki, nəfs bu üsul ilə özündən başı ayıldı, dostları və qohum-əqrəba üzvlərini, sonra yaxında-uzaqda olanları, daha sonra isə heyvanları ədalətə, bərabərliyə öyrətməlidir. Beləliklə, bu şəxsin öz həmcinslərinə nisbatən daha şərafətli olması meydana çıxar və onun ədaləti tamamlanmış olar. Ədaləti bu dərəcəyə yüksəlmış adam Allahın nümayəndəsi, xelifəsi və Onun en yaxşı bəndəsi sayılır. Bunun müqabilində Allahın en pis bəndəsi o adama deyərlər ki, evvel özüne zülüm etsin, sonra yerdə qalan adamlara, daha sonra isə bütün heyvanlara.

Deməli, adamların en yaxşısı adil, en pisi isə cair (zalim) hesab edilir.

Filosofların bir qismi demisdir ki, varlıqların davamı, kainatın nizamı məhəbbətə bağlıdır, məhəbbət şərəfini qorumaq üçün isə adamların ədalət fəzilətinə yiyolənmələri zəruridir. Əger ünsiyyətdə olan adamlar bir-birino məhəbbət bəslesələr, bir-birinə qarşı da insaflı olarlar, ixtilaf aradan qalxar, nizam-intizam yaranar. Bu məsələ şəhər salmaq, ev qurmaq hikmətinə daxil olduğundan burada məhəbbət haqqında söhbət açmamaq daha münasibdir.

SƏKKİZİNCİ FƏSİL

Fazılatlara yiyəlanma və saadatin dərəcələri haqqında

Hikmət elmlərində müəyyən edilmişdir ki, təkamül baxımından diqqəti cəlb edən inkişaf növünün əsasını iki şeydən biri təşkil etməlidir: ya təbii olmalıdır, ya da sənəti (ictimai). Təbii inkişafə misal olaraq nüftənin müxtəlif dəyişikliyə uğradılaraq, nəhayət, heyvanlı kamilliyyinə çatmasını göstərmək olar. Sənəti inkişafə misal olaraq ağacın müxtəlif dəyişikliyə uğrayaraq, nəhayət, taxt kamilliyyinə çatmasını göstərmək olar. Təbii, ister mənşəyi, isterse de dərəcəsi cəhətdən sənətinə görə daha evvəldir, çünki onun eməlo gəlməsi yalnız İlahi hikmət sayəsində, sənətinin eməle gəlməsi isə insan eməyi və iradəsi, təbii vasitələrin köməyi və iştirakı neticəsində olur. Bu baxımdan təbiət müəllim və ustada, sənət isə tələbə və şagirdə oxşar. Hər şeyin kamalı onun başlangıcındakına oxşadığından sənətin kamalı da təbiətinkinə oxşar. Bu oxşarlıq təbiətdə olduğu kimi, hər şeyin öz yerində, öz mövqeyində, öz sırasında, ardıcılıq və qanuna uyğunluğunda, tərtib edilib nizama salınmasında tezahür edər və nəhayət, İlahi qüdrətin təbiəti müti edərək yaratdığı kamillilik, təqlid, bənzətmə, seçmə, məqsədə uyğunluq yolu ilə sənətə de keçər. Beləliklə, sənətə lazımlı olan fezilət iradə, ardıcılıq və səy neticəsində həmin kamalı inkişaf etdirməkə əldə edilər, məsələn, insanlar qışların yumurtasını onların kökslərində olan hərəkətə beraber bir istilik olan yerde bəslesələr, onların təbiətində olan cüce eməlegətirmə kamalı (istedadı) burada da özünü göstərər və bundan əlavə yeni bir fezilət de meydana çıxar ki, o da kürt düşmə vasitəsi ilə mümkün olmayan, bir dəfədə çoxlu cüce almaqdan ibarətdir. Bu girişdən sonra demək istəyirik ki, mahiyyətini dərk etmek istədiyimiz “əxlaqın saflaşdırılması” və “fezilətlərin kəsb edilməsi” sənətə aiddir və bu işdə təbiətdən öyrənmək lazımdır. Ona görə, hər şeydən evvel, xilqətin ilk anlarından (yeniyi nütfədən) vücudun, qüvvələrin, xassolorin necə eməle geldikleri haqqında fikirleşməli və “əxlaqın saflaşdırılmasında” (təbiye edilməsində) həmin qaydalara riayət etməliyik. Məlumdur ki, körpələrdə birinci eməle gələn qüvvə “yemək” qüvvəsi və onu əldə etməyə sey göstərməsidir. Uşaq ana bətnindən ayrılcəq heç bir təlim və təbiye görmədən döşdən süd əmmek istər, gücü artdıqda onu berkənən ağlamaqla tələb edər, təxəyyül qüvvəsi gücləndikdə, təsəvvürləri hifz

etməyə qadir olduqda hissələri vasitəsilə qaradıqları şeyleri, məsələn, anasını görməyi və başqalarını tələb edər. Sonra onda qəzəb (özünü qoruma) qüvvəsi emələ gelər, ziyanverici şeylərdən çəkincə, faydalı şeylərə çatmağa mane olanlara müqavimət göstərməyə, çapalamağa başlar, intiqam almağa, maneəni aradan qaldırmağa gücü çatsa, ayağa qalxar, olmasa çığır-bağır salıb ağlamaqla, anasından və dayəsindən kömək ister, hərəkətə, fəaliyyətə sövq edən, get-gedə artan bu qüvvələr və həvəslərdən sonra nəfsin en səciyyəvi xüsusiyyəti olan fərqləndirmə (seçmə) qüvvəsi meydana çıxar və bunun ilk əlaməti həya olar. Bu, nəyin “yaxşı”, nəyin “pis” olduğunu fərqləndirə bilməye dəlalet edər. Sonra bu da artıq inkişaf etməyə başlar və bu qüvvələrin hərosi şəxsən asılı olaraq, müxtəlif dərəcədə təkmilləşib püxtələşər və imkan daxilində onlardan istifadə edilər.

Xoşagolən şeyləri cəzb edib şəxsiyyətin formallaşmasına vəkil edilmiş birinci qüvvə insanı yeməyə, qızışmağa, coşmağa sövq etdiyindən onun kamala çatmağı özünü tanımağa, növü artırmağa (şəhvət), nikah və cinsi əlaqəyə səbəb olar.

Xoşagolmoyən, zərərli şeyləri dəf etməyə səbəb olan qüvvə şəxsiyyəti hifz etmek vəzifəsini yerinə yetirdikdən sonra növü mühafizə, cürbecür kəramət, şəxavət göstərməyə, müxtəlif tədbirlər görüb siyaset işlətməyə başlayar.

Nitq və müqayisenin esası olan üçüncü qüvvə insanların cüziyyəti (ayrı-ayrı şeyləri) dərk etməsində mahirleşdirikdən sonra ümumileşdirmələr və eqli kateqoriyalarla məşğul olar, bu zaman o “şüurlu” adını almağa layiq görülər, bu andan ona yaradıcı insan adı verilər və bununla təbiətə əsəson əldə edilen kamal bitər, sonra sənətin növbəsi çatar və təbiət vasitəsilə bitkin hala salınmış insanlıq sənət vasitəsilə həqiqi şəbədiyyət tapar. Deməli, fəzilət sahibi olmaq istəyənlər istenilən kamala çatmaq üçün bu qanuna riayət etməli, qüvvələrin saflaşdırılub cilalandırılmasında təbietin istifadə etdiyi üsulları əsas götürməlidir: evvelce şəhvət, sonra qəzəb, daha sonra ise ehtiras qüvvəsini mötədiləşdirmək lazımdır. Əgər xoşbəxtlikdən hikmet əsasında təbiyələnmək lap ana bətnindən baş tutsa (biz bu barədə gelecekde izahat verəcəyik), buna çox şükür edib sevinmək gerekdir, çünkü belə halda əsas iş görülmüş, insanın təbiəti fəzilətləri asanlıqla qəbul etməyə hazır olar; eksinə, əgər nüftə inkişafının ilk anlarından təbiyə məqsədə uyğun getməyibse, onda körpə süddən aynılcaq onun nəfsini tedricən pis adət

və xoşagelmez vərdişlərdən çekindirmek lazımdır. Bu, çətin olduqda ümidişliyə qapılıb səhlənkarlığa yol vermək, təbiyələnəcəyindən əl üzmək bağışlanmaz əbedi bir səhv olar, onun qarşısını almaq günü-gündən müşküller, təbiyə dava-dalaşa oxşar, sonra üzəqayıtmə başlar; ele ki bu dərəcəyə çatdı, təəssüf və peşmançılıqdan başqa heç ne ələ gelmez.

(İlahi, sen özün bizi belə adamların şerindən qor!)

Bilmək lazımdır ki, heç kəs anadangəlmə fəzilət sahibi olmur, məsələn, heç kəs dülger, katib ya başqa mütexəssis doğulmur və biz demmiş ki, fəzilət təcrübə nəticəsində əldə edilir, lakin çox zaman ələ olur ki, bir adam fitri olaraq bir fəziləti tez qəbul edir, onu mənimsemək istədədi çox olur. Katib, ya tacir olmaq istəyen adam bu sahədə çalışıb müəyyən təcrübə qazandıqdan, onun qayda-qanunlarını öyrənib səmərəli istifadə üsullarına yiyləndikdən və bu peşə onun qanına keçidkən sonra etibar edilib işin mütexəssisi adlandırdığı kimi, fəzilət sahibi olmaq isteyən adam da həmin fəzilətin əsaslarını öyrənib mənimseməli, onun nəfsində bu sahədə bir vərdiş və sistem gəlməli, həmin fəzilətin tələb etdiyi əməlləri asan və kamil şəkildə yerinə yetirməyə qadir olmalıdır, yalnız bundan sonra o adam həmin fəzilətin sahibi adlanı bilər.

Deyildiyi kimi, sənətdə də təbiəti təqliğ etmək lazımdır. Bu baxımdan on münasib sənət “tibb” sənətidir, çünkü bu, insanın bədənini sağlamlaşdırmaqla məşğul olduğu kimi, nəfsi təkmilləşdirməklə də məşğul olur. Bu sənətin təbiəti təqliğ etməsi, təbibin tibb elmində təbiətin təcrübəsindən istifadə etməsi kimi olar. Bu səbəbə görə alimlərdən bəziləri bu sənəti “ruhani (nəzəri) tibb” adlandırmışlar. Tibb iki hissədən, biri səhəti qorumaq, digeri xəstelikləri müalicə etmək olduğundan bu elm də iki fəndən ibaret olar: biri fəziləti mühafizə edən, ikincisi rəziləti aradan qaldıran. Biz bu fənlərin hər birini, Allah qoysa, geniş şəkildə izah etməyə çalışacaqıq.

Bu səhətlerden aydın oldu ki, fəzilət sahibi olmaq isteyən adamı əvvəlcə “şəhvət qüvvəsi”, sonra “qəzəb qüvvəsi” baxımdan tədqiq etmək lazımdır, hər iki qüvvənin fitri olaraq mötədil olub-olmamasına diqqət yetirilməlidir. Bu qüvvələr mötədil olarsa, onu saxlamağa səy göstərməli və bu qüvvələrdən doğa bileyək yaxşı əməllərin vərdişə keçməsinə çalışmalıdır. Mötədil olmasa, əvvəl onu mötədilliyyə qaytarmalı, sonra onu vərdiş halına salmaq lazımdır. Bu iki qüvvə təbiyə edilib qurtardıqdan sonra nəzəri qüvvəni inkişaf etdirməyə başlamalı, o da nizama salınmalıdır.

Əvvəl təlimə başlarken elə bir fənni öyrötəmək lazımdır ki, o, beyni yormasın, zehni korlamasın, tez maariflənməyə hevəs oyatsın. Sonra elə bir fənnə başlamaq lazımdır ki, burada fantaziya ilə əqli qanunlar bir-birino kömək edə bilsin, qondarma və toqquşdururnalara yol verilməsin, həm beynin düzgün zövqə gəlsin, həm də lazımı həqiqətlər dərk edilsin.

Bundan sonra obyektiv varlıqların təliminə, onların mahiyyət və xüsusiyyətlərinin təhlilinə başlanmalıdır. İlk növbədə hissi kətçoriyalardan başlayıb, sonra maddi varlıqların əsaslarını öyrətməklə bu bəhsə yekun vurmaq lazımdır. Bu mərtəbəyə çatdıqda hər üç qüvvənin saflaşdırılıb cilalandırılması başa çatmış olar.

Bundan sonra ədalət qanunlarına riayət etmeyi, onları qoruyub saxlamağı, onun təbiətinə görə hərəkət edib fəaliyyət göstərməyi, baş-qaları ilə ünsiyyət, müamələ və münasibətdə onun təbiətinə uyğun davranışlığı aşılamaq lazımdır. Əgər bu şərtə də emel edilsə, yaradıcı insan olar, o, hikmət və fezilət sahibi adını almağa layiq hesab edilər. Belə adam həm xarici, həm də daxili səadət uğrunda çalışsa, çox yaxşı olar, əks təqdirdə iş-güçünü buraxıb füzulluq (əllaməlik) eləmoyinə dəyməz.

Səadət isə üç cür olar:

Birinci – nəfsi səadət;

İkinci – bədəni (cismi) səadət;

Üçüncü – mədəni səadət (bu, cəmiyyət və mədəniyyətlə əlaqədardır).

Nəfsi səadətin nə olduğu şərh edilmişdir və o, beş hissədən ibarətdir:

Birinci – əxlaqın saflaşdırılması elmi (etika – R.S.);

İkinci – məntiq elmi;

Üçüncü – riyaziyyat elmi;

Dördüncü – tobiət elmi;

Beşinci – ilahiyyat elmi.

Təlim bu sira ilə aparılmalıdır ki, onun faydası hər iki dünyada tezliklə özünü bürüze versin.

Bədəni səadət o elmlərdə olar ki, o, bədəni nizama salsın, məsələn, müalicə, sağlamlığın qorunması, bədən tərbiyəsi, bunların hamısı tibb elminə daxildir. Nücum elmi kainatı dərk etməyə başlamaqdə fayda verir.

Mədəni səadət o elmlərdə olar ki, mülətin, dövlətin və cəmiyyətin işlərini nizama salmağa xidmət etsin, məsələn, "fiqh", "hədis", "xəber", "tənzim" və s.-in daxil olduğu şəriət elmi; "ədəbiyyat", "bəlağət" (natiqlik, ritorika – R.S.), "qrammatika", "katiblik" ("münşilik"), "hesab", "həndəsə", "iqtisadiyyat" və s. daxil olduğu təcrübə elmlər; bunların hərəsinin öz yerində özünə layiq xeyri vardır. Yaxşısını Allah biler.

DOQQUZUNCU FƏSİL

Fəzilətlərin mühafizə edilməsinin rəhni olan nəfs sağlamlığı haqqında

Əgər bir nəfs sağlam və fazildirse, hikmətlərə yiyələnmək, səadət əldə etmək, həqiqi elmlərə sahib olmağa xüsusi hevəs və meyl göstərirse, onun sahibi çalışmalıdır ki, bu vəziyyəti qoruyub saxlaya bilən işlər görsün, bu şəraiti davam etdirmək üçün lazımı tedbirləre el atsın.

Bədənin sağlamlığını qorumaq üçün tibb elmi müləyim məzəc və normal şəraiti məsləhət bildiyi kimi, nəfsin sağlamlığı üçün də cini xüsusiyyətlərə malik, özüne bab adamlarla oturub-durmağı məsləhət bilerler, cünki nəfse təsir etmek üçün yoldaşdan və dostdan başqa heç bir güclü amil ola bilmez. Eləcə də bu xüsusiyyətlərə malik olmayan adamlardan qaçmağı, onlarla ünsiyyətdə olmamağı, xüsusilə şər və nakeslərdən, şit zarafat və sırtlılıqda ad qazanmışlardan, eyyaşlı və düşkünlükdə şöhrət tapmışlardan uzaq gəzməyi sehhəti qorumağın ən mühüm və ən vacib şərti hesab ederler. Onlarla ünsiyyət saxlamaqdan qaçmaq lazım olduğu kimi, onların nağıllarına, hekayələrinə, hədis və xəberlərinə, rəvayət və lətifələrinə, şeir və bedihələrinə, boşboğazlıq və cəfəngiyatlarına qulaq asmaqdan, xüsusilə onların nəfse təsir edən, təbiəti cuşa gətirən məclislərdən və yiğincəqlərindən uzaq olmaq lazımdır. Cünki bunların bir məclisində iştirak etmek, ya nadir bir şey eşitmək, ya qəribə bir şeir və rəvayətə qulaq asmaq üçün uzun illər əmək sərf etmek və fasilesiz müalicə etmek lazım gəlir. Çox zaman mübariz, fazıl adamlar və gözüəciq huşyar alımlar bu fəsadın nəticəsində rüsvay olurlar, deməli, zərif cavanlar, həssas yeniyetmələr haqqında daha çox narahat olmasına dəyər. Bunun səbəbi odur ki, cismani ləzzət almaq hevəsi, şəhvanı kef çəkmək ehtirası ilk fitri nöqsan olaraq insanın bədənində özüne yer tapmışdır; ixtiyar ağılin və hikmetin elində olsayıdı, insan övladı bu bələya mübtəla olmazdı, fəzilətə çatanlar, səadətə nail olanlar başlarını itirib belə şeylərə meyl etməzdilər. Onu da bilmək lazımdır ki, həqiqi dostlarla ünsiyyət saxlayıb, səmimi yoldaşlarla münasibətde olmaq, onlarla məzəli lətifələr danişib könülaçan zarafatlar etmək, maraqlı hekayətlər və rəvayətlər söyləmek olar, lakin bu şərtlə ki, onlar ağılı aylıtsınlar, şəhvəti oyandırmamasınlar, orta həddi aşış ifrata, ya çatışmazlıqla varmasınlar və beləliklə, çəkinilməsini məsləhət gör-

düyümüz mərtəbəyə enməsinlər. Başqa xüsusiyətlər kimi əylənməyində iki tərəfi olar, biri ifrata, şitini-şorunu çıxarmağa doğru olar və adamın zehləsini töker; digeri çatışmazlığa doğru meyl edər, qanqaralılığa, əsəbiliyə, portliyə sebəb olar. Ortalıq, mötədillik, miyanəlik hoqiqi şadlıq və şənlik yaradar, əsl zarafat buna, zarafatçı adam da belelərinə deyərlər.

Nəfsin sağlamlıq şərtlərindən biri de, istər nəzəri, istərsə əməli cəhətdən yaxşı və faydalı işlə məşğul olmaqdan ibarətdir. Bunu elə etmək lazımdır ki, nəfs öhdəsinə düşən vəzifələri her iki sahədə gündəngünə daha yaxşı yerinə yetirsin, sehlənkarlığa, tənbəlliyyə qətiyyən yol vermesin. Bunu əməli tibb elmində bedəni işe alışdırmaq, məşq etdirmek, vərdiş aşılamaq kimi qiymətləndirirlər. Nefslə məşğul olan təbiblər onun təcrübə əldə edib fəaliyyət göstərməsinə bədənle məşğul olan təbiblərin bu işdən fayda gözləmələrindən daha çox əhəmiyyət verirlər, çünki nəfsin nəzəri hazırlığı olmadıqda, heqiqətləri düşünmek, mənaları başa düşməkdən aciz qaldıqda get-gedə zəhin kütləşməyə meyl edər, korafəhmilik artar, müqəddəs dünyanın nemət qapıları onun üzünə bağlı qalar, elə ki fəaliyyətdən düşdü, onu kəsalet basar, günü-gündən fəlakətə yaxınlaşar. Bu etəlat və kəsalet insanlıq mərtəbəsindən heyvanlıq derecəsinə düşməye oxşar və əsl düşkünlük bu olar (Allah onu heç kəse göstərməsin). Lakin yeni öyrənməyə başlayan şagird müstəqil düşünmeye, "dördlük elmləri"¹¹⁷ ilə məşğul olmağa adət etsə, sədaqətlə dostlaşar, öz bildiyini başa düşer, həqiqətlə ünsiyyət bağlayar, dili yalan danışmağa, qulağı böhtan eşitməyə nifrat edər. Kamillik derəcəsinə yaxınlaşdıqca hikmət məsələlərini daha diqqətə mütaliyə başlar, o, elmin çətinliklərinə qəlebə çala-çala sırlarınə vaqif olar, böyük məlumat toplayıb çox uzağa gedər. Belə bir adam görünməmiş müvəffəqiyyət qazanıb əsrinin yeganə əllaməsi olmaq istoyırsə, öz elminə olan həvəs və ehtirasının qarşısını almamalı, bir vəzifədən yapışaraq arzu və istəklərinə çəpər çəkməməli, elmin sonsuzluğu qərarına gəlməli, bütün elmlərin fövqündə yənə bir elmin olduğuna inanmalıdır.

Bundan əlavə, o keçilmiş dərslərdə öyrəndiklərini unutmamalı, təkrar və gözdən keçirmeklə onları menimsəməlidir. Çünki elmin düşməni unutqanlıqdır. O, həmisi Həsəni-Bəsərinin¹¹⁸ sözünü yada salmalıdır: "Elmlərin cilovunu əldən buraxmayın, elmlər şahlıq quşuna oxşarlar, bezən başa qonarlar, bezən başdan uçarlar".

Bu kələmdə sözlerin azlığına baxmayaraq, derin məna, böyük fəsahət, incə hikmet, çoxlu mənfiət vardır.

Nəfsin sağlamlığını qoruyan adam bilməlidir ki, o, şərəflə bir nəməti, böyük bir sərvəti, bitməz-tükənmez bir dövləti mühafizə edir. Kim mal sərf etmədən, əzab-əziyyət çəkmədən, heyəcan və iztirab keçirmədən bir neçə belə keramət və nemətə sahib ola, sonra süstlük, tənbəllik və sehlənkarlıq üzündən onu bada verə, əlibos, çilpaq qala, əsl mögmən və yaziq olar, inkişaf, tərəqqi, müvəffəqiyyət ondan qaçar; xüsusiələ o, bunu maddi dövlət, mənəvi sərvət üçün başqalarının uzaq səfərlərin əziyyətinə neçə dözdüyüünü, qorxulu sehralardan, tufanlı dəryalardan ne əzab və əziyyətlə keçdiyini, müxtəlif məhrumiyyətlərə düçər olaraq böyük xərcə düşdüyüünü görə-görə edə...

Cox zaman belə adamlar bu kimi dehşətli və məşəqqətli səfərlərdə xəsarətə uğrayar, canları, malları tehlükəyə məruz qalar, peşmançılıq çekerlər, fayda verməz. Əgər məqsədlərindən birinə nail olsalar, puça çıxma qorxusu, əmeyin hədərə getmə tehlükəsi onun ardınca gələr, onun əldə qalacağına heç bir etibar və arxayılıq ola bilməz. Çünki onun varlığı xarici amillərdən asılıdır və özü də əşyavi mahiyyət daşıyır. Əşyavi olanlar isə hadisələrin təsirindən salamat qala bilməz. Zamanın bedbəxtliyi iki yol ilə seyahətə çıxar: hədə-qorxu və tehrik-şirnidirme. Bundan əlavə nəfs yorğunluğu və əsəb gərginliyinin saysız-hesabsız səbəbləri olar.

Əgər belə bir həveskar şah, ya o həzretin yaxın adamlarından biri olsa, vəziyyəti daha da ağırlaşar, xoşagelməz hadisələrin sayı çoxalar, bu əziyyətə əlavə olaraq ister yaxın, isterse uzaqdan düşmən və paxilla-rın qeybet və etiraz səsləri ucalar. Xidmətçiləri, qulluqçuları yedirdib-içirtmək üçün ərzaq və başqa şeylərə olan böyük ehtiyac, böyüklerin şıltaqlıqlarını yerinə yetirib düşmənləri yola vermək qayğısı da bir-birinin üstünə gələr. Bununla belə, yaxın adamlarından birini də razi sala bilmeyen, onun etirazlarına, tənqidlərinə, ittiham ve teqsirləndirmələrinə cavab tapa bilmeyen bir adam, hamisini necə razi sala bilər? Belə adam on yaxın və sədaqətli həmkarlarından, hətta övlad və arvadından, qulluqçu və xidmətçilərindən ara vermədən elə ağır sözər, tənəli ibarələr, kinayeli təbəssümələr, istehzalı qəhəhələr, qasqabaqlı qiyafələr, əsəbi çımxırmalar, qəzəbli çıqırmalar, təcili tələblər, təxiresalınmaz tedbirler, mümkün olmayan məsləhətlər eşidər ki, onlara riayət etməkdənse, ölüm arzulayır. Bununla belə, köməkçilərinin həsed və çəkişməleri, müxaliflərinin hiylə və tedbirleri, düşmenlərinin xəyanət və namərdlikləri nəticəsində həmisi tehlükədə olar.

Xidmətçilər və hərbçilər çoxaldıqca ürək onların işini nizama salmaq, sağlamlıqlarını qorumaq və azuq ilə təmin etmək məşğul olar, qayğı və zehmət artar; bu camaat isə vardi-yoxdu ilə hesablaşmadan həmişə onun fikrinin çoxalmasına, heyret və nifretinin şiddətlənməsinə səbəb olar. Belə adam xalqın gözündə dövlətli və heç bir şeye ehtiyacı olmayan kimi görünə də, həqiqətdə o, hamidan yoxsul olar, çünki yoxsulluq ehtiyacla, ehtiyac da möhtəşələ müəyyən edilir. Deməli, kimin dünya malına ehtiyacı çoxdursa, yoxsuluğu da o qədər artıqdır; kimin dünya malına ehtiyacı azdırsa, dövləti də o qədər çoxdur. Buna görədir ki, o böyük Yaradan dövlətilər dövlətli hesab edilir, çünki onun heç nəyə və heç kimə ehtiyacı yoxdur. Şahlar isə mala və zumara en çok ehtiyacı olan adamlardır, deməli, xalqın en yoxsulu onlardır. Xəlifələrdən biri demişdir: "Dünyada da, axiretdə də en bədbəxt adam şahdır". Sonra şahların surətini təsvir edərək demişdir: kim şahlığı çatsa, Allah-taala onun öz malını yemək həvesini əlindən alıb başqalarının varına olan tamahını artırır, həyatına sui-qəsd imkanlarını çoxaldar, ürəyinə gizli qorxu salar; aza həsəd aparan, çoxa qəzəbi tutar; məcazi pozular, ağızının dadı qaçar, şadlanmaq və lezzət almaqdan məhrum olar; nə bir şeye etibar eder, nə də bir kəsə inanar; pul üzərindəki şəkil, ya uzaqdan görünən aldadıcı sirab kimi zahiren şən, batınən qəm və kedərli olar. Elə ki dövlət sona, ömür axıra çatdı, Allah-taala ədalətin tələb etdiyi kimi, hesab çəkməkdə sert, əfv etmekdə süst emr verə... şahlardan başqa bütün ölünlərə rəhmət gedər.

Buraya qədər onun sözleridir və insafən demək lazımdır ki, şahların surətlərinin təsvirinde oxu hədəfə düz vurmuşdur.

Ustad Əbu Əli (Allah ona rəhmet eləsin) deyir: men müşahidə etmişəm ki, zamanının böyük şahlarından biri olan Əzüidəddövlə¹¹⁹ bu sözləri tez-tez təkrar edər və bunu öz vəziyyətə tutuşturub daxilan təəccüblənərdi.

Zahirən şahların güzəranına fikir verənlər onların cah-calallarını, şan-şövkətlərini, daş-qasılarını, zərbaftalarını, vəzir-vekillərini, qapıçı və qarovalıclarını, gəbə-xalıları, xüləsə, dəbdəbə və təmətraqlarını gördükdə ele güman edərlər ki, bu dəm-dəsgahla kefiköklükdə, damığaçılıqda dünyada onlara çatan olmaz, guya onlar sonsuz dərəcədə şad və firavan dolaralar. Yox, Allaha and içərem ki, onlar müşahidəçilərin fikirləşdiklərindən çox uzaq, öz işlərini nizama salmaq, bəziləri haqqında danışdığımız zəruri tədbirlər görmək haqqında düşünməklə

məşğul olurlar. Kim en çox mülkü olan şahın nələr çekdiyi haqqında az da olsa sübut əldə etmək istəyirsə, qoy, o, en az mülkü olan bir mülkədarın nələr etdiyinə diqqət yetirib müqayisə aparsın və müəyyən nəticəyə gəlsin, onda bizim nə demək istədiyimiz ona aydın olar. Bəzən ele olur ki, bir adam təsadüfen hakimiyyətə keçir, ya şahlığı çatır, əvvəlcə bir neçə gün ondan lezzət alar, bir azdan gözü belə desgahda alışdıqdan sonra onu da o biri adı işlər kimi hesab edər, könlü ixtiyarında olmayan başqa işlər ister, get-gedə iştahaya gələr, bundan sonra, məsələn, əger dünyani və dünyada olanların hamisini ona versələr, yenə başqa bir dünyani ələ keçirmək eşqinə, ya əbədi yaşamaq arzusuna düşər, allahlıq iddiası edər, bu zaman şahlıq səltənəti dağilar, cahangirlik xülyası puça çıxar.

Xüləsə, öz ölkəsinə saxlamaq, başqalarının torpaqlarını zəbt etmək çox çətin məsələdir, dünyanın bünövüsərə elə qoyulmuşdur ki, azuqə ehtiyati, ordu və qoşun saxlamadan, xəzinə hayına qalmadan, gözlənilməz bədbəxt hadisələri nəzərə almadan, çalışıb-vuruşmadan, sənət, peşə, abadlıq və bu kimi işlərə vəsait sərf etmədən keçinmək olmur.

Məcazi nemətlərə¹²⁰ yiylənəmək istəyenlərin hali belə olur. Lakin fəzilət zərərlərində və fəzilət sahiblərinin nəfslərində olan həqiqi nemətləri heç bir bəla məhv edə bilməz, çünki mənəvi istedadlara, İlahi vergilərə zaval yoxdur, necə ki, həkim Sənai¹²¹ demişdir:

Fələk nə veribsə, geri alacaq,

İlahi vergidir əbədi ancaq!

Bu dövlətin hüsni orasındadır ki, paylandıqca artar, işləndikcə çoxalar, yaxşı baxılsa, hər an yeni mehsul verər, nəhayət, əbədi nemət hasil olar, zay etsek, öz rəyimizlə öz qətlimizə fərman verdirmiş olarıq. Bundan daha böyük sehv, daha axmaq bir hərəket ola bilər ki, əbədi yaşaya bilən nefis bir cavahir hazırlayalar, lakin onu müvəqqəti, ucuz bir şeyə görə əldən verələr, sonra bu və ya buna oxşar bir şey əldə etmək üçün onun-bunun yanına gedələr?!

Filosof Aristatalis demişdir: kim kifayot qədər imkana malik olub qənaetlə dolana bilsə, daha artıq şey əldə etməyə səy göstərməmelidir, çünki onun sonu yoxdur və belə adamlar ele çətinliklərə rast gələrlər ki, onun həddi-hüdudu olmaz.

Biz əvvəller də bu "ortalıq" və "miyanəlik" haqqında danışmışıq. Bunlardan əsas məqsəd isti-soyuqdan qorunmaq, ac-susuzluqdan xilas olmaqdır, artıq yemək deyildir, çünki artıqlıq zahirən lezzətli görünse

də, əslində zərərlı olar. Əsl lezzət sağlamlıqdır, bunun da səbəbi pəhriz və qayda ilə yeməkdir.

Deməli, məlum oldu ki, çox yeməkdən özünü saxlamaq həm sahətdir, həm lezzət, qarınqululuğa başlamaq nə lezzətdir, nə səfihət.

Zəruri dolanacağı olmayan və ehtiyacını yox etmək üçün çalışıb-elleşmək məcburiyyətində qalan adamlar lazımlı olduğundan çox özünü öldürməməli, dünya malına herislik və acgözlük göstərməməli, alış-verişde ədalətlilik olmalıdır, o en kiçik bir iş üstündə də etrafı fikirləşməli, başqa canlılardan ibret götürməlidir. Heyvanların qarnı doydumu, onlar artıq yeməkdən imtina ederler, hətta leş və nəcasətə dolananlar da paylarına nə düşübse, onunla da kifayətlənib razı qalar, beziləri isə məsələn, bal arısı kimi, başqalarının ruzusuna göz dikməyib öz şirəsi və ifrazatı ilə dolanar.

Deməli, hər heyvan gücüne, imkanına görə öz növünü mühafizə üçün lazımlı olan qədər yeyer və bununla da kifayətlənib xoş güzəran keçirər. İnsanlar da öz heyvani nəfslərinə görə yeməye möhtacdırlar, bu ehtiyacı aradan qaldırmaq üçün də yeyib-icməli, qarınqululuğu fəzilət və məziyyət hesab etməməlidirlər; ağılı yemək işlərində, ömrü içmək məclislerində bəda verməməlidir. Elecə de lazımlı olduğundan az yeyib achiq çəkməyi də günah hesab etməlidir. Yəqin bilməlidir ki, bədənə daxil olan maddələrin xaric olanlardan çoxluğu, ya eksinə, bədəndəkilerin artıq sərf edilməsi, ayrı-aynılıqda yalnız məzəcadan doğur, ağıldan yox; cüntki insanın təbiəti daxil olan maddələrdən hezəm etmədiklerinin əvəzini alacağını və bundan bədənin əte-qana dolacağını bildiyindən çox yeməyə meyl göstərir, xaric ediləsi maddələr isə artıq ona lazımlı olmadığından yeni qidaya yer boşaltmaq üçün onu müxtəlif vasitələrlə, məsələn, qusmaq, ter və saire ilə ifraz eder. Bu baxımdan dəfələrlə dediyimiz kimi, şərafət hesab edilen ağılın belə iyrənc əməllerlə işi olmaz. Nəfsin səhəhetini qoruyan heç bir halda şəhvətin coşmasına, qəzəbin həddini aşmasına yol verməməli, onları təbii vəziyyətlərində qalmağa təhrik etməlidir. Bunu deməkdə məqsədimiz odur ki, çox zaman insan şəhvətin en coşqun çağında, ya hissyyatın en yüksək anında elə şövqə gəlir ki, özünü saxlaya bilmir, hərəkəti də istəyinə uyğun olur, sonra peşmanlıqlı üz verir. Belə hallarda özünü elə almaq, nitq qüvvəsinə köməyə çağırmaq, heyvani hissələri nizam-intizama dəvət etməklə şəhvəti təmin etməlidir, cüntki məqsədə nail olmaq üçün bundan daha yaxşı üsul mümkin deyildir. Əks təqdirdə, bu, o adama oxşar

ki, dəlisov atı hürküdə, ya pis iti qısqırda, sonradan da onlardan canını qurtarmaq üçün el-ayağa düşə. Başına hava gəlmış adamlardan başqa heç kəs belə bir iş tutmaz. Lakin ağılı adam bu iki qüvvənin həyecanını öz qaydasında saxlayıb onu təbiətin ixtiyarına verdikdə təbiətin öz dayələri onların tərbiyəsi ilə məşğul olar və bu işdə fikir və zikrin köməyinə ehtiyac hiss etməz, həyecan vaxtı bədənin sağlamlığı üçün nə qədər lazımdırsa, onu da sərf edər, nə qədər qalmalıdırsa, məsləhət və mülahizəyə görə onu da saxla ki, ifrata yol verilməsin, böyük Yaradan necə imzalayıbsa, ele də yerinə yetirilsin.

Elecə de davranışına, oturub-durmasına, susub-danışmasına, verib-almasına xüsusi diqqət yetirmək lazımdır ki, ağılın iradəsinə uyğun olaraq, vərdiş və ya adətə görə ondan bir xəta baş vermesin, əger bir-i ki dəfə təsadüfən belə bir hadise baş versə, bunun müqabilində mütləq ona bir qulaqburması vermək lazımdır. Məsələn, əger nəfs pəhriz saxlamaq əvəzinə zərərlı bir şey yeməyə meyl göstərsə, həmin şeyi bir daha yeməmək üçün cəza və pəhriz saxlamağı öyrede bilse, nə qədər töhmət edib danlasa, məzəmmət edib tənbəh versə, yeri var. Əger yersiz olaraq özündən çıxıb qəzəblənse, dəlisovluq etse, onu bir səfəh (deli)¹²² vasitəsilə yerində oturdar və ya onun üçün çox ağır olan bir cərimə ilə tərbiyə edərler.

Filosofların kitablarında belə naqıl editir ki, həndəse sahibi Öqlidis öz şəhərinin “delilərinə” gizlində pul verib özünü aşkarada kötəklədərmiş ki (müqayisə et: “səndə nə kötək yeri var” – R.S.), nəfsini tərbiyələndirsin, buraxdığı xəta qalmasın.

Əger biri əsassız olaraq nəfsində süstlük hiss etse, onu faydalı ağır fiziki işlər görməyə, çoxlu tər tökməyə məcbur etmək lazımdır, xülaşə, başını elə qarışdırmaq lazımdır ki, nəfs ağılın məsləhət bilmədiyi əməllerle məşğul olmağa vaxt tapmasın, icaza vermediyi hərəkətlərə el atmasın.

Bütün hallarda rəzilətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik sehvələrə göz yummamalı, onların tekrarına qətiyyət yol verməməlidir, cüntki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar.

Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilse, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilse, özünü elə almağa adət etse, belə adam üçün bu cür tərbiyə çətin olmaz, delilərin çənginə keçməkdən qorxmaz, nalayıq söz və söyüslərə məhəl qoymaz, cürbəcür təhqiqimiz tənelərə dözüb özündən çıxmaz, eksinə, bəzən belə danışqlara gülər, onları zarafata salıb üstündən keçər.

Əvvəller buna oxşar hallar baş verdikdə ola bilər belə adam dözməyi lazımlı bilməyib iştir söz, istərsə el ilə cavabını vermiş olsun.

Fəzilət sahiblərinin də vəziyyəti belə olar, onlar da maymaqlarla oturub-durmaqdan, səhbət edib mürəvver vurmaqdan qaçarlar. Elə etmək lazımdır ki, şəhvet və qəzəb hərəkətə gəlməzdən əvvəl səbir və yumişaqlıq qüvvələri əlbir olsunlar, düşmən hücuma keçməmiş, vaxt ikən lazımı ölçü götürüb qala tikidirdikləri, bənd-berəni bərkitdikləri kimi, bunlar da lazımı tədbirlər görsünler. Elə etmək lazımdır ki, nəfsin sağlamlığını qoruyan, öz eyiblərini bütün təfərruatına qədər saf-çürük etsin, heç bir güzeştə yol vermesin.

Calinus adamların öz nöqsanlarını bilmək haqqında yazdığı kitabda deyir ki, hər kəs öz nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar təzahür etdikdə də onu dərk etməz. Bunun müalicəsi üçün deyibdir: O adam fazıl və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, o, bu admanın səhvlerini desin, o, da bu səhvleri islah etsin, dostun köməyi və sedaqtı də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizletməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa mecbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərləne, ondan tamamilə üz döndərəcəyini, dostluğunu qıracağını deyə, əl çekməyə, nəhayət, dile getirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlilə əl atmamalı, qas-qabağıni salıb narazılığını bildirməməlidir; eksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünə bildirməli, xəlvət yere çökilib ünsiyyəti möhkəmletməli, səmi-miyyəti artırmalı, eyibləri haqqında onun dediyi sözleri hədiyyə və töhfə kimi qəbul etməlidir; sonra o, eyiblərinin hərəsini nə ilə mümkündürse, müalicə etməyə, aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatırınə döñə-döñə belə etməli və dostunun sözlərindən inciməməlidir. Bura qədər Calinusun sözleridir.

Lakin belə dost az əla düşər. Çox vaxt istifadə etmek üçün dost olarlar, belələrindən qaçmaq, yaxa qurtarmaq lazımdır, bu halda düşmən belə dostdan xeyirli olar, çünki düşmən eybi deməkdən çəkinməz, bildiyini azaltmaz, bəlkə bir az da üstünə qoyar, hələ iftira, böhtan da deyər. Beləliklə, adamlar öz eyibləri üstündə təribeh edilmiş olarlar, iftiralalar üçün də nəfs müttəhim hesab edilər, gələcəkdə belə iftiralara əsas

verməmək üçün tədbir görürlər. Yenə də Calinus başqa bir yerdə demişdir ki, düşmənlərin iradının adamlara xeyri vardır, bunun da mənası, haqqında danışdığını kimidir.

İslam filosoflarından Yəqub Kindi¹²³ demişdir: Fəzilət sahibləri öz tamlığı adamların simasını özü üçün güzgü etməlidir, hansı surətdə eyib görse, onun özündə də olub-olmamasını yoxlamalıdır, yəni başqalarının eyiblərini müşahidə etməklə özünükülləri meydana çıxarmalı və onların hər biri üstündə özünü möhkəm məzəmmət cib danlamalıdır, guya bu qəbahət başqalarının deyil, onun özünüküdür.

Hər gün qurtardıqda, bu gün erzində görülen işlər diqqətlə nezerdən keçirilərək təhlil edilməli, heç bir güzəş olmadan onlara qiymət verilməlidir. O çox pis olar ki, biz məhv edilməsindən heç bir kəsir gəlməyen, alaq-ulaq, çör-çöp, toz-torpaq kimi şeyləri saxlamağa cəhd edib, varlığı həyatımızı qoruyan, yoxluğu məhvimizə səbəb olan şeylərə səhlənkarlıqla yanaşaq.

Eyiblərimizi bildikdən sonra nəfsi mümkün qədər çox danlamalı, bu səhvlerin bir də buraxılmasına yol verməməliyik, buna nail ola bilsek, nəfs pislikdən üz döndərib yaxşılıqla dostlaşar. Pis işləri həmişə nezarət altında saxlamaq lazımdır ki, qudurmasın, eləcə də yaxşı işləri nezerdən qaçırmək lazımdır ki, unudulmasın. Sonra demişdir ki, biz dəftərlər, kitablar kimi başqalarına hikmət öyrədib özü məhrum olmaq, ya bülöv daşı kimi bıçağı itileyib özü küt qalmaqla razılaşa bilmərik, biz günəş kimi nur saçım ayı işıqlandırmalı, onu özümüzə oxşatmalıyıq (hərçənd ayın işığı günəşindən az olur). Fəzilətləri yaymaqda bizim vəziyyətimiz belə olmalıdır.

Buraya qədər Kindinin sözleridir.

Bu məqalədə Kindinin dedikləri başqalarının nisbətən daha mübaliğəlidir. Allah bilən yaxşıdır.

ONUNCU FƏSİL

Rəzilətlərin aradan qaldırılması ilə nəfsi xəstəliklərin müalicəsi haqqında

Bədən tibbində xəstəliklər öz ziddi ilə müalicə edildiklori kimi, nəfs elmində də rəzilətlər onların öz zdiləri ilə müalicə olunmalıdır. Biz bundan əvvəl rəzilətlər haqqında danışmış, onların "ortaya" nisbətən "ətraflar" yerində olan miqdarını da təyin etmişdik. Fəzilətlər dörd, rəzilətlər səkkiz olmuşdur. Bir şeyin əksi birdən artıq ola bilmədiyindən

(çünkü ekslikler iki şeyin son heddə bir-birinə tam zidd olması deməkdir), bu baxımdan, yalnız şerti olaraq, reziletləri fəzilətlərin əksi hesab etmək olar, lakin eyni fəzilətin iki (qarşı) tərəfi olan reziletlərə, biri ifratın son heddində, digəri çatışmazlığın son heddində tam ekslik kimi baxmaq olar.

Onu da bilmək lazımdır ki, xəsteliklərin müalicəsində qayda-qanun belədir: əvvəlcə xəsteliyin nə olduğu təyin edilər, sonra onun səbəbləri aydınlaşdırıllar, bundan sonra isə müalicəye başlarlar. Xəstelik mötədilliyin (normanın) pozulması deməkdir, müalicə isə, senet və meharət işlədib mötədilliyi bərpa etməkdir.

İnsanın nəfsi qüvvəleri, dediyimiz kimi, üç növ olduğundan (birinci – fərqləndirmə qüvvəsi; ikinci – özünü qorumaq qüvvəsi; üçüncü – cezb etmə qüvvəsi) bunların hər birinin pozulması iki yol ilə olar: ya qüvvənin kəmiyyətində dəyişiklik əmələ gələr, ya da keyfiyyətində. Keyfiyyət və kəmiyyətde əmələ gələn dəyişiklik ya mötədillikdən yuxarı qalxmaq, ya da aşağı enmək nəticəsində olar.

Deməli, hər qüvvənin xəsteliyi üç növ ola bilər: çıxalma, azalma, korlanma.

Fərqləndirmə qüvvəsində əmələ gələn artıqlıq, əməli işlərdə xəbislik, kelek gəlmək, alıb-aldatmaq, nəzəriyyədə isə gopa basmaq, toqquşdurmaq, sıyrıtmək, esassız hökmər vermek kimi hərəkətlərdə özünü bürüzə verər.

Azlıq – təcrübədə maymaqlıq, aldanmaq, zərərə batmaq, nəzəriyyədə isə korafəhmlilik, hadisələrin mahiyyətini başa düşməmək, ümumiyləşdirmə və mücərrədəşdirmədə zəiflik kimi işlərdə təzahür edər.

Qüvvənin korlanması, hədərə gətirməsi isə nəfsin kamiliyyinə, təcrübənin inkişafına sebəb olmayan elmlərə heves göstərməkde, məsələn, həqiqi elm əvəzine boşbağlıq, səfsətə (sofistika) ilə məşğul olmaqdə, ya murdar məqsədlər üçün falçılıq, gözbağlayıcılıq, rəmmalçılıq, əlkimyaçılıq etməkdə ortaya çıxar. Dəfətəmə qüvvəsində olan artıqlıq, özünü qəzəbin şiddətlənməsində, intiqam hissinin heddən artıq güclənməsində, yersiz olaraq təəssübkeşliyin endazəsini keçməsində göstərər, bu halda insan yırtıcıya oxşar.

Azlıq laqeydlik, laübəliq, şıltaqlıq, küsmə və bu kimi işlərdə aşkarra çıxar, bu halda adamın xasiyyəti qadın və uşaq xasiyyətinə oxşar.

Qüvvənin korlanması və xarab olması özünü yersiz intiqamda, məsələn, cansızlardan, heyvanlardan, günahı olmayan insanlardan intiqam almaqdə təzahür edər.

Cəzb qüvvəsinin ifratlığı: qarınquluuluqdan, tamahkarlıqdan, hərislikdən ikrəh oyadamlara da gözü düşmək və eşq elan etməkdə bilinər.

Onun çatışmazlığı: süstlük, zəriflik, nəslə davam etdirmək, şəhvətin teləbini yerinə yetirmək üçün zəruri qüvvənin azlığından bəlli olar. Qüvvənin korlanması və xarablığı: tez-tez şeytani olmaq, öz cinsi ilə yaxınlıq, ya da şəhvəti qanundan kənar yollarla söndürməkde eksini tapar.

Nefs qüvvələrindən baş verən sade xəsteliklər bundan ibarətdir, bu xəsteliklərdən töreyən mürəkkəb xəsteliklərin sayı isə olduqca çoxdur, lakin onların bir neçəsi var ki, onlara “təhlükeli xəsteliklər” deyərlər və bunların əksəriyyəti uzun süren xəsteliyə sebəb olarlar, nəzəri qüvvədə: böht, cəhl, nadanlıq və bu kimiləri; başqa qüvvələrdə: qəzəb, kin, qorxu, kədər, həsəd, nifrat, qəroz, chtiras, boş yere eşqə düşmək, tənbəllik və sairə. Bu xəsteliklərin nefse vurduğu zərərin daha böyük müalicəsi daha mühüm və hamı üçün daha xeyirli olar. Bundan sonra, yerində, bunların həresi haqqında, Allah qoysa, xüsusi məlumat veriləcəkdir.

Pozulmaların da sebəbi iki növ olur: biri nəfsəni, biri cismanı. İzahi belədir: Allahın mərhaməti ilə insan nəfsi cismi bədəndə yaradıldığından, onların arasında fərq olduğu kimi, rəbitə və elaqə də vardır, ona görə bunların birində əmələ gələn dəyişiklik, ya xəstelik o birisinin də dəyişilməsinə sebəb olur. Məsələn, nəfsdə əmələ gələn qəzəb, aşiqlik, ya qəm, kədər bədənin görünüşündə də müxtəlif dəyişiklik əmələ getirər: iztirab, həyəcan, titrəmə, saralma, zeifləmə və s. buna misal ola bilər. Elecə də bədəndə, xüsusi lökə ürek və beyin kimi şərafətli üzvlərdə baş verən xəsteliklər nəfsin həlinin dəyişməsinə sebəb olar, məsələn: fərqləndirmə istedadı zeifleyər, təxəyyül kütlesər, qüvvələrdən istifadə etmək bacarığı azalar, vərdişlər unudulmağa üz qoyar. Deməli, nəfsi müalicə etmək istəyən əvvəlcə bu halı əmələ gotiren sebəbi tapmalıdır. Bədəndə dəyişiklik baş veribse, onu tibb kitablarında yazılmış üsullarla; nəfsdə pozğunluq əmələ gelibse, onu nefse aid kitablarda yazılmış üsullarla müalicə etmək lazımdır, sebəb ortalıqdan götürüldükde xəstelik də aradan getmiş olar.

Tibb elmində müalicə, ümumiyyətlə, dörd üsul ilə aparılır: qida, dava-derman, zəhər, dağ basma və ya kəsmə.

Nəfsəni (ruhi) xəsteliklərdə də bu üsullardan istifadə etmək məqsədə uyğundur, belə ki, əvvəlcə aradan götürülsə lazımlı, roziletin, heç bir şübhə yeri qoymadan, nə qədər qorxulu olduğunu təyin etməli, ister din, isterse dünya işlərində onun qəflətən törədə biləcəyi fitnə-

fosadı örenmeli ve onu yadda möhkəm saxlamalıdır. Sonra əqli iradə ilə onu başdan çıxarmağı təlqin etməlidirlər, məqsədə nail oisalar, nə gözel, olmasalar, bu rezilətin əksi olan fəzilətlə müalicəyə başlamaq lazımdır, bu qüvvəyə aid olan iş və hərəkətləri get-gedə artırmış şərti ilə icraya məcbur etməlidir. Təbibler yanında bu növ müalicələr qida müalicə üsuluna daxildir. Bu üsul ilə xəstelik keçməsə, o zaman əlavə olaraq istər fikir, istər söz, istərsə iş ilə nəfsi tənbeh edib danlamağa, məzəmmətə, molamot və qınağa başlarlar. Bu da kömək etmədikdə iki heyvani qüvvə, yəni “qəzəb” və “şəhvət” qüvvələri arasında tarazlıq yaranmadıqda, başqa qüvvələri işə salmaqla onları sakitləşdirib müvəzinətə gətirmek lazımdır, çünki bunların biri qalib gəlsə, sahibi möglub olar, fitrəton də belədir, “şəhvət” qüvvəsinin faydası onun nəslə davam etdirməyə xidmət etməsində, “qəzəb” qüvvəsinin faydası şəhvət qüvvəsinin gücünü azaltmasındadır, onların hər ikisi münasib olduqda nitq qüvvəsi yaxşı-pisi fərqləndirməyə imkan tapar. Bu qəbil müalicə üsulu təbibler yanında “dava-dərmania” müalicə üsulu kimi qəbul edilər.

Bu üsul ilə də xəstelik müalicə edilə bilməsə, rezilət (xəstelik) hələ də davam edib siddətlənse, onu aradan qaldırmaq və mehv etmek üçün özünü əksi olan reziləti köməyə çağırmaq, onun əmələ gəlməsinə şərait yaratmaq, lakin müvazinət qanunlarına möhkəm riayət ctmək lazımdır. Elə ki əvvəlki rozilot azalmağa və fəzilət hesab edilən “ortaya” yaxınlaşmağa başladı, ikinci rezilətin qarşısını almaq lazımdır ki, mötədilliyin (normanı) aşüb o tərəfə keçməsin və yeni bir xəsteliliyin əmələ gəlməsine səbəb olmasın. Bu qəbil müalicə “rəsmi” müalicə¹²⁴ hesab edilər və həkim çərəsiz qalmayınca bu üsula el atmaz, el atıldıqda da çox ehtiyatlı olar ki, məzəc başqa bir tərəfə pozulmasın. Bu növ müalicə də nəticəsiz qalsa, nəfs vaxtaşın adet etdiyi pozğun vəziyyətə qayıtsa, ağır əziyyət vermək, döymək, öhdəsindən gələ bilmediyi çətin işlər görməye məcbur etmek, dözlüməz adət-ənənələri yerinə yetirtirmək və bu kimi tədbirlərlə müalicə edərlər. Bu üsul ilə müalicə bədən üzvlərini kəsmək və ya dağbasmağa oxşar və tibdə son tedbir kimi tətbiq edilər.

Nəfsani (ruhi) xəsteliklərin müalicəsində işlədilən ümumi üsullar bundan ibarətdir. Kim kitabın əvvəlində buraya qədər deyilənləri başa düşüb, fəzilət və rezilətlərin nədən ibarət olduğunu dərk ediblər, bu üsulları ayrı-ayrı xəsteliklərə tətbiq etmek onun üçün çətin olmaz.

Biz isə nəfsani (ruhi) xəsteliklərin ən ağurları “təhlükəli xəsteliklərin” bir neçəsinin müalicəsini burada nisbəton geniş təsvir edirik ki,

buna baxıb müqayisə yolu ilə başqa xəstelikləri aradan qaldırmaq və inamlı müalicə etmək asanlaşın. Allahın köməyi ilə belə de olacaqdır.

Nəzəri qüvvə xəsteliklərinin (istər sadə, istərsə mürəkkəb) çox olmalarına baxmayaraq, onların ən ağır növləri üçdür: birinci – heyret, böht, çəşqalma; ikinci – sade cəhl; üçüncü – mürəkkəb cəhl.

Birinci növ “ifrat”, ikinci növ “çatışmazlıq”, üçüncü növ isə korlanma və xarabolmaya daxildir.

Heyrətin müalicəsi. “Heyret” – çətin məsələlərdə dəlil və sübutlar ziddiyyətli, dolaşıq olduqda, onları qavramaq, doğrunu sübut, yalanı rədd etməkdə nəfs aciz qaldıqda meydana çıxar. Ən təhlükəli rezilətlərdən hesab edilən bu rezilətin aradan qaldırılmasının yolu budur ki, əvvəlcə hökmərin ən sadələrindən olan “comlə” “çixmanın”; “mənfi” ilə “müsbatın”; “təsdiqlə” “inkarın” eyni anda düz ola bilməyəcəyini başa düşsün və buna əsasən heyret etdiyi (ças qaldığı) bütün ziddiyyətli məsələlərdə bir hökmün yanlış olduğu qərarına gəlməlidir. Sonra məntiq qanunlarını tətbiq etməli, müqəddimələri, sillogizmləri son dərəcə diqqətlə yoxlamalı və böyük ehtiyatla hər iki zidd tərəfə tətbiq etməli, sehvin, yanlışlığın harada və nədə olduğunu tapmalıdır.

Məntiq elminin, xüsusile sofistlərin sehvleri tapmaq üçün tortib edilmiş sillogizm kitablarının əsas məqsədi bu xəstəliyin müalicəsidir.

Bəsit cəhlin elaci. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nefş elm fəzilətindən məhrum olsun və climo yiylənənməyə meyl göstərməsin. Belə bir cəhl başlangıçda məzəmmətə bilməz, çünki tolının şərti də məhz belə bir cəhlin varlığıdır, çünki bilən adamın, ya özünü bilən həsab edəninin telime nə ehtiyacı? İnsan növü öz fitrətindən belə bir vəziyyətə dələr.

Lakin bu cəhldə qalmaqdə davam edib tolımı həves göstərməmək pislənənlədir, belə bir vəziyyətlə razılaşıb, bu mərtəbə ilə qonaqlonmək ən təhlükəli rozilot hesab edilər. Bunun əlacı odur ki, insanla başqa canlıların fərqi haqqında fikirləşsin, insanın heyvandan nitq və müqayisəni bacarmaqla üstün olduğunu dork etsin və bu fəzilətdən məhrum olan cahilin insan deyil, başqa canlı zümrəsino daxil edilməli olduğunu başa düşsün. Bu sözün doğruluğunu sübut etmək üçün onu clmi mübahisə məqsədi ilə təşkil edilmiş bir məclisə aparmaq lazımdır. O, belə bir məclisde insan növünə xas olan nitqdən istifadə edə bilməyib başqa canlılar kimi lal-dinməz oturacaq və bu baredə fikirləşməyə başladıqda nəfsi tənbeh edilmiş olacaq, başa düşəcək ki, alimlərin olmadığı yerdə onun danişqıları insan nitqindən çox, heyvanların çıxardığı səslərə ox-

şadılsa, daha münasibdir, çünkü nitqə aid olsaydı, o, insanlıqları, yeni müqayise ve mühakimələri daha çox olan adamların meclisində de ondan istifadə edə bilərdi. Elə etmək lazımdır ki, o, bu düşüncelerde adının “insan” olduğundan sehv netice çıxarmasın, sümükle məcəzi olaraq “buğda” adını bitki olduğu üçün yox, buğda əmele getirdiyi üçün verərlər. Elecə də adam şəklinə ona görə məcəzi olaraq “adam” deyilir ki, o, zahirən adama oxşayar, eger insafla danışılsa, derəcə və mərtəbədə onun heyvandan da aşağı seviyyədə olduğu meydana çıxar, çünkü hər heyvan işlərini sahmana salmaq, dəl artırmaq üçün nə lazımsa, ona derrakəsi çatar, fitretən nəyə qabilə, onun ən yüksək dərəcəsinə nail olmayı bacarar, cahilin vəziyyəti bunun əksine olar.

Deməli, belə adam öz növündə olan xüsusi mühakimə və müqayise qabiliyyətinə malik olmadığını gördükde başqa heyvanlara daha çox oxşadığı qənaəetinə gələr, başqa heyvanlarda olan istedadlarının özündə yoxluğunun hiss etdikdə cansızlara oxşadığını dərk edər, cansızlar haqqında, onların vəziyyət və şəraitləri haqqında düşündürkdə isə daha da alçalar, alçaqların alçağı seviyyəsinə enər. Belə fikirdən sonra zatında olan bu kəsir və gerilik mərtəbəsini, təbiətində olan və dünyanın ən böyük nöqsanı sayılan alçaqlıq dərəcəsini başa düşsə, eger onda bir balaca heysiyət və qeyrət qalıbsa, elm fəzilətinə doğru hərəkətə gələr.

Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəberi olmadığı halda elə biler ki, həqiqətən, alımdır və məşguliyyəti də elmdir. Heç bir rəzilət bundan daha da təhlükəli və daha dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstelikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərozi müalicə etməkdə aciz qalarlar. Bu eyri, koc xasiyyət sehvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır.

Buna qarşı ən faydalı tedbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, eger maraqlanıb öyrənməyə başlasa, əsl elm lezzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidəleri haqqında fikirləssə, ondan doğruluq lezzəti almaz, şəkk-şübhe başlar, ürəyinə xal düşər. İnsafi olsa, az müddət ərzində əqidəsinin yanlış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar.

Bu növ xəsteliklər nezəri qüvvələrə aid olduqlarından və bu qüvvələrin rəzilətlərdən xilas edilməsi “nəzəri hikmet” behsində şəh edildiyindən burada bu deyilənlərə kifayətlərin və bizim mövzumuza dəxli olan başqa qüvvə xəsteliklərinin müalicəsi haqqında da bir az danışmaq isteyirik.

Dəf qüvvə xəstelikləri də qeyri-məhduddur, lakin onların ən təhlükələrini üçdür: birinci – qəzəb; ikinci – qorxaqlıq; üçüncü – xof (vahimə).

Birinci – ifratdan, ikinci – çatışmazlıqdan törəyer, üçüncü – qüvvənin korlanıb pozulması ilə elaqədardır və heresinin də öz əlacı vardır.

Qəzəbin əlacı. “Qəzəb” nəfsin şəhvet və intiqam hissində doğan hərəkətidir. Bu hərəkət şiddetləndikcə hirs alovlanar, qan coşar, beyin qızışar, damalar qara dumanla dolar, ağıl başdan çıxar, şüür fealiyyəti ni zəiflədər. Nəcə ki, filosoflar deyiblər, insanların bedəni (bu vaxt), içi od-alov ve boğanaqlı tüstü ilə dolu olan, ağızından çıxan uğultu, gurultu, yanğın, his və dudadan başqa heç bir şey görünməyən köhüla oxşar, bu halda odu söndürüb qəzəbi yatırıtmak son dərəcə çətinləşər, belə yanğını söndürmək üçün nə işlətsələr, alovun güclənməsinə səbəb olar, nəsihətə başlasalar, qəzəbi artar, sakitleşdirmək üçün hiylə işlətdikdə, od və şölesi yuxarı qalxar. İnsanların təbiətində asılı olaraq, bu hal onlarda müxtəlif şəkilde baş verər, eləsi var ki, kibrit kimi, qığılçımından odlanar, eləsi olar ki, yağ kimi, alovlandırmaq üçün daha çox vasitəyə el atmaq lazım gələr; elecə də adam var quru ağaca oxşar, adam var yaşı ağaca, od vurub alovlandırmaq çox çətin olar.

Hərəkətin başlangıcı qəzəb dərəcələri deyilən kimidir, lakin amil ardıcıl təsir etdikdə dərəcələrin birləşməsinə səbəb olar, necə ki, bala-ca bir çaxmaqdən od tutmuş kiçik bir çubuqda əmələ gələn alov qalın bir meşenin, yoğun ağacların, istər yaşı, istərsə quru, yanmasına səbəb olar. Şimşək və ildiründən baş verən hadisələr haqqında da fikirleşmek lazımdır, orada da quru və yaşın bir-birinə toxunmasından ildirim və şirşəklər əmələ gəlib sildirim dağları, sərt qayaları dağıdırılar. Kiçik bir sözdən qəzəbin coşması və böyük zərər vurması da buna oxşayar.

Hekim Boqratis¹²⁵ deyir ki, men güclü firtinaların, dağlar qədər böyük olan dəhşətli dalğaların girdabə atlığı və ya qayaya çırpdığı gəminin xilas olmasına daha çox inanıram, nəinki ağızı köpüklenən qəzəblinin sakit olmasına; çünkü dənizçilər bəlkə bir hiylə, çare tapıb o gəmini xilas edələr. Lakin qızib-coşan qəzəbi heç bir şəyə söndürmek mümkün deyildir, nə qədər çox nəsihət etsən, yalvar-yaxara başlayıb

könlün almaq istəsən, içərisinə tez-tez quru talaşa atılan oda oxşar, o qədər də çox alovlanıb özündən çıxar.

Qozobın sobəbi ondur: birinci – “iddialıq”, ikinci – “iftixar”, üçüncü – “dava-dalaş”, dördüncü – “höcət”, beşinci – “zarafat”, altıncı – “təkəbbür”, yedinci – “təlxeklik”, səkkizinci – “xəyanət”, doqquzuncu – “qisas”, onuncu – “mübəhisə, münaqişə və həsədə sebəb olan nəfis şeyləri hərislik”. Bu sebəblərin birgə son nöqtəsi intiqam arzusu olar.

Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci – “peşmançılıq”, ikinci – “dünya və axırət cəzası”, üçüncü – “dostların inciməsi”, dördüncü – “rəzillərin tənəsi”, beşinci – “düşmənələrin tənbehisi”, altıncı – “mezacın pozulması”, yedinci – “bədənin birdən sarsılması”, çünkü “dəlinin tutması bir saatlıq olar” (deyiblər).

Əli əmirelmörminin buyurmuşdur: “Qəzəb və hirs bir növ dəlilikdir, çünkü sahibini peşman edər, peşman olmasa, deməli, esl dəlidir”.

Bəzən elə olur ki, (adam) hırsını boğub ürəyinə salmaqla kifayetlenir, bundan insanın məhv olması ile nəticələnən ağır xəstəliklər əməle gələ bilər. “Qəzəbin” əlacı bu sebəbləri aradan qaldırmaqdır, çünkü sebəb gücləndikcə, onun nəticəsi də güclənər, sebəb aradan qalxdıqda xəstəlik də aradan qalxar. Səbəb aradan qaldırıldıqdan sonra təsadüfen bu xəstəlikdən bir az qalsa, onu ağıllıñ tökdüyü tədbir vasitəsilə müalicə etmək asan olar.

Iddialıq – ona deyilir ki, adam özündən müştəbeh ola, layiq olmadığı mövqə iddiasına düşə. Öz eyib və nöqsanlarını bildikdən, fəzilətdə hamının payı olduğunu anladıqdan sonra iddialığı sovuşar: özündəki istedadın başqalarında da olduğunu görən iddialı olmaz.

Iftixar – felaket və bəlalara məruz qalıb məhv ola bilən, əbədiliyinə, davam edib yaşamasına heç bir ümidi olmayan şeylərlə fəxr etmeye deyilər: mal-dövlətle fəxr etsələr, onun dağlıb yox olmayıcağıni demək olmaz, əsil-nəsəbə görə fəxr etsələr, bunun en yaxşısı onun ecdadlarından biri fəzilətdə şöhrət tapsa olar, bu halda belə, eğer həmin fəzilət sahibi dirilib golərkə: “Fəxr etdiyin bu istedadın sənə dəxli yoxdur, bu, monim xidmətimdir; sənin özündə nə var ki, onunla fəxr edə biləsən?” – dese, onun cavabında aciz qalar. Bu barədə bir şair də belə demişdir:

Deyirsən ki, çox böyükdür atamın istedadı,
Bəs no üçün yaratmışdır sənin kimi övladı?

Peyğəmbər (s.) də demişdir: “Nəsəbindən danışma, (həsəbindən) əməlindən danış”.

Bele hekayət edirlər ki, yunan böyüklerindən biri hikmət sahibi olan bir qulamin yanında özünü öyürdü, qulam dedi: “Özünü bezədiyin əynindəki paltara görə fəxr edirsənse, deməli, hüsн ve zinət paltardadır, səndə deyildir; özünü mindiyin ata görə üstün hesab edirsənse, deməli, sürət və cəldlik səndə deyil, atdadır; ata-babalarının fəzilətinə görə özünü çekirsənse, fəzilət sahibi onlardır, sen deyilsən. Bu fəzilətlərin heç biri sənin özünükü olmadıqından onların sahiblerinin hərəsi öz payını geri alsa, ya heç əvvəldən sənə vermesəydilər, onda nə olardın?”

Elo də nağıl edirlər ki, bir filosof öz mal-dövləti, şan-şövkəti ilə fəxr edən bir varlığın evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağasında baxır, münasib bir yer tapmadığı üçün ağızına yiğilmiş tüpürçəyi ev sahibinin üzünə tüpürür. Orada olanlar melamət və məzəmmətə başlayırlar. Filosof deyir: “Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürçək ən cirkin və ən murdar yerə tüpürülsün, mən ne qədər ətrafımı göz gezdirdimse, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən daha murdar və cirkin yer tapmadım”.

Dava-dalaş – dostluq, ülfət və ünsiyyətin aradan çıxması, ziddiyət, düşmənçilik və ədavətin ortaya düşməsi nəticəsində əməle gelər, dünyanın yaşaması isə dostluq və məhəbbətdədir, biz bunu sonra şərh edəcəyik. Deməli, dava-dalaş dünyanın nizam-intizamını pozmaq istəyən fəsədlərdəndir, özü də rezilətlərin ən təhlükəlidir.

Höcət – yersiz və əsəssiz mübahisə.

Zarafat – qaydasında olsa yaxşıdır, peyğəmbər (s.) buyurmuşdur ki, “zarafat edin, lakin şitini çıxartmayın”.

Əmirelmörminin Əli (s.) o qədər zarafatçı imiş ki, camaatunu irad tutar və deyərmışlər ki, “bele şit zarafat olmaz”.

Səlman Fərsi⁶ (Allah ondan razi qalsın) zarafatına həmişə ona deyərdi: “Səni dördüncü xəlifeliyə endirən zarafatın oldu”. Lakin zarafatı qaydasında edə bilmək çox çətin məsələdir. Adamların çoxu zarafata başlayanda onu qaydasında eləmək isterlər, elə ki, qızışdır, həddini aşar, şitini çıxardar, zahirde pərtleşməyə, batında kin bəsləməyə sebəb olarlar. Deməli, zarafatın qaydasını bilməyen zarafat eləməsə yaxşıdır. Yaxşı deyiblər:

Çox dostluğu zarafat vermiş bada,
Bir latife fitne salmış dünyada.

Takəbbür – iddialılığa yaxındır, fərqləri orasındadır ki, iddialı özündə olmayan istedadın olduğunu güman edib özünü aldadır,

mütəkəbbir isə, həmin xüsusiyyətlə başqlarını aldatmaq istər, her iki halda özü aldanar.

Bunun da elaci iddialıq müalicəsinə yaxın olar.

Təlxəkkilik – bu telxekxasiyyətli, masqarabaz adamların işidir. Bunuñla elə adamlar məşgül olar ki, onlar dövlətlilərin könlünü elə almaq, onları eyləndirmek ve bu vasitə ilə güzəran keçirmək üçün başqlarını elə salmaq, alçaltnaq, və bu kimi başqa çırkin hərəkətdən çəkintiməzler.

Heysiyyətli, fəziletli adamlar, özünə hörmət qoyan, izzeti-nəfsini qoruyanlar, şah xəzinəsinə ona versələr de, əbləh bir adamın könlünü elə getirmek üçün belə axmaq iş görməz.

Xəyanət – ister mal, isterse vezifə, ister dostluq, isterse də məh-rəmlikdə bunun növü olduqca çoxdur. İnsanlıqda son derecə az payı olan bir adamın yanında da xəyanətdən daha alçaq rəzalət olmaz. Buna görədir ki, heç kəs xainliyi boynuna almaz.

Qisas – bu, intiqam almaq üçün başqasına verilən cəzadır, belə halda, məlum olduğu kimi, “günaha-günah”, “zülmə-zülm” deyiblər. Lakin ağıllı adam nəticədə daha böyük zərər çekməyəcəyinə emin olmayıncı qisasa el atmamalıdır. Bunu isə götür-qoy etdikdən, ağıllı ilə məsləhət-ləşdikdən sonra bilmek olar. Bu da öz növbəsində fəzilətsiz və təm-kinsiz mümkün deyildir.

Mübahisə, münaqişa və həsədə səbəb olan nəfis şeylərə hərislik – qüdret və ixtiyar sahiblərində böyük təhlükəyə səbəb ola bilər, orta-bablar haqqında heç danışmağına gəlməz. Hansı padşahın xəzinəsində çox bahalı bir şey, ya nadir bir gövher varsa, qəlbində xəf, onu itirmek qorxusu əmələ gələr, bundan ise narahatlıq, vahimlik töreyər.

Gah yaradıb, gah məhv edən dəyişikliklər, bələlər, fəsadlar tərəden bu fəleyin təbiəti elədir ki, o, dönyanın çarxını hərlətmədən keçinə bilmir. Elə ki padşahın canına onun üçün çox əziz olan bir şeyin itə bilməsi qorxusu çökdü, müsibət baş vermiş adamlara xas olan bir hal onda da inşahidə edilməyə başlar, dost və düşmen onun nədən qorxub vahiməyə düşdüyündən, nəyin tayini tapmağa çalışıb, nəyə möhtac olduğundan xəber tutar, onun zəhmi və qorxusu üreklerde azalar.

Bələ nağıllı edirlər ki, son derecə cilalanmış, şəffaf bir bühlur qübbə var imiş, onun neccə yonulub hamar küre şəklində salınmasının terifi dillərə düşmüş, onu əfsanəvi senet abidəleri dərəcəsinə yüksəltmiş, incəliyi, zerifliyi, naxışlarının nəfisliyi, içərisinin boşluğu və təmizliyi böyük hay-küye səbəb olmuşdu. Onu bir padşaha hədiyyə apardılar, gözü düşək o qədər valeh olub təəccübəndi ki, emr etdi onu özünün

xüsusi xəzinesinə qoysunlar. İstədiyi vaxt ona tamaşa gedir və böyük zövq alır. Bir az keçmedi ki, ruzigar adəti üzrə öz işini gördü, bühlur qübbə itdi. Şah bundan o qədər qüssələnib kəderləndi və xiffət etməyə başladı ki, ölkəni idarə etmek, işlərə başlamaq, xalqı qəbul etməkdən el çəkdi. Yaxın adamları, dövlət xadimləri həmin qübbəye bənzər nəfis bir şey axtarmağa başladılar. Bunların hamısının səyi qəm, kədər və ümidsizlikle dolu olub, heç bir netice vermədiyindən bundan xəber tutan şahın vəziyyəti o qədər xarablaşdı ki, az qaldı bu dünyamı tərk edib o dünyaya köçsün. Şahların hali belə olur. Ortabab adamlara gələk, onlardan da biri böyük bir dövletə çatdıqda, bir nadir dürt, ya qiymətli cavahir elinə keçdiğdə, bahalı bir paltar geydikdə, oynaq bir ata mindikdə, gözəl bir qul aldıqda güclülər, qoluzorlular tamaha düşüb burları onun əlindən almaq isteyərlər, əgər cavanmərdlik edib özzoşuna versələr, qəm və kədərə batarlar, boyun qaçınb inüqavimət göstərsələr, heyatlarını təhlükəyə atarlar. Lakin əvvəldən belə şirnikdirci şeylərə həvəs göstərməsələr, bu cür bələlərə da mübtəla olmazlar.

Bundan əlavə lei, yaqt ve bu kimi nəfis daşların çoxu hiyle, kəlek işlətmək və ya oğurluqla eldən gedər, varlıqları isə, xüsusile sahibləri zəruriyyət qarşısında qalib dərhal satmaq istədikdə, ehtiyacı ödəye bilməz. Belə hadiseler çox olub ki, böyük şahlar ağır və qəti anlarda xəzine mallarının nadir və çox qiymətli cavahirini satmaq məcburiyyətində qalmışlar, lakin beh qoymaq və ya dəllatlara, tacirlərə verib satdırmaq isterken nəzərdə tutulan və ya ona yaxın qiyməti verən bir müştəri tapılmamışdır.

Bu qiymətə almağa gücü çatan müştəri olduqda da o, bir tərəfdən bunu etraf etməyə qorxar, digər tərəfdən isə şahın belə bir şeyi sata biləcəyinə ürəyində inanmaz, nəticədə şey satılmaz, camaat ise şahın böyük ehtiyac içinde olduğunu xəber tutar. Əger ticarət əhlindən bəziləri belə bir bahalı şeyi almağa cəsərat etsələr, onlar mal və canları arxayın ola bilməzler, çünkü elə dövlət və qüdret sahibi olan şahların belə qiymətli şeyden el çəkəcəyi mümkün deyildir, bələlərinə nadir halda tesadüf edilər.

Deməli, o şeyi almış adamların malı və canı dərhal təhlükə altına düşər, narahatlıq və təşviş başlayar.

Qezəbin səbəbleri və elaci bunlardan ibarətdir.

Kim ədalət şərtlərinə riayət edib bu xüsusiyyəti özünə adət etse, qezəbin elaci onun üçün asan olar, çünkü “qəzəb” möteddiliyin ifratı doğru pozulması neticesində əmələ gələn “ədalətsizlik” deməkdir.

Qəzəbin şiddetini kişiliyin çoxluğu hesab edən və onu şişirdərək “şücaət” əlameti kimi qəlembər verən bəzi adamlar kimi qəzəbi müsbət sifətlər sinfinə daxil etmək düzgün deyildir. Özüne, dostlarına, xidmətçi və qullarına qarşı “ədalətsizlik” kimi pis bir əməlin başlangıcı olan bir xasiyyəti necə fəzilət hesab etmək olar? Qəzəb sahibi adlarını çekdiyimiz bu camaatı ara vermedən əzab və əziyyət girdabına sürükərlər, nə sehvlerini bağışlar, nə hallarına yanar, nə sübut və delillerine inantılar, bəlkə balaca bir səbəbə görə dilini və əlini işe salar, söyüb döyməyə başlar, o qədər əzab-əziyyət verər ki, eləmədiyi günahları boyunlarına alar, canlarını onun qəzəbinin şiddetindən, hirsinin şərindən qurtarmaq üçün özlərinə böhtən deməyə, xəberləri olmadığı şeyləri artıqlaması ilə citraf etməyə razı olalar. Buna baxmayaraq, qəzəb sahibi öz kobudluğunu artırır, ağızına nə geldi deyər, elinə nə keçdi vurur, onlara düzülməz işgəncələr verib təhqir edər. Əgər təbiətindəki qəzəb cövhəri ifratın son dərocəsinə yaxın olsa, bundan da o yana keçər, dilsiz heyvanlar, cansız eşyalarla da belə rəftər edər; öküz və eşşəyi döyməyə, göyərçin və pişiyi öldürməyə, qab-qacağı sindırmağa başlar.

Cox zaman həddindən artıq qəzəbi olan adamlar onların arzu etdiyi kimi olmadıqda, bulud, külek, yağış kimi şeylərə də hirs tutar, qəlembər asan yonulmadıqda, qılıf asan açılmadıqda onları sindirar, söyər və nəlayiq sözlər deyirlər.

Qədim padşahlardan biri haqqında danışırlar ki, tufan üzündən gemiləri bir az gecikdiyi üçün dənizi tənbəh etmiş, sularını çəkib dağlara səpəcəyi ilə hedəlemişdir¹²⁷.

Ustad Əbu Əli (Allah rehmət eləsin) deyir ki, bizim zamanın (səfəhlərindən) biri ay işığında yatıb soyuqladıqından aya acığı tutmuş, onu söyüb təhqir etməyə başlamış, hətta ona bir həcv də yazmışdır. Onun ay haqqındaki həcvi çox məşhurdur.

Xülasə, belə işlər gülməli, tənqid edilməli, sahibləri məsxərəyə qoyulmalı, rişxənd edilməlidir, təriflənib həvəsləndirilməməlidir; bu xüsusiyət kişiliyin üstünlüyü, şorəf və izzət deyil, kobudluq, qəddarlıq və rəzilət hesab cdilməlidir.

Əgər diqqət edilsə, bu halın kişiləre, cavamlara və sağamlara nisbətən qadınlarda, uşaqlarda, qocalarda və xəstələrdə daha çox baş verdiyi nəzərə çarpar. “Qəzəb” rəziləti onun eksisi olan “hərislik” rezilətindən de doğar; həris öz məqsədində çatmayanda qəzəblənər, galib hirsini arvad-uşaqlarına, qulluqçularına və başqalarına tökər, xəsis adəmin da malı

əlindən çıxanda dostları və yaxın adamları ilə belə rəftər edər, belə xasiyyət dostları itirmək, yaxşı məsləhət və nəsihət verən köməkçilərden məhrum olmaq, böyük peşmançılıq və xəcalətdən başqa heç bir səmərə verməz; sahibinin isə ləzzətdən, qıbtədən, sevinc-şadlıqdan xəbəri olmaz, ömrü boyu qəm və kədər içinde yaşar, sərtlikdə şöhrət tapıb qəddar adlanar.

Şücaət sahibi, kişi adamlar isə, təmkin yolu ilə, bu xasiyyətə nifret edər, elmə əsasən onun səbəblərini aradan qaldırılar, işe qarışmaq lazımlı gəldikdə, əvvəl edib güzəştə getməkdə, qisas alıb əvezini çıxmada həmişə ağıllı məsləhəti ilə oturub-durar, ədalətin şəti hesab edilən mötədillilik həddini aşmaz.

İsgəndər haqqında danışırlar ki, bir dəli ona hücum edərək eyib və nöqsanlarını deməyə başlayır. Yaxın adamlarından biri deyir: “Şah onu cəzalandırmağı əmr etse, bu xasiyyətdən el çeker, bu, başqlarına da ibrət olar”. İsgəndər deyir: “Belə etmek ağıllı iş olmaz, cəzadan sonra kini daha da artar, eyiblərimi öyrənib məni ifşa və rüsvay edər, beləliklə, mən onun diliuzunluğuna səbəb olar, xalqın onun haqqında üzr-xahlığa gəlməsinə imkan yaradaram”.

Bir gün qaçqın olub üşyan edən və çoxlu fitnə-fesad törədən bir adamı tutub İsgəndərin yanına getirirlər, bağışladığını əmr edir. Orada olan nədimlərdən biri nifretin çoxluğundan deyir: “Mən senin yerinə olsaydım, onu öldürərdim”. İsgəndər deyir: “Mən elə sen olmadığım üçün onu öldürmürem”.

Nəfsin ən ağır xəstəliklərindən olan “qəzəbin” ən böyük səbəbi və onun ilk əlacları bunlardır. Əgər bu xəstəliyi əmələ gətirən səbəblərin kökünü kəsə bilsələr, onun nəticələrini aradan qaldırmaq asan olar, çünki təmkin fəziletin işe salmaq, mükafatdan istifadə etmək, məsləhət olan yerdə bəzi şeyləri görməmək, düşünüb ağıllı nəticə çıxmamağa və düzgün tədbir tökməyə vaxt verər, Allah müvəffeqiyyət qazanmağa kömək edər.

Qorxaqlığın əlavəsi. Bir ziddi bilmək başqa bir ziddi bilməyi tələb edir. Biz demişdik ki, “qəzəb” “qorxaqlığın” ziddidir, çünki “qəzəb” intiqam almaq üçün nəfsin hərəkəti deməkdir, deməli, “qorxaqlıq” – intiqam almaq lazımlı gələn yerdə nəfsin hərəkəti əvezinə onun sakit qalmasından ibarətdir. Bu xəstəliyin bir neçə səbəbi və növü olar:

Birinci – “nəfsin zeifliyi”;

İkinci – “əyyaşlıq”;

Üçüncü – “bəd əməllərlə məşgül olmaq və onu əhi-əyal, dost-aşadan gizlətmək”;

Dördüncü – “işde bacarıqsızlıq və iradəsizlik”;

Beşinci – “bir çox rəzilətlərin törəməsinə səbəb olan ətalet və istirahət düşkünüyü”;

Altıncı – “zalimlərin zülmü”;

Yedinci – “nəfsində, ailəsində və malında baş veren rüsvayçılıqla razılaşmaq”;

Səkkizinci – “nalayıq söyüslərə laqeyd qulaq asmaq”;

Doqquzuncu – “utanıb ar etmeli şeylərdən ar etməmək”;

Onuncu – “işlerinin qaydada olmaması”.

Bu xəstəliyin və onun nəticələrinin əlacı qəzəb haqqında dediyimiz kimi, səbəblerin ortaçıdan qaldırılmasıdır. Məsələn, nəfsi nöqsanı üstə tənbəh edib onu qəzəblənməyə təhrik etmək mümkündür, heç kəs qəzəb hissindən məhrum olmadığı üçün belə nəfsin zəif qəzəbi, ara verməyən təhrikdən köz kimi yavaş-yavaş qızışar və nəhayət, od tutub alovlanmağa başlayar.

Bəzi hikmət sahibləri haqqında belə rəvayət edirlər ki, onlar qorxulu yerlərə və müharibələrə gedib nəfslərini böyük xəterə salmış və ruhi sarsıntılarla məruz qalmışlar. Sonra sarsıntılar və qorxudan çıxmış üçün firtinalı günlərdə gəmiyə minərək dənizə çıxmış, bələliklə, evvelki təmkin və iradələrini bərpa etməyə çalışmış, ətalət və ona oxşar rəzilətlərdən xilas olmaq üçün şücaət feziletinin əksi olan qəzəb qüvvəsini təhrik etmeye başlamışlar. Biri ilə düşmənçilik etdiğdə və ya şübhələndikdə onun şərindən xilas olmaq üçün də belə hərəket etmək lazımdır ki, nəfs çatışmazlıqdan ortaya doğru getsin, lakin ortadan ifratət keçməye imkan verilməməlidir. Allah bilən yaxşıdır.

Vahimənin (xofun) əlacı. Vahime (xof) nəfsin yerinə yetirə bilməyəcəyi bir təvəqqə, ya qarşısını ala bilməyəcəyi bir hadisənin baş verə biləcəyi qorxusundan əmələ gələr. Təvəqqə, ya gözlənilən hadisə yalnız gələcəkdə baş verə bilən işlərə aid olar, bu işlər isə ya böyük hesab edilər, ya kiçik, bunların da hər ikisi ya zəruri olar, ya ehtimalı, ehtimalilərinin de səbəbi ya xoflananın öz hərəkəti olar, ya başqasının fəaliyyəti. Bu halların heç birində xoflanmağa (vahiməyə düşməyə) ağıl razılıq verməz, deməli, ağıllı adamlar belə şeylərin heç birindən qorxmamalıdır. Bunun şəhi beledir: zərurilərin qarşısını almaq insan qüvvəsi və imkanları xaricində olduğu üçün ondan qorxmağına dəyməz, belə şeylərdən qorxmaq yalnız beləni yaxınlaşdırmaq, qəzəni sürət-

ləndirməkdən başqa heç bir fayda verməz; belə bir bədbextlik nə qədər tez baş versə, insan ömrü bir o qədər ixtirab, vahimə və xof içində olar, dünya işlərini nizama salmaq, əbədi seadətə çatmaqdan məhrum qalar, bu dünyada əziyyət, o dünyada əzab çəkər, bələliklə, hər iki dönyanın bədbexti sayilar; lakin özünə təselli verib təskinləşə bilər, real varlıqlara könül salsa, həm bu dünyada şən yaşar, həm o dünya üçün bir gün ağlar.

Ehtimalı işlərdə xofun səbəbi adamın özündən asılı deyilse, o, “ehtimal” haqqında düşünməli və onun mahiyətini: “ola da biler, olmayı da bilər” in mənasını dərk etməlidir. Deməli, ehtimalı olan şeyi zəruri kimi qəbul edib əvvəlcədən xoflanmaq ruh düşkünüyündən başqa heç bir fayda verməz, həmin dediyimiz kimi olar. Lakin böyük arzular, xoş niyyətlər, xeyirli əməller haqqında fikirləşib ehtimalilər haqqında düşünməyi buraxsa, din və dünya işləri ilə məşgül olmayı bacarar.

Bunun səbəbi öz əməli isə, nəfsinə xəyanət, ixtiyarından sui-istifadə etməkdən çəkinməli, sonu pis, aqibəti qorxulu bir işə başlamamalıdır. Bəd əməllərə yalnız təbəti cahil olanlar yol verə biler. Mümkün ola biləcək bir işin sonra rüsvayçılıq səbəb olacağını və onun üstündə cəzalandırılacağını bilən adam belə bir işə başlamamaya mümkünə, onu başlamaz.

Deməli, birinci növ qorxunun səbəbi zərurini – ehtimalı, ikinci növünün səbəbi isə ehtimalini – zəruri hesab etməkdir, hərəsini öz yerinə qaytarsa, bu iki növ qorxunun hər ikisindən can qurtarmış olar.

Ölüm vahiməsinin əlacı. Ölüm vahiməsi en ümumi və en ağır qorxu olduğundan onun haqqında bir neçə kelme xüsusi danışmaq lazımdır. Ölümən yalnız o adam qorxar ki, ölümün nə olduğunu bilməsin, ya nəfsin (ruhun) haraya qayıdacağından xəberi olmasın, ya elə güman etsin ki, onun bədəni çürüdükdən, maddələri tərkib hisselerinə parçalandıqdan sonra, dönyanın mövcud qalmast üçün zati yox olacaq, o isə bunu hiss etməyəcək, ya elə düşünsün ki, guya ölüm en ağır xəsteliklərdən də çox əziyyətlidir, ya da ki, ölümən sonra verilecək əzabdan qorxa, vahiməyə düşə, bilməyə öləndən sonra vəziyyəti neçə olacaqdır, ya da qoyub gedəcəyi var-dövləti, övladları üçün heyisiləna. Bu fikirlərin çoxu mənasız və həqiqətdən uzaq, səbəbi də əsl nadanlıq olar. İzahi belədir: ölümün nə olduğunu bilməyən adama demək lazımdır ki, ölüm nəfsin bədəndən istifadə etmeməsidir, məsələn, neçə ki, bir usta öz sənət aletlərindən istifadə etməyə; əsərin əvvəlinde

qeyd etdiyimiz kimi, hikmet kitabından aydınlaşdırılmış o mesələni de yadda saxlamalıdır ki, nəfs bədənin çürüyüb məhv edilməsi ilə məhv olmayan və ebedi yaşıyan bir cövhərdir. Lakin adamın ölümündən qorxusu nəfsin haraya qayıdağını bilməməsidir, deməli, onun qorxusunun səbəbi ölüm deyil, nadanlıqdır.

Məhz bu nadanlıqdan can qurtarmaq, qorxu və xofdan azad olmaq üçün alim və filosoflar böyük əziyyətlərə dözür, cismanı ləzzət və istirahətdən el çekir, yuxusuz gecələr və ağır zəhmətlərə razı olurlar. Əsl rahatlıq bədəni ağrılarından xilas olmaq, əsl əziyyət isə cəhdirdir. Deməli, əsl rahatlıq elmdir. Elm adamlarının ruhi və rahatlığı elmdir, çünki dünya var-yoxu onların gözündə əhəmiyyətsiz və dəyərsiz olar. Elmə yiylənərək əbədi səadət, həmişəlik istirahət elde etdiklərindən tez ötüb keçən bələlara məruz qalan, böyük başağrısına səbəb olan, müxtəlif qəm və keder yaradan, təşviş və təlaş töreden dünya işlərindən el çeker, zəruri ehtiyacı ilə kifayətlənər, dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, bir arzuya çatdımlı, başqa arzu eşqinə düşer. Əsl ölüm bu dünyagirlikdir, xof etdikləri dünyadan getmək deyildir. Buna görə də filosoflar ölümün iki növ olduğunu demişlər: iradi, təbii.

Eləcə də heyati iki yerə bölmüşlər.

Iradi ölüm – şəhvanı hissələri öldürmek və onun hücumundan müdafiə, təbii ölüm-nəfsin candan çıxması.

Iradi həyat yeyib-içməklə keçirilən bu fani dünya, təbii həyat – səadət, şadlıq və qibət doğuran əbədiyyətdir.

Hekim Əflatun demişdir: "Iradi ölüm, təbii həyat".

Təsəvvüf filosofları demişdir: "Ölməmişdən əvvəl ölüñüz".

Təbii ölümündən qorxan öz mahiyyətindən, zat və təbiətindən qorxmuş olar, çünki insan nitqli öləndir, deməli, ölüm həyatın bir cüzdür, mahiyyət isə külli ibarətdir.

Özünün yox olmasını həyatının bitməsi bilən, yəni cüzi küll hesab edən bir adamdan daha nadanını tapmaq mümkün deyildir. Ağlı naqışdan qaçıb kamil ilə ünsiyyət saxlamalı, həmişə onu yüksəldən, şərafətləndirən, əbədileşdirən tam şeylərə meyl etməli, təbiətin esaret zəncirindən xilas olub azadlığa çıxmalı, İlahi temizlik cövherini çirkin qaranlıq cövherindən ayırmak yollarını bilməli, saflıq, pakizəlik elde etməklə, tutqunluq və bulaşılıqla üstün gelib səadətə çatmalı, məlekələrə aləminə yüksəlmeli, öz Yaradanının yanına qayutmalı, pakların ruhuna qovuşaraq ziddiyətlər və əksliklərdən nicasat tapmalıdır.

Buradan aydın olur ki, bədbəxt adamin nəfsi hələ bədəndən ayrılmazdan əvvəl cismanı və nəfsini zövqlərə meyl edib, onun məftunu olar, ondan ayrılağından qorxar, belə adam nəticədə öz qərargahından çox uzaqlaşmış, daha qorxulu yerə yönəlmış olar.

Ölümün daha eziyyəti olacağından qorxuya düşənlərin əlacı odur ki, bu fikrin doğru olmadığını başa düşsünlər, çünki ağrını yalnız diri, canlı hiss edə bilər, bu da nəfsin təsiri nəticəsində əmələ gələ bilər. Nəfse manelik olmayan cismində ağrı hissi ola bilmez, çünki ağrı hissini yaradan nəfsdir. Deməli, ölüm bədənin hissələrində məhrum olduğu, ağrı hiss etməyen bir halıdır, çünki bu zaman ağrı hiss edən şey bədəndən çıxmış olar.

Lakin ölümündən deyil, sonrakı ozab-oziyətlərdən qorxanlara gedikdə məlum olur ki, bunlar öldükdən sonra veriləcək əzabə inanırlar, əzab ise yalnız qalan şeylərə verilə bildiyindən, deməli, bunların öldükdən sonra nəyin isə qalacağına etiqadları vardır və etdikləri günah müqabilində o qalan şeyə əzab veriləcəyini özülkələrində müəyyənleşdiriblər. Belə olduqda onlar ölümündən deyil, öz günahlarından qorxular, əlacı budur ki, günah iş görməsinler.

Biz əvvəllerdə izah etmişdik ki, günah işlətmək nəfsin bədəməllər, pis adətlərlə məşğul olması deməkdir, onlardan xiisas olmağın yollarını da göstərmişik. Deməli, belə qorxu yersizdir, çünki təsirə məruz qalan hissədən məhrumdur, hiss edə bilənin isə bundan xəberi yoxdur, aydın olur ki, qorxunun səbəbi cəhdirdir, cəlin əlacı isə elmdir.

Öldükdən sonra öz halının necə olacağını bilməyənin de vəziyyəti belə olar. Kim öldükdən sonra öz hayına qalırsa, o, belə bir halın varlığını etiraf etmiş olur, necə olacağını bilmədiyini deyirse, nadanlığı ortaya çıxır. Bunun da əlacı elmdir, mətləbi başa düşdükdə qorxusunu da aradan qalxar. Əhli-əyalətdən, mal-dövlətdən, dost-aşnalarından əli çıxacağundan təəssüflənən adamı başa salmaq lazımdır ki, vaxtından əvvəl, xüsusilə faydası olmayan yerde hüzər batıb kədərlənmək axmaqlıqdır, hüzünə əlacını isə gelecekə deyəcəyik.

Bu müqəddimədən sonra xatırlatmaq istəyirik ki, insanlar yaradılmışlarının bir hissəsidir. Falsəfədə deyilir ki, hər yaradılan məhv də edilə bilər; deməli, məhv olmaq istəməyən yaradılmamasını istəmiş olar, kim yaradılmasını isteyirse, o məhv edilməsinə razılıq vermiş olar. Deməli, məhv olmaq istəməmək – məhvi istəmək, var olmaq istəmək – varlığı istəməməkdir.

Bu, mümkün olan şey deyildir, mümkün olmayan şeye ise ağıllı adam meyl salmaz.

Bizim ata-babalarımız ölmese idilər, növbə bize çatmadı, eğer hemişə yaşamaq mümkün olsaydı, bizdən əvvəlkilərə də məmkün olardı. Əger indiyə qədər doğulub ölmüş bütün adamlar sağ qalsayıdı, yera siğışmazdılardı.

Ustad Əbu Əli (Allah ona rəhmət elesia) bu barədə aydın bir misal da çəkmişdir. O deyir: "Ferz edək, ata-babaları və övlad-nəvələri məlum və məruf olan məşhur keçmiş adamlardan birinin, məsələn, Əlinin (ə.) öz dövründə və ölümündən sonra onun nəslindən töremiş bütün adamlar sağ qalsayıdılar, onların sayı on dəfə min minden çox olardı. Bu xanədana üz vermiş böyük qətl və müsibətlərə baxmayaraq, indi onların dünyada səpələnmiş halda yaşayanlarının miqdarı iki minə yaxındır. Ondan əvvəl və sonra doğulub ölmüş adamları da bunun üstə gələnə, gör onların sayı neçə minə çatar? O həzrətin dövründə olan hər adamin neslinin bu dörd yüz il ərzində həmin qədər artığını güman edib, onları da buraya əlavə etsek, bu dörd yüz il içerisinde ölüm olmasayıdı, doğum-artım isə davam etsəydi, insanların sayının nə qədər çox olacağı aşkarla çıxardı. Əger bu dörd yüz ildə insanların artımı şahmat xanalarında aparılan artım kimi¹²⁸ əvvəlkina nisbətən iki dəfə artsa, onu bir yere yazmaq, miqdarını saymaq mümkün olmaz. Yerin dörd-dəbiri hesab edilən və sahəsinin nə qədər olduğu alımlarə məlum olan, yaşamağa yararlı quru hissəsi bu qədər adaman arasında bölüşdürülsə, hərəsinin payına ayaq üstə duracaq qədər də yer düşmez, eğer bütün xalq əllərini yuxarı qaldırıb bir-birinə sıxlımsız halda ayaq üstə dursalar, onlara çatmaz, həle biz yatmaq, oturmaq, yeriməkdən danışmırıq. Tikiñti, ekinti və tullantı üçün heç bir yer qalmaz, özü də belə bir veziyət az bir müddətde əmələ gelər. İş bu minval ilə uzun müddət davam etsə və adamların sayı naməhdud artsa, həmən nisbətədə də bir-birinin başında oturarlar".

Dediklərimizdən məlum oldu ki, bu dünyada əbədi yaşamaq arzu etməklə ölümdən yaxa qurtara bilmək, xüsusilə tamahkarlıq nəticəsində bu arzuya çatacağını təsəvvür etmək xam xəyaldan başqa heç bir şey deyil və yalnız axmaqlar belə boş fikrə düşə biler. Ağlılı adamlar, zəkali insanlar belə axmaqlar fikirləri yaxın buraxmaz, heç ürəklərindən də keçirməzlər; bilərlər ki, Yaradanın kamil hikimeti, bitkin ədaləti nə qədər lazımlı bilib, o qədər də olar, artırma qəbul etməz, insan vücudu

bu tərkibdə, bu biçimdə ele bir vücuddur ki, onun arzusunun harada qurtaracağını təsəvvür etmək mümkün deyildir.

Deməli, aydın oldu ki, ölümdə, avamların təsəvvür etdikleri qədər də məzəmmət yeri yoxdur, bəlkə əsl məzəmmət ediləsi cəhəlet nəticəsində yaranan qorxudur.

Əger bir adam ölümün zəruriliyini bilib əbədi həyat arzu etməsə, lakin ömrün həddən artıq uzun sürməsinə xüsusi həvəs göstərse, onu da danlamaq lazımdır, çünkü həddən artıq çox yaşamağa rəğbət göstərən adam çox qoca qalmağa rəğbət göstərmış olar. Qocalıqda isə on azı fitri hərəret azalmağa, həqiqi rütubət zəifleməyə, əsas üzvlər taqetdən düşməyə, hərəkət yavaşlaşmağa, şadlıq yoxa çıxmamağa, həzrin cihazı pozulmağa, diş tökülməyə, istahə küsməyə, onun dörd qüvvə xidmətçisi¹²⁹ ixtiyarını əldən vermeye başlayar, əsl xəstəliklər və bedbəxtliklər də bunlardır. Bundan əlavə, sevimlilərin itirilməsi, əzizlərin əldən getməsi, başqa felakətlərin baş vermesi, müxtəlif müsibətlərin ortaya çıxməsi, yoxsulluq, başqalarına möhtac olmaq, müxtəlif əzab-əziyyət, ağrı, möhnət və bu kimi qorxulu şeylər də bunun üstüne golər.

O, uzun ömür dileyərkən gör nə arzu edilmiş, nələrin həsrətini çəkirmiş...

İnsan ölümün nə olduğunu yəqin bildikdən, yəni zatin və ruhun müvəqqəti olaraq əmanət verilmiş, kamala çatmaq üçün dörd ünsürə təchiz edilmiş, bir neçə günlüyü ömür sürmek imkanı yaradılmış məcazi bədəndən çıxması demək olduğuna yəqinlik hasil etdikdən sonra, zaman və məkan narahatlığından azad olar, təmizlər və xeyirlər məskəni ilahiyyat mövqeyinə yüksələr, haldan-hala düşmə, ölüm, məhv olma qorxusu aradan qalxar, bu andan etibarən həddən artıq yaşamaq eşqinə düşməz, tez-geçlik üstə fikirləşməz, bəd əməllərlə məşğul olub son nöqtəsi cəhənnəm, yəni böyük Yaradanın cəza və əzab yeri olan qaranlıq yollarla meyl etməz, dələduz, qəddar və murdar adamlar üçün hazırlanmış mənzilə getməyə razılıq verməz (Allah köməyi olsun).

Cəzb etmə qüvvəsi xəstəliklərinə goldikdə demək lazımdır ki, onlar olduqca çoxdur, lakin on tohlükəliləri bunlardır: şəhəvət çoxluğu (hərislik, aq gözlük), tənbəllik, hüzn və həsəd. Bu xəstəliklərin birincisi – ifratdan, ikincisi – çatışmazlıqdan, üçüncü və dördüncü – keyfiyyətin pozulub xarab olmasına əmələ gələr və bunların müalicəsi aşağıdakı kimidir.

Şəhəvət çoxluğunun əlacı. Bundan əvvəlki fəsillərdə yemək, içmək və başqa ləzzət verən şeylərdə aq gözlülük və hərisliyin pis olduğu

haqqında icmal şəklində danışılmış, simicilik, xəsislik, əlibərklik, bunnarla yanaşı, nəfsini saxlaya bilməmək, qarınqululuq, uşaqqasıyyətlilik, hörmətini qorumamaq kimi rəzilətlər də kifayət qədər şərh və tənqid edilmişdir.

İsrafçılıq, həddindən artıq yemeyin adamların başına getirdiyi bədbəxtliklər və xəstəliklər haqqında tibb kitablarında çox yazılmış, onlar izah edilmiş, müalicəsi də göstərilmişdir. Bunların içərisində cinsi əlaqəyə olan hərislik və şəhvət en qorxulusu hesab edilər, alçalmaqdə, bədəni taqətdən salmaqdə, malı puça çıxartmaq, ağılı zaya verməkdə, rüsvay olmaqdə ondan təhlükəlisi ola bilməz. Məhəmməd Qəzali¹³⁰ (Allah ona rəhmat eləsin) şəhvət qüvvəsini mal-xərac toplayan qəddar amile¹³¹ oxşatmışdır. Demişdir: onun qəddar əli xalq malını toplamağa başlarkən nə şah qorxusu, nə din, nə vicdan, nə riqqət, nə mərhəmet ona mane ola bilmədiyi, raiyyətin bütün malını elindən alıb onları müflis və miskin hala saldıgı kimi, şəhvət qüvvəsi de imkan tapdıqda nitq və qəzəb qüvvəti, iffət fəziləti onu cilovlayıb sakitleşdirdə bilməsə, bütün qida maddələrini, həzm olunmuşunu, olmamışını özü üçün sərf edər, bütün bədəni taqətdən salar, bədən üzvlərini zəiflədib sıradan çıxarar, lakin egor nəslə artırmaq üçün lazımlı olan qeder qənaətə işlətse, ədalətlə camaatdan mal toplayıb, onu bəndleri təmir və xalqın başqa ehtiyaclarını rəf etmək üçün xərcleyen amilə bənzər.

Bu ehtiras sahibi ona da arxayı ola bilər ki, ehtiyacı aradan qaldırmaqdə qadınlar bir-birinə başqa kef və lezzətlərə nisbetən daha çox oxşarlar, cəcə də öz evində yaxşı bişmiş, gözel hazırlanmış dadlı xörəkləri qoyub, iştahasını öldürmək üçün o qapı bu qapı dilənməyin də çox qəbih iş olduğunu anlamalıdır, öz məhrem və halal arvadına xəyanet edib, başqa qadınların feline düşmeyin də günah olduğunu bilməlidir. Əgər onun nəfsi çadra altında yanından keçən və ona gözəl görünən bir qadına meyl edib, onunla dostlaşışib aşnabazlıq etməkdən böyük kef çəkəcəyini düşünürse, ağılı ilə məsləhatlaşmalı, bu vesvesəyə uymamalıdır. Bir çox yoxlamalar və tədqiqatlar göstərir ki, eksər halda örtükler və çadralar altından təhlükəli sıfətlər, iyrinc qiyafələr meydana çıxır, belə hallarda istənilən məqsədə çatmaqdən çox, şəhvəti sakitləşməyə çalışmaq lazımdır. Əgər hərisliyə qapılsa hər çadraya bürünmüş, hər çarşab örtmüş, ümumiyyətlə, görmədiyi hər vücud onun təsəvvüründə elə gözel və qəşəng, clo nazlı və qərnəzli canlanı biler ki, onların hamisəna sahib olmaq arzusu bütün həyatını korlar. Başqa-

larıının başına gələn müsibət və felakətlərdən, aldatma və xəyanətlərdən xəber tutduqdan sonra heç noyo ohomiyət verməyib yene də öz işinə davam etse, şitini-şorunu çıxartsa, məsələn, forz cdok dünyada onun istifadə etmədiyi yalnız birçə qadın qalsa və o, bu qadında başqalarında olmayan bir hüsнü camal, bir işvə-naz xülyası ilə, işini-güçünü buraxıb hiylə-kəlek işlətməyə, onu da ələ götürməyə çalışsa, hər iki dünyanın məziyyətlərindən məhrum olar. Bu iş alçaqlığın son nöqtəsi, axmaqlığın son mərhəlesi hesab edilər. Kim öz nəfsini belə havalanıb həvəslenmədən qoruyub qaydasında saxlaya bilsə, yol verildiyi qədərlə kifayətlənəse, bir çox reziletlərin bəisi olan belə əziyyət və məşəqqətlərden xilas olar.

Ifratın on təhlükəlisi aşılıkdir. Bu, şəhvət sultani xatirinə bir şəksi ələ getirmek üçün bütün varlığı qurban verməkdir. Bu xəstəliyin nəticəsi çox ağır, bazən nəfsin tələf olmasına, hər iki dünyanın əldən çıxmamasına səbəb olar. Bunun əlacı mümkün qədər aşiq olduğu haqqında düşünməmək, xüsusi hüsнü və tosiri olan dəqiq elmlər və incəsənətlə məşğul olmaq, fəzilət və hikmət sahiblərinin yığıncaq və möclislərinə getmək (bunlar ələ şeylərdən danışırlar ki, axmaq fikirlər yada düşməz), aşiqanə hekayət, revayətlər və şirrləri oxumamaq, cinsi əlaqəyə girmək və ya başqa bir vasitə ilə şəhvət (aşıqlıq) atəşini söndürmek lazımdır. Bu müalicələr fayda vermədikdə uzaq səfərə çıxmak, əzab-əziyyətə rast gəlmək, ağır zəhmətlə məşğul olmaq kömək edə bilər, bədəni zəiflədib taqətdən salmamaq və sağlamlığa xüsusi zərər yetirməmək şərti ilə yeməyi, içmeyi azaltmaq da bu xəstəliyin aradan qaldırılmasında müəyyən rol oynaya bilər.

Tənbəlliyyin əlacı. Tənbəlliyyi sevmək hər iki dünyanı bada vermək deməkdir, çünkü dolanacağı süstlük insanın ölümüne, o da nəsinin məhvinə səbəb olar. Bu iki bələdan çoxlu başqa reziletlər də töreylər. Axiretə bir gün qazanmadığından tənbəllik son dorocəye çatar, o dünyyanın səadətindən də eli çıxar, böyük Yaradanın borcunu qaytarmadığı üçün bu, əslində o Həzrətə öcəşmək, onunla düşməncilik (İlahi, özün onun cəzasını ver) etmək kimi olar.

Tənbəllik və ətalət belə reziletlərə səbəb olduğundan onun qəbih və murdarlığı haqqında uzun-uzadı danışmağına dəyməz.

Hüznün əlacı. Hüzn sevilənin itirilməsi, istənilənin vəfat edilməsi nəticəsində nəfsani (ruhi) bir kedərdir. Bunun səbəbi cismi və hissi şeylərə olan həvəs, onların itirilməsindən yaranan həsrətdir. Bu hal maddi

lezzətlərin sabitliyinə, hissi nemətlerin əbədiliyinə, bütün arzulara çatmağın, bütün məqsədləre yetişməyin mümkünüyünə inananlarda baş verər. Belə bir xəsteliyə tutulmuş adamın aqlı olsa ve inşafla mühaki-mə yürütso, biler ki, dünyada yaradılıb yox edilə bilən şeylər əbedi ve sabit ola bilmezler, əbedi və sabit olanlar zidd ünsürlerin əli çatmayan əqli kateqoriyalardır. Deməli, mümkin olmayan şeylərə tamah salma-malıdır, tamah salmasa, itirilən şeylərdən qəmlənməz, belə eksinə, qalan şeyləri elə getirməye həves göstərər, daha saf və sevimiləri elə getirməye çalışar, təbietində fəsad olanlardan qaçar, bir şeyə nail olduqda ondan yalnız lazımı qəder istifadə edər, şan-şövkət və qürrelənmək üçün “artıq” yığıb əlavələr toplamağı vacib hesab etməz, bundan sonra itirdiyinə heyif silənməz, əlindən çıxandan kədərlənməz. Belə olduqda gileysiz rahatlıq, şikayətsiz şadlıq, təşvişsiz sevinc, iztirabsız fərəh dövrü başlayar. Əks teqdirdə əbedi bir hüzn, sonsuz bir kədər əsiri olar, hemişə istədiyini itirmekdən, sevdiyini əldən verməkdən qorxar, dünyada daima nə isə yaranıb mehv olduğundan o qurtarmaq bilmeyən bir intizar və məyusluq içinde yaşar.

Qəm nedir bilməzsən bu dünyada sən:
Mehv olub gedənə heyif silənməsen!

Xoşa gələn adətlərdən biri budur ki, olana sevinesən, itənə təessüf etməyosen. Belə olduqda insan hemişə şad və xoşbəxt yaşıar.

Kim bu adətə riayet etməyin və bu xasiyyətdən istifadə etməyin yaxşı və ya pis sıfət olduğu haqqında şübhəyə düşüb tərəddüd etse, qoy o, müxtəlif peşə və sənət sahiblərinin işinə, məqsədinə, qazancına, onların öz talelərindən razı qalib sevindiklərinə, peşə və sənətlerinin, məsələn, dülgerlərin – dülgerliyin, tacirlərin – tacirliyin, dəlləklərin – dəlləkliyin, çörəkçilərin – çörəkçiliyin, xülasə, herənin öz peşə və sənətinin məftunu olduğuna diqqət yetirməli və fikirləşməlidir; onlar zərərlərini bu sənəti yaxşı bacarmadıqları, bu peşədən lazımı qəder məhərətlə istifadə edə bilmedikləri ilə esaslandırırlar, şadlıq və rahatlıqlarını, ağızlarının lezzətini onlarda görərlər, bu sənəti itirərlərə, mehv olacaqlarını güman edərlər, o qədər şışirdərlər ki, axırda ayəyə çeviririb deyərlər: hər kəsin her nəyi varsa, o da xoşdur, əzizim!

Bunun səbəbi adət və onənəyə etiqad, ünsiyyətə etibar və sədəqətdir.

Deməli, fezilətə sahib olmaq istəyen adam öz məslek və qayesində bu yolu seçsə, məqsədinin sonu olan kamalın böyük mənafə yolundan kenara çıxmasa, cəhalet zəncirində çirpinan, nadanlıq torunda çapalayan o camaatdan çox-çox yüksək olar, çünkü bu haqdır, onlar nahaq; bu düzgün geniş yoldadır, onlar eyri və dar; onlar xəste və bədbəxtlər, bu sağlam və xoşbəxt, bu, belə de Allahın sevimlisidir, onlar düşməni. Onu da bilin ki, Allahın dostlarının hüzn və xofdan qorxuları olmaz.

Kindi (Allah ona rehmet eləsin) “Hüznlerin dəf edilməsi” əsərində yazar: “Hüznün təbii olmadığı və adamlar tərəfindən ixtiyarı şəkildə boyunlarına qoyulduğundan sübutu odur ki, sevdiyini itiren, istədiyindən məhrum olan hər kəs o hüznün səbəblərinə hikmat gözü ilə baxsa, həmin şeylərdən məhrum olan, lakin bu itkiyə dözüb sakitləşən adamlardan ibret götürse, hüznün ne zeruri, ne de təbii olmadığını başa düşər. Hər halda həm malik, həm məhrum təbii vəziyyətinə qayıdar, sakitləşib rahatlıq taparlar”.

Biz övladlarının, əzizlərinin və dostlarının müsibətlərindən hüznə batanları, həddən artıq kədərlənib qəm çəkənləri çox müşahidə etmişik, az müddət keçdiyindən sonra bələlori zarafatlaşmağa, eyş-işrətə, gülüşəyəlməyə başlamış və onu tamamilə unutmuşdur. Eləcə də mal-dövlətini itirib, qəmə batan, ehvali pozulub qanı qaralan adamların bir neçə gündən sonra sakitleşdiklərini, kefi kökəldiklərini, yeyib-içdiklərini çox görmüşük. Ona göredir ki, əmirelmöminin Əli (Allahın kerəmi ondan eškik olmasın) buyurubdur: “Ya böyükər kimi səbirli ol, sus, ya heyvanlar kimi özünü elə al, kefini pozma”.

Burada da həmin məna vardır.

Ağlılı adam xalqın halına diqqətlə nəzər salsa, bədbəxtlik və müsibətdə onlardan çox da ferqlənmədiyini görər.

Başqa məhrumiyyətlər nəticəsi olan “hüzn” mərəzi baş verdikdə insan bir az döyümlü olsa, nəhayət, sakitləşib bu xəstelikdən şəfa tapar. Ona görə belə adam öz hüznünü bürüze verib başqalarını da məhzun etməyə razı olmamahdır. Onu da bilməlidir ki, dünya malının əbədiliyinə və onlardan fayda götürəcəklərinin hemişəliyinə bel bağlayan, qonaqlığa gəden o adama oxşar ki, içəri girdikdə bir şamamanın əldən-ələ gəzdiyini və herənin bir defə iyələyib başqasına verdiyinə görə növbə ona çatanda tamahlana, elə bile ki, camaat o qədər adam içindən yalnız onu seçmiş və bu şamamanı onun üçün saxlamışlar.

Bu şamamanı ondan aldıqda xəcalet, dehşət, təessüf, hesret onu bürüyər.

Bütün xalqın şərik olduğu ilahi əmanətlər ve borclar da belədir, istədiyi vaxt istədiyi adama verər, istədiyi vaxt geri alar; əmanət verdiyi adamı məzəmmət edib danlar, arzu və istəklərindən məhrum edər, lakin adamın isə bundan xəbəri olmaz, tamahkar olduqda geri alıhanda kədərlənər, beləliklə, əmanəti qaytarmaq istəmədiyi üçün günah iş tutmuş olar. Çünkü qədirdanlığın ən kiçik şərti əmanəti, borcu, könüllü, özü də mümkün qədər tez qaytarmaqdən ibaretdir, xüsusilə o vaxt ki, əmanətçi ən qiymətlilərini verib, dəyorsızını istəsin. Ən qiymətli deyərkən ağıl və nəfs nəzərdə tutulur, bunlar həmin fəziletlərdir ki, zalimlərin eli ora çatmaz, hakimlərin emri orada işləməz, tamahkarlar ona şərik ola bilməzlər; bu fəziletlər geri alınmaz, qaytarılmaz bir şəkildə bizi əta edilmişdir. Bizzət tələb edilən ən dəyərsiz şeylər də bizim xeyrimizə, bizim cinsimiz arasında ədaləti mühafizə etmek xatırındır. Əgor hər itki üstündə qəmlənib kədərlənək, gerek həmişə məhzun olaq. Deməli, ağılli adam hər itki və zərər üçün qüssəlenib yasa batmamalı, bacardığı qədər hüzn gətirən şeylərdən uzaq olmalıdır.

Böyüklərdən biri demişdir ki, əgor dünyanın yalnız birəcə eybi – burovuzluğu olsayıdı, yenə də himmet sahibinin ona məhəl qoymamaq ixtiyarı var idi, alicənablar başqalarından burovuz almağı özlərinə əs-kilik sayarlar.

Sokratdan soruştular: "Şənin çox şad, az qəmli olmağının səbəbi nədir?" Dedi: "Mən heç bir şeyə tamah salmırəm ki, o itəndə kədərlənəm".

Həsədin əlacı. Həsəd ona deyərlər ki, biri paxılığın çoxluğundan, mal toplayıb fayda götürməkdə başqalarından üstün olmağa can atsın və bunun üçün o, başqalarının elində olanları öz elinə keçirməyə çalışın.

Bu rezilətin səbəbi cohalotlo acgözlülüyün birləşməsidir. Dünya malı öz təbiəti etibarilə azalıb yox ola bildiyindən, onların həmisini toplayıb saxlamaq bir adam üçün müyəssər olmaz, toplasa da istifade edə bilməz; cəhalət bu həqiqəti dərk etmeye mane olduqda acgözlülük həsəd yaratmağa imkan tapar. Lakin paxılın arzusu sonsuz olduğundan yerinə yetməz, nəticədə qom və kədərdən başqa heç bir fayda götürməz. Bu iki rezilətin əlacı həsədin əlacı kimidir və yalnız buna görə hüznə əla-qədar olaraq həsədden danişildi, əslində həsəd mürəkkəb xəstəliklərə daxil edilsə, daha düzgün olar.

Kindi deyir ki, həsəd xəstəliklərin ən dəhşətlisi, şərlərin ən murdarıdır. Bu səbəbə görə filosoflar demişlər ki, kim düşmənlərinə şər

arzulayırsa, o, şerlə dostluq etməlidir, şerlə dost olana şər adam deyərlər. Ən şər adam ona deyərlər ki, düşməni olmayanlara da pislik arzulasın, dostları ilə də belə rəftar etsə, daha murdar, daha çirkin sayilar.

Deməli, paxıl ən şər adama deyərlər və o, həmişə qəmli olar, çünki xalqın xeyrini görəndə kədərlənər. Xalq isə həmişə xeyirli olar, deməli, həsədin də qəm və kədəri daimi olar. Paxılığın ən murdar və təhlükəli növü alimlər arasındakıdır. Dünya malı öz təbiəti etibarilə meydənin təngliyi, vaxtin darlığı, bolluğun yoxluğu, ehtiyac üzündən paxılığa səbəb ola bilər, yəni təbiətən belə işləri bəyənməyen bir adamı öz iradəsindən asılı olmayıaraq, bir şeyi başqasından almağa sövq edə bilər. Filosoflar dünyani uzun bir adamın üzərinə çekilən qısa yorğana bəzətmışlər: başını örtəndə ayağına çatmaz, ayağını örtəndə başına.

Eləcə də əger bir şey yalnız bir adama məxsus olsa, mütləq bir başqası ondan məhrum qalar. Elm isə bu qanundan kənardır, çünki onu işlətmək, sərf etmək, başqalarını öyrətmək, hamının malı etmək onun artmasına və kamala çatmasına səbəb olar, deməli, elmdə paxılıq chitiyadın deyil, adamın zatından doğar. Onu da bil ki, qibtə ilə həsəd arasında fərq vardır.

Qibtə başqasına zərər gəlməmək şərti ilə onda olan kamal və istedədə, ya xoşagələn bir şeyə malik olmaq arzusuna deyərlər, paxılıqda isə bunların başqalarında olmaması bir məqsəd olaraq qarşıya qoyular.

Qibtə iki növdür: biri təriflənən, biri məzəmmətlənən. Təriflənən qibtə fəzilətlər və seadətlərə edilən qibtəye deyilər, məzəmmətlənən qibtə şəhvət, ləzzətlərə edilən qibtəye deyilər və hərisliyə oxşar.

Həsəd haqqında bu qədər. Kim bu ədəklərimizi başa düşübse, mənimseyibse, qalanları da başa düşüb mənimsemək onun üçün asan olar.

Başqa, məsələn: "yalan" kimi rezilətlərin əlacı, səbəbləri və məqsədləri haqqında. Yaxşı düşünülsə, məlum olar ki, insanı başqa canlılardan ayıran nitqdir, nitq fəzilətinin məqsədi isə başqalarının bilmədiklərini onlara deməkdir, yalanın məqsədi bunun əksidir. Deməli, yalançı bu son xasiyyətə malik olan adama deyərlər, məqsədi dövlətə, ya mənsəbə çatmaq, ümumiyyətlə, hər hansı bir şeyə hərislik olar, əlamətləri (simptomları): sırtlılıq, yaltaqlıq, gopçuluq, böhtan, iftira, qarayaxma və xəberçilikdir.

Fikirləşdikdə səbəbi "qəzəb soltanı" (acgözlük xəstəliyi – R.S.) və özündə olmayan istedadlarının varlığına yanlış etiqad olar, köməkçiləri:

nadanlıq, haqsızlıq, konazlıq, ədabazlıq və lovğalıqdır. Əslinda lovğalıq qorxaqlıqla yalançılıqdan təşekkül tapmış mürekkeb reziletdir.

Xəsislik. Yaxşı düşünülsə, səbəbinin kasıbılıq ve ehtiyac qorxusu, ya mal toplamaq həvəsi, ya şer və ziyankarlıq nefsi, ya xalqın xeyrini istememək arzusu olduğu aşkara çıxar.

Riya. Yaxşı düşünülsə, onun həm sözdə, həm də işdə yalandan ibarət olduğu bilinər.

Bütün bu deyilənlərin həresinin ayrı-ayrı nədən ibarət olduğunu və səbəblərini bilər, başqa rezilətlər kimi bunları da ortaqlıdan qaldırmaq fəzilət arzulayan adamlar üçün asan olar. Bu müvəffəqiyyətdə Allah onlara kömək olsun.

Birinci məqalənin sonu çatdı, ikinci məqalənin evvəli başlandı. Şükür olsun Allahın gözəl merhəmetinə.

İKİNCİ MƏQALƏ

EVDARLIQ ELMİ HAQQINDA

Bu, beş fəsildən ibarətdir

BİRİNCİ FƏSİL

*Mənzilə olan ehtiyacın səbəbi,
onun əsasları və ən mühüm cəhətləri*

İnsan yaşamaq üçün yeməyə möhtacdır, insanın yeməyi isə başqa canlıların kimi ot-əlef və sudan ibarət deyil və təbiət tərəfindən hazırlanır verilmir ki, acliq və susuzluqlarını röf etdikdən sonra arxayınlışib dincəlməyə başlasınlar. İnsanın qidası senət və peşə olmadan, məsələn, əkmek, biçmək, temizləmək, üyütmək, yoğurmaq və bışirmək olmadan mümkün deyildir, bunun üçün isə köməkçi işlər, kənd təsərrüfatı levazimatını düzəltməyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmək lazımdır. İnsanlar hər gün özlərinə lazım olan qəder məhsul hazırlaya bilmədiklərindən bu, yeməyin qurtarmasına, məişətin pozulmasına səbəb olur. Buna görə onlar ehtiyat toplamağa, onu başqa ehtiyacı olanlardan qorumağa məcburdurlar. Bunun üçün onları azuqə, zumarın xarab olmadığı, ayıq və yuxuda, gecə və gündüz zalimlərin, qoluzorluların eli çatmadığı bir yerde saxlamaq zəruriyyəti meydana çıxır, yeni mənzil tikməyə ehtiyac yaranır.

İnsanlar məhsul hazırlamaq üçün lazımı peşə və sənətlərlə məşğul olduqlarından öz ehtiyatlarını qorumağa imkanları olmaz, ona görə çox vaxt mənzildə oturub ehtiyatı qoruyan bir köməkçiye ehtiyac doğar. Bu ehtiyac şəxşən insanın özünün yaşaması üçündür. Lakin insanın yaşaması və davamı üçün doğub tördə bilən bir ciftə də ehtiyac vardır. Bu səbəbə görə ilahi hikmət elə bir təbiət yaratmışdır ki, bir kişi bir qadını özüne cift seçir, həm mənzili və başqa şeyləri qoruyan təpilir, həm nesli artırmağa imkan yaranır, həm də ki bir şəxs də iki mühüm vəzifə şərti asanlıqla cəmləşmiş olur.

Doğum baş tutduqdan, uşaq doğulduğdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun da zəhmeti valideynin boynuna düşər. Adamlar

artdıqca, yeni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yemeklərini çatdırmaq, chtiyaclarını ödəmək bir adam üçün çox çetin olar, köməkçilərə, xidmətçilərə ehtiyac yaranar ve mənzilin rüknünü təşkil edən bu camaatin məişətini nizama salmaq məsələsi ortaya çıxar.

Buraya qədər deyilənlərdən məlum oldu ki, mənzilin, ailənin rüknü ləri beşdir: ata, ana, övlad, xidmətçi ve azuqə. Hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olduğundan mənzilin (evin, ailənin – R.S.) nizama salınması da həmin tərkibə daxil olanların necə düzülmələri haqqındaki sonetle müəyyənləşdirilir. Adı çəkilənlər içərisində öz əməyi və səyi etibarilə en mühümü ev sahibidir, ona görə də başçılıq və camaatin ixtiyarı ona verilmişdir ki, necə məsləhətdirsə, mənzili elə də idarə etsin. Çoban qoyun sürüsünü məsləhət bildiyi kimi otarıb müvafiq otlaq və çaylaqlara apardığı, qurddan, canavardan qoruyub, göy və yer bəlasından mühafizə etdiyi, yay, qış, gece, gündüz münasib yerlərdə, lazımı şəkildə, həm yedirdib-içirtdiyi, həm yatırdıb dincəltdiyi kimi, mənzil başçısı da ərzaq və zumarın miqdərini, mənzil camaatinin ehtiyac və rəftarını nəzərə alaraq onları tərifləyib danlamağa, mükafatlandırmağa, cəzalandırmağa, vədə verib könüllərini ələ almağa, dava – dalaşa yol verməməyə, mübahisələrinə son qoymağa, aralarında sülh və dostluq yaratmağa başlamalı, elə etməlidir ki, həresi özünə layiq dərəcəyə çatsın, rahat yaşamaları üçün necə lazımdırsa, aralarında elə de əmək bölgüsü və həmkarlıq olsun.

Bilmək lazımdır ki, burada “mənzil” dedikde kərpic, palçıq və daşdan tikilən bina nəzerdə tutulmur, bu, elə xüsusi bir quruluşdur ki, orada orlö arvad, valideynlə övlad, xidmət edilənlə xidmot edən, mal sahibi ilə mal arasında müəyyən münasibət olmalıdır, onların yaşadığı yerin taxtadan, daşdan, çadırdan, komadan, ağac kölgəsindən, mağara və ya köhündən olması məsələnin mahiyyətini dəyişmir.

Deməli, mənzil qurma sənəti (buna ailə qurma hikməti de deyirlər) bu camaatin hamisinin xeyrinə olan, məişətlerinin təminatını asanlaşdırın, mənəviyyatlarının inkişafını sürətləndirən, ümumun mənafeyini müdafiə edən bir elmdir.

Bütün insan təbəqələri, ister şah, ister reiyyət, ister alim, istərsə nadan belə bir tədbir və quruluşa möhtac olduqlarından, hər kəs öz mərtəbesində, özündən yuxarıdakının, yeni reiyyətləri rəislərinin əmrlərinə tabe olmalıdır. Ümumə aid olan bu elmin faydası həm bu dünyada,

hem də o dünyada çoxdur və o, hamı üçün məcburidir. Buna görədir ki, şəriət sahibi buyurmuşdur: “Siz hamınız öz sürüsünü qorumağa məsul olan çobanlar kimisiniz”.

Qədim alımlar bu baredə çox söz demişlər. Lakin onların bu fənn haqqındaki kitabları yunan dilindən ərəb dilinə tərcüme edilmişdir. Bunlardan yalnız Əbrusun¹³² dediklərinin müxtəsel bir hissəsi sonrakı alımların ixtiyarında olmuşdur. Sonrakı alımlar düzgün rəy və temiz zehinlə bu sənəti cilalayaraq təkmilləşdirmiş, ağıllarının hökm verdiyi qədər onun qanun-qaydalarından nəticələr çıxarmış, böyük əmək sərf edərək onları sistemə salmış və kitab şəklində cildə vermişlər.

Xacə rəis Əbu Əli el-Hüseyn ibn Abdullah İbn Sinanın¹³³ bu baredə qısa, lakin son derecə bələğətlə yazılmış bir risaləsi vardır. O risalənin qısa məzmunu burada nəql edilecək, qədim, sonrakı alımların dedikləri fikir və müləhizələr də ona yaraşıq verəcəkdir. Allah qoysa fəzilet sahibləri özlərinin razılıq nəzəri ilə bu kitabı şərəfyab edərək.

Bilmək lazımdır ki, evdarlıq (aile saxlamaq) sənətinin ümumi əsası təbibin insan bədəni tərkibləri arasındaki müvazinəti nəzəret altında saxlamasına benzeyir. Bu müvazinət bədənin sağlamlığına, fəaliyyət bacarığının kamilliyyinə dəlalet edər. Bu müvazinət (etidal) mövcud olduğunu sağlamlıq da davam edər, pozulduğunda sağlamlıq da aradan gedər. Üzvlərdən biri zərər gördükde (təbib) onu müalicə edərək bütün üzvlərin, xüsusilə ona yaxın olan, rəis üzvün mənafeyini nəzərə alar, birinci növbədə rəis (baş) üzvün, sonra isə o üzvün hayına qalar, bütün üzvlərin mənafeyi üçün həmin üzvün yarılmazı, ya ona dağ basılması lazımsa, onu da edər, fəsadın başqa üzvlərə keçməməsi üçün hətta onu bədəndən ayırib kənara atmaqdən da çəkinməz.

Elecə də ailə başçısı birinci növbədə ev əhlinin ümumi mənafeyinə riayət etməlidir. Hər şeyden əvvəl, ailənin tərkibi arasında olan müvazinət və münasibətə fikir verməli, onu olduğu kimi saxlamaq, ya daha münasib şəkəl salmaq haqqında düşünməlidir. Sonra təbib bədənin hər üzvünü müalicə etdiyi kimi, o da ailənin hər üzvünü müayinədən keçirməli, onun hayına qalmalıdır. Ailə üzvlərinin həresinin bütün ailəyə olan nisbəti bədən üzvlərinin həresinin bütün bədənə olan nisbətinə oxşar, beziləri rəis olar, beziləri tabe, bir qismi çox əhəmiyyətli olar, bir qismi az, doğrudur, hər üzvün özünəməxsus münasibəti və fəaliyyəti olar, lakin bütün üzvlərin qarşılıqlı və şəriki fəaliyyəti en bitkin fəaliyyət sayılır. Elecə də hər ailə üzvünün özünə görə öz xasiyyəti,

öz təbiəti olar və müəyyən məqsədə çatmaq üçün fealiyyət göstərər, beləliklə, bütün fealiyyətləri məcmusundan evdə istənilən qayda – qanun yaranar. Bir tərəfdən təbib yerində hesab edilən, digər cəhətdən üzvlərin ən ehəmiyyətli olan ailə başçısı hər üzvün xasiyyətinə, təbiətinə, qabiliyyətinə və fealiyyətinə bələd olmalı, onların birgə işinin ən münasib nəticə verəcəyi şəraiti bilməli və onların hərəsini ev saxlamaq, ailə dolandırmaq qayda – qanunlarının teleb etdiyi dərəcəyə çatdırmaçı, bir xəstəlik baş versə, aradan qaldırmalıdır.

Dediymiz kimi, ev dolandırmaq peşə, sənətə daxil edilməsə də, bir sənətkarlıqdır.

Yaşayış yerindən ibaret olan binaların üstünlüğünü gəldikdə, bünövrəleri möhkəm, tavanları yüksək, qapıları geniş olmalıdır ki, şey – şüy daşınanda, ya başqa bir iş olanda çətinlik əməla gəlməsin. Kişilərin məskəni qadınlarından böyük, hər fəslin, hər mövsümün özüne müvafiq yeri hazır olmalıdır, ərzaq və zumar saxlanılan anbarlar etibarlı və möhkəm olmalı, müxtəlif bələlərdən, məsələn, yanmaq, batmaq, sel aparmaq, qurd-quşdan salamat saxlama və s. üçün əvvəldən hazırlıq görülməlidir.

İnsanların yaşadığı yerde qorunması lazımlı olan ev seçərkən əsasən aşağıdakılardır nezəre alınmalıdır: sahənin böyüklüyü, tavanın ucağı, buxarının genişliyi, ətrafinın sıxlığı, məhelləsinin əmin-amanlığı, şəraitin münasibliyi. Hamisindən vacib etibarlı və yaxşı qonşu seçməlidir ki, pis fitnə-fəsad töredən, əziyyət verən, narahat edən qonşuluq bəlasından arxayı olsun, oğru, qorxu və tənhalıq dəhşətinin nə olduğunu bilməsin. Filosof Əflatun zərgərlər məhəlləsindən ev tutmuşdu. Bunda nə hikmət olduğunu soruştular. Buyurdu: "Yuxu gözümə qalib gəlib oxumağa və fikirləşməyə mane olduqda, onların karastılarının səsi məni yatmağa qoyması" Yaxşısını Allah bilir.

İKİNCİ FƏSİL

Siyasi (idarəetmə), mal-zumar toplamaq qaydaları haqqında

Keçən fəsildə qeyd etdiyimiz kimi, insanlar ərzaq, azuqə və zumar toplamaq məcburiyyətində qaldıqlarından və bunların bir qismi uzun müddət davam getirə bilməyib xarab olduğundan bütün mallardan ehtiyat toplayıb saxlamaq lazımdır ki, bunlardan bəziləri xarab olsa, heç olmasa davamlıları salamat qalsın.

Keçən məqaledə xatırlatdığımız kimi, müamilə, müasirət, alver, mükafat, hədiyyə və saire üçün: müvəzinət, tarazlıq ümumi meyar və "kiçik vicdan" hesab edilen pula (dinara) ehtiyac yaranır. Onun vücudunun mərhəməti, çökisinin yüngüllüyü, bir çox başqa mallara mübadilə qabiliyyəti nəticəsində mal və azuqələri bir yerdən başqa uzaq yerdə göndərmək xeyli asanlaşar, belə ki, çox mala dəyişdirilə bilən az çekili pulun zəhmətsiz və məşəqqətsiz bir yerdən başqa yerə aparılması onun qiymətinə alına bilecek o qədər mal və ərzağın həmin yerdən hemin yerə aparılması kimi olar.

Bundan əlavə onun maya dəyerinin çoxluğu, təbiətinin möhkəmliyi, davamlılığını təmin edən tərkibinin sabitliyi bir sıra faydalı və əlverişli xüsusiyyətlər kəsb etməsinə sebəb olmuşdur. Onun dəyişdirilməsi ya fenaya getməsi mal və ərzaq əldə etmək üçün sərf edilmiş emek və zəhmətin itirilməsi və ya hadərə getməsi kimi olar. Pulus bu xüsusiyyəti onun bütün xalqlar arasında yayılmasına, bütün insanların mənafeyinin sisteme salınmasına sebəb oldu, təbiətində meişət işlərini nizama salmaq istədi oldğundan, o, bu hikmət incilərini ilahi bir lütf, əbədi bir mərhəmet sayesində imkandan həqiqətə, potensial qüvvədən hərəkətə çevirdi, başqa sənətlerde olduğu kimi, insanlar burada da müəyyən qayda-qanunlar toplamağa və yaratmağa məcbur oldular. Girişdən sonra deməliyik ki, mala üç nöqtəyi-nəzərdən yanaşmaq olar: birinci – gelir; ikinci – mühafizə; üçüncü – çıxar.

Gelir – səbəbi istedad və təşəbbüsle ya bağlı olar, ya da yox.

Birinci – sənət və ticarət kimi, ikinci – miras, bəxşış və hədiyyə kimi.

Ticarət maya ilə əlaqədar olduğundan, maya da zərər nəticəsində əldən çıxa bildiyindən, peşə və sənətdən sabitlik və davamlılıq onda olma bilmez.

Gelir əldə etmək üçün, əsasən, üç şərti yerinə yetirmək lazımdır: birinci – zülme yol verməmək; ikinci – rüsvayçılığa yol verməmək; üçüncü – alçaqlığa yol verməmək.

Zülm – pulda, çəkidi, ölçüdə aldatmaq, əliəyrilik və oğurluqla əldə edilən gelir.

Rüsvayçılıq – təlxeklik, yaltaqlıq, başqalarına əyilməklə əldə edilən gelir.

Alçaqlıq – şərəfli sənətlər durduğu halda, alçaq sənətlərlə məşğul olmaqla əldə edilən gelir.

Sənətlər üç cür olur: birinci – şərəfli, ikinci – alçaq, üçüncü – orta.

Şərəfli sənət o sənətlərə deyilir ki, bədənin deyil, nəfsin xeyrinə olsun. Bunlara azadların sənəti və ya mürüvvət sahiblərinin sənəti də deyilir. Onların eksəriyyəti üç sinfə daxildir:

Birinci – ağlın cövherinə aid olanlar, məsələn: düzgün fikir, doğru məşvərət, xeyrxah məsləhət. Bu, vəzirlerin sənətidir.

İkinci – edəb və elmə aid olanlar, məsələn: katiblik, natiqlik, nücum, tibb, həndəsə. Bu ədiblərin və alimlərin sənətidir.

Üçüncü – qüvvə və şücaətə aid olanlar, məsələn: at çapmaq, qılinc oynatmaq, səngər almaq, qələbə çalmaq. Bu, hərbçilərin sənətidir.

Alçaq sənətlər də üç yere bölünər:

Birinci – bütün xalqın ziyana aid olanlar, məsələn: möhtəkirlik, sehrbazlıq. Bu, finildaqqıların peşəsidir.

İkinci – fəziletlərdən birinin ziddinə aid olanlar, məsələn: təlxəklik, mütrüblük, qumarbazlıq. Bu, səfəhərin peşəsidir.

Üçüncü – mezarın nifretinə səbəb olanlar, məsələn: hecəmətçilik, dabbagliq, süpürgeçilik. Bu mezacı alçaq şeyleri çekenlerin peşəsidir.

Məzacın nəyi çəkib-çəkməməsi eqli kateqoriyalara zidd olmadığından sonuncu peşə qəbih hesab edilməz. Ehtiyac vaxtı hamı onuna məşğul ola bilər, əvvəlinci iki sinif peşə isə qəbahətdir, onlara yol verilməməlidir.

Orta sənətlər. Başqa sənət və peşələr də vardır ki, bunların bezi-ləri zəruri, məsələn, əkinçilik; beziləri qeyri zəruri, məsələn, rəngsazlıq; beziləri sadə, məsələn, dülgərlik, dəmirçilik; beziləri mürəkkəb, məsələn, qapıçılıq, biçaqcılıq.

Kim hansı sənətkar adlanırsa, o sənətdə aşağı mərtəbə ilə razılaşmayıb irolileməli, daha yüksək dərəcəyə qalxmalı, ixtisasında səhlenkarlığa yol verməməlidir.

Bilmək lazımdır ki, insan üçün xoş güzərandan daha gözəl heç bir şey ola bilməz, bunun ən şərefli vasitəsi isə edaletli, iffətli, mürüvvətli, insaflı, narmuslu emek və sənətdir, bu isə öz növbəsində höccətçilik, tamahkarlıq, səhlənkarlıq, tənbəllik, süründürməçilik və bu kimi nəhayiq işlərdən el çəkmədən mümkün deyildir.

Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyəsizliq, şikayətbazähləq, camaatin vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə əle getirilen mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmamış gelir nə qədər az olsa da, onu daha əziz, daha temiz, daha bərəketli saymaq lazımdır.

Malı toplayıb mühafizə etməyə gəldikdə, demək lazımdır ki, yenidən istehsal olmadan mal toplamaq və onu saxlamaq mümkün olmaz, çünkü xərc etmək zəruridir. Xərc etməkdə ise üç şərti gözlemək lazımdır:

Birinci – ev əhlinin məişətinə xələl gelməməlidir;

İkinci – heysiyyət və şərəfe xələl gelməməlidir. İmkan olan yerdə ehtiyacı olanları məhrum etmək şərəfli adamlara yaraşmaz, heysiyyət və izzəti nəfsi qorumaq üçün mal-dövləti əsirgəmək alicənəbiliqdən uzaq olar.

Üçüncü – xəsislik və hərislik xəstəliyinə tutulmamalıdır.

Bu üç şərt gözlənilidikdən sonra mal yiğib saxlamaq olar, lakin onun da üç şərti var:

Birinci – çıxar gelirə bərabər deyil, ondan az olmalıdır.

İkinci – yenidən istehsal edilə bilmeyən və ya ələ getirilə bilmeyən şeylər, məsələn, yenidən tikdirmək mümkün olmayan mülk, yiyesi üçün son derecə əziz olan, lakin bir daha tapılmasına ümidi gəlmeyən cavahir əldən verilməməlidir.

Üçüncü – birdəfəlik, təsadüfi çox gelir verən peşədənə, etibarlı, az da olsa daimi gəlirlili bir işi olmalıdır.

Ağlılı adam ehtiyat toplamaq, azuqə, zumar saxlamaq işlərində fürsəti əldən verməz, ehtiyac vaxtlarında, qıtlıq düşdükdə, zəmanə üz döndərdikdə, təbii fəlakət baş verdikdə, xəstəliklər yayıldıqda ondan istifade eder.

Deyiblər ki, dövlətin, pulun, varidatın bir hissəsini sonətə, əldə sərməyə etməyə; bir hissəsini əmtəə, ev levazimatı, geyim-gecim, ehtiyat, azuqə, zumara; bir hissəsini mülk, torpaq, mal-qaraya vermək lazımdır ki, birine zərər deyəndə o biri ikisi salamat qalsın və əvezi çıxın. Lakin xərc və çıxar dörd şeydən çəkinməlidir:

Birinci – qiymamaq və boğazı qurutmaq. Bu, o deməkdir ki, özünə və ev əhline xərcliyi az-az verəsən, xərc zəruri olan yerdə imtina edəsən;

İkinci – israfçılıq və qədrini bilməmək. Bu o deməkdir ki, lazımlı olmayan “eyş-işret”, “zövq-lezzət” kimi şeylərə pul xərcləyəsen və ya iş gördürendə yersiz artıq verəsən.

Üçüncü – riya və lovğalıq. Bu, o deməkdir ki, bir məqama ya vəzifəye çatmaq üçün riyakarlıq edəsən, sonra da öyünəsən.

Dördüncüsü – xamlıq və naşılıq. Bu, o deməkdir ki, bəzi yerdə lazımlı olduğundan çox xərcləyəsen, bəzən az.

Malın sərf edilməsi üç sinfə bölünə bilər:

Birinci – dəyanət və şəriət üçün xərclənənlər, məsələn, sədəqə və zəkat kimi;

İkinci – səxavət və alicənəblıq üçün xərclənənlər, məsələn, hədiyyələr, töhfələr, bəxşişlər və xəletlər.

Üçüncü – zəruri şeyləri yerinə yetirmək, zərərlə işlərdən yaxa qurtarmaq üçün xərclənənlər. Zəruri şeylər: yeyib-içmək, geyinib-keçinmək, ev ləvazimati və bu kimi şeylərə verilən xərc. Zərərlə işlər: malı, izzəti nəfsi qoluzorlulardan, dəlilərdən qorumaq üçün onlara verilən xərc.

Böyük Yaradana yaxınlaşmaq məqsədi güdən birinci sinif xərclərde, əsasən, dörd şərtə riayət edilməlidir:

Birinci – nə verirən, öz xoşuna və ürəkaçıqlığı ilə verməlidir, nə zəhirdə, nə ürəyində ona heyif silənilib teessüf etməməlidir.

İkinci – ibadət etdiyinə nə verirən, mükafat almaq, cəzadan xilas olmaq, şöhrət qazanmaq, gözdən perde asmaq xatirinə deyil, xalis niyətə verilməlidir.

Üçüncü – əksərən xəstə yatan yoxsullara kömək etməlidir. Dilənçi-lərə də sədəqə verə bilər, lakin birinciləri ikincilərdən qabağa salma-hıdır, çünki gizlində edilən kömək aşkardakılardan daha savab sayılır.

Dördüncü – haqqı olanların sırrını açmamalı, elədiyi yaxşılığı başqa-larına çaxmamalıdır.

Fəzilət sahiblərinin əməlliərindən hesab edilən ikinci növ xərcdə beş şərti gözlemek lazımdır:

Birinci – tələsmək lazımdır ki, ovsanaya düşsün.

İkinci – gizlin vermək lazımdır ki, kəramətə oxşasın.

Üçüncü – qiymətcə baha, dəyerçə böyük olsa da, onu ucuz və kiçik kimi qələmə vermək lazımdır.

Dördüncü – böyük fasile vermək lazım deyil ki, unudulmasın.

Beşinci – yerli-yrində vermək lazımdır ki, şoranalıqda əkilen toxum kimi zay olmasın.

Üçüncü sinifdə yalnız bir şərtə riayət edilməlidir ki, o da orta həddi bilməkdir. Lakin zəruri şeyləri ələ gətirmək üçün edilən xərc ifrata meyl etməli, zərərlə işlərdən yaxa qurtarmaq üçün isə azlığa təməyül göstərilməlidir.

Her şəraitdə orta hədd mühafizə edilə bilsə, insan tənə vuranların tenesindən, qeybət qırınların qeybətindən xilas olar. Bunun səbəbi odur ki, əksər təbiətdə insaf və ədalət az; paxılıq, həsed, küdürət isə çoxdur.

Xülasə, qara camaatın fikrinə görə irz-namusu qorumaq üçün daha çox, əyan-əşrafın əqidəsinə görə isə, daha az xərc lazımdır; birincilər israfçılığa, ikincilər xəsisiliyə meyl edərlər.

Var-dövləti xərcləmək üçün lazım olan ümumi qayda-qanunlar bunlardır. Əlbəttə, ağıllı adamlar bu mətlebin incəliklerini gözel başa düşərlər. İnşallah, belə də olar.

ÜÇÜNCÜ FƏSİL

Ailə dolandırmaq və evdarlıq qaydaları haqqında

Evlənməyin səbəbi iki şey olmalıdır: malın mühafizəsi, nəslin davamı. Burada şəhvətin söndürülməsi, ya başqa məqsədin güdülməsi doğru olmaz.

Yaxşı arvad malda, böyüklükdə, ev dolandırmaqdə kişinin şəriki olar, ər bir yərə getdikdə onun yerini tutar. Arvadın on yaxşısı odur ki, ağıl, dəyanət, iffət, həya, ismət, riqqət və nəzakətdə, üzüyolalıqda, ərinin sözünə baxmaqdə, fədakarlıqda, dostluqda tayı-berabəri olmaya, qohum-əqrəbələri arasında vüqarlı, hörmətli, hümmətli hesab edilə, doğumlu ola, tərbiyə verməkdə mahirlik göstərə, qayğıkeşliyi, mehribanlığı, şüx təbəti, xoş xasiyyəti ərinin könlünü açmağa, dərdini dağıtmaga səbəb ola.

Azad qadın quldan yaxşıdır, çünki özgələrinin dolanacağına fikir verməyə, qohum-əqrəbəyə bağlılıq, dostlarla mehribanlığı, düşmənlə müdaraya, məisət işlərində kömək etməyə, oğul-uşağa yaxşı baxmağa, yaramaz işlərlə məşğul olmamağa daha çox meyl göstərər.

Bakırə bakırə olmayandan daha yaxşıdır: ərin tərbiyosunu qəbul etməyə, onun xasiyyətinə uyğunlaşmağa, qayda-qanununa tabe olmağa daha çox meyl edər, bunlarla yanaşı özü – gözəl, əslili – necib, ailəsi – dövləti isə, bütün məziyyətlər bir yərə toplanmış olar, üstünə əlavəyə heç bir ehtiyac qalmaz.

Bu xüsusiyyətlərin bəzisi olmasa da ağıl, iffət (ismət) və həya mütləq vacibdir. Yerdə qalan üç xüsusiyyəti: gözəllik, sərvət, əsil-nəsəbi o birilərdən üstün tutmaq, din və dünya işlərinə xələl getirib felakət və həlakətə səbəb ola bilər.

Qadını gözəlliyi xatirinə almaq doğru deyildir. Gözəllikle iffət az halda bir yerdə olarlar, çünki gözəl qadına gözü düşən çox olar,

ağıllarının zoifliyindən davam gətirə bilməyib günü suya verərlər. Belə evlənmələrin aqibəti ya qeyrətsizliklə yaşayıb rüsvayçılıqla ölmək, hər iki dünyada biabır olmaqla, ya da mal-dövlət sərf edib müxtəlif tədbirləre əl atmaq, qəm və kədəro batmaqla nəticələnər.

Deməli, orta gözelliklə kifayətlənmək, burada da etidalliğə (orta-bablığa) riayet etmək lazımdır. Eləcə də qadını dövleti xatirinə almaq düzgün hesab cdile bilməz. Qadınların dövlətliliyi onların qürrəsinə, üstünlüyünə, hökmənliq iddiasına düşməsinə səbəb olar, əre pul verdiyi üçün ona nökər, xidmətçi, köməkçi gözü ile baxar, ona məhəl qoymaz, qiymət vermez, belə ailədə məşəti öz mecrasına qaytarmaq üçün onu alt-üst etmək, yenidən qurmaq lazım gelir.

Kişi ilə arvad arasında kebin kesildikdən və nikah qanunlaşdırıldıqdan sonra arvad saxlamaqdə ər üç üsuldan istifadə etməlidir: birinci-zehm, ikinci-kəramət, üçüncü -baş qarışdırma.

Zəhm ona deyərlər ki, ər lap birinci gündən arvadın gözünün odunu ala, elə edə ki, onun əmrlerini yerinə yetirməkdə, göstərişlərinə əməl etməkdə arvad heç bir sehlənkarlığa yol verməsin. Bu ailə dolandırmağın ən böyük şərtidir. Bu şort balaca pozulsa, qadında dikbaşlıq mcylleri güclənər, özbaşınalıq qapıları onun üzünə açılar, bununla kifayətlənməyib əri özüne tabe etməyə çalışar, şıltaqlıqlarını yerinə yetirməyə mecbur edər, elində oyuncaya çevirir, sonra nə istəsə, ərinin başına o oyunu açar, onun eli ilə də öz mətləbini çatar. Deməli, amir məmura çevrilər, rəis tabeliyə keçər, hakim məhkumluğa düşər. Bu hal və minvalin axıtı hər ikisi üçün acınacaqlı olar, dedi-qodu, davادalaş başlayar, o qədər xoşageləməz hadisələr, biabırçılıqlar və rüsvayçılıqlar ortaya çıxar ki, onların qarşısını almaq, üstünü basdırmaq heç kəsə mümkün olmaz.

Kəramət ona deyərlər ki, arvadın məhəbbət və şəfəqqətini arturan şeyləri ondan osırgəməyəsen. O, bunları itirə bilecəyindən qorxaraq, ev işlorinə diqqətini artırır, erinin sözüne baxıb hayına qalar və beləliklə, ailədə mehribanlıq və qayda-qanun olar. Bu baxımdan kəramətin növü ləti altıdır:

Birinci – ümumiyyətlə, onu gözəl saxlayasan.

İkinci – üzünü örtmekdə, başqalarından gizlənməkdə həddən artıq tələbkar olasan, elə edəsən ki, qəddindən, izindən, səsindən də yad bir adamın xəbori olmasın.

Üçüncü – ilk günlerdən başlayaraq evdarlıq haqqında onunla məsləhətlösən, lakin elə etməyəsen ki, tabelikdən çıxməq həvəsinə düşə.

Dördüncü – ailənin mənafeyi yol verdiyi dərəcədə ərzaqdan istifadə etmək, xidmətçiləri işlətməkdə ona tam ixtiyar verəsen.

Beşinci – onun ailəsi, qohum-əqrəbəsi ilə mehriban dolanıb, kömək göstərmək, yaxınlıq etməkdə laqeyd olmayan.

Altıncı – onda leyaqət və qabiliyyət hiss etdiğdə, başqa qadın gözelilik, dövlət, əsil-nəsəb, qohum-əqrəbəca daha şorəflı olsa da, onun üstünə günü olmamalıdır, çünki ağıllarında olan nöqsana baxmayaraq, arvadların təbietində elə bir qeyrət gizlənmiş olar ki, bu, onları məişətin pozulmasına, evin dağılmasına, fisq-fəsad töreməsinə gətirib çıxaran qəbahət, rezalət və başqa rüsvayçılıqlara sövq edər.

Burada şahlar istisnadır, çünki onların evlənməkdən qərəzi çoxlu övlad və nəvə-nəticə olar, şah xidmətindəki qadınlar qul səviyyəsinə dədirler. Buna baxmayaraq, onlar da belə işlərdən imtina etsələr daha yaxşıdır, çünki ər ailədə bədəndə olan ürək kimidir. Bir ürək iki bədənə həyat mənbəyi ola bilmədiyi kimi, bir kişi də iki ailədə nizam yarada bilməz.

Başını qarışdırmaq ona deyilir ki, qadın həmişə evlə, onu nizama salmaq, avadanlığın hayına qalmaq və başqa bu kimi işlərlə məşğul ola; insan nəfsi tenbəlliyyə meyl etməyə, zoruri və qeyri-zəruriler görəlməmiş qalmaya.

Arvadın ev işləri, övlad tərbiyesi, xidmətçi nezareti kimi işlərdən başı ayılsa, ailənin nizam-intizamına xələl gətirə bilən məsələ haqqında fikirləşməyə vaxt tapar, bəzək-düzək vurmaq, gəzməyə getmək, başqa kişilərə baxmağa başlayar, həm ev işləri töküüb qalar, həm əri onun gözündə qiyəmdən düşüb alçalar, başqa kişiləri gördükçə öz ərinə xor baxar, eləcə də ona gözü düşənlərin sayı çoxalar, yaramaz eməllərə həvəsi artar, nəticədə ailə pozulduğdan, namus ləkələndikdən, rüsvayçılıq yayıldıqdan sonra hər iki dünya əzab və əziyyətə çevrilər.

Ər arvad saxlamaqdə üç şeydən özünü saxlamalıdır:

Birinci – arvadının məhəbbətindən ölsə, onun eşqindən deli-divanə olsa, sevgisindən ağlıni çasdırsa, elə etməlidir ki, arvadın xəbori olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda eşqini gizlətməlidir, eks təqdirde bundan çox fəsadlar törayə bilər.

İkinci – ümumi işlərdə arvadla məsləhətlösəməli, öz sırrını ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadiği üçün verəcəkləri yanlış məsləhetlər böyük zərer gətirir.

Üçüncü – arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır, əlbətə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olalar. Ən təhlükəliyi kişi məclislərində olmuş qaruların nağıllarıdır.

Hədislərdə deyilir ki, qadınlara “Yusif surəsi”¹³⁴ öyrənmek qadagandır, çünkü elə əhvalatlara qulaq asmaq onları iffətdən kənara çıxmaga sövgə edər. Şərabı da qotı qadağan etmək lazımdır, şərab nə qədər az olsa da, yenə də hissələri oynatmağa, şəhvəti oyandırmağa səbəb olar. Qadınlarda bu iki xasiyyətdən daha pisi ola bilmez.

Arvadlar da öz ərlərinə layiq olmaq, onların gözlərində hörmətləri ni qaldırmaq üçün beş şortə riayət etməlidirlər:

Birinci – iffətli olmaq;

İkinci – razı qalmaq;

Üçüncü – qorxmaq;

Dördüncü – yaxşı arvadlıq elemək və ərinin sözündən çıxmamaq;

Beşinci – eyş-işrətdə, bəzək-düzəkdə az telebkarlıq etmək.

Filosoflar deyiblər ki, yaxşı qadın – ana, dost və kəniz; pis arvad isə zalim, düşmən və oğrulara oxşayır.

Ləyaqətli qadını ona görə anaya oxşatmışlar ki, ərinin yanında olmasının ister, səfərə gcdəndə darixar, onun arzu və istəklərini yerinə yetirməkdə əzab-əziyyətə dözer, ana da övladı üçün belə edər.

Dosta ona görə oxşatmışlar ki, əri nə versə, razı qalar, vermədiyini üzrlü sayar, malını ondan əsirgəməz, heç yerdə onun əleyhinə çıxmaz.

Kenizo ona görə oxşatmışlar ki, qayğı göstərməkdə, qulluq etməkdə əlindən geləni əsirgəməz; ərinin danlağına dözer, eyiblərini örter, tərifləyir, cörəyini itirməz, ərinin xoşuna gəlmədiyi işləri görmez.

Ləyaqətsiz arvadı ona görə zalima oxşatmışlar ki, işləməyi sevməz, söyüşkən olar, qara yaxar, tez-tez özündən çıxar, ərinin nəyi bəyənib, nəyi xoşlamadığını bilməz, qulluqçu və xidmətçilərə rahatlıq verməz.

Düşmənə ona görə oxşatmışlar ki, ərini tehqir edər, alçaldar, davadalaş salar, açıqdən-açıqa abrını alar, şikayət edib əleyhinə iş qaldırır, eyiblərini aləmə yayar.

Oğrulara ona görə oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul ister, var-dövlətinə dağıdır, ona lazımlı olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batında öz mənafeyini ərindən yüksək tutar.

Bədcins arvada rast gələnin birçə çarəsi vardır: boşayıb canını qurtara. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerde olmaqdan təhlükəlidir.

Can qurtarmaq çətin olduqda dörd hiylə işlətmək lazımdır:

Birinci – mal vermelidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdən yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o mali az hesab etmək lazımdır, maldan keçmək candan el çəkməkdən hemişə ucuz olar.

İkinci – qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.

Üçüncü – üstüörtülü kinayəli sözler demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifret oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə evdən uzaqlaşdırmağa vadar etmək lazımdır ki, bəlkə birinə rast gelib ayrılmaga razı ola, xüləse, qorxutmaq, şirnikdirmək və mümkün ola bilən bütün vasitələrə el atılmalıdır ki, başdan eləyə biləsən.

Dördüncü – bütün bunlar bir nəticə verməyib başqa tədbir tapmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidi itirib ayrılmaga məcbur olsun.

Əreb müdrikleri (filosofları) beş cür arvaddan qaçmaq vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”.

“Hənnanə” – başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər.

“Mənnanə” – öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər.

“Ənnanə” – əvvəller daha yaxşı yaşamış, ya daha dövləti or görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər.

“Kiyyət əl-qəfa” – elə exlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoysaq özüne başqa bir kişi tapar, ərinin adını bədnəm edər.

“Xəzra üd-dəmən” – bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzek” adlandırmışlar.

Arvad dolandırmaq şərtlərini bilmeyen adamlara geldikdə, birinci növbədə heç evlənməmişləri göstərmək lazımdır, bunlar ortada yeyib qıraqda gəzər, arvad örtükleri altında nələr gizləndiyini bilməzlər. Pis arvadların törətdiyi fəsadlar sonsuz, qisaları isə nehayətsizdir, bunlardan biri arvadın özünü öldürməsi, digeri başqasını arvad üstündə öldürməsi olar.

DÖRDÜNCÜ FƏSİL

Övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında

Uşaq olcaq ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namüna-sıb ad qoysalar, bütün ömrü boyu bundan xəcalət çeker, qanı qaralar. Sonra ağıllı ve sağlam bir dayo tapmaq lazımdır, çünkü pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçor:

Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya,
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız ödəndə çıxar!

Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaq korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır. Uşaq, təbiətində olan fitri nöqsanlara görə, pis adətlərə meyl edə bilecəyindən vaxtından əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla əxlaqını saflaşdırmaq gərekdir, yeni hansı temiz qüvvə uşaqda özünü əvvəl bürüze verirsa, onun da təkmilleşdirilməsi əvvələ salınmalıdır.

Uşaqda temiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, heya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalidirsə, eksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun nəcibliyinə şübhədir; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dələlat edir. Belə isə həmin uşaqın təbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönübü getməsinə yol verilməlidir.

Təbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamaya qoymayan, çünkü uşaq nəfsi sadə olar, ofradıkaların xasiyyətini tez götürür.

Uşağı mehribanlıq və mehəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləndirmək, əsil-nəsəbə aid olan şeylərlə yox.

Bundan sonra adət-ənənə, davranış qaydaları, dini vəzifələri öyrətmək, onları yerinə yetirməye təhrik etmək, tabe olmadıqda tənbeh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri isə pisləmək məsləhətdir. Onda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq, kiçik bir nöqsan gördükdə isə danlayıb qarşısını almaq lazımdır.

Çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi onun gözündən salmalı; qarınqululuq, öyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbine yol tapmasına imkan verilməməlidir. Bəzək-düzəkli paltarların arvadlara aid olduğu təlqin edilməli, ağıllı kişilərin, böyük adamların sadə geyindikləri ona başa salınmalıdır.

Ele ki razi oldu, qulağı belə şeylərə doldu, təkrar edildiyindən adətə keçər. Bunun əleyhine gedənləri, ziddini edənləri, xüsusilə həmyaşlıları, tay-tuşlarını yaxına buraxmamalıdır.

Uşaqlarda pis adətlərə, bəd əməllərə nifret yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verer, qəbahətli iş görər, çox zaman yalançı, paxıl, oğtu, xəberçi, tərs və inadkar olar, füzulluq eleyer, dediyindən el çəkməz, başqalarını da zərərli və xoşagelməz iş tutmağa vadar eder, sonra isə tənbəh və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar, hikmetli kelamlar, tərbiyəvi şeirlər əzberlədərlər ki, öyrətmək istədikləri şeylər yadında qalsın, mənasını unutmasın. Əvvəl “rəcez”¹³⁵, sonra “qəside”¹³⁶ oxudarlar. Eşq, şərab, şəhəvet və ehtiras torənnüm edən qəzəllərdən, məsələn, İmrül Qeys¹³⁷, Əbu Nüvas¹³⁸ kimilərin şeirlərdən qaćmaq lazımdır. Onları zəriflik və insan təbiətini incəleşdirən hesab edənlər yanılır, belə şeirlərin yeniyetmələri korladığını nəzərdən qacırırlar.

Uşaqda xoşagəlen bir hərəkət baş verdikdə onu tərifleyib həvəsləndirmək lazımdır, lakin eks hallarda hər dəqiqə danlayıb başına vurmaq doğru deyildir: “qəbahətli iş görübsən”, belkə belələrinin səhv, bilməmək üzündən etdiyini demek yaxşıdır ki, sırtılmamasın. Bir daha təkrar etməsə, üstü vurulmamalıdır, təkrar edilsə, möhkəm danlamalı, belə işlərin yaramazlığı işiştirməli və qadağan edilməlidir.

Çox danlamağı adət edib hər şeyi qadağan etməkdən çəkinmək lazımdır, bu, sırtılaşmağa, acıq düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həveskar olar); nəsihətə qulaq asmaqdan bezer, zəhləsi gedər, “qorxaq” olmadığını nəzərə çarpdırmaq xatirinə bəd əməllərə başlayar, belkə daha ince hiylələrə el atar.

Birinci növbədə şəhvani qüvvəni tərbiyə etməyə, yemək qayda-qaymlarını öyrətməyə başlamaq lazımdır. Biz bu barədə sonra danışacaq, başa salınmalıdır ki, yeməkdən məqsəd səhhətdir, ləzzət deyildir, çünkü qida yaşamaq və sağlam qalmaq üçündür. O acliq və susuzluğu müalicə edən dava-dərmana oxşayar, dərmanı dad almaq üçün atmadiqları kimi, teamı də ləzzət çəkmək üçün yeməzler.

Xörəkleri rəngarəng və cürbəcür hazırlayıb onu yeməyə təhrik etmək lazım deyildir, orta bir xöreyə alışdırıb iştahasını sabitləşdirməyə, adı yeməklə kifayətləndirib daha ləzzətlilərinə hərislik göstərməmək vərdişi tərbiye etməyə çalışılmalıdır, arabir yavan yeməyə öyrənilse, məsləhətdir. Bu adət yoxsullar üçün yaxşıdırsa, varlılar üçün daha yaxşıdır. Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütleşər. Əti az yedirtsələr çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s.-yə xeyri olar. Halva, meyve yeməyə qoymamalıdırular, bunlar ishala səbəb olar. Xörek arasında su içməyə icazə verilməmeli, həddi-büluğça çatmamış şərab, mətedici içkiler qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədənine zərər vurar, qəzəb, çılğınlıq, həşvət və ehtirasını artırır; onu içki məclislərinə aparmamalıdır. Əlbətə, alimlər, fazillər və şairlər məclisi istisnadır. Belə məclislərdən ona fayda gələ bilər.

Nalayıq sözler eşitmək, şit zarafatlara qulaq asmaq, lağlığıların şahidi olmaqdan çəkindirilməli, təlim-tərbiye tapşırıqlarını yerinə yetirib tam yorulmayınca ona yemek verilməməlidir.

Ela etmək lazımdır ki, heç bir şeyi gizletməsin, bir şeyi gizlətmək onun qəbahətli iş olduğunu başa düşməyi göstərir, o, bir qəbahətli iş gizlədildimi, başqa qəbahətli işləri də gizlətməyə cəsarət edər.

Cox yatağanlığı qadağan etmək lazımdır. Cox yatmaq zehni kütlədirər, hafızəni öldürər, bədəni lirtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməmeli, bərkə-boşa öyrətmeli, yayda serin sərdabə və nazik tülərə, qışda isti otaq və qalın kürklərə öyrətməmeli, çox yerimak, hərəket etmək, at minmek, əziyyət çekməyə adət etməli, əksleri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danişmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacaqıq.

Sağclarına xüsusi sığal verib, eyninə qadınlara məxsus bəzək-düzzəkli paltar geydirməmeli, ehtiyac olmadıqca barmaqına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamiya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxılıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməlidir, and içmək, ümumiyyətə, hamı üçün pis adetdir. Böyük adam-

ların bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz.

Az danışmağı, susmağı, sorusunda cavab verməyi, böyüklərə qulaq asmağı öyretməli, nalayıq sözər, söyüşər, yersiz kəlmələr işlətməkden utandırmalı, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə terifləməli, belə danışığa adət etməyə hüsн-reğbet oyatmalıdır. O, özüne müəlliminə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilmelidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqdə, insaflı rəftarda, vüqarlı, zəhmli davranışında, pak və temizlikdə məşhur, şahların xasiyyətindən, adət və enənələrindən, eyş-işrətlərindən, meclis və səhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçan olmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər eldə etmiş uşaqları onunla bir məktəbdə oxumalıdır ki, dərixmasın və onlardan öyrənsin, başqa şagirdləri gördükdə qibtə əmələ gəlsin, bəhs-bəhsə girsin, elmə həvəsi artsin.

Müəllim təlim-tərbiye vaxtı döydükdə çığırib fəryad qoparmamalı, yalvar-yaxara başlamamalıdır; nökerxasiyyət və zəif adamlar belə edərlər.

Birinci dəfə döymək az, lakin berk olmalıdır ki, gözü qorxsun, o qəleti etməyə bir də cəsareti çatmasın. Xüsusi səbəb olmadıqda başqa uşaqları danılamağa qoymamalı, günahları olduqda isə təhrik etməli, yaxşı is gördükdə, kömək göstərdikdə terifləməli, mükafat verilməlidir ki, insanlara yardım etmək onun qanına işləsin, adətə keçsin.

Qızıl və gümüşü, pulgırlıy onun gözündə salmaq lazımdır. Qızıl və gümüşün getirdiyi kədəri heç əfi ilan zəheri də getirə bilməz.

Hər vaxt oynamaq istəsə, icazə verilməlidir, lakin oyun gözəl olmalıdır, yorub əldən salmamalı, qanını qaraltıbmamalı, zehnini kütləşdirməmeli, təlim və terbiyəsini çətinləşdirməməlidir. Ata, ana, müəllimə itaat etməyi, onlara hemişə böyük və hörmət gözü ilə baxıb, onlardan qorxmağı təlqin etmək lazımdır; bu adət hamı üçün yaxşıdır, cavanlar üçün isə daha gözəldir. Bu qanun əsasında tərbiyə etmək fəziletlərə məhabbet, reziletlərə nifret yaradar, nefsi şəhvet və ləzzətdən mühafizə edər, o barədə fikir sərf etməyə qoymaz, tərəqqinin ən yüksək pilləsinə qalxmağa səbəb olar. Sonra ona gözəl yaşamaq, hal ehli olmaq, səmərəli sylənmək, xoş danışmaq, az düşmən qazanmaq, çox dost əldə etmək, kəramətli və fəzilətli adamlarla oturub-durmağı öyrətmək lazımdır.

Ele ki uşaqlıq dövrü keçdi, adamların nə üçün və necə yaşadıqlarını başa düşməye başladı, o zaman ona servötün, mal-dövlətin, mülkün, torpağın, qul, kəniz, ilxi, fərş və sairənin insan sehhəti və xoş güzəran üçün olduğunu anlatmalı, sağlamlığını qorumağı, xəstelik və bədbəxtlikdən uzaq olmayı, ömür nə qədər vəfa edərsə, o qədər bu qaydanı saxlayıb rahat yaşamağı, bədəni ləzzətlərə nəfsi əziyyətləri qatmamayı məsləhət görmək lazımdır.

Elm dalısınca getsə, dediyimiz kimi, əvvəlcə tədricən əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə keçmək lazımdır ki, uşaqlıqda əzberləmə və təqlidetmə (imitasiya) yolu ilə əldə etdiyi biliklərin mənasını anlasın, özü də bilmədən qazanmış olduğu səadətin nə qədər böyük olduğunu başa düşsün, böyüklerinə teşəkkür etsin, özü sevinsin.

İlk növbədə uşaqın təbiətinə, nəyə qabil olduğunu nəzər yetirmək, ağlıfərasətinə fikir vermək, müşahidə nəticəsində onu fitretində hansı sənətə və elmə çox meyl olduğunu müəyyənləşdirmək, sonra isə həmin işlə də məşğul etdirmək vacibdir, çünkü hamının bütün peşə və sənətə qabiliyyəti cyni olmaz, yoxsa insanların hamısı en şərafətli sənətə məşğul olardı.

Təbiətlərdə olan bu fərqlər və ziddiyyətlərdə, istedad müxtəlifliyi və qabiliyyətlərdə dərin bir sərr, ince bir hikmət vardır ki, bəşəriyyətin mövcudiyəti, cəmiyyətin davamiyyəti onlara bağlıdır. Kimin nəyə qabiliyyəti varsa, onunla məşğul olsa, tez nəticə vərər, böyük sənətkar olar, eks teqdirde zəhmət hədər gedər, ömür puç olar.

Hansı fənni öyrənmək, o sahədə ixtisas sahibi olmaq isteyərsə, o fənlə olaqəsi olan bütün elmlər və sənətlərlə tanış olmağa həvəs göstərməlidir, məsələn, yazı-pozu sahəsində mütəxəssis olmaq istəyən xəttatlığı, natiqliyi, mirzəliyi, katibliyi, xətibliyi və bu kimi şeyləri bilməlidir, gözəl şəirlər oxumağı, şirin nağıllar, məzeli rəvayətlər, duzlu hekayətlər, güləmli lətifələr danişmağı bacarmalı, divan hesablarından və başqa əlaqədar elmlərdən, ədəbi fənlərdən başı çıxmali, imkan olduqda, yerde qalanları öyrənməkdən də imtina etməmelidir; çünkü bilik öyrənməkdə laqeydlik on murdar və en təhlükəli xəsiyyətdir. Əgər uşaqda bir sənəti qavramaq qabiliyyəti tapmayıblarsa, lazımı karastı və şərait yoxsa, onu həmin sənəti öyrənməye vadar etmək lazımdır; çünkü sənət və peşə fənlərinde öyrətmək və öyrənmək sırası vardır, burada hər işe başlayarken böyük diqqət, səbir, əmək, iradə və ardı-

cılılıq tələb olunur. Burada atlanıb qabağa keçmələrə, buraxıb irəli getmələrə yol vermək, bir şeyi öyrənməmiş, o birisini başlamaq olmaz. Hər fənnin tədrisində fitri istədiyi inkişaf etdirən, səhhətə zərər verməyən, zəhni itilədən, zəkanı parıldadan, zövqü artıran üsullardan istifadə olunmalıdır, peşə vərdişinə keçməlidir. Ele ki sənətlərdən biri işlətməyə öyledildi, onunla güzəran keçirtməyə məcbur edilməlidir, qoy cilalandırın təcrübəsinə artırsın, aşağı mortəbədən en yuxarı dərəcəyə çatırsın, incəliklərinə incəliklər əlavə etsin, nəzəri əsaslarını tapsın, bununla yanaşı pul qazanmaq yollarını öyrənsin, yaşamaq qaydalarına bələd olsun, işləri idarə etmək ustalığına yiyələnsin.

Dövlətli uşaqlarının əksəriyyəti dövletə arxayın olduqlarından sənət və mərifətdən məhrum olarlar, dünya dəyişdikdə yoxsullaşar, əziyyətə, dəst və düşmən məzəmmətine məruz qalarlar. Ele ki uşaq bir sənəti öyrənib qurtardı, arvad alıb evini ayırmak yaxşıdır.

Fars şahlarında belə bir adət var imiş, əvladlarına qulluqçular və xidmətçilər əhatəsində tərbiyə verməzmişlər, etibarlı adamlarla bir yərə göndərərlərmiş ki, yeyib-içməkdə, geyimdə çətinlik çəksinlər, çox yemek, təmtəraqlı geyinməkdən çəkinsinlər, onların əhvalatı haqqında çox yazılmışdır, islam dövründə Deyləmə¹³⁵ rəislərində də bu rəsm var imiş.

Deyilmışların əksinə tərbiyə olunmuş adam, çətin ədəb öyrənər, xüsusiylə yaşı keçmiş olsa, lakin nöqsanını başa düşüb vərdişləri tərgitmək üsulunu bilse, ona əməl etse, səy göstərsə, xeyrixahlarla oturub-dursa, bəlkə bir şey alına.

Həkim Sokratdan soruştular: "Şən nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?" Dedi: "Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü berkmiş ağacı düzəltmək isə mümkün deyildir".

Oğlanları böyütmək qaydası bələdir.

Qızlara da onlara layiq və müvafiq bu kimi üsullar tətbiq etmək lazımdır. Onlara evdarlıq, yaşınaq, vüqarlı olmaq, iffət, həya, qadınlar haqqında dediyimiz başqa xüsusiyyətlər öyrədilməlidir. Qadınlar üçün gözəl hesab edilen sənətlər öyrədilməli, həddi-bülüğə çatcaq babına orə verilməlidir.

Əvlad tərbiyəsi məsəlosunu danişib qurtardığımızdan, bu fəsli yeri gəldikcə şərh edib, müfəssəl damışacağımıza və etdiyimiz ədəb mə-

sələlərinin izahı ilə qurtarmaq istəyirik, qoy uşaqlar oxuyub öyrənsin-lər, ondan fayda götürsünlər. Hərçənd bütün adamlar belə məsələlərlə maraqlanmalı, özlerinin ona ehtiyacı olmadıqları ilə kifayətlənməməlidirlər. Bu məsələnin bu fəslə daxil edilməsi də uşaqların ona daha çox ehtiyacı olduğuna görə deyildir, məqsəd odur ki, onlar bunu təkmilləşdirib daha çox inkişaf etdirsinlər. Allah onlara bu işdə xeyirxah və kömək olsun.

Söz demək qaydaları haqqında

Çox danışmamalı, başqasının sözünü yarımcıq kəsməmeli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışib qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumi idən edilən sualda camaatı qabaqlayıb tələsik ireli düşməməlidir. Biri cavab verməkla məşğul işə, daha qabil cavab verməyə qadir olsa da səbir etməli, o, sözünü qurtardıqdan sonra, öz cavabını verməlidir, lakin əvvəlkine tənə etməməlidir. Onun yanında iki adam söhbət edərsə, qarışmamalı, ondan gizlədilərsə, gizlin qulaq asılmamalıdır; özleri müraciət etməsələr, söhbətə qoşulmamalıdır.

Böyüklerle danışarken kinaye işlətməməli, nə bərkdən, nə yavaşdan, müləyim səslə sözünü deməlidir. Danışlığı məsələ qəlizdirse, aydın misallarla izah etməye çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə getirməməli, ehtiyac olmadan sözü tekrar etməməlidir, ehtiyac üzündən tekrar lazım olduqda tərəddüb göstərməməlidir. Nalayıq sözlər işlətməməli, dilini söyü şe öyreteməməli, zərurət üzündən eyib kəlməyə ehtiyac yarandıqda onu obrazı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı el-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzarkətli və gözəl bir terzde göstərmək olar.

Yalan, doğru üstündə məclisdə höcət etməməli, xüsusiə böyükler və səfəhlərlə; yalvar-yaxar tesir etmeyən adama yalvarmamalı, münaqışə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir.

Avam, uşaq, arvad, divanə və sərxiş adamların söhbətindən bacarıqca uzaq gəzməlidir. Başa düşməyən adama ince və üstüörtülü söz deməməli, danışqda nezakətli olmalı, heç kəsin işini, sözünü, hərəkəti ni pis şəkildə ona-buna çatdırıbmamalı, qorxulu şayielər yasmamalıdır. Büyük bir adam qarşısına çıxsa, əvvəl sözə başlamaq şüyümlü olar.

Qeybət, böhtən, iftira, yalançılıqdan çəkinməli, heç vaxt belə şeyə yol verməməli, o xasiyyəti adamlarla ünsiyyət saxlamamalı, onlara qulaq asmaqdan nifret etməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir.

Bir filosofdan soruştular: "Nə üçün az danışır, çox qulaq aşırısan?" Dedi: "Çünki mənə iki qulaq veriblər, bir dil, yəni: iki eşit, bir de".

Oturub-durmaq adətləri, hərəkət və süküt qaydaları

Çox yüngül yeri yib tələsməməlidir: bu, yüngüllük və yelbeyinliyə dələlet eder; çox ağır yeri yib ləngiməməlidir: bu, kəsalet və tənbəlliye dələlet eder. Təkəbbürlü adamlar kimi özünü çəkə-çəkə yeriməməli, arvadlar və ədabazlılar kimi özünü burcudə-burcudə irəlileməməli, əllerini yanına sıxımamalı və yelləde-yelləde getməməlidir. Bütün həllarda həddi gözleməlidir. Yeri yendə çox o yan-bu yana baxmamalıdır, bu, gözüdaqınıq, huşu yerində olmayanların işidir; hemişə başını aşağı salmamalıdır; bu, qəmli, kədərli və fikri yerində olmayanların işidir.

Minnəkde də orta həddi gözlemək lazımdır. Oturmaqdə da belə edilməlidir: ayağını uzatmamalı, ayaqlarını bir-birinin üzərinə aşırımalı, dizi üstə yalnız şah, müəllim, ata və bunlara bərabər adamlar qarşısında oturarlar. Başını dizi üstə qoymamalı, elinə dayamamalı, bu, qəm və kəder əlamətidir; boynunu yana əyməməli, saçını və bədəninin başqa üzvü ilə oynamamalı, barmağını ağız-burnuna sox-mamalı, barmaqlarını və bədəninin başqa üzvlərini şaqquşdatmamalıdır.

Bərkdən əsnəməməli, camaatin qabağında uzanmamalı, adamların yanında burnunun firtığını yere atmamalı, eləcə də tüpürməməli; çox ehtiyac olduqda elə etməlidir ki, camaat səsini eşitməsin, boş əli, əteyi, qolu ilə ağız-burnunu silməməli, çox tüpürməyi adət etməməlidir. Bir məclisə getdikdə öz yerini bilməli, nə yuxarı, nə də aşağıda oturmalıdır. Oturan admanın ən böyükü odursa, harada gəlsə otura bilər, harada otursa, ora məclisin başı hesab edilər. Qərib isə öz yerində oturmasa,

başa düşdükdə öz yerinə keçməli, öz yerini tutulmuş görsə, hay-küy qaldırmadan, üreyinə bir şey salmadan, yavaşça məclisi tərk etməlidir.

Camaat arasında əlindən və üzündən başqa heç yeri açıq olıpmamalı, böyüklerinin yanında ayağı yalın, dizi çıraqlı gəzməməli, heç yerdə, istər təklikdə, istərsə cütlükdə dizdən göbəyə qədər bədəni çılpaq görünmeməlidir.

Bir adamın hüzurunda yuxulamamalı, dali üstə də yatmamalı, xüsusi xoruldayan olsa, çünki dali üstə yatmaq xorultunun səsini artırır. Camaat arasında yuxu güc gelsə, durub gəzməli, mümkün deyilsə, bir şey haqqında fikirleşməkle yuxuya qalib gəlməli, mürgüləməməlidir. Əger camaat içərisində olsa və hamı yatsa, onlara qoşuimalı, ya oradan çıxmalı, yatanlar içinde tək oyaq qalmamalı, ümumiyyətə, elə etməli ki, camaatin zəhmetinə və ya nifretinə səbəb olmayasan. Heç bir məclisdə heç kəsə yük olmamalıdır.

Bu adətlərin bəziləri ona çətin görünse, öz-özündə fikirleşməlidir ki, bu ədəb üçün sərf edilən zəhmətə, tənbəh və məzəmmətə dözmək adebsizlik üzündən baş verə biləcek əzab-əziyyətdən yüngüldür, onda asan görünər.

Yemək qaydaları haqqında

Əvvəlcə eli, ağızı, burunu tər-təmiz yuyub, sonra süfrə başına gələrlər; süfrə başında oturacaq masabəyi deyilsə, dərhal yeməyə başlamalıdır. Yeyərken üst-başını bulamamalı, üç barmaqla yeməli, ağızını böyük açmamalı, tikəleri iri-iri götürüb tez-tez içəri ötürməməli, yeməyi ağızda gevələməməli, barmağı yalamamalı, xörəyin rənginə diqqətə baxmamalı, onu iyləməməli və seçməməli. Lezzetli xörək azdırsa, ləlöyünlük etməməli, başqasının qarşısına qoymalı, yağılı barmaqlarını çöfrəyə, duza vurub onları bulaşdırmamalı, onunla süfrə başında oturanların üzünə baxıb tikələrinə göz dikməməli, xörəyi öz qabağından yeməli, ağızına apardığı sümük və bu kimi şeyləri süfrəyə, çörək üzərinə qoymamalı, tikəsində sümük və ya tük olsa, elə çıxarmalıdır ki, heç kəs bilməsin.

Başqasında görərken nifret etdiyi hərəkətlər onun özündən baş verməməlidir. Xörəyini elə yeməlidir ki, ondan sonra biri onun qalan xörəyini yemek istəsə, iyrənməsin. Ağızından çıxardığını, tikəsinin ar-

tiğini süfrəyə, kasaya, çörək üstünə qoymamalıdır. Doymuş olsa da, başqalarına nisbətən süfrədən çox tez el çəkməməli, onlar da yeyib qurtarana qədər sebr edib gözləməlidir. Başqaları əlini çəkibsə, ac olsa da əlini çəkməlidir. Öz evində, yad adam olmayan yerdə yeyə biler. Yemək vaxtı su içməyə ehtiyac olsa, horultu ilə deyil, yavaş-yavaş, qurtum-qurtum içməlidir.

Dışını təmizləmək istədikdə bir tərəfə çəkilməli, dili ilə ayıra bildiklərini udmalı, diş çöpü ilə çıxardıqlarını adamların görmədiyi bir yere atmalıdır. Camaat arasında dışını qurdalaşmadan özünü saxlamalıdır.

Əlini yuduqda barmaqlarının arasının, dırnaqlarının altının təmizliyinə və qurulanmasına xüsusi fikir verməlidir. Eləcə də dodaqların, ağızın, dişlərin yuyulub təmizlənməsində diqqətli olmalı, quruldatmamalı, teşə tüpürməməli, ağızdakı suyu geri boşaldarkən el ilə ağzin üstünü örtməli, el yumaqda başqalarından qabağa düşmeye can atmamalı. Yeməzdən əvvəl el yuyulursa, masabəyinin hamidən qabaq el yuması gerekdir.

Şərab içmək qaydaları

Şərab məclisinə düşdükdə axmaq adəmin yaxınlığında oturmaqdən çəkinməli, özünə layiq ağıllı bir tay-tuşunun yanında əyləşməlidir. Vəziyyətə münasib, hala müvafiq zərif hekayələr, incə şeirlər bilirsə, deyib dostları əyləndirməli, qaradınməz oturmayıb məclisi şənləndirməlidir.

Camaatdan yaşda, vezifədə kiçiksə, qulaq asmağı məsləhətdir. Məclisdə çalğı varsa, naqqallığa¹⁴⁰ başlamamalı, nədimin sözünü kəsməməlidir. Hər yerdə, bütün hallarda böyüklərə hörmət etməli, başqalarını da nezərdən qaçırılmamalıdır.

Heç yerdə, heç vaxt sərxiş olan qədər içməməlidir, dində və dünyada heç bir fəzilət ağıldan və ayyılıqdan gözel ola bilmədiyi kimi, heç bir rəzilət də ağılini itirmək və sərxişliq etməkdən iyrənc ola bilməz.

Dağılma mövqeyi çatmazdan əvvəl həriflərdən keflənmişsi olsa, onların məclisini tərk edib getmək, ya bir fənd işledib, məstlərin başını əkmək lazımdır. Ümumiyyətə, kefli adamların mübahisəsinə baş qoşmamalı, onların arasına girməməlidir, lakin bu mübahisə dava-dalaşa və düşmənçiliyə səbəb ola bilərsə, mütləq işə qarışmalı, onları ayırmalıdır.

Şərab içməyi yaxşı bacarırsa, özü çox herislik göstərməməli, camaati da içməyə məcbur etməməlidir.

Həmbadələrindən içməkdə əli olmayan varsa, ona tənə vurmamalı, başı gicəllənse, üreyi bulansa, heç kəsə sezdirmədən kömək edib məclis-dən kenara çıxarmalı, sifraq etdikdən sonra geri qayıtmaga qoymamalı.

Başqalarının qabağından meyvə, göyərti götürməməli, çoxlu şirniyat yeməməli, dostlarının hər birine ona layiq çərez təklif etməlidir.

Məclisi tək ələ alıb hamını eyləndirməyə çalışmamalıdır. Hər adam məclis ələ ala bilməz, alsa da çox davam etməz, özünü gülünc veziyətə qoyar, hörmətdən düşər. Məclisdə bir gözəl olsa, gözü düşsə də, çox baxmamalı, imkanı olsa da çox danışmamalıdır. Çalğıçı və xanəndə-yə sifariş verməməlidir, qalxıb getmək vaxtının çatdığını hiss etdikdə durub öz evinə getməyə cəhd etməli, mümkün olmasa, məclisdən uzaq bir yer tapıb yatmalıdır.

Bacardıqca şahların, öz tayı olmayanların, ona xoş üz göstərmeyen-lərin məclisinə getməməlidir. Məcburiyyət üzündən gedəsi olsa, az otur-malı, oranı tez tərk etməlidir. Əlbəttə, axmaq və nalayıq adamların məclisinə ayaq qoymamalıdır. Əgər məstlik üzündən, özü də bilmədən belə təhlükəli bir yere gedib çıxsə, oranın kefbazları qır-saqqız olub, onun da oturmasını teklif etsələr, razi olmamalı, sərxişlüğuna salıb oradan uzaqlaşmalı, ya bir bəhanə tapıb canını qurtarmalıdır.

Ədəb-ərkan qaydalarından danişacağımızı və etdiyimiz burlardır. Hərçənd bu növ qayda-qanunların heddi-hüdudu yoxdur, zaman və mə-kandan asılı olaraq, onlar deyişilir, müxtəlif olur. Lakin yaxşı davranış, xeyirli əməl qanunlarının əsaslarına yiyələnmiş ağıllı və fəzileti adam-lar şəraitdə asılı olaraq, hər bir işi necə icra etməkdə çətinlik çekməz, ümumi müddealardan xüsusi neticələr çıxarmaq, vəziyyətin incəliklə-rini duymaq onlar üçün asan olar, çünki hər bir şəraitdə ağıldan daha ədaleti hakim ola bilməz. Doğrusunu Allah yaxşı bilir.

Kitab yazılıb qurtardıqdan sonra əlavə edilmiş fəsil

Bu kitab yazılıb qurtardıqdan, dünyanın şahı vəfat etdikdən (Allahın behişi onun yeri olsun) otuz il sonra, altı yüz altmış üçüncü il aylarının birində, bir çox fəzilet fenlərində hamidən yüksəkdə duran, dünya böyüklərindən biri, əmirlər əmiri, dövlətin şanı şöhrəti, dinin şərefi, ələmin fəxri Əbdül Əzziz Nişaburi (Allah onun köməkçilərini çox, calalını əbədi-etsin) gəlib buraya çıxdı. Öz şah nezərləri ilə bu kitabı mütalia edib,

onu şərəfləndirdi və buyurdu ki, bu kitabda fəzilətlərdən behs edilən yerdə son derecə böyük bir fəzilət unudulubdur, o da Allah buyruğu olan ata-ana haqqını yerinə yetirməkdir. Necə ki, o böyük Yaradan özü əmr etmişdir: "Allah belə buyurmuşdur, ondan və valideynlərdən başqa, heç kəsə sitayış etməyib ehsan verməyəsiniz".

Əlbəttə, fəziletin təbliği, onun əksi olan reziletin, yəni ata-anaya ağ olmağın tenbehi haqqında da bir şey deyilməli idi.

Bu kitabın müəllifi, hərçənd yeri gəldikdə, söz düşdükdə gah açıq, gah da üstüortülü həmin məsələye toxunmuşdur, lakin bu irad düz tutuldugundan o boşluğu öz yerində doldurmaq üçün ikinci məqalənin övlad təbiyesinə aid olan dördüncü fəsilinə bu barədə bir neçə sətir əlavə edildi. Həmin əlavə budur:

Ata-anaların haqqını yerinə yetirmək, onların razılığını qazanmaq yolları haqqında. Bu kitabın birinci məqaləsinin ikinci hissəsinin yedinci fəsildə ədalətin başqa-başqa fəziletlərdən üstünlüyü, ədalətin növləri və hallarının şerhi bölməsində, qisa da olsa məlumat verilmişdir, balaca ağıl işlətməkle onları başa düşmək çətin deyildir, orada böyük Yaradanın nemətlərindən danişılmış, ədalətin tələb etdiyi kimi, onlar-in müqabiliində hər kəsin bacardığı qədər şükür etmələrinin vacibliyi göstərilmişdir. Sonra böyük Yaradanın əta etdiyi nemətlər içerisinde en çox şükür edilib haqqı ödəniləsi validəcynin övladlarına etdiyi yaxşıqlıqlar qeyd edilmişdir. Əvvəla, ona görə ki, ata övladın ana bətninə düşməsinin birinci səbəbkarıdır. İkincisi ona görə ki, övladı təbiyə edib kamala çatdırır, övlad hem ataya aid olan maddi ləzzətlərdən: yemək, yaşamaq, boy-a-buxuna çatmaq üçün lazımlı olan nemətlərdən istifadə edir, həm də onun sayəsində mənevi məziyyətlərə: təbiyə, ədəb, savad, elm, mədəniyyət, peşə, sənət, yəni nəfsəni yaşamağa və kamilliyyə çatmağa səbəb olan nemətlərə yiylanır.

Ata əzab-əziyyətə, ağır zəhmət və məşəqqətə dözərək dünya malı toplayıb onun üçün saxlayır, ölüb getdikdə onu varisliye qəbul edib öz yerində qoyur. Üçüncü ona görə ki, ana uşağın əmələ gəlməsində ata ilə şerikdir, bu menada ki, atanın yaradıcı nütfəsini qəbul edə bilib doqquz ay onu gəzdimək zəhmətinə dözür, dəhşətli, qorxulu doğum ağrılarına davam getirir, kim bilir, daha ne kimi əziyyətlər çəkir.

Bundan əlavə, övladının həyat mənbəyi olan yemək verməkdə, xeyirli şeyləri ona çatdırmaqdə, zərərliləri ondan dəf etməkdə on yaxın adamdır, uzun müddətli şəfəqqət və mehbribanlığı nəticəsində məhbətli o qədər artır ki, övladının həyatını öz həyatından üstün tutur.

Deməli, Allahın borcunu yerinə yetirdikdən sonra ata-ana haqqını yerinə yetirmək, onların hayına qalmaq, dərdinə elac etməkdən daha artıq heç bir fəzilət ola bilmez. Bu haqqı yerinə yetirmək, əvvəlki borcu verməkdən daha vacibdir, çünki Allah öz verdiyi nemetlər müqəbilində mükafata möhtac deyildir, ata-ananın isə buna ehtiyacı vardır, bütün ömürleri boyu övladlarının böyüyüb əlli bir yerə çatmalarını ve onlara əl tutmalarını böyük arzu ilə gözləyərlər.

Ehsan, Allahın birləşini etiraf, ibadət, şəriətə riayət, şükür və qədirqanlıq ona görədir ki, bu fəzilətə sahib olsunlar.

Ata-ananın haqqını üç şeylə yerinə yetirmək olar:

Birinci – onları ürəkden sevmək, sözde və işdə onların arzularına eməl etmək, məsələn, salam vermək, baş əymək, sözlerinə baxmaq, hörmətlərini saxlamaq, dediklərini yerinə yetirmək, nəvazışlı olmaq, mehriban danışmaq və s. kimi rəftər etmək, onlara qarşı Allahın xoşuna gəlməyən heç bir hərəkətə yol verməmək, heç birinə heç bir üsul ilə nə söz, nə də işdə ağ olmamaq.

İkinci – özleri istəməmiş azuqə və zumarda onlara kömək etməli, boyunlarına minnət qoymamalı, evezində bir şey tələb etməmeli, imkan olduqda daha böyük yardım göstərməli.

Üçüncü – ister gizli, isterse açıqda həm bu dünya, həm axırət üçün onların xeyirxahı olmalıdır.

Ata-ananın vəsiyyətlərini unutmamalı, ister yaşadıqları müddətdə, isterse vəfat etdikdən sonra onlara eməl etməlidir.

İndi də üçüncü məqalənin ikinci fəslində göstərilmiş sebəbə görə, məhəbbət fəziləti haqqında danışılacaqdır.

Her şeyden əvvəl, onu bilmək lazımdır ki, ata-ananın övlad məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Ona görə də qanunlarda valideynlərin övladlara köməyindən çox, övladların ata-anaya kömək və ehsanlarından bəhs edilir.

Ata və ana hüquqları arasında olan fərqlər dediklərimizdən aydın olmalıdır. Ata hüququ daha çox ruhanidir, bu sebəbə görə də övlad ata tənbehi gördükdən sonra ağıllanır; ana hüququ isə nisbətən cismanidir, bu sebəbə görə də övladlar bunu daha tez hiss edir və analarına dərhal artıq meyl göstərirler.

Bu dediklərimizə əsasən, ataların haqqını yerinə yetirmek üçün dərhal artıq meyl göstərirler: teşekkür, sitayış, itaət, xeyir-dua etmək; ana üçün isə, nisbətən cismani olduğundan, dərhal artıq meyl göstərirler.

Bu fəziletin əksi olan nankorluq, ata-ana üzünü ağ olmağa göldikdə, onlar da üç cürdür:

Birinci – söz, iş və ya hərəkətə onların ürəyinə dəyiş, hörmətsizlik göstərmək, məsələn, söymək, tehqir etmək, olo salmaq, lağla qoymaq və başqa axımaqlıqlara yol vermək.

İkinci – mal-dövlət üstündə dava-dalaşa çıxməq, ev əşyalarını paylayıb dağıtməq, kömək üçün evez tələb etmək, ya boyunlarına minnət qoymaq, xəsislik göstərmək, onlara şey verməyə əli gelmemək.

Üçüncü – gizli və açıqda, yaşadıqları müddətdə, ya vəfat etdikdən sonra onlar haqqında böhtan yaymaq, hörmətdən salmaq, nəsihətlərini unutmaq, vəsiyyətlərinə xor baxmaq.

Validenə kömək edib xeyir vermək nə qədər əxlaqın safliğina delalet edirsə, nankorluq və kobudluq da o qədər tərbiyənin çürüklüyüne sübüttdür.

Ata yerində olan adamlar da, məsələn: müəllimlər, ustalar, baba-lar, əmirlər, xalalar, böyük qardaşlar, ata-ananın yaxın dostları valideyn kimi hesab edilər, onlara da hörmət göstərmək, ehtiyacları olduqda kömək etmək, ürəklərinə dəyən hərəkətlərə yol verməmək lazımdır.

Bu kitabın xalqın müxtəlif təbəqələri ilə rəftər məsələsinə həsr edilmiş başqa bir fəslində deyilmiş sözlər də buraya əlavə edilsə, məqsəd tamamlanmış olar.

BEŞİNCİ FƏSİL

Xidmətçiləri və qulları idarə etmək qaydaları haqqında

Bilmək lazımdır ki, evdə olan qulluqçu və qul bədəndəki əl, ayaq və başqa üzvlərə oxşar. Əger bir adam əlin görəsi işi başqasına tapşırısa, o, əli evez etmiş olar.

Bir adam ayağın iştirak edəcəyi bir əməli özü görməyə çalışsa, ayağın zəhmətini çekmiş olar.

Bir adam gözlə baxacağı şeyə baxmasa, gözü o zəhmətdən azad etmiş olar.

Bu camaat olmasaydı, rahatlıq qapıları bağlanardı, çünki iş görmək, həyatı nizama salmaq üçün durub-oturmaq, əyilib-qalxmaq, yeri yib-dayanmaq, arası kəsilmədən müxtəlif hərəkətlər etmək, dala-qabağa

getmək, əziyyətlərə dözmək lazımlı gələr ki, bu da bədəni üzər, zehmi zəiflədər, vüqarı azaldar. Deməli, bu carmaatın varlığına şükür etməli, onları Allah nemeti bilmeli, onlarla insaf, mürüvvet, mərhamət və ədaletle rəftar edilməlidir. Bu adamların da öz dərdi, öz qəmi, öz süstlüyü, öz zəifliyi olar, bədən üzvləri zədələnib yaralana bilər, dava-dərmana ehtiyac olar, müalicə etdirmək lazımlı gələr. Deməli, insaf, ədalet qanunlarına riayet edib ona əziyyət və əzab verməkdən çəkinmek lazımdır ki, böyük Yaradanın buyurduğu kimi edilsin, Onun neməti yerinə yetirilsin.

Qulluqçu seçmək qaydası odur ki, əvvəlcə bir adamı yaxşı tanıyb, tam yoxlamadan keçirib, xasiyyətinə bələd olduqdan sonra onu qulluqçu qəbul edəsən, bu mümkün olmasa, gərək fərasət, ehtimal və məntiqə müraciət edəsən.

Müxtəlif simalı, dəyişkən xasiyyətli adamları seçməkdən imtina etməlidir. Əksər halda adamın xasiyyəti necədirse, özü də ele olar. Fars meselində deyilmişdir ki, pis eməyin en yaxşı cəhəti onun görünüşüdür. Xəbərdə isə deyilmişdir: "Yaxşılığı gözəllərdən və qəşəng üzülərdən tələb ediniz".

Eybəcərlərdən, çep, çolaq, şil və bu kimilərdən uzaq, zirek və fərasətilərdən chtiyyatlı olmaq lazımdır. Çox zaman hiyləgərlik, riyakarlıq, xəyanət bu iki xasiyyətlə elbir olur. Həyali, ağlına nisbətən gücü və şücaəti daha çox olanları seçmək məsləhətdir, belə işlərdə həyalılıq en yaxşı xüsusiyyətdir. Elə ki qulluqçu seçmək müyəssər oldu, ona bacardığı bir peşə tapşırımlı, kifayət qədər işlə təmin etməli, bir sənətdən başqa sənətə, bir işdən başqa işe keçirməli, oksinə, onu təbiətinə yatan, həvəsinə artırıran, yaxşı bacardığı bir peşədə saxlamaq lazımdır, çünki hər təbiətin müəyyən bir sənətə meyli daha çox olar. Bu qanunu pozanlar öküzü minib atı cütə qoşanlara oxşayar. Birisindən bir işi geri aldıqda, onu tamamilə qovub başqa işlərdən də məhrum etmək lazımlı deyildir, yalnız esəbi və tədbirsiz adamlar belə edərlər. Əger onu daha yaxşısı ile evez etmək məqsədi ilə qovsa, ola bilər daha yaxşısını tapa bilmesin, onun da xidmetindən məhrum olsun.

Qulluqçuların üreklerində inam oyatmaq lazımdır ki, bura onların həmişəlik yeridir, başqa yere getmələrinə heç bir sebəb və ehtiyac olmayacaqdır. Bu, həm insaf və mürüvvet qanununa düz gələr, həm kəramət və ədalet yerinə yetirilər, həm də xidmetçilər arkayın olub məhəbbətləri artar, işe can yandırarlar. Xidmetçilər yalnız o zaman

ürekli işləyərlər ki, özlerini iş sahibinə şərik bilib, qovulmaq, vəzifədən kənar edilməkdən qorxmasınlar. Sahibinin etibarsız, sözünün üstündə duran olmadığını və balaca bir günah üstündə özünün qovulacağıni qət etmiş adam həmin xidmətdə müvəqqəti olduğu qərarına gələr, onun vəziyyəti səyyahların vəziyyətinə oxşayar, nə iş haqqında fikirleşər, nə sahibinə hörmət bəsləyər, bəlkə də günü üçün ehtiyat toplamaq, var-dövlət yığmaqla məşğul olar.

Xidmetçiliyin en böyük şərti ondan ibarətdir ki, qulluqçu məcburiyyətə görə yox, məhəbbətə görə, qorxuya görə deyil, ünsiyyətə əsasən işləsin. Sayanın qulu olsun, saymayanın nökeri olmasın. Qulluqçuların haqlarını verməkdə sehiənkarlıq göstərməməli, yemək, içmək, geymək məsələsində isə xüsusilə qayğılaş olmalı, heyat üçün zəruri olan mallar baxımindan, onları özündən qabağa salmalıdır. Rahatlıqlarını ele təmin etməlidir ki, tapşırılan işi fikir, qəm içinde deyil, şadlıq və sevincdə yerinə yetirsinlər.

Xidmetçilərin tərbiyə edilməsində dərəcəyə riayet edilməlidir: qəbahətin növündən, ağırlığından asılı olaraq cəza verilməlidir, efv etmək yolları da həmişəlik bağlı saxlanmamalıdır.

Tövbe etdikdən sonra bir adam yənə həmin günahı təkrar etsə, car şeypurunu çaldırmalı, cəza şəmşirini qaldırmalıdır, madam ki, tutduğu işdən peşman olub utanmir, günah və təqsirini boynuna almır, deməli, bu günahın daha da böyüməyəcəyinə ümidi besləmək olmaz. Dözlüməz açıq qəbahətlər, ağır cinayətlər töredikdə, tonbeh, cəza ilə islah edilmədikdə, mümkün olduqca onu tez başdan eləmək lazımdır ki, bu fəsad başqalarına keçib, onları da korlaması.

Xidmət üçün qul azad qulluqçudan yaxşıdır, çünki qul ağıaya itaot etməkdə, tənbəh və tərbiyə olunmaqdə daha müləyim olar, başqa gedəcək bir yere ümidi gəlməz. Qulların içərisində ən ağıllarını, istedadlılarını, danışmağı bacaranlarını və həyallarını nəfse xidmət üçün ayırmalı lazımdır.

Ticaretə: daha düz, daha qənaətcil, daha yaxşı alver bacaranı; ti-kinti işinə: daha güclü, daha çevik, daha işgüzarını, çobanlıq: daha ürəkli, daha gürsəsli və daha az yatanı təyin etməlidir.

Təbiətlərinə görə qullar üç cür olur:

Birinci – azad təbiətli;

İkinci – nöker təbiətli;

Üçüncü – ləlöyün təbiətli.

Birincileri övlad gözündə görüb, tərbiyə verib, edəb öyrətməyə təhrik etmək lazımdır. İkinciləri iş heyvanları, mal-qara yerinə qoyub möhkəmcə yükləmek lazımdır. Üçüncüləri qarnını doydurub ən çirkin və nətəmiz işlərə göndərmək lazımdır.

Qullardan:

Ərəb: natiqlik, bəlağət və fəsahətdə üstünlük qazanıblar, lakin tünd xasiyyət və şəhvətpərəstlikdə ad alıblar;

Əcəm: ağıl, fərasət, təmizlik və zireklikdə ad alıblar;

Rumi: vəfa, əmanət, kömək və qənaətdə üstünlük qazanıblar, lakin paxılılıq və xəsislikdə ad alıblar;

Hindli: tizfəhmlilikdə və hazırlıqlılıqda üstünlük qazanıblar, lakin tələskən, bədbinlik, məkr və şayiədə ad alıblar;

Türk: şücaət, xidmet və xoşsurətlilikdə üstünlük qazanıblar, lakin qəddarlıq, kobudluq və özlərini saxlaya bilməmekdə ad alıblar.

Bu məsələ haqqında sözümüzü qurtardıq. Doğrusunu Allah bilir.

ÜÇÜNCÜ MƏQALƏ

ÖLKƏ (ŞƏHƏRLƏRİ) İDARƏETMƏ QAYDALARI

Bu, səkkiz fəsildən ibarətdir.

BİRİNCİ FƏSİL

Xalqın təməddüdüne (icma halda yaşamağa) ehtiyacının səbəbi, bu növ elmin mahiyyət və fəzilatlarının şərhi haqqında.

Bundan əvvəllərdə hər varlığın bir kamala (qabiliyyətə) malik olduğunu və bəzi qabiliyyətlərin varlıqla birlikdə fitri yarandığını demişdik. Bezi varlıqların qabiliyyəti ise sonradan əmələ gelir. Birincilərə misal olaraq səma cisimlərini (varlıqlarını) göstərmək olar. Nəyin kamalı onun yaranışından sonra əmələ gəlirsə, deməli, o naqısdən kamile doğru inkişaf edir və bu inkişaf bəziləri keyfiyyəti, bəziləri kəmiyyəti arturan dəyişmələr olmadan əmələ gələ bilmez. Keyfiyyət dəyişmələri, məsələn, ana betnində uşağın müxtəlif mərhələlərdən keçərək nütfə, ondan sonra isə insan şəklinə düşməsi kimi; kəmiyyət dəyişmələri, məsələn, yemək nəticəsində artıb mümkün olan boy-buxuna çatması kimi.

Inkişafa kömək növü üçdür:

Birinci – köməye ehtiyacı olan şeyin bilavasitə özünə edilən kömək, bu, maddi (vasitesiz) köməkdir.

İkinci – köməye ehtiyacı olan şeylə onun işi arasında vasitə olan kömək, bu, aleti (vasitəli) köməkdir.

Üçüncü – köməye ehtiyacı olan varlığın inkişafına kömək edən şeyə edilən köməkdir, bu, haman varlığın inkişafı olar və xidməti (dolayı) kömək adlanar. Xidməti kömək iki yerdə bölünür:

Birinci – zata edilən köməkdir, yəni işin məqsədi bilavasitə nəfsə kömək olar.

İkinci – ərzə edilən köməkdir, yəni işin məqsədi bir şey olar, lakin kömək ona çatmağa səbəb ola bilecek başqa bir şeyə edilər, dolayı kömək hesab edilər.

Maddi köməye misal: bitkilərin köməyi; heyvanlar onu yeyib doyanırlar.

Aleti (vasiteli) köməyə misal: suyun köməyi; qidanın üzvlərə çatdırılmasında alet, vasite olur.

Xidməti köməyə misal: məmlukların (kölələrin) mülkədarlara etdikleri kömək.

Ərzəz edilən xidməti köməyə misal: çobanın sürüyə etdiyi kömək.

Həkim səni Əbu Nəsr Faryabi¹⁴¹ (bu məqalənin eksər hissəsi onun özlərindən və incə fikirlərindən ibarətdir) belə deyir: "İlanlar zaten vuran ünsürlərdir, çünki onların heyvanı çalması bedənin tərkibini deyişdirir, məhv edir, lakin özləri fayda götürür; yırıcılar zəruriyyət üzündən hückum eden heyvanlardır, çünki onların didib parçalamaqda məqsədləri öz faydaları üçündür, bədən tərkibinin dağılması ise ikinci dərəcəli, buna tabe olan hadisədir.

Bu müqəddimədən sonra deməliyik ki, cəmadat, nəbatat və heyvanatın her üçü insana kömək edir, ister maddi, ister aleti, isterse xidməti. İnsan isə onlara yalnız öz xeyri üçün kömək edər, çünki hamisindən şərəfli, yuxarıdır, onlar isə aşağı. Aşağı həm aşağıya, həm də yuxarıya xidmət edə bilər, yuxarı isə aşağıya kömək etdikdə yenə öz növünə kömək etmiş olar.

İnsan öz növünə maddi, aleti deyil, ancaq xidməti kömək edir. İnsan öz insanlığı üzündən heç naya maddi yem ola bilmez, bu cəhətdən o, vahid, mücerred bir cövhədir. İnsan ona kömək edən hər üç ünsür və orqanizmlər növüne möhtac olduğu kimi (yəni cəmadat, nəbatat, heyvanat – R.S.), bir-birinə xidmət üçün öz növünə də möhtacdır. Lakin insanların bir-birinə ehtiyacı müxtəlif olar; heyvanların beziləri, məsələn, bakıra çoxalanlar* və erkək, dişi ciftleşməsinə ehtiyac olmadan çoxalan bir qisim su heyvanları bir-birinə kömək etmədən də dolanabılın, belələrinin icma halında yaşamalarının bir faydası yoxdur. Beziləri, məsələn, ciftleşən heyvanların eksəriyyəti növlərini mühafizə etmek üçün erkək və dişinin bir-birinə ehtiyacı olar, özlərini qorumaq üçün terbiyə edildikdən sonra köməye və cəmiyyətə möhtac olmazlar. Beziləri isə məsələn, arılar, qarışqalar, quşların bəzi sinifləri həm növlərini mühafizə etmek, həm də özlerini qorumaq üçün bir-birinə köməyinə və icma halında yaşamağa möhtac olarlar.

Nəbatat ünsürlərin və mədenlərin her üç köməyinə möhtacdır. Maddi kömək öz-özlüyündə aydınlaşdır, aleti kömək, məsələn, toxumu cü-

cərənə qədər isti və soyuqdan qorumaq üçün örtüyə olan ehtiyac kimi, xidməti kömək: bulaqlı dağlara olan ehtiyac kimi.

Nəbatatın öz növünü davam etdirmek üçün bir-birinə ehtiyacı vardır, məsələn, xurma ağacı kimi: dişisi erkəksiz bar vermez. Lakin özlerini qorumaq üçün bir-birlerinə ehtiyacı olmaz; bəzi hallar istisnadır: məsələn, kudunun dayağı olmasa, məhv olmaq təhlükəsi yaranar, eləcə də üzüm ağacı və başqaları.

Daha mürəkkəb varlıqların üç və belə də dörd kömək növünə ehtiyacı olar: ünsürlər, mədenlər, bitkiler və heyvanlar; beziləri zəherlilər haqqında dediyimiz kimi, rütbeləri özlərindən sonra gələnlərə xidmət edərlər, lakin bu xidmet alçaq xidmət olar.

Xülasə, bu fəsildən əsas məqsəd bütün dünya mövcudatının ən şərəflisi olan insanın öz nəslini mühafizə etmək və özünü qoruyub saxlamaq üçün bütün köməklərə, o cümlədən öz növünün köməyinə də ehtiyacı olduğunu deməkdir. Başqa köməklərə ehtiyacı olduğu öz-özlüyündə aydınlaşdır və bu barədə artıq danışmağa ehtiyac yoxdur. Lakin öz növünün köməyinə gəldikdə, demək lazımdır ki, hər kəs öz yeməyini, paltarını, yerini və silahını hazırlamalı olsayıdı, gərek evvelcə dülgərliyi və demirçiliyi öyrənə idi, onların vasitəsilə biçmək, üyütmək, yoğurmaq, eyirmək, toxumaq üçün lazım olan alətləri hazırlaya idi, başqa peşə və sənətleri öyrənə idi, sonra öz hayına qala idi; bu müddət ərzində o, yeməksiz yaşıya bilməyib əldən gedər, ömrü isə ezab-əziyyət içerisinde keçərdi, bu kimi vəzifələrin heç birini yerinə yetirməyə müvəffəq ola bilmezdi. Lakin bir-birinə kömək etdikdə, onların hərəsi bu işlərdən birini yerinə yetirdikdə özlərinə lazım olan çox istehsal edər, artığını başqasına vermək və ya almaq yolu ilə müvəzənat və tərəzliq əmələ getirər, yaşayış vasitələrini təmin edər, özünü və növünü mühafizə işini nizama salar, sistem yaradar, necə ki, yaratmışlar da!

Hədisdə deyilen aşağıdakı sözler də buna işaretədir: "Adəm əley-hüssəlam dünyaya geldikdən sonra yemək istədikdə çörək bişirənə qədər min iş görməye məcbur oldu, min birincisi çöreyi soyutmaq idi. Yalnız bu işi də yerinə yetirdikdən sonra yeyə bilmişdi".

Başqa hikmet sahiblərinin kəlamlarında da bu barədə deyilmişdir: "Min adam gerek işlesin, ta biri çörək dişlesin". İnsan işinin yaxşı getməsi üçün onların bir-birinə köməyi ne qədər zəruri isə, bu köməyin bir-birinə münasib və müvafiqliyi də o qədər vacibdir.

* Buna Azərbaycan bioloqları "qız çoxalmaları" da deyirlər – müətarclım

Deməli, müxtəlif məqsədlerin tələbi üzündən ortaya çıxan və sənət və peşə müxtəlifliyi nizam-intizam üçündür. Əgər bütün adamlar bir sənətə meyl etseydilər, birinci dediyimiz vəziyyət yaranardı. Ona görə ilahi hikmət müxtəlif maraq, fərqli qabiliyyətlər yaratdı ki, hərə bir peşəyə meyl göstərsin: bəziləri daha şərəflü, bəziləri daha aşağı sənətlə məşğul olub razı və xoşal olsunlar. Elecə də onları dövlət, ağıl, yoxsulluq və bacarıqsızlıqda müxtəlif etdi; hamı dövlətlə olsayıdı, bir-birinə xidmət etməzdilər, hamı yoxsul olsayıdı, onda da bu vəziyyət baş verərdi: birinci halda bir-birlərinə möhtac olmadıqlarından, ikinci halda bir-birinə xidmetin evezini çıxmaga qadir olmadıqlarından.

Sənətler alçaq və şəreflilikdə müxtəlif olduğundan, hamı eyni dər-rakedə olub, eyni sənəti seçsə, başqları lazımla olanda möttəl qalar, məqsədo çata bilməzlər. Buna görə hikmet sahibləri deyiblər: "İnsanların eyniliyi onların məhvildir". Lakin bəziləri tədbirdə, bir qismi fəzilətdə, bir hissəsi şövkotdə, bir dəstə ağılin çıxluğunda, bir qrup istedadın azlığında fərqlənəsə, sonuncular birincilərin əli altında alet və vəsiyyətindən olar, işlər (necə ki, müşahidə edilir) qaydasında gedər, hər kəs öz layiq olduğu işi görər.

Dünyanın intizamı, məişətin nizamı əməkli hüslə gəldiyindən, insan növü isə köməksiz yaşaya bilmədiyindən əmək köməksiz, kömək isə ictimasız ola bilməz. Deməli, insan növü öz təbəti etibarilə ictimaya möhtacdır. Bu cürə ictimaya, şərh etdiyimiz kimi, "təməddün" deyirlər. Təməddün sözü "mədinə" sözündən emələ gəlmışdır və heyati təmin etmək üçün kollektiv sonət və peşə ilə məşğul olan adamların ictimaya halında yaşadığı yer deməkdir.

Ev hikməti bəhsində "ev" deyərkən otağı deyil, orada yaşayanların xüsusi bir ictimaini nəzərdə tutduğumuz kimi, burada da "mədinə" (şəher) deyərkən, yeri deyil, bəlkə oranın əhalisi arasında olan xüsusi bir cəmiyyəti (ictimai münasibəti - R.S.) nəzərdə tutacaqıq.

Filosoflar "insan öz təbəti ile mədenidir" dedikdə, onun təbəti etibarilə "təməddün" adlanan bir ictimaya ehtiyacı olduğunu söyləmek istəmişlər.

İnsan təbətinin amalı müxtəlif, hərəkətlərinin məqsədi rəngarəng olduğundan, məsələn, biri lozzət almaq, biri kəramət qazanmaq istədiyindən belə təbəti adamlar özbaşına buraxıldıqda onların qarşılıqlı köməyi baş tutmaz.

Qalib hamını özünə qul etməyə, həris hər şeyi öz əline keçirməyə çalışır, arada dava-dalaş düşər, bir-birini əzib məhv etməyə qalxarlar.

Həresini öz yerinde oturtmaq, herənin öz payını verib başqasının haqqına əl uzatmağa qoymamaq, ictimai əmək prosesində ona təşəşinlən işi yerinə yetirməyə məcbur etmək üçün tədbirlər görmək zərureti doğar. Bu tədbiri "siyaset" adlandırmışlar.

Birinci məqaledə, ədalət babında dediyimiz kimi, siyasetde namusa, hakime və dinara (pula) ehtiyac olar. Bu tədbir lazımlığından kimi, hikmətə əsasən həyata keçirilsə, insanların və insan növünün təkmilləşməsinə səbəb olsa, ona ilahi siyaset deyərlər, başqa məqsəd güdüse, haman məqsədi ifadə edən söz "siyaset" sözünə əlavə edilər.

Həkim Aristatalis bəs it siyaseti dörd qismo ayırmışdır:

Birinci – ölkə siyaseti;

İkinci – qəlebə siyaseti;

Üçüncü – keramət siyaseti;

Dördüncü – camaat siyaseti.

Ölkə siyaseti. Camaatı ələ dolandırmağa deyərlər ki, bundan onların fezileti artsın; buna füzalə siyaseti də deyilir.

Qəlebə siyaseti. Nakəs adamlar haqqında görülen tədbirlərə deyərlər, bunlara nakeslər siyaseti də deyilir.

Kəramət siyaseti. Camaatı ələ idarə etməyə deyərlər ki, bunun nəticəsində onların kəramətleri (peşə və sənətləri – R.S.) inkişaf edib artsın.

Camaat siyaseti. İlahi namus (ədalətli vicdan) əsasında tərtib edilmiş müxtəlif qayda-qanuna deyilər ki, bununla camaatı idarə edərlər.

Ölkə siyaseti bütün yerdə qalan siyasetləri əhali arasında yayar və hər təbəqəni özünə müvafiq siyasetlə idarə edər, beləliklə, onların daxili qabiliyyətinin zahiri işə əvviləməsinə nəzarət yetirər.

Deməli, bu – siyasetlər siyasetidir.

Ölkə siyasetinin camaat siyasetilə əlaqəsi aşağıda deyəcəyimiz kimi dir.

Qeyd etmək lazımdır ki, siyaset bezən qərarı işlərə, məsələn, müqavilələr, sazişlər kimi; bəzən əqli hökmələrə, məsələn, ölkə, şəhər idarəetmə kimi məsələlərə aid olur.

Dərrakə, fezilət və mərifətdə xüsusi istcdədi olmayan bir adam bu iki iş növünün heç birine başlamamalıdır, çünkü şəraitin öyrənmedən, onun tələbatını bilmədən bunlardan birini o birisindən qabağa salmaq dava-dalaşa və ixtilafa səbəb olar.

Deməli, şəraitin nə tələb etdiyini müəyyənleşdirmek ələ bir şəxsiyyətə ehtiyac var ki, o ülvə bir ilhamə malik olmaqdə başqalarından fərqlənsin, qalanlar onu təqlid etsin. Qədim alımların ifadəsi ilə belə

adamlara "qanun sahibi" və onun qanunlarına "ilahi namus" (ilahi qanun – R.S.) deyilerdi, mühəddisler¹⁴² ona "şare" (şəriet getiren – R.S.), onun qanunlarına ise "şeriet" deyirlər.

Əflatun özünün "Siyaset" kitabının beşinci meqaləsində belə adamlara işarə edərək demişdir: "Bunlar qüvvətli, böyük və fövqələdə adamlardır".

Aristatalis demişdir: "Onların qeybdən xəberləri var, möcüze sahibidirlər".

Əqli hökmələrə gəldikdə, burada da ele bir adam lazımdır ki, o da Allah vergisində başqalarından üstün olsun, qalanları dalışınca apara bilib təkmilləşdirə bilsin. Qədimdə bunlara "hakimi-mütləq" deyərdilər, onun hökmələrini ise "hakimlik sənəti" adlandırırdılar; mühəddisler bunlara "imam", işlərinə ise "imamlıq" deyirlər; Əflatun onları dünya tədbir təkənləri, dünya müdrikələri adlandırmışdır.

Aristatalis isə onlara ictimai xadim, yeni ictimaiyyatın varlığı, onun ve onun kimilərin xidmətinə möhtac olan adam adı vermişdir.

Bəzi filosofların istilahında birinci şexse "natiq"¹⁴³, ikinci şexse isə "əsas" deyilmişdir. Bu məsələni de xatırlatmaq lazımdır ki, burada "hakim", "hökmdar" sözündən məqsəd o adamın böyük həşəmətə və ya məmləkətə sahib olması deyildir, o demekdir ki, ölkədə onun haqlı hökmələri yerine yetirilir; ola biler zahirde ona heç məhəl de qoymasınlar.

Əger o bir şey deyir, yerlərde valiləri başqa cür edirlərsə, onda qayda-qanun pozular, hərc-merclik yaranar, zülm ərşə dayanar.

Yeri gəlmışkən onu da deyək ki, her dövr, hər zamanda hökmdara ehtiyac yoxdur: əhali arasında nizam-intizam olsa, bu, uzun müddət onlara bəsdir. Lakin bütün dövrlərdə müdrik bir rəhbər, tədbir sahiblərinə ehtiyac vardır: tədbir olmasa, nizam-intizam aradan qalxar, insan cəmiyyəti lazımlığı kimi inkişaf etməz.

Başçı (müdəbbir) qayda-qanunu mühafizəye çalışmalı, xalqı nizam-intizama dəvət etmelidir, bunun üçün ona zamanın təlobine, vaxtin hökmünə uyğun olaraq, qanunlarda lazımı deyişikliklər aparmaq ixtiyarı verilməlidir.

Buradan melum olur ki, ictimaiyyat hikməti haman bu meqalənin mövzusunu təşkil edən bir elmdir. Bu elm hamının xeyrinə olan birgə emeyin həqiqi və ümumi inkişaf qanunları haqqında nəzeriyədir. Bu elmin mövzusu (obyekti) ictimai eməklə birləşən və, bələliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir, çünki burada hər sənət sahibi öz sənətinə onun "xeyir" və ya "şər" sənət olduğu

cehətdən deyil, lazımlığı nöqteyi-nəzərindən yanaşır; məsələn, təbibin cərrahiyə eməliyyatı ilə məşğul olması əlini öyrətmək və başqalarını xilas etmək üçündür, o, bu işin "xeyir", "şər", "xoşagələmeyen" sənət olmasına fikir vermez. Belə sənət sahiblərinin məqsədi bütün sənət sahiblərinə xidmət olar, xeyir və ya şər olmaz. Deməli, belə sənət başqa sənətlərə nisbətən sənətlər sənəti hesab edilər, necə ki, ilahiyyat başqa elmlərə nisbətən belə hesab edilir. İnsanlar həm özünü, həm də neslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları kimi, kamala çatmaqları üçün də yaşamağa möhtacdırlar, deməli, kamala çatmaq üçün də bir-birinə ehtiyacları vardır. Belə olduqda hər adamın kamilliyi və bitkinliyi öz növündən olan adamlardan asılı olar; deməli, o, qarşılıqlı kömək əsasında öz növü ilə ünsiyyət və əlaqə yaratmağa mecburdur. Əks teqdirdə adalet qaydalarından kənara çıxıb, zülm kandarına tərəf üz döndərmiş olar.

Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, neyin nizama aparıb çıxaracağını, neyin pozğunluğa səbəb olacağını, hər kesle tek-tek nece davranmaq lazımlığı olduğunu öyrəden elmi yaxşı bilsin, bu, ictimaiyyat elmidir. Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir ki, fezilet sahibi olmayı bacarsın; əks halda rəftar, ünsiyyət və davranışında sehv'lere yol verər, dünyada qanunsuzluqlara səbəb olar, öz mərtəbə və derecəsinə çatmaz. Bu cəhətdən də haman elmin ne qeder faydalı olduğu aşkarə çıxdı.

Tibb elmi sahibi öz sənətində mahir olduqda, insan sağlamlığını mühafizə edib xəstəlikləri aradan qaldırmağı bacardığı kimi, bu elm sahibi də öz sənətində mahir olduqda həqiqi ədalət və müvəzinet adlanan dünya vəziyyətinin sağlamlığını mühafizə edib ictimai xəstəlikləri aradan qaldırmağa qadir olar; o, əsl mənada dünya təbibi sayılır. Bu elm dünyaya xoşbəxtlik şüası saçar, insan qüdrəti daxilində şərin qarşısını alar. Dediymiz kimi, bu elmin mövzusu insan cəmiyyətində olan münasibətlər sistemidir, insan cəmiyyətində isə, ister ümumi, isterse xüsusi, ictimai münasibətlər müxtəlif olar.

Deməli, her şeydən əvvəl, "ictima" sözünün bütün mənalarını aydınlaşdırmaq lazımdır. İnsanlar arasında birinci ictima (forması) ailədir ki, bunun nə demek olduğu, şərh edilmişdir. İkinci ictima (forması) məhəllə ictimai, ondan sonra şəhər ictimai, ondan sonra böyük xalqlar ictimai, daha sonra isə bütün dünya ictimai gelər. Hər adam bir evin (ailənin) tərkib hissəsi olduğu kimi, hər ev bir məhəllənin tərkib hissəsi, hər məhəllə bir şəhərin tərkib hissəsi, hər şəhər bir xalqın tərkib hissəsi, hər xalq bütün dünya əhalisinin tərkib hissəsi olar.

Aile bəhsində dediyimiz kimi, hər ictimain bir başçısı olar. Ev başçısı mehəllə başçısına nisbətən tabe, məhəllə başçısı şəhər başçısına nisbətən tabe, bu təriqle “başçı-tabe” (“rəis-mərus”) sırası gəlib dünya əhalisinin başçısına çıxar, o, reisler reisi adlanar, külli-ixtiyār olar, hakimi-mütləq sayılır. Onun dünyaya və dünya hissələrinə baxışı təbibin bədən və bədən üzvlərinə, aile başçısının aile və ailə üzvlərinə baxışı kimi olar, eləcə də iki adam arasında senet və ya elmədə bir şəriklilik olsa, orada da rəislik – tabelik meydana çıxar, yeni onlardan hansı daha kamildirse, rəis səviyyəsində olar. O biri ona tabe olmalı, onun dediklerini əməl etməlidir ki, kamilləssin. Bütün adamların başı, nəhayət, gelib elə bir adama bağlanar ki, o ya xidmətlərinə görə hakimi-mütləq dərəcəsinə yüksəlmış olar, ya onun tabeliyində olan adamlar tərefindən seçilər və xalqın müqəddərəti ona tapşırılar.

Dünya başçısı bütün dünyaya mesul olub, onun bütün üzvlərinə nəzarət etdiyi kimi, her ictima başçısı da rəis olduğu ictimaya mesul olub, onların üzvlərinin mənafeyini qorunmalıdır: birinci növbədə küll halda, mütləq şəkildə tūmumun mənafeyini; ikinci – xüsusi, şəxsi mənafelərini.

Ictimaların bir-birinə münasibəti üç cür olar:

Birinci – bir ictima başqa bir ictimain tərkib hissəsi olan şəhər ictimaine kömək edər.

İkinci – bir ictima başqa bir ictimaya şamil olar, məsələn, əhalı (ümmət) və şəhər kimi;

Üçüncü – bir ictima başqa bir ictimain köməkçisi və xidmətçisi olar, məsələn, kənd və şəhər kimi; kənd əhlinin ictimaları tam olmadığından onların hərəsi bir yol ile tam olan şəhər ictimaine kömək edər..

Ictimaların bir-birlərinə etdikleri bu üç növ: maddi, aleti və xidməti kömək, yuxarıda bəhs etdiyimiz növlərin bir-birinə etdiyi köməye benzəyir. Dünya əhlinin icma iqruluşu belə bir sistem təşkil etdiyindən, kim sistemdən kənara çıxbək yaşamaq; inzivayə çəkilmək xəyalına düşə, bu baxımdan fəzilətlərdən eli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhalıq dehşəti içərisində, ezbə-eziyyət və məhrumiyyətlər cəngində məhv olar. Beziləri belə heyati fəzilət sayırlar. Məsələn, bir qismi “ibadət” və “zöhd” behanəsi ilə mağaralara çəkiliş yaşayır, buna “terki-dünyalıq”, “abidlik”, “zahidlik” adı verirlər; bù dəstəsi gözlərini xalqın mərhemət əlinə dikib sədəqə gözləyir, əlini ağdan-qaraya vurmayırlar və buna “təvəkkül” adı qoyurlar; bir zümrəsi

səyahət məqsədi ilə dünyani şəhərbəşəher dolanır, bir yerdə yurd salıb əməkli məşqul olmur, ünsiyyət saxlamır, sonra da deyirlər ki, dünyadan ibret dərsi alırlar, bunu fəzilət sayırlar. Belə adamlar və bunlara oxşayanlar başqalarının köməkli əməyi sayəsində istehsal etdikləri nemət-lərdən, evəzində heç bir şey vermədən istifadə edir, onların yeməklərini yeyir, paltarlarını geyir, pullarını isə ödəmirlər; bəşəriyyətin inkişafı üçün lazımlı olan işlərdən boyun qaçırdıqlarından, rozilətlərə aludə olub tərkidünyalığı seqdiklərindən təbiətlərində qüvvə şəklində gizli saxlanan istedadlarını faydalı əməyə sərf etmirlər.

Kütbeyin adamlar hələ belələrinin fəzilət sahibi olduğunu da düşündürərlər. Bu ehtimal, şübhəsiz, xam xəyaldır.

Iffet ona deməzler ki, bütün şəhvət və ehtiraslardan el çökəsən, ona deyərlər ki, heddi gözləyib artıq-əşkikliyə yol verməyəsən; ədalet ona deməzler ki, kim olur-olsun ona zülm etməyəsən, ona deyərlər ki, hamı ilə insafla rəftar edəsən. İnsanlarla əlaqəsi olmayan adam necə səxavət göstərə bilər?

Qorxulu və təhlükəli veziyətə düşməyən adam necə şücaət göstərə bilər? Şəhvətin nə olduğunu bilməyən adam iffətini necə bürüze verə bilər?

Yaxşı fikirləşsəniz, belə adamların fəzilət və mərifət sahiblərinə deyil, cansız daşa, ruhsuz leşə oxşadıqları məlum olar; çünkü fəzilət və mərifət sahibləri böyük Yaradanın lap ilk andan qoyduğu qayda-qanunun əleyhinə getməz, adət-ənənəni qoruyub saxlamaqda öz imkanı daxilində onun hikmətinə riayət edər və ondan kömək istəyər. O da xeyir işdə ona kömək edər.

İKİNCİ FƏSİL

*Ictimaların əlaqəsi üçün zəruri olan məhəbbətin
fəziləti və növləri haqqında*

İnsanlar bir-birinə, birinin bitkinlik və kamilliyi öz növündən olan başqalarının bitkinlik və kamilliyinə, bir-birinə zəruri köməyinə möhtac olduqlarından, izah edildiyi kimi, heç kəs təklikdə bir kamala çata bilməz. Beləliklə, bir-birinə kömək edən bütün insanları vahid bir bədən timsalında birləşdirən bir quruluşun yaranması zoruriyyəti

meydana çıkar. İnsan öz təbiəti etibarilə inkişafaya meyl edən bir varlıq kimi yaradıldığından təbiətən belə birleşməyə möhtacdır. Birleşməye olan şövq “məhəbbət” adlanır. Biz əvveller de məhəbbətin ədalətdən üstünlüyünə işaret etmişdik, bunun səbəbi odur ki, məhəbbət birleşməyə olan təbii meyl, ədalət isə “süni” ehtiyacdır. “Süni” “təbii”yə nisbəten “qabiq” yerindədir, süniler təbiilərə benzədirler.

Deməli, aydın oldu ki, insanı feziletlərin ən kamili olan “ədalət” növ arasında məhəbbət olmadığı üçün nizam-intizamı saxlamaq ehtiyacından doğur. İnsanlar arasında məhəbbət olsaydı, insafa və insafsızlığa ehtiyac yaranmazdı.

“İnsaf” sözü “nisf” sözündən törəmişdir, mənası “yarıya bölmə” demekdir, “münsif” də buradandır, yəni bir şeyi verənle alan arasında yarı bölən; insafsızlıq bir parçanın çox, o birisinin azlığı demekdir.

Məhəbbət isə “birleşme” demekdir. Deməli, beləliklə, “məhəbbətin” “ədalətdən” üstünlüyü məlum oldu.

Qədim filosofların bir çoxu məhəbbətin şöhrəti haqqında çox böyük mübaliğələr etmişlər, məsələn, demişlər ki, bütün varlıqların yaşamasının səbəbi məhəbbətdir, heç bir varlıq məhəbbətsiz ola bilməz, necə ki, vücudsuz ve vahidsız ola bilməz.

Bundan əlavə məhəbbətin də öz dərəcələri və mərtəbələri vardır, bu dərəcələrdən asılı olaraq, varlıqlar da kamillik və naqışlıya görə müxtəlif dərəcə və mərtəbədə dururlar.

Məhəbbət – kamillik və inkişafın səbəbi olduğu kimi, güc də naqışlı və süqutun rəhnidir, bunun qətil nəticəsi hər sinfin naqışlık dərəcəsindən asılıdır. Belələrinə məhəbbət və güc əshabəleri (tərəfdan) deyərlər.

Başqa filosoflar bu məsləkin mübəllişləri olmasalar da, məhəbbətin fəzilət olduğunu etiraf etmiş, kainatda bütün varlıqlar arasında aşiqliyin varlığı haqqında fikirlər söyləmişlər.

Məhəbbətin mahiyyəti bir şeyle birləşmək istəyənin kamala çatacağını təsəvvür etməsidirse, o halda biz deyərdik ki, hər varlığın kamalı və şərafəti ona nəsib olmuş vəhdətdədir.

Deməli, məhəbbət – şərafət, fəzilət və kamillik istəməkdir. Kimdə bu istək çoxdur, onda haman kamala çatmaq ehtirası güclü, məqsədə yetmək yolları asan olar.

Sonra gələn irfan sahibləri¹⁴⁴ “məhəbbət” və onun əksi istifadələni o zaman işlədirlər ki, orada nitq qüvvəsi (yəni insan – R.S.), iştirak etsin.

Ünsürlərin öz mərkəzlərinə yönelməsi (mərkəzə qaçan qüvvə – R.S.), etrafə səpələnməsi (mərkəzdən qaçan qüvvə – R.S.), müvafiq elementlərin bir-birinə meyl etməsi müeyyən nisbet, hədd və miqdardaxilində birleşərək, yeni maddələr emələ getirmək üçündür.

Ədədlər, sahələr və quruluşlar nisbəti düz goldikdə elə qəribə hadisələr baş verir ki, bunları “xüsusi hadisələr” və ya “təbiətlərin sırrı” adlandırırlar, məsələn, maqnitin dəməri çəkməsi kimi; bu təbiətlərin bir-birini redd etməsi nəticəsində bunun əksinə olan hadisələr baş verir, məsələn, daşın sıরə qıçqırmasında kanara tullanması kimi. Belə hadisələri “məhəbbət” və “düşməncilik” adlandırırlar, bunlara “çəkmə” (cəzibə) və “itələmə” deyərlər.

Nitqi olmayan heyvanların da bir-biri ilə yaxınlıq və düşməncilikləri buraya daxil deyildir, onlara “üləfat” və “nifrat” deyirlər.

İnsanlarda olan məhəbbət iki növdür: biri təbii (qeyri-ixtiyari), o biri iradi (ixtiyari).

Iradi məhəbbət dörd növdür:

Birinci – tez galib tez gedər;

İkinci – gec galib tez gedər;

Üçüncü – tez galib gec gedər;

Dördüncü – gec galib gec gedər.

İş görməkde adamların məqsədi sadə şəkildə üç növ olduğundan birinci – lezzət, ikinci – mənfəət, üçüncü – xeyir: bunların hər üçünün öz aralarında birləşməsindən dördüncü növ də eməlo gələr ki, bu da öz şəxsi inkişafını, ya da köməkçilərinin, həmkarlarının tərəqqisini istəyən bir adamın məhəbbətidir, bu köməkçilər insanlardır. Deməli, onların hərəsi iradi məhəbbətlərdən birinin səbəbi olar.

Ləzzət – tez galib tez gedən məhəbbətin səbəbi olar; çünkü lezzət bədənin vəziyyətindən asılı olaraq dəyişkəndir. Bədənin vəziyyəti tez-tez dəyişdiyi üçün lezzət də tez-tez dəyişir: səbəbin dəyişməsi nəticəyə də sirayət edər.

Mənfəət – gec galib tez gedən məhəbbətin səbəbi olar; çünkü mənfəət çətin galib, asan əldən çıxar.

Xeyir – tez galib gec gedən məhəbbətin səbəbi olar; ona görə tez gedər ki, zətən xeyirxah adamlar bir-birini tez taparlar, ona görə gec gedər ki, xeyrin mahiyyətində həqiqi vəhdət xüsusiyyəti var və onu asanlıqla qırmaq olmaz.

Hor üç səbəbin birləşməsindən əmələ gələn məhəbbət ən gec gəlib və gec gedənidir, burada iki səbəbin, yəni mənfəət və xeyrin məcmusu bu iki halın sabitliyini təmin edər.

Məhəbbət sədaqətdən daha geniş, daha ümumidir, çünki məhəbbət daha çox adamlar arasında yayılmış olar, sədaqət isə bu mərtəbəyə çata bilməz.

Qarşılıqlı kömək sədaqət rütbəsində daha çox olar.

Məhəbbətin son həddi olan “eşq” xüsusi bir dostluqdur, eşq yalnız iki adam arasında ola bilər. Eşqin səbəbi ya son dəroçədə çox lezzət çekmək, ya da son dərəcə böyük xeyir əldə etmək olar, mənfəətin (istə sadə halda, istərsə tərkibdə) eşq məsələsində heç bir dəxaləti yoxdur.

Deməli, eşq iki cür olar: biri hedden çox lezzət çekmək məqsədi güdən və tonqıda layiq olan eşq; ikincisi böyük xeyir əldə etmək məqsədi güdən və təqdirə layiq olan eşq.

Xalq arasında eşqi pisleyib terifləmək haqqında olan ixtilaf məhz bu iki eşqi qarışdırmaq nəticəsində törəmişdir. Yeniyetmələr, eləcə də o təbietdə olan adamlar arasındaki sədaqətin səbəbi lezzət olar, buna görədir ki, onların ayrılib yaxınlaşmalarının, küsüb barışmalarının arası kəsilməz; bəzən az müddətdə bir neçə dəfə görüşər, sonra yenə ara vərərlər, təsadüfen bu sədaqət uzun sürsə, deməli, onlar lezzət və kef üçün bir şey tapmışlar, bu her gün davam edir və onları ayrılmaya qoymur; yalnız və yalnız. Elə ki o kef qurtardı, dərhal o sədaqət də ortaçıdan qalxar. Qocaların və o təbietdə olanların sədaqəti mənfəət üzündən olar, şoriki fayda götürdükcə, eksər halda, onlar arasında bu qarşılıqlı sədaqət davam edər, elə ki, mənfəət yeri kəsildi, sədaqət də qırılır.

Xeyir ehlinin sədaqəti yalnız və yalnız xeyir xatirinə əmələ geldiyindən, xeyir də öz təbieti etibarilə sabit, qeyri-dəyişkən olduğundan bu məqsədə birləşən adamların sədaqət və dostluqları əbədi olar və heç bir pozulmaqdan qorxmaz.

İnsan zidd təbiətlərdən təşəkkül tapdığından və hər təbiətin meyli müxalif təbiətin ziddinə olduğundan, deməli, müləyim təbiətin zövqü də müxalif təbiətin zövqünə düz gelməz. Buna görə, heç bir lezzətə “təmiz”, “xalis”, başqa lezzətlərdə olan çırxınlıklarından azad olmuş halda tesadüf etmek mümkün deyildir. İnsanda bəsit halda ilahi cövhər olduğundan və bu, yerde qalan təbiətlərin heç birinə oxşamadığından, onun lezzəti də başqa lezzətlərə oxşamaz; o lezzətə səbəb olan məhəbbət son dərəcə güclü olar və cütunluğa oxşayar, ona “tam” və ya “ilahi” eşq deyirlər. Bəzi mömin adamlar o məhəbbət iddiasında olarlar.

Birinci filosof (Aristatalis nəzərdə tutulur – R.S.) bu barede Oqlidisin dilindən deyir ki, müxtəlif şeylər şəkil və quruluşda eyniyyət təşkil edə bilməzler. Lakin oxşar şeylər bir-birinə meyl edər, bir-birinə qovuşmağa çalışırlar. Bu sözleri izah edərək demişlər ki, bəs it cövhərlər bir-birinə bənzədiklərdən birləşib vahid bir quruluş əmələ getirər, fərqlər aradan qalxar.

Fərqlənmə (mürəkkəb) maddelərə aiddir və maddələr belə vahid quruluş əmələ getirmək qabiliyyətinə malik deyildir. Onlar birləşməyə meyl göstərib vahid quruluş növlərindən birini əmələ getirməyə sey göstərdikdə də, onların bu birləşmələri ötəri və sethi olar, cövhərilerin birləşməsi kimi əsl birləşmə ola bilmez, qovuşub vahid bir substansiya əmələ getirə bilmez və yenidən parçalanıb ayrıla bilər.

İnsan zatında olan cövhər təbiet kükürətlərindən temizləndikdən, məhəbbət, şəhvət növləri və kəramətlərdən pak olduqdan sonra onun özüne oxşarlara olan əsl şövqü cuşa gələr, açıq gözlə bütün xeyratların menbələri olan mütləq xeyrin möziyyətlərini mütaliye başlayar, onda ilahi nur əməle gələr, onda heç bir lezzətə müqayisə edilə bilməyəcək yeni bir lezzət yaranar, deyilmiş vəhdət əmələ gələr. Bundan sonra bədəni xüsusiyyətlərdən istifadə edib-ətməməyin əhəmiyyəti qalmaz, onu tərk edib getmək də ağır gəlməz. Lakin əsl ali rütbəyə çatmaq bədəni tamamilə tərk etdikdən sonra nəsib olar, çünki tam rahatlıq bu fani həyatı tərk etmədən mümkün deyildir.

Bu növ məhəbbətin, yeni xeyir əhli məhəbbətinin fəzilətlərindən biri odur ki, nə nöqsan oraya yol tapa bilər, nə böhtən oraya ayaq basa bilər, nə kədər hökm edə bilər, nə şər həzz ala bilər. Lakin mənfəət və lezzət xatirinə olan məhəbbət şərə şər arasında ola bildiyi kimi, şərə xeyir arasında da ola bilər, horçond bu məhəbbət müvəqqəti və tez sovuşub gedər, çünki mənfəət və lezzət zatda deyil, ərezdə olar.

Cox zaman bele məhəbbətlər qərib və yad yerlərdə toplılmış adamlar arasında baş verər, məsələn, gəmidə, səfərdə və bu kimi başqa yerlərdə. Bele məhəbbətin səbəbi insan təbiətində təmərküz tapmış ünsiyyət qabiliyyətidir, ədəb sənəti bəhsində deyildiyi kimi, yalnız bu qabiliyyətə görə adama “insan” (yəni “üns saxlayan” – R.S.) deyilmişdir. Kim isə demişdir: “Sənin adına ona görə insan deyiblər ki, sən unudasın”, elə güman edib ki, “insan sözü” “nisyan” sözündəndir (nisyan ərəbcə “unutqanlıq” deməkdir – R.S.), səhv edib, xataya yol veribdir.

Təbii ünsiyyət insan xassələrindəndir, hər şey də öz kamalımı, dəfələrlə qeyd etdiyimiz kimi, öz xassələrində təzahür etdirir. Deməli,

bu növün də kamalı özünü öz növüne olan bu xasiyyətde təzahür etdirir, bu xasiyyətin özü ictimaiyyat və ictimai quruluşların emələ gelməsinin rüseymini təşkil edir. Buna görədir ki, həqiqi hikmət sahibləri bu xasiyyətin şorafetli olduğunu nəzəre alaraq, onu inkişaf etdirmek üçün bir sıra faydalı tədbirlər de düşünmüşlər, məsələn, müxtəlif qayda-qanun, ədəb-ənənə icad etmişlər, camaata ibadətlə məşğul olmayı, ziyafotlər təşkil etməyi məsləhət görmüşlər. Bunların hamısı ünsiyyəti qüvvədən hərakətə keçirmək, emalı etmek üçündür.

İslam şəriətində camaat namazı xəlvətdə tek qılanan namaza nisbetən ona görə üstün tutulur ki, adamlar gündə beş dəfə bir yere toplandıqda bir-biri ilə ünsiyyət saxlayır, ibadət və başqa işlərdə bir yerdə olmaları ünsiyyəti gücləndirib məhəbbətə çevirə bilər. Bunun sübutu odur ki, belə namaz gündə beş dəfə bir yere yiğilması mümkün olan kənd və məhəllə camaatına məsləhət görülmüşdür. Şəhər əhalisinə gündə beş dəfə bir yere yiğilmaq çətin olduğundan onlara başqa cür ibadət məsləhət görülmüşdür: həftədə bir dəfə bütün kənd və məhəllə adamları hamını tutu biləcək çox böyük bir mescidə toplaşır, orada kənd, məhəllə adamları bir-biri ilə ünsiyyət yaratdığı kimi, şəhər əhli də bu ünsiyyətdə iştirak edərlər. Beləliklə, kənd, məhəllə, qəsəbə və şəhər əhalisi həftədə bir dəfə görüşüb öz işlərini nizama salarlar (məsələn, "cümə namazı" kimi – R.S.).

Bundan əlavə bütün camaatın görüşməsi üçün ilde iki dəfə ümumi ibadət təyin etmişlər. Bunun üçün bütün camaatı tutu biləcək böyük bir səhra (meydan) seçməyi və hamını oraya davət etməyi buyurmuşlar.

Bütün tayfaları və peşə sahiblərinin bir yere toplu olması həm fayda götürməsi, həm də havasını dəyişmesi üçün nə gözəl binagüzarlıqdır?! (tedbir – R.S.).

Hamını tutan belə geniş bir sahəde toplanmış insanlar bir-birini gördükde tanışlığı təzəleyib ünsiyyəti bərpa edər, onların belə yenidən görüşməsi dostluğunu artırıb məhəbbəti möhkəmləndirir.

Bundan əlavə, bütün dünya əhlində ömürlerinde bir dəfə bir yere toplasmağı teklif etmiş və onun vaxtını da göstərmüşdür ki, bu imkan olduqda, özünə və ailəyə ziyan vurmadan yerinə yetirilsin, müxtəlif şəhər və ölkə adamları asanlıqla bir-biri ilə görüşə bilsin, məhəllə və şəhər əhalisinin məhrum olduqları xoşbəxtlik qapısı onların da üzünə açılsın, fitrətlərində olan ünsiyyət istedadını təzahür etdirsinlər. Belə bir toplantı və görüş yeri üçün şəriət sahibinin evindən daha yaxşı bir yer ola bilməz (Kəbə nəzərdə tutulur – R.S.). Onun qüdretinin şahidi

olub ibadətlə məşğul olmaq, qurban kesmək, adət-ənənə, rəsmiyətləri yerine yetirmek insanların qəlbində inamı möhkəmləndirir, duanın müstəcəb olmasını sürətləndirir, ehsan öz sahibinin ziyarətini qəbul etdirir. Bütün bu ibadət, ziyarət, şəriət, rəsmiyət və adətlerdən, yeni dini ehkamlardan məqsəd bu fəziletə yiyələnmək, hər iki dünyada səadətə çatmaq üçün bir yera toplaş ibitmə əmələ gətirməkdən ibarətdir.

Yenə də məhəbbət məsələsinə qayıdır demek isteyirik ki, ilahi məhəbbət ("müqəddəs məhəbbət") istisna edilməklə, bütün məhəbbətlər tərəflər arasında eyni zamanda yaranıb hər iki tərəfdən eyni zamanda aradan gedə bildiyi kimi, ola biler, bir tərəfdə məhv olub, o biri tərəfdə hələ də davam etsin. Məsələn, arvad və er arasında məhəbbətə səbəb olan qarşılıqlı ləzzət ola bilər bir tərəfdə sönsün, o biri tərəfdə isə hələ də davam etsin, çünkü ləzzətin dəyişkən olduğu məlumudur, lakin başqasını da dəyişdirməsi məcburi deyildir. Bundan əlavə, ev dolandırmaq işində arvad ilə er arasında müştərek mənafə olduğundan bu da onların məhəbbətinə kömək edə bilər. Lakin onlardan biri öz hüququ dairesində təqsirə yol verə, məsələn, arvad ərdən çox qopartmaq istəsə, er isə arvaddan gizlətsə, biri o birinin yanında müqəssir olar, məhəbbət pozular, şikayət və məzəmmət başlayar, get-gedə güclənər, axırdı ya tamamilə əlaqə qırılar, ya da səbəb aradan qalxar, amma narahatlılıq və üreksiniqliği hələ bir müddət qalar.

Başqa məhəbbətlər haqqında da buna oxşar misallar gətirmək olar.

Səbəbəri müxtəlif olan məhəbbətlərə gəldikdə, məsolən, bir tərəf ləzzət, digər tərəf mənfəət gözledikdə (müğənni ilə dinləyici kimi, müğənni dinləyicini mənfəət, dinləyici isə müğənnini ləzzət xatirinə sevir; aşıqla məşuqə kimi, aşiq məşuqədən ləzzət, məşuqə isə aşığındən mənfəət gözləyər) böyük narahatlıqlar və rüsvayıcılıqlar meydana çıxar, yerdə qalan məhəbbətlərin heç bir növündə bu qədər şikayət və şəmadət ola bilmez. Bunun səbəbi odur ki, ləzzətə çatmaq isteyən telesər, mənfaət almaq isteyən yubandırar, aralarında mülayimlik pozular (Allah göstərməsin). Buna görədir ki, hemişə aşıqlər zalim, tələbkar və qəddar olurlar. Həqiqətən də onlar zalimdirler, çünkü heç bir şey verməzdən əvvəl ləzzət almağa, vüsala çatmağa telesər, mükafatı isə hey təxire salarlar, ya özleri mükafat tələb ederlər. Belə məhəbbətə "levvamə" məhəbbət deyərlər, yeni məlamətə layiq məhəbbət. Belə məhəbbətə misal yalnız yuxarıdakı ilə mehdudlaşdırılmış bilməz, lakin hamısı öz mahiyyəti etibarile buna yaxın olar.

Sahla rəiyət, reislə təbe (mərus), dövlət ilə yoxsul arasında olan məhəbbət de şikayət və məzəmmətli olar. Bunun səbəbi odur ki, hərə öz sahibindən bir şey gözleyər, o da əksər halda boşça çıxar, ümidiñ puça çıxmazı sehlenkarlıq və süründürməyə səbəb olar, bu səntncu da məzəmmət və danlaq doğurar.

Ədalet şərti yerinə yetirildikdə bu fəsadlar aradan qalxar. Eləcə də qulluqçular öz ağalarından çox haqq gözleyərlər, sahibləri isə onların xidmət, sədaqət və nəsihətdən səmimi olmadıqlarını bəhanə edib məzəmmətə başlayarlar; əməkli haqq arasında ədalet bərpa edilmeyince, onlar arasında da məhəbbəti nizama salmaq olmaz. Bunun nə kimü çətinliklər yaratdığını izaha ehtiyac yoxdur.

Lakin xeyrxahların məhəbbəti mənfəət və lezzət qərəzi güdmədiklərindən, bəlkə səbəbi zatlarındakı xeyrxahlıq məqsədləri, "mütəq yaxşılıq" və fəzilət olduğundan, burada ixtilaf, dava-dalaş ola bilməz, birliyin əsas baisi: ədaletli münasibət, qarşılıqlı məsləhət və nəsihət nəticəsində o öz-özüñə yaranar.

Filosofların en sədaqətli dost (səddiq) haqqında dedikləri aşağıdakılardır:

Əsl sədaqətli dost odur ki, daxilən sənin özün olsun, zahirən başqası. Belə bir sədaqətin ülviliyi, onun avam adamlarda ola bilməməsi, yeniyctmələrde yoxluğu haqqında ona görə bu qədər etraflı danışıldı ki, xeyrin nə olduğunu bilməyen, doğru məqsədin mahiyətini başa düşməyən adamın göstərdiyi məhəbbətin ya mənfəət, ya da lezzət güddüyü bilinsin.

Şahlar və sultanlar özlərini üstün və nəmət sahibi saydıqları üçün sədaqətli görünməyə çalışırlar, elə buna görə də onların sədaqəti tam ola bilməz və ədalətdən kənara çıxar.

Ata övladını ona görə sevir ki, onun üzərində çox haqqı olduğunu görür, bu məhəbbət bir növ böyüklik məhəbbətinə yaxınlaşar, başqa ibare ilə övladını sövq-təbii, zati bir məhəbbətə sevər, bu, o deməkdir ki, övladını, həqiqətən, öz nəfisi hesab edər, elə bilar övladının vücudunu təbiət onun sürətinə baxaraq yoğurmuş, zatinin timsalını övladına aşlamışdır. İnsafən, bu düz təsəvvürdür, çünkü ilahi hikmət öz kəraməti sayəsində atanın ilhamını övladının icadına səbəb etmiş, onu övladının doğulmasında ikinci amilə çevirmişdir. Buna görədir ki, ata özü üçün istədiyi kamalı övladı üçün də arzulayır, özüne nəsib olma-mış xoşbəxtlik və səadətin oğluna qismət olması üçün çalışır. Desələr:

"Övladın səndən daha fazildir" – bu, onun acığına gelmez, lakin başqasının ondan fazıl olduğunu dedikdə, qalbinə deyər. Məsələn, get-gedə tərəqqi edən bir adama: "Övvəlkilərə nisbetən indi daha kamilsən" desələr, bu, ona toxunmaz, bəlkə bir az da xoşuna gelər; ata-övlad münasibəti də belə olar. Atanın övladə olañ məhəbbət çoxluğunun bir səbəbi de odur ki, övladını ömrünün meyvəsi hesab edər, doğulduğu gündən onu şadlıq məcdəsi adlandırır, təriyəsi ilə məşğul olar, könlünü ona salar, get-gedə məhəbbəti artar; ona həyatının amali, sevinçinin mənbəyi deyər, ürəyində ona varis kimi baxar, özü öləndən sonra onu xatırladan bir vücudun yerində oturacağını düşündükə, qəlibi ifti-xarla dolar. Hərçənd qara camaat belə sözləri deməkdən çəkinər, ya da onları ifadə etməyi bacarmazlar, lakin ürəklərindən buna oxşar şəylər keçər. Bu, pərdə arxasında təsevvür edilən gözəl bir xəyalə bənzəyər.

Övladın məhəbbəti atanından az olar, çünki o, məhsul və neticədir, uzun müddət özünün nece əmələ geldiyini, səbəblerinin kim olduğunu başa düşməz, nə qədər ki ağılı bir şey kəsmir, atası sağdır, qədrini bilməz, elə ki ağılı başına gəldi, gözü açıldı, həyatı başa düşdü, ya atası öldü, eli onun qazancından kəsildi, onun böyüklüyünü dərk edər, qəlbində ona qarşı məhəbbət əmələ gelər. Buna görədir ki, övladlara valideynləri ehsan verməyi vacib buyurublar, valideynlərə isə övladlara ehsan verməyi vəsiyyət etməmişlər.

Qardaşların bir-birinə məhəbbəti səbəbdə (bətnə) müşterək olmalarıdır.

Şahın rəiyətə məhəbbəti – ata məhəbbəti, rəiyətin şaha məhəbbəti – övlad məhəbbəti, rəiyətlerin bir-birilə məhəbbəti – qardaş məhəbbəti kimi olmalıdır; bu zaman onların arasında nizam olar.

Bu təşbehən məqsəd odur ki, şah: şəfəqqət, mərhəmət, lütf, kəramət, qayğı, tərbiyə, kömək, məsləhət, zərərli şəyələri uzaqlaşdırmaq, xeyrliləri yaxınlaşdırmaq və bu kimi işlərdən rəiyətə məhrəban ata kimi rəftar etsin.

Rəiyət: itaet, nəsihət, məsləhət, tərif və qədirdanlıqda ağıllı övladlar, bir-birinə kömək etmək xərəni istəməkdə səmimi qardaşlar kimi olsunlar. Hərəsi öz imkanı və bacarığı daxilində, zaman və məkanın tələbindən asılı olaraq ədalətə öz borcunu yerinə yetirsin, hərənin haqqı özüne çatsın, beləliklə hər yerdən nizam-intizam hökmfərma olsun.

Əgər bir yerdə azlığa, başqa yerdə çoxluğa yol verilsə, ədalət pozulsə, fisq-fəsad töreyər, ölkədə zəiflik və zorakılıq əmələ gələr; mə-

hebbət ədavətə çevirilər; dostluq düşmənçiliyə döner; səmimilik aradan qalxar, riyakarlıq meydana çıxar; kömək əvezinə kələk gəlməyə başlayırlar; hərə öz xeyrinə, başqasının zərərinə çalışır; sədaqət yox olar, nizam-intizam pozular, yerini onun ekşi olan hərc-merclik tutar.

Bütün küdürü, ədavət, bəla ve xətadan azad bir məhəbbət varsa, o da mexluqun öz xalıqinə olan məhəbbətidir, bu məhəbbət ilahi, müvəddəs məhəbbətdən başqa heç bir şey ola bilmez. Başqa iddiada olanların sitayışi batıl və uydurma hesab edilməlidir. Məhəbbət mərifətlə, idrakla əlaqədardır. Ne onların vurulan bəzəkden, ne de onlara verilən ehsandan xəberi olmayan əldəqayırma şeylərə (bütlərə – R.S.) necə sitayış etmək olar? Doğrudur, ola biler biri bir şeyi təsəvvüründə ilahileşdirib onu öz allahına çevirsən, ona pərəstiş və sitayış etsin, onu özünün vahid yaradıcısı və mütləq etiqadı mövqeyinə yüksəltsin. (İlahi, sən özün bizi saxla). "Onların çoxu Allaha inanırlar, məger bütprəstirdirlər!?"¹⁴⁵.

Bu məhəbbət iddiasında olanlar çox, əsl inananlar isə həddən artıq az, belkə azdan da azdır¹⁴⁶.

"Mənə şükür eden bəndelərdən də azdır!"¹⁴⁷.

Məhəbbətin ikinci dərəcəsi valideynlərə olan məhəbbətdir, dərəcə və mərtəbədə heç bir məhəbbət bu iki məhəbbətə çatmaz; şagirdin müəlliminə olan məhəbbətdən başqa. Bu məhəbbət yuxarıda adları çəkilmiş məhəbbətlərin mərtəbələri arasında orta dərəcəsində olar. Sebəbi odur ki, birinci məhəbbət şəref, calalın en yüksək mərtəbesində olar və səbəblər sebəbi, varlıqların tabe olduğu, hər bir varlığın yaradıcısı hesab edilər; ikinci məhəbbət də ona oxşayar, çünkü ata daha yaxın maddi səbəb vəzifəsini yerinə yetirər: lakin nəfslərin tərbiyesi ilə məşğul olan müəllimlər bu nöqtəyi-nezərdən birinci səbəbi təqlid edir və ona oxşayırlar, digər tərəfdən isə əqli sebəbə görə ikinci dərəcəli olduqlarından atanı xatırladırlar. Deməli, onların məhəbbəti birinci məhəbbətdən aşağı, ikinci məhəbbətdən ise yuxarı olar. Müəllimlərin edəb və tərbiyə öyrətmələri əsl vücuda nisbetən ikinci, ata-babaların tərbiyəsinə nisbetən isə daha şərəflidir. Həqiqətən, müəllim cismanı ağa, ruhani atadır.

İskenderdən soruşular: "Atanı çox sevirsən, yoxsa müəllimini?" Dedi: "Müəllimi. Atam məni fani dünyaya getirmişdir, müəllimim isə mənə əbediyət bəxş etmişdir".

Nəfs fəzilətdə cismə nisbetən nə qədər yüksəkdirse, müəllimin də haqqı atanın haqqından o qədər çoxdur. Deməli, müəllime və ataya

hörmət edib məhəbbət bəsləməkdə bu tenasübə riayət edilməlidir. Müəllimin tələbəye olan məhəbbəti xeyrəxalıq məhəbbəti nöqtəyinənəzərindən də atanın oğula olan məhəbbətdən haman nisbətdə üstün olar, çünkü onu tərbiyəsi tam fəzilət, mənevi qida, xalis hikmət əsasında olar. Müəllimin ataya nisbeti nəfsin cismə (məneviyyatın cismaniyyətə – R.S.) nisbeti kimi olar.

Məhəbbətlərin mərtəbələrini təsəvvür edə bilməyən adil adam ədalet şərtlərini yerinə yetirə bilməz. Allaha vacib olan məhəbbətdə başqasını şərik etmək, əsl mənada Allahın özünə şərik çıxartmaqdır.

Rəise böyük ata kimi baxmaq, səltanla səmimi dəst kimi davranmaq, ata-anaya qardaş və yoldaş kimi yanaşmaq surf nadanlıq və ağlışlılıqdır, belə şeyləri qarışdırmaq və hərənin öz yerini bilməmək tərbiyənin düz olmadığını dəlalet edir, şikayətə və mezəmmətə səbəb olar. Hərə öz mövqeyini bilsə, məhəbbət, xidmət və mesləhətdə hərə özünə layiq səy göstərsə, hamı öz haqqını alar, razı qalar, ədalet də öz yerini tapar.

Sədaqətdə xeyanət mal-dövlətdə xeyanətdən daha ağır olar.

Birinci hekim buna işara edərək demişdir: "Qəlp pul tez ortadan çıxdığı kimi, saxta məhəbbət de tez aradan gedər".

Deməli, ağıllı adam her işdə xoşniyyət olub, hərənin öz haqqının dərəcəsini bilməli və ona riayət etməlidir. Sədaqətliləri özü bılıb xeyirli işlərde onları unutmamalı; səmimi və mərifətli tanışlara dəst kimi yanaşış imkan daxilində onların səmimiyyətini sədaqət səviyyəsinə qaldırmalı; ele etməlidir ki, özündə, ailədə, rəislərdə, rəiyyətlərdə, dəst-aşnalarda xeyrəxalıq hissələri yaradıb möhkəmlətsin. Şər adam bu xasiyyətdən mərhum olduğundan, onun yerini bədxahlıq və kəsalet tutduğundan, nəyin xeyir, nəyin zərər olduğunu bir-birindən ayıra bilməz, zərərlini xeyirli hesab edər: onun zatında özünə yer tapmış şər nəfşindən və ondan olan bütün yaxşı xüsusiyyətlərdən qaçar: şərə xeyir bir yere sızmaz. Öz nəfşindən qaçlığı kimi, o cür yaxşı xasiyyətdə olan adamlardan da qaçar. Həmişə elə şeylərlə məşğul olmaq isteyər ki, nəfisi yadına düşməsin, özündə olmasın. Şərab içmək, əyyaşlıq etmək, adamın ağıllı başından çıxardıb özünü unutdurən mütrüblük, təlxeklik kimi işlərə herislik göstərer. Bir az ara verdikdə özüne gelər, nələrlə məşğul olduğunu xatırladıqda özündən zehləsi gedər. Onun məhəbbəti o dəstlərə olar ki, ona özünü unutdurar, ele şeylərə olar ki, onun ağıllını başından çıxarar, ömrünü bada verər. Bu və buna oxşar şeylər onu həyecanlandırıb, qıcıqlandırıb, nəfs belə şeylərə adət etmediyindən

zidd qüvvələrin qarşılıqlı təsiri nticəsində müvazinət pozular, təmin olmayan ehtiras və şəhvətlər qəribə xəstəliklərə səbəb olar, gözlənilmədən hüzn, kədər, vahimə, xoflanma və s. emələ gelər. Bunun səbəbi odur ki, zidd ünsürlərin nisbeti bir yerdə durmaz, gah bundan ona, gah da ondan buna keçər; bunun nticəsində əhval dəyişkənliliyi emələ gelər, bundan oturub-durmaq, məclis qurmaq, eyyaşlıq, modabəzliq və bu kimi arzular meydana çıxar. Onu belə şeylərdən çekindirmək, vaxtında bəlanın qarşısını almaq, təsəvvür etmədiyi ağır və facieli aqibətdən xilas etmək istədikdə o bundan narazı qalar, o halına qibə edər, onu səadət sanar. Belə adam həqiqətdə özünə hörmət qoymaz, çirkin işlərdən başqa heç kəsi sevməz, məhəbbət qarşılıqlı əsasında nizama salındığından heç kəs də belə adamı sevməz, heç kəs ona nəsihət edib məsləhət verməz, hətta öz nəfsi də ondan üz döndərər.

Lakin mənəvi xeyrxah olan fazıl adamlar öz zatlarından xeyir götürüb başqalarına da xeyir verdiklərdən həm o razı qalar həm də başqaları ondan razı qalar; razı qaldıqları üçün onu sevərlər, sevdikləri üçün sədaqətli olalar, sədaqətli olduqları üçün onun başına toplanarlar.

Deməli, həm o özünə sadıq qalar, həm də başqaları ona sədaqətli olar.

İster qəsden, isterse bilmedən başqalarına edilən xeyrxahlığın nəticəsi gotırıb buna çıxarar. Səbəbi odur ki, onun tutuduğu işlər lezzətlişərin en lezzətli, sevimlilerin en sevimlisi olar, en sevimli və lezzətli şeylər isə başına çoxlu mürid və perestikşər yiğar. Onun bu xeyrxahlıq, ehsan və bəxşisi hamiya şamil olar, azalma, mehv olmadan qorxmaz, maddələrin əksinə olaraq artar, çoxalar. Maddi köməklərin başlangıcı, sonu olduğundan o axıra çatdıqda qurtarar, qurtardıqda isə narazılıq və şikayətə səbəb olar. Ona görə maddi ehsan veren adamlara məsləhət görüblər ki, işin axırının çətinliyini başlangıçdan düşünsünler. Bu ehsandan doğan məhəbbətə "levvamme" deyilir. Lakin ehsan verənlə ehsan alanın məhəbbəti arasında fərq olar, yəni ehsan verən ehsan alana məhəbbəti ehsan alanın ehsan verənə məhəbbətindən çox olar. Səbəbi birinci filosofun dediyi kimidir: "Borc verən, xeyrxahlıq edən borc alan və xeyrxahlığı qəbul edən halına görə yaxşılıq göstərir və onların sağlığını arzu edir. Borc verən ola biler ki, borclunun sağlığını onu sevdiyi üçün deyil, öz malını geri almaq xatirinə istəsin, yəni ona can sağlığı, dövlət, miknet və sərvət arzu elesin, beləkə bu yol ilə haqqını ala bilsin, borclu borc verənə belə bir münasibət bəsləməz, ona belə bir dua etməz. Xeyrxahlıq edən xeyrxahlığı qəbul edəni heç

bir təmənnası olmadan sevər. Səbəbi odur ki, yaxşılıq eləyən adam öz işindən zövq alar, yaxşılığı baş tutanda sevinci həddini aşar.

Lakin ehsan yeyənin məhəbbəti ehsana olar, ehsan verənə yox, bundan əlavə, uzun müddət verilən ehsan vasitəsilə əldə edilən məhəbbət əzab-eziyyətlə qazanılan məhəbbətə oxşayar, başqa sözə, asanlıqla mal ələ gətirənlərin (məsələn, varislər kimiləin) əksinə olaraq çox çətinliklə, uzun və qorxulu səfərlər ağır və məşeqqətli zəhmətlər, qənaətlər, məhrumiyyətlər nəticəsində toplanan mal-dövlətə benzəyər. Böyük emek və zəhmətə mal toplayan adam isə asanlıqla dövlətə çatmışlara nisbətən öz varına daha çox bağlı olar, onun əldən çıxmışından daha çox qorxar. Haman bu sobəb üzündən ana övladını atadan çox istəyər, ona valeh olar, ondan çox şey gözləyər, cünki övladın meydana gəlib tərbiyə edilməsində ana zəhməti daha çox olar, şair də şerini daha çox xoşlayar, başqalarına nisbətən öz şerinə daha çox valeh olar. Elecə də hər sənət sahibi öz əsərinin üzerinde nə qədər çox emek sərf etsə, o qədər onu çox sevər. Aydın məsələdir ki, bir şeyi hazırlayanla ondan istifadə edən zəhməti eyni ola bilməz. Buradan aydın olur ki, ehsan verənin məhəbbəti ehsan yeyənin məhəbbətindən daha artıq olar. Ehsan verən, ola biler, ehsanı əliaçıqlıqdan versin; ola biler ad qazanmaq üçün etsin; ola biler, gözdən perdə asmaq üçün. İnsanların en şərafətli odur ki, köməyi əliaçıqlıq, səxavət xatirinə etsin; yaxşı ad, dua-səna, ümumi qədirdanlıq və məhəbbət (o bu möqsədi güdməsə də) nəticədə öz-özünə emələ gələcəkdir.

Demişik ki, nəfsini isteyən hər bir adam ehsan verməyi də sevər, deməli, o, öz nəfsinə ehsan verməyi də sevməlidir. Dostluğun sobəbi ya xeyir, ya lezzət, ya mənfov olduğundan, bunların hansının yaxşı və üstün olduğunu bilməyən bir adam nəfsinə necə ehsan verməyi də bilməz. Buna görədir ki, insanların beziləri nəfslərini lezzət, beziləri mənfov, beziləri kəramət ruhunda tərbiyə edərlər, xeyrin nə olduğunu bilmədikləri sehvi yol verərlər.

Xeyirdən xəbəri olanlar, tez gelib keçən zahiri lezzətlərə razı olmazlar, daha yüksək, daha kamil, daha böyük lezzət axtararlar, bu isə ilahi lezzətdir. Bu təbətin sahibi olanlar o böyük yaradana layiq işlərlə məşğul olub həm həqiqi lezzətlərdən fayda götürür, həm də tekəbbür və qırra üzündən başqalarının (ister dost, isterse qeyri-dost) bacarmadıqları bir çox səxavətli işlər görər, alicənəbliqlər göstərər.

Söhbət məhəbbətdən getdiyi üçün burada hikmat və xeyir məhəbbətdən də bir az danışmaq lazımdır, çünki onlar da məhəbbətə dağdırırlar.

Deməliyik ki, "hikmet məhəbbəti" insanda olan idraki fealiyyetlərə və ilahi xüsusiyətlərə aiddir, başqa məhəbbətlərə yol tapa bilən bələlər buraya qədəm basa bilmez, ne tamahkarlıq oranı tamıyar, ne fitnəkarlıq oraya ayaq açar. Bunun səbəbi odur ki, belə işlər "sərf xeyirdir", sərf xeyrə isə maddi və onunla elaqədar şər işlər qarşıa bilmez.

Adamlar əlaqə işlər və insanı fəzilətlər icraçısı olduqlarından bu "xeyri" bilməsələr, onun həqiqətindən xəbersiz qalar və ilahi səadətdən məhrum olarlar. Lakin bu fəziləti dərk etmek üçün o biri fəzilətləri bilməyə ehtiyac vardır. Ona göredir ki, bu fəzilətlərə yiyeləndikdən sonra ilahiyyata başlayarlar. Əvvəlcə öz zatının nədən ibarət olduğundan başlayar, sonra təbiet və ondan baş verən hadisərlərle məşğul olar, daha sonra nəfs, fealiyyət, qüvvə və xüsusiyətlərini öyrənər, bunları menimsəyib qurtardıqdan sonra pak ruhlar, məlaikələr və bu kimi məsələlərə əl atar.

Elə ki bu fani dünyadan o bağı aləmə köçdü, əbədi nemətə və daimi səadətə çatar.

Aristatalis deyir ki, tam xalis səadət Allah həzretlərinin xidmetindən olanlar üçündür, insanı fəzilətləri məlekələr xas olan fəzilətlərə qatmaq olmaz: onlar bir-biri ilə sazişə girmir, əmanət qoymur, ticarət ələmirler ki, ədaletə möhtac olsunlar; bir şeyden qorxmurlar ki, şücaeti terifləsinlər; bir şey xərcləmirlər ki, qızıl-gümüş eşqinə düşsünlər, ya sexavət göstərsinlər; şəhvətləri yoxdur ki, iffətin qədrini bilsinlər; tərkiblərində dörd ünsür yoxdur ki, yeməye iştahaya gəlsinlər.

Deməli, adamlardan ayrılmış bu pak və müqəddəs Allah bəndələrinin insanı fəzilətlərə ehtiyacı yoxdur.

İzzət və calal sahibi olan Allah məlaikələrdən daha böyükdür, qüdsilik, ülvilik və buna oxşar şeylərdən daha təmiz və daha yüksəkdir, onu ağla gele bilən, təsəvvürü mümkün olan bütün müsbət şeyləri oxşatmaqdansa, heç bir şeyə oxşatmasan daha ləyaqətli olar. Lakin inkaredilməz bir şey vardır ki, o da yalnız xoşbəxt adamların başa düdükləri həqiqətdir. İnsanların səadətə çatmış və əsl xeyrin ne olduğunu bilən xeyr-xahlar bu həqiqətə can atar, imkanları daxilində onun tələblərini yerinə yetirər, bacarıqları dairəsində onu təqlidə çalışar, elə edər ki, onu rəhəmə getirib razi salsın, öz yaxınına buraxacağı ümidi olsun, məhəbbətini qazansın, onun əsl adını öyrənsin. Buna o, bəzi sözlər əlavə et-

mişdir, lakin onları bizim dilimizdə işlətmirlər, sonra demişdir ki, Allah-taalanı sevənlər onunla ehd-peyman bağlayar, çünki sevənlər ehd-peymansız ola bilməzler.

Filosofların qəribe və əcaib şeylərdən lezzət aldıqlarının səbəbi de budur.

Hikmətin mahiyyətini dərk eden adamlar onun bütün lezzətlərdən daha lezzətli olduğunu gözəl bilirlər, ona görə belə adamlar başqa lezzətlərə məhəl qoymazlar, hikmətdən başqa heç bir işlə məşğul olmazlar, belə olan təqdirdə, hikməti ən kamil olan həkim (filosof) böyük Yaradanın özü olar. Bəndələrindən bu səadətə çatmış adamdan başqa heç kəsi əsl mənada sevməz, çünki oxşayanlar bir-birini daha çox sevirlər. Buna göredir ki, bu səadət bütün səadətlərin ən ülvisi olar və bu səadət insanı səadət olmaz; çünki təbii və nəfsani qüvvələrdən təmizlənmiş olar, onların arasında çox böyük fərq yaranar. Bu elə bir vergidir ki, onu Allah öz bəndələri içərisində seçdiyi adama verer.

Bundan sonra belə bir məqsəd üçün seçilmiş adamı heyatda imtahan çeker, əzab-əziyyətə düşçər edər. Bu çətinlik və məşəqqətlərə dözə bilmeyen adam əylənməyə meyl edər, çünki eylenmək istirahətə oxşayar, istirahət isə ne səadətin özü olar, nə de ona aparan bir vasitə rolunu oynayır. Rahatlığa isə zahirən insan, əslində isə heyvan təbieti olanların bədəni təməyül göstərər. Qullar, uşaqlar, heyvanlar və bu kimilərini səadət sahibi adlandırmaq olmaz.

Ağlılı ve fazıl adamlar hümmetin də ən yüksək mərtəbəsində olalar. Bu barədə birinci filosof belə deyir: "İnsani hümmet sövq-təbii olmamalıdır. Hərçənd o, özü sövq-təbii yaranmışdır; onun hüməməti ölü heyvanlarındakı kimi olmamalıdır, hərçənd axırdı o da ölücedir, o bütün qüvvələrini səfərberliyə almalı, onları ilahi işlərə yönəltməlidir. İnsan bədəncə xırda olsa da, hikmetdə, eql və şərafətdə böyükdür.

Bütün yaranmışlar içərisində ağlıda ondan böyüyü yoxdur, bütün cövhərlər cövhəri, böyük yaradanın əmri ilə hər şeyə vaqif olan yalnız odur.

İnsan bu dünyada ikən yaxşı güzəran keçirməyə möhtacdır, lakin bütün səyi ona serf etmək olmaz; bütün ömrü mal toplamağa, sərvət yiğməğə həsr etmək düzgün deyildir, çünki dövlet adımı fəzilətə çatdırıa bilməz, çox yoxsullar var ki, daha kəramətli işlər görərlər.

Buna görə filosoflar deyiblər: "Səadət sahibləri o adamlardır ki, yaşayışları orta, işləri ağlılı və fəzilətli olsun, dövlətləri çox olmasa da

eybi yoxdur". Bütün bunlar filosofun sözləridir. Sonra demişdir: "Fəzilətlərə yiylənmək hələ kafi deyildir, əsl məsələ onları əməldə hə-yata keçirmekdir".

İnsanların beziləri feziletləri öyrənməyə rəğbat göstərərlər, belə adamlara nəsihət təsir edər. Belə adamlar sayca az olar, onlar çirkin hərəketlər və şər işlərdən qaçıb, təmiz təbietlər və xeyirli əməllərə meyl edərlər; beziləri nalayıq davranış, xoşagelməz restardan yalnız danlaq, qınaq, məzəmmət üzündən, cəhənnəm işgəncəsindən, axıret əzabından qorxduqları üçün imtina edərlər. Buna görədir ki, bəzi adamlar təbiet etibarilə xeyrxah olurlar, beziləri şəriət qorxusundan xeyrat verirlər. Qanunun (şəriətin) bu qəbil adamlara verdiyi tərbiyə boğazında tike ilişmiş adama verilən suya oxşayar, qanun (şəriət) bunlara təsir etmə-sə, bu boğazında qalib onları boğar, belələrini islah etmək mümkün olmaz.

Təbietən xeyrxah, fitrətən fazıl olan adamlar böyük Yaradanın mə-həbbəti və onun buyruğu sayəsində belə olurlar, onların məsləhət və-rəni və tədbir tökəni xudavəndi-aləm özü olar, onun işini nizama salar.

Bu müqəddimədən məlum oldu ki, səadət sahibləri üç sinfə bölü-nürlər:

Birincisi – anadangəlmə nəcəbet izi görünen, həya və kəramətlə üns bağlayan, edəb və terbiyəyə mal olan, xeyrxahlarla durub-oturmağa, fezilet sahibləri ilə məclis qurmağa həvəs göstərenlər və bunların əksindən üz dönderənlər.

İkincisi – evvelcəden belə xüsusiyyətləri olmayan, lakin öz səy və eməyi nəticəsində haqqı tanımağa çalışan, adamlar arasında ixtilaf gördükde haqqı qoruyan və beləliklə, hikmet sahibləri mərtebəsinə çatanlar; yeni elmi sehih, eməli saləh olanlar. Belələri filosof olar, əsəbiləşmək daşını atarlar.

Üçüncüsü – şəriət terbiyəsinə və hikmet təliminə ikrahla baxanlar.

Məlumdur ki, bu bölgüdən əsas məqsəd ikinci növ adamlardır, çünki anadangəlmə səadətlə bir yerde doğulanlara və terbiyəyə ikrah edənlərə əmək sərf etməyinə ehtiyac yoxdur, əsl səadətə isə yalnız çalışmaq və əmək sərf etmək sayəsində çatarlar. Böyük Yaradanın məhəbbəti həqiqətdə bunlar üçündür, əsl səadət sahibi onlar hesab edilərlər, bunların əksleri isə bədbəxt sayilarlar.

Doğrusunu Allah bilir.

ÜÇUNCÜ FƏSİL

Ictimaların növləri və şəhərlərin əmələ gəlməsi haqqında

Her mürəkkəb varlığın özünəməxsus, səciyyəvi, ümumi bir qanu-niyyət, xüsusiyyət, quruluş və sistemi olar ki, bu onun tərkibinə daxil olan ünsür və elementlərdə ayrı-ayrılıqda təsadüf edilməz; insan icti-malarında da elə bir qanuniyyət, xüsusiyyət, quruluş və sistem var ki, o, ayrı-ayrı, tək adamda ola bilməz.

İnsanın iradi işləri iki yerə: xeyirlər və şərlərə bölündüyüündə ic-timalar da buna uyğun olaraq iki yere bölünür:

Birinci – səbəbi xeyir olanlar.

İkinci – səbəbi şər olanlar.

Birincilərə "fazılə", ikincilərə "qeyri-fazılə" icimalar adı vermişlər.

Fazılə icimaların növü birdən artıq ola bilməz, çünki haqq qoxluqdan azaddır, ona görə xeyir işlərin də yolu birdən artıq olmaz.

"Qeyri-fazılə" icimalar üç növdür:

Birincisi – icma üzvləri, yeni insana oxşar şəxslər, hələ nitq qüvvəsindən istifadə etməyi bacarmaz, onların bir yere toplanmalarının səbəbi başqa qüvvələrdən fərqlənən xüsusi bir qüvvə (birgo qüvvə) icad etmək olar, belə icimlərə "cahile icma"¹⁴⁸ adı verilmişdir.

İkincisi – nitq qüvvəsindən istifadə etməyi bacararlar, lakin başqa qüvvələr hələ üstünlük təşkil edər, belə icimlərə "fasidə icma"¹⁴⁹ adı verilmişdir.

Üçüncüsü – fikri qüvvənin naqisliyi üzündən xeyallarında qanun düşüñüb ona "fəzilət" adı verərlər, sonra bu qanuna əsasən icma düzəl-dərələr, belə icimlərə "zalle icma"¹⁵⁰ adı vermişlər. Bu icimlərin hərə-sinin özünün saysız-hesabsız formaları (şöbələri) vardır, çünki yalan və şərin həddi-hüdudu olmaz. Bundan "fazılə" icimlərin daxilində də "qeyri-fazılə" icimlər törənə biler, bunların səbəbləri haqqında biz sonra danışacaqıq. Belə icimlərə "nəvabət"¹⁵¹ adı verilmişdir.

Bu icimlər içerisinde əsas məqsəd "fazılə icimlərin" nədən ibarət olduğunu izah etməkdir ki, bəlkə səy edib o biri icimləri da onun mərte-bəsinə çatdırıbileər. "Fazılə icması" insanların elə xüsusi birləşməsi-ne deyilir ki, onların birgə səyləri xeyir işlər görməyə, şərləri aradan qaldırmağa yönəldilmiş olsun. Belə adamların arasında on azı iki şeydə şəriklik olar: biri rəy şərikliyi, digəri əmək şərikliyi. Bunlardakı rəy

birliyi ondan ibaretdir ki, bunlar insanların nece yaranıb, ölüden sonra haraya qayıdacaqları və bu iki qütb: doğumla ölüm arasında nece yaşamaları haqqında eyni əqidəde olarlar; əməkda birlikleri ondan ibaretdir ki, kamal etməkdə eyni cürə çalışır, gördükleri işlər hikmət əsasında, yaxşı düşünülmüş, gözəl nizama salınmış saf münasibətlər üzərində qurular, ədalət qanunlarına, siyaset şərtlərinə riayət edərlər. Hər kəsin mənafeyi və mövqeyi nəzərə alıñar, hamının əməyinin son məqsədi bir olar, arzu, istəkləri bir-birinin xeyrinə uyğun gelər.

Bilmək lazımdır ki, nitq və idrak qüvvəsi bütün insanlarda eyni dərəcədə yaradılmamışdır, bəlkə onun en yüksək dərecesi ülviyətin son mərtəbesinə, en aşağı mərtəbesi heyvan seviyyəsinə dayanan hədlər arasında dərəcələnmişdir.

İdrak qüvvəsi eyni olmadığından insanlar dərk edilən əşyaların əvvəlini, sonunu, oxşar və fərqli cəhətlərini ayıra bilməkdə eyni ola biləməzler; ağilda daha kamil, fitrətdə daha sağlam, terbiyədə daha düz olan adamlar, ilahi məhəbbət, rəbbani mərhəmet həmişə bunlara doğru yol göstərdiklərindən, ədədlərin az-çoxluğunu, əşyaların var-yoxluğununu, insanların əvvəlini-sonunu, həqiqətin ne olduğunu özü kimilərə nəsib ola biləcək dərəcədə doğru biler.

İnsan nəfsində maddi və mənəvi varlıqları dərk etmək qüvvəsi olduğundan, məsələn, təxəyyül, təfəkkür, hiss və i.a., hikmət elmindən bildiyimiz kimi onun kamillik və naqışlıyində güclü və zəifliyində də müxtəlif dərəcelər olar, heç vaxt, heç bir yerdə istər oyaqlıq, istərsə yuxuda heç bir qüvvə bu qüvvənin nəzarətindən kənarda qala bilməz.

Başlangıç və sonu, yaradılış və mehvi dərk etmək yalnız və yalnız şərəflı nəfs cövhərinə xas olan bir keyfiyyətdir, burada nəfsden başqa heç bir qüvvənin dəxaləti və iştirakı yoxdur. Deməli, haqqında danışılmış bu qisim adamların zati-pakileri varlıq və yoxluq, həyat və ölüm, dünya və axiret kimi məsələləri müşahidə və tədqiqlə məşgül olduqları zaman ona tabe olan qüvvələr və nəfsin vəziyyətinə uyğun gelsələr, pis olmaz. "Mütəqən nəfs" maddi qüvvələrdən azad, xalis nəfs olduğundan xəyal, təsəvvür, mütərəred anlayışlar və buna bənzər şeylərdən başqa, onu heç bir vasita ilə dərk etmek olmaz.

Cismanilerde mümkün ola biləcək müsbət şərəfli xüsusiyyət və onlara aid olan qüvvələrin dərəcə və mərtəbələrində asılı olaraq, nəfsdə də bu və ya başqa nisbətdə olacaqı ehtimal edilə bilər, lakin ağıl qüvvəti və həqiqi idrak sahibləri "mütəqən nəfsin" belə keyfiyyət-

lərden azad olduğu hökmünü vermişlər, bunlar filosofların başçıları hesab edilirlər.

Rütbədə onlardan aşağı duranlar, "sırf ağıl" idrakından məhrum olarlar, təxəyyül qüvvətinin dərk edə biləcəyi təsəvvürdən uzağa gedə bilmezler; ola biler filosoflarda da belə bir təsəvvür yarana bilsin, lakin onlar dərhal onun pak və təmizlənməsini vacib bilerlər. Bu qəbildən olan adamlar həqiqəti dərk etmek yolunu bilmədiklərindən bu təsəvvür haqqında düşünüb mühəkimələr yürütməyə başlarkən onun da evvəli və sonu olduğu fikri yarana biler (elbette, onların təxəyyülündə olan təmiz bir varlıq kimi), beləliklə, mütərəred xəyal seviyyəsindən bir mərtəbə də aşağı enib onları cismanilərə yaxınlaşdırırlar, daha sonra bu təxəyyüllünə də unudub onu xeyali bir varlıq kimi təsəvvür edərlər. Lakin buna baxmayaraq, birinci təbəqənin mərifəti bunlarından daha kamil olduğundan onlara inanıb dediklərini təsdiq edərlər; belə adamlara "imam ehli" deyərlər.

Rütbədə buntardan da aşağı duranlar təxəyyül istedadına malik olmadıqlarından təsəvvürlə kifayətlenər, onun başlangıç və sonunu cismani varlıqların əvvəli və axırı məsəlesi ilə qarışdırırlar, lakin cismanilərə xas olan vəziyyət və dəyişmələri onlara şamil etməzler, bununla belə, birinci iki təbəqənin daha mərifəti olduğunu etiraf edib onlara tabe olalar; belələrinə "təslim ehli" deyərlər.

Bunlardan da aşağı duran və uzağı görmeyən adamlar, hətta bəzi cismani xüsusiyyətlərin ona da aid olduğunu iddia edərlər, belə adamlara "müstəzəflər"¹⁵² deyərlər. Ardıcıl olaraq mərtəbələr bu minval ilə davam etdirilə, gəlib "suretpərəstlər" (bütpərəstlər - R.S.) mərtəbəsinə çatar.

Yeri gəlmışkən deyək ki, bu ixtilaflar istedadlarının müxtəlifliyində doğar. Bunu misalla belə izah etmək olar: biri bir şeyin həqiqətini biler, ikinci onun surətini, üçüncü onun surətinin surətini (məsələn, ayna və ya suda), dördüncü rəssamin həmin surətdən çökdiyi şoklu və i.a.

Bu mərtəbələrin birində dayanıb daha yuxarı mərtəboyo qalxmağa qüdreti çatmayan adamları bunun üstündə təqsirləndirmək olmaz, hər halda onun üzü mərifət aləminə doğru, kamilliye tərəf, şövket və cahcalal sahibi, bütün insanların kamal vicdanı, o böyük Yaradanın iqamətgahı səmtə çevrilmişdir, bir hökmət deyilmişdir: "Hər kəsin öz ağına görə öz kəlamı olar".

Her kosin təkmilləşməsi onun qüvvətinin qüdrətindən asılıdır, onun qüvvəti isə fitri verildiyindən və ya təcrübədə əldə edildiyindən çox ola bilmez. Ona görə onun sözü bəzən özünkü olar, bəzən baş-qasınınına oxşar, tövhiddə də belədir, bəzən pak ürək sözlərini deyərlər, bəzən sərf təqlid edərlər. Elə də miaddə¹⁵³ hər adam öz haqqına çatacaq və payını alacaqdır.

Filosof sonra gah qəti hökmərdən istifadə cdır, gah fərziyyələrlə kifayətlənir, gah şeir misal getirir, gah da temsil, o, belə edir ki, hər kəs öz dərrakəsinə görə başa düşsün; cüntki müxtəlif təbəqə etiqadı, ümumi şəkildə eyni olsa da, şəxsi əqidələrde rəngarənglik və müxtəlif incəlikdə olur.

Deməli, əger onlar məzhebərinin və dinlerinin müxtəlifiyyinə bax+mayaraq, füzəllər fazili olan birinci tədbir sahibinə inanırlarsa, bu, onların arasında təəssüb və inadkarlığın yoxluğuna dələlat edir; bu, onu göstərir ki, millətlər rəngarəng və müxtəlif olan, lakin nəticə etibarile eyni məqsəd daşıyan; paltar, yemək, içmək kimi adət-ənəne, rəsm, texəyyül və təsevvür ixtilaflarından doğmuşdur.

Birinci fəzilət sahibi esl mənada hökmədarlar hökmədarı, rəisler rəisi, hansı ictimaya harada, hansı vaxt, nə kimi rəis lazımsa, eləsini de göndərər, o da onlar arasında hökmərənləq edib işlərini nizama salar, hərəsinə bir vozifə tapşırar. Beləliklə, yeni rəisler meydana çıxar, o, yuxarıya tabe olduğu kimi, aşağıda ona tabe olar, birinin tabei olduğu halda, o birinin rəisi olar, rəisler-tabelər-rəisler-tabelər silsiləsi axırdı gəlib elə bir yerde dayanar ki, bu mərtəbədən aşağı heç kəs olmaz, onların rəislilik cədəcəyi adam tapılmaz, bunlar "mütələq xidmətçilər" adlanar.

Belo ictimia adamlarını dərcələnmə baxımından dünyada olan mövcudata oxşatmaq olar, onlar da səbəb-nəticə-səbəb-nəticə olaraq bir-birinin ardınca sıralanar və nəhayət, ən yüksək nöqtəsi "mütələq hikmət" adlanan böyük Yaradanda dayanar, ilahi hikmət qanununda her şey belə qurulur. Lakin ilahi hikmət qanunundan kenara çıxılsa, ictimia rəisinə qarşı qəzəb qüvvəsi artmağa və nitq qüvvəsinə qəlebə çıalmaga başlar, təəssüb, düşməncilik, məzhebi ixtilaflar meydana çıxar. Elə ki rəisin möhv edildiyini gördülər, hərəsi özlüyündə rəis olmaq xəyalına düşər, onlara verilmiş hər mövhumi bir surət bütə çevrilər, hər kəs baş-qasını tabe etməyə sey gösterər, mübarize və münəqışələr baş verər.

Tədqiqat göstərir ki, eksər yanlış məzhebərin adamları mənşə etibarilə doğru məzhebərin adamlarıdır, həqiqəti atmış, batılı tutmuş, yanlışı uydurmuş, doğrunu unutmuşdur.

"Fazılə icmaların" adamları müxtəlif olsalar da, dünyadan axırında, həqiqət aləminde birləşəcəkdir, cüntki onların ürəkləri bir-birinə düz olar, aralarında məhəbbət münasibəti yaranar, qarşılıqlı əlaqə və qu-ruluşda bir bedənə oxşarlar, necə ki, şare" (s.e.v.) buyurmuşdur: "müsləmanlar əldirlər, əl-ələ verib birləşsələr, bir bedən olarlar".

Dünya tədbir təkənləri hesab edilən hökmədarlar qanun yaratmaqdə, yaşayışı nizama salmaqdə muxtar olalar, lakin qanun yaratmaqdə az, yaşayışı nizama salmaqdə tam. Dinle dövlət arasındaki münasibət də belə olar. Əcəm padşahı, fars filosofu Ərdeşir Babekan¹⁵⁴ demişdir: "Din və ölkədarlıq iki sirdəşdirlər, hərəsinin tamamlığı o birindən asılıdır. Din qaydadır, dövlət onun sütunları; bünövər sütunsuz zaye olduğu kimi, sütun da bünövərsiz dura bilməz. Eləcə də din dövlətsiz mənfəət əldə etmediyi kimi, dövlət də dinsiz möhkəm ola bilməz".

Bu tayfa, yəni ölkə şahları və din xadimləri sayca no qədor olursa-olsunlar, zamanca nə vaxt yaşayırlarsa-yaşasınlar fərqi yoxdur, onların hökmü bir adamin hökmü kimi olar, cüntki onların hamisının nəzəri bir qayeye yönəlmış olar, o da son səadətdir; onların hamisının istədiyi bir arzu olar, o də son həqiqətdir. Deməli, onlar əvvəlkilərin hökmərində olan islahatların əleyhinə getməz, dəyişmək moslehətdirso, onları təkmilləşdiriyini deyərlər. Kim bilir, hakimiyyət başında o zaman özü olsaydı, bəlkə o da elə bu qanunu qoyardı. Düzgün, vahid ağıllı yol budur. İsa (ə.)-nın dedikleri də bu fikri sübut edir. O demişdir: "Mən "Tövrat"ın ehkamlarını batılı eləməyə gəlməmişəm, təkmilloşdırımöyə gəlmİŞƏM".

Höcət, ixtilaf və inad həqiqəti bilenlərə yox, zahire uyanıla xasdır.

"Fazılə icmaların" rüknləri beş təbəqəyə bölünür.

Birinci – şəhər tədbir təkənləri adlanırlar. Bunlar ağılda, böyük işləri doğru yoluna qoymaqda, vəziyyəti düzgün başa düşmekdə öz həməşərindən yüksəkdə duran fəzilət və hikmət sahibləridir; bunların sənəti bütün varlıqların həqiqətini dərk etməkdir. Bunlara – "efazil", yəni "fəzilət sahibləri" adı verilmişdir.

İkinci – avam və daha aşağıda duranları daha yuxarı kamala çatdırınlar, şəhərin bütün adamlarını birincilərin əqidəsinə dövət cdənlər.

Kimin istedadı varsa, onların moizə və nəsibətlərinə qulaq asıb tərəq-qı edərlər, dilçilik, fiqh¹⁵⁵, natiqlik, üslubiyyat, şairlik, katiblik bunların sənətidir. Bunlara "zül əlsene", yəni "çox dil bilənlər" (poliqlot) deyilir.

* Şare – burada: şəriət sahibi

Üçüncü – şəhər əhalisi arasında ədalət qanunlarının qorunub saxlanmasına nezarət yetirənlər, alverdə artıq-əşkikliyə yol vermeyənələr, bərabərlik, bir-birini razı salmalarını təbliğ edənlər. Hesab elmləri, mühasiblik, həndəsə, tibb, nücum bunların sonetidir. Bunlara “müqəddəran”, yəni miqdarı bilənlər adı verilmişdir.

Dördüncü – şəhər əhalisinin arvad-uşağıını, var-yoxunu qoruyanlar, şəhərdəki elioyri, oğru adamların qarşısını alanlar; bunlar dava-şavani yatırmaqdə, sakitlik ve asayış yaratmaqdə şücaət və igitlik göstərərlər. Bunlara “mücahidlər” adı verilmişdir.

Beşinci – bütün bu təbəqələrin azuqə və zumarlarını, yemek-içməklərini təmin edənlər; ister ticarət, ister peşə və sənət, ister ixracat və idxlət etsələr, başqa hesab, fərq etməz; bunlara “maliyyəçilər” adı verilmişdir.

Belə bir vəziyyətdə ali rəyasətin dörd şərti olar:

Birinci – onların arasından bir hakimi-mütələq tapılmalıdır. Bunun işə ümumi şəkildə dörd şərti vardır:

1. Hikmət. Bu, bütün qayələrin qayəsi; məqsədlər məqsədidir;
2. Tam ağıllılıq. Bu, qaya və məqsədə çatmağa səbəb olar;
3. Gözüaçıqlıq və təxəyyül (fantaziya). Bu, inkişafa kömək edər;
4. Cihad (silah) qüvvəsi. Bu, müdafiə və hücum üçün lazımdır.

Belə olanın rəyasətini “hikmət” rəyasəti adlandırmışlar.

İkinci – ola biler belə bir hökmədar tapılmasın və bu dörd xüsusiyyət bir adamda cəm olmasın; lakin dörd adamda mümkün olsun, onlar dörđü birlikdə bir adam kimi şəhəri idarə etsinlər.

Belə rəyasətə “efazıl rəyasəti”, yeni fazıl adamların rəyasəti deyilər.

Üçüncü – bu iki rəyasət şərtlərinin heç biri olmaya, lakin keçmişdə yaxşı hökmədarlıq etmiş rəislərin iş üsullarına, onların adət-ənənələrinə, qayda-qanunlarına bələd olan, işgūzar, qaydaların hansını harda işlətmək lazımlığını bilən, keçmişdəki adət-ənənenin hansının köhnəldiyini, yaramadığını, hansının xeyrili və gərekli olduğunu seçməyi bacaran, natiqlik, gözüaçıqlıq, müdafiə və müharibə istedadına malik bir adam rəislik etsə, bu rəyasətə “ənənevi rəyasət” deyilər.

Dördüncü – buraya qəder sayılan keyfiyyətlerin hamısı bir adamda deyil, müxtəlif adamlarda olduqda onlar şəhəri şərīkli idarə etməye başlayırlar, bu rəyasətə “qanun adamlarının rəyasəti” deyilər. Ali rəyasətin himayəsində olan bütün rəyasətlərin iş və peşələrinə etibar edilməlidir, lakin rəislərin hamısı rəyasətdə baş rəise tabe olmalıdır. Bunun üç sebəbi vardır:

Birinci – əger bir admanın işi başqa bir admanın işinin nəticəsidirse, onda o adam da bu adama reis olar. Məsələn, ilxi sahibi at təbiyə edənin, üzəngi və yəhər düzəldənin rəisi sayılır.

İkinci – her iki işin bir qayəsi olar, lakin birinin başı yaxşı işleyər, müstəqil olaraq öz ağılı ilə həmin işi yerinə yetirməyi bacarar, o birisində belə bir istedad olmaz, bunu birincidən öyrənər; məsələn, mühəndis və bənnə kimi. Deməli, birinci adam ikincinin rəisi olar. Bu qəbil işlərin dərəcə növləri olduqca çoxdur, çünki bir sənəti yaradanla ondan az-çox istifadə edənlər arasında böyük fərq vardır, en aşağı mərtəbədə o adam olar ki, heç bir şey öyrənə bilməsin. Lakin belə adamlar sənət sahibinin tapşırıqlarını icra edib onun ixtiralarını yerine yetirməklə öz vəzifəsini bitmiş hesab etdiklərindən bunlar “mütələq xidmətçi” (sərf icraçı) olar, heç kəsa rəislik edə bilməzlər.

Üçüncü – her iki iş elə bir məqsədi güdüsün ki, üçüncü bir iş də həmin məqsədə xidmət etsin, lakin bu iki işdən biri daha vacib və daha faydalı olsun. Məsələn, atçılıq, yüyen qayırma və dabbaqlıq kimi. Belə hallarda ədalət tələb edir ki, hərəsi öz mərtəbəsində olsun və əndəzəsini aşmasın.

Bir adama müxtəlif sənətlər tapşırılmamalıdır. Bunun üç sebəbi vardır:

Birinci – her təbietin bir xüsusiyyəti vardır, her təbiet də her işə məşğul ola bilməz.

İkinci – bir sənət sahibi uzun müddət öz sənəti üzərində əmək sərf edib, nəzəri və əməli cəhətdən onun incəliklərinə yiyələndikdə böyük mütəxəssis olub ondan zövq alar; lakin əmək və sey müxtəlif sənətlər arasında bölündükde hamısı bir-birinə qarışar, yarımcıq qalar.

Üçüncü – bəzi peşələr var ki, vaxtla əlaqədardır, vaxt keçdimi, o peşəyə də ehtiyac olmaz; bəzən iki sənət eyni zamanda lazım olar, lakin bir-birinin ardınca icra edilər. Əger bir adam bir neçə sənəti bilirse, ona en yaxşı bildiyini tapşırıb, o birilərini qadağan etmək məslehhətdir.

Her kəs özünün daha çox sevdiyi və daha yaxşı bildiyi peşə ilə məşğul olsa, birgə emek sistemi yaranar, xeyir artar, şər azalar.

“Fazile icmalar” arasında elə adamlar tapıla bilər ki, onlar fəziletden uzaq düşmüş olsunlar. Belələri karastılar və aletlər seviyyesində olarlar, fəzilətlə adamların eli altında işlədilsələr, təkmiləşmələri mümkünse, bir yere çıxarlar, eks təqdirde ram edilmiş heyvanlara oxşayarlar.

“Qeyri-fazile” icmalar barəsində demişdik ki, onlar “cahile”, “faside”, ya da “zallı” olurlar. “Cahile” icmaları öz əhatə dairələrinə görə altı icmaya bölündürler:

Birinci – “zoruri icma”;
İkinci – “nezalet icması”;
Üçüncü – “xisset icması”;
Dördüncü – “keramət icması”;
Beşinci – “qoçu (zor) icması”;
Altıncı – “hürriyət icması”.

“Zoruri icma” – elə adamların icmasına deyilir ki, bunların məqsədi bədənin yaşaması üçün zəruri olan şeyləri, məsələn, yemək, içmək, paltar və s. elə getirməyə kömək etməkdir. Onların üsullarının bəziləri tərifə layiq, məsələn, əkinçilik, çobanlıq, ovçuluq kimi; bəziləri nifre-tə məhkumdur, məsələn, oğurluq, aidatmaq, quldurluq, qareṭçilik kimi.

Ola biler bir icmada bir çox zəruri peşələr olsun, ola biler yalnız bir pcço ilə keçinə bilsinlər, məsələn, əkinçilik, ya başqa bir sənət kimi; belə icmaların en fazıl adamı (bu, onların həm də rəisi kimi olar) elə bir şəxs hesab cdilər ki, o, zəruri şeyləri əmələ getirmək yollarını daha gözəl bilsin, ağıllı tədbirlər töksün, onları həyata keçirmək yollarını camaatın hamisindən yaxşı bacarsın, ya elə bir adam ki, onlara çoxlu ruzu versin.

“Nezalət icması” – elə adamların icmasına deyilir ki, bunların məqsədi (vəzifəsi) mal yığmaq, sərvət toplamaq, ərzaq, qızıl-gümüş və bu kimi şeyləri ehtiyat üçün tədarük etmək olar. Bunların ehtiyacdən artıq toplamalarının səbəbi odur ki, insanın yaşaması üçün zəruri şeylər tapılmadıqda və ya şəhərin bunlara daha çox ehtiyacı olduqda onu ortaya çıxarsınlar. Bu qəbil adamların rəisi elə bir şəxs ola biler ki, o, mal tədarük edib onu saxlamaqdə daha kamil, artırmadə daha qadir olsun.

Bu qəbil camaatın gəliri ya ixtiyarı olar, məsələn, ticarət etmək ya icaroyo vermək kimi, ya da qeyri-ixtiyari, məsələn, maldarlıq, əkinçilik, ovçuluq kimi.

“Xissət” icması elə adamların icmasına deyilir ki, onlar yemək, işmək, əylənmək, əyyaşlıq etmək, şəhvətlərini söndürmək üçün birləşərlər; bunların məqsədi sahətli qorumaq yox, kef çəkmək olar. Cahiliyyət icmaları içerisinde bu icma xoşbəxt və xoşagələn hesab edilər; çünkü şəhər əqli zəruri şeylər və ehtiyat tədarükü görülüb qurtardıqdan sonra bu, baş tuta biler. Bunların en xoşbəxti o şəxs hesab edilər ki, onun belə kef məclisləri düzəltməyə daha çox imkanı olsun, o, bütün kef növlərindən istifadə etməyə daha qadir olsun, onların rəisi isə bu arzuya çatmaqdə onlara daha yaxşı kömək edən adam hesab edilər.

“Keramət” icması elə adamların icmasına deyilir ki, onlar işdə və sözde keramət eldə etməyə çalışırlar. Bu keraməti ya başqa şəhərin adamlarından, ya bərabər, qarşılıqlı yardım əsasında, ya da evezi ödəmeklə bir-birindən öyrənərlər. Qarşılıqlı, bərabər keramət ona oxşayır ki, biri digərindən keraməti borc almış olsun, məsələn, biri bir vaxt birene bir keramət öyrətsin, o da bir müddət keçidkən sonra ya həmin keramət növünü, ya başqa bir keraməti ona öyretsin. Artıqlaması ilə ödənilen keramət ona deyilir ki, biri başqasına bir keramət öyrətsin, o isə artıqlaması ilə onun əvezini çıxısın. Bunun həddi onlар arasındakı danişiq və sazişdən asılıdır.

Bu qəbil adamlar arasında keramətlərin səbəbi dörd olar: var-dövlət, karasti-alət, kef-əyləncə və əziyyət çəkmədən zəruridən artıq nemət eldə etmək; məsələn, camaatın xidmət etdiyi adam kimi, ya bunların hamisəna malik olub, onlardan istifadə etmək, ya heç olmazsa, bir adamın xeyirxahlığı notecisində birini əldə edib onunla kifayətlenmək.

Cahiliyyə icmalarının eksəriyyəti arasında keramətə sahib olmanın başqa səbəbi də vardır: “zor” və “həsəb”.

“Qoçu” (zor) – ona deyərlər ki, biri bir və ya bir neçə işdə tay-tuşlارından, ya öz gücünə, ya da köməkçiləri və əlaltılarının gücünə, ister qüdrətinin artıqlığına, isterse adamlarının çoxluğuna görə üstün ola. Bu camaatın içerisinde belə adamin şöhrətine son dərəcə qibə edərlər, bunlar içerisinde en qibə ediləsi o adam olar ki, heç kes ona ağır bir söz deyə bilməsin, o isə hamiya deyə bilsin.

“Həsəb” – ona deyərlər ki, birinin ata-babası, ocdadi var-dövlətdə, ad-sanda, ya başqa nemətdə, ya cəlladlıqda, əlüb-öldürməkdə, qork-mamaqda başqalarından üstün olsun.

Qarşılıqlı bərabər keramət bazar ticarətinə oxşayır. Bu icmanın başçısı, həsəb nezərə alındıqda, var-dövlət əsas götürüldükdə qohum-eqrebası, el-tayfası, yəni əsil-nəsəbi bütün yerdə qalanlardan çox olan bir şəxs olar, şəxsi ləyaqəti varsa, bunlarsız da reislik edə biler və xalqa xeyir verər.

Reislerin en yaxşısı odur ki, xalqı yaxşılıqla var-dövlətə, xoş güzəranə, bol nemətə çatdırınsın; ya öz tərefindən, ya başqalarının vasitəsi ilə, ya məsləhət və tədbiri ilə onların varidatını, mal-mülklərini saxlayıb, yaxşı qorusun, lakin bu şərtlə ki, məqsədi keramət olsun, dövlətlenmək olmasın; o, bu yol ilə onlara birlikdə (qərəzi ləzzət deyil, keramət olsa da) daha tez ləzzətə çatar.

Kərametə talib olan adam hemiše özünün söz və işi ilə terifləməsini, böyüdüllüb şöhretlendirilməsini, ister sağlığında, isterse öldükden sonra adının dünyaya yayılmasını, ister öz vaxtında, isterse sonalar bütün xalqların onu bu yaxşı işlerla yad etmesini arzulayın. Belə reisin eksər halda bolluğa ehtiyacı olar, çünki bolluq olmadan şəhər ehalisini yaxşı təmin edib, xoşbəxtliyə çatdırmaq mümkün deyildir.

Reisin tədbirləri böyük olduqca, fealiyyəti genişləndikcə onun pula, var-dövlət ehtiyacı da get-gedə artar, sonra ona elə gələr ki, o, keramət üçün yox, mal-dövlət toplamaq üçün rəis olmuşdur. Öz camaatından və ya başqalarından zorla aldığı vergi və ya bac-xəracı elə təsəvvür edər ki, onlar kəramət gözlədikləri üçün deyil, kəramətlə olduqları üçün, könülli olaraq şəxsən onun özünə vermişlər. Buna etiraz edən, onun fikirlərinin, işlərinin, sözlərinin və ya başqa, buna oxşar hərəketlərinin eksinə gedən adamlar tapıldığda onlara qəzəbi tutar, var-yoxlarını əlindən alıb öz malına qatar, sonra hərəyə ölməyib yaşaması üçün əlmuzdu təyin edər, bu xəbər etrafə yayılıb ta ucqar yerlərə gedib çatar, ona "qisas alan", "qəddar" adı verilər və bu ləqəble şöhrət tapar, sonra camaat onun övladlarını da belə "intiqam alan" hesab edər, qorxuya düşərlər; o özündən sonra ölkəni idare etməyi övladlarına vəsiyyət edər. Elə de ola biler ki, o, başqalarının istifadə edə bil-mədiyi bəzi mal və mülkü öz əlinə keçirsin, camaat həmin malları onun kəramət haqqı hesab etsin, elə de mümkündür ki, qonşu hökündarlarla sazişə gelərək dəyişmə, udma, satınalma və ya başqa bir yol ilə bütün kəramət növlərindən istifadə edib variansın.

Belə bir adam özünü bahalı və daş-qasılı paltarla bezəyib-düzəməyə, şan-sövkət sahibi olmağa, dəbdəbe və temtəraqlı malikanələr tikməye, çoxlu qul və xidmetçi saxlamağa, külli miqdarda sürü və ilxi hazırlamağa, bətəliklə, nüfuzunu artırmağa sey gösterər, camaatdan uzaq gezməye başlayar, zehmi adamları basar. Elə ki hakimiyyəti möhkəmləndi, camaat ona öyrəndi, elə düşünerler ki, onların reisi və hakimləri elə bələleri olmalıdır; sonra o adamları müxtəlif dereceləre ayırıb, heresine imkan və bacarığından asılı olaraq, bir vezifə tapşırar, məsələn, birini mal-dövlət, digerini at-ilxi və ya başqa bir işe məsul edər, bətəliklə, özünün hamidən böyük, emrlerinin hamı üçün məcburi olduğu zahire çıxar. Ona en yaxın o adamlar hesab edilər ki, cah-calalda kömək etsinlər. Vəzifə hevesində olan adamlar özlerini ona yaxın göstərməyə çalışırlar ki, belə qulluqlarını artırınsın.

Bu icmanın (təbəqənin) adamları başqa icmanın adamlarını avam və cahil hesab edər, özlerini isə fəzileti və aqil sayarlar, "fazile icmanın" gözündə isə, bu icmanın özü en cahil icmaya bərabər tutular; xüsusilə reyaset mərتبələri alınıb-satıldıqda, belə icmalarda hakimiyyət ifrata varıb həddini aşdıqda "zülmkarlar" "qoçu" (zor) icması yaranar, icmaya çevrilməyə az qalarlar.

"Qoçu (zor) icması" – bu, elə adamların icmasına deyilir ki, onlar başqalarına qalib gəlmək üçün bir-birine kömək edərlər. Bu qarşılıqlı kömək yalnız o zaman edilir ki, azlıq və çoxluğundan asılı olmayıaraq, hamının bu qoçuluqda bir marağı olsun. Qoçuluqda məqsəd müxtəlif olar, bəziləri qan tökmək (intiqam almaq), bəziləri mal elə gətirmək, bəziləri adam tutub qul etmək məqsədi daşıyır.

İcma arasında olan ixtilaf basqına sövq edən marağın müxtəliflik və az-çoxluğu nəticəsində töreyər, bəziləri qan isteyər, bəziləri mal tələb edər, bəziləri arvad eşqinə düşər, bəziləri qul elə keçirmek məqsədi güder.

Başqa adamlardan qisas almaq və ya dava etmək istədikdə iki şeydən lezzət alırlar, ya eziyyət verib öldürərlər, ya təhqir edib ələ salarlar.

Buna görə bəzən bir məqsədə nail olduqda heç kəsi öldürmədən və başqa eziyyət vermədən çıxıb gəderler. Onların içorisində elələri var ki, qisası gizli, hiylə və riyakarlıqla alar, elələri də var ki, açıq-aşkar düşməncilik etməyi üstün tutar, elələri də var ki, hər iki üsuldan istifadə edərlər.

Cox zaman qan qisası almaq və mal uğurlamaq məqsədi ilə gəlib düşmeni yatmış gördükdə onu bu halda öldürməz və malını talan etməzler, beləkə evvəlce onu yuxudan ayıldar, sonra öldürərlər. Onlar admanın özünü qorumaq imkanı olduğu halda öldürməyi kişilik hesab edər və ondan böyük zövq alırlar.

Bu qəbil adamlar təbiətən qəddar və adam öldürən olırlar, lakin öz icmalarına (bir-birinə kömək və bir yerde yaşamaq xatirinə) deyməzler.

Bu camaatın başçısı elə bir şəxs olar ki, adam öldürməkdə, hiylə və riyakarlıq işlətməkdə, düşmenlərin cavabı: verməkde, özünükülləri idare etməkdə hamisindən üstün olsun. Bu camaatın xasiyyəti bütün xalqa ədavət, kin besləmek, iş-gücü isə ölüb-öldürmək olar, ne qədər çox adam öldürüb, çox qəlebə çalıblarsa, o qədər de fəxr edər, şöhrət qazanırlar. Birinci yeri o adam tutar ki, hamidən çox adam öldürüb, hamidən çox qəlebə çalmış olsun.

Bunların qələbə vasitəleri ya nəfsani olar, məsələn, tedbir; ya cismani olar, məsələn, zor; ya hər ikisindən xaric, məsələn, silah. Bu camaatın əxlaqı zülm, daşqəlblilik, tündxasiyyətlik, dikbaşılıq, kobudluq, kin, nifret, düşməncilik, əyyaşlıq, qarınqululuq və şəhvətbəziqliq olar.

Dediymiz kimi, onların işi qəsbkarlıq, qisas və evez çıxmışdır. Ola biler ki, bu icmanın adamları bütün camaati belə işlərə iştiraka məcbur etsinlər, ola biler məglublar da onların icmasında olsunlar.

Qoçu dəstələri dərcədə ya berabər olar, ya müxtəlif, müxtəliflik ya qələbənin azlığından, ya çoxluğundan, ya da başçılarının gücündən, hiyləgərliyindən, zəifliyindən, kütlüyündən olar. Ola biler icmada bir qoçu olsun, başqları isə onun elində alətə çevrilsinlər. Belə adamlar təbiətən elə işlərə mal olmasalar da, qoçu onları yedirdib doydurduğu üçün ona kömək edərlər. Bu adamların qoçuya nisbeti qırğı və ov itinin ovçuya nisbəti kimi olar; icmanın qalan camaati onun üçün qul yerində olar və ona xidmət edərlər; ticarətə məşğul olar, ağac ekər, taxıl bıçarlar; na qədər ki o var, ixtiyarları öz əllərində olmaz. Belə adamların başçılığının ləzzəti başqlarını incitmək olar.

Deməli, qoçu icmaları üç cür olar:

Birinci – bütün üzvləri qoçu olanlar;

İkinci – bəziləri qoçu olanlar;

Üçüncü – biri qoçu olanlar (bu, özü də başçılıq edər).

Əger bir adam zəruri yemek-içmek, ya var-dövlət, ya da ləzzət elde etmək üçün zor işlətso, həqiqətdə adları çəkilmiş başqa icmalara aid olsa da, bəzi alimlər onu qoçular icmasına daxil edərlər, ona görə bunlar da müvafiq şəkildə üç olar.

İcmanın məqsədi mürəkkəb də ola biler, məsələn, biri “qoçuluq”, biri də başqa bir arzu. Bu baxımdan qoçular üç yere bölünərlər:

Birinci – onların ləzzəti yalnız qoçuluqda olar, çox kiçik bir şey üstündə öčeşərlər, elə ki, bir tərəf üstün gəldi, artıq heç nə etməz, çıxıb gəderlər, cahiliyyət dövründə bezi ərəblərin də adəti belə idi.

İkinci – başqa ləzzətə çatmaq üçün zor işlədərlər, zor işlətmədən məqsədə nail olmaq mümkünse, zorakılıq etməzler.

Üçüncü – zorla mənfeeti bir yerde istərlər. Mənfeet başqa bir yol ilə, zor işlətmədən mümkün olursa, bunu qəbul etməz, razılıq verməz-lər. Bunlar özərini alicənab, mərd sayar, özərini “əshab”, “kişi” adlandırlarlar.

Birinci qabil adamlar zəruri şeylərlə kifayətlənər, sadələvh olar, teriflənmək və mədh edilməkdən xoşları geler.

Kəramət aşıqları də kəramətə (vəzifə və hörmət) çatmaq üçün bəzən bele işlərə el atarlar. Bununla “cəbbarlara”¹⁵⁶ çevrilər, çünkü “cəbbar” – zor və güclə kəramətə çatmaqdır.

Ləzzət və dövlət icmalarının xüsusiyyətlərindən biri odur ki, en cahil icmanı ən xoşbəxt hesab edər və onları başqa icmalardan üstün tutarlar, qoçular icmasının da xasiyyəti belədir ki, o da öz növbəsində o biriləri terifləyib alicənab sayarlar.

Lakin bəzən də elə olur ki, bu üç icma xüdpəsəndliyə aludo olub bir-birini pişəməyə və özərini tərifləməyə başlayar, ığidlik, qoçaqlıq, qorxmazlıq, qoluzorluluqları ilə fəxr etdiklərini deyər, özərini yaxşı ləqəblər qoyar, özərini zərif, ince hesab edər, başqlarını əbləh və kobud sayarlar. Bütün xalqı özərində axmaq bilərlər.

Elə ki təkəbbür, qürə, özünübəyənmə, iddia onların qanına işlədi, “qəddarlar” cərgəsinə keçirər.

Cox zaman elə olur ki, kəramət sevənlər kəraməti (vəzifəni) dövlətə çatmaq üçün istəyirlər, dövlət adı çəkməden ona başqa yol ilə nail olmağa çalışır, hətta icmaya başçılığə mal toplamaq məqsədi ilə razi olarlar; ola biler var-dövləti kef və ləzzət üçün toplasınlar: hörmət çox olduqda dövlət asan əla gələr, dövlət çox olduqda ləzzət tez yoluna düşər. Deməli, ləzzət istəyən adam o səbəbə görə dövlət istəyər.

Elə ki böyükübü başçı oldu, onun vasitəsilə cah-calala çatar, çoxlu mal toplayar, bunların köməyi ilə də başqlarına nəsib olmayan miqdarda yemek-içmək, kef-ləzzət, eyş-işrət ona qismət olar.

Xülasə, bu qabil məqsədlerin mürekkebələşmə çalarları çox olar, sadələrini dərk etdikdə mürekkeblərini tapmaq çətinlik təşkil etməz.

“Hüriyyət icması” – buna “cəmaət şəhəri” də deyilir. Bu, elə bir şəhərdir ki, burada her kəs özü üçün hakimi-mütləqdir, hərənin ixtiyarı tam öz əlindədir, kim nə istər, onu da edər. Bu şəhərin adamları azad yaşayarlar, onların arasında hüriyyət çoxluğundan başqa heç bir fərq, artıq-eskiklik yoxdur.

Bu şəhərdə ixtilaflar çox, maraqlar müxtəlif, istəklər fərqli, məqsədlər rəngarəng olar, onların sayı həddi-hüdudu aşar. Bu şəhərin əhalisi bir-birinə oxşayan və bir-birindən fərqlənen tayfalara bölünərlər; o biri icmalar haqqında yaxşı, pis nə demişdikse, hamısı burada bir yerde toplanmış olar.

Hər tayfanın öz başçısı vardır, bütün əhalinin rəhbərliyində isə çoxlu rəisler və başçılar mövcuddur, rəis və başçılar camaat nəyi isteyirse,

onu da etməlidirlər. Dərindən fikir edilərsə, belə vəziyyətdə, onlarda nə reis olar, nə də tabe. Onların arasında en yaxşı başçı o adam hesab edilər ki, ehalinin azadlığına daha çox fikir versin, onları özbaşına buraxsun, düşmənlərdən qorusun, zəruri miqdarda onların arzulatını yerinə yetirib yemək-içməklə təmin etsin.

Onların en fəziletli ve en kəramətli o şəxs hesab edilər ki, bu dediyimiz xüsusiyyətləre malik olsun.

Camaat reis və başçılarını özlerine bərabər hesab etsələr də, ondan bir yaxşılıq gördükdə, arzu və isteklərini yerinə yetirdikdə bunun müqabilində onlar da başçıyla hörmət edib bir şey vererlər.

Cox zaman bu cür icma birləşmələrində (şəhərlərde) camaata heç bir fayda və xeyir verməyen reisler və başçılar da olur; belə reis və başçılar ya adət və enənəye tabe olaraq, şəhər ehalisi ilə həmreylik əlaməti kimi hörmət edib maliyyət verər və ya ırsı olaraq ona çatmış reislikdə ata-babalarının yaxşı xidmətlərini nəzərdə tutub onlara hörmət edərlər; şəhər ehalisi belə xidmətlərin qədrini bilib onları unutmamağı və həmişə əziz tutmağı təbiətən özlərinə borc hesab edərlər.

Cahiliyyət icmaları üçün saydığımız bütün xüsusiyyətlər en kamil, tam şəkildə və en geniş miqyasda bu şəhərdə (icmalar mecmusunda) mərkezleşmiş olar. Bu şəhər cahiliyyət şəhərlərinin en qeribəsi olar, bu üzəri cürcəcür şəkillər və boyalarla bəzədilmiş paltar və ya rəngarəng təsvirli bir tabloya oxşayır.

Həmi belə şəhərdə yaşamağı sevər, çünki hər kəs burada istədiyi kimi dolanıb öz möqsədine çatar. Bu səbəbdən bütün xalqlar və tayfalar üz tutub bu şəhəre axışmağa başlayar, az müddət içerisinde şəhər adamları dolar, nikah çoxalar, doğum artar. Müxtəlif təbiətli, müxtəlili tərbiyeli uşaqlar meydana çıxar, bir şəhər içerisinde çoxlu şəhərlər (icmalar) yaranar; artıq bunları bir-birindən ayırmak çətinləşir, onlar bir-birinə qarışar, biri o birinin tərkibinə daxil olar, bir üzv burada, bir üzv başqa yerde özünə məskən şalar.

Belə bir şəhərdə gəlmə ilə yerli arasında ferq olmaz, bir müddət keçidkən sonra alımlar, filosoflar, şairlər, xətiblər, çoxlu miqdarda müxtəlif sənətkarlar sinfi meydana çıxar; bunların qayğısına qalib onlara qiymət verilsə, "fezilet şəhəri" emələ gelər, eks təqdirdə şər və deləduzlar şəhəri yaranar.

Cahiliyyət icmalarının (şəhərlərinin) heç biri böyüklikdə bu şəhəre çata bilməz, xeyir və şəri də bu qədər olmaz; şəhər nə qədər böyük olsa, xeyir-şəri də o qədər çox olar.

Cahiliyyət şəhərlərinin (icmalarının) reyəsətinin sayı icmaların sayına bərabər olar, dediyimiz kimi, onların da sayı altıdır: zəruriyyət, dövlət, ləzzət, kəramət, qoçuluq və hürriyyət; bunların başçıları da özlerine müvafiq olar, lakin, bezen bu reyəsetlərin rəisliyinə verdiyi xeyir və ağıla görə adam keçər. Bu, "azadlar" şəhərində xüsusiət tez-tez baş verər, çünki burada heç kəsi heç kəsdən üstün tutmazlar.

Beləliklə, reisliyi ya feziletinə, ya verdiyi xeyir və mənfeətə görə ona tapşırılar. Lakin feziletli və alım "azadlar şəhərində" reislik edə bilmez, ya taxtdan salarlar, ya öldürüb qanını axıdarlar, onun reyəseti iştirablı, sarsıntılı, müxalifləri çox və qüvvətli olar. Elecə de başqa icmalarında fazıl adamın reisliyi çox sürməz. Alım adamların fazile icmaları teşkil və onlara başçılıq etmələri "zəruri", "camaat" icmalarına, elecə də o biri icmala nisbetən asan olar, az halda, imkan daxilində "qoçu", "zərurət", "dövlət", "ləzzət" və "kəramət" icmalarında da iştirak edə bilər.

Belə şəhərlərde, yeni müxtəlif təbiətli insanlardan təşəkkül tapmış şəhərlərde ziddiyətlər, çətinliklər əzab-əziyyətlər, ölüb-öldürmələr, basqın və sui-qesdlər çox olar; buna görə müxtəlif cezalar və silahlar ixtira edilər.

Lezzət axtaran icmaların ehtiras və iştahaları get-gedə artmağa üz qoyar, bunlar əyyaşlar və damarıboşlar adı qazanarlar.

Ola biler ki, lezzət hevəsinin çoxluğundan "qəzəb" qüvvəsi burlarda tamamilə məhv olub puça çıxısın, heç izi-tozu da qalmasın. Belə adamlarda "nitq qüvvəsi" qəzəb qüvvəsinə, "qəzəb qüvvəsi" isə şəhvət qüvvəsinə xidmet edər, yəni əslinə eksinə olar: şəhvət və qəzəb nitqə xidmet evezinə işlər, tərs istiqamətdə gedər.

Deyildiyinə görə, ərəb bədəviləri və türk köçəriləri arasında vəziyyət məhz bu cürdür, deyirlər ki, onların arasında əyyaşlıq və arvad-bazlıq həddini aşırıdır, hətta qadınlar orada üstünlük təşkil edir, qan tökür, təessüb çəkir, vuruşa gedirlər.

Cahiliyyət icmalarının növleri bunlardan ibarətdir.

"Fasiqə icmalarına" göldikdə, demək lazımdır ki, bu icmaların əqidəsi fazile icmalarının əqidəsinə uyğun gələr, lakin işləri onlarının eksinə olar. Xeyirxahlığın yaxşı olduğunu bilərlər, lakin ona eməl etməzler, cahiliyyət icmalarının gördüyü işlərə meyl göstərərlər, icmalarının sayı da cahiliyyət icmalarının sayı qədər olar. Bunlar haqqında xüsusi danışmağa ehtiyac yoxdur.

“Zalle icması” ona deyilir ki, seadətə oxşayan şeyləri həqiqi seadət hesab edirlər, yaramışın əvvəli və sonu məsələsində haqqə müxalif çıxıb onu təhrif edir, mütləq xeyir, əbədi seadətə çatmaq yolları barədə müxtəlif rəy və mülahizələr iрeli sürürler, bunların sayı hədsizdir. Lakin kim cahiliyyət icmalarının sayını, onların qayda-qanunlarını düz təsəvvür edə bilsə, o, adət-ənənə, ehkam, hal-şərait və fealiyyətlərini də asan başa düşə biler.

Fazılə icmaları arasında da müxtəlif “alaqlar” meydana çıxar, bunlar buğda içerisinde çovdara və ya tarla içerisinde tikana oxşar, bunlar beş növ olar:

Birinci – riyakarlar. Bunlar elə adamlardır ki, alimanə və fəzilənə işlər görər, lakin seadət deyil, başqa məqsəd güdərlər, məsələn, vəzifə eldə etmək, ləzzət çəkmək, şöhrət qazanmaq istərlər.

İkinci – təhrifçilər. Bunlar cahiliyyət icma qayelerinə mail olarlar, lakin fazılə icmalarının qayda-qanunları buna maneçilik töretdiyindən onları öz arzularına müvafiq şərh edib istədikləri kimi yozar, necə lazmışsa, eləcə də təhrif eder və məqsədlərinə çatarlar.

Üçüncü – yağılər. Bunlar elə adamlardır ki, fazillərin idare etmələrinə razı olmaz. Zoraklıq siyasetinə meyl göstərer, reisin avamların xoşuna gəlməyen bir tədbir və herəketindən istifadə edib aranı qızışdırar, camaati ayağa qaldırıb rəisə qarşı çıxar.

Dördüncü – yanılanlar. Bunlar elə adamlardır ki, qəsden qanunu pozmaz, lakin anlaşılmazlıq üzündən fazillərin fikrini başa düşməyib onu başqa mənada yozar və həqiqəti təhrif edərlər. Bu təhrif sərf anlaşılmazlıq, həqiqəti açmağa canfəşanlıq üzündən olub heç bir irad, ya eyib tutmaq məqsədi daşılmaz. Belə halda onların səmimiliyinə inanıb düz yola qayıtmalarına ümid etmək olar.

Beşinci – uyduranlar. Bunlar elə adamlardır ki, bir şey haqqında təsəvvürleri tam olmaz, lakin hörmət qazanmaq, keramət sahibi olmaq xatirinə həqiqəti bilmədiklərini etiraf etməzler, doğruya oxşar yalan uydurmağa başlayarlar. Bu uydurmaları avam adamlara həqiqət kimi necə sırdıqlarına özləri də təəccüb edərlər. Doğrudur, “alaqların” sayı bundan çox ola bilər, lakin onlar haqqında danışmaq mətləbi uzadır. Şəher icmalarının növü haqqında deyəcəyimiz sözler bundan ibarət idi.

Bundan sonra bir neçə kelme de təməddün (mədəniyyət) qayda-qanunları, onların tərkib xüsusiyyətləri haqqında danışacaq və böyük Yaradandan kömək isteyəcəyik.

Xeyir işlərdə o hamiya kömək edəndir.

DÖRDÜNCÜ FƏSİL

Ölkə dolandırmaq siyasəti və şahların xisləti haqqında

Ictimai siniflərin şərhini və hər icmanın başında duran rəisiyin izahını verib qurtardığımız üçün, indi də xalq arasında olan ünsiyyət və qarşılıqlı münasibet xüsusiyyətlərindən danışmaq istəyirik. Əvvəlcə şahların adətindən başlayaqq.

Reisler rəisi hesab edilən şah siyaseti iki cür olar, hərəsinin də öz məqsədi və öz nəticəsi.

Siyasətin növləri haqqında:

Birinci – fazılə (fəzilətli) siyaset, buna imamət də deyilir. Bunun məqsədi xalqı kamilləşdirmək, nəticəsi isə seadətə çatdırmaq olar.

İkinci – naqis (nöqsanlı) siyaset, buna (zorakılıq) da deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtçilik və məzəmmət olar.

Birinci siyaset camaati ədalətə təbliğ edib rəiyyətə on sedaqətli dost gözü ilə baxar, şəhəri xalqa xeyir verən işlərlə doldurur, özü şəhvani hissələrə hakim olar.

İkinci siyaset camaati qarete təhrik edib rəiyyətə qul və nökər gözü ilə baxar, şəhəri xalqa zərər verən şər işlərlə doldurur, özü şəhvani hissələrin əsiri olar.

Xalqın xeyri, əmin-amanlıq, sakitlik, bir-birinə kömək, dostluq, ədalət, sədaqət, iffət, mehribanlıq və bu kimi işlərde olar.

Xalqın zərəri qarşıqlıq, iztirab, qorxu, vahimə, iğtişaş, dava-dalaş, zülm, eziyyət, paxılılıq, riyakarlıq, xəyanət, təhqir, qeybət və bu kimi işlərde olar.

Hər iki halda camaat gözlerini hökmdarlarla dikər, özlerini onlar kimi aparmağa çalışırlar. Buna görə deyiblər: “İnsanlar ata-babalarından çox, şahlarını təqlid edir, keçmişlərin deyil, öz zəmanəsinin adamı olmağa çalışırlar”.

Şahlardan biri demişdir: “Biz zəmanə kimi bir şeyik, kimi istosok qaldırarıq, kimi istəsek yere vurarıq”.

Ölkə sahibi olmaq istəyənin yeddi xisləti olmalıdır:

Birinci – atılıq. Bu, hər kəsin özünə görə münasibət, xalqın ürəyinə yol tapmaq, hamiya mehribanlıq göstərmək, hirs və qəzəbini uşa bilmək vasitəsi ilə asanlıqla əldə edilə bilər.

İkinci – alicənablıq. Bu, nəfsani qüvvələri təbiye edib saflasdır-dıqdan, “qəzəb” qüvvəsini mülayimləşdiridikdən, “şəhvət” qüvvəsini məhv etdikdir sonra əmələ gelər.

Üçüncü – mətinlik. Bu, qəti nöqtəyi-nəzər, fitri-iradə, dərin mühamimə, ciddi mübahisə, düzgün fikir, böyük təcrübə və keçmişdəkilerin tərcüməyi-hallarından ibret dərsi götürməklə ələ gelər.

Dördüncü – tam ezm. Buna kişilik ezmə, şahlar ezmə də deyilir. Bu, düzgün və tam iradenin birləşməsindən əmələ gələn mürəkkəb bir fəziletdir. Heç bir fəzilətə sahib olmaq, heç bir rezilətdən can qurtarmaq bu fəzilətsiz mümkün olmaz. Bu fəslin əsas məqsədi də məhz bu fəzilətin məzjyyətlərindən danışmaqdır, çünki şahların hamidən çox buna ehtiyacı vardır.

Bele nağıl edirlər ki, xəlifə Məmunda¹⁵⁷ gil¹⁵⁸ yemek adeti əmələ gelmiş, əsəbi görünməyə başlamış, narahatlığa səbəb olmuşdur. Həkimləri çağırıb məsləhətləşdilər, onlar yığılib müxtəlif dava-dərman təklif etdilər, nəticə vermedi, bu adətini tərgidə bilmədilər. Bir gün yeno onun hüzurunda müalicədən danışır, müxtəlif kitablar tezəb edir, cürbəcür dərman otlarının tapılması məsləhət bilirdilər. Bu vaxt onun nədimlərindən biri içəri girdi, bu halı gördükdə deyir: “Ya əmirəlməminin, soltanlar əzminə və iradəsinə nə olub?” Məmun təbiblərə deyir: “Artıq mənim müalicəmə məşğul olmayıñ, bundan sonra belə bir hal məndə baş verməyəcəkdir”.

Beşinci – səbirli olmaq. Bu, ağır və çətin günlərdə, ümidsiz anlarda, çıxılmaz vəziyyətdə davam gətirə bilməyə deyilir, bütün metleblərin açarı səbirdir deyiblər...

Altıncı – var-dövlət. Bu, xalqın malına göz dikmemək və tamah salmamaq üçün lazımdır.

Yedinci – sadıq və eməlisaleh köməkçilər.

Bu xisletlərdən “atalıq” böyük təsirə malik olsa da, zəruri deyildir. Dövlət və eməlisaleh köməkçilər isə yerde qalan dörd xislet, yəni alicənablıq, mətinlik, əzm və sebir vasitəsi ilə əldə edilə biler.

Demək lazımdır ki, təqddirdən¹⁵⁹ sonra zəfər iki adama nəsib olar:

Birinci – cihad edənə;

İkinci – qisas alana.

Bu iki məqsədden başqa kim nə üstündə dava etsə, eksər halda meğlubiyyət uğrayar.

Bu iki müharibədən birincisi, yəni “cihad” haqqıdır, ikincisi, yəni “qisas” – nahaq.

Həqiqətdə hökmərləq o adama yaraşar ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, sağlam olduqda səhhətini qoruya bilsin, çünki hökmərlər dünyanın hekimi yerində olar, xəstəlik isə iki şeydən törəyər: biri ölkədə qəddar şahlıq olanda, digeri ölkə özbaşına buraxılonda.

Qəddar şahlıq ona görə dərdlidir ki, burada alçaq və zalim adamlar teriflərə; özbaşınalıq ona görə kədərlidir ki, burada alçaq və şer adamlar ezizlənlərə.

Qəddarlıq ölkə dolandırmağa oxşasa da, eslinde ölkə dolandırmağın eksi olar. Ölkə dolandırmağa məsul adam bir şeyi qəti bilməlidir ki, dövlətlərin bünövrəsi qarşılıqlı kömək və əmək əsasında birləşən, beləliklə, bir bədənin üzvləri yerində olan insanların ümumi ittifaqı zəminəninde yaradılmışdır. Bu ittifaq ədaləti olsa, dövlət haqq olmasa, dövlət nahaq yaradılmışdır.

Dövlətlərin bünövrəsinin “ittifaq” olmasının səbəbi odur ki, her adamin gücü təklikdə az olar, hamısı ittifaq bağlayıb çoxaldıqca onların qüvvətləri en azı hər adamin gücü qədər artar. Onların ittifaqının tərkibi və quruluşu bir bədənə oxşadığından dünyada bunları özünə tabe edə bilmış adamin qüdəti de bu qədər olar.

Bir adam bir neçə adama müqavimət göstərə bilmədiyi kimi, müxtəlif əqidə və zidd fikirdə olanlar da qalib gələ bilməzler. Bele adamlar hamısının qüvvəsini özündə toplamış bir şəxsə güləşməyə çıxan tək, yalqız adama oxşar və neticədə tək-tək də meğlub olurlar. Lakin onların da öz təşkilatları, öz ittifaqları olsa, müqavimət göstərməyə ki-fayet qədər gücləri çatsa, bu, başqa məsələdir.

Bir camaat qələbə çalıb hakimiyət başına keçsə, nizam-intizam yaradıb, əhali ilə xoş rəftar etsə, ədalətli olsa, etibar qazansa, onların dövləti bir müddət yaşaya biler, əks halda tez dağılmağa və parçalanmağa səbəb olar.

Əksər dövlətlər, xeyrxiyə və iradəli başçıları, ədalətli hökmərlərə olunduqca, müttəfiqlik şərtləri yerinə yetirildikcə yaşamış və inkişaf etmişlər.

Dövlətin inkişafdan dayanması və süquta uğramasının bir səbəbi də hökmərlərin mal toplamağa, sərmayə yiğməğə, vəzifə tutmağa aludə olmalarıdır. Dövlət düşkünlüyü get-gedə bunların artmasını tələb edir. Ele ki öyrəsdilər, adətkerdə oldular (hər halda kəmağıllar tapılar və belə şeylərə rəğbet göstərərlər), bu xasiyyət başqlarına da sırayət etməyə başlayar, onlar da öz evvəlki təbiatlarını dəyişdirib varlanmağa, müxtəlif yollarla mal toplamağa, eyş-işretlə məşğul olmağa həvəslənlərə,

silahları yero qoyar, müdafiə qüvvəsini zəiflədər, döyüş verdişlərini unudar, zəhmətsevərliyi eldən verər, rahatlıq axtaran, yeyib yatan, ətalet əsiri olan tənbəllərə çevrilərlər. Belə halda zəif bir düşmen de onlara hücum etsə, bu camaati məğlub etmək ona asan olar. Bütənəz da mal-dövlət onların gözlərini tutar, təkəbbür, mənəsəb, lovğalıq, qurrə və qüvvə onları qudurdar, ixtilaf, münaqişə və müharibələr meydana çıxar; bir-birini məhv edərlər.

Dövlət yeni təşkil edilərkən müqavimət göstərənlər, mane olmaq istəyənlər məğlub edildikləri halda, süqut dövründə müxalif olanlar, iqtisəs qaldırınlar qələbə çalarlar.

Dövləti iki şey ilə mühafizə etmək olar:

Birinci – hökumət başçılarının birliyi;

İkinci – düşmən qüvvələrin tərk-silahı.

Hikmet sahiblerinin əsərlərində belə yazılmışdır: "İskəndər Daranım¹⁶⁰ ölkəsinə istila etdikdən sonra əcəmlərin¹⁶¹ mədeniyətli, qüdretli, nizam-intizamlı, çoxlu bacarıqlı sərkərdəleri, külli miqdarda silah və ordusu olan bir xalq olduğunu gördükdə başa düşdü ki, o, buradan getse, bir az keçməmiş bunların içərisində intiqam almaq istəyənlər baş qaldıracaq, rum hakimiyyətinə son qoyulacaqdır. Onlardan sədaqət və ədalət gözləmek də sadələvhələk olardı. O, derin fikrə dalaraq, çarəsiz qaldı və nə barədə düşündüyünü Aristatalisə anlatdı. Filosof buyurdu: "Aralarına nifaq sal, qoy başları bir-birinə qarışın; onlardan arxayın ola bilərsən".

İskəndər "tayfalar hakimiyyəti"¹⁶² (feodallıqlar) yaratdı, hər yərə bir feodal oturtdu. O vaxtdan tə Ərdəşir Babəkan dövrünə qədər hənda nə ittifaq kəlməsi eşidildi, nə intiqam səsi yüksəldi.

Şah reiyyətin halına diqqət yetirməli, onun hayına qalmalı, ədalət şərtlərinə omel etməlidir.

Dövlət yalnız ədalət əsasında uzun müddət yaşaya bilər. Ədalətin birinci şərti odu ki, xalqın müxtəlif təbəqələri arasında uyğunluq yaradılsın. İnsanın sağlamlığı dörd ünsür arasındaki tənasüblükde olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyində olar.

Birinci – qələmən əhli (ziyalılar). Məsələn, alımlar, maarifpərvərlər, şerşunaslar (dini hüquqsunaslar), qaziler, katiblər, riyaziyyatçılar, mühəndislər, münəccimlər, təbiblər, şairlər kimi. Dünya və dinin davamlılığı bunların varlığına bağlıdır. Bunlar təbiətdəki ünsürlərdən (su, od, torpaq, hava) "su" yerində olarlar.

İkinci – qılınc əhli (ordu, hərbçilər). Məsələn: döyüşçülər, mücahidlər¹⁶³, cəngaverlər, qaziler¹⁶⁴, (qəzavata gədenlər), sərhədçilər, keşikçilər, pehlevanlar, bahadırlar, saray qoruyucuları, dövlət mühafizəçiləri kimi. Dünyanın nizam-intizamı bunların varlığına bağlıdır. Bunlar təbiətlərdən "od" yerində olarlar.

Üçüncü – müamilə əhli. Məsələn: malları bir yerden başqa yere aparıb satan tacirlər, sənətkarlar, bac-xərac toplayanlar kimi. Bunların köməyi olmadan insanların məişətini təmin edib dolandırmaq mümkün deyildir. Bunlar təbiətlərdən "hava" yerində olarlar.

Dördüncü – ziraət əhli. Məsələn: əkinçilər, biçinçilər, kendçilər, suvarıcılar, maldarlıqla meşğul olanlar kimi. Bütün adamların yemek-içməklərini bunlar hazırlayalarlar. Bunların eməyi olmadan insanın yaşaması mümkün deyildir. Bunlar təbiətlərdən "torpaq" yerində olarlar.

Bedəndə bir ünsür başqa ünsürlərə üstün gəldikdə mezac pozulduğu kimi, bu siniflərdən də biri başqa üç sinfə üstün gəldikcə cəmiyyətdəki işlərin müvəzinəti pozular, müxtəlif fəsad yaranar.

Hikmet sahiblerinin kəlamlarında bu barədə belə deyilmişdir: "Kəndçilərin fəziliyi onların birgə eməyi və köməyində; tacirlərin fəziliyi onların pul və sərvətində; şahların fəziliyi onların məşverət və siyasetlərində; alımların fəziliyi onların həqiqəti kəşflərində və onlardan nəticə çıxarmalarındadır".

Bu dörd dəstə birgə, əlbir, ahengdar fealiyyət göstərdikdə mədəniyyət, fəzilət və səadət sistemi əmələ gelər.

Ədalətin ikinci şərti ondan ibarətdir ki, şəhər ehalisinin vəziyyətinə və təbiətinə diqqət verilsin, hərəsi ləyaqətinə və istedadına görə vəziyyəye təyin edilsin. İnsanlar isə (təbiətlərinə görə) beş sinfə bölünərlər:

Birinci – təbiətən xeyirxah olanlar və başqalarına xeyir verənler. Bu tayfa yaradılışın məzcididir, öz zatları etibarile böyük rəisiyyət layiqdirlər, ona görə padşahın ən yaxın adamları bunlar olmalıdır, onlara hörmət edilməli, onlar irəli çekilməli, böyüdülməli, təqdir edilməli, təltif edilməli, bir an belə unudulmamalıdır, onlara xalqın gelecek başçıları kimi baxılmalıdır.

İkinci – təbiətən xeyirxah olanlar, lakin başqalarına xeyir vere bilməyenlər. Belə adamları əzizləmək, işlərində onlara kömək etmək, təbiətlərinəkərli bürüzə verdirmək lazımdır.

Üçüncü – təbiətən ne xeyirxah, nə də bədxah olanlar. Bunları sakit buraxma, xeyirxalığa təhrik etməli, bu vasitə ilə layiq olduqları dərəcəyə çatdırılmalı.

Dördüncü – təbiətən bədxah olanlar, lakin başqalarına bədxahlıq edə bilmeyənlər. Belə adamları danlayıb məzəmmət etməli, qorxudul hədələməli, nəsihət verməli, şirnikdirməli; xasiyyətini dəyişdirib xeyir xahlığa meyl etsələr, deməli, düzələcəklərinə ümid var, eks təqddirdə rezil və bədxah olaraq qalacaqlar.

Beşinci – təbiətən bədxah olanlar və başqalarına bədxahlıq edənlər. Bunlar en rezil, en murdar məxluqdurlar. Onların təbiəti ilahi təbiətin ziddinə olar, birinci sinfə daxil olan təbiətlə əkslik təşkil edər.

Bu tayfa adamların da dərəcələri vardır. İslah oluna bilənləri ceza və tənbehələ tərbiye etmək lazımdır. İslahi mümkün olmayan, lakin başqalarına zərər yetirmeyənlərini bir növ yola verməli, başqalarını incidib əziyyət verənlərin isə qarşısı alınmalıdır, onların şəri aradan qaldırılmalıdır.

Şerin aradan qaldırılmasının da dərəcələri vardır:

Birinci – həbs. Bu, onu şəhər əhalisi ilə ünsiyyətdən məhrum etməkdir.

İkinci – zoncir (məhdudiyyət). Bu, şəhərin təsərrüfat işlərindən onu məhrum etmek deməkdir.

Üçüncü – sürgün. Bu, şəhərə girməyə icazə verməməkdir.

Əgər onun şəri həddini aşsa, nəticəsi ölüm və fəsad olsa, hikmət sahibləri onun edam edilib-edilməməsi haqqında müxtəlif fikirlər söyləmişlər. Onların dediklərinin əsası bundan ibarətdir ki, belə halda edam etmək deyil, cinayət töörtmiş üzvü, məsəlen, el, ayaq, dil və ya hiss üzvlərindən birini kəsmək daha məsləhətdir.

Əlbəttə, edam etməyə can atmaq lazımdır. Çünkü o calal və haqq sahibi böyük Yaradanın min hikmətlə tikdiyi binanı uçurtmaq və onun təmir edilib tərbiye edileceyinə inanmamaq ağlaşığan şey deyildir.

Burada göstərdiyimiz cəzalar yalnız o halda məsləhətdir ki, cinayət baş vermiş olsun, lakin cinayət yalnız ehtimal edilirsə, ona cehd edilirse, ona həbs və zəncirdən (məhdud etməkdən) başqa heç bir cəza vermək olmaz.

Bu məsələdə əsas qayda ondan ibarətdir ki, birinci növbədə, küllün, ümumin mənafeyi nəzərə alınmalıdır, ikinci növbədə isə cüzin, xüsusunun xeyri güdülməlidir, təbib kimi, o, bir üzvün müälicesinə bütün bədənin sağlamlığı nöqtəyi-nəzərindən başlayar, o üzvün qalması başqa üzvləri de korlayacaqsə, haman üzvü kesib atmağı məsləhet biler, ona heyifləri gelməz, əgər belə bir təhlükə yoxsa, tam səy və diqqətlə onun vəziyyətini yaxşılaşdırmağa çalışırlar.

Şah da hər adamın islahına belə yanaşmalıdır.

Ədalətin üçüncü şərti odur ki, hər sinfin arasında uyğunluq yaratdıqdan və hər adamın ləyaqət və istedadına görə rütbe verdikdən sonra onlar arasında olan ümumi gəliri mühafizə etməye, hərənin öz payına düşəni özünə verməye sey göstərilməli, burada haqqa və xidmətə fikir verilməlidir.

Ümumi gəlirin mühafizə edilməsi, dövlətin, kəramətin və buna bənzər şeylərin salamat qalmasına səbəb olar.

Ümumi gəlirde hər adamın müəyyən bir payı olar, bundan artıq və əskik vermək zülmə aparıb çıxardar, amma bir şey var ki, az verdikdə şəxslər zülm olar, çox verdikdə şəhər əhlinə, eksinə də demək olar, yeni şəhər əhlinə az qaldığı üçün ona zülm edilər.

Ümumi gəliri bölməkdən baş ayıldığdan sonra verilən bu nemətləri qoruyub saxlamağa diqqət yetirilməlidir. Bu, o deməkdir ki, bu nemətlərin sahibinə, ya şəhər əhalisine zərər vere biləcək şəkildə əldən getməsinə yol verilməmelidir.

Malın əldən çıxmazı, ya mala sahib olmaq hüququnun əldən verilməsi ya ixtiyari olar, məsələn: borc, emanət, bağışlamaq kimi; ya da qeyri-ixtiyari, məsələn: qəsb, oğurluq kimi. Bunların həresinin öz şərtləri vardır.

Xülasəsi budur ki, eveyi mal sahibinə çatdırılmalıdır, ya o maldan, ya da başqa maldan; elə etmək lazımdır ki, ədalet bərpa edilsin, mal yerinə qaytarılsın. Lakin bu elə bir şekilde ona qaytarılmalıdır ki, şəhər əhlinin xeyrinə olsun və ya heç olmasa, ona zərər vurmasın. Əgər haqq geri qaytarıllarkən şəhərə zərər dəyirse, bu haqq deyil, zülm sayılmalıdır və bu zülmü ədenleri cəzalandırmaq lazımdır. Amma cəza zülmə müvafiq olmalıdır, əgər cəza zülməndən artıq olsa, onda zalima zülm edilmiş olar, az olsa, şəhərə. Bir şəxslər zülmün şəhərə də zülm olub-olmaması haqqında alim və filosoflar arasında ixtilaf vardır. Bir şəxslər zülmün bütün şəhər əhlinə edildiyini deyən adamlar, ona görə belə demişlər ki, əgər zülm edilmiş adam zalımı bağışlasa, yene də o zalım hesab edilsin və cezadan yaxasını qurtara bilmesin; bir şəxslər zülməndən artıq olsa, ona zalımı bağışlayırsa, artıq zalima cəza verməmeyi nəzərdə tuturlar.

Elə ki ədalet qanunlarını yerinə yetirib bunlardan başı ayıldı, reiyətə yaxşılıqlar etmeye, mükafatlar vermeye başlamalıdır, çünkü ədalətdən sonra ölkə dolandırmaq işlərində reiyətə yaxşılıq etməkdən,

mükafat vermekdən daha böyük fəzilət ola bilməz. Əslində bu, o deməkdir ki, onlara lazıim olduğundan çox verilsin ve xidmetləri qeyd edilsin. Lakin bu təltif və mükafatlar şah zəhmi ilə yanaşı olmalıdır, çünki şahın bəxş etdiyi xələtlər, ənamlar canlarına qorxu çökmüşlərin ürəklerini ələ almaq məqsədi güdər və zəhmini göstərdikdən sonra verilər. Zəhmi olmayan şahın verdiyi bəxşis və ehsanlar əlaltılarının qudurmasına, cəsarətlenməsinə səbəb olar, get-gedə acgözlülük və tamahkarlıqları artar; ələ ki belə oldular, əger bütün ölkə birinə verilse, yeno razı qalmaz.

Rəiyyəti ədalət, fezilət və hikmət qanunları əsasında idarə etmək lazımdır. Bədən – təbiətlerin, təbiətler – nəfsin, nəfs – əqlin sayəsində möhkəmləndiyi kimi, şəhərlərin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasetə, siyasetin möhkəmliyi isə hikmətə bağlıdır.

Şəhərdə tətbiq edilən hikmət öz qaydasında olsa, ədalet qanunlarına riayət edilsə, nizam-intizam yaranar, hər şey kamala doğru inkişaf edər. Lakin əger hikmet naqış olsa, şəraite düz gelməsə, qanunlarda ədalətsizliyə yol verilməyə başlanar, ələ ki ədalətsizlik özünə yol tapdı, ölkənin gözəlliyi gedər, çıxınlıklar, fitnə-fəsadlar baş qaldırar, insaf-mürvəvət aradan qalxar, məhəbbət nifratlı əvəz olunar.

Gərək şah kömək üçün müraciət edənləri kor-peşman qaytarımıya, araqızışdırıran, sözgözdirən adamların dediklərinə yoxlanmamış inanmaya, ümid və qorxu qapılarını camaatin üzüne bağlamaya, düşmənləri dəf etməkdə, yolların əmin-amallığını təmin etməkdə, sərhədləri qorumaqda, keşikçilərin hayına qalmaqdə, şücaət sahiblərinə hörmət qoymaqda etiməsizliq göstərməsin; alımlarla oturub-durmalar, fezilət sahibləri ilə six əlaqə saxlamalıdır. Öz nəfsinin qabağını almalı, şanşöhrət, calal-şövkətə uymamalı, bir an da olsun ölkə haqqında fikirləşməyi, işlərini nizama salmağı unutmamalıdır, çünki şahın ölkəni mühafizə etmək haqqındaki tədbirleri böyük orduların qüvvəsindən daha güclü olar.

Əsas məsələlərdə nadanlığa və sehəlenkarlığa yol verməyin nəticəsi dəhşətli olar, başı kef və əyləncəyə qarışsa, işləri özbaşına buraxsa, şəhərin vəziyyəti xarablaşar, şer və zərər işe düşər, qayda-qanun tərsinə çeviriler, mənimsemə qapıları açılar, tamahkarlıq qüvvəleri ona kömək edər, bədbəxtlik xoşbəxtliyə qalib gələr; dostluq ədavətlə, nizam-intizam hərc-mərciliklə yerini dəyişər; hər şeyi yenidən başlamağa, haqqı bərpa edəcək bir imama, ya ədalətli bir hökmədərə ehtiyac hiss edilər.

Belə bir dövrde əhali var-yoxdan çıxar və bunların hamısının səbəbi bir adamın tədbirsizliyi olar. Xüsusilə o, ələ bir fikrə düşməməlidir ki, dünyanın işlərini düyünleyib açmaq ixtiyarı onun əlinə keçibse, rahatlığı da, farağlığı da hər saat artmalıdır. Belə bir fikir şahların ən təhlükəli, ən zərərləri əqidəsi olar. Ən doğru yol odur ki, yalnız kef, eylənce vaxtlarından deyil, ən zəruri olan yemək, içmək, yatmaq, arvad-uşaqla görüşmək vaxtlarından da kəsib, ölkə işlərinə, tədbir hazırlamağa, xalqın halını yaxşılaşdırmağa sərf etdiyi saatlara artırsın.

Hökmdar öz sirlərini gizli saxlamalıdır ki, yerində onlardan istifadə edə bilsin və müqavimətə rast gəlməsin. Elecə də düşmən xəber tutmuş olsa, özünü qorumaq, onu dəf etmək üçün düşünüb tədbirler hazırlaya bilsin. Sirri saxlamaqla köməyə və məşvərətə ehtiyacı olan ağıllı adamlar yalnız iradəli, heysiyyətli, sədaqətli, şərəflü, ağızbütöv, uzaqqörən, tədbir tökməyi bacaran, sərr verməyən şəxslərle məsləhətlişə biler, hər halda kəmağillara, uşaq-muşaqlara heç bir şey deməməlidir.

Qəti bir rəye gəldikdən sonra o rəyin əsasında görülecek işlərlə onun əksinə görüle biləcək işlər qarşılaşdırılmalı, tərəflərdən birinə, yəni rəye və əksinə, əvvəlcə meyl etməkdən çəkinməlidir, hər iki eks iş rəyin düz və yanlışlığına, müsbət və mənfiliyinə verilən qiymət olar. Xəfiyyə işçiləri, kəşfiyyatçılar həmişə gizli işlərdən xəber tutmağa çalışmalı, xüsusilə, düşmənlerin vəziyyətini yaxşı öyrənməli, onların gizli fikirlərini aşkarla çıxarmalıdır, çünki zidd qüvvələrə müqavimet göstərməkdə ən qüdretli silah onların nə edəcəklərini əvvəldən bilməkdir.

Böyüklerin fikirlərini bilməyin yolu odur ki, onların sözlərinə və işlərinə diqqət yetirəsən, hansı tədbirləri heyata keçirdiyinə, neler istehsal etdiyinə, hərbi hazırlığınə, dağlımış şeyləri bir yerdə toplamasına, topluları dağıtmamasına, vəd edilmiş şeylərdən boyun qaçırmasına, uzaqda olanları yanına çağırmasına, yanında olanların başqa yerə olduğunu deməsinə, xəberlərlə hədden artıq maraqlanmasına, işlərin necə getdiyinə lazıim olduğundan çox fikir verməsinə, müxtəlif hadisələr və şikayətlərə diqqətə qulaq asmasına, adı şeylərdə də son dərəcə ehtiyatlılıq və sayiqliq göstərməsinə, xülasə, bütün işlərdəki deyişikliyə, məhərəm adamlarının, məsələn, ailə üzvlərinin, sirdaşlar və sairənin nə ilə məşğul olduqlarına, haraya gedib, haradan geldiklərinə, kəmağıl və boşboğaz uşaqlarının, qulların, xidmətçilərin ağızından çıxan sözlərinə diqqət yetirib nəticə çıxarasan.

Ön düzgün üsul müxtəlif adamlarla xeyli səhbət etməkdir. Çünkü hər adamın öz ürək dostu olar və öz üreyində olan sözleri bütün təmərəğı ilə ona deyər, xeyli səhbət etdiğdə, başı danışığa qızışdırıqda, yeri gəldikcə ürəkdəkiler də dile geler, sirlər zahire çıxar. Lakin bütün eşidilənlər döñə-döñə bir-bir tutuşdurulub müxtəlif variantlar təhlil edilib yoxlanmadıqca birtərəfli nəticə çıxarılmamalıdır.

Böyüklerin fikrini ortaya çıxarmağın da ümumi üsulu bundan ibarətdir, onları bilmeyin isə çox böyük faydası olar: ehtiyac olduqda onu yerinə yetirməye, ehtiyat etdiğdə vaxtında tədbir görməyə imkan yaranar. Düşmənleri yola getirib onlarla saziş bağlamağa son dərəcə səy göstərməli və ehtiyatlı olmalıdır, lakin elə etməlidir ki, mühəribə və ölüb-öldürməyə ehtiyac qalmassis. Mühəribəyə ehtiyac yarandıqda iki haldan biri olacaqdır: ya hücum edəcək, ya da müdafiəyə keçəcəkdir. Əgar hücum edən tərefdirse, onun məqsədi mütləq ədalet və cihaddan başqa bir şey olmamalıdır. Əvvəlcəden mütləq üstün gəlib qəlebə çalacağına arxayın olmayıncı hücuma başlamamalıdır, zenuri, qeyri-zəruriyini, xeyir-zərərini ölçüb-biçmeli, məsləhət-məşvərət etməli, yaxın adamları eyni fikirdə deyilsə, qəlebəyə ümid yoxsa, əlbette, mühəribəyə başlamamalıdır, çünki iki düşmən arasına girmek çox təhlükəli olar.

Şah mümkin qədər şəxsən vuruşa girməmelidir, möglub olsa, işi bitdi, artıq heç bir tədbir görmək olmaz; qəlebə çalsa, hər halda yaranan zədələndiyi üçün qiyafesinə, qədd-qametinə, zəhm-heybətinə xələl gelməmiş olmaz.

Ordu başçılığını ele adama tapşırmalıdır ki, onda üç xüsusiyyət olsun:

Birinci – şücaətli, ürəkli və bu adla şöhrəti dünyaya yayılmış olmalıdır.

İkinci – sədaqətli, düzdanışan, vəziyyəti başa düşen, teşəbbüskar, hiylə işlətməyi bacaran, düşmənə yaxşı tələ quran olmalıdır.

Üçüncü – çoxlu mühəribələrdən çıxmış və təcrübə əldə etmiş olmalıdır.

O, tədbir tökmək, hiylə işlətmək kədər düşmən arasına təfriqə salmağa müvəffəq olmalı, mümkin qədər silahdan istifadə etməyə yol verməmelidir. Ərdəşir Babəkan demişdir: "Qamçı kifayət edən yerde çomaqdan, toppuz işlədilə bilən yerde qılıncañdan istifadə etməzler". Mühəribə son tədbir olmalıdır: "Bədəni çarəsiz qalanda dağ basmaqla müalicə edərlər". Mühəribə vaxtı yalan şayis buraxmaq, hiylə və fənd işlətmək, doğru olmayan məktublar yazmaq, müxtəlif kəlekleri işe salmaq irad tutula bilməz, lakin bunları etiraf edib üzr istəməyə qətiyyən yol ve-

rilməmelidir. Mühəribənin en mühüm şərtləri sayıqlıq, casuslar göndərmək və dövrələmə keşikciler qoymaqdır. Mühəribə dövründə tacirlərin pulundan zorla da olsa, istifadə etmək lazımdır, lakin xüsusi ehtiyac və böyük fayda götürmədən xalqın malına deymek olmaz. Mühəribə zamanı adamları etibarlı, möhkəm, yaxşı qorunan yerlərə, qalalara toplamaq lazımdır, ehtiyac və zəruriyyət olmadıqda xəndək qazdırmaq, hasar çəkdirmək yaramaz, bunlardan düşmən də istifadə edib qəlebə çala biler.

Mühəribə dövründə şücaət göstərib ferqlənenlərə yüksək mükafatlar, xələt və ənamlar, təşəkkür və tərifnamələr vermek lazımdır.

Sebətlə, mətanətli, təmkinli olmalı, tələsmə, özünlüürme, kemhövseləlik və delisovluluğa yol verilməmelidir. Düşmənə məhəl qoyma-maq, onu kiçik saymaq, sehlenkarlıq edib öz qüvvələrini tam səfərberliyə almamaq ağlıdan uzaq hesab edilər: "Azların Allahın köməyi ilə çoxlara qəlebə çalması az olmamışdır". Qəlebə çalıqdan sonra ehtiyati əldən verib arxayınlaşmamalı, sayıqlığı azaltmamalıdır. Diri esir tutmaq mümkün olanı öldürməmelidir, çünki əsirdən çox fayda götürmək olar, məsələn: biyar işlətmək, girov qoymaq, mal ilə dəyişmək, bağışlayıb boynuna minnət qoymaq və s., öldürməkdən isə heç bir xeyir olmaz.

Qəlebədən sonra, əlbette, başdantutma edama başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son qoymalıdır, çünki qəlebədən sonra möğbul edilmişlər qulam və rəiyyət yerində olarlar.

Hikmət sahiblərinin kitablarında yazılmışdır: "Bir dəfə Aristatalisə xəber çatır ki, İskender bir şəhəri möglub etdiğdən sonra yeno onun ehalisini qırmaqdan əl çəkməmişdir. Aristatalis dərhal ona bir nəsihətəmiz məktub yazar və orada deyir: "Zəferden əvvəl düşməni öldürməyə üzrlü idinse, qəlebədən sonra öz rəiyyətini öldürmeye nə bəhanə getirə bilərsən?"

Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha yaxşıdırular, çünki gücü göstərdikdən sonra bağışlamağın başqa hüsnü var.

Əfv edib bağışlamaq haqqında gözəl bir şer də var, kim deyibə, həqiqətən də yaxşı deyibdir:

Nəfsinə əfv etmək öyrət hər zaman,
Günahı artdıqca naqis insanın.
Adamlar üç növdür sənə nisbəten:
Güclü, zəif, eyni; mənə inanın!

Səndən güclüsüne – tabe olmalı;
Belədir qanunu fani dünyamın.
Səndən zəfifinə – kömək etmeli;
Belədir qaydası adil vicedanın.
Kim ki bərabərdir, bərabər ol sən,
Ona da əl uzat, varsa imkanın!

Müharibə zamanı müdafiədə olsa, müqavimət göstərməyi bacarmalı, səngerler tikməli, pusqlar düzəltməli, düşmənlərin üzərinə gecə basqınları təşkil etməlidir.

Müharibəyə məcbur olmuş bir çox şəhər əhalisi müqavimət göstərməyə qadir olmadıqda, əksər halda qabaqcadan lazımı tədbirlər görmüş, hazırlıq işləri aparmış, qalalar çəkib xəndekler qazmış, sülh bağlamaq üçün hiylələr işlətmış və mal-dövlət bəxş etmişdir.

Şahların siyaseti haqqında deyiləcək sözlər bunlardır.

BEŞİNCİ FƏSİL

Şah xidmətində olmaq və rəyyatlıq qayda-qanunları haqqında

Şah və reislerdə davranış qaydalarına gəldikdə bütün adamlar onlara məsləhət verib yaxşılıq etməkdə ürəkdə, dildə heç bir şeyi əsir-gəmənməli, onların gözəl işlərini tərifləyib yaymaqda, eyiblərini gizlədib saxlamaqda xüsusü cidd-cəhd göstərməli, onların haqqını, məsələn: vergi, bac-xərac və bu kimi şeyləri ürəkaçıqlığı ilə, gülərzlə, xoşhəlliqlə ödəməlidirlər. Heç vaxt qaşqabağını töküb üz-gözünü turşutmamalı, əmrlərini yerinə yetirmək, göstərişlərinə əməl etmək, qadağan etdiklərinə dəyməməkdə mümkün qədər dəqiq olmalı; hörmətinə saxlayıb əzəmetini qorumaqdə canfeşanlıqdan çəkinməməli; gərgin anlarda, ağır günlərdə dini və dövləti, xalqı və milləti mühafizə etmək yolunda can və malını, nəsil və xanimanını ona qurban verməlidir.

Şah xidmətinde olmayanlar ora yaxınlaşmağa can atmamalıdır. Şahlarla yaxınlığa can atanları özünü oda atanlara, yurtıcı heyvanlara sataşanlara oxşatmışlar.

Şah sarayında yaşayanların və o mühitə alışmayanların ağızlarının dadı qaçar, ömürlerinin ləzzəti gedər, həyatı zəhər olar, lakin şah xidmətində olan adamların doğru yolu yalnız ona tapşırılan işlə meşgul

olub, ona aid olan vəzifəni yerine yetirməlidir. Həmişə ağasının tələb etdiyi vaxt onun gözü qabağında hazır olmalı, lakin çox oturub yoruculuqdan çəkinməlidir. Yoruculuğun səbəbi adamların çox gəlib-getməlidir. Saraya həmişə çox adamın işi düşdüyüündən gəl-get də çox olar, reisler tez yorular. Reisler nə etsələr, tərifləmək, onun düz iş olduğunu demək lazımdır. Əgər dərindən fikir edilsə, dünyada elə bir iş tapmaq olmaz ki, onun iki: gözəl və cirkin, müsbət və menfi cəhəti olmasın.

Deməli, onun başladığı işin hansı tərəfi gözəldirse, o cəhətini şaha tərifləməli, şahın diqqətini ona cəlb etməlidir, istər üzdə, isterse dalda onun gördüyü işlərə yüksək qiymət vermelidir.

Ağanın məsləhətçisi o olsa, tədbir hazırlamaq ona tapşırılsa, məsələn, vezir, müşavir, müəllim olsa, şahın işlərinə məsuliyyət daşısa, bilməlidir ki, şahlar və hökmədarlar dağ kəlləsində gurultu ilə gələn səla oxşayar, kim bir dəfədə onun istiqamətini dəyişmək istəsə, məhv olar, lakin evvelcədən onunla əlbir olub, səbir və təmkinlə onun bir tərefini torpaq, daş, qum, kol-kos və sairə ilə qaldırmağa başlasa, istədiyi səmətə çevire biler. Bu sayaqla ağanın da rəyini zərərli şeylərdən yayındır, yumşaqlıq, tədbir, lütf və xoşluqla xeyirli əməllərə yönəltmək olar; qısqır-bağır, əmr-qadağan və bu kimi üsul ilə onu heç bir şeyə məcbur etmək lazımlı deyildir; bəlkə əksinə, məsləhət yolu ilə, onun başladığı işin nəticəsinin dəhşətli və qorxulu olacağını üstüörtülü başa salmaq, təklikdə, ara xəlvət olduqda, məhrəmanə səhbat zamanı keçmişdəkilərin başına gələn əhvalatlar, müxtəlif təmsil və lətifələr danışmaqla həmin fikri onun başından çıxarmalı, gözündən salmalıdır.

Ağanın sırrını saxlamaqda xüsusən səy göstərməlidir. Bunun yolu odur ki, deyiləsi mümkün olan şeylərin də heç birini heç kəsə deməsin, susmağa, hər şeyi gizli saxlamağa adət etsin, ele ki adətə keçdi, onda sırrı gizli saxlamaq da asan olar. Ağası onun belə xasiyyətli adam olduğunu bildikdə, sırt açılıb yayıldıqda onu təqsirkar hesab etməz, ondan şübhələnməz.

Gizli sırların çoxu açıq deyilə bilən sözlərdən və işlərdən başa düşülər. Belə hallarda reisler bu sırlardan xəbəri olmuş adamlardan şübhələnməyə başlayarlar. Sırrın faş olmasının əsas səbəbi odur ki, dünyadan işləri bir-biri ilə əlaqədardır, bəzilərini bildikdə bəzilərini adam özü tapa bilir.

Bilmək lazımdır ki, şahlar və reislerdə onların özlərindən başqa heç kəsde olmayan bəzi xüsusiyyətlər olar. Bu xüsusiyyətlər ondan

ibaretdir ki, hamının onlara xidmət edib qul olmalarını ister, özlerinin gördükleri bütün işlerin düzgün olduğunu güman edərlər. Bunun səbəbi adamların onu çox teriflemesi, onun işlərinin arası kəsilmədən əyan, əşraf və qara camaat arasında təbliğ edilib şışirdilməsi olar.

Heç vaxt, heç bir işdə, nə qədər arası açıq olsa da, heç bir günahı ağanın üzünə vurmaq lazımdır, ondan çirkin bir hərəkət görse, onu tekrar etməməlidir, əger sehven ağızından qaçırdıb bir yerdə desə və bu xəber gedib ağasına çatса, boynuna almamalıdır, çünki "xəberlə" "etiraf" arasında böyük fərq vardır. Əger özü ilə ağası arasında, hər ikisində aid ola biləcek bir qəbahət baş veribse, fənd işlədir o qəbahəti özünə aid etdirməlidir və ağasına bəraət qazandırmalıdır. Sonra bir çəre düşüb tapmalı, elə etməlidir ki, özünün də günahkar olmadığını başqları ağasına çatdırınsınlar, beləliklə, fədakarlıq və üzrxahlıq meydana çıxsın.

Ümumiyyətlə, ağasının nədən xoşu, nədən acığı geldiyinə fikir vermeli, özünün üreyindən olmasa da, ağasının xoşuna gələnlərə emel etməlidir. Əvvəlcəden öz-özülüyündə qərara gəlməlidir ki, qulluqda öz zövqünü nəzərə almaqdan daha faydasız heç bir şey ola bilmez. Elə ki belə bir qərara geldi, ondan sonra özü ilə ağası arasındaki xeyir və şərədə zövq ixtilafi meydana çıxdıqda həmişə güzəşte gedib rəisinin zövqünə üstünlük verər, beləliklə, özü də xeyir görər. Əger lap əvvəldən öz xeyrinə çalışsa, bu, onun zərərinə tamam olar, vurub öz işlərini tamamilə korlayar.

Rəislərdən mümkün qədər çox şey almaq və böyük lütf gözləmek lazımdır. Lakin bunları dilə getirib xahiş, yaşıvar-yaxar, ya tələb etmək yaramaz. Açıglılık, əliuzunluq, heyasızlığı yol verilməməli, belkə toxgözlülük, qənaət və təvazökkarlıq adət edilməlidir. Dünyanın özünün qaydası belədir: üzünü o adama döndərər ki, ondan qaçın, o adamdan çöndərər ki, ona təref can atsın.

Rəislərdən və ağalardan nağd bir şey qopartmaq lazımdır, vədə, tərifdən bir şey çıxmaz. Məsələn, qul olmaqdan azad edilə bilmək kimi. Bu, həm sərməyə toplamağa, həm başqasının elinə baxmaqdan can qurtarmağa, həm de çoxlu qazanc əldə edib xoşbəxtliyə çatmağa səbəb ola bilər.

Bütün burada deyilən sözlerin möğzi orasındadır ki, qul əvvəl gerek ağanı, sonra özünü düşünə; kim rəislərdən mənfaət görmək istəse – rezil, kim onların xeyrinə əlleşə – ezziz hesab edilər.

Ağanın gözüne ele görünmek lazımdır ki, guya onun balaca bir sözü, ya işaretsi ilə bütün var-yoxunu verməyə hazırlıdır. Belə etdikdə ağasının

onun malına göz dikmeyəcəyinə arxayı ola biler. Lakin öcəşib höcətə başlasa, ağasının herisliyinə səbəb olar. Deyiblər: "Qadağan və müqavimət ehtirası artır, bəxşış və icazə insani həvəsdən salar".

Çalışmalıdır ki, əldə etdiyi mal-dövlətin, şan-şövkətin öz nəfsi üçün deyil, ağasının şöhrəti üçün olduğunu qəleme versin, belə bir hərəkət həm özünün, həm ağasının xeyrinə olar, həm də nəzakət qanunu yerinə yetirilər. Yalnız ağasına, ya onun kimi başqa bir rəisə yaraşan nadir şey almaqdan özünü saxlamalı və bundan çekinməlidir, eks təqdirde o şeyin əldən çıxmamasına, özünün məhvini bais olar. Ağasının bağışladığı şey nə qədər dəyərsiz və qiymətsiz olsa da, ondan imtina etməməlidir, hər nə versə, razılığını bildirməli, ağasının səxavətini özünün şüarı etməlidir. Əger bir yerdə ağası hirslenib acıqlansa və onu danılsa, elbette, ağasından şikayətlənməmeli, ürəyində ona kin-küdürüt besləməməlidir, özünün təqsirkar olduğunu deməli, cəhd etməli, sey göstərməlidir ki, ağasının hirsı soyusun, onu bağışlaşın, əvvəlki münasibət bərpa edilsin.

Əger zalim, tündxasiyyət, dəlivos bir valinin əline keçibse, bilməlidir ki, iki xəterin arasına düşübdür:

Birinci – vali ilə elbir olub xalqı incitsə, din və vicdan xəter qarşısında olacaqdır;

İkinci – xalqla elbir olub valiyə qarşı çıxsə, dünya və həyatı təhlükə qarşısında qalacaqdır.

Bu iki girdabdan qurtarmağın yolu iki şeydən biridir: ya ölüm, ya da itkinlik. Başqa xoşagelməyən xasiyyətli valilərlə de dolanmaq çətindir, lakin ədalet şərtlərini yerinə yetirməklə bir növ onlara dözmək olar, belkə Allah bir nücat yolu göstərib ondan can qurtarmağa kömək edə.

Ibn el-Müqəffənin¹⁶⁵ "Adab" kitabında deyilmişdir ki, şah səni qardaş adlandırırsa, sən onu Allah adlandır; o, səni daha yüksəyə qaldırırsa, sən daha çox ayılıb tezim et.

Şah xidmətində sənə bir vəzifə qismət olubsa, tez-tez onu dilinə getirib təşəkkür edib, dua-sənə oxumaq lazımdır, bu yaltaqlığa, ya da lağə qoymağa oxşayar, hər ikisi gədalıq olar, lakin hamının toplanğı yerdə fürsəti əldən verməyib təşəkkür etmek lazımdır.

Ağanın boynunda haqqın olduğunu qətiyyən onun nəzərinə çarpdırıbmamalı, ya keçmişdə xidmətlərin olduğunu xatırına salmamalısan, belkə yeni qulluq göstərmək, təzə fədakarlıq etməklə köhnə yaxşılıq-

ların yada düşməsinə nail olmalısan, elə etməlisən ki, sondakılar ev-vəldəkilərlə əlaqə yaratsın, çünki şahlar axırı başlangıçla bağlı olmayan yaxşılıqları tez unudar, bütün insanlardan öz mərhəmət əllərini çekerlər.

Şaha vəzirlik etməkdən daha ağır bir iş ola bilməz, çünki bu vezifə üstündə çox mübarizə gedər, şahın bütün böyük və yaxın adamları və zirin paxılığını çeker, hörmət, rütbe və gəlirdə onunla şerik olmağa can atalar, ara vermedən onu izlər, onun mənsəbinə göz diker, bir addımını da gözdən qoymazlar, yerini tutmaq üçün fürsət axtarar, hazır duralar.

Vəzirin ən yaxşı silahı ister gizlində, isterse açıqda, düzlük və doğruluğdur. Əger bir paxılın pisliyindən, ya bədxahın onun eleyhine çalışığından xəbər tutsa, bundan qorxub narahat olduğunu qətiyyən bürüze verməməli, zahirən özünü elə aparmalıdır ki, guya heç bir şey baş verməmişdir. Öz ağasının yanında onlara qəzeblənib kin bəslədiyini deməməlidir, bu, rəqiblərinin dediyi sözlərin gücünü artırar.

Söhbət vaxtı, sual-cavab zamanı mübahisə düşüb münaqişə qızışsa, təmkin, vüqar və helimliklə möhkəm cavab verib sübut getirməlidir. Qəlebə həmişə təmkin tərəfində olar.

Eləcə de Ibn əl-Müqəffənin "Adab" əsərində deyilmişdir ki, şahlar xidmət etməyin şərtləri öz nəfsini qorumaqdan, öz rəyini gizlətməkdən, işleri onun arzusuna əsasən qurmaqdan, sirlərini heç kəsə deməməkdən, icaze verilməyən şeylərlə maraqlanıb mübahisəyə girişməməkdən, bütün məsələlərdə onun istədiyi kimi hərəket etməkdən, dediklərini doğru, rəylərini düzgün hesab etməkdən, yaxşı cəhətlərini tərifleyib, pis tərəfləri haqqında susmaqdan, xoşuna gələnləri yaxınlaşdırıb, acıqı gələnləri uzaqlaşdırmaqdan, öz xidmətlərini kiçildib onun xidmətlərini şışirməkdən, ümumiyyətlə, hər şeydə öz mənafeyini ona qurban verməyə adət etməkdən ibarətdir. Şah qəzəbindən canını qurtarmaq istəyən onun xidmətində işləməyə də razılıq verməməlidir, çünki şah xalq arasında dünyanın ləzzəti ilə axiretin əziyyətini temsil eden bir vasitədir. Əger şah qulluğunda xidmət etməli olsa, şahın təhqirini təhqir hesab etməməli, söyüşünү söyüş kimi qəbul etməməlidir, dilini saxlamalı, şahı pisləyənlərə dərhal etiraz edib ağızlarından vurmalıdır, onlarla belə rəftar etməkdən qorxmamalıdır. Ağası haqqında sert danışqlardan çəkinməli, təqsirin ağasında olduğunu hər gelənə

deməməlidir, mümkün qədər şahın gözünə görünməmeli, onunla bir məclisde oturmamalıdır, ağasını tərifleməməli, şənинə mədh oxuma-malı, üzr də istəməməlidir. Bir az gözleməlidir ki, hırsı soyusun. Elə ki hırsı soyudu, bağışlayacağına arxayınlıq əmələ geldi, son dərəce ehtiyat və nəzakətlə üzr isteyib könlünü ələ almalı, onu razi salmalıdır. Yenə de İbn əl-Müqəffənin "Adab" kitabında deyilmişdir ki, vali səninle səhbət etdikdə canla-başla, gözlə-qulaqla, bədənin bütün üzvləri ilə onun sözlərinə qulaq asmalı, ondan başqa heç nəyə və heç kəsə fikir verməməlisen.

Şahın gizli, mexfi məclislərində, iştirakçılarından ikisi bir-birinə sərr deyende üçüncüsü onlardan şübhələnər, şah isə bu barədə daha kinli olar. Şah birinden bir şey soruşduqda onun yerinə sən cavab vermə, bu, həm sənin yüngüllüyünü bildirir, həm sual edənə hörmətsizliyin aşkarla çıxar, həm də məsuliyyətin artar. Bunlardan əlavə sual edən də ki, sendən soruşmuram, onda nə edərsən?

Əger sual ümumi və sənə də aid olsa, cavab verməkdə tələsmə: camaatın sənə acığı tutar, sözlərində eyib axtarar, səni rüsvay etməkdən çəkinməzələr. Gözlə, qoy evvel başqları desinlər. Hər sözün yərini və qədrini bil, onları saf-çürük etməyi bacar, ən yaxşısı hansıdırsa, onu da de.

Şah seni sevirsə, onun yaxın adamlarından, qədim dostlarından və xidmetçilərindən dəha yaxın olduğunu gözə soxmağa çalışma. Belə adamlar çox kinli olarlar. Bilməlisən ki, hər adam, ister şah olsun, isterse rəiyyət, müeyyən bir adamla təbiötən səmimi münasibətdə olar; bu adam vezifədə aşağı, zahirən uzaq olsa, təz-tez görüşməsələr də, onunla dost olub ona böyük hörmət besleyar. Bunun səbəbi onların ruhən yaxınlığı olar. Sən neçə arxayın ola bilərsən, necə özünü belə bir adamdan yaxın hesab edə bilərsən ki, o adamın keçmişdə sənin ağanla dostluğu olmuşdur, bolkə gizlində o, elə yaxşılıq etmişdir ki, şah heç vaxt onun xecəletindən çıxa bilmir. Belə isə, ikisi əlbir olub, sənin işini bitirərlər.

Şah sənin xoşuna gəlməyən bir fikir söyləsə, onunla razılaş, tərslik eləmə, birdəfəlik başa düş ki, şah sən deyilsən, odur. Deməli, düzü odur ki, onun arzusunu yerinə yetirəsen, nəinki onu köməkçi hesab edib öz bildiyini edəsən. Bu məsələ haqqında demək istədiyimiz sözələr bundan ibarətdir. Doğrusunu Allah bilir.

ALTINCI FƏSİL

Sədaqətin fəziləti və sədaqətli adamlarla (dostlarla) davranış qaydaları haqqında

İnsan öz təbiəti etibarilə ictimai olduğundan onun tam xoşbəxtliyi sədaqətli adamlarının (dostlarının) xoşbəxtliyi, əmək həmkarlarının seadəti ile bir yerde olar.

Kimin ki tamlığı başqalarının kamilliyi ilə əlaqədardır, o, heç vaxt təklikdə kamala çata bilməz. Deməli, kamış ve xoşbəxt adam o adam olar ki, özüne çoxlu sədaqətli həmkar tapmış olsun; özüne xeyirli şeylərə onları da cəlb etsin, tek bacara bilmədiyi xoşbəxtliyi onların köməyi ilə elə getirsin; bütün ömrü boyu onların varlığı ilə fəxr edib lozzət çəksin: dediyimiz kimi, vəhşiyanə zövq, heyvani şəhvət deyil, ülvi və müqəddəs ləzzətdir. Belə adamlar az, heyvani ləzzət həvəskarları çox olduğundan bu cür adamlar elə keçidkə qədirlərini bilmək, qayğlarına qalmaq lazımdır. Bu qəbil adamlar duz və ədviiyyat yerində olarlar, xörəyi ləzzətləndirərlər, lakin yeməyi evəz edə bilməzler. Əsl sədaqətli adamların sayı çox ola bilməz. Şərafətli və qiymətli şeylər, ümumiyyətlə, nadir tapıclarlar və azlıq təşkil edərlər, o da həqiqi məhəbbət kimi bir şeydir, ifratı sevər; ifrat məhəbbət isə, eksər halda, dediyimiz kimi, iki adam arasında hökm sürər. Deməli, həqiqi dost da çox ola bilməz.

Lakin çox adamlı maraqlar ümumi, qarşılıqlı fayda olduğda xoş münasibət yaratmaq mümkündür, bezen maddi mənafə olmadıqda çox adamlı fəzilət xatirinə də dostluq yaratmaq lazımdır. Xeyirxah, fazıl, alim adamlar öz həmkarları, məsləkdaşları ilə məqsəd və amal ümumiliyi üzündən hamidən daha çox vefalı, daha çox sədaqətli dost ola bilirlər.

Aristatalis demişdir: "İnsanlar bütün hallarda dosta möhtacdırlar. Lakin iki halda daha çox: bolluqda – bir yerde yeyib kef çəkmək; qitlıqda – elbir olub kömək etmək üçün".

Böyük şahların tərbiyəçi və nəsihətçilərə ehtiyacı yoxsun və yazıqların varlılara və şahlara ehtiyacı kimidir.

İnsan nəfsində sədaqət fəzilətinə yiyeleñmek xassesi olduğundan o, insanları bir yerde işləməyə, yaxşı əməllərdə birge iştirak etməyə, ictimai halında ova çıxmaga, davaya getməyə, çətinlikləri aradan qalmağa vadər edir. Buraya qədər filosofun sözləridir.

İnsqratis¹⁶⁶ deyir: "Mən o adamlara töccüb edirəm ki, övladlarına şahların tarixini, onların başına gələn ehvalatları, müharibe qayda-qanunlarını, qisas və ədavət şərtlərini öyrədir, lakin ağıllarına gelmir ki, əvvəlcə dostluq, ünsiyyət, ülfət, məhəbbət, xeyirxahlıq, qarşılıqlı kömək, yeni həyat üçün zəruri, onlarsız yaşamaq mümkün olmayan fəzilətləri öyretmək lazımdır".

Əgər bütün dünya, ya dünyanın bütün nemətləri bir adama nəsib ola, lakin ondan bircə bu ünsiyyət istədədi alına, həyat ona zəhrimər olar, yaxud onun yaşaması menasızlaşar. Kim qarşılıqlı kömək və əməyə xor baxır, onu kiçik, əhəmiyyətsiz bir şey hesab edirsə, həqiqətdə rezil və xırda adam o, özüdür. Kim belə sədaqətli köməkçilərin tez tapılacağını güman edirsə, bərk yanılır. Çünkü sədaqətli adamları seçmək üçün böyük imtahanlar, sınaqlar və məhək daşlarından keçirmək lazımlı gəlir.

Mənim eqidəmə görə, məhəbbətin qüdrəti qarşılıqlı yarların topuya bildikləri tam daş-qış və cavahiratdan, insanların tamahına səbəb ola bilecek bütün dənizlerin, səhraların varidatından, sularından, torpağından, bitkisindən, heyvanatından və başqa nemətlərindən daha üstündür; bunların hərnisi birlikdə götürürse, yenə də sədaqət fəzilətinə bərabər ola bilməz. Burada adları çəkilenlərin heç biri eşq bəlasına mübtəla olanda fayda vermir, dost yanına qaçmalı olursan; bütün varlıq və yoxluqlar dostluğa bağlıdır. Ən çətin və ağır günlərdə insanın əlin-dən tutan, dadına çatan dostdur. Xoş o adamin halına ki, belə dostları vardır, dünya malından heç nəyi olmasa da, ne qəmi!!

Bundan da yaxşısı odur ki, şaha belə bir xoşbəxtlik üz verə. Rəiyyətin işlərini nizama salan, kiçiyin, böyükün hayına qalan, ölkədə hər nə varsa, hamısı üçün məsuliyyət daşıyan, qanuların necə yerinə yetirildiyinə nəzarət qoyan bir adama iki qulaq, iki göz, bir ürek, bir dil kifayət etmez. Lakin çoxlu miqdarda qulaq, göz, ürek və dilə malik olsa, sanki bu qulaq, göz, ürek və dil ölkənin lap uçqar yeriini ona yaxınlaşdırır, o, heç bir çətinlik çəkmədən gizlin işlərdən xəbor tutar, qaiq olan şeyləri şahidlər vasitesilə zahirde müşahide edər. Bu fəziləti necə əldə etmək olar? Əlbette, sədaqətli və səmimi dostlar vasitesilə. Bu nemətə necə yiylələnmək olar? Əlbette, vəfali və etibarlı yoldaşlar vasitesilə.

Buraya qədər filosofun sözləridir.

İndi ki bu gözəl fəzilət, böyük nemətdən söhbət düşüb, bir az da onları necə seçmək və hansı üsul ilə saxlamaq xüsusiyətlərindən da-

nışmaq lazımdır ki, bu fəziletə sahib olmaq isteyen adam kök qoyun əvəzinə, aldanıb köp qoyun alan adamın vəziyyətinə düşməsin. Şair bu barədə belə demişdir:

Xaricinə aldanıb, başına geldi oyun,
Kök qoyun əvəzinə, sıridalar köp qoyun.

Başqa heyvanlara nisbətən özünü böyük məharetle və saxtakarlıqla fəzilet sahibi kimi qələmə verməyi bacaran, belə işlərdə tayı olmayan adam cinsi ilo, məsələn, pul paylamaq, mal verməklə özünü sexavətlə göstərmək isteyənlər kimi, daha ehtiyatlı olmaq lazımdır; bunlar sün surətdə işləri ele təşkil edə bilsə ki, qoçqalıq və şücaətdə şöhrət taparlar. Başqa heyvanlarda belə istedad ola bilməz, onlar fitrətən nəyə qalibdir-sə, ondan artıq-əskik bir şey edə bilməz, onlar sünilik, saxtakarlıqdən uzaq olarlar.

Ağına-bozuna baxmadan bu fəziletə sahib olmaq isteyen (yəni qabağına çıxan hər adəmi sədaqətli dost bilən – R.S.) kes otları tanımayan adamı xatırladır: bütün bitkiler onun gözündə bir-birinə oxşayır, şirin hesab etdiyi göyərtini yedikdə acı olduğunu anlayar, yemeli güman etdiyi xəşxaşın dadına baxdıqda zehərli olduğu meydana çıxar. Lakin onları tanıyıb xüsusiyyətlərini bildikdə qorxusu olmaz. Beləleri işlərini bilsə, özlərini olduqları kimi deyil, hiyləgərlik edib xeyirxahlar və fəzilet sahibləri kimi göstərən adamların toruna düşməz, yırtıcıların çənginə keçib parça-parça edilən köməksiz qoyun-quzular kimi onların hiylə tələsində çapalaya-çapalaya məhv olmazlar.

Bunun yolu İnsqratisin dediyi kimidir: bir adamın sədaqətindən istifadə etmək istədikdə evvelcə onun keçmişini öyrənmək lazımdır, bilmək lazımdır ki, o, bakıra, təmiz, pak uşaqlığını nece qorunmuş, ata, ana, qohum-qardaş, tay-tuşu ilə nece rəftar etmişdir.

Ləyaqətli olduğu meydana çıxsə, sədaqət gözləyib, məhəbbət bəsləmək olar, eks təqdirdə ondan qaçıb qurtarmaq lazımdır. Öz mənlini, heysiyyətini qoruya bilməyib, ata-ana üzüne ağ olan insan dostluq qayda-qanunlarını gözləyə bilməz. Sonra onun dostluq etdiyi adamlarla nece davranışlığını öyrənməli, əvvəlkiləri də bunun üstüne gəlməlidir. Sonra onun öz xasiyyətini tədqiq edib və təhlilə başlamalı, qədirbilən, yoxsa naşükür olduğunu ortaya çıxarmalı. Qədirdanlıq ona deyirler ki, yaxşılıq əvəzinə yaxşılıq etsin, mükafat versin. Lakin bəzən elin aşağı olması adamı mükafat verməkdən məhrum edir. Lakin

qedirbilən adam belə hallarda mükafatı sonraya, imkanı olan vaxta saxlasa da, təşəkkürünü dili ilə deyib, öz razılığını bildirər. Naşükür adam ise hamının qadir olduğu təşəkkür sözünü belə dilinə getirməyi əskiklik hesab edər, əline nə keçsə, onu qənimət bilsə, “bu, mənim” deyər. Açıq demiş olsaq, dünyada nemət qapılarını üzə bağlamaqda naşükürlükden daha böyük bedbəxtlik ola bilməz.

Bir az fikir edilsə, naşükür adamların xasiyyətindən daha murdar xasiyyət tapmaq olmaz. Ərəbcə olan “küfr” sözü də bu mənada işlənər.

Ən yaxşı xasiyyətlər içində də qədir bilməkdən gözəl sıfət ola bilməz. Nemətlərin bolluğu və arasıksılməzliyi qedirbilme və şükre bağlıdır. Rəğbət besləyib qardaşlıq etmək istədiyi adamda belə bir xasiyyət olub-olmamasını yoxlamalıdır ki, sonra qardaşlıq qaydalarını tapdalayıb, böyükük nemətlerinə nankor çıxan bir naşükürün elinə keçməsin. Sonra onun nəyə heris olub, nəyə meyil etdiyini, nədən zövqə gəlib, nədən xoşlandığını bilməlidir; çünkü qardaşlıq şərtlərindən biri də belə şeyləri nəzərə alıb onlara riayət etmekdir. Onun pulpərəsət, xəsis, əliaçıqlığına, borclu qalıb-qalmamağına, davakar olub-olmamasına da yaxşı fikir verməlidir. Çünkü dostluq qaydalarından biri də hədiyyə aparmaq, töhfə getirmək, borc almaq, borc vermek, müəamilə və müasirət etmək, xülasə, ortaqliqda qızıl-gümüş haqq-hesabı olmaqdan ibaretdir.

Elo ki bu iki filiz parçası üstündə düz gelmədilər, narazılıq düşor, düşmənciliyə başlayıb, tərbiyəsizlər kimi bir-birinə nələyiş söyüslər yağıdırar, qışqır-bağır salar, dava-dalaş qoparar, bir-birinə əl qaldırar, beləliklə, aralarına ədavət toxumu sépilmiş olar. Sonra onun vəzifə və hörmətdə hansı məqamda olduğuna diqqət yetirməlidir. Vəzifə, güc və məqamda yüksək olanlar qarşılıqlı münasibət, kömək, hədiyyə, bəxşış, alım-verim və sairədə bərabərliyə razı olmazlar; üstünlük, təkəb-bür başqalarının onlara qarşı daha sədaqətli, daha sexavəti olmaları fikrini oyadır, onlar özlərini daha böyük saymağa başlayarlar. Dostluq və ağılıq bir yere sığmadığından, nehayət, sədaqət ədavətə çevrilər, düşməncilik əməle gelər. Sonra onun terano, musiqi, rəqs, eylonce, letiſə, şüxluq, zarafatlılıq, şənlik, kefçilik və bu kimi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu cəhətdən iftiraçı olanlar dostlarına kömək etməyə, onların hayına qalmağa vaxt tapmaz; çətin gündə onların yanında olmaq, ağır işlərde onlara əl-ələ vermek, belə anlırla onların dadına çatmaqdən uzaq qaçarlar.

Bu sınaqlardan çıxan, saydığımız reziletləri olmayan adamı ən sadıq, ən fazıl, dost hesab etməli, onu əldən buraxmamalı, qayğısına qalmalı, göz üstündə saxlamalı. Gözəl deyiblər: "Dünyada fəxr ediləsi bir şey varsa, o da sədaqətli dostdur". Filosoflardan biri demişdir: "Fazıl dosta olan bir adamın kədərləndiyini eşitdikdə mən təəccüb edirəm".

Bir həqiqi dost tapa bilsə, onunla da kifayətləne bilər: qoy bir olsun, ancaq yaxşı olsun. Dost çox olduqda, dostluq telebatı da çox olar, birini yerinə yetirdikdə, o birini nəzərdən qaçıra bilər, üreyinə dəye bilərsən. Məsələn, bir dostunun sevinci ilə sevinməli olduğun halda, o birinin kədəri ilə kədərlənmeli olarsan, ya birinin xahişinə görə getmək, o birisininkinə görə oturmaq lazımlı gələr, cəmi zamanda iki zidd iş mümkün olmadığından ya avara qalar, ya bir tərefin üreyinə toxunarsan.

Çox sədaqət tələb etmək üzündən dostunun kiçik nöqsanlarını ona irad tutmamalıdır, nöqsansız adam axtaran dostsuz qalar, nəticədə tənhalıq içerisinde vəhşət çeker. Doğrusu budur ki, bütün insanlarda ola biləcək kiçik xətalara göz yünsün, özündə olan çatışmazlıqlara fikir versin və onu başqalarına irad tutmasın. Necə ki şəriət sahibi buyurmuşdur: "Vay o adamın halına ki, öz gözündə tiri görmür, başqa gözdə qıl axtarır". Əvvəller dostluq etmiş, ya dostluq münasibətlərində olmuş adamlı düşməncilik etmekdən çəkinməli ve şairin aşağıda dediyi sözlərə əməl etməlidir:

Bu, sənin dostun olmuş, çəkin çox söz deməkdən,
Xəsteliyin bir çoxu tövərir çox yeməkdən.

Əsas mesole orasındadır ki, dost olduğun adamın hayına qalıbnazını çəkəsen, şıltاقığına dözsən, ən kiçik haqqını belə tapdalamayanın, xeyrinde, şerində iştirak edəsən, ağır gündə dalında durasan, buditəyəndə əlindən tutasan, yoxsulluğa düşəndə gülərzülə, xoşsəfətə qarşılıyasan, qəlbində ümid meşəli yandırasan, gözlerində sevinc atəsi alovlandırasan, davranışında şadlığa sebəb olasan. Bununla kifayetlenməyib üreyindəkiliəri ağıb deməyo məcbur edəsən, çünki üreyindəki sözü böyük Yaradandan başqa heç kəs bilməz:

Dost olmaq istəsən birisiyle sen,
Gərək söz anlayan bir dost seçəsən.

Sonra her gün, belə hər an ister zahirde, isterse gizlində ondan yardım əlini üzmeməlidir, elə etməlidir ki, dosta onu görəndə üzü açılsın, gözü gülsün. Bundan sonra o, dostunun da ona sadıq olub kömək

göstərəcəyinə əmin ola biler. Əsl sədaqətli dostlar görüşəndə onların üzündən məlum olar, eləcə yersiz səmimiyyət, sünə sədaqət arif adamların gözündən qaçmaz. Bu üsul ilə yaxın adamların, məsələn, bir yerdə işleyenlərin, oğul-uşaqların, qohum-qardaşların, dost-aşnaların, tanıştunuşların da münasibətini başa düşmək olar.

Bundan əlavə, ister zahirde, isterse batində şisirtmə, mübaliqə, yaltaqlıq (bunlar masqaraya qoymaq, düşmənciliyə oxşayar) yol vermədən dost dostu mümkün qədər tərifləməlidir.

Bələ hərəkət dostluğun qorunub saxlanması, onun yaltaqlıq və düşmənciliyə çevrilənməsinə kömək edər, işdə və sözdə sədaqət sübut edilmiş olar. Sədaqətin pozulmasının əsas əlamətlərindən biri dildə şikayət və qeybət, yəni ürekdə kin və küküretdir, bunların hər ikisi dostluq üçün böyük rəzilətdir.

Çalışıb bələ şeylərə yol verməməli, elə etməlidir ki, dostluq və sədaqət şərtlərinə riayət edilsin, bu xüsusiyyət adətə keçdikdən sonra onun vasitəsilə əsl məhəbbət və sədaqət qapıları admanın üzüne açılar, əvvəller həsrətini çəkdiyi bir çox mərifət sahibləri onunla dost olmayı arzulayalar.

Göyərçin bir admanın evində yuva saldıqda, onunla üns bağlayıb evinin başına dolandığı, başqa göyərçinləri yiğib ora gətirdiyi kimi, insanlar da birinin xasiyyətinə bələd olduğunu, onunla dostluğa rəğbət göstərək, bu ünsiyyətdən üreyi açıldıqda, yaxın adamlarını, dost-aşnalarını da onunla tanış edər. Məlum şeydir ki, nitqli insan şan-şöhretdə, hörmətizəzdə, dərrake və mərifətdə dilsiz heyvandan daha üstün olar.

Bilmək lazımdır ki, dostlarla dünya malını bölmək, bir yerde yeyib-icmek, şərəkli xeyir götürmek nə qədər lazımsa, şerlərində iştirak edib zərərlerini bölüşdürümkən ondan da vacibdir; belə bu borcu aşkar, xalqın gözü qarşısında yerinə yetirmək daha məcburidir. Necə ki deyiblər:

Yaxşı gündə dostu tapmağa nə var,
Əsl dostlar ağır gündə tanınar!

Dostlara üz verə bilən ağır və müsibətli günlərdə onlara edilən maddi və mənəvi yardım adı vaxtıdan daha çox olmalıdır. Onların bunu dili getirib-getirməmələrini gözləmək doğru deyildir.

Ağıl və fərasətə onların ürek və fikirlerində tutduğu şeyləri tapmaq, özləri deməmiş arzularını yerinə yetirmek, dərd və qəmərlərinə şərək olmaq lazımdır. Belə bununla onların ağrıları bir az yüngüləşsin, ürekleri təskinlik tapsın.

Böyük vəzifelərdən birinə çatsa, dost və yoldaşlarını onun kəramətlərindən məhrum etməməli, özünü çekməməli, elcə də onların boy-nuna minnət qoymamalıdır.

Dostlarının birindo bir inamsızlıq, ya soyuqluq hiss etse, üzüne vür-mamalı, ona daha çox mehribanlıq göstərməli, daha çox görüşməlidir. Əger təkəbbür, qırṛ, xudpesəndlik, eyilməmək, kin saxlamaq və bu kimi səbəblər üzündən özü də soyuqluq göstərse, dostluq ipləri qırılar, sədaqətə xələl gələr. Belə bir vəziyyət yaranıbsa, onun həmişə davam etməsi məcburi deyildir. Ola biler, sonra o, bu hərəketindən peşman olsun, lakin utandığından, xəcalət çəkdiyindən günahını boynuna alma-yıb uzaq gezsin. Belə halda en doğru yol odur ki, en tez bir zamanda şübhə doğuran, inamsızlıq və soyuqluğa səbəb olan həmin məsələnin aydınlaşdırılması üçün tədbir görməli, heç bir şeyi gizlətmədən, açıq, semimi, nə varsa hamısı deyilmelidir. Doğruluqda çox böyük bərekət vardır.

Günahkar həqiqətən sədaqətli dostdursa, onu tərifəyib irad tutmaqla kifayətlənmək olar. Yaxşı deyiblər: "İradla kifayətlənmək dostluğunu bərpa edər, bəzən xalqlar arasında sülhə səbəb olar".

Sonra ele ctmək lazımdır ki, kin-küdürü tamamilə aradan qalxın. Lakin yalnız narazılığın aradan qalxmasını əbədi məhəbbətin rəhni hesab etmek olmaz, bunun üçün bütün işlər nizama salınmalıdır, ixtilaf töredən bütün səbəblər yox edilməlidir, məsələn, oğr heyvan, paltar, mənzil vo ya başqa bir şey üstündə mübahisə gedirse və bunların hərəsi haqqında saziş əldə cdilməyib səhələnkarlıq göstərilirse, həmin şeyin fəsad töretməyəcəyinə bel bağlamaq olmaz. Səhələnkarlıq göstərib fikir vermədikdə dam-divarın ne günde düşdüyü, necə uçulub dağıldığı hamiya məlumudur. İndi bax gör bütün faydalı əməllərin ümidi gahı, bütün xoş və ağır günlərin iştirakçısı olan adam nə kökə düşər? Sonralar birinci səhələnkarlığın nəticəsində bir çox mənfeətlər əldən gedər. Dostlara edilen cəfa onlardan gözlenilen vəfəni məhv edər, axırda cürbəcür ziyan əmələ gelər: düşmənə çevrilsələr, xcyirleri şərə döner, ədavət bəsləsələr, dəhşətli nəticələr verər.

Bundan olavə, evezə olmayan dost kimi bir nemət də itirilmiş olar.

Dostluq şərtlərinə riayot edilərse, belə bir qorxulu aqibətdən yaxa qurtarılar, dostluq feziletindən do fayda götürmək olar. Sataşmaq, yalan danışmaq, ümumiyyətlə, pis şeydir, xüsusilə dostlara: yalanla dostluq bir yera sığmaz. Bunun səbəbi odur ki, yalan ixtilafa, ixtilaf düşmənciliyə aparıb çıxarar, düşməncilik isə bütün şərləre bais olar. Əslinə qalsa, ülfət dostluq-dogruluq xatirinə yaradılmışdır.

Çox zaman, yalan danışib dostlarını aldadalar belə deyirlər ki, guya aldada bilmək zehnин itiliyine, ağlin çoxluğuna dəlalet edir. Rəislər, hörmətli vəzifə sahibləri toplanan məclislərdə belə adamlar dostlarına sataşmağa, onları masqaraya qoymağa başlayar, nəzakət qanunlarını po-zaraq ədebdən kənar sözlər deyər. Belə edər ki, orada olanlar dostlarının ondan aşağı durduqlarını, küt və korafəhm olduqlarını bilsinlər. Xelvetdə isə belə şeyləri dilinə götürməz. Bunu ele bir şəraitdə deyər ki, dostları ona cavab verme imkanına malik olmasın, ya cavab verməyi ayıb hesab etsinlər. Onun açıq-aydın belə bir axmaqlıq etməkden qərəzi o olar ki, yoldaşlarını utandırıb alçaltsın. Həqiqətdə belə adamlar dün-yanın ən qəddar və hiyləgər adamlarından hesab edilərlər. Çünkü qəddar adamların əli böyük servet və nemətə çatanda qudurub hədlərini aşar, bir-birini şüşəkiye qoyar, bir-birlərinə təhqir edici leqəblər verər, bir-birini gözdən salmağa çalışar, bir-birlərinin eyiblərini açıb göstərməyi özlərinə şən sayarlar. Bir az keçməz aralığa ədavət düşər, bir-birinin dövlət və nemətini yox etməyə çalışar, müxtəlif fitnə-fəsad qaldırar, ortalıqda qan salarlar. Bunlar da sataşmağın nəticələrindən olar.

Yaxşı bildiyi elm və mərifəti, gözəl belə olduğunu peşə və sənəti dəstənən əsirgəməməlidir, bəlkə ele etməlidir ki, bildiyini başqalarına verməmək və tək qalmaq istəmekdə onu təqsirləndirməsinler.

Dünya malını dosta əsirgəmək, xüsusilə az tapılan şeyləri gizlədib dostu zəhmətə salmaq qəbahətdir, xüsusilə səxavətdən artan, xəsislikdən azalan bilik və sənət kimi nemətləri. Bu sahədə çəkilən zəhmət hədərə getməz, naqışlıq və geriliyə səbəb olmaz, birinin xeyri o birinin zərərile nəticələnmez. Bu məsələnin meğzi orasındadır ki, elmi gizlətmək ya savadın azaldığından, ya cahil adamlardan özünü çox üstün tutmasından, ya biliyinin aşağı düşmək qorxusundan, ya paxılıqdən olar. Bunların hamısı məzəmmətə layiqdir.

Elələri var ki, öz elmlərini gizlətmək kifayətlənməyib başqalarının da öyrətmələrinə paxılıq edər, onları danlayar və mane olarlar. Bunlardan çoxları bir sıra alımların əsərlərini ələ keçirmiş, onlardan baş-qalarının istifade etməsinə imkan verməmiş, bu kitabların köhnəlməsinə, itib-batmasına səbəb olmuşdur.

Belə adamlar dostlar arasına nifaq salar, onların bir-birinə kömək göstərib inkişaf etmələrinə mane olar.

Ondan da ehtiyatlı olmaq lazımdır ki, onun əlaltıları, yaxın adamları başqalarından eşitdiyi bir söz, ya gördüyü bir işə əsasən səni rüsvay

ede, ya bir hekayədə rast gəldiyi eybin səndə də olduğunu təsəvvürlə ab-nı verə. Belə adamlardan, onların yaxın tanışlarından, qohum-qardaşlarından heç bir mənada, nə ciddi danışqda, nə zarafatda, nə təsdiq, nə də etirazda heç bir şey ummamalı, heç nəyi etibar etməməlidir.

Necə olar biler ki, gözü və qulağı hesab edildiyin, özü olmayanda onun nümayəndesi, evez, bəlkə özü yerində olduğun bir adam haqqında nəhayiq sözlər deye bilesən? Belə şeylər onun qulağına çatsa, bunun sənin tərəfindən deyildiyinə və ya bununla razılılığına inanıb şübhələnər, dostluğunu düşmənciliyə çevrilər, sənə nifret edər, kin bəsleyər.

Dostda bir eyib gördükdə onunla elbir olmaq lazımdır, lakin elə fənd işlətməklə elbir olmaq lazımdır ki, bu nöqsan aradan qalxın, dost təbiyə olunsun (necə ki naşı həkimlər kəsib atmağı təklif etdiyi xəstələri usta təbiblər yeməkə müalicə ederlər). Bu elbir olmaq, razılaşmaqdan məqsəd onun nöqsanını ört-basdır etmək deyildir, belə dostluq əsl xəyanətdir və her ikisinin də zərerinədir.

Dostların eyiblərini başqalarından gətirilən rəvayetler və misallarıla başa salmaq daha yaxşıdır, bu fayda vermədikdə üstüortülü şəkildə, sözəsə, ibadət və ya zarafatda ona çatdırmaq lazımdır. Bu da kömək etmedikdə xəlvətə çəkib əvvəlcə sədaqətdən, xeyirxahlıq, qarşılıqlı etimad, etibar, səmimilik və dostluq qaydalarından söhbət salıb bu nöqsanı onun üzünə açıq demək lazımdır.

Lakin bu ehvalati tekce düşmənlərdən, onunla arası olmayanlardan deyil, başqa dostlardan, arası saz olanlardan da gizli saxlamalıdır. Dost ona deyerlər ki, dostun eybini özündən başqa heç kəsə deməsin, başqa dostların məzəmmətinə, düşmənlərin qınağına səbəb olmasın.

Sədaqət fezileti haqqında danışarkən sözgəzdirenlər, ağızgöyçeklərdən heç bir söhbət ola bilməz, onların özlərindən qaçmaq, sözlərinə ise qulaq asmamaq lazımdır.

Şər adamlar nəsihət behanesilə dostların arasına girib, gözel kəlmələr, təmiz kəlamlar içerisinde bundan ona, ondan buna təhrif olunmuş halda elə çirkin, elə iyrenc sözlər deyər ki, narazılığı artırı, vaxtları olsa, onlara imkan verilse, daha da cesarətlənər, özlərindən cürbecür şayieler uydurur, yałandan birinin üstünə beşini de qoyub o birinə çatdırır. Nehayət, sədaqətin ədavətə çevrilmesine nail olar.

Qədim alimlər söz gezdirib ara qızışdırılanları o adamlara bənzətmış-lər ki, onlar əvvəlcə divarları ile divarların dibini cəsəleyər, sonra barmaqlarına yer eleyər, daha sonra külüng götürüb divarın özülünü qazar, bünövrəsini sarsıdar və bütün binanın uçub-dağılmışına səbəb olarlar.

Bu barədə çoxlu rəvayətlər və temsillər yazılmışlar. Biri də "Kəlile və Dimne" kitabındaki "Şir və öküz" temsilidir.

Belə hekayətlərin quraşdırılmasından məqsəd odur ki, qüvvətli bir yürücü zəif bir tülküün feline uyduqda günahsız, güclü bir heyvani mehvədə bileyəyi kimi, qüdrətli bir hökmədar da özünü xeyirxah qeləmə verən araqızısdırıcı bir xainin yalanına inandıqda dövlətinin sütunu, hakimiyətinin dayağı olan vezir-vəkillərini, alımlarını, işdən başı çıxanlarını mehvədə bileyəyini başa düşsün. Sonra həmin xainin şahın qohum-qardaşları, oğul-uşaqları arasında ədavət toxumu sepib fitnə-fəsad törədəcəyini, nehayət, şahın özüne tələ qurub, əzab-eziyyətə qətl edəcəyini anlasın. Bəlkə dostlar bu hekayətlərdən ibret dərsi alıb onun öz heyatlarında tekrar edilməsinə yol verməsinler, ağır günlərdə sınañmış dostluqlarını bir hiyləgerin canfeşanlığına qurban etməsinler, nə qədər sağdırıllar özləri, öldükdən sonra ruhları dostluq və sədaqəti davam etdirsinlər.

Şair nə gözəl demişdir:

Sədaqətdə, dostluqda qəribə bir hikmət var,
Sədaqətə mənə yaxın oldu uzaqlar.
Mehribanlıq etdikcə döndülər sirdəsimə,
Sonra böyük seçdilər, and içdilər başıma.
Sözgəzdiren o nacins el atdı xəyanətə,
İstədi ki, son qoysun bizdəki sədaqətə.
Ayiq olun, a dostlar, haray verin haraya,
Qoymayan sözgəzdiren gire bilsin araya!!

Bu barədə ehtiyatlı olmaq, cəmiyyətin davamı zeruri olan məhabəti mühafizə edib saxlamaq, ittifaqə xələl gəlməyə imkan verməmək mühüm işlərin ən mühümüdür.

İnsanlara xas olan və bizim adlarını çəkdiyimiz feziletlərin eksəriyyəti cəmiyyət quruluşunu qoruyub saxlamaq, onu dağılmağa qoymamaya ehtiyacından doğmuşdur, bu quruluş olmadan insan növü yaşaya bilməzdı.

Məsələn, ədalət - müamilə və münasibətləri nizama salmaq ehtiyacından, onda bərabərsizlik və züləmə yol verməmək zəruriyyətdən əmələ gelmişdir.

İffet - ağır cinayətlərin qarşısını almaq, insan və insan növüne böyük zərər deyməyə imkan verməmək üçün heyvani şəhvet qüvvələrini cilovlamaq ehtiyacından doğmuşdur.

Şücaet – insanların həyatını qorumaq, təhlükəli hadisələrin qarşısını almaq ehtiyacından töremiştir.

Bəzi fəzilətlərin tezahürü üçün xarici nemətlərin də iştirakına ehtiyac vardır. Məsələn, mal-mülk olmazdır ki, əliaçiq adamlar “hürriyət”, “səxavət” və “ədalet”i sözdən işə keçirə bilsin, yaxşılığı mükafat, pişliyə cəza verməyə qadir olsunlar.

Xarici nemət ehtiyac artdıqda onu daha çox toplayıb saxlamaq lazımlı gelir ki, bu da öz növbəsində əlidüz köməkçilər, sədaqətli dostlar olmadan çətin başa gələn bir işdir. Dost tapmaqda tənbəllik və səhlənkarlıq etmək xoşbəxtliyə çatınağa tənbəllik və səhlənkarlıq etməkdir. Ona görə deyiblər ki, din və dünya üçün tənbəllik və səhlənkarlıqdan böyük bədbəxtlik yoxdur. Bu bədbəxtlik insanlar arasına yayılısa, bütün foziyat və xeyirxahlıqlar aradan qalxar, bəlkə insanlığın özü məhv olar. Biz deməsdik ki, fəzilətdən on uzaq olan adamlar cəmiyyətdən uzaq gəzənlər, tonhalığı üstün tutub inzivayə çəkilənlərdir. Bunlar vəhşiliyə qayıtmaga meyl edənlərdir.

Buradan elə bir noticə çıxır ki, məhəbbət, qarşılıqlı kömək və sədaqət fəziləti fəzilətlərin on böyüyü və onu qoruyub saxlamaq vəzifələrin en mühümüdür. Bu fəslin uzadılmasının da səbəbi budur. Bu məqalənin en qiymotlu fəsli de elə bu fəsildir.

Allah bilən yaxşıdır.

YEDDİNCİ FƏSİL

Xalqın bütün təbəqələri ilə davranış qaydaları (xiüsüsiyyətləri) haqqında

İnsan gərək öz vəziyyətinə baxıb xalqın bütün təbəqələri ilə müvafiq münasibətde olsun və müxtəlif şəkilde rəftar etsin. Onun bütün təbəqələrə münasibəti üçdən artıq ola bilməz: ya o təbəqədən yuxarı olar, ya bərabər, ya da aşağı. Təbəqədən yuxarı olarsa, öz mövqeyini mühafizə etməyə çalışmalıdır, aşağı enməyə meyl etməməlidir. Bərabərdirsə, o mərtəbədən yüksəyə qalxmağa səy göstərməli; aşağıdırsa, həmin təbəqədən çıxmaga çalışmalıdır. Mərtəbələrdən asılı olaraq, münasibətlər də müxtəlif olar. Öziündən yuxarı olan təbəqə ilə davranış qaydaları beşinci fəsilədə dediklərimizdən məlumudur. Bərabər təbəqə ilə davranış üç cür olar:

Birinci – dostlarla davranış;

İkinci – düşmənlərlə davranış;

Üçüncü – nə də düşmən olan adamlarla davranış.

Dostlar iki təbəqəyə bölünər: həqiqi və qeyri-həqiqi. Həqiqi dostlarla münasibət və davranış qaydalarından əvvəlki fəsillərde danışılmışdır.

Lakin özlerini həqiqi dost kimi göstərən, saxtakarlıq, yaltaqlıq edən qeyri-həqiqi dostlara gəldikdə, demək lazımdır ki, onlarla mümkün qədər müləyim rəftar etməli, xoş münasibətdə olmalı, təmkini əldən verməməli, səbir, yumşaqlıq və məhrəbanlıqda rəftar etməlidir, zahiriən bir anda belə onlara etinəz yanaşmamalıdır. Öz sırlarını, eyiblərini onlardan gizlətməli, başına gelen ehvalatları, hadisələri, gəlirini, çıxarını ona deməməlidir. Kiçik sehv və şübhə üstündə danlayıb ceza verməməli, onların islahı və terbiyəsi ilə məşğul olmalıdır. Mümkündür ki, zaman keçdikcə onların bəziləri semimi dost, sədaqətli köməkçiye çevrilisinə. İmkan daxilində onlarla yumşaq davranış qohum-qardaşları, dost-aşnalarına məhrəbanlıq göstərməli, xeyir-şerlərində iştirak etməli, ehtiyacları olduqda əllerindən tutmalıdır. Kərəm sahibləri, nəcəbatlı adamlar, alicənablar verdikləri sözlərin üstündə durmalıdır, əhdələrinə vəfa etməlidir ki, bütün adamlar onlarla dostluq etmeye rəğbet göstərsinlər. Aralarında fərq əmələ gəldikdə, mərtəbələr yuxarı qalxdıqda, vəzifəyə, cah-calala çatdıqda dostluqlarını daha da artırımlı, onlardan lazımlı olduğundan artıq fədakarlıq və xidmət tələb etməlidir.

Düşmənlərə gəldikdə onlar da iki növ olurlar: yaxında olanlar, uzaqda olanlar; bunların hərəsi də iki yerə bölünür: açıq və gizli.

Nifret edənlər açıq düşmənlərdən hesab edilir, həsəd aparanlar gizli düşmənlərdən.

Yaxın düşmənlər senin sırlarına belə olduqları üçün onlardan daha çox ehtiyat etməlisən, onun verdiyi yemək, içmək və başqa şeylərdən özünü gözləməlisən.

Düşmənlə dolanmanın əsas və ümumi qaydası ondan ibarətdir ki, əger dözmək, qayıq göstərmək, mükafat vermeklə onları dost etmək, ürəklərindəki nifretin, ədavətin kökünü kesmək mümkünse, belə də edəsen, bundan daha gözəl tedbir ola bilməz. Nə qədər süni semimiyət, zahiri hörmət var, onu saxlamağa da soy etmək lazımdır. Heç bir vəchle düşmənciliyin aşkar çıxmamasına yol verilməməlidir, çünkü şəri mehv edib aradan qaldırmaq üçün xeyirdən başqa başərə heç ne kömək edə bilməz. Düşmənin fitnəkar və axmaq hərəkətlərinə görə müvazinətdən

cıxmamalı, təmkinli, dözümlü olmalı, dava-dalaşın uzanmasına yol verməmelidir. Ə davətin aşkar münəaqışəye çevrilməsi nemetlərin aradan getməsinə, dövlətlərin əldən-ələ keçməsinə, ümumi faciə və bəd-bəxtliyinə, mədeniyyyət və sənətin məhv edilmesinə, böyük dağıntı və xəsarətin əməle gelmesinə, nəhaq qanların tökülməsinə və başqa şər işlərin törəməsinə səbəb olar. Belə bəd əməller haqqında fikirləşməyə, onları heyata keçirmek üçün tədbirlər hazırlayıb planlar cizmağa serf edilən ömrü hedərə getməkə bərabər, dünyaya fitnə və çaxnaşma salar, dincə zərbə vurur, ixtilaf yaradır.

İxtiyari ə davətə beş şey səbəb olar: hakimiyyyət üstündə münəaqışə, vəzifə üstündə münəaqışə, dövlət üstündə münəaqışə, namus üstündə münəaqışə, əqidə üstündə münəaqışə. Bunların hər birindən uzaq olmağın yolu onların səbəblərini doğuran xəsiyyətlerden uzaq olmaqdır.

Düşmənlerin veziyətindən hemişə xəberdar olmalı, onların gördük-ləri işləri nəzarət altına almmalıdır ki, hiyələ və xeyanətlərini öyrənib vax-tında tədbir görsün, ölçü götürsün, onlara qələbə çalmağa müvəffəq olsun.

Düşmənlerin şikayətlərini rəislerin və başqa adamların qulaqlarına çatdırmaq lazımdır ki, onların cəfəngiyatlarına inanmasınlar, hiyələrə baş tutmasın, həm sözdə, həm də işdə rüsvay olsunlar.

Düşmənlerin nöqsan və eyiblərini yaxşı bilməli, onların cikini-bikini bütün inceliyi ilə öyrənməli, onları toplayıb sübut üçün gizli saxlama-lıdır, yeri gəldikdə istifadə etməlidir. Düşmənin eyiblərini və nöqsan-larını vaxtından əvvəl açıb demək onun təsirini azaldar, istənilən nəticə verməz. Lakin vaxtında onu ifşa etmək meğlubiyyyətinə səbəb olar, istənilən məqsəd eldə edilər. Ola bilər, bəzi nöqsan və günahları-xəberdarlıq etmek, qulaqburmazı vermək üçün ifşa etməzdən əvvəl ona desin. O, eyiblərinin və bəd əməllərinin başqalarına məlum olduğunu bildikdə ürəyinə qorxu çökər, iradesi zəifleyər.

Bu baxımdan doğruluq, bəlkə də ən böyük şərtdir, çünki yalançılıq düşmənciliyi qüvvətləndiren ən böyük amillerdən biridir.

Bütün təbəqələrin adət-ənənələrinə gözəl bəled olmaq lazımdır ki, onların ziddinə olan şeylərə yol verməsin, eyni zamanda onları narahat edən, həyecanlandıran şeyləri de yaxşı öyrənməlidir ki, bəzən qələbə bu şeylərin mahiyyətində gizlənmiş olur. Bu barədə ən gözəl tədbir odur ki, şərīkli fəzilət sahələrində müxaliflərinə və rəqiblərinə üstün gəlsin, onların hamisini geridə buraxsin, hər şeydə özünün güclü, rəqiblərinin zəif olduqlarını hiss etdirsin.

Düşmənlərlə dostluq edə bilmək, onların dostları ilə xoş münasibət və qarşılıqlı inam eldə etmək ağıl və müdriklik əlamətidir. Bu üsul ilə onların eyiblərini biliib nöqsanlarını öyrənmək, veziyətlerinin möhkəm-zəifliyini ortaya çıxarmaq asan olar.

Düşmən ünvanına söyüş və lənətlər yağıdırmaq, üzlərində və ya arxalarında ədəbdən kənar nalayıq sözlər demək ağıllı hərəket hesab edilməz. Bu, onların hörmət və dövlətlərinə ziyan yetirməz, lakin dər-hal bunu deyənin ad və mövqeyinə kesir getirer: hem terbiyəsiz küçə adamlarına oxşayar, hem də düşmənlerinin diliuzunluğuna səbəb olar.

Belə nağııl edirlər ki, biri Əbu Müslim Mərvezinin xoşu gələcəyi və ona hüsn-rəğbat göstərəcəyini güman edərək onun hüzurunda Nəşr Səyyarı pisləməyə başlayır. Əbu Müslim üz-gözünü turşudaraq, həmin adamı danlayır ve deyir: "İstər bir qərez üstündə əlimi onun qanına bulayam, istər bir səbəb üstündə dilimi nalayıq sözlərə bələyəm, bir şeydir. Onların faydası nədir?"

Özünün də başına gələ biləcek bir bədbəxtlik düşmənə üz veribse, bunun üçün, əlbəttə, ona tənə vurub sevinməməli, masqaraya qoyub ələ salmamalıdır; bu, cahillik və nadanlıq kimi qiymətləndirilər, derin fikir verilsə, həmin tənə və sinaq onun özüne aid edilər.

Düşmən ona pənah getirib aman istəsə, ya özünün sədaqətini sübut üçün sinaqdan keçirilməsini, ya da bir şeyin əmanət saxlanılmasını xahiş ələsə, inanmalı, onu hiyələ və riyakarlıq hesab etmeməli, etimad və kəra-mət göstərməlidir. Elə etməlidir ki, günahın düşməndə olduğu, onun məzəmmət edilib danlanmalı olduğu aşkarça çıxsın, özünün alicenəblığı, ürəyigenliyi, etibarlılığı sübut edilsin.

Düşmənlerin zərərini dəf etməyin üç dərcəsi vardır:

Birinci – onların şəxsen özləri ilə danışıb onları yola getirmək (əlbəttə, əger bele etmək mümkünse), eks təqdiirdə vasitəçi salmaq.

İkinci – onlarla əlaqəni kəsmək, qonşuluğundan köçmək, uzaq se-fərə çıxmaq.

Üçüncü – məhv edib aradan qaldırmaq. Bu, tədbirlərin ən son də-rəcəsidir və yalnız altı şərt daxilində ona yol vermək olar:

Birinci – düşmən təbiətce nanəcib olub, heç bir üsul ilə islah edilə bilmediğdə;

İkinci – məhvədən başqa heç bir tədbir ilə özünü onun hücumundan müdafiə edə bilmədiğdə;

Üçüncü – düşmən qəlebə çalarsa, daha ağır cəzalar verəcəyini bildikdə;

Dördüncü – özünə xeyir olan işlərə həmişə onun tərəfindən qəsd edilib, heçə-puça çıxarıldığını müşahidə etdiğdə;

Beşinci – düşməni cəzalandırıldıqdan sonra “xeyanetkar”, “riyakar” və bu kimi adlarla adlandırılmayaçığına əmin olduqda;

Altıncı – nəticə etibarilə istər bu dünyada, istərsə öldükdən sonra lənətə yad edilmeyecəyini bildikdə.

Bununla bərabər, onu başqa bir düşmən vasitesilə aradan qaldıra bilse, daha yaxşıdır. Mökəlet imkanı olduqda da fürsəti əldən verməmək müdriklik əlamətlərinindəndir.

Paxılları, həsəd aparanları müxtəlif nemət və fəzilet vasitəsi ilə yola getirmək olar. Bundan əlavə, onların qəzəblənib hirslenməsinə, paxılıqlarının cuşa gəlməsinə sebəb olan hərəkətlərdən çəkinməli, dözümlülük göstərməli, riyakarlıq və hiyləgərliklərdən özünü qoruma-ldır. Çalışmalıdır ki, xalq onların heqiqi simasını tanısın.

Nə dost, nə də düşmən olan adamları davranış qaydaları müxtəlifdir, ən doğrusu odur ki, hərəsi ilə özünə layiq rəftar edə biləsen. Məsələn, məsləhət verənlərlə (bunlar o adamlardır ki, hamıya məsləhət və nəsihətə kömək etmək istərlər) oturub-durmali, onların dediyi sözlərə diqqətlə qulaq asmalı, onlarla görüşmekdən xoşhal olduğunu və sevindiyini bürüza verməli, lakin hər deyilən sözə dərhal inanmağa səy göstərməməli, ifadelerin zahiri təmətrağına uymamalıdır, əksinə fikirleşməli, götür-qoy etməli, hər kəsin məqsədini başa düşməli, yalanı doğrudan, düzü əyridən fərqləndirməyi bacarmalı, bundan sonra necə olverişlidirse, eleca də etməlidir.

Süh yaradanlarla (bunlar dalaşanları barışdırınlarla süh yaratmağa çalışanlardır) xoş davranışmalı, tərifleyib tərəflərini saxlamalı, onlara hörmət və keramət göstərməli, onlara oxşamağa çalışmalıdır. Belə adamların xasiyyətini hamı bəyənər.

Dava-dalaş salanlarla mehribanlıqla dolanmalı, onların çığır-bağılarına, hay-küylərinə fikir verməməli, onlara baş qoşmamalı, beləliklə, onların xatasından can qurtarmalı; işdir, əllərindən yaxa qurtara bilməyib girlerinə keçə, ona sataşib masqaraya qoysalar, əl qaldırsalar, özünü itirməməli, əsəbiləşib vuruşa girişməməli, ya təmkinlə cavab verib sakitleşdirməli, nəsihetamız sözər deməli, ya da susub oradan

çixıb getməlidir. Ümumiyyətlə, belə adamlarla yaxınlıq etməkdən qaçmalı, mümkün qədər onlara baş qoşmamalı, dava-dalaşlarından, haqq-hesab cürütmələrindən uzaq gəzməlidir.

Özünü çəken, tekəbbürlü adamlara qarşı təvazökar olmalıdır. Onlar özlərini necə aparırlarsa, son də özünü elə aparmalısan ki, belkə sehv-lərini başa düşüb hərəketlərdən utansınlar. Yaxşı deyiblər: “Tekəbbürün əsl cavabı tekəbbürdür”. Belə adamlara təvazökarlıq etdiğdə onu qorxaqlıq kimi başa düşüb təhqir və elə salmağa başlayar, özlərinin üstün olduqlarını güman edərlər, elə bilərlər ki, hamı onlardan aşağıdır və onlara qul olmalıdır; bunun əksinə rast gəldikdə öz nöqsanlarını dərk edər, təvazönün sırtını anlaysa və İslah olunarlar.

Fəzilət sahibləri ilə yaxınlıq etməli, onların fəzilətlərindən feyz-yab olmalıdır, onlarla hemkarlıq və əməkdaşlığı xoşbəxtlik saymalı, onların sırasına daxil olmağa çalışmalıdır.

Pis qonşu, tündxasiyyət tay-tuşu ilə yola getməyi bacarmalı, onlarla pişim-pişimtə dolanmalı, dözümlü olmalı, yaxşı münasibət yaratmağa səy göstərməlidir. Yəqin bilmelidir: xəsis adamlar bədəncə möhkəm olar, kerim adamlar ruhca. Başqa təbəqələrlə də bu yolla, hər kəsle ağıl, mərifət, məsləhət necə lazıム bilirse, elcə də rəftar etməli, ümumi xalqın mənəfeyini və öz xeyrini nəzəre almalıdır.

Şagirdlər də xüsusi təbəqə hesab edilir, təlim alanları yaxşı saxlamalı, onların təbiətlərinə, xasiyyətlərinə xüsusi nəzər salmalıdır; elmləri öyrənməkdə istedadları, xeyirxahlıq etməkdə bacarıqları olsa, artıq öyrənməyi onlara qadağan etməməli, şərait yaratmalı, kömək üçün boyunlarına minnet qoymamalı, çətinliyə rast gəldikdə yardım əlini onlardan çekməməli. Öyrənmək istəmeyən, sehənkarlıq eleyenlərin tərbiyesi ilə məşğul olmalı, nöqsanlarını düzəltməli, eyiblərini aradan qaldırmışa çalışmalı, tənbəh etməli, istedadlarına görə elmlə məşğul olmağa vadar etməli; elme alışdıraqca kahiliq, həvəssizlik kimi zərərli adetlər ondan əl çekib gedəcəkdir. Korafəhm, kütbehənlilərinə faydalı ola bilecək bir şeyle maraqlandırmalı, ömrünü onlara zay etməlidir. Sədəqə istəyenlər çox sırtlıqliq edib əl çekməsələr, onların sırtlılığını pişleməli, heqiqətən ehtiyacı olduğunu bilmirsə, istediklərini verməməlidir. Möhtacla artıqtamahlığı bir-birindən ayıra bilməyi bacarmalı, tamahkarın tamahının qarşısını almalı, xahişini yerine yetirməmeli, belkə bu yol ilə onun düzəlib İslahına sebəb ola.

Möhtaclarla el tutmalı, dolanmaları üçün maddi yardım göstirmelidir, lakin bunu özünün ve ailesinin zererine olmayacaq derecede etmelidir.

Zəiflerin kömeyinə çatmalı, onlara rəhm etmeli, məzlumlara ianə vermelii, hər işdə xeyirxahlığı sey göstərmeli, xoş və pak niyyət sahibi olmalıdır. Bütün sexavetli işlərin, keraməti emellerin mənəbəyi olan o müqəddəs Yaradana – “mütləq xeyrə” oxşamağa can atmalıdır.

SƏKKİZİNCİ FƏSİL

Bütün fəsillər üçün faydalı olan Əflatunun vəsiyyətləri haqqında

Əvvəlcədən nezerdə tutulduğu və kitabın müqəddiməsində qeyd edildiyi kimi, ilk növbədə eməli hikmet məsələlərini izah etdik, sonra onlardan istifadə etmək yollarını göstərdik, daha sonra isə bir az da bu sənət və peşə sahiblərindən söhbət açdıq. İndi de isteyirik ki, kitabın son fəsli hamının xeyrinə olan Əflatunun sözleri ilə qurtarsın. Bu, onun öz şagirdi Aristatalise etdiyi vəsiyyətdən ibarətdir. Orada deyilir: “Öz tanrıni tanı, Onun haqqını yerine yetir.

Həmişə öyrən və öyrənməklə məşğıl ol. Əvvəl məqsədi müeyyenləşdir, sonra elmi seç.

Elm sahiblərini etmələrinin çoxluğu ilə deyil, eməllərinin faydalığı, exlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınadın keçir.

Böyük Yaradandan sənə faydası olmayan heç bir şey xahiş etmə, yəqin bil ki, bu ixtiyarat onun əlindədir. Ondan xeyir verən nemətlər, həmişə qalan dövlətlər istə.

Həmişə ayıq ol, şər adamların hıylələrinin heddi-hüdudu olmaz.

Mümkin olmayan şeyləri arzu etme.

Yaxşı bil ki, böyük Yaradanın bu bəndesindən alacağı intiqam qəzəb və ezab üçün deyil, ədəb və terbiyə üçündür.

Nalayıq həyat keçirmə ki, nalayıq ölüm de ona əlavə edilməsin.

Xeyrə hesr edilməmiş həyat və ölümü hədərə getmiş hesab et.

Üç şeyin haqq-hesabını özündən çəkməmiş, dincəlib yatmağa başlama:

Birinci – həmin gün səndən bir xəta üz verib-vermediyini fikirləş.

İkinci – sonra bir xeyir əldə edib-etmediyini hesabla.

Üçüncü – hansı işdə səhlənkarlıq edib fürsəti əldən vermədiyini yadına sal.

Elece də eşlində nə olduğunu, ölümdən sonra nə olacaqın haqqında fikirleşməyi de unutma.

Heç kəsi qınama, dünya işinin həmişə deyişen və çevrilən olduğunu nezərə al.

Bədbəxt o adamdır ki, həyatını düşünməsin, aqibətini fikirleşməsin. Senin şəxsiyyətindən xaricdə olan şeylərlə qürtələnməyə adət etme.

Xeyirxahlıq etmekdə ehtiyacı olanların xahişini gözlemə, onlar deməmiş sən öz kömək elini uzat.

Dünyanın lezzətindən başını itirib şadlanan, ruzigarın müsibətindən ağlığını çasdırıb qəmlənən adamı hikmət sahibi hesab etme.

Həmişə ölümü yadına sal və ölmüşlərdən ibret dərsi al.

Adamların alçaqlığını bilmək istəyirsənse, onların çoxlu lazımlı mayan sözlər danışmasına, mesuliyyət daşımadığı şeylər haqqında şayiələr yaymasına fikir ver. Bil ki, başqaları haqqında bəd niyyətdə olan adam təbiətən bədxah olar, şer qüvvələr onun məslekində, eqidəsində özünə məskən salar.

Defələrlə fikirləş, sonra dilinə gətir, döne-döne götür-qoy et, sonra həyata keçir, çünkü şərait dəyişilə bilər.

Həm ilə dostluq etməyi bacar, tez-tez qəzəblənmə, sonra qəzəb vərdişi keçə bilər.

Bu gün sənə işi düşmüş adama köməyi sabaha qoyma, haradan bilsən ki, sabah bir hadisə baş verməyəcəkdir.

Öz bəd əmelindən başqa kim nəyin əsiri olsa, ona kömək et.

Rəqiblərin sözleri və işləri sənə aydın deyilsə, onlar haqqında hökm verme.

Yalnız sözdə deyil, həm də işdə hikmet sahibi ol, sözdəki hikmet bu dünyada qalar, işdəki hikmet o dünyaya çatar, əbədi yaşar.

Yaxşı iş görməkdə eziyyət çəksən, eziyyət keçər, yaxşılıq qalar; pis iş görüb lezzət çəksən, lezzət gedər, pislik qalar.

O günü yadına sal ki, seni çağıracaqlar, eşitməyəcəksən, danışq qabiliyyətini itirəcəksən, nə eşidəcəksən, nə danışacaqsan, nə yada sala bileyəcəksən.

Yəqin bil, elə bir yerə gedəcəksən ki, orada nə dostu tanıyacaqsan, nə düşməni. Ona görə burada heç kəsə naqışlıkdə tənə vurma.

İnan, elə bir yerə çatacaqsan ki, orada Allahla bəndə (ağa ilə qul) bərabər olacaqlar, burada lovğalanma, həmişə səfər ləvazimatını hazırla, nə bilirsən köç nə vaxtdır?

Onu da bil ki, böyük Yaradanın bəxş etdiyi nemətlər içərisində hikmətdən daha yaxşısı yoxdur.

Hikməli o adamdır ki, onun fikri, sözü və işi bərabər və bənzər olsun. Yaxlılığı mükafatlaşdır, pislikdən çəkin.

Öyrən, yadda saxla, mənasını anla.

Hər vaxt öz işini ağılin məsləhətinə, şeraitin tələbinə görə qur.

Bu dünyanın böyük işlərinin heç birində sehlenkarlıq etmə, süstlük və iradesizlik göstərmə, xeyirxahlıqda da israfçılığa yol verme.

Yaxşı ad qazanmaq xatirinə heç bir qanunsuzluğa yol vermə.

Mütəqəzzət xatirinə fezilət sahiblərini əldən vermə – əbədi eyş-işreti əldən çıxarmış olarsan; hikmet sevən ol, hikmet sahiblərinin sözlərine qulaq as, dünyadakı aludeçiliklərdən uzaq ol.

Müsbat adət-ənenəleri rədd etmə. Heç bir işə vaxtı çatmamış başlama, bir işə girişəndə onu ağılli-başlı, şüurlu şəkildə, namus, vicdanla yerinə yetir.

Dövlətlilikdə qudurub yan-yörəni qapma, yoxsulluqda ruhdan düşüb, yaziq-yaziq baxma.

Dostla elə dolan ki, hakime düşmeyəsen, düşmənlə elə davran ki, məhkəməde üstün gələsən.

Heç kəslə dava-dalaş salma, hamı ilə təvazökar ol, heç yerdə təvazönü yersiz sayma. Özünlə rəva bildiyin şeylər üstündə qardaşını danlama.

Özünü işə verməməkə şadlanma, bəxtinə bel bağlama, yaxşı işdən peşman olma, heç kəsi dolama, həmişə ədalət, doğruluq, xeyirxahlıq yolunu seç ki, səadətə çatasan. Allah qoysa, çatarsan”.

Kitaba onunla son vermək istədiyim Əflatunun vəsiyyətləri bunlardır. Bununla da sözümüz qurtarıram.

Böyük Yaradan sizin hamınıza xeyirli sənətlər, faydalı keramətlər, gözəl fezilətlər qismət etsin, hərənizə öz məqsədinizə çatmaq üçün böyük ehtiras və coşqunluq versin.

“Əxlaqi-Nasiri” kitabı qurtardı.

QEYDLƏR VƏ ŞƏRHLƏR

¹⁻¹⁷ Quran ayələridir.

¹⁸ Qohestan – Kuhestan – “Dağlıq”, “Dağıstan” menasında olan fars sözünün ərbəbləşmiş formasıdır. Bu söz Azerbaycan dilində “Qəhistan” kimi de verilmişdir. (bax: H.Məmmədbeyli. Nəsirəddin Tusi, Bakı, 1957, səh. 50). Dəşt-i-Kəbir və Dəşt-i-Lut şəhraları arasından uzanıb gedən dağ silsilələridir. Kontinental iqlime malikdir. Az da olsa, gözel vadiləri vardır. Ən şöhrətli Gülsen adlanan vadidir. Geniş buğda, arpa sahələrinə malikdir.

Tusi uzun müddət Qohestanda yaşamış, eserlerinin eksəriyyətini, o cümlədən “Əxlaqi-Nasiri”ni də burada yazmışdır.

¹⁹ Sünət-sünə (cəmi sünən) – ərəbcə lügəvi mənası “gediləsi yol”, “istiqamət”, “enəne” deməkdir. İsləmdən əvvəl əxlaqi-təbiyəvi folklor ədəbiyyatına, atalar sözüne də “sünə” deyərdilər. İsləmdən sonra Məhəmməd peyğəmberin (s.) dilində eşidilmiş hedis və rəvayətlər məcmusuna, onun irəli sürdüyü fikirləre, davranış qaydalarına və saireye də sünnet deməye başladılar. Bunları təbliğ edənlər “sünni” adlandılar.

²⁰ Hikmet fənləri – Orta Şərq elmi nezəri ədəbiyyatında əsasən “fəlsəfə” istilahı yerine işlədilmişdir. Hikmet nezəri və eməli olaraq iki yere bölündüyündən hikmet fənlərinə bir tərəfdən nezəri elmi fənlər, masalən: fəlsəfə, ilahiyyat, ruhiyyat, mətiq, psixologiya, estetika, əxlaq və s. digər tərəfdən tibb, nücum, həndəsə, riyaziyyat, iqtisadiyyat və s. daxil olurdu. Ona görə Şərq ədəbiyyatında “həkim” sözü də müxtalif – “filosof”, “müdrik”, “tebib”, “münəccim” və s. mənəfələrdə işlədilmişdir. Bir çox şairlərin böyük-lüyünü, filosofanə şair olduqlarını göstərmek üçün də onların adlarının əvvəlində “həkim” sözü əlavə edilərdi. Məsələn, həkim Firdovsi, həkim Sənai və s. Tusi də “hikmet” sözü əsasən “fəlsəfə”, “həkim” istilahı isə filosof mənasında işlədir, əxlaqi məsələlər də “hikmetə”, yəni felsəfəyə daxil edilir.

²¹ Bəndə – farsca lügəvi mənası “qul” deməkdir, lakin nəzakət, təvazökarlıq əlaməti olaraq bəzi hallarda birinci şəxsin təki “mən” evazına də işlədir. Tusi də “bəndə” sözünü burada məhz bu sonuncu mənəda işlətmüşdür.

²² Quran ayəsidir.

²³ Nəsirəddin Əbülfəth Əbdürəhim Əbi Mənsur – Qohestan (Kuhes-tan) vilayətinin hökməndən (?-1257). Tusi “Əxlaqi – Nasiri” eserini onun tapşırığı ilə və onun adına yazmışdır.

²⁴ Əbu Əli Əhməd ibn Məhəmməd ibn Yəqub ibn Miskəvəyh – X-XI əsərlərin məşhur tarixçi, yazıçı və mütəfakkirlərindəndir. Əsərləri əsasən ərəb dilindədir. Tarix, fəlsəfə, əxlaq, tibb, kimya elmləri ilə yaxından maraqlanmış və bu sahədə çoxlu əsərlər yazılmışdır. Onun əsərləri içərisində çox şöhrətli-ler ərəbcə “Ərəb və fars adətləri”, (“Əxlaq elmində təmizlik”, “Xalqların təcrübələri”, “Ağılin əbadiliyi” adlı təbiyəvi əxlaqi, fəlsəfi və tarixi əsərlərdir. 1030-cu ildə vəfat etmişdir.

²⁵ Quran ayesidir.

²⁶ "Mabed et-tabia" – "tebietin arında", "tebietin arrasında" olan hadiseler, mücerred anlayışlar haqqında elm nezerde tutulur. İlahiyyat, ruhiyyat, mövhumi varlıqlar, idrakı ve eqli kateqoriyalar, ümmüniyyetle teoloji, ideya, texeyyülât ve tesevvürat kimi kateqoriyalar nezerde tutulur. Bezen bu istilah metafizika ile eyniləşdirilir.

²⁷ Nübüvvət – peyğəmbərlik və onun şərtləri.

²⁸ İmamət – imamlıq və onun şərtləri.

²⁹ Axiret – o biri dünya, axiret məsələləri.

³⁰ Ahəngşünaslıq – müsiqi elmində səslerin bir-birine münasibətini, uyğunluq və ferqli cəhətlərini, birleşme qayda-qanunlarını öyrənen bölməyə deyilir. Müasir istilahda bezen müsiqışünaslıq, bezen də "harmoniya" anlayışlarına uyğun gelir.

³¹⁻³³ Oxşarlıqlar, əskılıklıklär, cəbr, müqabilə, mexanika, şüalar – hazırda bu fənlərin bəziləri müstəqil elm sahələrinə çevrilmiş, bəziləri isə ri-yaziyatdan çıxarılaraq başqa bəhslərə daxil edilmişdir. Məsələn, "oxşarlıqlar" müstəqil elmə çevrilmişdir. Mexanika bezen fizikaya daxil edilir, bezen də müstəqil elm sayılır, şüalar, isə həmisi fizika bəhsində tədqiq edilir. Tusi dövründə bunlar riyaziyyat elminə daxil edildi.

³⁷⁻⁴³ Dəyişənlər, sabit, tabii adlar, bəsit, mürəkkəb adlar və əlamətlər, elementlər və ünsürlər – Tusida bunlar təbiət elminə daxil edilir, verilən şərh və izahlar müasir anlayışlardan xeyli fərqlənir. Bundan əlavə, Tusinin işlədiyi ümmüniləşdirici – "cinsi" istilahların özü də indiki elm baxımından bütün "növ" məshumları əhatə etmir. Məsələn, "dəyişənlər" anlayışına hazırda ri-yaziyatda son dərəcə geniş işlədilen "dəyişən parametrlər" daxil edilməmişdir. Bundan əlavə, "sabit" anlayışı da "dəyişənlərə" daxil edilir ki, bu, əz-özlüyündə diqqətəlayiq olsa da (sabitlik – dəyişikliyin bir ant kimi), kitabda şərh edilməmiş qalmışdır. Bu da müəyyən mənada üslubi bir "ziddiyətin" emələ gelmesinə səbəb olmuşdur.

"Bəsit" və "mürəkkəb", "elementlər və ünsürlər" anlayışı da müasir elm və fəlsəfe baxımından xeyli fərqlənir. Tusiye görə, yerdə bəsit cisim ola bilmez. Mütəqəb bəsit cisimlər sema cisimlərinə aiddir. "Element və ünsürlər" deyilərkən, qədim Şərq fəlsəfəsinin əsasını teşkil eden "su, od, torpaq və hava", canlı ələmdən səhəbet getdikdə isə "qan, öd, zerdab və bəlgəm" nezerde tutulur. Bu barədə gelecek qeydlərdə de məlumat verilecekdir.

⁴⁴ Kəvn-o fəsad – hərfən təxmini mənəsi "yaranma və məhv olmadır". Tusida "maddeler mübadilesi", maddeler deyişməsi prosesində yenilərinin meydana gəlməsi, köhnələrin aradan getmesi kimi mənələr ifade edir.

⁴⁵ Zəlzələ – zəlzəlenin lügəvi mənəsi "titreyiş", "sarsıntı", "tekan", və s. demekdir. Müasir anlayışda yerdə baş verən titreyişlər, tekanlar və sarsıntılar aiddir. Tusida "zəlzəlenin" yer, yoxsa göy hadisələrinə daxil etdiyini mənəndən aydın başa düşmek olmur. Ümmüniyyetlə, Tusi bəzi təbiət

hadisələrinin teoloji və elmi izahlarını üstüortülü, son dərəcə ehtiyatla şərh edir. Bu onun ilk əsərlərində, o cümlədən "Əxlaqi-Nasiri" də de özünü daha bariz göstərir. Zəlzəlenin "zəka təzahürü" hesab edilmesi də buraya daxil olan məsələlərdəndir.

⁴⁶ Mədənşünashlıq – Tusida mürəkkəb maddələrin tərkibini və onların xüsusiyyətini öyrənən elm kimi verilmişdir. Maraqlı burasıdır ki, Tusi maddələrin tərkibinin öyrənilməsindən danışarkən "Əxlaqi-Nasiri" də bir dəfə de olsun "kimya" sözünün adını çəkməmişdir. Özünü "Əlkimya" ya olan mənfi münasibətindən, yaxud o zaman hakim təbəqənin əlkimyaçılara qarşı nifrətində Tusinin bele hərəkat etdiyini demək çətindir, çünki əsərdə buna aid heç bir işarə yoxdur. "Mədənşünashlıq" anlayışı Tusida təqrİbən indiki "mineraloziya və kimya" anlayışını əhatə edir.

⁴⁷ Nəfs – ümmüniyyetlə, Şərq fəlsəfəsində, xüsusilə Tusi əsərlərində ən ziddiyyetli və çoxmenalı islahatlardan biridir. Nəfs varlıqların mahiyətini "mütəqəb substansiyadan" tutmuş adı ruhi, mənəvi və psixi hadisələrə qədər bütün anlayışları əhatə edir. Tusiye görə "nəfs" hərəkətverici qüvvə, olməz, əbədi təsir göstərən, bütün mövcudatın, cansız əşyalardan başlayaraq, ilahiyyat ələminə qədər ne varsa, hamisinin fəaliyyətini nizama salan bir başlangıçdır. Şərq fəlsəfəsində, o cümlədən Tusinin "Əxlaqi-Nasiri" əsərində de nəfsin müxtəlif növləri vardır. Məsələn, camadat nəfsi (cansızlar nefsi), nəbatat nəfsi, heyvanat nəfsi, nitq nəfsi (insan nefsi), mələk nefsi, ilahi nefsi. Her nəfsin öz daxilində də müxtəlif bölgü aparılır. Məsələn, "şəhvet nəfsi", "qəzəb nəfsi" və i.a. və saire. Bütün bunlar "nəfs" sözünü azərbaycanca başqa sözle, məsələn, "ruh", "psixika" və s. istilahla əvəz etməyə imkan vermir. Ona görə də biz "nəfs" istilahını saxlamağa məcbur olduğumuzdur.

⁴⁸ Aristatalis – məşhur qədim yunan alimi Aristotel (e.ə. 384-322) əzərdə tutulur. Tusi "Əxlaqi-Nasiri" əsərində Əflatunla (Platon) yanaşı Aristoteli çox böyük qiymət verir. Onun mətiq, etika və estetikaya aid əsərlərindən çoxlu nümunələr getirir. Aristoteli birinci filosof (birinci həkim), böyük filosof və s. adlandırır. "Əxlaqi-Nasiri" də ireli sürülen fəlsəfi, içtimai, exlaqi məsələlərdə Aristotelin təsiri açıq-aydın hiss olunur. Tusi yalnız yunan filosofları içerisinde deyil, Şərq alimləri içerisinde de Aristoteli xüsusi yer verir.

⁴⁹ Təbi – "Əxlaqi-Nasiri"nın müxtəlif nüsxələrində biz təbi formasını saxlamışq. "Təbi" yalnız canlılara aid olub bir məna – fitri istedad, instinct kimi qeyri-iradi fəaliyyəti bildirir.

⁵⁰ Qerari – fitri olmayan müəyyən razılışma və qərar əsasında emələ gələn və icra edilən tədbirlər nezerde tutulur. Müasir psixoloji edəbiyyatda bezen bu istilah "ixtiyari", "iradi" sözlerinin sinonimi kimi işlədir. Tusida isə bu üç, yəni "qerari", "ixtiyari" və "iradi" istilahları arasında həmisi müəyyən fərq qoyulur.

⁵¹ Fiqh – dini, şəriət hüquqsunaslığı. Şəriət ehməklərinə əsasən qərar qəbul etmə, cəza vermə, beraət qazandırma və s. Belə işlərlə məşğul olan adama "fiqh" deyilərdi.

⁵² “Əxlaqi-Nasiri”də kitabı sonunda mündericatda verilen sərlövhələrlə kitabıñ içinde, mətn daxilində verilen sərlövhələrin bəziləri bir-birinə tam uyğun gəlmir. Bəzi halda sözlərin miqdarı artıq-əskik olur, bəzən sözler artırılır, bəzən də ixtisara düşür. Belə sərlövhələrdən biri də ikinci məqalənin dördüncü fəslidir.

“Əxlaqi-Nasiri” əsəri bir neçə dəfə nəzərdən keçirilərək, Tusi tərəfindən onda bir sıra dəyişikliklər edilmişdir. Yəqin sərlövhələr arasında fərqlərin bir qismi də bu dəyişikliklər nəticəsində emələ gelmişdir.

⁵³ Əflatun – qədim yunan filosofu Platon (e. e. 427-347) nəzərdə tutulur; əsl adı Aristokldur. Sokratın tələbəsi, Aristotelin müəllimi olmuşdur. Felsefi dünyagörüşü baxımından obyektiv idealistdir. Platon felsefəsinin Tusiyyə böyük təsiri olmuşdur. “Əxlaqi-Nasiri”də Əflatundan çoxlu sitatlar göstirilir və kitab onun vəsiyyətləri ilə qurtarır. Maraqlı burasıdır ki, Tusi hər yerdə yunan alimlərinə münasibətlərini gizlətməyə çalışır və onların felsefi görüşlərinin təhlilini oxucuların ixtiyarına buraxır.

⁵⁴ Dörd ünsür – qədim yunan və Şərq felsefəsində “dörd ünsür”, “dörd element”, “dörd təbiət”, “dörd keyfiyyət” və s. adlanan tərkiblərin bir sıra filosofların dünyagörüşlerinin formallaşmasında böyük rol olsudur. Məsələn, Aristotel təbiət felsefəsinin əsasını təşkil edən dörd keyfiyyət (qoşa zidd keyfiyyətlər) “isti-soyuq” “quru-rütubət”, bunların birləşməsindən emələ gələn dörd ünsür “su, od, torpaq, hava”, fars mənbələrində: “ab o atəş, xak o bad”, ilin dörd fəsli və s. məhz “dörd ünsür”ün birləşməsinin nəticəsi hesab edilir. Tibb elmində organizmin, o cümlədən insan bədəninin normal həyat şəraitini təmin edən də dörd ünsür “qan, öd, belğəm və səfra” arasında olan müvafiq nisbet və müvazinətdir. Uzun müddət Şərq tibb elmi özünün bütün nəzəri mülahizə və eməli təcrübələrini, bütün xəstəliklərin müalicə üsullarını, yeməkləri, içməkləri, dərmanları məhz bu dörd ünsür arasında münasibəti nizama salmaq, onların müvazinətini bərpa etmək məqsədi ilə təyin edərdilər. Qədim tibbi nəzeriyyəye görə, bütün xəstəliklərin səbəbi bu dörd ünsür arasında müvazinətin pozulması, bütün dərdlərin əlacı isə həmin müvazinətin bərpası hesab edilərdi. Adamların rənginə görə xəstəliklər belə təyin edilərdi: həddən artıq qırımlıq – qanın artıqlığını, sarılıq – sefranın artıqlığını, göylük – ödün artıqlığını, solğunluq – belğemin artıqlığını bildirərdi və bunlara müvafiq dərmanlar verilərdi.

⁵⁵ Təbiətin ardi haqqında elm – bax: qeyd 26.

⁵⁶ Mustofi – Əbu Nesir Əhməd ibn Hamid əl-İsfahani. Səlcuq dövlətinin xəzinədarı, görkəmli məntiq alimidir.

⁵⁷ Quran ayasıdır.

⁵⁸ Cövhər – burada Tusi “cövhər” sözünü hərəkətverici başlanğıc, “ruh”, hərəkətverici “ideya” mənasında işlətmışdır. Yunan felsefəsində, xüsusilə Aristotel felsefəsindəki “ilkin materiya” anlayışına yaxınlaşır, bəzi cəhətdən isə Platonun “obyektiv ruh” məfhumunu xatırladır. “Cövhər” sözü Tusi də “substansiya” mənasını da verir.

⁵⁹ Ərez – Avropa, rus və Azerbaycan dillərində əsasən “aksidensiya” kimi verilmişdir. Lakin “ərez” sözünün “Əxlaqi-Nasiri” əsərində əhatə etdiyi məna orta əsr şkolastik felsefəsində geniş yayılmış və indi də toxminən həmin mənada işlənən “aksidensiya” məfhumunun əhatə etdiyi anlayışdan daha genişdir. Latin sözü olan aksidensin (accidens) lüğəvi mənası “təsadüfi” deməkdir. Sonra bu istilah felsefədə əşyaların təsadüfi, tez keçən, dəyişən, qeyri-əsas keyfiyyət, vəziyyət və xüsusiyyətləri mənasında işlədilmiş və əbədi, dəyişməz olan “substansiya” sözüne antonim olmuşdur. “Ərez” istilahı isə Şərq felsefəsində, o cümlədən “Əxlaqi-Nasiri”də bu mənaları ifadə etməklə yanaşı, həm də bunlardan xeyli fərqlənən anlayışlar da ifadə etmişdir. Şərq felsefəsində “ərez” in bəzən səkkizə qədər növünü göstərirler ki, bunların içerisinde “ərez-i-zati” “əroz-i-am”, “ərez-i-lazim”, “ərez-i-keyfi” – keyfiyyət ərezi, “əroz-i-kəm” – kəmiyyət ərezi, “ərez-i-nisbi” və s. məşhurdur. Bəzi alimlər orozın yalnız dörd növ olduğunu qəbul edirlər. Tusi maddələrinin özünü, onun cinsini “zat”, yerdə qalan bütün variantlarını isə (buraya həm cins, həm də forma daxildir) “əroz” qəbul edir. Ona görə biz tərcümədə “ərez” istilahını saxlamağı məqsədə uyğun hesab etdik, onu “aksidensiya”, “forma”, “şəkil”, “xüsusiyyət” və s. ilə verməyi məsləhət bilmədik, çünki bunların heç biri “ərez” sözünü tam, adekvat əvez edə bilmir.

⁶⁰ Xalq – “Əxlaqi-Nasiri” də işlədilən “mərdom” sözünün qarşılığı kimi verilmişdir. Fars dilində sözü çoxmənalıdır. “Xalq”, “camaat”, “adamlar”, “əhali”, “cəmiyyət”, nadir halda isə “bəşəriyyət” anlayışını ifadə edə bilir. Bəzən tarixi abidələrdə “kişi”, “adam”, “insan” mənasında olan “mərd” sözünün ekvivalenti kimi da işlədilmişdir. Tərcümədə “xalq” mənasında verilmişdir.

⁶¹ Feliyyət – Şərq felsefəsində feliyyət sözünün müxtəlif monası vardır, əsasən iş, hərəkət, fealiyyət, təsir anlayışı ifadə edərək əbədi, ölməz ruhi kateqoriyalar kimi qəbul edilirdi. Feliyyət sakitlik, horokotsızlıq, etəlet, tərpenməzzlik kimi xüsusiyyətlərə malik ola bilən “bedəni”, “cismi” kateqoriyalardan fərqli olaraq, məhvədilməz hesab edilirdi. Qədim Şərq filosoflarının fikrinə görə, “fealiyyətsizlikdən” ibarət olan “ölümle” fealiyyətin mahiyyətini toşkil edən feliyyət bir yerə sığa bilməzdi. Yuxunu “müvəqqəti ölüm” adlandırmışın fəlsəfi əsası da buradan doğur, çünki insan yuxuda olarkən öz fealiyyətini müvəqqəti dayandırmış olur.

⁶² Maddiyat – fars dilində “qüvvə”, “beqüvvə” sözərinin tərcüməsi kimi verilmişdir. Orta əsr Şərq felsefəsində “feliyyət” qarşı qoyularaq maddi əsası olan varlıqları, xarici əlaməti və s. ifadə edirdi. Azerbaycan dilində “qüvvə” sözünün belə mənası olmadığından biz onu feliyyət qarşı olaraq “maddiyat” kimi tərcümə etdi ki, bu, “Əxlaqi-Nasiri”də onun mətni mənasına ən yaxını və ən münasibi hesab edilo bilər.

⁶³ “Hal” – Şərq filosofə, məntiq, psixologiya və teologiyasında əşya və hadisələri bir-birindən forqlondırıv xüsusiyyət, əlamət, şəkil, vəziyyət, keyfiyyət və sairəyə deyilirdi. “Hal” istilahı müxtəlif felsefi məktəblərə daxil

olan alımlar terefinden müxtəlif menalarda işlenilmiştir. Sufi istilahında “hal” insanın vəcdə gelməsində müyyən keçid mərhelesi, bəzi eserlərdə “varlıqla” “yoxluq” arasında böhran, bəzilərində qeyri-sabit, keçici, dəyişken bir vəziyyət kimi izah edilmişdir. Tusi də “hal” şəkil, forma və ya ərz kimi izah edilir.

⁶⁴ **Sabit maddə** – maddələrin itməməsi, bir formadan başqa formaya düşməsi qədim yunan və Orta Şərqi felsefəsinin en müterəqqi, dialektik cəhətlərindən biridir. Bu çevriləmələr nəticəsində o zamankı eqidəya görə orta, şerikli bir maddə alınır, məsələn, su “havaya” və “oda” (qədimdə buxarı mürekkeb varlıq hesab edirdilər, onda hava və od xasiyyəti, yandırmaq və yuxarı qalxmaq qabiliyyəti olduğunu qəbul edirdilər) çevrilir. Bu deyişmədə mahiyyət dəyişmədiyi üçün bunlarda “şerikli” maddenin olduğu hesab edildi. “Sabit maddə” isə “geri dönməyən” çevriləmələrdə əmələ gəldi, məsələn, taxtanın yanmasından əmələ gələn “torpaq” (küll) və “od” kimi.

⁶⁵ **Cismi varlıqların məhv olmaq qabiliyyəti yoxdur** – bu fikir varlıqların bir-birinə çevriləməsi nəzəriyyəsi ilə dialektik vəhdət təşkil edir və onlar bir-birinin mənətiqə nəticəsidir. Cismi varlıqların məhv olmamaq qabiliyyəti onun bir şəkildən başqa şəkər keçməsi ilə əsaslandırılır və əksinə maddələrin bir-birinə çevriləməsi maddələrin itməməsi nəzəriyyəsini sərtləndirir. Bu materialistik nəzəriyyə müasir fizika elmi tərefində sübut və inkişaf etdirilərək, ümumiyyətə, bütün varlıqların ümumi miqdarının itməməsi və bir-birinə çevriləməsi nəzəriyyəsi şəklində ümumiləşdirilmişdir.

⁶⁶⁻⁶⁷ **Alet** – bəziləri nəfsi hərəketverici, feliyyəti idarəedici, insan bədənni isə onun ixtiyarında olan bir kimi hesab edirlər. Fars metnində de “alet” istilahından istifadə edilmişdir. Tusi təşbeh üçün nəfsi peşə sahiblərinə, bədəni isə peşə sahiblərinin işlətdiyi aletə benzədənlərə qarşı çıxış edərək, onları əsasən “nəfsi” maddi və cismi olan peşə sahiblərinə oxşatdıqları üçün tənqid edir. Lakin özü də şübhədədir. Ona görə, fəsli “Allah bilir bu necədir” kimi alleqorik bir ifadə ilə qurtarır.

⁶⁸ **Başqa isimlərin iştirakı ilə** – Tusi “Əxlaqi-Nasiri” əserinin bəzi yerlərində təsnifat apararkən və ya nisbetən çatın anlaşılı bilən məsələləri izah edərkən dilçilik istilahlarından meharətlə istifadə edir. Onlardan biri də budur. Tusi nəşr sözünə müxtəlif teyinlər əlavə etməkə onun növlərini verir: nebatı nəfs (yeni bitki nəfsi), heyvani nəfs və insani nəfs. Əreb qrammatikasında fəldən başqa bütün müstəqil nitq hissələri (isim, sıfat, evezlik, say, zərf) ismə aid edildiyindən Tusi də burada teyinləri “isim” adlandırmışdır, tərkibləri ismi hesab etmişdir. Əslində isə burada teyinlər “sifətlə” ifadə edilmişdir.

⁶⁹⁻⁷¹ **Nəfslər** – qədim Şərqi felsefəsində bütün varlıqların nəfsi olduğu qəbul edilərdi. Ən aşağı nəfs camadat, yeni cansız əşyaların nəfsi, ən yüksək nəfs isə məlek nəfsi sayılırdı. Maraqlı burası idi ki, dərcələr artıraq nəfslər aşağı xüsusiyyətlərini mühafizə etməkə yeni-yeni keyfiyyətlər də kəsb edir. Beləliklə, hər nəfs əvvəlki və sonrakı nəfs arasında rəbətə yaradır, müyyən-

bir “sistem” əmələ gətirirdi. Tusi “Əxlaqi-Nasiri” əsərində bu nəfslərdən üçünün adını çəkmışdır. Nefslərin belə çoxluğu, ehtimal ki, qədim çoxallahlıq dövrü ilə əlaqədardır.

⁷² **Mayalanma** – əsərdə “mosevver” sözünün ekvivalenti kimi verilmiş. Bu sözün lügəvi mənası “sürethənmə”, “şəkillənmə” “formalaşma”, “çəkilmiş”, “sürethənmiş” “şəkillənmiş” və s. kimi ismi məsərlər, ismi məfhümlər və ya onların məchul növlərini ifadə edir. Metni mənası burada “mayalanma” sözüne daha çox uyğun gelir, ona görə də tərcümədə də belə saxlanılmışdır. “Əxlaqi-Nasiri”nın istilahları və onların ekvivalentləri haqqında müqəddiməde nisbetən geniş məlumat verilmişdir.

⁷³ **Müştərək duyu** – fars dilində şerikli ya müştərək hiss xarici duyu organlarının aldığı məlumatın hamısının bir yero toplanması və birlikdə dərk edilməsi kimi başa düşülür və bu, daxili duyguların xarici əlem ilə bağlı olan ilk mərhəlesi kimi izah edilir. Müasir psixologiyada təxminən “qavrayış” anlayışına uyğun gelir, bəzən “təsəvvür” əvəzinə də işlənir.

⁷⁴ **Vəhm** – müasir psixologiyada təxminən “intuisiya”, “instinkt”, “sövq təbii” kimi istilahlara uyğun gelir. Lügəvi mənası “fikirleşmə”, “duyma”, “qorxu” (vahime də buradandır), “şübə”, “ehtiyat” və sairədən ibarətdir. Orta Şərqi “ruhiyyat” elmində qeyri-şüuri olan “vəhm” bəzən şüuri olan “fehm” (anlama, derkətmə) ilə qarşılaşdırılır.

⁷⁵ **Mütəsərrifə** – bir şəyə yiylənmə, bir istedadə malik olma mənası verir. Müasir psixologiyada işlədilən “maraq”, “meyl”, “arzu” istilahlarına, “sövq” və “istəyə” uyğun gelir. Lakin fərqli cəhətləri də var, ona görə biz həmin istilahi olduğu kimi saxlamaq mecburiyyətində qaldıq.

⁷⁶ **“Nəzeri-eql”**, “əməli-eql” – ümumiyyətə, qədim yunan, Orta Şərqi felsefəsində “nitq” və “dil” problemi çox mühüm və mübahisəli məsələlərdən biri kimi həmişə diqqət mərkəzində olmuşdur. Tusi də “Əxlaqi-Nasiri”nın müxtəlif yerində “nitq” və “dil”dən ətraflı danışır, insanı heyvandan fərqləndirmekdə onları birinci şərt hesab edir. Müasir dilçilik baxımından “nitqi” və “dili” “nəzeri-eql” və “əməli-eql” deyə iki yera ayırması da çox maraqlıdır. Məlum olduğu kimi, Marks dili “praktiki fikir” adlandırmışdır. Marksist dil-süناسlıq nöqtəyi-nəzərindən “dil və şur”, “dil və təfəkkür” kimi problematik məsələlərin həlli cəhətdən də Tusinin “nitq və eql” münasibəti haqqındaki müləhizələri xüsusi əhəmiyyət kəsb edir.

⁷⁷ **Mütəqənən nəfəs** – nəfslərin təsnifatunda “mütəqənən nəfəs” “məlek nəfəsinin” ən yüksək mərhəlesini, özündən aşağı bütün nəfslərin, o cümlədən heyvan və insan nefslərinin yaradıcısı olan “qüvvəni” təmsil edir. İdealist qədim yunan felsefəsində “mütəqənən ruh” “mecərrəd ruh” anlayışına uyğun gelir. Lakin ondan fərqlənən cəhətləri də vardır. Tusi də “maddiliyə”, “obyektiv idealizm” meyl də daha çox hiss olunur. Ümumiyyətə, Tusi öz baxışlarını deməkdən çəkinir, fikirlerini gizlətməyə çalışır, lakin buna baxmayaraq, onun nəfəsin mütəqənənə daxilən o qədər də inanmadığı duyulur.

⁷⁸ **Heyula** – orijinalda iki şekilde təsadüf edilir. Birinci yazılış əsasən fars, ikinci əreb qrafikasına uyğundur. Oxunuşu da iki variantdır: “heyula” və “hayula”. Əslι yunan sözü olub “ilkin materiya”, “maya”, “zat” deməkdir. Şərqi fəlsəfəsində də “materiya”, “madde” mənasında işlədir. Mifoloji ədəbiyyatda çox böyük adam, əcaib, divəbenzər, qulyabani və s. mənaları da vardır. Tusi də mətni menası onun fəlsəfi mənasına uyğun gəlir. Burada “ilk mücərrəd, mütləq madde” “maya” mənasına daha uyğun gelir. “Əxlaqi-Nasiri”də qədim üslub kimi “səc” ünsürlerindən istifadə edildiyi üçün biz menanı daha qabarlıq ətəkdirmək məqsodile onu “ilk maddiyyat” kimi tərcümə etmiş və “mahiyyət” sözü ilə əhəngdarlığını saxlamışıq.

⁷⁹ **Öz bibiniz** – xurma ağacının qədrini bilin – Məhəmməd peyğəmberin (s) adından deyilon hədisidir. Bu, xurma ağacının əreblerden ötrü o zaman ne əcəber əhəmiyyətli və fazıl olduğunu bilmək üçün çox səciyyəvi və məcazi mənalı bir ibarədir. Görünür, o vaxtlar əreb dilində “bibi” təqrİben indi məcazi monada işlədilən “dayı”, yeni hər işi düzəldən, adamın əlində tutan, dadına çatan, həyatını temin edib xoşbəxtliyinə səbəb olan bir amil yerində işlədirmiş. Bu, xurma ağacım başqa bütün ağaclardan üstün tutmaqdə da özünü bürüze verir. Xurma ağacının bele etrafı təsviri, onun ince xüsusiyyətlərinin şəhəri Tusi'nin nobatat elmine olan marağının dərəcəsini de təyin edir. Nezəre almaq lazımdır ki, Tusi “Əxlaqi-Nasiri”ni nisbətən cavan vaxtlarında yazmışdır.

⁸⁰ Quran ayesidir.

⁸¹ **Mücərrəd nəfs** – bax: qeyd 77.

⁸² **Mütləq vücud** – “mütləq vücud”, “mütləq haqq” dedikdə dini təlimdə hər şeyin yaradıcısı hesab edilen Allah nezərdə tutulur.

⁸³ Quran ayesidir.

⁸⁴ Hədisidir.

⁸⁵ **İmamlar** – burada qabaqda gedənlər, başçılar, reislər və buna yaxın mənada işlədilmişdir.

⁸⁶ **Natiq** – Şərqi fəlsəfəsinə aid kitablarda, məntiq və psixologiyaya həsr edilmiş traktatlarda çox zaman “adam”, “insan” əvəzində, sadəcə olaraq, “natiq” sözü işlədilər, çünki insanı heyvandan fərqləndirən əsas cəhət “nitq” hesab edilərdi.

⁸⁷ Quran ayesidir.

⁸⁸ **İsgəncəbi-sirkə-şirə** – Kəhi yemek üçün şirkə və şəkərdən hazırlanan xüsusi şirənin adıdır.

⁸⁹⁻⁹⁰ **Böyük ələm, kiçik ələm** – “böyük ələm” farsca “aləmi-bozorg”, “aləmi-kəbir” kimi işlədilib, bütün dünya, dünyada nizam, qanunauyğunluq və s. nezərdə tutulmuşdur. İnsanın xüsusi bir ələm təşkil etdiyini qəbul edən Şərqi filosofları onu böyük ələmə nisbətən “kiçik ələm”, “aləmi-səgir”, “aləmi-kükək” və s. adlandırmışlar. Revaqıllar (stoikler) insanı kiçik ələm adlandıqları kimi, eksine olaraq təbieti, kainatı, ülvi ələmi də “böyük insan”, “insanı kəbir” adlandırmışlar.

⁹¹ **Mütləq insan** – ən kamil, bitkin, saf və temiz insan deməkdir. Qədim və Orta Şərqi fəlsəfəsində xüsusi istihal kimi işlədilərdi, belə adamların yeri Allahın yanında hesab edilərdi.

⁹² **Əcaibat** – Şərqi fəlsəfəsində, psixologiya, ilahiyyat, mifologiya və folklorlarda “əcaibat” adı altında, başlıca olaraq, ağlasılmaz varlıqlar, div, əcinnə, qulyabani, iki və daha çoxbaşlı heyvanlar, əsasən şor qüvvələr başa düşülərdi. Tusi bu söyü məcazi menada işlətmüşdür.

⁹³ **Calinus** – Qalen Klavdi (təxm. 130-200) – rum həkimi, təbiətşünasıdır. Orta asrlarda tibb elminin, məntiq, psixologiyanın inkişafına böyük təsiri olmuş, XV – XVI asrlarə qədər tibb elmində böyük alim və nüfuzlu şəxsiyyət hesab edilmişdir.

⁹⁴ **Zidd təbiətər** – Aristotelin cüt zidd təbiətər nəzəriyyəsinin Şərqi variantıdır. Qədim yunan, rum, Şərqi tibb elmində zidd təbiətər nəzəriyyəsi tarixən çox böyük rol oynamışdır. Hələ indi də Şərqi ölkələrində yemek və içməklərin “istilik”, “soyuqluq” olması məshhurdur. Məsələn, istiot – istilik, qarpız – soyuqluqdur.

⁹⁵ **“Əxlaq” kitabı** – Aristotelin “Etika” əsəri nezərdə tutulur. Bax: qeyd 48.

⁹⁶ **Ustad Əbu Əli** – bax: qeyd 24.

⁹⁷ **Fərforriyus** – Makedoniyalı İsgənderin filosof dostlarından birinin adıdır.

⁹⁸ **Fisaqors** – qədim yunan riyaziyyatçı filosofu Pifaqor (təxm. e.ə. 580-500) nezərdə tutulur. “Pifaqorçular ittifaqı”, “pifaqorçular məktəbinin” banisi hesab edilir. Əsas tədqiqat sahəsi həndəsə olmuşdur. Pifaqor ədədləri bütün əşyaların mahiyyəti hesab edir, kainatın ədədlər və onların nisbotlarından ibarət olduğu nəzəriyyəsini irəli süründür.

⁹⁹ **Sokrat** – qədim idealist yunan filosofudur (təxm. e.ə. 469-399). Yazılı əsəri qalmasa da felsefi məktəbi uzun müddət davam etmişdir. Platonun müellimi olmuşdur.

¹⁰⁰ **Əflatun** – bax: qeyd 53.

¹⁰¹ **Rəvaqıllar və onların tərəfdarları** – eramızdan əvvəl dördüncü esrin sonunda Afinada yaranmış “stoizm” fəlsəfi cərəyanının tərəfdarları “stoiklər” nezərdə tutulur. Stoizm cərəyanının tərəfdarları fəlsəfedə əsas fikirlərini oxlaq, məntiq, dil və tərbiyəyə verirdilər. Texminən 500 ilə yaxın fəaliyyət göstərmişlər.

¹⁰² **Mənəvi, ruhi fəzilətlər** – Tusi də “ruh”, “nəfs”, “ruhani”, “nəfsani” istilahları bəzən müteradif, yəni sinonim sözler kimi son derecə bir-birinə yaxın mənalar verir, lakin bəzi hallarda bir-birindən ciddi suretdə fərqlənir və bu, Azərbaycan dilinə tərcümədə böyük çətinlik yaradır. Tusi “ruhi”, “ruhani” dedikdə başlıca olaraq insanı “mənəvi kateqoriyaları”, “mənəviyyatı” nezərdə tutur, nəfs, nəfsani anlayışları isə daha geniş həcmi malikdir. Tərcümədə bu xüsusiyyətlər nezərə alınmış və yeri gəldikcə nəfs sözü saxlanılmışdır.

¹⁰³ **Ruhi kamillik** – itali kiamillik nezərdə tutulur. Orta Şərqi skolastik fəlsəfəsində insan həmişə naqis hesab edilir.

¹⁰⁴ “Yüksək ələm” – ülvi ələm, göylər əlemi, Allahın və məleklerin olduğu ələm, mənəvi ələm nezərdə tutulur. “Aşağı ələm” – bəndələrin olduğu ələm, yerlər əlemi, insanların yaşadığı, duyulan və hiss edilən bu dünya nezərdə tutulur. Ümumiyyətə, mənəvi ələm – ülvi, ali; hissi ələm – aşağı, əlçəq hesab edilir.

¹⁰⁵ Əbu Osman Dəmaşqi – Seid bin Yaqub IX əsrin məşhur alimlərindən olub, Bağdad, Mekke, Mədina şəhərlərində olan xəstəxanalara rəhbərlik etmiş, yunan dilindən erəb dilinə tərcümə ilə məşğul olmuş, o cümlədən Cəlinusun əxlaqa aid əsərləri əsasında müntəxəbat tərtib etmişdir. Tibb elminə dair əsərləri vardır.

¹⁰⁶ Həkimin sözləri – həkim deyərkən Aristotel nəzərdə tutulur.

¹⁰⁷ Əyyub (e.s.) – Əyyub peygəmbər nəzərdə tutulur. Quranda nağıl edildiyine görə, Allah öz dözümlü və sedaqqəli bəndəsi hesab etdiyi Əyyub peygəmbərin dözümlülüyünü şeytan vasitəsilə imtahanından keçirmək istəyir. Şeytan fəaliyyətə başlayır, fəlakətlər bir-birini evez edir: köçəri ərebler mal-qarasını oğurlayır, ildırım qoyun-quzularını və çobanlarını qırır, həramilər dəvələrini oğurlayıb, sarbanlarını qılımcdan keçirir, sonra tufan qopur, evini uçurur, yeddi oğul, üç qızı məhv olur, bədəni qurd salır, Əyyub dehşətli yaralar çıxarıır. Əyyub peygəmbər bütün burlara dözür. Allahın ona yazığı gelir, her şeyi əvvəlki vəziyyətə qaytarır. Əyyub Şərq ədəbiyyatında dözümlülük rəmzi kimi şöhrət tapır.

¹⁰⁸ Mələkə – ümumiyyətə, Tusi'də verdiş, adət, qeyri-ixtiyari hərəket və s. menasında işlədilmişdir. Burada mətni mənası “instinkt”, “fitri xüsusiyyət” daha uyğun gelir.

¹⁰⁹ Bu sillogizm ikinci modusa görə doğrudur – Tusi öz fikir və müddealarını sübut etmək üçün Aristotelin mətiqə aid figur və moduslarından mehərətlə istifadə etmişdir. Mətiqə sillogizmlərdə I figurun ikinci modusu EAE-dir, yeni böyük müqəddime ümumi inkari, kiçik müqəddimə ümumi iq-rarı olduqda, nəticə də ümumi inkari olur. Birinci şəklin (figurun) sxemi kimi M-R S-M göstərilir.

Tusinin qurduğu sillogizm, doğrudan da, bu figurun modusuna görə mətiqə, eqli nəticə, yeni sübut kimi doğrudur.

¹¹⁰ Azad, azadlar – qədim və Orta Şərqdə xüsusi ictimai təbəqə hesab edilərdi. Azad senet sahibləri, qulluqdan, vergidən, müxtəlif məhdudiyyətlərdən azad edilmişler buraya daxil olurdular. Düz, namuslu adam menasında da işlədir, dövlət qulluğunda olmayanlar, azad emekle yaşayanlar, alicənablar kimi anlayışları da ifadə edir. Qul olmaqdan azad edilmişlər də deyilir.

¹¹¹ Cihad – din pərdəsi altında aparılan ve ruhaniler tərəfindən təbliğ və təhrik edilən müharibədir.

¹¹² Birlik, vəhdət, vahidlik – qədim yunan və Şərq fəlsəfəsində müxtəlif menalarda işlədilmişdir. Burada “birlik” – tek, teklik, şərikli olmayan mənası ilə yanaşı, vahidlik, yeni birləşib vahid bir küll əməle getirən varlıq kimi də

başa düşülür. Azerbaycan dilində “vahidlik”, “birlik” hər iki mənası ifadə edir. Biz ikinci sözü daha münasib hesab etdik.

Ədaletin Tusi tərəfindən sonrakı izahı da bu sözün münasib olduğunu gösterir. Çünkü Tusi “ədaleti” başqa xüsusiyyətlərin mütenasib hissələrinin vəhdəti, birliliyi kimi izah edir.

¹¹³ Müəamilə – lügəvi mənası “qarşılıqlı emel”, “qarşılıqlı əlaqə” demekdir. Saziş ticarət, alver, ünsiyyət, münaşibət və s. anlayışlar da ifadə edir. Burada istilah kimi pul vasitesile alış-veriş mənasında işlədilmişdir.

¹¹⁴ Niqumaxiya – Aristotelin atasının adıdır. Əsrinin məşhur alim, filosof və təbibrələrdən hesab edilmişdir. Deyilənə görə, Aristotelin bu adda bir oğlu da olmuş və o, əxlaqa aid əsərini həmin oğluna həsr etmişdir.

¹¹⁵ Filosof başı – Şərq fəlsəfəsində Aristotel (Ərestu, Ərestun, Aristatalis) müxtəlif ləqəblərlə şöhrət tapmışdır. Bunların içərisində ən çox yayılmış “birinci filosof”, “böyük filosof”, “baş filosof”, “filosofların başçısı” və sairədir. Biz burada metni mənada “filosof başı” istilahını daha münasib hesab etdik.

¹¹⁶ Əhli-yəqin – bir şeyi qəti bilənlərə, yeqin bilənlərə deyildər. Şərq fəlsəfəsində, xüsusiələ sufi ədəbiyyatında “məqamlar” və “hallar”la əlaqədar külli miqdarda müxtəlif istilah və terminlər var ki, bunları bilmədən o dövrün ictimai-fəlsəfi fikrini başa düşmək çox çətindir. Məsələn, sufi ədəbiyyatında həqiqəti dərk etmek dərəcələrini, yeni idrak mərhələlərini üç yera bölür, bunları “elm əl-yəqin”, “eyn əl-yəqin”, “həqq əl-yəqin” adlandırırlar və bu dərəcələri şəriət, teriqət, və həqiqət dərəcələri ilə müqayisə edirdilər. Birinci “yeqin bilmək”, ikinci “tam yeqin bilmək”, üçüncü “həqiqətən tam yeqin bilmək” anlayışına uyğun gelir. Birincilər başqalarının dediyi esasında bilənlərə, ikincilər öz gözləri ilə başqalarının dediklərini və etdiklərini görüb bilənlərə, üçüncülər öz tacribələri, öz üzərlərində apardıqları eməliyyat esasında bilənlərə bənzədirir və müqayisə edilirlər. Tusi'də bölgü başqa esaslar üzrə aparılır və her dərəcənin, məqamın şərti də şərh və izah edilir. “Əhli-yəqin” ümumi mənada bu üç dərəcənin hər üçünə yiyeleñmiş adam-lara deyilir.

¹¹⁷ Dördlüklər emləri – Tusi'də çox geniş və ümumi mənada işlənmişdir. O, riyazi dörd eməliyyat (cəm, çıx, bölmə, vurma,) təlimindən başlamış “dörd fəsil”, “dörd ünsür”, “dörd təbiət”, “dörd fezilet”, “dörd tərkib”, “dörd xiđ-mətçi” kimi bütün “dördlüklər” təlimini əhatə edir.

¹¹⁸ Həsəni-Bəsri, Həsəni-Bosri – Əbu Seid Həsen Bəsri dövrünün görkəmli sufi alimlərindən hesab edilmişdir. Anadan olduğu il melum deyildir, 723-cü ildə vefat etmişdir.

¹¹⁹ Əzüddəddövlə – Albuye sülaləsinin beşinci hökmədarıdır. 944/45-982/83 cü illerdə şahlıq etmiş və sülalənin ən şöhrətli hökmədarı hesab edilmişdir.

¹²⁰ Məcazi nemət – Tusi “məcazi nemət” dedikdə cismi, əşyavi və dövləti nəzərdə tutur, mənəvi feziletləri isə “həqiqi nemətlər” adlandırır.

¹²¹ **Hekim Sənai** – Şərqiñ orta əsr sufi -mistik filosof, şairlərindən olub, əvvəl qoznəviler sarayında xidmət etmiş, sonra isə inzivaya çəkilərək zahidənə bir hayat keçirmişdir. Şeirlər dívamı vardır. Ən böyük şöhrət qazanmış əsəri “Hədiqətül-həqiqət” poemasıdır. Anadan olduğu il məlum deyildir. Hansırlıdə vəfat etdiyi barədə ixtilaf vardır, bəzilərinin fikrincə, 1140/41, bəzilərinin əqidəsinə 1150/51 ildə ölmüşdür.

¹²² **Səfəh (dəli)** – lügəvi mənası “səfəh”, “axmaq”, “ağilsız”, “dəli”, “kobud”, “konaz”, və s. anlayışlar ifade edən bu söz Tuside adam döymək üçün xüsusi vəzifədə işləyən şəxs, igid, qorxmaç mənasında işlədilmişdir, təqribən “qoçu”, “darğa”, “çomaqçı” anlayışlarına da yaxın gelir. Azərbaycan dilindəki “Dəli dolını görəndə çomağını yan tutar” məsəli də ola bilər ki, bu dövrün məhsuludur. Koroğlunun dəliləri, dəliqanlılıq və sairədə də buna yaxın mənalar vardır.

¹²³ **Yəqub Kindi** – böyük əreb münəccim-filosoflarından hesab olunur. Yəqub bini İshaq əl-Kindi adı ilə məşhurdur. Yunan və soryani dillərini yaxşı bilməş, bir çox əsəri bu dillərdən əreb dilinə tərcümə etmişdir; müxtəlif elm sahalarında yuzdən yuxarı kitabın müallifidir.

¹²⁴ “Rəsmi” müalice – xəstelik ağır və təhlükeli olduqda, adı üsul ilə müalice müsbət natiqə vermedikdə icazə ilə edilən müalicəyə deyilərdir. İndi xüsusi “razılıq”, “icazə” və “qərar” ilə edilen bəzi cerrahiyyə omaliyyatı kimi.

¹²⁵ **Hekim Boqratis** – məşhur yunan alım və filosofu, təbabət elminin banilərindən biri hesab edilən Hippokrat (e. ə. 460-377) nəzərdə tutulur. Hippokrat və onun tərəfdarlarının fikrini görə insanın bədəninin sağlamlığını dörd mayenin mütenasib miqdarda və münasib qarışıqda olması temin etmiş. Bunlar “qan” (zərdab), “sarı öd”, “selik” (bəlgəm) və “qara öd” mayələrindən ibaret imiş. Qanı – ürok, ödü – qaraciyər, sclikli maddəni – beyin, qara ödü – dalaq istehsal etmiş. Bunların miqdarından və nisbətində asılı olaraq adamları da dörd yere bölürmüşlər; Qanı artıq olanlar – sinqvinlər, san ödü artıq olanlar – xoleriklər, selikli maddəsi (bəlgəm) artıq olanlar – fleqmatiklər, qara ödü artıq olanlar – melanxoliklər (malxulyarlar) hesab edilirdi.

Tusi də təqribən belə bir təsnifat aparır, öz mühakimələrində dövrünün qabaqcıl nəzəriyyəsi hesab edilən və Şərqdə böyük şöhrət tapmış “dördlüklər” təlimini osas götürürdü.

Ümumiyyətə, Tusinin tibb elminə aid fikirlərində “Hippokratçıların” materialist fikirləri əsas yerlərdən birini tutur.

¹²⁶ **Salman Fərsi** – deyilənlərə görə, Məhəmməd (s) peyğəmbərin ən yaxın adamlarından biri olmuşdur. Əsl adı Mahbəb ya Ruzbehdir. İsfahan yaxınlığında anadan olmuş, 655-56-cı illərdə vəfat etmişdir. İslam dinini qəbul edən ilk iranlılardan sayılır. Gümən edildiyinə görə, Məhəmməd (s) peyğəmbərin şəxsi dəlləyi və dəlləkxana rəisi olmuşdur. Müasir fars dilində “dəlləkxana” mənasında işlədilən “solmani” sözü də guya buradan alınmışdır. Bəziləri belə bir adamın olmadığını, sonradan uydurulduğunu deyirlər.

¹²⁷ Çox güman ki, Tusi Həxamənşı sülaəsının ikinci qolundan olan Xşayarşanı (Kserksi) nəzərdə tutur. Dəniz tufanlı olduğu üçün o, dənizi hədələmiş və ceza olaraq onu şallaqlatmışdır.

¹²⁸ **Şahmat xanalarında aparılan artum kimi** – “Şahmatı icad edən alım və şah” rəvayətinə işarədir. Rəvayətə görə, şah həmin alime peşəkəş və xəlet təklif edərkən o, şahmat taxtasının hər xanasına iki dəfə artmaq şərti ilə bugda qoyub verməsini xahiş edir. Şah əvvəlcə bu xahişi axmaqlıq sayır, lakin sonra hesablaşdırarkən yalnız öz anbarlarında deyil, qonşu ölkələrin də taxılı çatmayacağını görüb alimin ağlına heyran qalır və onun xahişini yetinə yetirə bilməyəcəyini etiraf edir. Bu barede başqa əfsanələr də vardır.

¹²⁹ **Dörd qüvvə xidmətçisi** – qidalanma prosesində dörd mərhələni: alma, saxlama, hezəm və ifrazi nəzərdə tutur. Müasir tibb elmində bəzi alimlər ikinci mərhələni qəbul etmirlər.

¹³⁰ **Məhəmməd Qəzali** – İmam Əbu Həmid Məhəmməd ibn Məhəmməd Qəzali XI-XII əsərlərin ən böyük sufi filosoflarından hesab edilir (1059/60-1111/12).

¹³¹ **Amil** – qədim Yaxın və Orta Şərqi ölkələrində xüsusi istilah idi, çoxmənalı sözlərdəndir, bir mənası isə vergi toplayan məmur deməkdir.

¹³² **Əbrus** – yunan təbiblərində birinin adıdır.

¹³³ **İbn Sina** – XI əsrin ən böyük filosof və alimi, Şərqiñ Aristoteli. İbn Sina (980-1037) tibb, fəlsəfə, məntiq, riyaziyyata aid son dərəcə məzmunlu, böyük həcmli əsərlər yazmış, ədəbiyyatşünaslıq, dilçiliyyə aid tədqiqat aparmış, qəzel və qəsidiyə öz qələmini sinmiş və məhərəti dövlət xadımı olmuşdur. İbn Sinanın 240-dan çox kitab yazdığını qeyd olunur. Onların içorisində ən məşhurları “Şəfa”, “Qanun”, “İşarat”, “Nicat”, “Daneşname”, “Əsbab-hüdus el-hüruf və məxaric el-hüruf” adlı əsərləridir. İbn Sinanın (Avropa dillərində Avisenna) tibb elminə aid əsərləri uzun müddət bütün dünya alimlərinin masaüstü kitabı olmuşdur.

¹³⁴ **Yusif surəsi** – Quranda olan “Yusif və Züleyxa” əhvalatına işarədir.

¹³⁵ **Rəcəz** – məzmunca özünü tarifləməkdən ibarət olan şeir növü. Qədim Şərqdə meydana giren pəhləvanlar “rəcəz” oxumağa, özlərini tarifləməyə başlayılarlar. “Rəcəzxanlıq etmə”, yəni “özünü tərifləmə” ibarəsi də buradan əmələ gəlmışdır.

¹³⁶ **Qəsidiə** – birinci iki misrası həmqaflı (metlə), sonra isə misraasını həmqaflı olan mədh, terif, vəsf, heçv, hikmet, fəlsəfə, təbiətin təsviri və s. mövzular üzrə yazılmış şeir növü. Bir qayda olaraq beytlərin sayı 19-dan çox olmamalıdır.

¹³⁷ **İmrul Qeyd (İmrəü'l Qeyş)** – ərab ədəbiyyatında cahiliyyə dövrünün görkəmlı şairlərindən biridir, aşiqanə və eyyaşanə qəzəlləri çoxdur. Ona görə Tusi bələdlerinin uşaqlara oxumasını məsləhət görmür.

¹³⁸ **Əbu Nuvas** – VIII-IX əsərlərdə məşhur ərab şairidir, öz şeirlərində şerəbi tarifləmişdir. Əsl adı əl-Həsən Xanı olmuşdur.

¹³⁹ Deyləmələr – Deyləmi və ya Albuyelər (320–440 hicri, 932–1049 miladi illerində) İranda hakimiyyət başında olmuş sülalənin adıdır. Ən məşhur hökmədarları Əzud ad-dövlə hesab edilir (949/50–982/83). Onun dövründə təlim-terbiye işinə xüsusi diqqət verildi.

¹⁴⁰ Nədüm – saraylarda şah və sultanların eyş-işrət meclislerini təskil eden ən yaxın adamı, hempiyale, kef və bədə dostu. Qədim zamanlarda şah xidmətində xüsusi vazifə idi. Nədümliyin xüsusi şərtləri de var idi ki, bu barədə “Qabusname” kitabında etrafı məlumat verilir. Tuside “xanəndə”, “masabeyi” menasında işlədilmişdir.

¹⁴¹ Həkim sani Əbu Nəsr Faryabi – Əbu Nəsr Məhəmməd ibn Məhəmməd el-Farabi (texminən 870–950-ci illər) Orta Asiyadan Fərab şəhərində doğulmuş, oranın adı ilə şöhrət tapmışdır. Dövrünün en məşhur filosofu və alimi hesab edildi, deyilənlərə görə yetmişə qədər dil bilmiş. Yunan filosoflarının, xüsusiə Aristotel və Platonun eserlerini ərəb dilinə tərcümə etmiş, onlara şərh və təfsirlər yazılmışdır. Aristotel “birinci həkim”, yəni birinci filosof adını aldığı üçün, Farabi “həkim sani”, yəni ikinci filosof ləqəbinə layiq görülmüş, Aristoteldən sonra bütün filosoflardan üstün tutulmuşdur.

¹⁴² Mühəddisler – Məhəmməd (s) peyğəmberin dediklərini ezbərleyib, onları təbliğ edənləre verilən addır. Mühəddisler, yəni “hədəs bilənlər”, “hədəsçilər” deməkdir. VII–VIII əsrlərdə “mühəddisler” çox böyük inkişaf edərək xüsusi “məktəblər” yaratmışdır. Bunlardan üçü: “Mədina”, “Kufə”, “Dəməşq” məktəbləri daha çox şöhrət tapmışdır. Avropanılar bunları “tradisionalistlər” adlandırmırlar. Azerbaycan dilində “ənənəcılər” istilahı ilə də verilmişdir. Mühəddisler içərisində tanınmış çoxlu tarixi şəxsiyyətlər olmuşdur.

¹⁴³ Natiq – Tusi burada İsmaili nəzəriyyəcilərinə işarə edir. İsmaililərin fikrine görə, kamiliyyin yeddi mərtəbesi var idi: “mütəqəqət”, “kamil ağlı”, “kamil nefs”, “heyulə” (mütəqəqət madde – R.S.), “məkan”, “zaman”, “kamil insan”. Bunlar hamısı birlikdə ülvi aləmi təskil edirdi.

“Kamil ağlı” bu dünyadakı təcəssümü, ismaililərin əqidəsinə, kamil insan olan peyğəmberlərdir, onlar buna “natiq” yəni “danişan” adı verirdilər. “Kamil nefsin” təcəssümü yer üzərində peyğəmberlərin köməkçiləri hesab edildi, ona “samit”, yəni “susən” və ya “əşəs” deyirdilər. Onların fikrincə, peyğəmberin bir “samit” i olmali və bunlar şərh və təfsir yolu ilə (təvil) peyğəmberlərin dediklərinin daxili məzmun (batın), gizli məhiyyətini camaata başa salmalı idilər. Onlar Musanı – natiq, Haronu onun samiti, İsanı – natiq, Butrusu (Petri) onun samiti, Məhəmmədi (s) – natiq, Əlini (ə) onun samiti hesab edirdilər.

¹⁴⁴ İrfan sahibləri – “Əhli-ərfan”, “Əhli – erfən” əsasən sufiər nəzərdə tutulur. Sufiərin özərlərinə məxsus istilahları var idi ki, onları bilmədən sufi ədəbiyyatını başa düşmek çox çətin idi. Bu istilahlardan biri də “məhəbbət” və “ülfət” islahı idi.

¹⁴⁵⁻¹⁴⁷ Quran ayələridir.

¹⁴⁸⁻¹⁵⁰ “Cahila icma”, “fasidə icma”, “zalle icma” – Tuside bir çox istilahlar var ki, onların məzmunu mətnin özündə izah edilir. Biz belə istilahların ızahını verməyi artıq hesab edirik. Burada adları çəkilen istilahlar da onlardandır.

¹⁵¹ Nəvabet – göyərti menasında olan “nabet” sözünün cəmidir. Burada mecazi “cuğ”, “alaq”, lazımsız “cücerəmələr” menasında işlədilmişdir.

¹⁵² Müstəziflər – zeiflər, zeifləndənlər, saxtalaşdırılanlar, bayağılaşdırılanlar, vulqarlaşdırılanlar, zəif ağıllılar və s. menaları ifadə edir.

¹⁵³ Miad – dini etiqada görə, insan öldükdən sonra onun ruhunun qayıda-cağı yer, vəd olunmuş yer, zaman, mekan. Burada “mehşər”, “qiyamət” menasında işlədilmişdir.

¹⁵⁴ Ərdeşir Babəkan – Sasani sülaləsinin (226–651) banisi, Sasani oğlu, Babəkin nəvəsi. Sülalə atanın, Ərdeşir isə babanın adı ilə şöhrət tapmışdır.

¹⁵⁵ Fiqh – Şəri hüquqşunaslıq, dini hüquq elmi, şeriat.

¹⁵⁶ Cəbbar – en çox cabr edən, zülm verən, qəddar menasında işlədilmişdir.

¹⁵⁷ Xəlifa Məmən – Əbdullah əl – Məmən Bəni Abbasilərin (750–1058) yedinci xəlifəsidir. Təqribən iyirmi il xəlifəlik etmişdir (813–833).

Bəni Abbasilərin 37 xəlifəsi olmuşdur, onların içerisinde en məşhurlarından biri de Məməndur.

¹⁵⁸ Gil, gül – ərəb-fars qrafikasında qısa saitler göstərilmediyi üçün bir neçə cürə oxuna bilər, mətne görə yalnız iki cür: “gil” və ya “gül” menasını verir. Tuside hansı menada işləndiyini təyin etmək çətindir. Bütün ehtimala görə “gil” olmalıdır. Çünkü qədim və orta dövrlərdə xəstəlenməmək xatirinə “gil” yemək Şərqi ölkələrində çox yayılmışdı. Yeyilən “gillerin” təmiz, ağ, qızılı, sarı, göy, yaşıl rəngi, xoşagələn etri və lezzətli dadi var idi. Hansını çox yemək adət və imkandan asılı idi. Ən məşhur giller bunlar idi: “Xorasan gili”, “Misir gili”, “Rum gili”, “sarı gil”, “Maxtum gili”, “Kipr gili”, “Şam gili”, “Nebəste gili” və s.

İndi də gillerden təbabətdə geniş istifadə edilir. Bu giller içerisinde Abseronun “gilabısı” en mühüm yerlərdən birini tutur.

“Gül” kimi də başa düşmək olar, çünki gül yeməye, xüsusilə xəşxəs, qızılı yeməye adət edənlər də çox olmuşdur.

¹⁵⁹ Təqdir – əvvəlcədən ilahi qüvvələr tərəfindən təyin edilmiş tale, “alına yazılmışlar” və s.

¹⁶⁰ Dara – Hexameni sülaləsinin son nümayəndəsi, Darab. Makedoniyalı İsgəndər tərəfindən möglüb edilmiş (e.ə. 330) III Dara və ya başqa sözlə, Darab nezərdə tutulur.

¹⁶¹ Əcəm – burada iranlılar nezərdə tutulur.

¹⁶² “Tayfalar hakimiyyəti” – feodal hakimiyyəti, feodalizm, bəylik, xanlıqlar hakimiyyəti sistemi nezərdə tutulur.

¹⁶³ Mücahidlər – çoxmənalı sözlərdəndir. Burada könüllü ordu hissələri nezərdə tutulur.

¹⁶⁴ Qazillər – qəzavata, yeni dini vuruşmalara gedənlər menasındadır.

¹⁶⁵ İbn el - Müqəffə – əşrinin böyük alim, filosof və dövlət xadimi, məşhur “Kəlilə ve Dimnə” dastanının ərəb dilinə mütercimi, Əbdüllah ibn Müqəffə (721-757) nezərdə tutulur.

¹⁶⁶ İnsqratis, Oneskratis, Onesqratis – Onesikrit. Eramızdan evvel IV əsrin məşhur tarixçilərindən olmuş, herbi yürüşlər zamanı Makedoniyalı işgəndəri müşayiət etmişdir.

¹⁶⁷ “Kəlilə ve Dimnə” – hindlilerin en məşhur dastanlarından hesab edilən, iki çapqlın adı ilə adlanmış, hind filosofu tərəfindən hind racına (hökmdarına) heyvanların dilindən dəmişlən təmssillərle dolu bir kitabdır.

“Kəlilə ve Dimnə” Ənuşirəvanın dövründə təbib Bərzuye tərəfindən Hindistandan İrana getirilərək sanskrit dilindən orta fars dilinə tərcümə edilmişdir. Sonra onu ibn Müqəffə orta fars dilindən ərəb dilinə daha sonra Əbü'l Meali ərəb dilindən fars dilinə çevirmişdir. Bundan sonra bu iki, yeni ərəb və fars dillerindən dünyadan müxtəlif dillerinə tərcümə olunmuşdur.

Müasir Azerbaycan dilində ilk nəşri 1960, ikinci nəşri isə 1962-ci ildə olmuşdur.

“Kəlilə ve Dimnə” vaxtılı XI və XIII əsrlərde bir çox siyasi-ictimai qrupların programı olmuş, hansı dile tərcümə edilmişse, oxucuların böyük rəğbatini qazanmış və dünya şöhrəti tapmışdır.

Fars-tacik ədəbiyyatının banisi Rudeki onu nəzmlə fars dilinə tərcümə etmiş, başqaları “Kəlilə ve Dimnə”yə nəzirə yazmağa çalışmış, lakin heç biri o səviyyeyə qalxa bilməmişdir.

“Kəlilə ve Dimnə”nin dərin fəlsəfi-terbiyəvi məzmunu, maraqlı ibretəmiz təmssilləri, oynaq badii ibareleri, səlis rəvan dili onu əbədi və ölməz etmişdir.

¹⁶⁸ Əbu Müslim Mərvəzi – Əbdürrəhman bin Müslim Xorasani. Əbu Müslim 747-ci ildə Xorasanda üşyan edərək, 748-ci ildə hakimiyyəti əle keçirmiş və Əbu Müslim Xorasani adı ilə şöhrət tapmışdır. 750-ci ildə o, Əməviler xilafetine son qoymuş, Abbasilər xilafətinin yaranmasına səbəb olmuşdur. 755-ci ildə Abbasi xəlifəsi Əbu Mənsur tərəfindən xəyanətkarcasına öldürüləmişdir. Əbu Müslim “Xorasani” ləqəbini almamışdan evvel “Mervezi” ləqəbi ilə adlanarmış.

¹⁶⁹ Nəsr Səyyar – Nəsr bin Səyyar Rafe (666/67-738/39). Xorasanda şeyx olmuş, bir müddət xətiblik etmiş, sonra Belxə vali təyin edilmiş, 737-ci ildə Xorasanda hakimiyyət başına keçmişdir. Əbu Müslim Xorasani istifadikdə Nəsr Səyyar evvel Nişabura qaçmağa məcbur olmuş, sonra Rey və Hemedan arasında xəstələnmiş və Səvə şəhərində vefat etmişdir. Şeir yazılmada da istedadı var imiş.

MÜNDƏRİCAT

Redaktordan.....	4
Nəsirəddin Tusi və onun “Əxlaqi-Nasiri” əsəri.....	5

ƏXLAQI-NASIRI

Rehimlilərin ən rehimlisi olan Allahın adı ilə (başlayıram)	33
Bu kitabın yazılışının səbəbi haqqında	35
Kitabın məqsədi və fəsilləri haqqında başlangıç	40

BİRİNCİ MƏQALƏ

Əxlaqın saflaşdırılması haqqında	43
--	----

Birinci hissə

Əsaslar haqqında	43
------------------------	----

Birinci fəsil

Obyekt (mövzu) anlayışı və bu növün əsasları haqqında	43
---	----

İkinci fəsil

İnsani nəfəs haqqında (buna nitq nəfsi də deyirlər)	44
---	----

Üçüncü fəsil

İnsani nəfəs qüvvəlerinin sayı və onları başqa qüvvələrdən ayırmak haqqında	50
---	----

Dördüncü fəsil

“İnsan bu dünyadakı mövcudatın ən şərəflisidir” hökmü haqqında	52
--	----

Beşinci fəsil

İnsani nəfsdə kamillilik və naqışlık haqqında	56
---	----

Altıncı fəsil

İnsani nəfs kamilliyyinin nəde olması, haqqa müxalif olan adamların naqışlıyyının nəde olması və bu kimi məsələlər haqqında	59
---	----

Yedinci fəsil

Ən yüksək derəcədə arzu edilən xeyir və seadət haqqında	67
---	----

İkinci hissə

Məqsədlər haqqında 81

Birinci fəsil

Xasiyyətin (xarakterin) mahiyyəti, heddi (terifi) və exlaqın
dəyişilmesinin mümkünlüyü haqqında 81

İkinci fəsil

Exlaqı saflasdırma senetinin ən şərəfli sənet olması haqqında 85

Üçüncü fəsil

Əxlaq kəramətlərinə daxil olan fezilet cinslerinin sayı haqqında 86

Dördüncü fəsil

Fazilet cinslerinə daxil olan növlər haqqında 90

Beşinci fəsil

Fezilet cinslerinə zidd olan rezilət zümrələri haqqında 94

Altıncı fəsil

Feziletlər, zahidən feziletlərə oxşayanlar və onların fərqləri haqqında 98

Yedinci fəsil

Başqa feziletlərə nisbətən edaletin daha şərəfli olması, onun
xüsusiyyətləri və növləri haqqında 103

Sekkizinci fəsil

Feziletlərə yiyeñəmə və səadətin dərəcələri haqqında 117

Doqquzuncu fəsil

Feziletlərin mühafizə edilməsinin rəhni olan nefs sağamlığı haqqında 121

Onuncu fəsil

Rezilətlərin aradan qaldırılması ilə nəfsi xəsteliklərin
müalicəsi haqqında 129

İKİNCİ MƏQALƏ

Evdarlıq elmi haqqında 155

Birinci fəsil

Mənzile olan ehtiyacın sebebi, onun əsasları və ən mühüm cəhetləri 155

İkinci fəsil

Siyaset (idarəetmə), mal və zumar toplamaq qaydaları haqqında 158

Üçüncü fəsil

Ailə dolandırmaq və evdarlıq qaydaları haqqında 165

Dördüncü fəsil

Övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında 168

Beşinci fəsil

Xidmətçiləri və qulları idarə etmək qaydaları haqqında 181

ÜÇÜNCÜ MƏQALƏ

Ölkə (şəhərləri) idarəetmə qaydaları 185

Birinci fəsil

Xalqın temeddünə (icma halda yaşamağa) ehtiyacının səbəbi, bu
növ elmin mahiyyət və feziletlərinin şəhəri haqqında 185

İkinci fəsil

İctimaların əlaqəsi üçün zəruri olan məhəbbətin fezileti və
növləri haqqında 193

Üçüncü fəsil

İctimaların növləri və şəhərlərin emələ gelməsi haqqında 203

Dördüncü fəsil

Ölkə dolandırmaq siyaseti və şahların xisleti haqqında 225

Beşinci fəsil

Şah xidmətində olmaq və reiyyətlik qayda-qanuqları haqqında 236

Altıncı fəsil

Sədaqətin fezileti və sədaqətli adamlarla (dostlarla) davranış
qaydaları haqqında 242

Yedinci fəsil

Xalqın bütün təbəqələri ilə davranış qaydaları
(xüsusiyyətləri) haqqında 252

Sekkizinci fəsil

Bütün fesillər üçün faydalı olan Əflatunun vəsiyyətləri haqqında 258

Qeydlər və şəhərlər 261

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter sehifələyicisi:	<i>Aslan Almasov</i>
Korrektorlar:	<i>Ceyran Abbasova</i>

Yığılmğa verilmişdir 29.09.2004. Çapa imzalanmışdır 28.03.2005.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap verəqi 17,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 62.

Kitab “Şərq-Qerb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.